

---

**BULUDXAN XƏLİLOV,**

*filologiya üzrə elmlər doktoru, professor*

**MÜASİR  
AZƏRBAYCAN DİLİ  
(sintaksis)**

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin  
19 iyun 2017-ci il tarixli 142 №-li əmri ilə  
dərslik kimi çap edilir.*

**BAKİ – 2017**

**Redaktor:**

**Cəfər Cəfərov,**  
*filologiya üzrə elmlər doktoru, professor*

**Rəyçilər:**

**Məhərrəm Məmmədli,**  
*filologiya üzrə elmlər doktoru, professor*

**Sərdar Zeynal,**  
*filologiya üzrə elmlər doktoru*

**Buludxan Xəlilov.** “Müasir Azərbaycan dili”.  
Bakı, “Adiloğlu” 2017, 428 səh.

*Dərslik Müasir Azərbaycan dili fənninin sintaksis şöbəsi programının tələbinə uyğun yazılmışdır. Burada sintaksisə giriş, sintaktik əlaqələr, söz birləşmələri, cümlə, cümlənin məqsəd və intonasiyaya görə növləri, cümlə üzvləri (mübtəda, xəbər, tamamlıq, təyin, zərflik), əlavələr, xüsusiləşmələr, cüttərkibli cümlələr, bütöv və yarımcıq cümlələr, söz-cümlə, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər və birləşmələr, mürəkkəb cümlə, tabesiz və tabeli mürəkkəb cümlə və onların növləri, qarşıq tipli mürəkkəb cümlələr, cümlə üzvlərinin sırası, mürəkkəb sintaktik bütöv-mətn, vasitəli və vasitəsiz nitq, durğu işarələri barədə ətraflı məlumat verilir.*

**ISBN 978-9952-25-106-7**

© Adiloğlu, 2017

# SINTAKSISƏ GİRİŞ

**Sintaksis haqqında ümumi məlumat.** Qrammatika morfolojiya və sintaksis şöbəsindən ibarətdir. *Sintaksis* sözü yunan mənşəli “Syntaxis” sözündən olub, qurulma, tərtibat, birləşmə deməkdir. Bir sıra dilçilik terminləri kimi sintaksis sözü də iki terminoloji mənənda işlənir: a) dilin sintaktik quruluşu mənasında, b) dilin sintaktik quruluşundan bəhs edən elm mənasında.

Sintaksis sözünün dilin sintaktik quruluşu mənəsi dedikdə söz birləşmələrinin və cümlələrin quruluşu başa düşülür. Son dövrlərdə mətn dilçiliyinin yaranması ilə bağlı olaraq mətn də sintaksisdə öyrənilir. Ona görə də dilin sintaktik quruluşu dedikdə söz birləşməsi, cümlə ilə yanaşı, mətnin quruluşu da bura daxildir. Mətn cümlələrin bir-biri ilə əlaqələnməsi ilə yaranır. Sintaksis sözünün dilin sintaktik quruluşundan bəhs edən elm mənəsi dedikdə isə dilin sintaktik quruluşunu öyrənən dilçilik şöbəsi nəzərdə tutulur.

**Qeyd:** Mətn sintaktik-semantik cəhətdən birləşən cümlələrin birlüyüdir. Mətnlər **makro** və **mikro** mətnlər olmaqla iki yerə ayrılır. Mikromətnlərə **sintaktik bütövlər** də deyilir. Ümumiyyətlə, cümlələr sintaktik-semantik cəhətdən birləşərək mikromətnləri, yəni sintaktik bütövləri əmələ gətirir.

Sintaksisdə sözlərin söz birləşməsi və cümlə şəklində əlaqələnməsi qayda-qanunları öyrənilir. Belə də demək olar ki, sintaxis sözü dilin sintaktik quruluşundan bəhs edən elm mənasında dilçiliyin bir şobəsi kimi fikrin maddi dil cildinə salınması haqqında təlimtdir.

İnsanlar qədim dövrlərdə bəsit, sadə qrammatik vasitələrdən istifadə etmişdir. Çünkü qrammatik vasitələrin yaranmasına və inkişafına qədər dilin lügət tərkibi də sadə, bəsit, kasad olmuşdur. Lügət tərkibi zənginləşdikcə qrammatik vasitələr də təkmilləşmişdir. İlk dövrlərdə bəsit qrammatik vasitə kimi səslerin, hecaların, sözlərin, söz birləşmələrinin, cümlələrin bəzən adı, bəzən qısa, bəzən bəmdə, bəzən zildə tələffüz olunması hallarından istifadə olunmuşdur. Zaman keçdikcə qrammatik vasitələr inkişaf etmiş, təkmilləşmiş və zənginləşmişdir. Qrammatik vasitələrin ilk dövrlərində sözlərin sıralanması, bir-birinə yanaşması üsullarından istifadə olunmuş (məsələn: yaşıl yarpaq, şirin çörək, dəmir qapı və s.). Daha sonralar əlaqə üsulları təkmilləşmiş və qoşulma (məsələn: sən kimi, dəmir tək və s.), uzlaşma (məsələn: sən igid-sən, sən qəhrəmansan və s.), idarə (məsələn: qapını bağla, kitabı oxu və s.) əlaqələri meydana çıxmışdır. Deməli, lügət tərkibi zənginləşdikcə sözlər arasındaki qrammatik əlaqələnmə üsulları da inkişaf etmişdir. Beləliklə, zəngin qrammatik əlaqələr sayəsində dildə müxtəlif və rəngarəng olan söz birləşmələri və cümlələr formalaşmışdır.

Dilin lügət tərkibindəki sözlər morfoloji yolla dəyişərək, sintaktik yolla bir-birilə əlaqələnirlər. Bu əlaqələnmə zamanı sintaxisin ən ibtidai vahidi söz birləşməsi yaranır. Həm də sözlərin bir-birilə sintaktik əlaqəsi zamanı cümlə formalaşır. Cümlələrin bir-birilə əlaqəsi isə mürəkkəb sintaktik bütövləri, yəni mətni yaradır. Deməli, sintaksisdə söz birləşməsi, cümlə və mürəkkəb sintaktik bütövlər, yəni mətn öyrənilir.

XX əsrin 50-ci illərindən sonra sintaksis sahəsində xeyli tədqiqat işləri aparılmışdır. Xüsusilə, dissertasiyalar, monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri çap olunmuşdur. Bu sahədə Ə.Dəmirçi-zadənin, Z.Budaqovanın, Ə.Abdullayevin, M.Şirəliyevin, H.Mirzəzadənin, Y.Seyidovun, A.Həsənovun, H.Bayramovun, Ə.Cavadovun, N.Abdullayevanın, F.A.Cəlilovun, K.M.Abdullayevin, M.Həsənovun, Q.Kazimovun, M.Musayevin, E.Həsənovanın, Ə.Əliyevin və digərlərinin xidmətləri böyükdür.

#### Ədəbiyyat:

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, "Şərq-Qərb", 2007, s.5-21
2. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, ADPU-nun nəşri, 1999, s.3
3. Q.Ş.Kazimov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, "Aspoliqraf LTD" MMC, 2004, s.3-8
4. K.Abdulla. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı, MTM-Innovation, 2016, s.3-10

# SINTAKTİK ƏLAQƏLƏR

## HAQQINDA

---

Söz birləşməsində və cümlədəki sözlər bir-birilə iki cəhətdən bağlı və əlaqəli olurlar: 1) Məna (semantik) cəhətdən; 2) Qrammatik (morpholoji və sintaktik) cəhətdən.

**Sözlər arasında məna əlaqəsi.** Söz birləşməsində və cümlədəki sözlərin arasındaki məna əlaqəsi dedikdə obyektiv aləmdəki əşyalarla, onların müxtəlif xüsusiyyətləri arasındaki əlaqə nəzərdə tutulur. Məsələn: *at qaçıq* birləşməsində əşya ilə onun hərəkəti, *yaxşı at* birləşməsində əşya ilə onun keyfiyyəti, *beş at* birləşməsində əşya ilə onun kəmiyyəti arasında əlaqə var. Sözlər arasında məna əlaqəsini qruplaşdırısaq, onları dörd növə ayırmak olar:

1. **Subyekt əlaqəsi.** Əşya ilə onun hərəkəti arasındaki əlaqədir. Buna predikativ əlaqə də deyilir. Məs.: *O gəlir. Tələbə yazır* və s.

*Rəis stolun siyirməsindən bir qız şəkli çıxarıb Qasimlinin qarşısına qoydu.* (Elxan Elətli) **Qanbay Qasımlı** bir qədər fikrə getdi, sonra birdən məndən saatı **soruşdu**. (Elxan Elətli) **Nəzər** beynini yoran düşüncələrdən *xilas* olub sevincək əlini yerə dirəyərək **qalxdı**. (Ə.Hacızadə)

2. **Obyekt əlaqəsi.** Burada obyektlə hərəkət arasındaki əlaqə nəzərdə tutulur. Məs.: *kitabı oxumaq, yeri şumlamaq, məqaləni yazmaq* və s.

*Cibindən dəsmalını çıxartdı, eynayini götürdü, gözlərini sildi.*  
(Anar)

*Sazını zövq ilə çaldı o pəri,  
Mizrabla oynatdı incə telləri.* (N.Gəncəvi)

3. **Atributiv əlaqə.** Əşya ilə onun müxtəlif əlaməti, keyfiyyət və xasiyyəti arasında olan əlaqə nəzərdə tutulur. Məs.: *ağ divar, həmin adam* və s.

*Zərif nar dənənlərini bir-bir çıxarıb ağızına aparır, bəzən üzünə qırmızı uzunsov xallar da düşürdü.* (Ə.Kərim) **Bütün yer üzündə səadət günəşinin** doğacağı gün yaxındır. (M.İbrahimov)  
*Məhəbbət badəsi əbədi səadətlə doludur, Nərgiz.* (M.İbrahimov)  
**Həyatın əzəli, əbədi qanunları** var, qızım. (Ə.Hacızadə)

4. **Relyativ əlaqə.** Hərəkətlə onun tərzi, yeri, səbəbi, məqsədi, şərti və s. arasında olan əlaqə nəzərdə tutulur. Məs.: *tez gəlmək, heyrətlə baxmaq, yavaş danışmaq, sevincindən ağlamaq* və s. Relyativ məna əlaqəsinə zərfi əlaqə də deyilir.

*Xristian aləmi müdam belə bir mühəribədə olarkən özünü ruhanılərin zəncirindən yayaş-yayaş xilas edibdir.* (N.Nərimanov)  
Bu daş heykəllərin arasından **ağır-agır, dərdli-dərdli** bir qoca **keçib gedirdi**, ağ saçı ağ saqqalına qarışmış bir pir. (Anar) Gecə o qədər sakit idi ki, dənizin yeknəsəq gurultusu **aydınca eşidilirdi**. (İ.Qasimov, H.Seyidbəyli) **Mehribancasına görüşdülər**, bir-birinin əlini **bərk-bərk sıxırlar**, oturdular. (Y.V.Çəmənzəminli)

**Qeyd:** Sözlər arasındaki məna əlaqələrini qruplaşdırısaq, belə bir nəticəyə gələ bilərik: Subyekt əlaqəsi tabelilik əlaqələrindən uzlaşma, obyekt əlaqəsi idarə, atributiv və relyativ əlaqə isə yanaşma əlaqəsinə uyğun gəlir.

**Sözlər arasında qrammatik əlaqə.** Sözlər arasındaki əlaqələrdən ikincisi qrammatik əlaqədir. Qrammatik əlaqə dedikdə söz-

lərin morfoloji yolla dəyişməsi və sintaktik yolla birləşməsi qaya-də-qanunları nəzərdə tutulur. Dildə sintaktik yolla əlaqələnmənin bir sıra üsulları var. Bu üsullar eyni xarakterdə deyil. Məsələn:

*Ya sadə bir dərddən, ya da vərəmdən,  
Gah atamız öldü, gah da anamız.*

Bu misallarda *dərddən, vərəmdən* sözləri arasındaki əlaqə ilə bu sözlərin hər ikisinin *öldü* sözü ilə olan əlaqəsi arasında fərqli var. Belə ki, *dərddən, vərəmdən* sözləri bir-birilə bərabər hüquq əsasında birləşdiyi halda, bu sözlərlə *öldü* sözü isə bərabər hüquq əsasında birləşməyib. Bu sözlərlə *öldü* sözü tabelilik əlaqəsi əsasında birləşib. *Öldü* sözü tabe edən söz *dərddən, vərəmdən* sözləri isə tabe olunan sözlərdir. Məhz bu baxımdan sözlər arasındaki grammatik əlaqə iki yerə ayrlırlar: *tabesizlik əlaqəsi, tabelilik əlaqəsi*.

**Tabesizlik əlaqəsi.** Tabesizlik əlaqəsində də sözlər bir-birilə bağlı olur. Lakin bu bağlılıq bərabərhüquq əsasında, tabesizlik yolu ilə baş verir. Bu zaman tərəflər bir-birilə bərabərhüquq əsasında əlaqəyə girirlər. Tabesizlik əlaqəsi tabesiz mürəkkəb cümlənin komponentləri arasında və cümlənin həmcins üzvləri arasında, həmcins xitablar arasında, qoşa sözlərin komponentləri arasında özünü göstərir. Məsələn: Tabesiz mürəkkəb cümlənin komponentləri arasında – *Sərtibin otağında intizar dolu bir sükut vardi və Hafız Biluri, Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər.* (M.İbrahimov) *Zəng çalındı, uşaqlar sınıfə doluşdular, müəllimlər nəzakətlə vidalaşıb ayrıldılar.* (M.İbrahimov) Həmcins mübtədalar arasında – *Azad vicdanlar, azad sevgilər hər kəsin böyük tanrısi olacaqdır. Yoxsulluq, ehtiyac və ziülm onun nəsibi olmuşdur.* (M.İbrahimov) *Ağalıq, bəylilik gərək insanın qanında olsun.* (F.Eyvazlı) *Yoxsullar, əlsiz-ayaqsızlar yenə əvvəlki kimi onun yanına məsləhətə, şikayətə gedirdilər.* (F.Eyvazlı) *Yataq-yataq çöllərə səpələnmış qoyun-quzu sürünləri, naxırlar, ilxilar örişlərin rəngarəng naxışı, yaraşığı idi.* (F.Eyvazlı)

Həmcins xəbərlər arasında – *Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq.* (M.Müşfiq) *İsgəndər həmişə onlara əl tutur, yol göstərirdi.* (F.Eyvazlı) *Uşağın əl-üzünü yudular, yedizdirdilər.* (F.Eyvazlı) Həmcins təyinlər arasında – *Ağ dırnaqlı, göy xallı köhləni qaraya tutmuşdular.* (F.Eyvazlı) *Kərəm boy-buxunlu, nazikbel, enlikürək bir oğlan idi.* (F.Eyvazlı) *Amma el arasında gözüüçüq, ağıllu və qoçaq bir kişi kimi tanınırdı.* (F.Eyvazlı) *Baxışlar qapiya dikildi, içəri ucaboylu, enlikürəkli, burmabıqlı, üstü yar-yaraqlı bir adam daxil oldu.* (F.Eyvazlı) Həmcins tamamlıqlar arasında – *Namərdər yaralı atın yalmanını, quyrugunu qırxarlar.* (F.Eyvazlı) *Sonra da üzünü, boynunu başdaşına sürtdü.* (F.Eyvazlı) *O, bəzən mumdan, baldan, xallı baliqdan, yumurtadan və soxulcandan da istifadə edirdi...* (F.Eyvazlı) *Ağa, olmazmı parçasın və düyməsin gətirim, burada hər kəs ki geyəcək, onun əyninə görə biçdirib tikdirəsiniz.* (M.F.Axundov) Həmcins zərfliklər arasında – *Pristav əvvəlcə Mansur bəyin evini, həyatını gəzdi.* (F.Eyvazlı) *Güllələr onların yan-yörəsindən, başlarının üstündən viyilti ilə keçirdi.* (F.Eyvazlı) *Eybi yoxdur, bir az gen və uzun tikdir, əgər burada düz gəlməsə düzəldərik.* (M.F.Axundov) *Qoşa sözlərin komponentləri arasında – Pəncərədən boyلان Abbas bəy bulaq başında cavan oğlani sorğu-suala tutan kazaki tanıdı.* (F.Eyvazlı) *Qohum-əqraba, dost-tanış eşitsələr ki, Kərəmi ələ vermişəm, məni qınamazlarmı?* (F.Eyvazlı) *Qaladan dustaq qaçıb, onu axtarırlar, – dedi və təmiz bir stəkan-nəlbəki götürüb samovara yaxınlaşdı.* (F.Eyvazlı) Həmcins xitablar arasında – *Ey daşlaşan, torpaqlaşan, ulu babam, Bu günümən dünənimə əzaqlaşan, ulu babam.* Küləkləşən, dumanlaşan ruhumla mən. Ayağa dur səninləyəm. (M.Araz) *Təbiət, təbiət, ana təbiət, Yamyaşıl geymisən yenə, təbiət. Niyə vaxtsız qiydin ona, təbiət? Kamınca bir ömür sürmədi getdi.* (M.Araz) *Xanımlar, ağalar, qaldırın bu badələri xanım Gülnazın sağlığına içək!* (M.İbrahimov) *Yenə toz...*

*aman, bu toz buludları nə istər, Bilməm səndən, ey Baki, sən ey atəş diyarı!* (M.Müşfiq) Tabesizlik əlaqəsi ya intonasiya ilə, ya da tabesizlik bağlayıcıları ilə yaranır. Tabesizlik əlaqəsində olan iki söz arasındaki münasibəti (yəni tabesizlik münasibətini) onların hər birinin digər sözlərlə qurduğu əlaqə (münasibət) poza bilmir.

**Tabelilik əlaqəsi.** Dildə tabelilik əlaqəsinin rolü daha böyükdür. Təkcə onu qeyd etmək kifayətdir ki, cümlənin qurulmasında əsas yük tabelilik əlaqəsinin üzərinə düşür. Tabelilik əlaqəsi söz birləşmələrindəki sözlər arasında, sadə cümlədəki üzvlər arasında, tabeli mürəkkəb cümlələrin tərəfləri arasında özünü göstərir. Tabelilik əlaqəsi iki tərəfdən ibarət olur. Tərəflərdən biri əsas tərəf, müstəqil tərəf, digəri isə asılı tərəf adlanır. Məsələn: *Əhməd dostunu çağırıdı* cümləsində *Əhməd* sözü müstəqil tərəfdır. *Əhməd* sözünün tələbinə görə *çağırdı* sözü onunla şəxsə və kəmiyyətə görə uzlaşdırılır. Eyni zamanda, *çağırdı* sözü ilə *dostunu* sözü arasında da əlaqə vardır. Bu əlaqədə isə (dostunu çağırıdı) *çağırdı* sözü əsas tərəf, *dostunu* sözü isə asılı tərəfdir (burada idarə əlaqəsi var).

Yeri gəlmışkən qeyd edək ki, tabelilik əlaqəsi predikativ və qeyri-predikativ birləşmələrdə də özünü göstərir. Bu əlaqənin üç üsulu, növü var: *yanaşma, uzlaşma, idarə*. Bu üsulun özü də dilçilikdə tabelilik əlaqəsinə daxil olmaqla belə adlanır:

1. Yanaşma əlaqəsi;
2. Uzlaşma əlaqəsi;
3. İdarə əlaqəsi.

**Yanaşma əlaqəsi.** Uzlaşma və idarə əlaqəsinin özünəməxsus formal göstəriciləri vardır. Lakin yanaşma əlaqəsinin heç bir formal göstəricisi yoxdur. Yanaşma əlaqəsində bir söz heç bir şəkilçi və formal göstərici olmadan başqa bir sözə yanaşır. Ona tabe olur. Ondan asılı vəziyyətə düşür. Məsələn: *yaşıl yarpaq* birləşməsində *yaşıl* sözü heç bir şəkilçi qəbul etmədən *yarpaq* sözünə yanaşmış, ona tabe olmuşdur. Yanaşma əlaqəsini belə

xarakterizə etmək olar: *Tabelilik əlaqəsində olan iki söz arasında uzlaşma və idarə əlaqəsi yoxdursa, onda həmin sözlər arasındaki əlaqə yanaşma əlaqəsidir.* Yanaşma əlaqəsində iki tərəf var: əsas tərəf, asılı tərəf. Əsas tərəfə müstəqil, tabe edən tərəf də deyilir. Asılı tərəf isə tabe olan, qeyri-müstəqil tərəf də adlanır. Bir qayda olaraq asılı tərəf əsas tərəfdən əvvəl gelir və onunla məna və grammatik cəhətdən bağlanır. Məsələn:

*Şeir, mədəniyyət incəsənətdir.*

*İncə ruh, incə zövq, incə sənətdir.* (M.Şəhriyar)

Burada, *incə* sözü asılı, tabe olan tərəf, *ruh, zövq, sənət* sözləri isə əsas, tabe edən tərəfdir.

*Qeyd: Yanaşma əlaqəsində bəzən asılı tərəf sözdüzəldici şəkilçilərlə işlənə bilir.* Məsələn: *dadlı xörək, dadlı meyvə, ləzzətli söhbət* və s.

Yanaşma əlaqəsi xarakterinə görə iki növə ayrılır:

- 1) Tam yanaşma;
- 2) Tam olmayan yanaşma. Buna natamam yanaşma da deyilir.

**1. Tam yanaşma.** *Tam yanaşmanın* əsas xüsusiyyəti ondan ibarətdir ki, ya tərəflər arasına sözlər daxil ola bilmir, ya da tərəflər arasına söz daxil olarkən əsas tərəflə yanaşma əlaqəsi münasibətində olur. Belə ki, tərəflər arasına daxil olan sözlər uzlaşma və idarə əlaqəsinə girə bilmirlər. Məsələn: *ağılli, mehriban uşaq; uca daş bina; yaşıl iri yarpaq.* Lakin tam yanaşmada birləşmənin tərəfləri arasında əlaqə eyni dərəcədə möhkəm olmur. Məsələn: *iki mehriban dost* birləşməsində *mehriban dost* birləşməsi arasında əlaqə daha möhkəmdir. Əsas tərəfdən uzaqlaşdırıqca əlaqə tamam zəifləyir.

Bəzən şeir dilində əsas tərəf əvvəl, asılı tərəf sonra işlənir. Bu zaman asılı tərəflə əsas tərəfin sırası pozulur. Məsələn:

*Bir oğul böyüdü ki, gur çatmaqaş, gensinə,*

*Bir oğul böyüdü ki, oğul deyirəm sənə:*

*Atlini atdan salib küləklərlə ötişür,  
Baxışından qızların ürəyinə od düşür.* (Ə.Kərim)  
Göründüyü kimi, şeirdə *oğul* sözü əsas tərəf olsa da, əvvəl, *gur çatmaqas*, *gensinə* sözləri asılı tərəf olsa da, sonra gelir. Əslində cümlə belə olmalıdır: *Bir gur çatmaqas*, *gensinə oğul* böyüdü ki...

*Qeyd: dörd yüz on altı, bir qədər az, son dərəcə gözəl tipli birləşmələr tam yanaşmadır.*

Tam yanaşmaya aid misallara diqqət yetirək:

*O, sənki min ahəngli, cazibədar bir musiqi ilə insanları oxşayır, istirahət etməyə, xəyal və düşüncələrə dalmaga, şirin, məzəli söhbətlərə qulaq asmağa çağırır, ürəklərini yumşaldırıd.* (M.İbrahimov) *Bu balaca körpü* bizi ailə kimi etmişdir. (İ.Əfəndiyev)

*Bir gözəl, bir sevimli oğul* böyüdü ana.

*O bəd, uğursuz günü* – ərinin öldüyünü

Bildirmədi heç ona. (Ə.Kərim)

**2. Tam olmayan yanaşma.** *Tam olmayan yanaşmanın, natamam yanaşmanın* əsas xüsusiyyəti budur ki, tərəflər arasına ya uzlaşma, ya da idarə əlaqəsində olan sözlər daxil olur. Məsələn: *Axşam Əli dostunu bizə gətirdi* cümləsində *axşam* sözü *gətirdi* sözünə yanaşır. Lakin bu, natamam yanaşmadır. Çünkü, tərəflər arasında *Əli gətirdi* – uzlaşma, *dostunu gətirdi* – idarə, *bizə gətirdi* – idarə əlaqəsi var.

*Qeyd:* Bəzən natamam yanaşmada əsas tərəflə asılı tərəf arasında olacaq sözün sırası pozulur. Məsələn, *səhər yuxudan durur* əvəzinə *səhər durur yuxudan*, *xeyli mənə baxdı* əvəzinə, *xeyli baxdı mənə* işlənir.

**Yanaşma əlaqəsində nitq hissələrinin iştirakı.** Yanaşma əlaqəsi əlaqələr içərisində ən qədim olan əlaqədir. Yanaşma əlaqəsində nitq hissələrinin iştirakını nəzərə alaraq, onu aşağıdakı kimi xarakterizə etmək olar.

**1. İsmiñ ismə yanaşması.** Bu aşağıdakı hallar üzrə özünü göstərir:

a) atributiv isim ismə yanaşır: *daş divar, rezin əlcək* və s.

*Düşmənin qoşunları çeyirtikə kimi oraya hücum edir, dəmir paltar* geyib gəlir. (M.İbrahimov) *O igidlərin başında elin pənahı olan qəhrəman Elcan* dururmuş. (M.İbrahimov) *Hiyləgər düşmən dilənci adımı* onların içərinə göndərir. (M.İbrahimov) *Mədinə də rəssam Yavərin* bu halını duydı və hər ikisi kədərləndi. (M.İbrahimov) *Bütün bunları hiss edən müəllim Kamal* xeyli düşündükdən sonra arvadına dedi. (M.İbrahimov)

*Babamtək, atamtək dünyaya mən də*

*Açıdim gözlərimi taxta beşikdə.* (B.Vahabzadə)

b) II növ təyini söz birləşməsi şəklində yanaşma: *inək südü, kafedra müdürü, əncir qurusu* və s.

c) qoşmalı yanaşma: *od kimi sözlər, ilan kimi adam* və s.

**2. Sifətin ismə yanaşması.** Bu cür yanaşma halına da dilimizdə daha çox rast gəlirik. Ona görə ki, sifətin əsas vəzifəsi ismə yanaşır onu müxtəlif cəhətdən əlamətləndirməkdir. Məsələn: *yaraşıqlı evlər, mehriban qız, paxıl adam* və s.

*Ey həməsrim,*

*Həqiqətin qan qardaşı,*

*Dayandırmaq olmazmı, de,*

*Yarıçılpaq,*

*yarıvəhşi,*

*Qədim insan atan daşı?!* (Ə.Kərim)

*Bu dil – əcdadımızın bizə qoyub getdiyi*

*Ən qiymətli mirasdır, onu gözlərimiz tək*

*Qoruyub, nəsillərə biz də hədiyyə verək.* (B.Vahabzadə)

*Bu səssiz, küysüz ölüm kimsəni ağlatmadı  
Çoxdan ölmüş zənn edir, axı hamı onları.* (B.Vahabzadə)

*Məndən əvvəl doğulubdur*

*Sinəmdəki duyğular.* (B.Vahabzadə)

*Havada kəskin şaxta olmasa da, soyuq külək vardi.* (M.İbrahimov) *Düşmənin başında Alpars adlı qanlı bir hökmədar dururmuş.* (M.İbrahimov)

**3. Sayın ismə yanaşması.** Dildə bu cür yanaşmaya da təsadüf olunur. Məsələn: *Oğul böyüdümü o, min işvəyə, min naza?* (Ə.Kərim) Sayın ismə yanaşmasında sayla isim arasına əsas tərəflə yanaşma əlaqəsində olan sözlər daxil ola bilir. Məsələn: *Bir gözəl, bir sevimli oğul böyüdü ana,*

*Ürəyində ağlayıb, gülmək öyrətdi ona.* (Ə.Kərimli)

Sayların ismə yanaşmasına aid digər misallar:

*Səksən il yaşıda,*

*ancaq göylərə*

*Doyunca baxmağa macal tapmadı.* (B.Vahbzadə)

*Cünki biz bir evin uşağı kimi tərbiyə almış və bir-birimizə doğma qardaşdan artıq ünsiyyət bağlamışdıq.* (M.İbrahimov)  
*Bəli, hamı, yer üzündəki bütün fəndlər öz insani məhiyyətlərini dərk etsəydi, kor-koranə hərəkətləri ağlın məhkəməsinə versəydi, bir çox bələlərin, iztirabların, faciələrin qabağı öz-özünə alınmış olardı.* (M.İbrahimov)

*Altı yüz ildir bəşər ağrılarından inildər.*

*Altı yüz ildir bəşər düşünər, çatmaz yenə*

*Məşəqqətli ölümün Nəsimi zirvəsinə.* (Ə.Kərim)

Saylar isimlərə yanaşarkən tərəflər arasına bəzən cüt, dəst, parça, nüsxə, göz, baş, tikə, ədəd, nəfər, dənə, dəstə və s. kimi numerativ sözlər daxil olur. Bunlar çox zaman mənəni dəqiqləşdirir və konkretləşdirir. Bunların bəziləri isə az-az hallarda mənaya təsir edir. Müqayisə et: *bir at–bir cüt at, bir leylik – bir cüt leylik* və s.

**4. Əvəzliyin ismə yanaşması.** Əvəzliyin bütün növləri deyil, işaret əvəzlikləri, təyini əvəzliklər, bəzən isə sual əvəzlikləri isimlərə yanaşır. Məsələn: *o adam, bu məsələ, filan ev, hansı hadisə, neçə kitab* və s.

*Qayıt, mənim gülüm, qayıt bu yerə,*

*Ey mənim istəyim, nə gəlməz oldun!* (Ə.Kərim)

*Qayıt, gözüm nuru, könlüm atası,*

*Qayıt, sahmana sal bu kainat!* (Ə.Kərim)

*Bu arzular, bu nəğmələr*

*Bu səslər bir saz kimi.* (B.Vahbzadə)

*İndi bu səadət taleyin ona bəxş etdiyi yeganə sevincidir.* (M.İbrahimov) *Mən həmişə o hadisəni xatırlarkən, hələ mənasını dərk etmədiyimiz sırlar hayatıda çox-çoxdur deyə düşüntürəm.* (M.İbrahimov)

**5. Feili sıfətin ismə yanaşması.** Əgər feili sıfətlər substantivləşməyibsə, yanaşma əlaqəsində olur. Məsələn: *ağlayan uşaq, oxuyan tələbə, deyilən söz* və s.

*Həsrətin araya atdı dağ, dərə,*

*Sönən işıq oldun, batan səs oldun.* (Ə.Kərim)

*Ağarmış saçına əl vuranda mən*

*Əlim Şah dağının başına dəyir.* (Ə.Kərim)

*Onunla təsəlli tapıram ki, alicənab adamlar sədaqətlə deyilən sözü ləyaqətsizlik hesab etmirlər.* (M.İbrahimov)

**6. Feili bağlamannın feilə yanaşması.** Məsələn: *qaçanda yixilmaq, danişanda dinləmək, görəndə demək* və s.

**7. Qoşmalı birləşmənin yanaşması.** Məsələn: *Əhməd kimi müəllim.*

*Bəli təbiət həmişə Aslan kimi yüksək ruhlu, pak və safürəkli mücahidlər yetirir.* (C.Cabbarlı)

Yeri gəlmışkən qeyd edək ki, qoşmalı birləşmələr bəzən feillərlə də yanaşma əlaqəsinə girir. Məsələn: *adam kimi*

*danişmaq, köz kimi yandırmaq, səda kimi sevmək, sükünat kimi sevmək və s.*

8. **Zərflərin yanaşması.** Tərzi-hərəkət, kəmiyyət, zaman, dərəcə, səbəb və s. zərflər feillərlə yanaşma əlaqəsində olur. Məsələn: *tez-tez gedir, indi gedir, xeyli oturdu, son dərəcə kədərlənmək* və s.

*Lakin belə hallar çox tez unudulmuşdu.* (M.İbrahimov)  
*Bundan nə əcəb belə tezdən durub?* (M.İbrahimov)

9. Qoşmalı sözlər isim, sıfət, say, zərf və feillərlə yanaşma əlaqəsində olur. Məsələn: *Əhməd kimi müəllim, pambıq kimi yumşaq, xəzəl kimi çox, aslan kimi cəld, ayı kimi yatmaq* və s.

**Qeyd:** Yanaşma əlaqəsini nitq hissələri üzrə daha geniş şəkildə qruplaşdırmaq mümkündür.

**Uzlaşma əlaqəsi.** Azərbaycan dilində uzlaşma əlaqəsi asılı tərəfin əsas tərəflə uyğunlaşması şəklində baş verir. Buna görə də uzlaşma əlaqəsinə belə bir tərif vermək olar: *Asılı tərəfin əsas tərəflə şəxsə və kəmiyyətə görə uyğunlaşmasına uzlaşma deyilir.* Uzlaşma əlaqəsi həm predikativ, həm də qeyri-predikativ birləşmələrdə özünü göstərir. Yəni, bu əlaqə həm mübtəda ilə xəbər arasında, həm də II və III növ təyini söz birləşməsinin tərəfləri arasında özünü göstərir. Məsələn:

*Sən də hər şaxtaya, soyuğa qatlan,  
Mənim romantikam, sən də qanadlan.* (S.Vurğun)

Burada, *sən qatlan, sən qanadlan* mübtəda ilə xəbər arasındaki uzlaşmadır. Yəni predikativ birləşmələr olan uzlaşmadır. *Mənim romantikam* birləşməsində isə əlaqə qeyri-predikativ birləşmədə uzlaşmadır. Mənim sözü I şəxsin təkində yiyəlik hal şəkilçisi ilə işlənmişdir. *Romantikam* sözü onun tələbi ilə birinci şəxsin mənsubiyyət şəkilçisini qəbul etmiş və *mənim* sözü ilə uzlaşmışdır.

**Predikativ birləşmələrdə uzlaşma.** Predikativ birləşmələrdə *uzlaşma* dedikdə, mübtəda ilə xəbər arasındaki uzlaşma başa düşülür. Bu əlaqədə mübtəda əsas tərəf, hökmran tərəf, hakim tərəf olur. Yəni mübtəda tabe edən tərəf kimi çıxış edir. Xəbər isə mübtədadan asılı olur, mübtədaya tabe olur, onunla uzlaşır. Məsələn:

*Biz yenə yaşadıq torpaq üstündə,*  
*Göyərdik ot kimi, axdıq su kimi.* (S.Vurğun)

Bu cümlelədə *biz* mübtədası birinci şəxsin cəmində olduğu üçün *yaşadıq, göyərdik, axdıq* xəbərləri onunla şəxsə və kəmiyyətə görə uzlaşdırılır. Deməli, mübtəda (*biz*) əsas tərəf kimi, xəbər (*göyərdik, yaşadıq, axdıq*) asılı tərəf kimi çıxış edibdir.

Yaxud:

*Yarıçılpaq,*  
*Qədim insan*  
*Düşməninə bir daş atdı,*  
*Qana batdı.*  
*Daş düşmədi*  
*Amma yerə,*  
*Uçub getdi*  
*Üfüqlərdən-üfüqlərə.*  
*Deməyin ki, daş yox oldu*  
*Daş çevrilib bir ox oldu*  
*Oldu qılınç,*  
*güllə,*  
*mərmi.* (Ə.Kərim)

Bu misalda *insan* mübtədası ilə *daş atdı, qana batdı* xəbərləri və *daş* mübtədəsi ilə *düşmədi, uçub getdi, yox oldu, ox oldu, qılınç oldu, güllə oldu, mərmi oldu* xəbərləri şəxsə və kəmiyyətə görə uzlaşmışdır.

Bəzən diliçilkdə mübtəda ilə xəbər arasındaki bu cür asılılıq münasibətinin əleyhinə olan fikirlər də mövcuddur. Məsələn:

V.V.Vinoqradov belə hesab edir ki, *Я euchy* (Mən görürəm) tipli cümlelərdə hələ demək olmaz ki, nə nə ilə uzlaşır. Mübtəda xəbərlə, yaxud əksinə, xəbər mübtəda ilə uzlaşır. Başqa belə bir fikir də var ki, (məsələn, Y.V.Kroteviçin fikri) mübtəda ilə xəbər arasındaki əlaqənin tabelilik yolu ilə deyil, koordinasiya yolu ilə, yəni təfəkkürdə uyğunlaşma yolu ilə baş verdiyi nəzərə alınmalıdır. Bu cür fikir müxtəlifliyinə baxmayaraq, əsas fikir odur ki, uzlaşma əlaqəsində xəbər mübtəda ilə uzlaşır. Mübtəda əsas, xəbər isə asılı tərəf olur. Bəzən mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi pozula bilir. Məsələn:

*Sən də bir sonasan bizim göllərdə,*

***O duru gölləri qoruyan mənəm.***

Bu misalda *O duru gölləri qoruyan* mübtədası III şəxsin təkində olsa da, *mənəm* xəbəri I şəxsin təkindədir. Burada *O duru gölləri qoruyan* mübtədası hər üç şəxsin tək və cəmində xəbərlə uzlaşa bilir. Müqayisə edək:

*O duru gölləri qoruyan*      *mənəm* →(bizik)  
*sənsən* →(sizsiniz)  
*odur* →(onlardır)

Göründüyü kimi, bu cümledə mübtəda sabit qala-qala xəbər dəyişə bilir. Belə cümlelərdə uzlaşma əlaqəsinin pozulması səbəbi subyektlə predikatın yerinin dəyişməsidir. Əslində cümle belə olmalı idi: *Mən o duru gölləri qoruyanam (qoruyuram)*. Bu cümledə sanki xəbər mübtəda ilə deyil, özü-özü ilə uzlaşmış olur: *mən-əm*, *sən-sən*, *o-dur*, *biz-ik*, *siz-siniz*, *onlar-dir*.

Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşmasında heç vaxt şəxsin və kəmiyyətin uyğunluğu pozulmur. Məsələn: *mən aldım*, *sən aldin*, *biz gəldik*, *siz aldınız*, *o aldı* və s. Lakin III şəxsin cəmində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşa da bilər, uzlaşmaya da bilər. Bu hal onunla bağlıdır ki, III şəxsin cəminin məzmunu çox genişdir. III şəxsin cəmi bütün canlı və cansız

varlıqları əhatə edir. III şəxsin cəmində xəbərin mübtəda ilə uzlaşmasında üç hal var:

1. Mübtəda insan məfhumu ifadə etdikdə, xəbər onunla əksər vaxt kəmiyyətcə uzlaşır. Az-az hallarda uzlaşmir. Uzlaşanlar: *Uşaqlar onu çağırıdilar*. Uzlaşmayanlar: *Uşaqlar onu çağrırdı*.

***Qeyd: Mübtəda insan məfhumu ifadə etdikdə xəbər onunla 90% uzlaşır, 10% xəbər mübtəda ilə uzlaşmaya bilir.***

2. Mübtəda heyvanları və quşları bildirdikdə, xəbər kəmiyyətə onunla bərabər şəkildə uzlaşa da bilir, uzlaşmaya da bilir. Məsələn: *İtlər hürüşürdülər* də ola bilər, *İtlər hürüşürdü* də. Uzlaşmayanlar: *Boz qarğalar qarışmasın* bülbüllərin xoş səsinə. (S.Vurğun)

***Qeyd: Mübtəda heyvanları və quşları bildirdikdə xəbər kəmiyyətə onunla 50% uzlaşır, 50% isə uzlaşmaya bilir.***

3. Mübtəda cansız varlıqları ifadə etdikdə, xəbər əksər vaxtlar kəmiyyətcə onunla uzlaşmir. Az-az hallarda uzlaşır. Məsələn, uzlaşmayanlar:

*Doğdu gül üzlü səhər,*

***İşıqlandı üfüqlər.*** (S.Vurğun)

Uzlaşanlar: *Projektorlar limanda nəsə axtarırdılar*.

***Qeyd: Mübtəda cansız varlıqları ifadə etdikdə xəbər 90% onunla uzlaşmir, 10% xəbər mübtəda ilə uzlaşır.***

***Qeyd: Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşmasını və uzlaşmamasını nəzərə alaraq uzlaşma əlaqəsinə iki növə ayırmak olur: tam uzlaşma, natamam (yarımçıq) uzlaşma.***

*Xəbərin mübtəda ilə həm şəxsə, həm də kəmiyyətə görə uzlaşması tam uzlaşmadır. Məsələn, I, II*

*şəxslərin tək və cəmində, həm də III şəxsin təkində olan uzlaşma heç vaxt pozulmadığı üçün tam uzlaşmadır. Ancaq III şəxsin cəmində xəbərlə mübtəda arasında olan uzlaşma kəmiyyətə görə pozulduğundan natamam (yarımçıq) uzlaşmadır. Ona görə ki, III şəxsin cəmində mübtəda ilə xəbər arasındaki uzlaşma kəmiyyətə görə pozulur.*

**Xəbərin və həmcins xəbərlərin mübtəda ilə uzlaşması və xəbərin həmcins mübtədalarla uzlaşması.** Bəzən cümlələrdə mübtədalar, bəzən də xəbərlər həmcins olur. Bu zaman həmcins xəbərlərlə mübtədanın, eləcə də xəbərlə həmcins mübtədaların uzlaşması qaydası olur. Həmin qayda belədir: *Bəzi cümlələrdə mübtəda həmcins olur. Bu zaman xəbər həmcins mübtədalarla uzlaşmalı olur. Bəzən də xəbər özü həmcins olur və bu zaman həmcins xəbərlər mübtəda ilə uzlaşmalı olur.*

Mübtəda həmcins olanda xəbərin onunla uzlaşması üç şəkildə özünü göstərir:

1. Həmcins mübtədalar sırasında I, II və III şəxslər iştirak edir. Bu zaman xəbər həmcins mübtədalarla I şəxsin cəmində uzlaşır. Məsələn: *Mən də, sən də, o da getməliyik.*

2. Həmcins mübtədalar sırasında I şəxs olmur, II və III şəxs iştirak edir. Bu zaman xəbərin mübtəda ilə uzlaşması II şəxsin cəmində baş verir. Məsələn: *Sən də, o da çox hazırlaşmalısınız.*

3. Cümlədə I və II şəxslər iştirak etmir, həmcins mübtədalar yalnız III şəxsən ibarət olur. Bu zaman xəbər də III şəxsə olur. Məsələn: *Çiçəklər, quşlar, insanlar dil açmışdır.* Cümlə belə də ola bilər: *Çiçəklər, quşlar, insanlar dil açmışdır.*

Yaxud:

*Günəş də, buludlar da, ay da, ulduzlar da çiçək çiçəkdir.*  
(İ.Hüseynov)

Bəzən cümlədə xəbər həmcins olur. Həmcins xəbərlər mübtəda ilə iki şəkildə uzlaşır:

1. Həmcins xəbərin hər biri mübtəda ilə ayrı-ayrılıqda uzlaşır. Məsələn: *Əhməd qürurludur, sədaqətlidir, təmizdir, vicdanlıdır* cümləsində uzlaşma belə olur: *Əhməd qürurludur, Əhməd sədaqətlidir, Əhməd təmizdir, Əhməd vicdanlıdır.*

2. Həmcins xəbərlərdən sonuncusunda şəxs şəkilçisi saxlanmaqla əvvəlkilərdə şəxs şəkilçisi ya ixtisar olunur (bəzən də həmcins xəbərlərdən əvvəlkindəki şəxs şəkilçisi saxlanmaqla sonundakı şəxs şəkilçisi ixtisar olunur), ya feili bağlama ilə əvəz olunur, ya da ki, yox, *deyil* sözləri ilə işlənir. Məsələn: *Biz oxuyur, yazır, arabir dincəlirdik.*

*Mən zənciyəm, həm də rəssam.* (S.Vurğun)

Dəstə-dəstə *biz də gərək,*  
*Sünbüll yiğib, meyvə dərək.*

*Mən səni yox (deyil), onu çağırıram.*

**Qeyri-predikativ birləşmələrdə uzlaşma.** Qeyri-predikativ birləşmələrdə uzlaşma II və III növ təyini söz birləşməsinin tərəfləri arasında olur. III növ təyini söz birləşməsindəki uzlaşma bütün şəxslərə görə olur. Yəni III növ təyini söz birləşməsinin I tərəfi hər üç şəxsə ola bildiyi üçün II tərəf də hər üç şəxsin mənsubiyət şəkilçisini qəbul edir. Beləliklə, II tərəf I tərəflə uzlaşır. Məsələn: *mənim arzum, sənin arzun, onun arzusu, bizim arzumuz, sizin arzunuz, onların arzusu.* III növ təyini söz birləşməsi ilə müqayisədə II növ təyini söz birləşməsində uzlaşma məhduddur. II növ təyini söz birləşməsində uzlaşma II tərəfin III şəxsin mənsubiyət şəkilçilərini qəbul etməsilə yaranır. Məsələn: *ellər atası, şairlər yurdu, sinif otağı.* Bu cür birləşmələrdə göründüyü kimi, uzlaşma əlaqəsi mənsubiyət şəkilçisi vasitəsilə yaranır.

**İdarə əlaqəsi.** *Əsas tərəfin tələbinə görə asılı tərəfin ismin müvafiq hal şəkilçilərini qəbul edərək dəyişməsinə idarə əlaqəsi deyilir.*

**Qeyd:** *İşmin adlıq hali idarə əlaqəsində iştirak etmir. Adlıq halda olan söz mübtəda vəzifəsində olduqda uzlaşma, təyin vəzifəsində olduqda yanaşma əlaqəsinə xidmət edir.*

İdarə əlaqəsi, əsasən, obyekt və relyativ əlaqəli birləşmənin tərəfləri arasında olur. İdarə əlaqəsinin əsas xüsusiyyətləri bundan ibarətdir ki, asılı tərəfdəki söz əsas sözün tələbi ilə ismin bu və ya digər halında olur. İdarə əlaqəsi ismin halları ilə əlaqədar olduğundan, bu əlaqə əsasında yaranan birləşmələrin asılı tərəfi hallana bilən, yəni substantivləşən, ya da müvəqqəti olaraq substantivləşən sözlərdən ibarət olur. Məsələn:

- a) isimlərin idarə olunması: *qapını bağlamaq, kənddə yaşamaq, dünyaya gəlmək* və s.
- b) əvəzliklərin idarə olunması: *məni dinləmək, onu aparmaq, belələrinə kömək etmək, elələrini irəli çəkmək, sənə kömək etmək, ona cavab vermək* və s.
- c) sıfətin idarə olunması: *düzünü demək, istidən soyuqdan qorxmaq, ağrı qaradan ayırmaq* və s.
- ç) sayıların idarə olunması: *üçdən biri çıxməq, birinciləri mükafatlandırmaq, ažı saxlamaq, çoxu aparmaq*və s.
- d) məsdərin idarə olunması: *oxumağa getmək, yatmağa getmək, yazmağı öyrənmək* və s.
- e) feili sıfətlərin idarə olunması: *işləyənləri mükafatlandırmaq, oxuyanları dəvət etmək, danışamı dinləmək, oynayanlara baxmaq, işləyənlərə kömək etmək* və s.
- ə) zərfin idarə olunması: *irəliyə getmək, yaxında qalmaq* və s.

İdarə əlaqəsi olan birləşmədə əsas tərəf, əsasən, feillərdən ibarət olur. Bir sıra başqa nitq hissələri də müəyyən birləşmələrdə idarə etmək qabiliyyətinə malikdir. Məsələn: *mən məktəbdə növbətçiyməm; tələbələrdən beşi, onların yaxşısı*. Lakin başqa nitq hissələrinin idarəetməsi feillərlə müqayisədə nisbətən zəifdir.

İdarə əlaqəsi əsas tərəfin hansı nitq hissəsindən ibarət olmasına görə iki növə ayrılır: *feillərlə idarə, başqa nitq hissələri ilə idarə*.

**Feillərlə idarə.** Bütün feillər ismin halları ilə eyni dərəcədə əlaqəyə girmir. Yəni hər bir feil ismin bütün halları ilə əlaqəyə girməyə də bilər. Məsələn: *almaq* sözü birinci növbədə təsirlik hali tələb etdiyi halda, *baxmaq* sözü birinci növbədə *yönlük* hali, *getmək* sözü isə çıxışlıq və yönlük halını tələb edir. Bu feillər başqa hallarla da işlənə bilər. Məsələn, *almaq* feili yönlük (Əliyə kitab almaq), yerlik (saat 5-də almaq), çıxışlıq (mağazadan almaq) hallarını idarə edə bilər. *Baxmaq* feili yerlik, çıxışlıq hallarını da idarə edə bilər (qatarda baxmaq, pəncərədən baxmaq).

Feil ismin yönlük, təsirlik, yerlik, çıxışlıq hallarını (dörd hali) idarə edir. Bu hallar feilin tələbi ilə idarə olunur. Yönlük, təsirlik, yerlik, çıxışlıq hallarını idarə etməkdə təsriflənən feillə feili bağlama, məsdər və feili sıfətlər arasında heç bir fərq olmur. Burada yalnız hər birinin morfoloji quruluşunda fərqlərlə qarşılaşırıq: *kitaba baxır, kitaba baxmaq, kitaba baxan, kitaba baxanda; kitabı alır, kitabı almaq, kitabı alan, kitabı alanda; evdə oturur, evdə oturmaq, evdə oturan, evdə oturanda; evdən gəlir, evdən gəlmək, evdən gələn, evdən gələndə* və s. Feil ismin iyiyəlik halını idarə etmir. Iyiyəlik hal adlarla idarə olunur. Feili sıfətdə feilik xüsusiyyətləri ilə yanaşı, ad bildirmək xüsusiyyətinin olması, eləcə də məsdərin feilik xüsusiyyəti ilə yanaşı ad bildirmək xüsusiyyəti, yəni məsdərdəki isimlik, feili sıfətdəki sıfətlik xüsusiyyəti onları adlara yaxınlaşdırır, bu xüsusiyyət onların iyiyəlik halla işlənməsinə və iyiyəlik hali idarə etməsinə imkan yaradır. Məsələn: *quşun uçmağı, onun oxuduğu (kitab)*. Dörd halın idarəsində onlar (məsdər, feili sıfət) feil kimi çıxış edir. Iyiyəlik halın idarə edilməsində isə məsdər də, feili sıfət də ad kimi çıxış edir və həm də feili idarəyə xas olmayan attributiv əlaqəli birləşmə yaradır. Məsdərin, feili sıfətin idarə imkanları təsriflənən feil-

lərdən və feili bağlamadan üstündür. Ona görə ki, məsdərin ismə, feili sıfətin isə substantivləşdikdən sonra ismə məxsus xüsusiyyəti onların yiyəlik halla əlaqəsinə imkan yaradır.

**Qeyd:** *Şəxslər feillərin idarəsi ilə predikativ birləşmə (cümlə) yaranır: Mən məqaləni yazdım. Feili bağlama, feili sıfət və məsdərin idarəsi ilə qeyri-predikativ birləşmə – söz birləşməsi yaranır: məktəbdə oxumaq, məktəbdə oxuyanda, məktəbdə oxuyan və s.*

**İsimlərlə idarə.** İsimlər yiyəlik hali idarə edir. Məsələn: *Əhmədin bacısı, onun sözləri* və s. Digər nitq hissələri yalnız substantivləşdikdən sonra ismin yiyəlik halını idarə edə bilir. İsimlər digər halların idarə olunmasında fəal olmurlar. İsimlərin digər halları idarə etməsi daha çox üslubla bağlı olur. Bəzən də feilin düşməsi ilə baş verir. Məsələn: *yürüşə hazırlıq, ömrə zinət*.

*Çəkdi ordusunu Məhəmməd Qacar. (S. Vurğun)*

*Göziündə firtina, baxışında qış.*

*Yoldaşlardan ayrılıq, keçmişdən yadigar* və s.

**Sifətlərlə idarə.** Sifətlər də isimlər kimi, ismin yiyəlik, yönük, yerlik, çıxışlıq hallarını idarə edir. Məsələn: *kitabın məraqlısı, işə bələd, dünyada məşhur, eşqdən məhrum* və s. Sifət yiyəlik hali idarə edərkən substantivləşir. Ancaq yönük, yerlik və çıxışlıq halları idarə etdikdə substantivləşməyə ehtiyac qalmır. Sifətin yönük, yerlik və çıxışlıq halları idarə etməsi onun öz təbiəti ilə bağlıdır.

**Saylarla idarə.** Saylar ismin yiyəlik, yerlik, çıxışlıq hallarını idarə edir. Azərbaycan dilində sayların yönük hali idarə etməsi də az-az hallarda özünü göstərir. Saylar da sifət kimi yiyəlik hali idarə edərkən substantivləşir. Məsələn: *məşğələlərin çoxu, tələbələrdən biri* və s. Başqa halları idarə edərkən sifət öz təbiətini saxlayır, tək-tək hallarda substantivləşir: *beşdə bir, üçdə bir, adam-*

lardan biri, beşdən az, üçdən çox, mənə çoxdur, sənə azdır. Müasir Azərbaycan ədəbi dilində kəsr saylarının ikinci hissəsi (yəni tamın hissəsi) birinci hissəni (yəni tamı) idarə edir. Məsələn: *üçdən biri, ikidən biri* və s.

**Zərflərlə idarə.** Zərflər də bəzən sözləri idarə edir: hadisənin əvvəli, səhbətin əvvəli, həyatın sonu, inamın sonu və s.

**Əvəzliklərlə idarə.** Bəzən əvəzliklər vasitəsilə də sözlər idarə olunur: *eşidənlərin hamisi, görüşənlərin birisi* və s.

**Qeyd:** *Dilimizdə axşamı, səhəri, günü, tezdəni* və s. *tipli sözlərdə -ı, -ı, -u, -ü şəkilçisi zahirən təsirlilik hal şəkilçisinə bənzəyir. Ancaq bu şəkilçilər mənsubiyət şəkilçisidir. Həmin mənsubiyət şəkilçili sözlərin birinci tərəfini bərpa etmək olur: həmin günün axşamı, həmin günün səhəri, qışın bütün günü, günün tezdəni.*

#### Ədəbiyyat:

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, "Şərq-Qərb", 2007, s.22-34
2. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, ADPU-nun nəşri, 1999, s.3-8
3. Q.Ş.Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, "Aspoliqraf LTD" MMC, 2004, s.8-34
4. Müasir Azərbaycan dilinin sintaksisindən praktikum. Bakı, ADU-nun nəşri, 1978, s.3-6

# Söz birləşmələri

**Söz birləşmələri haqqında məlumat.** Sintaksisin tədqiqat obyektlərdən biri də söz birləşmələridir. Azərbaycan dilində elə bir sadə geniş cümlə tapmaq olmaz ki, orada söz birləşməsi iştirak etməsin. Məhz cümlə üçün sözlə yanaşı, söz birləşməsi də tikinti materialıdır. Azərbaycan dilçiliyində söz birləşmələrinin tədqiqi XX əsrin 50-60-cı illərindən başlayıbdır. Bu sahədə M.Hüseynzadənin, Y.Seyidovun xidmətləri böyük olubdur.

Söz birləşmələrinin dilçiliyin hansı sahəsində öyrənilməsi bəzən mübahisərlə qarşılaşıbdır. Bəzən sintaksisin tədqiqat obyektinin yalnız söz birləşmələrdən ibarət olması fikrini söyləmişlər. Bu fikrin tərəfdarları cümlələrin sintaksisdə yox, ritorikada öyrənilməsi fikrini irəli sürmüslər. Başqa bir qrupun fikrincə, cümlə sintaksisdə öyrənilməlidir. Söz birləşmələri isə lügətşünaslığın (leksikoqrafiyanın) tədqiqat obyektinə daxil olmalıdır. Bu cür fikir müxtəlifliyinin olmasına baxmayaraq, söz birləşmələri də, cümlə də sintaksisin tədqiqat obyekti daxildir.

*İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gəlib, predikativlik bildirməyən dil vahidinə söz birləşməsi deyilir.* Deməli, söz birləşmələri üçün iki müstəqil sözün məna və qrammatik cəhətdən əlaqəsini vəhdətdə götürmək lazımdır. Heç zaman formanı əsas götürüb, mənanı unutmaq olmaz. Söz birləşmələri üçün məna və forma vəhdəti əsas şərtdir. Məsələn: *qurmızı ləkə* dediyimiz halda, *gurultulu ləkə* deyə bil-

mərik. Yaxud *gurultulu səs* deyə bildiyimiz halda, *gurultulu ləkə* deyə bilmərik. Deməli, qrammatik əlaqə ilə yanaşı (forma ilə əlaqə), məna əlaqəsi də söz birləşməsində iştirak edən müstəqil sözləri tamamlamalıdır.

İki müstəqil mənalı sözün məna və qrammatik cəhətdən əlaqəsi nəticəsində aşağıdakı dil vahidləri yaranır:

1. Sözlə sözün əlaqəsi mürəkkəb söz yarada bilir. Biz mürəkkəb sözü morfologiyyada öyrənirik. Ona görə ki, mürəkkəb söz morfologiyanın tədqiqat obyektinə daxildir.

2. Sözlə sözün əlaqəsi söz birləşməsini yaradır. Söz birləşməsi sintaksisin tədqiqat obyektidir.

3. Sözlə sözün əlaqəsi cümləni yaradır. Cümlə də sintaksisin tədqiqat obyektidir. Göründüyü kimi, söz birləşmələri nitq zəncirinin həlqəciklərinin sırasında sözlə cümlənin sərhəddində dayanır. Ona görə də söz birləşmələrinin sözlə, cümlə ilə oxşar və fərqli xüsusiyyətləri meydana çıxır. Söz birləşmələrinin sözlə, mürəkkəb sözlə, cümlə ilə oxşar və fərqli xüsusiyyətlərini nəzərdən keçirək.

**Söz birləşmələri və söz.** Söz birləşməsi ilə söz arasında aşağıdakı oxşar xüsusiyyətlər vardır:

1. Söz birləşmələri də adı söz kimi nominativ funksiyaya malik olur, yəni əşya və hadisələri adlandırır. Müqayisə et: *dağ, dəniz, küçə, muzey* sözləri ilə *Qafqaz dağları, Xəzər dənizi, Nizami muzeyi, İstiqlaliyyət küçəsi* birləşmələrini.

2. Söz birləşmələri adı sözlər kimi cümlənin tikinti materialı olaraq çıxış edir.

3. Adı sözlərin başlangıç forması olduğu kimi, söz birləşmələrinin də başlangıç forması olur. Məsələn: *göyün ulduzu, göyün ulduzlarına, göyün ulduzlarının* və s. kimi birləşmələrdə *göyün ulduzu* başlangıç forma kimi sayılır.

Beləliklə, söz birləşmələri ilə sözlər arasında bu oxşar xüsusiyyətlərlə yanaşı, aşağıdakı fərqli xüsusiyyətlər də mövcuddur:

1. Söz leksik, söz birləşməsi isə qrammatik kateqoriyadır. Yəni söz əşya və hadisələri təklikdə, söz birləşmələri isə qrammatik əlaqə yolu ilə (iki və daha artıq sözün məna və qrammatik cəhətdən əlaqəsi yolu ilə) ifadə edir.

2. Sözün təklikdə mənası son dərəcə ümumi və geniş olur. Söz təklikdə min illər ərzində yaranmış mənanı özündə toplayır, ehtiva edir. Bununla müqayisədə söz birləşməsinin mənası sözlə müqayisədə daha konkretdir.

3. Söz təklikdə omonimliyə, sinonimliyə, antonimliyə, çoxmənalılığa, məcazlaşmaya malik olur. Lakin söz birləşmələrinin tərkibindəki sözlərin mənası konkretləşir. Belə ki, söz birləşmələrinin tərkibindəki sözlər sənki çoxmənalılıqdan, omonimlikdən, sinonimlikdən, antonimlikdən xilas olur. Məsələn: *bal – ari balı, morfologiya – dilin morfologiyası, şəhər – Bakı şəhəri, feil – sadə feillər* və s.

4. Sözlər səslər əsasında yaranır, söz birləşmələri isə sözlər əsasında formalasdır. Beləliklə, söz həm söz birləşməsi, həm də cümlə üçün tikinti materialıdır. Söz birləşməsi isə cümlə üçün tikinti materialıdır.

5. Söz birləşməsi ən azı iki müstəqil sözün birləşməsindən ibarət olur. Həmin müstəqil sözlərdən birinin ixtisarı söz birləşmələrinin ixtisar olunması deməkdir. Lakin bu xüsusiyyət sözə aid deyil.

**Söz birləşməsi və mürəkkəb söz.** Dilimizdə sözlərin elə bir qrupu vardır ki, onlar öz xüsusiyyətlərinə görə daha çox söz birləşməsinə oxşayırlar. Sözlərin bu qrupuna mürəkkəb sözlər daxildir. Söz birləşmələri ilə mürəkkəb sözlər arasında aşağıdakı oxşar xüsusiyyətlər vardır:

1. Həm mürəkkəb sözlər, həm də söz birləşmələri ən azı iki sözün birləşməsi şəklində formalasdır.

2. Hər ikisinin tərəfi nitq hissələrilə ifadə olunur.

3. Hər ikisinin tərəfləri arasında sintaktik əlaqələr mövcud olur.

4. Hər ikisində sözlərin sıralanması mövcud olur və s.

Bu cür oxşar xüsusiyyətlər mürəkkəb sözlərlə söz birləşmələrini fərqləndirməkdə çətinlik yaradır. Yeri gölmüşkən onu da qeyd edək ki, mürəkkəb sözlər tarixən söz birləşmələrindən yaranıb. Bu proses indi də getməkdədir (meşə təsərrüfatı, çay plantasiyası, divar qəzeti və s.).

Deyilənlərə baxmayaraq, söz birləşmələri ilə mürəkkəb sözlərin fərqləndirilməsi üçün müəyyən prinsiplər var. Bunlar aşağıdakılardır:

1. Mürəkkəb sözün tərəfləri qaynayıb-qarışaraq birləşmədə bir məna, bir məfhum ifadə edir. Söz birləşmələrinin tərəfləri isə öz məna müstəqilliyini qoruyub saxlayır.

2. Söz birləşməsi də, mürəkkəb sözlər də sintaktik əlaqələr əsasında formalasdır. Lakin bu sintaktik əlaqələr mütəhərrikliyi, dinamikliyi ilə fərqlənir. Belə ki, söz birləşmələrinin tərəfləri arasındaki əlaqə dinamik, mütəhərrik olduğu halda, mürəkkəb sözlərin tərəfləri arasındaki sintaktik əlaqə öz əhəmiyyətini itirmiş olur. Mürəkkəb sözlərdəki sintaktik əlaqə daşlaşmış olur. Həm də bu əlaqə nəzərə alınmır. Məsələn: *xoş söz* birləşməsində yanaşma, *məktəbə gedən* birləşməsində idarə əlaqəsi göz önündədir. Lakin *xoşbəxt* mürəkkəb sözündə yanaşma əlaqəsindən, yaxud *ağlabatan* mürəkkəb sözündə idarə əlaqəsindən danışmaq olmaz.

3. Söz birləşmələrinin tərəfləri müstəqil suallara cavab verir. Məsələn: *xoş söz – necə söz? – xoş nə?* Mürəkkəb sözlərin tərəfləri isə birlikdə bir suala cavab verir. Məsələn: *xoşbəxt (necə?), ağlabatan (necə?)* və s.

4. Söz birləşmələrinin tərəfləri müstəqil vurguya malik olur. Məsələn: *xoş söz, məktəbə gedən*. Mürəkkəb sözlərin tərəfləri isə birlikdə bir baş vurgu ilə tələffüz olunur. Məsələn: *xoşbəxt, ağlabatan* və s.

**Qeyd:** Dilimizdə *qara-qura*, *ət-mət*, *dava-dalaş*, *çörçöp*, *qab-qacaq*, *kələ-kötür*, *cindir-mindir* və s. kimi *qoşa sözlər* işlənməkdədir. Bunlar söz birləşmələridir, yoxsa mürəkkəb söz? Bu suala da müxtəlif münasibətlər var. Bu sözlər mürəkkəb sözlərə daxil olan *qoşa sözlərdir*. Yeri gəlmışkən qeyd edək ki, idarə və təşkilat adlarının mürəkkəb söz, yaxud söz birləşməsi olması da fikir müxtəlifliyi ilə qarşılanır. İdarə və təşkilat adları mürəkkəb isim hesab olunur. Bunların mürəkkəb söz deyil, söz birləşməsi olmasını aşağıdakı xüsusiyyətlər şərtləndirir:

1. Mürəkkəb sözlər adətən iki, bəzən üç sözdən ibarət olur. İdarə və təşkilat adları isə daha çox sözlərdən ibarət olur. Məsələn: Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti və s.

2. Mürəkkəb sözlərin tərəfləri sabitləşir. Yəni arxaikləşə bilmir. İdarə, təşkilat adlarının isə bəzən tərəfləri arxaikləşir. Məsələn: Azərbaycan Dövlət Darülfünun – Azərbaycan Dövlət Universiteti – Bakı Dövlət Universiteti, Ali Pedaqoji İnstytut – Azərbayan Dövlət Pedaqoji İnstитutu – Azərbaycan Dövlət Pedaqoji Universiteti və s.

**Söz birləşməsi və cümlə.** Nitq zəncirinin həlqəcikləri sırasında söz birləşməsi cümlə ilə də sərhəddir. Buna görə də söz birləşmələri cümlə ilə bir sıra oxşar və fərqli xüsusiyyətlərə malikdir:

1. Həm söz birləşməsi, həm də cümlə real varlıqdan doğan münasibətləri bildirir.

2. Hər ikisi sözlər və nitq hissələri əsasında formalaşır.

3. Hər ikisi sintaktik əlaqələr əsasında qurulur. Müqayisə et: *Yay gəlişi* – *Yay gəlir*, *O oxuyanda* – *O oxudu*, *Uşaqlar məktəbə gedəndə* – *Uşaqlar məktəbə getdilər* və s.

4. Hər ikisində sözlərin sıralanması eyni olur.

Bu oxşar xüsusiyyətlərlə yanaşı, söz birləşmələri ilə cümlələr arasında çox mühüm fərqlər də var. Belə ki, cümlənin bir sıra əlamətləri var ki, bunlar söz birləşməsində yoxdur:

1. Cümlə hər şeydən əvvəl ünsiyyət vasitəsidir və bitmiş bir fikri ifadə edir. Lakin heç bir söz birləşməsi bitmiş bir fikri ifadə edə bilmir. Çünkü söz birləşməsi predikativliyə, bitkinliyə, intonasiyaya malik deyildir. Cümlə isə predikativliyə, bitkinliyə və intonasiyaya malikdir. Predikativlik nəticəsində cümlədə bir şey ya təsdiq, ya inkar olunur. Məsələn: *O, xəstədir*. Yaxud: *Xəstənin hali yaxşıdır*. Lakin bu cür xüsusiyyəti söz birləşməsində görmək mümkün deyil.

**Qeyd:** Söz birləşməsində də intonasiya var. Ancaq bu intonasiya cümlədəki intonasiya deyildir.

2. Hər bir cümlədə modallıqdan istifadə olunur. Danışanın söylədiyi fikrə münasibət bildirilir. Bu xüsusiyyətə söz birləşməsində rast gəlmirik.

3. Cümlədə ara sözlərdən, xitablardan, bağlayıcılardan, nidalardan, ədatlardan geniş istifadə olunur. Bunlar isə söz birləşməsində işlənən vasitələr deyil.

4. Söz birləşməsi bir sözdən ibarət ola bilməz. Cümlə isə bir sözdən ibarət ola bilər. Məsələn: Axşamdır. Günortadır. İstdir. Oxuyurlar. Bu cümlələr bir sözdən ibarət olan cümlələrdir. Ancaq bir sözdən ibarət olan cümlələrlə müqayisədə söz birləşmələri ən azı iki müstəqil sözdən ibarət olur.

5. Cümlənin struktur əsasını mübtəda ilə xəbərin birləşməsi və ya baş üzvlərdən biri təşkil edir. Söz birləşməsinin struktur əsasını söz təşkil edir.

**Söz birləşmələrinin növləri.** Söz birləşməsi tərəflərinin leksik-semantik xüsusiyyətinə görə iki yerə ayrıılır:

1. Sabit birləşmələr;
2. Sərbəst birləşmələr.

Bundan başqa, söz birləşmələri quruluşuna görə təsnif olunur və quruluşa iki yerə ayrıılır: *sadə birləşmələr, mürəkkəb birləşmələr*.

Söz birləşmələrinin ən mühüm xüsusiyyətlərindən biri tərəflərinin, xüsusilə əsas tərəfin hansı nitq hissəsi ilə ifadə olunmasıdır. Söz birləşməsi əsas tərəfin hansı nitq hissələri ilə ifadə olunmasına görə üç qrupa bölünür: *ismi birləşmələr, feili birləşmələr, zərf birləşmələri*.

**Sabit və sərbəst birləşmələr.** Sabit birləşmələr tarixən yaranmış və formalasılmışdır. Bunlar dildə bir növ hazır şəkildədir. Hazır şəkildə də dilin lügət tərkibinə daxil olurlar. Biz bu cür hazırlı dil vahidlərini nitq prosesində istifadə edirik. Sabit birləşmələrin mühüm xüsusiyyətlərindən biri onların tərəflərinin hər ikisinin, bəzən də bir tərəfin məcazi mənada işlənməsidir. Məsələn: *bel bağlamaq, zəhləsini tökmək, dilə gəlmək, baş açmaq, köksünü ötürmək* və s. Sabit birləşmələr dildə frazeoloji vahidlər də adlanır. Ona görə də dilçiliyin frazeologiya şöbəsində öyrənilir. Sabit birləşmələrdən fərqli olaraq sərbəst birləşmələr dildə hazır şəkildə deyildir. Sərbəst birləşmələrin özləri yox, dildə quruluş modelləri, qəlibləri olur. Nitq prosesində həmin quruluş modellərinə, qəliblərə uyğun olaraq sərbəst birləşmələr qurulur. Sərbəst birləşmələrin bir xüsusiyyəti də onun tərəflərinin həqiqi mənada işlənməsidir. Məsələn: *evin qapısı, evə gələndə, kitabı oxumaq, oxumağın faydası, faydalı məsələ* və s. Sintaksisdə hər cür birləşmədən deyil, yalnız bu cür sərbəst birləşmədən danışılır. Yeri gəlmışkən onu da qeyd edək ki, tarixən sabit birləşmələrin sərbəst birləşmələrdən yarandığı göstərilir. İndi də dilimizdə elə misallar var ki, həm həqiqi, həm də məcazi mənada işlənməklə

sabit birləşmələrin sərbəst birləşmələrdən yarandığını sübut edir. Məsələn: *ağız açmaq, yolunu azmaq, yolundan çıxmaq* və s.

**Qeyd:** *Dildə həm həqiqi, həm də məcazi mənada işlənən birləşmələr təsdiq edir ki, sabit birləşmələrlə sərbəst birləşmələr arasında əsasən forma fərqi olmur.*

**Söz birləşmələrinin quruluşu.** Yuxarıda qeyd etdiyimiz kimi, söz birləşmələri quruluşa sadə və mürəkkəb olmaqla iki yerə ayrıılır. Sadə söz birləşməsi iki müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsi yolu ilə yaranır. Məsələn: *kitabi oxumaq, universitetin tələbəsi, rayonun sakini* və s.

Artıq **kəndin işqları** görünürdü. (İ.Şıxlı) **Gözləri oğlunun üzünə zilləndi.** (İ.Şıxlı) **Əşrəf gərək mənim zənnimi itirməsin.** (İ.Şıxlı) **Pakizənin dici** yerə *dəydi*. (İ.Şıxlı) **Şamxalın səsi qəzəbdən xırıldadı.** (İ.Şıxlı) **Kipiani gözəl müəllim** və *yaxşı vətəndaşdır*. (İ.Şıxlı) **Onun səsində** qayğıkeşlik hiss edirdi. (S.Rəhimov) **Bizim gözətçimiz** bizi göz açmağa da qoymaz. (S.Rəhimov) **Poçt rəisi** telegramı gözdən keçirib “Şəhla” sözünü diqqətlə oxudu. (S.Rəhimov) **Sən necə, nə təhər söyləsən də mənim belimi qırıbsan.** (İ.Şıxlı) **Ərməğanın gözəri** yenə də qoşa qan çanağı kimi közərdi. (İ.Şıxlı) **Gedirəm, doğru söz** acı olur. (M.F.Axundov) **Barı qaçım, bəlkə evi yixılmış tüsəngi** mənə düzəldib atdı. (M.F.Axundov) **A canım, aşağı düşən** atlıların xəbərin mənə tatarlar verməyiblər, malağanlar söyləyiblər. (M.F.Axundov) **Dəstəyi götürən** Vahidov salam-kəlamdan sonra, tapşırıq vermək istədi. (S.Rəhimov)

Bəzən sadə söz birləşmələrinin tərəfləri arasında köməkçi söz (qoşma) işlənə bilir. Belə halda qoşma birinci tərəflə birgə götürülür. Birləşmə isə quruluşa yenə də sadə olaraq qalır. Məsələn: *evə tərəf getmək*. Sadə birləşmələr söz birləşmələrinin ən

ibtidai formasıdır. Buna baxmayaraq, sadə birləşmələr söz birləşmələrinin bütün tələblərinə cavab verir.

Mürəkkəb birləşmələr isə üç və daha artıq müstəqil sözün mənə və qrammatik cəhətdən birləşməsindən yaranır. Mürəkkəb söz birləşməsi sözlərin çoxluğu və fikrin zənginliyi ilə sadə birləşmələrdən fərqlənir. Mürəkkəb söz birləşmələri özləri də bir neçə əsasda qurulur:

1. Mürəkkəb söz birləşmələrinin bir əsas, bir neçə asılı tərəfi olur. Asılı tərəflərin hər biri birbaşa əsas tərəfə tabe olur. Məsələn: *dünənki həmin qəribə hadisə, məktubları çatanda evə gətirmək, bir neçə dəst ipək paltar, Adil Diləfruzu görəndə, kobud səsini eşidəndə, avadanlığın yerini dəyişəndə, əlindəki o səbət, mülayim xasiyyətli bir qoca arvad və s.*

**Gəlinin belə sakit, təmkinli cavabı** Şamxalın qulaqlarında ildirim kimi şaqqıldı. (İ.Şıxlı) **Kişinin məyus və müşkül görkəmi** Cahandar ağanın da ürzəyini agrıtdı. (İ.Şıxlı) **Əşrəfin ağ bənizi** daha da ağarmışdı. (İ.Şıxlı) **Suyun lal axanı, adaman yerə baxanı** buna deyiblər. (İ.Şıxlı) **Damlaların və çardaqların üstündə axşamdan təzək yandırmışdilar.** (İ.Şıxlı)

2. Mürəkkəb quruluşlu söz birləşmələrinin yenə də bir əsas, bir neçə asılı tərəfi olur. Lakin asılı tərəflərin hamısı əsas tərəfə birbaşa tabe olmur. Onların bir qismi birləşmə daxilində başqa bir sözə tabe olur. Məsələn: *kitabları rəflərə düzəndə qapını açmaq, təzəcə evdən çıxanda küçədə dostuma rast gəlmək.*

3. Mürəkkəb quruluşlu söz birləşmələrinin tərkibində üç və daha artıq söz iştirak edir. Bunlar zəncirvari şəkildə, qarşılıqlı tabelilik əsasında bir-birindən asılı olur. Məsələn: *universitet tələbəsinin dərs kitabı, zavod direktorunun iş otağı, hüquqşünaslıq fakültəsinin tələbəsi, mədəniyyət sarayının daş divarları və s.* Bəzən birləşmələrin tərəfindəki sözlərdən birinə aid birtərəfli əlaqədə olan söz də ola bilir. Məsələn: *dekan müavininin yaraşıqlı iş otağı.*

**Əlini xəncərin dəstəyindən çəkməyən** Şamxal onun yalnız ayağına baxdı. (İ.Şıxlı) **Hirsindən nə etdiyini bilməyən** Şamxal atasının qolundan tutub dartırdı. (İ.Şıxlı) **Divardakı yarıqların birində gizlənmiş** qarafatma kəsik-kəsik oxumağa başladı. (İ.Şıxlı) **İki həftə səbr eləmək** cəhənnəm əzabından artıqdır. (M.F.Axundov) **Yaxşı, sizə verdiyim pulun faydası.** (M.F.Axundov) **Hacı Qafurun qapısından ötəndə** gördük durubdur, qucağında da qundaq. (M.F.Axundov) **Göytəpə kəndinin yasti qazma daxmaları** Kürün sahilinə qədər səpələnmişdi. (İ.Şıxlı)

**Əsas tərəfin nitq hissələrilə ifadəsinə görə söz birləşmələrinin növləri.** Yuxarıda qeyd etdiyimiz kimi, söz birləşmələri əsas tərəfin nitq hissələri ilə ifadəsinə görə üç qrupa ayrılır: *ismi birləşmələr, feili birləşmələr, zərf birləşmələri.*

**Qeyd:** *İsmi və feili birləşmələrə nisbətən zərf birləşmələri dildə azlıq təşkil edir. Onlar öz xüsusiyyətlərinə görə ismi birləşmələrə oxşayır. Ona görə də tədris prosesində bəzən zərf birləşmələri ismi birləşmələrə daxil edilir və beləliklə, söz birləşmələri ismi və feili birləşmələr olmaqla iki yerə ayrılr.*

**İsmi birləşmələr.** Əsas tərəfi adlardan (isim, sıfət, say, əvəzlik) ibarət olan birləşməyə ismi birləşmə deyilir. Məsələn: *evin qapısı, almanın qırmızısı, uşaqların ağıllısı və s.* İsmi birləşmə iki üsulla qurulur:

1. Analitik üsul;
2. Sintetik üsul.

1. **Analitik üsul.** Analitik üsulun əsas xüsusiyyəti ondan ibarətdir ki, burada birləşmənin yaranmasında hal və mənsubiyət şəkilçiləri iştirak etmir. Birləşmə yalnız sözlərin sıralanması və intonasiyası əsasında qurulur. Məsələn: *yaşıl yarpaq, parlaq ulduz, dəmir qapı, uca çinar və s.*

Analitik üsulla ismi birləşmələrin qurulmasında, yəni analistik üsulla ismi birləşmələrin əmələ gəlməsində bəzən qoşmalar da iştirak edir. Məs.:

*Bir qara daş kimi soyuğam indi,  
Qızların baxışı ruhumu danlar.* (F.Qoca)

*Burda məhəbbət də həddi aşmayır  
Polad tək soyuqdur, polad tək möhkəm.* (F.Qoca)

2. **Sintetik üsul.** Sintetik üsulun əsas xüsusiyyəti budur ki, söz birləşməsi hal və mənsubiyyət şəkilçilərinin iştirakı ilə yaranır. Məsələn: *dünyanın əvvəli, göyün ulduzu, fəhlə qüvvəsi, iş adamı* və s.

İsmi birləşmələr iki böyük qrupa ayrılır:

1. Təyini söz birləşmələri;
2. Təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr.

1. **Təyini söz birləşmələri.** İsmi birləşmələr həmişə bu başlıq altında adlandırılmayıbdır. XX əsrin 20-ci illərinə qədər bunnara izafət və ya izafət tərkibi deyilibdir. Lakin izafət ərəb və fars dillərinə məxsus hal olduğundan və dilimizin xüsusiyyətini əks etdirmədiyindən XX əsrin 20-ci illərindən sonra izafət tərkibi ifadəsi yiyəlik birləşməsi termini ilə əvəz olunubdur. Buna baxmayaraq, yiyəlik birləşməsi termini də bütün təyini söz birləşməsini əhatə edə bilməmişdir. Belə ki, yiyəlik birləşməsi dedikdə yalnız II, III növ təyini söz birləşməsi nəzərdə tutulurdu. I növ təyini söz birləşmələri isə nəzərdən qaçırdı. Ona görə də XX əsrin 40-ci illərindən sonra bu cür birləşmələrin I tərəfinin təyinəmə xüsusiyyəti nəzərə alınaraq onların təyini söz birləşmələri adlanması daha məqsədə uyğun sayılmışdır. Təyini söz birləşmələrinin üç növü var:

- 1.I növ təyini söz birləşməsi;
- 2.II növ təyini söz birləşməsi;
3. III növ təyini söz birləşməsi.

**I növ təyini söz birləşməsi.** I növ təyini söz birləşmələrinin əmələ gəlməsində heç bir qrammatik-morfoloji əlamət iştirak etmir. Belə söz birləşmələri sözlərin yanaşmasından əmələ gəlir: I tərəf atributiv, II tərəf substantiv xüsusiyyət daşıyır: *gözəl vətən, oxuyan qız, maraqlı dərs* və s. I növ təyini söz birləşmələrinin II tərəfi isim, yaxud substantivləşmiş hər hansı bir sözlə, I tərəf isə isim, sıfət, say, əvəzlik və feili sıfətlə ifadə olunur. Məsələn:

a) I tərəfi isimlə ifadə olunanlar: *daş hasar, taxta arakəsmə* və s.

b) I tərəfi sıfətlə ifadə olunanlar: *ağır xəstə, yaşıl yarpaq, təmiz su, şirin çörək, böyük şəhər, mavi səma, geniş otaq, sərin bulaq, tarixi hadisə* və s.

*Şirvanlıının qalın qara qaşları altında qiyılmış gözləri masanın üstündə səpələnmiş kağız-kuğuzu nəzərdən keçirdi.* (İ.Əfəndiyev)

c) I tərəfi sayla ifadə olunanlar: *bir bulaq, bir dünya, iki namərd, bir sərr, beş qıtə, on adam, üçüncü kurs, xeyli əsər* və s.

ç) I tərəfi əvəzliklə ifadə olunanlar: *həmin hadisə, bu ölkə, bu dünya, bütün insanlar, belə vaxt* və s.

d) I tərəfi feili sıfətlə ifadə olunanlar: *açılan qapı, gələcək gün, ləpələnən dəniz* və s.

I növ təyini söz birləşmələrinin II tərəfi müxtəlif şəkilçilər (kəmiyyət, hal, şəxs, mənsubiyyət) qəbul edə bilər ki, onlar həmin birləşmənin əlaməti hesab olunmur, çünki onlar söz birləşmələrinin yaranmasında vacib ənsürələr kimi çıxış etmirlər. Məsələn: *O, narahat adamdır.* Yaxud: *Şəhərin kənarında olan böyük bir bağçada ağaclar yarpaq açmışdır.*

I növ təyini söz birləşməsinin tərəfləri müxtəlif cümlə üzvləri vəzifəsində çıxış edirlər: I tərəf həmişə təyin, II tərəf isə müxtəlif cümlə üzvləri olur.

**Qeyd:** Dilimizdə elə birinci növ təyini söz birləşmələri vardır ki, onların tərəflərini (birinci və ikinci tərəfini) sintaktik təhlil zamanı bir-birindən ayırmaq olmur. Bu cür birinci növ təyini söz birləşmələrinin tərəfləri birlikdə bir cümlə üzvü kimi götürülür. Məsələn: *bu il, həmin zaman, o gün, bu saat, əvvəlinci səra, keçən il, ötən illər, birinci kurs, onuncu əsr, sonuncu yer, beşinci sinif* və s. kimi birinci növ təyini söz birləşmələri *buna misaldır*. Bu qəbildən olan birinci növ təyini söz birləşmələrinə *diqqət yetirmək lazımdır*. Onların tərəflərini ayrılıqda sintaktik təhlil etmək mənasızlıq əmələ gətirir. Ona görə də bu qəbildən olan birinci növ təyini söz birləşmələrini sintaktik təhlil zamanı bir cümlə üzvü kimi götürmək lazımdır. Məsələn: “*Keçən il kəndə istirahətə getmişdik*” cümləsində *keçən il* birləşməsi bütövlükdə cümlənin zaman zərfliyidir. Aşağıdakı digər misallarda da birinci növ təyini söz birləşmələrini bütövlükdə cümlənin bir üzvü görmək lazımdır:

*Bu vaxt Koroğlu bir təpənin başında dayanıb yola baxırdı.* (“Koroğlu”) *Düz altı ildir ki, hər yay ay yarım bu pansionatda yaşayıram.* (Elçin) *Ağlıar çağırırsın bu gün qız, gəlin!* (B.Vahabzadə) *Bu saat Qıratın dalınca Toqata gəlsə, üzəngisini basıb, atı özü ona verəcək.* (“Koroğlu”)

**II növ təyini söz birləşməsi.** II növ təyini söz birləşmələrinin I tərəfi heç bir qrammatik-morfoloji əlamət qəbul etmir, II tərəf isə mənsubiyyət şəkilçiləri ilə işlənir. Məsələn: *dağ çayı, tələbə biletı, yaz səhəri* və s. II növ təyini söz birləşmələrinin bir sıra məna və qrammatik xüsusiyyətləri var:

1. Bu birləşmələr mənasına görə ümumilik, mücərrədlik bildirir. Ona görə də mürəkkəb idarə adları daha çox bu birləşmə ilə ifadə olunur. Məsələn: *Baki Soveti, Həmkarlar İttifaqı, Rayon Komitəsi* və s.

2. Bu birləşmələrdə mürəkkəb isimlərə doğru bir inkişaf meyli var: *kəklikotu, quşəppəyi, Koroğlu, dəvədabani, ayaqqabı* və s. Bu qəbildən olan mürəkkəb sözlər vaxtilə II növ təyini söz birləşmələri olmuşdur.

3. Bu birləşmənin tərəflərinin ifadə vasitələri məhduddur. Onların hər iki tərəfi, əsasən isimlə ifadə olunur. Bəzən isə tərəflər substantivləşmiş isim kimi çıxış edir. Məsələn: *ellər gözəli, "5" arzusu* və s. II növ təyini söz birləşmələrinin tərəfləri əvəzliliklə, xüsusən şəxs əvəzlilikləri ilə ifadə olunmur (nə? sual əvəzliyindən başqa), ona görə də bu birləşmənin II tərəfi I və II şəxslərə məxsus mənsubiyyət şəkilçiləri qəbul etmir. II növ təyini söz birləşməsinin tərəflərindən I tərəf o zaman xüsusi isimlə ifadə oluna bilər ki, onların əlaqəsi mücərrədləşmiş olsun, həqiqi mənsubiyyət münasibətində olmasın. Məsələn: *Nizami muzeyi, Sabir bağı, Araz çayı, Xəzər dənizi, Nərimanov prospekti* və s.

4. II növ təyini söz birləşməsinin tərəfləri eyni zamanda cəm şəkilçiləri qəbul edə bilmir. Məsələn: *gözəllər gözəli, Odlar yurdudu, dünya gəncləri, qala qapıları, yollar ayrıçı, Qafqaz dağları, türk dilləri, hava yolları, dağlar maralı, sular sonrası, ellər gözəli* və s.

Ancaq *həmkarlar ittifaqları, atalar sözləri, elmlər doktorları, gənclər təşkilatları* və s. istisnadır.

*Kainat olacaq insan yolları*

*İnsan lal səmanı dənişdiracaq.*

*Körpü tək uzanıb insan qolları*

*Neçə səyyarələr barışdıracaq.* (F.Qoca)

*Baki çovğun içindədir, küllək qovur xəzəlləri.*

*Gül gətirsin Çənlibelə Azərbaycan gözəlləri.* (Xəlil Rza)

5. Bu birləşmənin tərəfləri həmişə yanaşı işlənir və onların arasına heç bir söz daxil ola bilmir.

6. Tərəflər arasında qarşılıqlı əlaqə var: I tərəf idarə əlaqəsi ilə II tərəf, II tərəf isə uzlaşma əlaqəsi ilə I tərəfə tabe olur. Məsələn: *sinif rəhbəri, məktəb direktoru, uşaq bağçası* və s.

*Divar saatı dəqiqlikləri sayır,*

*keçir gecə,*

*Yenə zəng eləyəcəyəm indicə.* (F.Qoca)

7. II növ təyini söz birləşməsi birlikdə cümlənin bir mürəkkəb üzvü olur.

**III növ təyini söz birləşməsi.** III növ təyini söz birləşməsinin I tərəfi yiyəlik hal şəkilçisi ilə, II tərəfi isə II növ təyini söz birləşməsi kimi mənsubiyyət şəkilçisi ilə işlənir. Məsələn: *zamanın hökmü, şəhərin mərkəzi* və s.

III növ təyini söz birləşmələri aşağıdakı xüsusiyyətlərə malikdir:

a) III növ təyini söz birləşməsi II növ təyini söz birləşmələrindən fərqli olaraq konkretlik, müəyyənlik bildirir. Bu, I tərəfin müəyyən yiyəlik halda olması ilə əlaqədardır. Yəni I tərəf müəyyən yiyəlik halla ifadə olunur. Müqayisə et: *kənd yolu – kəndin yolu, məktəb direktoru – məktəbin direktoru* və s.

b) Bu birləşmələrin tərəflərinin ifadə vasitələri genişdir. Tərəflər xüsusi isim, substantivləşmiş sıfət, sıfət, feili sıfət, məs-dər, əvəzlilik ifadə oluna bilir. Məsələn: *bağların meyvəsi, Gəncənin havası, Xaqqanının əsərləri, Füzulinin qəzəlləri, gözəllərin vəfəsi, tələbələrin biri, onların çoxu, oxuyanların səsi, oxumağın xeyri, sənin təklifin* və s. Bu birləşmələrin I tərəfi şəxs əvəzlilikləri ilə ifadə oluna bildiyinə görə, II tərəfləri hər üç şəxsə aid mənsubiyyət şəkilçisi ilə işlənir.

c) Tərəfləri eyni zamanda cəmlənə bilir. Məsələn: *şagirdlərin kitabları, onların dostları, şəhərlərin küçələri, natiqlərin çıxışları, çayların suları* və s.

ç) Birinci tərəf cəmlənə bilir. Məsələn: *tarixlərin yadigarı, insanların taleyi, xalqların azadlığı* və s.

d) İkinci tərəf cəmlənə bilir. Məsələn: *şairin şeirləri, Vurğunun poemaları, sənin dostların, Bülbülüün mahnları* və s.

e) Tərəflər arasında müxtəlif sözlər daxil etmək olur, həmin sözlər birləşmələrin II tərəfinə aid olub onu izah edir. Məsələn: *dağların sərin havası, bulağın şır-şır axan suyu, Nəsiminin fəlsəfi şeirləri, Nizaminin dünya şöhrətli poemaları* və s.

*Pencəyin düyməsi günəşin şəfaqları altında parıldayırdı.* (İ.Əfəndiyev)

*Farsın öz qüdrətli şairləri* var

*Nə çoxdur onlarda böyük sənətkar.* (S.Vurğun)

ə) Tərəflər arasında qarşılıqlı təyinlik əlaqəsi var. Məsələn: *sənin həyatın, onun ömrü* və s.

f) Tərəflər birlikdə cümlənin bir üzvü olur. Məsələn: *Mən onu biliyəm ki, sənin təşəbbüslerin xalqın səadəti* üçündür.

**Qeyd:** Təyini söz birləşmələrinin cümlədə rolü ilə bağlı aşağıdakılari bilmək lazımdır:

a) Birinci növ təyini söz birləşmələrinin tərəflərinin hər biri ayrı-ayrılıqla cümlə üzvü olur: birinci tərəf təyin, ikinci tərəf isə cümlənin müxtəlif üzvü rolunda çıxış edir. Məsələn:

*Sıra dağlar, gen dərələr,*

*Ürək açan mənzərələr,*

*Ceyran qaçar, cüyür mələr.*

*Nə çoxdur oylağın sənin,*

*Aranın, yaylağın sənin...* (S.Vurğun)

Ancaq dilimizdə bir sıra birinci növ təyini söz birləşmələri vardır ki, onların tərəfləri bir-birindən ayrılmır və bütövlükdə cümlənin bir üzvü olur. Məsələn: *bu gün, bu il, həmin zaman, həmin anda,*

*o gün, bu saat, əvvəlinci səra, keçən il, ötən illər, birinci kurs, onuncu əsr, sonuncu yer, beşinci sinif və s. kimi birinci növ təyini söz birləşmələri bütövlükdə bir cümlə üzvü kimi götürürlər. Məs.: Bu gün sizə gələcəyəm. Həmin anda hər şey dəyişdi. Bəlkə, bu yerlərə bir də gəlmədim. (M.Araz) Şairin bu yerə düşdü güzəri. (S.Vurğun)*

*b) İkinci və üçüncü növ təyini söz birləşmələrinin tərafları bir-birindən ayrılmadan bütövlükdə cümlənin bir üzvü kimi çıxış edir.*

Məsələn:

*İkinci növ təyini söz birləşməsinə aid: Yol boyu hər şeyi danişdi. Araz boyu uzanıb gedən yol onu yordu.*

*Üçüncü növ təyini söz birləşməsinə aid: Xalqın iradəsi hər şeyi həll edir. Vətənin azadlığı ən böyük nemətdir.*

*c) Bəzən birinci tərəfi **bizim**, **sizin** sözləri ilə ifadə olunmuş təyini söz birləşmələrinin ikinci tərəfi mənsubiyət şəkilçisi qəbul etmədən işlənir: **bizim uşaqlar**, **sizin ellər** və s. Bu zaman birinci tərəf təyin, ikinci tərəf isə sualına müvafiq olaraq digər cümlə üzvü kimi çıxış edir. Məsələn:*

*Göydən gedən beş durnalar,*

***Bizim ellər** yerindəmi?*

*Bir-birindən xoş durnalar,*

***Bizim ellər** yerindəmi? ("Koroğlu")*

*Onu da qeyd edək ki, **sizin elləriniz**, **bizim dağları-**  
**mız** (yəni ikinci tərəf mənsubiyət şəkilçisi qəbul  
edən) birləşmələri cümlənin bütövlükdə bir üzvü  
olur.*

**Təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr.** Təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr dörd yerə ayrırlar:

I. *Təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmənin I qrupunun əmələ gəlməsində heç bir əlavə vasitələrdən istifadə edilmir.* I tərəf adlıq halda olur və həmişə substantiv xüsusiyyət daşıyır. Belə birləşmələrin I tərəfinin mənsubiyət şəkilçili sözlərlə ifadəsi daha çox inkişaf edib. II tərəf sıfətlə (-lı şəkilçili) ifadə olunur: *gözləri yaşlı, əlləri qanlı* və s. Bu birləşmələr həm forma, həm də mənaca I növ təyini söz birləşmələrinə oxşayır, məzmunlarını təyinlə təyinolunan arasındaki əlaqə təşkil edir. Lakin spesifik cəhətləri aşağıdakılardır:

a) I növ təyini söz birləşməsində təyinedən təyinolunanın qabağında işlənir. I növ təyini söz birləşməsinin tərəfləri arasında leksik və qrammatik münasibətlə həmin münasibətlərin qrammatik ifadə forması uyğun gəlir, hər iki halda təyinlə təyinolunan münasibəti özünü göstərir. Təyini söz birləşməsinə daxil olmayan bu ismi birləşmədə isə təyinedən təyinolunandan sonra gəlir və buna görə də birləşmənin məzmununda təyinlə təyinolunan ayrıla bilsə də, qrammatik cəhətdən münasibət təyin olunan + təyinedən münasibətində olur.

b) I növ təyini söz birləşməsi tam nominativ xarakter daşıyır və cümlədə I tərəf II tərəfin qrammatik təyini olur. Təyini söz birləşməsinə daxil olmayan bu birləşmədə isə nominativlikdən predikativliyə meyl hiss olunur, onların bir qismi isə mətn daxilində predikativ əlaqəli birləşmələrin predikativ əlamətlərdən məhrum olması nəticəsində əmələ gəlir. Çox vaxt cümlənin mürəkkəb üzvü kimi çıxış edir.

c) I növ təyini söz birləşməsində tabe sözün ifadə vasitəsi genişdir, bu birləşmədə isə tabe tərəf, əsasən sıfətlə ifadə olunur. Bu birləşmənin iki növü var:

1. II tərəf I tərəfin əlamətini bildirir. Məsələn: *gözləri yaşlı, boyunu büyük, ağzı dualı, qəlbə məhəbbətli, əli oxlu, başı külli, əlləri bağlı, ayağı buxovlu, sinəsi odlu* və s.

*Atlıların qabağınca əlləri bağlı, ayağı buxovlu bir piyada gedirdi.* (Anar) *Tacirlərin özü yolda, Banuçıçayın gözü yaşlı sizə kimdən deym Qazan oğlu Turaldan.* (Anar) *Ağamehdinin yanında Feyzullanın tanımadığı gənc, yaraşlı, sinəsi odlu bir rus qızı vardi.* (Anar)

*Qayıdır gəlibən gözləri yaşlı,*

*Deyirsən, bir daha küsən deyilsən.* (N.Kəsəmənli)

*O soyuq əllərə necə qiymışam?*

*Ay üzü bəharlı, əli qış sonam.* (N.Kəsəmənli)

*Ayağı çarıqlı* kiçik bir ölkə

*Böyük Firdovsilər yaratdı bəlkə?* (S.Vurğun)

*Elə zənn etmə ki, ağırlaşmışam,*

*Ayağı sarıqlı, şikəst bir quşam...* (S.Vurğun)

*Bu gün məni səyyar xəyal*

*Öz dünyamdan qoparmışdır...*

*Qulağı kar, dili də lal*

*Bir aləmə aparmışdır.* (S.Vurğun)

2. I tərəf II tərəfi izah edir. Lakin I növ təyini söz birləşməsindən fərqli olaraq, bu birləşmədə I tərəf həmişə isimlərlə, attributiv deyil, substantiv isimlərlə ifadə olunur. Məsələn:

*Cox keçmişəm bu dağlardan,*

*Durna gözlü bulaqlardan.* (S.Vurğun)

*Qan rəngli (od), könül adlı* (bir yoldaş) və s.

*II. Təyini söz birləşməsinə daxil olmayan ismi birləşmənin II qrupu müəyyən şəkli əlamətlərə malik olur və dörd yerə ayrılır:*

1) **I tərəfi yönük hallı sözlə ifadə olunanlar.** Bu birləşmənin tərəfləri arasında obyekt əlaqəsi mühüm yer tutur, I tərəf II tərəfin obyekti olur: *gələcəyə inam, həyata yaraşq, düşmənə nifrət, vətənə məhəbbət* və s. Bu birləşmənin hər iki tərəfi substantiv xüsusiyyətə malik olur və *isimlə* (yoldaşa

xəyanət), *əvəzliklə* (sizə hörmət), *sifətlə* (gözəllərə hörmət), *sayla* (çoxa meyl), *məsdərlə* (oxumağa həvəs), *feili sifətlə* (oxuyana hörmət), *zərfələ* (aşağıya münasibət) ifadə olunur.

2) **I tərəf ismin yerlik halında olan sözlərlə ifadə olunanlar.** I tərəf II tərəfi mənaca izah edir. Bütövlükdə isə bu birləşmələr cümlədə hal, vəziyyət bildirmək məqsədilə işlədir. Məsələn: *gözlərdə intiqam, qılınclarda qan, üzündə kədər, əlində su, əlində od, Qərbədə elm, əlində saz, əldə tütəng, ağızda dil, gözdə gila, əldə ağac, qəfəsdə quş, gözlərində sual, qucaqda körpə, millətdə qəm, əlində qələm, sinəmdə dəftər, beşdə bir, üçdə bir, gözlərdə qıgilcım, döşündə medal* və s.

*Özünü bilirsiniz ki, insanda səxavət gözəl keyfiyyətdir.* (İ.Əfəndiyev)

*Ömrümüzü gül ömrünə döndərib*

*Zirvədə qar, pətəkdə bal olaydıq.* (Z.Yaqub)

*Gözlərində min bir sual*

*Heykəl kimi dayandı lal.* (S.Vurğun)

*Ömrün kitabını tamamlamağa*

*Cox da can atmasın əlimdə qələm,*

*Mən tələsmirəm,*

*Mən tələsmirəm!* (S.Vurğun)

*O, əlində qamçı qapı ağzında duran Kazıma baxdı.* (İ.Şixlı)  
*Ayaqlarında uzunboğaz çəkmə, əynində yun parçadan köynək-şalvar var idi.* (İ.Əfəndiyev)

3) **I tərəfi ismin çıxışlı hali ilə ifadə olunanlar.** I tərəf, əsasən isim, az hallarda əvəzliklə, substantiv sözlərlə; II tərəf isə sifət, say və isimlə ifadə olunur. Sifət, say və isimlə ifadə mahiyyətcə bir-birindən fərqlənən müxtəlif növləri yaradır:

a) I qrup bütünlükə attributiv xüsusiyyət daşıyır. Bu, birləşmənin II tərəfinin – əsas tərəfin xüsusiyyətindən irəli gəlir. Belə birləşmələr cümlədə müqayisə yolu ilə əlamət bildirir və təyin kimi çıxış edir. Həm də cümlədə həmin birləşmənin II

tərəfindən müqayisə vasitəsi kimi istifadə olunur. Məsələn: *O dağlardan ağır istehza nədir? Baldan şirin* nə var?

### *Gəlindən ismətli, qızdan həyali*

*Ətri, təravəti çıçəkdən olsun. (Z.Yaqub)*

*Almasdan bərk şey dünyada coxdur.* (C.Məmməd-quluzadə) *O, aydan arı, sudan durudur.*

b) I tərəf ismin çıxışlıq halında olan birləşmənin hər iki tərəfi isimlə ifadə olunur, birləşmə bütünlükə substantiv xüsusiyyət daşıyır. Bunlardan bir qismində bir əşyanın mənbəyi, hansı əşyadan əmələ gəldiyi göstərilir. Məsələn: *dəmirdən qapı, daşdan divar* və s.

c) Hər iki tərəf əsasən isimlə ifadə olunur. Bu birləşmədə müəyyən əşyalarla həmin əşyaların çıxış nöqtəsi, mənsub olduğu yer, əşya arasındakı əlaqə kimi məna əlaqəsi ifadə olunur. Məsələn: *uzaqdan məktublar, xaricdən nümayəndlər, dostdan ayrılıq* və s.

Bu birləşmə üçün ümumi cəhət odur ki, I tərəf II tərəfə tabe olur. Belə birləşmələr cümlədə bütövlükdə bir üzv olurlar.

4) **Hər iki tərəfində şəkilçi iştirak etməklə əmələ gələnlər.** I tərəf çıxışlıq, II tərəf yönük halda olur və hər iki tərəf substantiv xüsusiyyəti daşıyır. Bunlar müəyyən məkan və zaman ölçülərinin, bir məkandan əşya və zamandan digərinə doğru istiqaməti ifadə etmək üçün, başlangıç və son nöqtəleri eyni zamanda göstərmək üçün işlədir. Belə söz birləşmələri iki yerə ayrılır:

a) Komponentləri müxtəlif leksik vahidlərdən ibarət olanlar. Məsələn: *başdan ayağadək, sabahdan axşama, sahildən ortaya* və s.

b) Tərəfləri eyni leksik vahidlərdən ibarət olanlar: *dənizlər-dən-dənizlərə, əsrən-əsrə, düzlərdən-düzlərə* və s.

### *Ulduzdan-ulduzu uçuram hələ,*

*Çağırısan torpağa enə bilərəm. (N.Kəsəmənli)*

*Sənin toxuduğun yaşıl xalıda*

*Üfüqdən-üfüqə süzmək istərəm. (Z.Yaqub)*

*Ucalardan-ucalara qalxasan fələk kimi. (Z.Yaqub)*

Belə birləşmələrdə I tərəf hərəkətin baş, II tərəf isə son nöqtəsini bildirdiyi üçün onları müxtəlif leksik vahidlərdən bu formada əmələ gəlmış söz birləşmələrinə bərabər etmək olar.

**III. Təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələrin III qrupu qoşmalar vasitəsilə yarananlardır.** Belə birləşmələrin I tərəfi əsasən isimlərdən, II tərəf isə isim və sıfətdən ibarət olur. I tərəf həmişə II tərəfi bu və ya başqa cəhətdən izah edir, II tərəfin əlamətini bildirir, II tərəfi müəyyən əşya ilə müqayisə yolu ilə təyin edir. II tərəf isimlə ifadə edildikdə birləşmə bütünlükə substantiv xüsusiyyəti daşıyır və başqa sözlərlə isim kimi əlaqəyə girir: *Qaya boyda dağlar, qaya boyda daşlar*, II tərəfi sıfətlə ifadə olunan birləşmə bütünlükə attributiv xüsusiyyətə malik olur. Məsələn: *qarlarla örtülü bir düzə gəldik, bığçaq kimi iti, günəş kimi sari* və s. Qoşmanın iştirak etdiyi birləşmələrdə bəzən I tərəf müəyyən hal şəkilçiləri də qəbul etmiş olur: *mənim kimi tələbə, kəndə sari yol, xəstədən ötrü dərman* və s.

**IV. Təyini söz birləşməsinə daxil olmayan ismi birləşmənin IV qrupu əlavəli birləşmədir.** Məsələn: *mühəndis-geoloq, maşın-traktor (stansiyası)* və s.

Dilimizdə tabesizlik əlaqəli ismi birləşmələrə də təsadüf edilir. Məsələn: “*Atalar və oğullar*”, “*Hərb və sülh*”, “*Leyli və Məcnun*”, “*Xosrov və Şirin*” bunlar müəyyən anlayış adı kimi formalasdığına görə dildə sabitləşib. Belə ismi birləşmələr dildə sabitləşdiyi üçün onların tərəflərinin yerini dəyişmək olmur.

**Zərf birləşmələri.** Zərf birləşmələrinin əsas tərəfi zərfdən ibarət olur. Bunların II tərəfi, əsasən yer, zaman və tərzi-hərəkət zərfi ilə ifadə olunur: *evdən yuxarı, quş kimi tez, yel kimi tez (keçmək), bülbül kimi tez (ötmək), çox yavaş* və s. Zərf birləşməsinin formalasdmasına I tərəfin iştirakına görə zərf birləşmələrinin aşağıdakı növləri var:

a) zərf-zərf: I tərəf kəmiyyət zərfləri, II tərəf tərzi-hərəkət, bəzən də yer, zaman zərfləri ilə işlənir: *çox kəskin* (danışmaq),

*olduqca yavaş (yerimək), xeyli geridə (qalmaq), bir qədər gec (gəlmək), bir qədər ucadan (qişqırmaq) və s.*

*Bir qədər gec aralıda Salatinin yuxulu səsi aləmi götürdü.*  
(Y.Səmədoğlu) *Arvadı narazılıqla bir qədər ucadan qişqirdi.*  
(Y.Səmədoğlu)

b) isim-zərf, əvəzlik-zərf: *dostlardan aralı* (dolanmaq), *qarış-qadan* yavaş (getmək), *hamidan yaxşı* (oxumaq), *hər kəsden çox* (çalışmaq), *hamidan yavaş* (söhbət etmək) və s. Bu birləşmələr yuxarıdakılardan fərqli olaraq, idarə əlaqəsinə əsaslanır. Məsələn: *qaranlıqdan uzaq, qəfəsdən uzaq, hamidan tez, həyatdan uzaq* və s.

*Hamidan tez mən onu gördüm.* (Y.Səmədoğlu) *Həyatdan uzaq olan o yerdə balaca bir ulduz yanmışdı.* (Y.Səmədoğlu)

#### Ədəbiyyat:

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, "Şərq-Qərb", 2007, s.35-57
2. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, ADPU-nun nəşri, 1999, s.8-16
3. Q.Ş.Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, "Aspoliqraf LTD" MMC, 2004, s.35-55
4. Y.Seyidov. Azərbaycan ədəbi dilində söz birləşmələri. Bakı, "Maarif", 1966, s.7-37
5. Ə.Abdullayev. Azərbaycan dili məsələləri. Bakı, ADU-nun nəşri, 1992, s.160-173
6. Müasir Azərbaycan dilinin sintaksisindən praktikum. Bakı, ADU-nun nəşri, 1978, s.6-10

## FEİLİ BİRLƏŞMƏLƏR

**Feili birləşmələr haqqında məlumat.** İsmi birləşmənin əsas tərəfi adlardan ibarət olduğu halda, feili birləşmənin əsas tərəfi feillərdən ibarət olur. Buna görə də feili birləşməyə adətən belə bir tərif verilir: *Əsas tərəfi, yəni tabeedici söyü feildən ibarət olan birləşməyə feili birləşmə deyilir.* Feili birləşmənin əsas tərəfi, tabeedici tərəfi feillə yanaşı, məsdərdən, feili sıfətdən və feili bağlamadan ibarət olur. Məsələn: *qapıları bağlamaq, onları çağırmaq, sizə gələndə, kitabı oxuyan, teatra baxdıqca, məktəbə gəldim* və s. Feili birləşmə öz xüsusiyyətinə görə mürəkkəb feillərə bənzəyir. Çünkü mürəkkəb feil kimi feili birləşmə də ən azı iki tərəfdən ibarət olur və hər ikisində I tərəf adlardan, II tərəf isə feillərdən qurulur. Bunu *parça-parça etmək, heyran olmaq, pərt eləmək, ağ eləmək* və s. mürəkkəb feillərini yuxarıdakı feili birləşmə ilə müqayisə etməklə görmək olar. Buna baxmayaraq, mürəkkəb feillərlə feili birləşmələr arasında mühüm fərqlər də var. Əsas fərq odur ki, mürəkkəb feilin tərəfləri bir məna, bir məfhum ifadə edir. Feili birləşmənin tərəflərinin hər biri müstəqil mənaya malik olur. Bundan əlavə, mürəkkəb feillər adətən iki sözdən ibarət olduğu halda, feili birləşmənin tərəfləri daha çox sözlərlə işlənir. Məsələn: *ikilikdə söhbət edəndə, saçlarını geri daraya-daraya deyəndə* və s.

*Qeyd:* Əsas tərəfi məsdərdən, feili sıfətdən, feili bağlamadan ibarət olan birləşmələr feili birləşmələrdir:

*Vətəni qorumaq, vətəni qoruyan, vətəni qoruyanda.*

### Feili birləşmələrə, o cümlədən, feili bağlamaya münasibət.

Azərbaycan dilində feili birləşmə say baxımından üstünlük təşkil edir və zəngin olması ilə fərqlənir. Həm də feili birləşməyə və feili birləşmə tərkiblərinə münasibətdə fikir ayrılığı mövcud olmuşdur<sup>1</sup>. Məsələn, N.K.Dmitriyev “Qrammatika kumikskoqo yazika”, “Qrammatika başkirsкоqо yazika”, “Stroy turatskoqо yazika” adlı əsərlərində feili bağlama tərkiblərini iki yerə ayırır:

1) Ayrıca qrammatik mübtədəsi olmayan feili bağlama tərkibləri və 2) Ayrıca qrammatik mübtədəsi olan feili bağlama tərkibləri. N.K.Dmitriyevə görə, birinci qrup feili bağlama tərkibləri budaq cümləyə məxsus olan tələblərə cavab vermir, bunları budaq cümlə hesab etmək olmaz. Bunlar cümlə üzvü kimi çıxış edir. İkinci qrup feili bağlama tərkibləri isə, şərti olaraq, budaq cümlə hesab edilir. Demək olar ki, N.Z.Hacıyeva da eyni fikri təkrar etmişdir.

Türkoloqlardan A.N.Kononov feili bağlama tərkiblərinin budaq cümlə, yaxud ayrıca cümlə üzvü olması məsələsinin qoyuluşuna və izahına bir az fərqli yanaşır. Onun fikrincə, feili bağlama tərkibləri cümlə üzvü rolunda olur. Ancaq o, feili bağlama tərkiblərini söz birləşməsinin bir növü kimi deyil, “budaq cümlələrin mənasını verən stilistik bir forma kimi izah edir, onların qrammatik cəhətlərinə nəzər yetirmir”<sup>2</sup>.

V.L.Qordlevski türk dillərində feili bağlama tərkiblərini (eyni zamanda ayrıca işlənən, tərkib təşkil etməyən feili bağlamaları) ixtisar edilmiş budaq cümlə adlandırır. Türkoloqlardan E.V.Se-

<sup>1</sup>Müasir Azərbaycan dili. Sintaksis. Azərtədrisnəş, 1962, s.4-7

<sup>2</sup>Yenə orada. s.4

vortyan da feili bağlama tərkiblərini bu cür (V.L.Qordlevski kimi) izah edir.

Türkoloqlardan N.P.Direnkova “Qrammatika öyrotskoqo yazıka” və “Qrammatika şorskoqo yazıka” əsərlərində oyrot, şor dillərindəki feili bağlama tərkiblərinin cümlə üzvü kimi çıxış etdiyini qeyd edir. Feili bağlama tərkiblərinin həmişə cümlə üzvü olduğunu göstərir.

Feili bağlama tərkiblərinin, eləcə də digər feili birləşmələrin (tərkiblərin) Azərbaycan dilçiliyində cümlə üzvü və budaq cümlə olması barədə fikir müxtəlifliyi olmuşdur. Bu məsələ mübahisə obyekti kimi dilçiləri düşündürmüdüdür. Məsələn, Ə.Dəmirçizadə feili bağlama tərkiblərini (eləcə də digər tərkibləri) budaq cümlə kimi izah etmişdir. Məsələn, **Konsulun Ninaya böyük hörmət bəslədiyini bilsəm.** (M.S.Ordubadi) **M.F.Axundovun böyük ya-**  
**ziçi olmasına baxmayaraq,** müasirləri onu qiymətləndirmədilər və s. kimi bu qəbildən olan cümlələri mürəkkəb cümlə, bu cümlələrdəki feili birləşmələri (tərkibləri) isə budaq cümlə hesab etmişdir.

M.Şirəliyev, M.Hüseynzadə tərəfindən yazılan və 1938-ci ildə çap olunan dərsliklərdə də (“Qrammatika”, “Azərbaycan dilinin sərfi”, “Azərbaycan dilinin qrammatikası”) bəzi feili bağlama tərkibləri budaq cümlə kimi verilmişdir. Məsələn, **Biz Moskvaya çatdıqda, şiddətli qar yağırı.** **Məruzəçi hələ son sözünü deyib qurtarmamış,** yerlərdən alqış səsləri yüksəldi və s. Bu cümlələrdə “biz Moskvaya çatdıqda”, “məruzəçi hələ son sözünü deyib qurtarmamış” feili bağlama tərkibləri budaq cümlə kimi verilmişdir. Bu cür mövqə 1952-ci ilə qədər davam etmişdir. Sonrakı illərdə çap olunmuş kitablarda (M.Şirəliyevin, M.Hüseynzadənin kitablarında) feili bağlama tərkibləri budaq cümlə kimi deyil, sadə cümlənin genişləndirilmiş üzvü kimi izah olunmağa başlamışdır. Məsələn, “Mən evə gedəndə kitab aldım”, “Mən dərsimi hazırlanmadan imtahana girmərəm” və s. kimi cümlələr sadə, bu cümlələrdəki feili bağlama tərkibləri isə zərflik kimi götürülmüşdür.

1950-ci ildən başlayaraq Azərbaycan dilçiliyində feili bağlama tərkiblərini budaq cümlə deyil, ayrıca bir cümlə üzvü kimi götürmək meyli güclənmişdir. M.Şirəliyevin “Müasir Azərbaycan dilində mürəkkəb cümlə məsəlesi”, Z.X.Tağızadənin “Tabeli mürəkkəb cümlə” məqalələrində, Ə.Abdullayevin “Müasir Azərbaycan dilində xüsusiləşmələr” adlı dissertasiyasında feili bağlama tərkiblərinin budaq cümlə hesab olunmasının səhv olduğu qeyd edilmişdir.

Türkologiyada və Azərbaycan dilçiliyində feili birləşmələrə, xüsusilə onların sintaktik vəzifəsinə müxtəlif münasibət var. Bu münasibəti üç qrup ayırmak olar: *Birinci qrup dilçilərin fikrincə* (V.L.Qordlevski, P.M.Melioranski, qismən A.N.Kononov, Ə.Dəmirçizadə və b.), əgər cümlədə feili birləşmə (tərkib) varsa, onda o cümlə tabeli mürəkkəb cümlədən ibarətdir. Belə cümlələrdə feili birləşmə olan hissə budaq cümlə, qalan hissə isə baş cümlədir. Məsələn: Bu fikrə əsasən, “*M.F.Axundovun böyük mütəfəkkir olmasına baxmayaraq, müasirləri onu qiymətləndirmədilər*” cümləsində müasirləri sözlərinə qədərki hissə budaq cümlə, yerdə qalan hissə isə baş cümlədir. Yeri gəlmışkən, qeyd edək ki, bu fikir düz deyil, hal-hazırda dilçilikdə məqbul sayılmır.

*İkinci fikir tərəfdarları* (N.Z.Hacıyeva, N.K.Dmitriyev, T.A.Bertaqayev və başqaları) belə hesab edirlər ki, əgər tərkiblərin (feili birləşmələrin yaratdığı tərkiblərin) müstəqil subyekti varsa, onda tərkibi müstəqil bir cümlə hesab etmək olar. Məsələn: *Alım teleskopla göyə baxanda, mənim tuti dilim birdən lal olur.* Bu cümlədə *teleskopla göyə baxanda* tərkibinin subyekti *alım* sözüdür. Yəni *alım baxanda*.

*Üçüncü qrup dilçilər* (Q.D.Sanjeyev, N.P.Direnkova, N.A.Baskakov, Ə.Abdullayev, M.Şirəliyev, M.Hüseynzadə, Z.X.Tağızadə, Z.Budaqova, Y.Seyidov) belə hesab edirlər ki, feili birləşmə yalnız cümlənin bir mürəkkəb üzvü ola bilər. Onların fikrincə, feili birləşmənin subyekti olsa da, olmasa da, onlar cümlənin bir üzvü kimi götürməlidir. Hal-hazırda dilçilikdə orta və ali məktəbin qrammatika kitablarında bu üçüncü fikir məqbul fikirdir.

lənin bir üzvüdür. Hal-hazırda dilçilikdə orta və ali məktəbin qrammatika kitablarında bu üçüncü fikir məqbul fikirdir.

**Feili bağlama tərkibləri ilə budaq cümlələr arasında oxşar və fərqli xüsusiyyətlər.** Feili bağlama tərkiblərini düzgün başa düşmək, onları budaq cümlələrdən fərqləndirmək üçün bunların arasındaki oxşar və fərqli cəhətləri ayırmak lazımdır. Yəni feili bağlama tərkibləri ilə budaq cümlələr arasındaki oxşar və fərqli cəhətlərə fikir verilməlidir.

Feili bağlama tərkibləri ilə budaq cümlələr, əsasən, üç cəhətdən bir-biri ilə müqayisə olunmuşdur: *quruluşuna, mənalarına və deyilişlərindəki intonasiyaya görə*. Bu cəhətlərlə müqayisə etməklə feili bağlama tərkibləri ilə budaq cümlələrin yaxınlığını, oxşarlığını əsas götürmüşlər. Daha doğrusu, feili bağlama tərkiblərini budaq cümlə hesab etmişlər. Halbuki bunlar arasında yaxınlıq, oxşarıqla yanaşı, fərqli cəhətləri izah etməyə ehtiyac vardır.

Feili bağlama tərkibləri ilə budaq cümlələr arasında yaxınlığı yaradan *birinci cəhət* onların quruluşu ilə bağlıdır. Hər ikisində özünəməxsus cümlə üzvləri vardır. Ancaq bu oxşarılıq, uyğunluq feili bağlama tərkibləri ilə budaq cümlələri eyniləşdirmir. Ona görə ki, feili bağlama tərkiblərində başqa üzvlər olsa da, xəbər yoxdur. Xəbər isə cüttərkibli cümlələrin ən vacib əlamətlərindəndir. Cümlədə mübtəda ilə xəbər onun (cümlənin) qrammatik əsasıdır. Feili bağlama tərkibləri ilə müqayisədə budaq cümlələrdə xəbər, əsasən, iştirak edir. Deməli, budaq cümlələrdə xəbərin olması, feili bağlama tərkiblərində xəbərin olmaması onları bir-birindən fərqləndirir. Əgər feili bağlama tərkibi budaq cümlədirse, onda o, cümlə üzvü kimi xəbər adlandırılmalıdır. Feili bağlamanı və feili bağlama tərkiblərini isə cümlə üzvü kimi xəbər adlandırmak mümkün deyildir. Ona görə ki, feili bağlamalar ayrılıqda və tərkib daxilində şəxs, kəmiyyət, zaman şəkilçiləri qəbul etmir, yəni təsriflənmir. Məsələn, *sən gələndə* feili bağlama tərkibidir. *Sən gəlirsən* cümlədir. Feili bağlama şəkilçisini atdıqda feil

təsriflənir. Ancaq feili bağlama təsriflənmir. Belə olduğundan o, qrammatik cəhətdən xəbər kimi formalaşdırır. Xəbər kimi formalaşsa bilməyən feili bağlama aid olduğu mübtəda ilə uzlaşma əlaqəsinə girə bilmir. Deməli, xəbərin mübtəda ilə uzlaşması yoxdursa, subyekt və predikatdan danışmaq mümkün deyildir. Belə olduğunda feili bağlama və feili bağlama tərkibləri cümlə də ola bilmir.

*Qeyd: Dilimizdə xəbərin mübtəda ilə uzlaşmadığı hallara rast gəlmək olur. Məsələn, “Yeni dünya quran bizik, haqqqa qəhmər duran bizik” (R.Rza) cümləsində mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi yoxdur. Hətta mübtəda olduğu kimi qalmaqla, xəbər müxtəlif şəxslər üzrə kəmiyyətə görə dəyişir: Yeni dünya quran mənəm. Yeni dünya quran sənsən. Yeni dünya quran odur. Yeni dünya quran bizik. Yeni dünya quran sizsiniz. Yeni dünya quran onlardır. Belə cümlələrdə mübtəda ilə xəbər yerlərini dəyişdiyindən, onlar arasında uzlaşma əlaqəsi pozulmuşdur. Əslində bu cümlə belədir: Biz yeni dünya quranlarıq. Mübtəda ilə xəbər yerini dəyişdiyindən bizik sözü həm xəbər, həm də məntiqi subyektdir, yeni dünya quran feili sıfət tərkibi isə həm mübtəda, həm də məntiqi predikatdır.*  
*Bundan başqa, Mən ağa, sən ağa... kimi cümlələrdə də mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi yoxdur. Ancaq bu tipli cümlələrdə mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsinin olmaması cümləyə məxsus olan qanunauyğunluğu pozmur. Belə ki, belə cümlələrdə xəbərlərə şəxs şəkilçiləri əlavə etməklə onları mübtədalarla uzlaşdırmaq olur: mən ağayam, sən ağasan. Eyni zamanda belə cümlələr qrammatik cəhətdən formalaşlığı üçün cümləyə məxsus olan intonasiyaya da malikdir. İntonasiya isə belə cümlələrin bitkin cümlə olmasına imkan verir.*

Feili bağlama tərkibləri ilə budaq cümlə arasında yaxınlığı yaradan *ikinci cəhət* onların mənaları ilə bağlıdır. Budaq cümlələrdə müəyyən hal, hərəkət, hadisə haqqında bitmiş bir fikir ifadə olunur. Feili bağlama tərkiblərində də müəyyən hal, hərəkət, hadisə haqqında məlumat olur. Beləliklə, hər ikisi eyni məzmunu çatdırır. Məsələn, *Elə ki o qatar gəlib duracaq, Azadlıq zəngi də belə vuracaq.* (S.Vurğun) Bu cümlə tabeli mürəkkəb cümlədir və zaman budaq cümləsidir. Burada *Elə ki o qatar gəlib duracaq* budaq cümləsini *O qatar gəlib duranda* feili bağlama tərkibi ilə vermək olar. Burada həm budaq cümlənin, həm də feili bağlama tərkibinin məzmunu, demək olar ki, eynidir. Ancaq bu məna eyniliyinə görə budaq cümlə ilə feili bağlama tərkibini eyniləşdirmək olmaz. Ona görə ki, təkcə fikri nəzərə almaqla, daha doğrusu, feili bağlamanın fikir ifadə etməsini nəzərə almaqla onu budaq cümlə hesab etmək olmaz. Onda cümlənin başqa əlamətləri diqqətdən kənardə qalmış olur. Başqa bir cəhətdən feili sıfət, feili bağlama və məsdər tərkiblərini budaq cümlə hesab etmək dilimizdəki zəngin feili sıfət, feili bağlama və məsdər tərkiblərini inkar etmək deməkdir.

Cümləni, cümlə üzvlərini və mürəkkəb cümlələri tədqiq edən Ə.Dəmirçizadə feili sıfətin, feili bağlamanın və məsdərin (o cümlədən tərkiblərin) müəyyən fikir, məna ifadə etməsini əsas götürərək, onları budaq cümlə hesab etmişdir<sup>1</sup>. Bu fikir sonralar dilçilikdə özünə yer ala bilməmişdir.

Feili bağlama tərkibləri ilə budaq cümlələr arasında oxşarlıq, yaxınlıq yaradan üçüncü cəhət onların deyilişi ilə əlaqədardır. Belə ki, mürəkkəb cümləni təşkil edən komponentlər arasında deyiliş zamanı müəyyən fasilə olur. Bu, mətni təşkil edən cümlələr arasında və cümlədəki sözlər arasında, sözdəki hecalar

<sup>1</sup> Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili (cümlə üzvləri). Bakı, 1947, s.9; Ə.Dəmirçizadə. Mürəkkəb cümlələr. – “Azərbaycan məktəbi” jurnalı, 1948, №1.

arasında da özünü göstərir. Bu fasılə feili bağlama tərkiblərinin deyilişində də özünü göstərir. Misallara diqqət yetirək: *Mən dərsə gəlirdim ki, birdən evimizə qonaq gəldi.* Bu tabeli mürəkkəb cümlədə birinci hissəni oxuduqda fasılə yaranır və dinləyici ikinci cümləni (fikri) gözləyir. Eləcə də *Əhməd dərsə gələndə, Qardaş-xan onu gördü* cümləsində *Əhməd dərsə gələndə* feili bağlamasını oxuyanda fasılə yaranır. Ancaq mürəkkəb cümlələrdə fasılə baş və budaq cümlələrin sərhədini müəyyən edir. Feili bağlama tərkiblərindəki fasılə isə feili bağlama tərkibi ilə ifadə olunmuş cümlə üzvünün sərhədini müəyyənləşdirməyə xidmət edir. Həm budaq cümlədəki, həm də feili bağlamadakı fasılə intonasiya ilə əlaqədardır. İntonasiya cümlənin əsas əlamətlərdən biridir və fikrin bitməsini göstərir. Feili bağlama tərkibindəki intonasiya isə cümləyə məxsus olan intonasiyadan fərqlənir. Feili bağlamadakı intonasiya sintaqmalara (söz birləşmələrinə) məxsus olan intonasiyaya daha yaxındır, ancaq bu intonasiya da sintaqmalara məxsus intonasiyadan müəyyən qədər fərqlənir. Belə ki, feili bağlamalar-dakı intonasiya sintaqmalardakı intonasiyadan fərqli olaraq, bir qədər qüvvətli və davamlı intonasiyadır. Ona görə də feili bağlama tərkiblərdən sonra çox vaxt durğu işarəsi (vergül) qoyulur. Həm də feili bağlama tərkiblərinin özünəməxsus məntiqi vurğusu olur.

Bələliklə, feili bağlama tərkibləri ilə budaq cümlələr arasında oxşarlıq, yaxınlıq yaradan cəhətlərin olmasına baxmayaraq, feili bağlama tərkiblərini budaq cümlə ilə eyniləşdirmək olmaz. Feili bağlama tərkibləri söz birləşmələrinin bir növü kimi özünü göstərir.

Feili bağlama tərkiblərinin bitmiş bir fikri ifadə edə bilməməsi, mübtəda ilə xəbər arasındaki uzlaşmanı və dinamikliyi göstərə bilməməsi onları cümlədən uzaqlaşdırır. Feili bağlama tərkiblərini söz birləşmələri sırasına daxil etməyi əsaslandırır.

Feili bağlama tərkiblərinin spesifik formal və məna xüsusiyyətləri onu başqa növ söz birləşmələrindən fərqləndirir. Feili bağlama tərkibləri cümlədə zaman, səbəb, məqsəd, tərzi-hərəkət və s. məzmununda olur. Lakin digər növ söz birləşmələri bu xüsusiyyətləri özündə əks etdirə bilmir. Digər növ söz birləşmələrində olan spesifik xüsusiyyətlər də feili bağlama tərkiblərində yoxdur.

**Qeyd:** *Feili bağlama, feili sıfət, məsdər tərkibli birləşmələr qeyri-predikativ birləşmələr hesab olunur. Ona görə ki, bu tərkibli birləşmələr cümlənin genişlənmiş bir üzvü kimi çıxış edir. Deməli, feili birləşmələr həm predikativ, həm də qeyri-predikativ ola bilir. Belə ki, qeyri-predikativ birləşmələr cümlə yarada bilmir, o cümlədən, feili birləşmələr də belə birləşmələrdir. Predikativ birləşmələrdə xəbərin mövcudluğu zəruriidir. Məs.: Hayat böyükdür. Bakı qəşəngdir.* Bəzən belə hesab olunur ki, tərkibində feil olan birləşmələr predikativ birləşmələrdir. Ancaq predikativlik feillikdə deyil, xəbərlikdədir. Yəni predikativlik morfoloji xüsusiyyət deyil, sintaktik xüsusiyyətdir. Eyni zamanda predikativlik grammatik kateqoriyadır, o, məntiqi kateqoriya deyildir. Məhz bu cəhətdən maraqlı kitab, yaxşı danışmaq predikativ birləşmə deyildir, **kitab maraqlıdır, məqsədimiz danışmaqdır** predikativ birləşmədir.

Deməli, qeyri-predikativ birləşmələrdə xəbər iştirak etmir, ancaq predikativ birləşmələrdə xəbər iştirak edir.

**Sabit və qeyri-sabit feili bağlama tərkibləri.** Deməli, feili bağlama, feili sıfət, məsdər tərkibləri cümlə yarada bilmir, əsas tərəfi feil olsa da (feili bağlama, feili sıfət, məsdər), predikativliyə

xidmət etmir. Ona görə də I, II, III növ təyini söz birləşmələri kimi feili bağlama, feili sıfət və məsədər tərkibli birləşmələr də qeyri-predikativ birləşmələr hesab olunur. Feili bağlama tərkibləri söz birləşmələrinin bir növü olduğu üçün onlar da sabit və qeyri-sabit feili bağlama tərkibləri olmaqla iki yerə ayrıılır. Sabit feili bağlama tərkibləri tam leksik birləşmələrdir. Belə birləşmələri tərkib hissələrinə bölmək, ayırmak mümkün deyildir. Ona görə ki, belə birləşmələri əmələ gətirən sözlər mənaca bir-birinə o qədər yaxınlaşmış, daxili əlaqəyə girmişdir ki, onları bir-birindən ayırmak, bölmək heç cür alınmir. Belə olduğundan bu tərkiblər bütövlükdə bir leksik vahiddir, tərkibdəki sözlər arasında məna və qrammatik əlaqə daşlaşmışdır. Məs.: *gözləri yol çəkmək, burnunun ucu göynəmək, dili ağızına siğmamaq* və s.

Qeyri-sabit feili bağlama tərkibləri tərkib hissələrinə parçalanır və burada sözlər arasında məna və qrammatik əlaqə daşlaşmış olmur. Məs.: *Axşam uşaqlar dərsdən çıxanda hava qaralmışdı.*

Feili bağlama tərkiblərinin daxilində bir neçə söz birləşməsi (sabit və qeyri-sabit birləşmələr) ola bilər. Məs.: *baş götürüb dünyadan köçmək, onun sözlərinə qüvvət vermək, soyuq münasibətini hiss etmək* və s.

Göründüyü kimi, feili bağlama tərkibləri söz birləşmələrinin bir növüdür. Bunlar söz birləşmələrinə aid ən mühüm xüsusiyyətləri özündə əks etdirir.

**Feili bağlama tərkiblərinin quruluşu.** Feili bağlama tərkibləri iki, üç, dörd və bəzən də çox sözdən təşkil olunur: **məktubu alanda, məktubu poçtalyondan alanda, Qulu məktubu poçtalyondan alanda** və s.

*Başımı qaldıranda, gözlərim birə anlıq gözlərinə sataşdı.* (R.Rza)

*Möhtərəm şairə salamlar olsun,  
Bu dünya durduqca o da var olsun!* (S.Vurğun)

*Kağıza həvəslə o da qol atdı*

**Dodağı altından gülümsayərək.** (B.Vahabzadə)

Mən vətənimin keçirdiyi ağır günlər haqqında düşünərkən həmişə özümdə bir gücsüzlük hiss eləyib bir olan Allahdan nicat ummuşam. (İ.Əfəndiyev)

Feili bağlama tərkibi quruluşca sadə və mürəkkəb olur. Sadə feili bağlama tərkibi iki müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən yaranır. Məs.:

*Ah, babam, bir də anlı-şanlı babam!*

**İntiqam almadan, inan yaşamam.** (H.Cavid)

*Bizim bu dağların oğluyam mən də,*

**Az-az uydururam yeri gələndə.** (S.Vurğun)

Mürəkkəb feili bağlama tərkibi üç və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən yaranır. Məs.:

**Atası hər dəfə bir yana gedəndə, toydan-mağardan qayıdanda evdə belə səhbətlər olurdu.** (İ.Şixlı)

*Ey Araz, səpərsən, göz yaşı sən də*

**Keçidikcə üstündən çölün, çəmənin.** (B.Vahabzadə)

*Kağıza həvəslə o da qol atdı*

**Dodağı altından gülümsayərək.** (B.Vahabzadə)

*Niyə qulağınız çoxdan şəşədir –*

*Böhtən eşidəndə qızarır yanar,*

**Doğru söz gələndə pambıq tixanar.** (S.Vurğun)

**Feili bağlama tərkiblərinin tərəfləri arasında məna əlaqəsi.** Feili bağlama tərkibləri iki sözdən ibarət olanda, onda tərəflər arasında aşağıdakı məna əlaqələri olur:

a) proseslə onun subyekti arasında əlaqə olur: *Qulu alanda, məni bağışlayanda, sən gələndə, uşaqlar gülərkən, müəllim danişdiqca və s.*

b) proseslə onun obyekti arasında əlaqə olur: *məktubu alanda, evi bəzəyəndə, kitabı oxuyanda, mühazirələrə qulaq asanda, tamaşaşa baxmaq, kitabdan öyrənmək və s.*

c) proseslə onun zamanı arasında əlaqə olur: *səhər alanda, dünən görəndə, axşam görüşəndə, gec getmək, səhər oyanmaq, tez gəlmək və s.*

c) proseslə onun məkanı arasında əlaqə olur: *evdən çıxanda, küçədə görəndə, həyətdə danışanda, dərsdən çıxanda, kənddə yaşamaq, dağlara qalxmaq, yoldan qayitmaq və s.*

d) proseslə onun terzi arasında əlaqə olur: *astadan danışanda, tez-tez yeriyəndə, birdən gülmək, durub baxmaq, gülə-gülə getmək və s.*

e) proseslə onun kəmiyyəti arasında əlaqə olur: *çox oxuyanda, az yazanda, xeyli danışanda və s.*

ə) proseslə onun səbəbi arasında əlaqə olur: *tənhalıqdan darixanda, əsəbdən ağlayanda, soyuqdan donmaq, sevincdən ağlamaq və s.*

f) proseslə onun məqsədi arasında əlaqə olur: *oxumağa başlayanda, işləməyə gedəndə, getmək üçün yiğisanda, görmək üçün tələsəndə, göstərmək üçün aparanda və s.*

**Adlıq hallı feili bağlama tərkibləri.** Feili bağlama tərkibləri çox sözdən ibarət olanda tərkib içərisində başqa feili birləşmələr də ola bilir. Tərkib içərisindəki feili birləşmələrin hamısı feili bağlama tərkibinə aid olur. Bu zaman feili bağlama bütövlükdə tərkibin mərkəzləşdirici, müəyyənləşdirici üzvü kimi çıxış edir. Feili bağlamalar adlıq haldakı sözlərlə əlaqələnərək adlıq hallı feili bağlama tərkibləri yarada bilirlər. Bu qəbildən olan feili bağlamalar iki yerə ayırmaq olar:

1. Adlıq hallı feili bağlama tərkibləri yarada bilən feili bağlamalar. Məs.: *bahar gələndə, müəllim danışdıqda, radio səsləndikcə, sən gəlincə, dərs başlanarkən, sən gedəli, mən gəlməmiş, mən gələr-gəlməz, gün çıxmadan, mən bilə-bilə və s.*<sup>1</sup> Bu cür feili

bağlamaları cümlədən kənarda işlətdikdə bir uyğunsuzluq, çatışmazlıq hiss olunur.

2. Cümlədə adlıq halla (mübtədə vəzifəsində olan adlıq halla) əlaqəsi olan feili bağlamalar var ki, onlar adlıq hallı feili bağlama tərkibi yarada bilmir. Məs.<sup>1</sup>: *Kür çayı sahilə səs salasala, Dəyişmiş rəngini axan suların. (S.Vurğun) Aslan isə ağaran dan yerinə baxa-baxa dərindən və rahat nəfəs aldı. (H.Mehdi) Atam yuxulardı tər tökə-tökə. (S.Vurğun)* Bu misallardakı **səs sala-sala** feili bağlamasını **Kür** sözü ilə, **baxa-baxa** feili bağlamasının **Aslan** sözü ilə, **tər tökə-tökə** feili bağlamasının **atam** sözü ilə əlaqəsi vardır. Ancaq bu əlaqə həmin sözlərlə birlikdə birləşmə, feili bağlama tərkibi yaratmamışdır. Ona görə də belə cümlələr sintaktik təhlil edilərkən həmin sözlər müxtəlif cümlə üzvləri kimi qeyd olunur. Bu mənada aşağıdakı cümlələr də həmin qəbildəndir<sup>2</sup>:

*Tahir yerində hərəkətsiz dayanıb onlara baxır, mədənin rəsmi işçisi olduğunu güman edirdi. (H.Mehdi) Çatıb qaşlarını fikrə getdi o bir anlıq. (S.Vurğun) Bu an xoruz qanadlarını şaqqıldadıb töylə dolusu banladı. (S.Rəhimov).* Bu cümlələrdə **dayanıb**, **çatıb**, **şaqqıldadıb** feili bağlamaları həmin cümlələrin adlıq halda olan mübtədaları ilə (Tahir, o, xoruz) feili bağlama tərkibi əmələ gətirməmişdir. Ona görə ki, bu mübtədalar (Tahir, o, xoruz) ilk növbədə feili bağlama ilə deyil, **baxır**, **fikrə getdi**, **banladı** sözləri ilə əlaqədardır və həmin sözlərlə predikativ birləşmələr əmələ gətirmişdir: **Tahir baxır, o fikrə getdi, xoruz banladı.**

**Qeyd:** *-miş, -miş, -muş, - müş* şəkilçilərinin *qalmaq, keçmək, ötmək* tipli sözlərə qoşulmasından əmələ gələn feili bağlamalar nə adlıq halda olan sözlərlə

<sup>1</sup> Müasir Azərbaycan dili. Sintaksis. Azərtədrisnəşr, 1962, s. 31

<sup>2</sup> Yenə orada. s.33-34

<sup>1</sup> Müasir Azərbaycan dili. Sintaksis. Azərtədrisnəşr, 1962, s.29

*əlaqənə bilir, nə də adlıq halda olan sözlə feili bağlama tərkibi əmələ gətirir<sup>1</sup>. Məs.: İsgəndər kişi gecədən xeyli keçmiş, özünə gəldi. (H.Mehdi) Zəfər bayramına bircə gün qalmış, Bizə qurban verdi İslam ömrünü. (S.Vurğun) İş vaxtından xeyli keçmiş, Əli gəlib çıxdı.*

*Bu cümlələrdə keçmiş, qalmış, ötmüş feili bağlamaları adlıq halda olan sözlə, eləcə də mübtədə vəzifəsində olan adlıq haldakı sözlə əlaqələnməmiş, əlaqəli birləşmə yaratmamışdır.*

Feili sıfət tərkibi də vaxtilə budaq cümlə kimi qəbul olunmuşdur<sup>2</sup>. Sonralar (1952-ci ildən sonra) bu nöqsan aradan qaldırılmış<sup>3</sup>, feili sıfət tərkibləri də feili bağlama tərkibləri kimi budaq cümlələrin sırasından çıxarılmışdır. Feili sıfət tərkibləri cümlə üzvü kimi götürülmüşdür. Deməli, feili sıfət də söz birləşmələrinin bir növüdür. Yeri gəlmışkən onu da qeyd edək ki, məsdər tərkibləri də feili birləşmələrdən biridir.

Beləliklə, feili bağlama, feili sıfət və məsdər tərkibləri sadə cümlənin tərkib hissəsidir və cümlənin bir üzvüdür. Bunların hər üçü feili birləşmələrin növüdür.

<sup>1</sup> Müasir Azərbaycan dili. Sintaksis. Azərtədrisnəşr, 1962, s. 34

<sup>2</sup> M.Ş.Sirəliyev, M.Hüseynov. Azərbaycan dilinin qrammatikası. II hissə, sintaksis.Bu kitabın 1952-ci ilə qədər olan nəşrləri; Ə.Dəmirçizadə. Mürəkkəb cümlələr. – “Azərbaycan məktəbi” jurnalı, 1947, №5-6 və 1948, №1

<sup>3</sup> M.Ş.Sirəliyev. Müasir Azərbaycan dilində mürəkkəb cümlə məsələsi. – “Ədəbiyyat və Dil İnstitutunun əsərləri”, V cild, s. 29-40; M.Ş.Sirəliyev. Сложноподчиненное предложение на азербайджанском языке. – «Вопросы языкоznания», 1956, №1, s. 93-99; Ə.Z.Abdullayev. Müasir Azərbaycan dilində feili sıfət tərkibləri haqqında. Elmi əsərlər, ADU-nun nəşri, 1956, №8, s. 79-81; A.S.Əbilov. Müasir Azərbaycan dilində feili sıfət tərkibləri haqqında, “Aspirantların elmi əsərləri”, III buraxılış, ADU-nun nəşri, 1957, s.95-115

*Qeyd: Feili bağlama ilə yanaşı, feili sıfətin və məsədərin də quruluşu sadə və mürəkkəb olur.*

### Ədəbiyyat:

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, “Şərq-Qərb”, 2007, s.57-74
2. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, ADPU-nun nəşri, 1999, s.17-18
3. Q.Ş.Kazimov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, “Aspoliqraf LTD” MMC, 2004, s.55-76
4. Müasir Azərbaycan dili. Sintaksis. Azərtədrisnəşr, 1962, s.3-92
5. Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili (cümlə üzvləri). Bakı, 1947, s.9
6. Ə.Dəmirçizadə. Mürəkkəb cümlələr. – “Azərbaycan məktəbi” jurnalı, 1947, № 5-6; 1948, № 1
7. M.Ş.Şirəliyev. Сложноподчиненое предложение на азербайджанском языке. – «Вопросы языкоznания». 1956, № 1, с.93-99
8. Ə.Z.Abdullayev. Müasir Azərbaycan dilində feili sıfət tərkibləri haqqında. Elmi əsərlər, ADU-nun nəşri, 1956, № 8, s.79-81
9. A.S.Əbilov. Müasir Azərbaycan dilində feili sıfət tərkibləri haqqında. “Aspirantların elmi əsərləri”, III buraxılış, ADU-nun nəşri, 1957, s.95-115
10. Y.Seyidov. Azərbaycan ədəbi dilində söz birləşmələri. Bakı, “Maarif”, 1966, 1992
11. Müasir Azərbaycan dilinin sintaksisindən praktikum. Bakı, ADU-nun nəşri, 1978, s.10-11

# CÜMLƏ

---

**Cümlə haqqında məlumat.** Cümlə nitqin canlı vahididir. Cümlə fikir mübadiləsi üçün əsasdır. Həm də ən mühüm ünsiyət vasitəsidir. İndiyə qədər cümləyə saysız-hesabsız təriflər verilib (200-dən çox tərif). Lakin bu təriflərin heç biri cümlənin əlamətlərini tam şəkildə əhatə edə bilmir. Cümləyə verilmiş təriflər içərisində frakiyalı Dionisinin (e.ə.II əsr) verdiyi tərif daha geniş yayılıb: “*Bitmiş fikir ifadə edən sözlərin birləşməsi nitqdir*”. Bu tərif indi orta və ali məktəbin dərsliklərdə cümləyə verilən tərif üçün əsas götürüldür. Məsələn: Orta məktəb dərsliklərdə cümləyə belə tərif verilib: “*Bitmiş bir fikri ifadə edən sözlərin birləşməsinə və ya bir sözə cümlə deyilir*”.

**Qeyd:** “*Bitmiş bir fikri ifadə edən sözlərin birləşməsi-nə və ya bir sözə cümlə deyilir*” tərifində “*bitmiş bir fikir*” anlayışı şərtidir, nisbidir. Ona görə ki, fikrin bitib-bitməməsi haqqında konkret meyar yoxdur. Əslində fikir abzasda, kitabin fəslində, bütün əsərdə *bitmiş olur*.

Cümləyə münasibətdə müxtəlif cərəyanlar meydana çıxıbdır. Bu cərəyanlar içərisində məntiqi və psixoloji cərəyanın nümayəndələri daha geniş yayılıbdır. Məntiqi cərəyanın nümayəndələri, yəni məntiqi dilçilər məntiqdəki hökmlə qrammatikadakı cümlələ-

ri qarışdırılmış, bəzən isə eyniləşdirmişlər. Məlumdur ki, məntiqdəki hökmədə bir şey ya təsdiq, ya da inkar olunur. Lakin qrammatikadakı cümlələrin hamisində belə bir vəziyyət yoxdur. Məsələn, sual və əmr cümlələrində bir şeyin təsdiq və inkarından danışmaq mümkün deyil. Buna görə də məntiqdəki hökmlə qrammatikadakı cümlənin münasibətini belə qruplaşdırmaq olar: *Bütün hökmələr cümlə şəklində ifadə olunduğu halda, bütün cümlələr hökm ifadə etmir*. Bundan başqa, cümlənin baş və ikinci dərəcəli üzvü olduğu halda (yəni cümlənin beş üzvü var), *hökmün isə subyekt və predikat var* (yəni subyekt və predikatdan ibarət iki üzvü var).

Psixoloji cərəyanın nümayəndələri isə cümləni “təsəvvürlər birləşməsinin ruhi ifadəsi” adlandırmışlar. Psixoloji cərəyan nümayəndələri o zaman meydana çıxıb ki, dilçilər artıq məntiqi cərəyanın nümayəndələrinin fikrini bəyənməmiş, onların fikrini tənqid etmiş, eyni zamanda XIX əsrin II yarısında psixologiya elmi sahəsində bir sıra nailiyyətlər meydana çıxmışdır. Bu nailiyyətlər sayəsində psixoloji cərəyanın nümayəndələri fikrlər söyləmişlər. Psixoloji cərəyanın nümayəndələrinə görə, “*Quş uçur*” cümləsində əvvəlcə **uçma prosesi** görünür, sonra isə **uçan əşya**. Bunlar təsəvvürdə birləşərək cümləni (*Quş uçur* cümləsini) əmələ gətirir. Onların fikrincə, **uçma prosesi** əsas olduğundan bu cür cümlələrdə **uçur** sözü psixoloji mübtəda, **quş** sözü psixoloji xəbərdir. Ancaq psixoloji cərəyanın nümayəndələrinin bu fikri ilə razılaşmaq olmaz.

Cümlə hər bir dildə sözlərin mənə və qrammatik cəhətdən əlaqələnməsi yolu ilə yaranır. Həm də rabitəli nitq vahidi olub, bitmiş bir fikri ifadə edir. Ona görə cümləyə belə bir tərif vermək olar: *Rabitəli nitq vahidi olub, qrammatik cəhətdən formalasan, bitmiş bir fikir ifadə edən sözlərin birləşməsinə, və ya bir sözə cümlə deyilir*. Bu tərifdə cümlənin aşağıdakı əlamətləri əhatə olunur:

1. Cümlə rabitəli, əlaqəli nitq vahididir;

2. Hər bir dildə cümlə dilin öz daxili qrammatik qayda-qanunları əsasında yaranır və qrammatik cəhətdən formalasılır;
3. Hər bir cümlə bitmiş bir fikri ifadə edir;
4. Cümlə adətən müxtəlif sözlərin birləşməsindən və bir sözdən ibarət olur.

Cümlənin dildə əhəmiyyəti böyündür. Dildə kiçikdən böyüyə qədər bütün vahidlər, yəni səslər, sözlər, söz birləşmələri cümlədə toplanılır. Buna görə də bəzən belə deyilir ki, cümlə dildə olan bütün fakt və hadisələrin yekunudur. Ona görə də cümlə dilin bütün sahələrinin – fonetika, leksikologiya, frazeologiya, morfoloziya, sintaksis və üslubiyatın öyrənilməsi üçün lazım olan bütün faktları verə bilir. Buna görə bəzən doğru olaraq belə də deyirlər: *Cümlə elə dilin özüdür.*

**Cümlənin əlamətləri.** Cümlənin cümlə olması üçün aşağıdakı əlamətlər vacibdir:

1. *Bitkinlik*;
2. *Predikativlik*;
3. *İntonasiya*;
4. *Modallıq*.

**1. Bitkinlik.** Bəzən bitkinliyi cümlənin əlamətləri sırasına daxil etmirlər. Lakin nəzərə almaq lazımdır ki, bitkinlik cümlə üçün birinci dərəcəli əlamətdir. Bütün tələblərin və qaydalarnın əsasında bitkinlik durur. Bitkinlik anlayışını nisbi mənada başa düşmək lazımdır. Çünkü hər bir cümlə həyat həqiqətinin yalnız bir anını, bir cəhətini, bir detalını əks etdirə bilir. Buna görə də qeyd edirlər ki, cümlə nitqin elementi, hissəsidir. Hər bir hadisə, məsələ, mövzu haqqında daha ətraflı, daha tam, daha bitkin məlumat vermək üçün bir yox, rəbitəli şəkildə bir çox cümlələrdən istifadə etmək lazımlıdır. Məsələn: *Olduğum otağın qapısından azca aralı divarın dibində bir su kranı vardi, həyətin bütün sakinləri bu krandan istifadə edirdilər. Hətta, hələ mənim tanımadığım qonşular da suyu gəlib bizim həyətdən aparırdılar. Adətən darixan adamlar pəncərə*

*önündə dayanıb bayırı baxmağı çox sevərlər... Mən də çərçivələri göy rənglə boyanmış pəncərənin önündə durub həyətimizə suya gələnlərə tamaşa edirdim, ya da uzun-uzadı xəyallara dalaraq kəndimizi xatırlayırdım... (Əlibala Hacizadə)*

Burada yaziçi dörd cümlə vasitəsilə bir təsvir vermişdir. Bu təsvirdə hər bir cümlənin öz payı var. Bü cümlələrin hər biri təkkilikdə fikir ifadə etməklə yanaşı, ümumi fikri ifadə edə bilmir. Ancaq yuxarıdakı mətnədə cümlələrin bir-birini izləməsi, ardıcılılığı və bağlılığı ümumi fikri ifadə edir. Ümumi fikir mətnədəki ayrı-ayrı cümlələrin bir-birinin ardınca məna və qrammatik cəhətdən düzülüşü ilə yaranır. Nəticədə hər bir cümlədəki fikir bitkinliyi tamamlanmış, ümumi fikrin yaranmasına xidmət edir. Deməli, cümlədəki sözlərin müəyyən qaydalar əsasında birləşməsi, yəni həm məna, həm də qrammatik cəhətdən əlaqələnməsi vacib olduğu kimi, ayrı-ayrı cümlələr arasında məna və qrammatik əlaqənin olması da vacibdir. Belə ki, məna və qrammatik cəhətdən əlaqəsi olan cümlələrdən biri digərini izah edir, aydınlaşdırır.

Cümlənin əlamətlərindən olan bitkinlik üçün, daha doğrusu, bitkinliyin yaranması üçün bir sıra vacib cəhətlər vardır:

a) Cümlədəki sözlər həm məna, həm də qrammatik cəhətdən bir-biri ilə əlaqələnməlidir, biri digərini izah etməli, aydınlaşdırılmalıdır. Belə olduqda cümlə yaranır və həmin cümlə bitmiş bir fikir ifadə edir.

b) Cümlənin yaranması üçün əsas sözlərdən (müstəqil mənəsi olan, cümlə üzvü olan sözlərdən) və yardımçı sözlərdən (əsas sözlərin əlaqələnməsinə xidmət edən qoşma, bağlayıcı, ədat, nida və s.) istifadə olunur. Cümlənin yaranmasında iştirak edən əsas sözlərə *əsas vasitələr*, yardımçı sözlərə isə *yardımçı vasitələr* deyilir. Əsas vasitələr olmasa, cümlədə fikir ifadə oluna bilməz, yardımçı vasitələr olmasa, cümlədəki əsas vasitələr əlaqələnə bilməz, cümlədəki fikrin kimə və nəyə aid olduğu üzə çıxmaz.

c) Cümlənin qurulması üçün dilin qrammatik quruluşunun qayda-qanunları mühüm rol oynayır. Hər bir dilin öz qrammatik quruluşu və buna uyğun qayda-qanunları vardır. Ona görə də cümlələrin hər biri dilin öz qrammatik qayda-qanunları əsasında qurulur. Bu baxımdan qrammatik quruluş və qrammatik qayda-qanunlar hər bir dilin milli orijinallığını qoruyub saxlayır. Yeri gelmişkən onu da qeyd edək ki, qrammatik quruluş və qrammatik qayda-qanunlar dil yaradığı gündən yaranır və dili tarix boyu izləyir. Qrammatik quruluşun və qrammatik qayda-qanunların dəyişməsi olduqca ləng və yavaş gedir. Ona görə də dilimizin müxtəlif tarixi dövrlərinə aid şeir, nəşr parçalarındakı cümlələrdə qrammatik quruluşun tələbləri, demək olar ki, eynidir. Yalnız fərq üslub baxımından olur. Məsələn, Füzulinin, Xətainin, M.Ə.Sabirin, S.Vurğunun və digərlərinin yaradıcılığı buna əyani misaldır.

ç) Bitkinlik üçün ən vacib cəhətlərdən biri kamillik, mükəmməllikdir. Kamillik, mükəmməllik isə bitmiş bir fikri ifadə edən cümlədə olur. Geniş mənada mürəkkəb sintaktik bütövlərdə, mətnlərdə özünü göstərir.

d) Bitkinlik üçün rəbitəli nitqin bir vahidi olan cümlənin sərhədlənməsi də vacibdir. Belə ki, cümlə yazida nöqtə, üç nöqtə, sual işarəsi, nida işarəsi və s.-lə sərhədlənir. Məs.: *Çox da iri olmayan yarısaqlı bir həyatda balaca bir otaq kirayələmişdim.* (Ə.Hacızadə) *İmtahan verərkən məndə əmələ gəlmış sevinc az sonra qarşidakı imtahanın yaratdığı çox qəribə bir qorxu ilə əvəz olub gedirdi...* (Ə.Hacızadə) *Mən Sadığa dedim: – Adə, zəlim balası, öz əleyhinə də əl çalırsan? Xoşun gəlir?* (Ə.Hacızadə) *Dayan! – deyə İdris ağ, zağlı, alışqan boyda zərif qara tapançanı şalvarının dal cibindən çıxarıb Həsənzadəyə sarı tuşladı.* (Ə.Hacızadə)

**2. Predikativlik.** Predikativlik də cümlənin formallaşmasında mühüm rol oynayır. Lakin predikativliyin necə formallaşması barəsində müxtəlif fikirlər var. Əksəriyyətin fikri belədir ki,

predikativlik cümlədə sözün bir-birilə əlaqələnməsi yolu ilə və xüsusən, cümlənin sonunda gələn xəbərdə öz əksini tapır.

Cümlənin əlamətlərindən olan predikativliyin yaranması bir sıra vacib cəhətlərlə bağlıdır. Həmin vacib cəhətlərdən bəhs etməzdən qabaq **Predikativlik** sözünün izahını verməyi əhəmiyyətli hesab edirik. **Predikativlik** sözü latin mənşəli **predikat** sözündəndir. **Predikat** sözü məntiqdə və qrammatikada işlənən sözdür. Məntiqdə “hökəmün obyekti haqqında deyilən fikir, məntiqi xəbər”, qrammatikada isə “xəbər” mənasındadır. Deməli, qrammatikadakı predikativlik elə xəbərlik deməkdir. Predikativliyin (xəbərliyin) yaranması isə bir sıra vacib cəhətlərlə bağlıdır. Onlar aşağıdakılardır:

a) Predikativlik dedikdə sözlərin və sözün hadisə, proses, varlıq və s. haqqında məlumat vermək imkanı nəzərdə tutulur. Belə ki, burada hər hansı bir hadisə haqqında məlumat verilir. Bu zaman həmin hadisəyə (prosesə, məsələyə, varlığı və s.-yə) münasibət bildirilir. Münasibət zamanı bir şey ya təsdiq, ya da inkar olunur. Beləliklə, həqiqətə münasibət predikativliyin yaranmasında mühüm rol oynayır.

b) Predikativliyin yaranması üçün sözlərin qrammatik qayda-qanunlara uyğun düzülüşündən, qrammatik qayda-qanunlara uyğun əlaqələnməsindən çox şey asılıdır. Bu zaman münasibəti üzə çıxarmaq üçün, bir şeyin təsdiq və ya inkar olunduğunu bildirmək üçün qrammatik kateqoriyalardan olan zaman, şəxs kateqoriyaları mühüm rol oynayır. Məsələn:

*Dalğasında dönüklər ağ köpükdür,  
Boz köpük.  
Dalgalanır nəhrtək Dədə Heydər –  
Atatürk!* (X.Rza Ulutürk)

Bu şeir parçasında olan söz və birləşmələr bir-biri ilə əlaqələnərək predikativlik yaradır. Predikativliyin yaranmasında zaman və şəxs şəkilçiləri ən əsas ifadə vasitəsi olur. Nəticədə müəyyən məlumat verilə bilir. Bu şeir parçası zaman və şəxs şəkilçilərindən

məhrum olsa, onda predikativlik olmayıacaqdır. Heç bir məlumat verilməyəcəkdir, bir şey təsdiq və ya inkar olunmayacaqdır. Nəticədə şeir parçası yalnız sözlərdən və söz yığınlarından ibarət olacaqdır. Ona görə də predikativlik cümlənin əlamətlərindən biri kimi xəbərlik deməkdir. Xəbərlik isə yalnız feillə deyil, şəxs şəkilçiləri qəbul edən əsas nitq hissələrinin hər biri ilə ifadə oluna bilər. Məsələn, "Kitab maraqlıdır", "Müəllim dərsdədir" cümlələrində **maraqlıdır**, **dərsdədir** sözləri şəxs şəkilçiləri vasitəsilə (*maraqlıdır* sıfırdır, *dərsdədir* isimdir) xəbərliliyə, predikativliyə xidmət etmişdir.

Bəzən predikativliyin, xəbərliyin yalnız feillə təşkil edildiyini qəbul etmişlər. Belə ki, cümlədə feili "canlı" hesab etmiş və onun cümlədə təşkiledici rolunu böyütmüşlər. Cümlədəki başqa sözləri isə "ölü" söz kimi nəzərə almışlar. Halbuki dilçilikdəki bu meyl düzgün olmamışdır. Düzgün olmayan bu meylin tərəfdarları psixoloji cərəyanə mənsub olan (Vilhelm Humbolt, Şteyntal, Maks Müller və s.) alımlar olmuşdur<sup>1</sup>. Onlar feilin rolunu həddindən artıq işırtmışlar. Məsələn, Vilhelm Humbolt feili cümlənin "ürəyi" ("canı") adlandırmışdır<sup>2</sup>. Belə hesab etmişlər ki, harada feil varsa, orada xəbərlik var. Bununla da onlar feillə cümlə üzvü olan xəbəri eyniləşdirmişlər. Bu isə başqa nitq hissələrinin cümlə üzvü kimi xəbər vəzifəsində çıxış etməsini kölgə altına salmışdır. Halbuki başqa nitq hissələri şəxs şəkilçisi qəbul etməklə xəbər vəzifəsində olur. Məs.:

*Qaranlıqda işıqdır –*

*o işığa yol açaq.*

*Məsləki varlığından böyükdür,*

*min qat böyük.*

*Böyüklik heykəlidir Dədə Heydər –*

*Atatürk! (Xəlil Rza Ulutürk)*

<sup>1</sup> Müasir Azərbaycan dili. Sintaksis, Azərtədrisnəşr, 1962, s.11

<sup>2</sup> Yenə orada. s. 11

Burada **işıqdır**, **böyükdür**, **heykəlidir** sözləri şəxs şəkilçisi qəbul etməklə xəbər vəzifəsində çıxış etmişdir. Ancaq qeyd etmək lazımdır ki, feil zaman və şəxs şəkilçisini qəbul etmədən cümlə üzvü kimi xəbər vəzifəsində çıxış edə bilir. Digər əsas nitq hissələri isə şəxs şəkilçisini qəbul etməklə cümlə üzvü kimi xəbər rolunda olur. Deməli, feil də, digər əsas nitq hissələri də cümlə üzvü kimi xəbər vəzifəsində olur və predikativliyə xidmət edir.

c) Predikativliyin vacib cəhətlərindən biri cümlənin xəbərinin olmasıdır. Deməli, xəbər predikativliyin vacib daşıyıcılarındandır. Ona görə də predikativlik deyəndə xəbərlik, xəbərlik deyəndə predikativlik yada düşür. Predikativlik xəbərlə mübtəda arasında qarşılıqlı əlaqə əsasında baş verir. Mübtəda və xəbər isə cümlənin ən zəruri üzvüdür. Onlar cümlənin iki qütbüdür: mübtəda (subyekt) və xəbər (predikat). Bunlarsız cümlə ola bilməz. Bununla belə, cümlədə mübtəda və xəbərin, yəni hər iki qütbün iştirakı vacib deyildir. Belə ki, dilimizdə elə cümlələr var ki, onlar yalnız xəbərdən ibarətdir, mübtədası yoxdur. Həm də elə cümlələr də var ki, yalnız mübtədadən ibarətdir, xəbəri yoxdur. Məsələn, təktərkibli cümlələr (qeyri-müəyyən şəxslər, ümumi şəxslər, şəxssiz, adlıq, söz cümlələr və s.) bu qəbildəndir.

ç) Predikativliyin sərhədi cümlədən başlayır. Ona görə də sözlərdə və söz birləşmələrində predikativlikdən danışmaq mümkün deyildir.

d) Predikativliyin qrammatik ifadə vasitələri var: feilin forma və zaman şəkilçiləri, şəxs şəkilçiləri, ədatlar, intonasiya və s.

**3. İntonasiya.** Cümlənin əlamətləndən biri də intonasiyadır. İntonasiya olmadan nəqli, sual, əmr, nida cümlələri yarana bilməz. Ona görə də cümlələr həm də məqsəd və intonasiyaya görə təsnif olunur. Burada intonasiyanın rolu xüsusiylə nəzərə alınır.

*İntonasiya* sözü latin mənşəli sözdür. Bu söz dilçilikdə və musiqidə istifadə olunur. Dilçilikdə "səs tonunun ucalıb-alçalmasına; ton, tələffüz xüsusiyyəti", musiqidə isə "musiqi alətində

çalarkən, yaxud oxuyarkən tonun düzgün və ya yanlış səslənməsi” mənasında işlənir.

İntonasiya cümlənin əlamətlərindən biri olmaqla bir sıra vacib cəhatlərə malikdir:

a) Predikativlik əlaməti cümlənin ən mühüm əlamətlərdən biri olan intonasiyanın varlığını təmin edir. Eyni zamanda cümlənin əmələ gəlməsində intonasiyanın rolü böyükdür. Məsələn, “**Öldürmək olmaz, buraxmaq**” və “**Öldürmək, olmaz buraxmaq**” cümlələrini müqayisə edək. Birinci cümlədə **öldürmək olmaz**, ikinci cümlədə isə **öldürmək** sözü cümlədir. Hər iki cümlədə **öldürmək** sözü leksik vahid olmaqla bir-birindən formal cəhətdən fərqlənmir. Lakin ikinci cümlədə **öldürmək** sözü intonasiya baxımından birinci cümlədəki **öldürmək olmaz** birləşməsindən fərqlənir.

Yaxud, “**Oxu atan kimi, tənbəl olma**” və “**Oxu, atan kimi tənbəl olma**” cümlələri intonasiya baxımından fərqli mənaları bildirir. Burada **oxu atan kimi** birləşməsindən və **oxu** sözündən sonra olan intonasiya cümlələrdə fərqli mənalar yaradır.

b) Cümlədə intonasiya ilə predikativliyin vəhdəti mövcuddur. Bu vəhdət cümləyə məxsus olan əsas əlamətlərdəndir. Bu vəhdəti cümlədə inkar etmək mümkün deyildir. Predikativliklə intonasiyanın vəhdəti zamanı intonasiya predikativliyin tənzimedicisi olur. İntonasiya predikativliyi tamamlayır. Deməli, qrammatik cəhətdən formalaşmış cümlə (mübtədəsi və xəbəri olan, mübtədə əsasında formalaşan cümlə, xəbər əsasında formalaşan cümlə) predikativlik bildirməklə yanaşı, həm də intonasiyaya malik olur. Məs.:

*Azadlıq Allahitək əyləşib  
öz yerində.  
Yerin, göyün nuru var  
peygəmbər gözlərində.  
Sadəliyi nur saçır, əzəməti dərində.*

*Gedir polad ciyində Kəpəz,  
Qoşqar boyda yük.*

*Dədə Heydər – Atatürk. (Xəlil Rza Ulutürk)*

Bu şeir parçasındaki cümlələrin hər biri qrammatik cəhətdən formalaşmışdır. Həm predikativliyə, həm də intonasiyaya malikdir.

c) Bəzən elə olur ki, hər hansı söz və söz birləşməsi qrammatik cəhətdən cümlə kimi formalaşır. Ancaq predikativ münasibət bildirməyən söz və ya söz birləşmələri intonasiya vasitəsilə cümləyə çevirilir<sup>1</sup>. Məs.: *Hind, Çin və Rur əmələləri, İrəli! İrəli!* (S.Vurğun) Yay günü. Yol üstü. Ağac kölgəsi... Kölgədə bir gəlin oturmuş yalqız. (S.Vurğun) Bu cümlələrdə intonasiya vasitəsilə *irəli, yay günü, yol üstü, ağac kölgəsi* kimi söz və birləşmələr intonasiya vasitəsilə predikativlik yaratmışdır. Əgər burada intonasiyanın təsiri olmazsa, onda predikativlik də olmaz. Məhz intonasiyanın təsiri sayəsində *papiros çəkməmək, zibilləməmək* və s. kimi söz və ifadələr cümləyə çevirilir, fikir ifadə edir<sup>2</sup>. *Dilbərin otağı. Balaşın evində Avropa səliqəsi ilə bəzənmiş bir otaq* və s. kimi cümlələr də eyni xüsusiyyətə malikdir<sup>3</sup>. Üslubun tələbinə görə şəxs şəkilçiləri ixtisar olunmuş, mübtədə və xəbərdən ibarət sadə müxtəsər cümlələr də intonasiyanın sayəsində öz cümləliyini itirmir: *ürək böyük, arzular çox, yollar uzun, səbrimsə az...*<sup>4</sup>.

ç) Bəzən dildə predikativlik bildirən elə söz və ifadələr olur ki, onlar cümləyə məxsus olan intonasiyanın olmamasına görə predikativliyini itirir, cümləlikdən çıxır<sup>5</sup>. Məs.: *Öldü var, geri döndü yoxdur.* Bu cümlədə *öldü, geri döndü* hissələri qrammatik

<sup>1</sup> Müasir Azərbaycan dili. Sintaksis, Azərtədrisnəş, 1962, s.98

<sup>2</sup> Yenə orada.

<sup>3</sup> Yenə orada.

<sup>4</sup> Yenə orada.

<sup>5</sup> Yenə orada. s. 98

cəhətdən cümlə kimi formalasmışdır. Ancaq bunlar cümləyə məxsus intonasiyalarını itirmişdir. Nəticədə, predikativlik də dinamikliyini itirərək donuq hala düşmüşdür. Beləliklə, qeyd olunan söz və birləşmənin cümləliyi aradan çıxmışdır.

Yuxarıda qeyd olunanların hamısı onu göstərir ki, intonasiya ilə predikativlik cümlədə bir-biri ilə sıx əlaqədədir. Onların əlaqəsi olmadan cümlə barəsində düşünmək mümkün deyildir.

d) İntonasiya cümlələrin sərhədini müəyyənləşdirmək baxımından və cümlələrin bir-biri ilə əlaqəsini aydınlaşdırmaq baxımından çox əhəmiyyət daşıyır.

e) Cümlənin təkcə predikativlik deyil, bitkinlik və modallıq əlamətlərində də intonasiya fəaliyyət göstərir.

ə) Cümlədəki sözlər, sözlərdəki heçalar arasında da intonasiya olur. Ancaq bu intonasiya cümlədəki, mətni təşkil edən ayrı-ayrı cümlələrdəki intonasiyadan fərqlidir. Cümlədəki, eləcə də mətni təşkil edən cümlələrdəki, bütövlükdə mətnədəki intonasiya daha kamil, bitkin intonasiyadır.

**4. Modallıq.** Cümlənin ən vacib əlamətlərindən biri də modallıqdır. Modallıq münasibət deməkdir. Münasibətdən kəndardı isə cümlə yoxdur. Rabitəli nitq vahidi olan cümlə hər hansı hadisəyə, əşyaya, subyekṭə, obyekṭə və sairəyə münasibət bildirir. Yeri gəlmışkən qeyd edək ki, modallığın ifadəsində modal sözlərin rolü böyükdür.

Modallıq sözü latin mənşəli *modal* sözündən yaranmışdır. *Modal* sözü “modallıq ifadə edən, modallıq bildirən” mənasındadır. *Modallıq* sözü isə “nitqin məzmununun gerçekliyə münasibətini bildirən və feil formaları, intonasiya, ara sözlər və s. vasitəsilə ifadə olunan qrammatik kateqoriya” kimi başa düşülür. Həm *modal*, həm də *modallıq* sözləri dilçilikdə istifadə olunur.

Modallığın da bir sıra vacib cəhətləri vardır:

a) İstənilən bir cümlədə obyektiv aləmə məxsus bu və ya diğər hadisə barədə məlumat verilir. Təbii ki, bu məlumat modallıqdan kəndardı deyildir.

b) Modallıq modal sözlərlə yanaşı, ara sözlərlə, feilin xəbər, əmr, arzu, vacib, lazımlı, şərt formalarının şəkilçiləri və şəxs şəkilçiləri ilə ifadə oluna bilir.

c) Modallıq obyektiv və subyektiv olmaqla bir-birindən fərqlənir. Obyektiv modallıqda real olan hadisələrə münasibət bildirilir, real olan hadisələrdən danışılır. Subyektiv modallıqda isə qeyri-real olan hadisələrdən danışılır və münasibət bildirilir.

### Cümlənin təsnifi

**Cümlənin təsnifi prinsipləri.** Cümlə müxtəlif prinsiplər əsasında təsnif olunur:

1. *Cümlə hər şeydən əvvəl məqsəd və intonasiyaya görə təsnif olunur.* Bu cəhətdən cümlə üç qrupa ayrılır:

- a) Nəqli cümlə;
- b) Sual cümləsi;
- c) Əmr cümləsi;
- ç) Nida cümləsi.

Nəqli, sual, əmr cümlələrinin hər biri yüksək hiss, həyəcanla dolğunlaşdıqda nida cümləsinin yaranmasına səbəb olurlar.

2. *Cümlələrin ən böyük təsniflərindən biri də onun quruluşuna görə olan təsnifidir.* Quruluşuna görə cümlələr iki növə ayrılır: *sadə cümlələr, mürəkkəb cümlələr.* *Sadə cümlənin özü də müxtəlif prinsiplər əsasında təsnif olunur:*

a) Sadə cümlənin ən böyük təsnifi *tərkibə* görədir. Tərkib dedikdə *cümlənin qrammatik əsası, yəni baş üzvü* (mübtəda, xəbər) nəzərdə tutulur. Hər iki baş üzvün iştirakı ilə qurulan sadə cümlələr *cütərkibli*, yalnız baş üzvlərdən birinin iştirakı ilə qurulan cümlələr isə *təktərkibli* adlanır.

b) Sadə cümlə *ikinci dərəcəli üzvlərin* iştirak edib-etməməsinə görə də iki yerə ayrılır. İkinci dərəcəli üzv iştirak etmədikdə *müxtəsər*, ikinci dərəcəli üzv iştirak etdiğdə isə (biri, bir neçəsi, hamısı) *geniş sadə cümlələr* yaranır.

**Qeyd:** Sadə cümlənin tərkibinə aşağıdakılardaxildir: cümlə üzvləri, əlavə, xüsusiləşmə, qrammatik cəhət-dən cümlə üzvləri ilə əlaqədar olmayan sözlər: xitablar, ara sözlər

c) Sadə cümlələr *fikrin ifadəsində iştirak edən üzvün buraxılıb-buraxılmamasına* görə də iki qrupa ayrılır:

1. Bütöv cümlələr;
2. Yarımçıq cümlələr.

**Qeyd:** Biz burada sadə cümlənin növündən bəhs etdik. Mürəkkəb cümlənin də növləri var. Mürəkkəb cümlələr sadə quruluşlu müxtəsər cümlələrə və mürəkkəb quruluşlu müxtəsər cümlələrə, qarışq tipli mürəkkəb cümlələrə ayrıla bilir. Mürəkkəb cümlələrin özü də tabeli və tabesiz olmaqla iki yerə ayrılır. Mürəkkəb cümlələr bəhsində bu məsələlərdən geniş şəkildə bəhs olunacaqdır.

#### Ədəbiyyat:

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, “Şərq-Qərb”, 2007, s.75-80
2. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, ADPU-nun nəşri, 1999, s.19-20
3. Q.Ş.Kazimov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, “Aspoliqraf LTD” MMC, 2004, s.77-88
4. Müasir Azərbaycan dili. Sintaksis. Azərtədrisnəşr, 1962, s.92-100

## CÜMLƏNİN MƏQSƏD VƏ İNTONASIYAYA GÖRƏ NÖVLƏRİ

Danışan öz nitqini dinləyiciyə çatdırmaq üçün ifadə etdiyi cümlələri müəyyən intonasiya ilə söyləyir. İntonasianın cümlələrdə yaratdığı emosional münasibətləri digər formal qrammatik vasitələr yarada bilmir. Ona görə də Azərbaycan dilinə aid yazılmış qrammatika kitablarında cümlələrin məqsəd və intonasiyaya görə bölgüsü əsaslı hesab edilir.

Məqsəd və intonasiyaya görə cümlələr dörd yerə bölünür:

1. Nəqli cümlə;
2. Sual cümləsi;
3. Əmr cümləsi;
4. Nida cümləsi.

**1. Nəqli cümlə.** Nəqli cümlələrdə müəyyən bir hadisə, əşya, əlamət və s. haqqında məlumat verilir. Həm də bu məlumat adı təsviri yolla verilməklə yanaşı, həm də nəql olunur. Məsələn: *Bu gün günorta şəhərdə elə bir isti var idi ki, nəfəs almaq mümkün deyildi və qocaların dediyinə görə belə isti bir də düz almiş dörd il bundan əvvəl, el asığı sazlı Abdullanın başı kəsildiyi gün olmuşdu.* (Elçin)

Nəqli cümlədə fikir ya təsdiq, ya da inkar olunur. Məsələn: *Bu fikirlər Zərnigar xanımı dəhşətə gətirdi.* (İ.Şixli) *Qayıqdakilar*

*çalışsalar da, istiqaməti düz götürə bilmir, su qayığı əyirdi.* (İ.Şıxlı)

Nəqli cümlələr dildə ən çox yayılmış cümlələrdir. Sual, əmr, nida cümlələri ilə müqayisədə nəqli cümlələr daha çox işlənir. Danışan və yazan hər bir kəsin ən çox istifadə etdiyi cüməl nəqli cümlədir. Nəqli cümlənin qurulma qaydası belədir: Bu cümlələrdə, bir qayda olaraq (şeir istisna olmaqla), xəbər cümlənin sonunda, digər üzvlər isə müəyyən ardıcılığa tabe olaraq xəbərdən əvvəl gəlir. Məsələn: *Uzaqdan vaxtsız bir xoruz banının səsi gəldi.* (Elçin) *Sonra bir-iki xoruz da o tərəfdən-bu tərəfdən həmin vaxtsız bana səs verdi, sonra yenə sakitlik çökdü və yatmış Gəncə bir müddət beləcə sakitlik içində qaldı, sonra həmin gecəyarısı cavan, məlahətli və həzin bir səs sazin, kamancanın və tüzüyin müşayiəti ilə dalğa-dalğa Gəncənin üstünə yayıldı.* (Elçin) *Şamxal anasını gözü yaşlı görüüb evdə bədbəxt bir hadisə baş verdiyini zəmn etdi.* (İ.Şıxlı)

Nəqli cümlələrin feili xəbərləri daha çox feilin xəbər forması ilə ifadə olunur. Ona görə də nəqli cümlələrin feili xəbəri bütün zamanlara aid məlumatları bildirir. Məsələn, indiki zamanda: *Bu cavan şair baltanı lap kökündən vurur və məsələ burasındadır ki, cavan olmasına baxmayaraq, həqiqəti deyir.* (Elçin) *Şamxal isə iki yanına basa-basa gedir, yeridikcə ciyindəki kərənti sağa-sola ləngər vururdu.* (İ.Şıxlı)

Keçmiş zamanda; Şühudi keçmiş zamanda: *Firəng tacirinin heyrətdən gözləri bərələ qaldı.* (Elçin) *Zərnigar xanım yenidən kövrəldi.* (İ.Şıxlı)

Nəqli keçmiş zamanda: *Xanəndə və sazəndələr yataq otağının aşağı başında, ipək döşəkçələrin üstündə oturmuşdular.* (Elçin)

Gələcək zaman; Qəti-gələcək zaman: *Qəmərbanu tamam əmin oldu ki, bundan sonra hər şey düzələcək: Mahmudu kişi etmək lazımdır və Mahmud kişi olandan sonra, heç olmasa, bir az sərtləşər, bir az camaata qaynayıb-qarışar və çətin də əvvəldədi,*

*sonra hər şey qaydasına düşəcək, sonra Mahmud da öz yaşıdları kimi at çapacaq, qılinc oynadacaq, qız qaçırdacaq, Mahmud da başqa varislər kimi, atasının kəsən əli, fikirləşən beyni olacaq.* (Elçin) *O gördü ki, atası iri pəncəli əli ilə bu saat onu yaxalayacaq, sonra da xurd-xəşil edəcəkdir.* (İ.Şıxlı)

Qeyri-qəti gələcək zaman: *O armudu yetişəndə verərsən Mahmud yeyər, həmən də sənin dərdinə əlac olar.* (Elçin) *Mən sənin üçün hər şey taparam.* (C.Cabbarlı)

Nəqli cümlənin xəbəri feilin vacib, lazım, arzu, şərt və s. formalarında da olur. Həm də nəqli cümlənin xəbəri adlarla da ifadə oluna bilir. Nəqli cümlələrin xəbəri adlarla ifadə olunduqda əşyanın bir sıra xüsusiyyətləri barədə (vəziyyəti, mənsubiyyəti, əlaməti, miqdarı və s.) məlumat verilir. Məsələn: *Göyün üzü tərtəmiz idi.* (İ.Şıxlı) *Taqşırın hamısı ondadır.* (İ.Şıxlı)

Təktərkibli və cütərkibli cümlələr, müxtəsər və geniş cümlələr, tabesiz və tabeli mürəkkəb cümlələr nəqli cümlələrdən ibarət ola bilir. Misallara diqqət yetirək:

*Baş həkim zəng vurub xəbərdarlıq etdi ki, Möhsünzadəni telefon'a çağırırlar.* (İ.Əfəndiyev) *İndi bir ay üç həftə iki gündür ki, qızı burada dustaq eləyiblər.* (C.Cabbarlı) *Kəsəmənli başa düşdü ki, onu buraya boş-boşuna çağırımayıblar.* (İ.Şıxlı) *Mənə deyirlər ki, guya bu evdə qulluqçu kimi saxlanmışam.* (C.Cabbarlı) *Etiraf edirəm ki, azərbaycanlıların zəkasını, cəsurluğunu lazımi qədər qiymətləndirməmişik.* (İ.Əfəndiyev) *Məni həbs edəcəklər, sən şadlanırsan?* (C.Cabbarlı) *Rəqqasələr gəlirlər.* (Ə.Haqqverdiyev) *Şeypur səsi gəlir.* (Ə.Haqqverdiyev) *Cavanlar oynayırlar.* (Ə.Haqqverdiyev)

**2. Sual cümləsi.** Sual cümləsi sual məqsədi ilə işlədilən cümlələrdir. Sual cümləsinin mahiyyəti belədir ki, “Danışan sual cümləsi vasitəsi ilə başqasından müəyyən bir məsələni öyrənmək, müəyyənləşdirmək, bir məsələyə aid onun münasibətini bilmək və

s. istəyir”<sup>1</sup>. Məsələn: *Bu vilayəti siz müstəqil idarə edirsiniz?* (Elçin) *Nəyin qalib sənin o dağlarda?* (Elçin) *Hara gedirsən?* (Elçin) *Sən niyə evlənmədin, ata?* (Elçin)

Sual cümlələrində həmisiətən sual intonasiyası olur. Məsələn: *Mahmud niyə yatmamışan?* (Elçin) *Bəs niyə yatmamışan, Sofi?* (Elçin) *Sən Mahmudu tanıyırsanmı?* (Elçin) *Bəs qoca?* (Elçin) *Özgə nəyin var?* (İ.Şıxlı) *Sən ora nəyə getmişdin?* (İ.Şıxlı)

Sual cümləsi üç növə ayrıılır:

- a) Sual intonasiyası ilə əmələ gələn sual cümlələri;
- b) Sual ədatları ilə əmələ gələn sual cümlələri;
- c) Sual əvəzlikləri ilə əmələ gələn sual cümlələri.

**a) Sual intonasiyası ilə əmələ gələn sual cümlələri.** Bu sual cümlələrində sual intonasiyası iştirak edir. Başqa sözlə, digər qrammatik vasitə olmur. Məsələn: *Təkcə elə ananla bacın?* (Elçin) *Yəni tək mən, yoxsa bütün məclis əhli?* (Elçin) *Hələ ölməmişəm ki, malimi, dövlətimi dağdırısan?* (İ.Şıxlı) *Yoxsa o da qardaşı Şamaxı kimi mənim üstümə düşəcək?* (İ.Şıxlı)

Sual cümlələrinin bu növündə xəbərin son hissəsi, bir qayda olaraq uzadılır və nəticədə sual intonasiyası yaranır. Məsələn: *Keşişin qızına aşiq olub?* (Elçin) *Ziyad xan yenə başa düşmür ki, oğlunun başını hansı qara buludlar alıb?* (Elçin) *Adam hər gecə min yuxu görür, bəyəm bunun hamısı olar?* (Elçin)

Sual intonasiyası ilə əmələ gələn sual cümlərinə cavab *kimi bəli, xeyr, var, yox, hə* və s. kimi sözlərdən istifadə edilir. Məsələn:

- Cütə minmisən?
- Bəli? (M.Cəlal)
- O məktubdan görünür ki, guya o da sizə məktublar yazırmış. Onları lütfən mənə verəmisiniz?
- Yox! (C.Cabbarlı)

<sup>1</sup> Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. Sintaksis. Şərq-Qərb, Bakı, 2007, s.86

–Nə üçün gedirsınız, bəs yiğincağınız olmayacaq?  
–Xeyr. (İ.Əfəndiyev)

Sual intonasiyası ilə əmələ gələn sual cümlələrində həmisiətən cavab məqsədilə *bəli, xeyr, var, yox, hə* və s. kimi sözlər işlənmir. Belə cümlələrə cavabı başqa cür də vermək olur. Məsələn:

- Evimiz yadınıza gəlir?
- Gəlir. (İ.Əfəndiyev)
- Deyəsən, hava aydınlaşıb?
- Hə, aydınlaşıb. (İ.Şıxlı)
- Deyəsən, səndə xəbər var?
- Nə xəbər? Xəbər yoxdu. (İ.Şıxlı)
- O Bakıdan gəlib, hə?
- Xeyr, ağa, Təbrizdən gəlib, kimliyini bilmirik.  
(M.Ibrahimov)
- Bəs sən istəmirsin?
- İstəyirəm, niyə istəmirəm. (İ.Şıxlı)

Sual cümlələrinin bəzilərinin xəbərləri eyni sözün birinin təsdiqdə, digərinin isə inkarda olması ilə işlənir<sup>1</sup>. Məsələn:

*Səba, məndən söylə ol gülüzarə,*  
*Bülbül gülüstənə gəlsin, gəlməsin?*  
*Bu hicran düşküni, illər xəstəsi*  
*Qapına dərmanə gəlsin, gəlməsin?* (Nəbatı)

Bu qəbildən olan sual cümlələrində müsbət cavab vermək üçün *gəlsin*, mənfi cavab vermək üçün *gəlməsin* sözlərindən istifadə olunur. Belə sual cümlələrinə cavab olaraq *bəli, xeyr, hə, yox, var* kimi sözlərdən istifadə etmək heç cür mümkün deyildir. Müqayisə et:

*Mən qurbanı olum ənbər tellərin,*  
*Qönçə dodaqların, püstə dillərin,*

<sup>1</sup> Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. Sintaksis. Şərq-Qərb, Bakı, 2007, s.89-90

*O lalə rüxsarın, müşkin xalların  
Oduna pərvanə gəlsin, gəlməsin?*

Yaxud:

*Nəbatı istəməz sənsiz dünyani,  
İzzəti, hörməti, şövkəti, şəni,  
Bir zada qalmayıb daha gümani,  
Bu baş o meydanə gəlsin, gəlməsin?*

b) **Sual ədati ilə əmələ gələn sual cümlələri.** Sual cümlələrinin bu növü -*mi*<sup>4</sup> sual ədatının köməyi ilə əmələ gəlir. Məsələn: – *Baharin bunu deməyə haqqı varmı?* (M.Cəlal) *Dünya-nı tutub gedəcəkdir mi?* (Elçin) *Ömürbillah o pak məxluqun havadarı olacaqdır mı?* (Elçin) *Buna görəmi min bir hıyıl iş, hədə iş artırdın xəzinəni?* (Elçin) – *Heç, səhnədə olmusunuzmu, xanım əfəndi?* (C.Cabbarlı) – *Hansı Əşrəf, Göytəpəlimi?* (İ.Şıxlı) – *Onu qorumaqla hər şey düzələcəkmi?* (İ.Şıxlı) – *Bəyim, sən qərənfillərə su vermisənmi?* (İ.Əfəndiyev) *Onlar dinc duracaqlarmı?* (İ.Şıxlı) *Qardaşından söz salıb Şamxalın harda olduğunu soruşsun?* (İ.Şıxlı) *İki gün bundan əvvəl Kürün qıraqında onu gördüyüünü mü söyləsin?* (İ.Şıxlı)

Bu ədat sual cümlələrinin daha çox xəbərləri ilə işlənir. Məsələn: *Sənin Mahmuddan xəbərin varmı?* (Elçin) *Başqasına, hətta dinsizə belə ölüm arzulayan ürək saf ola bilərmi?* (Elçin) *Müqəddəs evin qapıları belə bir ürək sahibinin üzünə açıla bilərmi?* (Elçin) *Yenə soruşturam, sizin kənddən seminariyada oxuyan varmı?* – *Var.* (İ.Şıxlı)

c) **Sual əvəzlilikləri ilə əmələ gələn sual cümlələri.** Bu, sual cümlələrinin ən çox işlənən növüdür. Belə cümlələr sual əvəzliliklərinin köməyi ilə əmələ gəlir. Məsələn: *O səs nə deyirdi ki, Mahmud?* (Elçin) *Nə olub Mahmud?* (Elçin) *Nə olub, sənə?* (Elçin) *Niyə mənə heç nə demirsən, Mahmud?* (Elçin) *Nə üçün bir insan başqa bir insana ölüm arzulamışdır?* (Elçin) *Nə üçün bu alaçıq mənim, o alaçıq sənin, uşağın birinin dalına düşüb,*

*divanəsi olub? (Elçin) Bu qız kimdir? (İ.Şıxlı) Kəməri niyə sənə verdi. (İ.Şıxlı) Axmaq qoca... İndiyə qədər bu boyda məmləkəti necə idarə etmişən? (Elçin) Düşmənlərin səndən də axmaqdı ona görə? (Elçin) Öz hərəkətlərinə necə bəraət qazandırmalı idi?* (İ.Şıxlı)

Sual əvəzlilikləri ilə əmələ gələn sual cümlələrində məntiqi vuruğu, əsasən, sual bildirən sözlerin üzərinə düşür. Məsələn: *Mahmud heç nə soruşturmırdu: Camaat kimdir, sümsüklər nə deməkdir?* (Elçin) *Nə üçün Baba Kişi bu adı sual barədə fikirləşməmişdi?* (Elçin)

**Qeyd:** Sual cümlələrində sual intonasiyasını qüvvət-ləndirmək məqsədi ilə *ki*, *bəs*, *məgər* kimi sual ədat-larından da istifadə edilir. Bu sual ədatları sual cümlələrinin bütün növlərində işlənə bilir. Məsələn: *Bəs sonra?* (Elçin) *Bəs indi nə oldu?* (İ.Şıxlı) *Baba Keşiş günah axtarırıdtı, bəs bu sualların özü günah deyildimi?* (Elçin) *Mirzə, bəs Mahmud?* (Elçin) *Məgər Mahmudun bundan xəbəri yoxdur?* (Elçin) *Mən Məryəmi sevmirəm ki?* (Elçin) *Bizə gələndə səni görən olmadı ki?* (M.Cəlal) *Camaat hələ yaylağa köçməyib ki?* (İ.Şıxlı) *Artıq deyəcək bir sözün yoxdur ki?* (M.Ibrahimov) *Hardadır ki?* (İ.Şıxlı) – *Görəsən bunu kim vurub. Bu Kərimin işi deyil ki?* (Ə.Haqverdiyev) – *Hələ xəbərin yoxdur ki?* (Ə.Haqverdiyev)

**3. Əmr cümləsi.** Əmr, xahiş, nəsihət, məsləhət, rica və s. bildirən cümlələrə əmr cümləsi deyilir. Əmr cümlələrinin ifadə etdiyi mənalara内心ində əmr mənası daha əsasdır. Daha doğrusu, əmr cümlələrində əmr mənası daha qabarıq şəkildə təzahür edir. Məsələn: *Sənin o dağlarda ürəyin qalib, – dedi. Gözlərinən oxuyuram. Get!* (Elçin) *Siz qalın.* (Elçin) *Gedə bilərsən, Mirzə!* (El-

çin) *Get yat...* (Elçin) *Rədd olun buradan, haramzadalar!* (İ.Şıxlı)  
*Yolun altı ilə gəlibən, üstü ilə də qayit xarabana!* (İ.Şıxlı)

Əmr cümlələrinin bir qismi də xahiş, rica, müraciət bildirir: Xahiş bildirən əmr cümlələri; Məsələn: *Aman Mahmud, məni rüsvay eləmə...*(Elçin) *Möhləti sabah səhərə kimi uzat, xan, – dedi.* (Elçin) *Sofini də özünlə apar...* (Elçin) *İzin verin, mən aşım.* (R.Rza) *Sən Allah, ətimizi tökmə.* (İ.Şıxlı) *Ay bibi, sən Allah, sən Allah, üzümüzün suyunu tökmə.* (İ.Şıxlı)

Müraciət bildirən əmr cümlələri; Məsələn: *Sən burada dayan, mən indi gəlirəm, – dedi və qara bulud topasına tərəf çapdı.* (Elçin) *Ay başınıza dönüm, – dedi. – İmam Hüseyn yolunda, mənə kömək eləyin, bu qanmaz oğlu qanmaza qandırıım ki, səhv eləyir.* (Elçin)

Əmr cümlələri həm də öyünd, nəsihət, məsləhət, təskinlik bildirir. Məsləhət bildirənlər; Məsələn: *Bax, bax o gözlərə, yaxşı bax və özün özündən coşma.* (Elçin) *Sakit ol...* *Sakit ol... Özünü ələ al.* (Elçin) *Mirzə, – dedi, – həmişə on iki imam üçün ağlayanda, bir dəfə də yəzid üçün ağlamaq lazımdır.* (Elçin) *A bala, adam bir iş görəndə əvvəlcə məsləhətləşər.* (İ.Şıxlı) *Yox, Molla Sadıq, ehtiyatlı ol, saqqızınızı oğurlatma.* (İ.Şıxlı)

Öyünd, nəsihət bildirənlər; Məsələn:

*Tülkü qurban olduğumuz buyurur ki, arvadin getsin üç gecə Göyçə gölündə çimsin, gəlsin, tülükkü qurban olduğumuz ona baxacaq və dərdinə əlac edəcək.* (Elçin)

Əmr cümlələrinin xəbərləri, əsasən, feilin əmr forması ilə ifadə olunur. Məsələn: *Birbaşa öz dağlarınızda get.* (Elçin) *Gedə bilərsən, Mirzə* (Elçin) *Atlı göndər, Mirzə!* Atlı göndər karvanı tələsdirsin. (Elçin) *Əbdürrəhim Talibzadəni nahardan sonra mənim yanımı çağırısunlar.* (İ.Əfəndiyev) *Əlim-ayağım dəyməmiş rədd ol, burdan!!!* (İ.Şıxlı) *Bizə ağıl öyrətmə!* (İ.Şıxlı) *Kəs səsini, dinqira sözən qurumsaq!* (İ.Şıxlı)

Əmr cümlələri hər üç şəxsə aid ola bilir. Ancaq daha çox II şəxsə müraciət olunur. Ona görə də əmr cümlələrinin xəbəri çox vaxt II şəxsə yönəldilir. Məsələn: *Ay camaat, qovun onu!* (İ.Şıxlı) *Çalışın adınıza söz çıxmasın.* (İ.Şıxlı) *Mənim ürəyimə bir balaca xal düşsə, özünüzdən küsün.* (İ.Şıxlı)

Bəzən xəbəri feilin əmr forması ilə deyil, başqa formaları ilə ifadə olunan cümlələr dolayısı yolla əmr mənasını bildirir. Belə cümlələr zahirən əmr cümlələrinə oxşamasalar da, əmr cümləsinin mənasında olurlar. Bu mənada bəzən əmr cümlələri məsdərlərdən, məsdər tərkiblərindən ibarət olur<sup>1</sup>:

Polismeyster. *Volodini buraxmaq?*

Qubernator. *Buraxmaq!*

Polismeyster. *Elədir ki var, general hazırləri. Bu doğru əmrdir, çünki onun nüfuzu çox böyükdür.*

Qubernator. *Buraxmaq və sabahdan gec olmayıaraq onu və Əsriyanı mənə təslim etmək!*

Əmrin əsas xüsusiyyəti onun qısa olması ilə bağlıdır. Ona görə də feil olmayan ayrı sözlər, birləşmələr, hətta xəbəri olmayan azsözlü yarımcıq cümlələr, söz-cümlələr əmr cümləsi ola bilir<sup>2</sup>:

*Sakit olun* mənasında *Sakit!*

*Farağat!* (farağat olun mənasında) *Azad!* (azad olun mənasında) *Irəli!* (irəli gedin mənasında) *Arxamca!* (arxamca gelin mənasında)

Əmr cümlələrində *di, qoy, qoyun, qoysana, gəl* və s. ədatlardan istifadə etməklə əmr cümləsinin mənasını daha da qüvvətləndirmək olur. Məsələn: *Gəl indi mənə başa sal görün. Qoy hər şey yerbəyer olsun. Di tez ol.* (İ.Şıxlı) *Di get yat.* (İ.Şıxlı) *Qoca dayı, gəl bu işdən əl götür.* (İ.Şıxlı)

<sup>1</sup> Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. Sintaksis. “Şərqi-Qərib”, Bakı, 2007, s.99

<sup>2</sup> Yenə orada.

Əmr cümlələri ədatlar olmadan da işlənə bilir. Ona görə də bəzən əmr cümlələrini ədatlı və ədatsız əmr cümlələri kimi də adlandırırlar.

**4. Nida cümləsi.** Nida cümlələri hiss, həyəcan bildirən cümlələrdir. Məsələn: *Hə... Hə... o balaca oğlan mənə oxşayacaq!* (Elçin) *Yox, Sofi, yox!* (Elçin) *Sofi!.. Sofi!..* (Elçin). – *Hə, – dedi, – Mahmud sizin tayınız deyil!* (Elçin)

Nida cümlələri nəqli, sual və əmr cümlələrinin əsasında yaranır. Bu cümlə növləri yeni xüsusiyyətlər (hiss, həyəcan və s.) kəsb edərək nida cümləsinə çevrilə bilir.

**Nəqli cümlələrdən əmələ gələn nida cümlələri.** Məsələn: *Səhər... Səhər aşpaz toyuqları kəsəndə Mahmud görüb!*.. (Elçin) *Bilmirəm!.. Amma Məsihanın süfrəsiydi!.. Mən Müzəffər ağanın qızıyam. Ziyad, keşiş qızı deyiləm!* Mahmud da sən deyilsən!.. (Elçin)

**Əmr cümlələrindən əmələ gələn nida cümlələri.** Məsələn: *Çox kitab oxuma, Mahmud!..* (Elçin) *Sakit ol!.. Qızı saraya gətirdəcəyəm...* Sonrası düzələr!.. (Elçin) *Gəlin!.. – dedi – Gəlin siz də yeyin!*.. (Elçin) Ay Allah, ay camaat, hardasınız, qoymayın, balamı öldürdü! (İ.Şıxlı) *Qolun qurusun, uşaqtan əl çək!* (İ.Şıxlı) *Hünərin varsa, get ananla haqq-hesab çək!* (İ.Şıxlı)

**Sual cümlələrindən əmələ gələn nida cümlələri.** Məsələn: *Səfəh qoca! Sən hələ bilmirsən ki, bu ağac alma ağacıdır?!* Sən Mahmudu tanıyırsan...?! – dedi. Mirzə... – dedi – Mirzə, məsləhətin nədir?!. (Elçin) *Axi, nə istəyirsiniz, niyə qoymursunuz, camaat rahat dolansın?*! (İ.Şıxlı)

**Nida cümlələrinin məna incəlikləri.** Nida cümlələri məna incəliklərinə, emosional münasibət ifadə etmələrinə, intonasiyalara görə də bir-birindən fərqlənir. Məsələn: Sevinc və mehribanlıq hissi ifadə edənlər; *Hə, hə... Mənim balaca uşağım olacaq... O uşaq mənim döşümdən süd içəcək...əməcək, hə?!* (Elçin) *Ac keçi də bizimlə olacaq!* (Elçin)

Kin və qəzəb hissi ifadə edənlər: *Sadə danış, qoca!* (Elçin) *Aliəbaya and olsun ki, dəlidi bu! Dəlidi bu! Dəlidi bu!* (Elçin) *Axmaq oğlu axmaq!* (Elçin)

Təəssüf, eləcə də qəm, kədər hissələri bildirən nida cümlələri: *Yaziq insan, miskin insan!* (Elçin) *Təbiət sənə iki göz verib, amma sən kor yaşıyırsan və kor da ölücəksən!* (Elçin)

Qorxu, şübhə bildirən nida cümlələri: *Bəlkə də döşümdən itələyib heç içəri buraxmayacaq?!* (İ.Şıxlı) *Aman Allah, nə böyük rüsvayçılıqdır!* (İ.Şıxlı) *Axi, onun qolundan yad kimi yapışmışdı!* (İ.Şıxlı)

Nida cümlələrinin bir qismi təbrik, alqış, sağlıq, istək və s. mənalarını ifadə edir. Məsələn: *Qədəmin yüngül olsun!* (İ.Şıxlı) *Allah sizi qoşa qarutsın!* (İ.Şıxlı)

Nida cümlələrinin əmələ gəlməsində cümlədə sözlərin təkrarının da əhəmiyyəti vardır. Məsələn: *Nə deyirsən, eləyim! Məni bir qoşun kişinin öhdəsinə ver!.. Amma məni bu işdən ötrü onun yanına göndərmə!.. Utanıram ondan!.. Utanıram!* (Elçin) *Yox, palani sökməyin! Palani sökməyin!* (Elçin)

**Nidaların köməyi ilə əmələ gələn nida cümlələri.** Nida cümlələri nidaların köməyi ilə də əmələ gəlir. Məsələn: *Aman fələk, kömək elə bu gündə!* (Elçin) *Ax, Sofi, Sofi! Az qalmışam dəli olam!* (Elçin) *Of, belə də zülm olar?!* (Elçin) *Eh, neyləyirəm vari, ay bala, bir bigəburma ərim olsayıdı, onların hamisina dəyərdi!* (İ.Şıxlı)

Nida cümlələri sual əvəzlikləri vasitəsilə də əmələ gəlir: *Ə, nə yaman ağırdır!* (İ.Şıxlı) *Ay qağa, elə bil yer, göy alışib yanır, nə gözəldir!* (İ.Şıxlı)

**Ədəbiyyat:**

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, “Şərq-Qərb”, 2007, s.81-103
2. N.Abdullayeva. Sadə cümlə (Müasir Azərbaycan dilindən mühazirlər mətni). Bakı, APİ-nin nəşri, 1979, s.5-17
3. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, ADPU-nun nəşri, 1999, s.20-25
4. Q.Ş.Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, “Aspoliqraf LTD” MMC, 2004, s.88-98
5. Müasir Azərbaycan dili. Sintaksis. Azərtədrisnəşr, 1962, s.100-125
6. Müasir Azərbaycan dilinin sintaksisindən praktikum. Bakı, ADU-nun nəşri, 1978, s.11-14


## CÜMLƏ ÜZVLƏRİ

**Cümlə üzvləri barədə mövcud fikirlər.** Cümlə üzvünə belə bir tərif vermək olar: *Cümlənin digər üzvləri ilə məna və grammatik cəhətdən bağlı olub, bir sintaktik suala cavab verən sözə və söz birləşməsinə cümlə üzvü deyilir.* Azərbaycan dilində bir sıra cümlə növləri (söz cümlələr, vokativ cümlələr) istisna olmaqla, yerdə qalanların hamısı asanlıqla üzvlənir və müxtəlif üzvlərə ayrılır. Cümlə üzvlərini müəyyənləşdirmək işi tarixən mübahisəli olmuş və müxtəlif dilçilər cümlə üzvlərinə müxtəlif ölçü, müxtəlif meyarla yanaşmışlar. Məsələn: Avropa dilçiləri Paul və Şleyxer məntiqi vurğu cümlənin hansı üzvünün üzərinə düşürsə, onu baş üzv kimi götürməyi məsləhət bilmışlər. Azərbaycan dilçiləri arasında da cümlə üzvləri barədə fikirlər olub. Məsələn: XIX əsrin ortalarında M.Kazimbəyin fikrincə, mübtəda və xəbərlə yanaşı tamamlıq da baş üzv hesab olunubdur. O, mübtədanı subyekt, xəbəri predikat, tamamlığı isə obyekt adlandırmışdır. Cümlənin ikinci dərəcəli üzvlərinə isə təyin və zərfliyi daxil etmişdir. M.Kazimbəyə görə, cümlədə birinci dərəcəli fikirləri mübtəda, xəbər, tamamlıq, ikinci dərəcəli fikirləri təyin və zərflik ifadə edir<sup>1</sup>. Bəzi dilçilər (məs.: M.Ə.Vəzirov) zərfliyi cümlə üzvü saymamışdır. M.Ə.Vəzirov cümlə üzvlərini baş üzvlərə və aydınlaşdırıcı üzvlərə ayırmışdır. Baş üzvlərə mübtəda və xəbəri,

<sup>1</sup>Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili. Cümlə üzvləri. Bakı, Azərnəşr, 1947, s.10

aydınlaşdırıcı üzvlərə tamamlıq və təyini daxil etmişdir<sup>1</sup>. Xələfi Mirzə Məhəmməd Əfşar nitq hissəsi ilə cümlə üzvünü eyniləşdirmiş və qarışdırılmışdır.

Cümlə üzvlərinin M.Əfşara görə, bölgüsünü belə bir sxemdə göstərmək olar<sup>2</sup>:




Ə. Dəmirçizadə 1947-ci ildə cümlə üzvü məsələsinə münasi-bət bildirmiş və yeni təsnifat vermişdir. O, mübtədanı baş üzv deyil, konkterləşdirən üzv hesab etmişdir. Yalnız xəbəri cümlənin baş üzvü saymışdır. Ə.Dəmirçizadə həm də M.Ə.Vəzirov kimi zərfliyi cümlə üzvü hesab etməmiş, onun yükünü təyin və tamamlıq arasında bölüşdürümdür. Bundan başqa, Ə.Dəmirçizadə xitabları, ara sözləri, bağlayıcıları, nidaları cümlənin əlavə üzvləri hesab edibdir.

<sup>1</sup> Ə.Dəmirçizadə. Müasir Azərbayan dili. Cümlə üzvləri. Bakı, Azərnəşr, 1947, s.11

<sup>2</sup> Yenə orada. s.15

Ə.Dəmirçizadə cümlə üzvlərinin bölgüsünü belə bir sxem əsasında vermişdir<sup>1</sup>:



Bu cür fikir müxtəlifliyinə baxmayaraq, dilçilikdə əsas fikir ondan ibarətdir ki, baş üzvlər mübtəda, xəbər, ikinci dərəcəli üzvlər tamamlıq, təyin və zərflikdir.

**Qeyd:** Cümlənin aktual üzvlənməsi anlayışında *tema* və *rema* əsas vahiddir. Tema “məlumat”, rema “predikat” deməkdir. Bununla belə, tema və remanın tərkibi həmişə eyni üzvlərlə bağlı olmur. Yəni tema həmişə mübtəda, rema isə həmişə xəbər deyildir. Belə ki, mübtəda, xəbər, tamamlıq həm temanın, həm də remanın tərkibində ola bilir. Bu baxımdan bəzən tema ilə remanın tərkibini kəskin şəkildə fərqləndirmək olmur. Buna görə də istənilən bir məlumat, informasiya tema ilə dəqiqləşdirilmiş remanın cəmi-nə bərabərdir. Məsələn, “Əhməd sabah Bakıya gedəcək” cümləsində hər bir cümlə üzvü tema və re-

<sup>1</sup> Ə.Dəmirçizadə. Müasir Azərbayan dili. Cümlə üzvləri. Bakı, Azərnəşr, 1947, s.12.

*ma olur. (bax: Kamal Abdulla. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Yenidən işlənmiş və əlavələr edilmiş ikinci nəşri. Bakı, MTM-Innovation, 2016, s.111-154)*

*Cümlədə hər bir üzv aktuallaşa bilir. Hər bir üzv aktuallaşaraq rema kimi çıxış edir. Misallara diqqət yetirək;*

*Mübtədanın rema kimi çıxış etməsi: Ortada düzülmüşdü növ-növ çörəklər, suxarular, paxlavalar, halvalar, konfetlər, limon-portağallar, quru yemişlər. (C.Məmmədquluzadə) Hələ çəkilib bitirilməmiş rəsm kimi idi dəniz. (Anar) Kərbəlayı İsmayılin bu günündə onun harayına çatan Abasqulu bəy olmuşdu. (F.Kərimzadə) Bu cümlələrdə mübtədalar aktuallaşmış və rema kimi çıxış etmişdir.*

*Tamamlığın rema kimi çıxış etməsi: Abasqulu bəy bu sözlərdən sonra döş cibindən ipək dəsmala büküb saxladığı biletini çıxardı. (F.Kərimzadə) Görürsən sizin bu binamus Ağasadığı?! (C.Məmmədquluzadə) Bu cümlələrdə tamamlıq aktuallaşmış və rema kimi çıxış etmişdir.*

*Yer zərfliklərinin rema kimi çıxış etməsi:*

*Pristavin arvadı oturdu stolun baş tərəfində. (C.Məmmədquluzadə) Xanım bir girdi içəri, bir çıxdı balkona, qonaqlar da çıxdılar həyatə və qaçdılar qapıya. (C.Məmmədquluzadə) Bu cümlələrdə yer zərflikləri aktuallaşmış və rema kimi çıxış etmişdir.*

*Təyinin rema kimi çıxış etməsi: Usta Ramazan Bakı mədənlərində çoxdan bəri tanınmış bir adam idi. (M.Hüseyn) O da böyük yurdumuzda xirdaca bir sənətkardır. (S.Vurğun) Təyin ismi xəbərli cümlələrdə zəif remalaşır. Bunun səbəbi onunla bağlıdır*

*ki, ismi xəbərli cümlələrdə xəbərdən əvvəl gələn təyin cümlənin ən mühüm informasiyasını özündə saxlayır. Xəbərin rema kimi çıxış etməsi: Xəbərin remalaşması digər cümlə üzvlərinin reallaşmasından fərqlənir. Xəbərin aktuallaşması və remalaşması onun öz mövqeyini tərk etməsi ilə bağlı olur. Bu da kontekstin daxilində baş verir. Həm də ikinci dərəcəli üzvlər iştirak edən cümlələrdə xəbərin remalaşması öz mövqeyindən çıxması ilə müşayiət olunur. Məs.: Yarım saatdan sonra qonaqları çağırıldılar qonaq otağına. (C.Məmmədquluzadə) Otağın ortasındaki uzun xörək stolu üstündə düzülmüşdü hər cür xörəklər və içkilər. (C.Məmmədquluzadə) Payız geldi, Günəş çıktı kimi cümlələrdə rema ilə xəbər üst-üstə düşür.*

**Sözün, söz birləşməsinin cümlə üzvü olması.** Sözün, söz birləşməsinin cümlə üzvü olması üçün onun cümlədəki başqa sözlərlə və söz birləşmələri ilə sintaktik əlaqəyə girməsi lazım və vacibdir. Bəzən cümlədəki sözlər və söz birləşməsi sintaktik tələblərə cavab vermir və cümlə üzvü olmur. Məsələn: *Sənə halal olsun, ey qəhrəmanım, Babəklər yurdunun duzu, çörəyi; Deyəsən, Pərişanın üzündəki əvvəlki intizar götürülmüşdü.* Bu cümlələrdə ey qəhrəmanım və deyəsən sözləri aid olduqları cümlələrdə sözlələ mənaca bağlı olsalar da, qrammatik cəhətdən əlaqələnməyiblər, yəni cümlədəki başqa sözlərlə yanaşma, uzlaşma, idarə əlaqələri ilə bağlanı bilməyiblər. Bu səbəbdən də belə sözlər, söz birləşmələri cümlə üzvü hesab olunmur. Belə sözlərin (yaxud söz birləşmələrinin) cümlə üzvü olması üçün onun sintaktik suala cavab verməsi lazımdır. Həm də burada morfoloji sualla sintaktik suali fərqləndirməliyik. Bəzən sözün cavab verdiyi morfoloji və sintaktik suallar bir-birinə uyğun gəlir. Məsələn: “*Külək qarı*

*səpələr, Bəxtiyar*" cümləsində *külək* və *qarı* isimlərinin morfoloji və sintaktik sualları uyğun gəlir, eynidir. Bu sözlərin morfoloji və sintaktik sualı eynidir. Yəni *nə?* (külək), *nəyi?* (qarı) suallarına cavab verir. *Külək* sözü sintaksisdə mübtəda, *qarı* sözü isə tamamlıq vəzifəsində çıxış edir. Lakin bəzən morfoloji sualla sintaktik sual bir-birindən fərqlənir. Məsələn: "*Mənə aman vermir bolşevik Kərəm*" cümləsində *bolşevik* sözü morfoloji cəhətdən *kim?*, sintaktik cəhətdən isə *hansı?* sualına cavab verir. Ona görə ki, *bolşevik* ismi təyin vəzifəsində işlənibdir.

Bəzən eyni bir söz cümlədə yerini dəyişməklə başqa-başqa cümlə üzvləri vəzifəsində çıxış edir. Məsələn: *qara dəmir – dəmir qapı, O məktubu aldı – Məktubu o aldı*. *Qara dəmir* birləşməsində *dəmir* mübtədadır, *dəmir qapı* birləşməsində *dəmir* təyindir. *O məktubu aldı* cümləsində *o* təyindir, *Məktubu o aldı* cümləsində *o* mübtədadır.

Söz birləşmələrinin tərəfləri ayrı-ayrılıqda morfoloji suallara cavab verir. Lakin sintaksisdə tərəflər birlikdə götürülə bilir və bir sintaktik sualı tələb edir. Məsələn: *Cavanşirin surəti divardan baxır* cümləsində *Cavanşirin surəti* birləşməsinin tərəfləri *kimin?* və *nəyin?* suallarını tələb edir. Lakin sintaktik baxımdan isə *Cavanşirin surəti* birləşməsi *nə?* sualına cavab verir: Nə divardan baxır? – *Cavanşirin surəti*.

Qeyd edək ki, *var, yox, lazıim, gərək* tipli sözlər cümlə üzvü olsa da, suala cavab vermir. Bəzən isə bir sıra cümlə üzvləri sual əvəzlikləri ilə ifadə olunur. Bu cür sual əvəzlikləri ilə ifadə olunmuş cümlə üzvlərinə təzədən sual vermək lazıim gəlmir.

Cümlə üzvləri baş və ikinci dərəcəli üzvlər olmaqla ona görə iki yerə ayrılır ki, bunların hamısı cümlə üçün eyni dərəcədə qiymətə malik deyildir. Belə ki, üzvlərin bir qismi cümlənin qrammatik əsasını, canını, bel sütununu təşkil edir. Digər bir qismi isə həmin üzvləri müxtəlif cəhətdən izah etməyə, dəqiqləşdirməyə, dolğunlaşdırmağa xidmət edir. Məhz bu baxımdan mübtəda və xə-

bər cümlənin baş üzvləri kimi onun qrammatik əsasını təşkil edir. İkinci dərəcəli üzvlər – tamamlıq, təyin, zərflik isə mübtəda ilə xəbəri dolğunlaşdırır.

### Ədəbiyyat:

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, "Şərq-Qərb", 2007, s.104
2. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, ADPU-nun nəşri, 1999, s.25-26
3. Q.Ş.Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, "Aspoliqraf LTD" MMC, 2004, s.99-103
4. Ə.Dəmircizadə. Müasir Azərbaycan dili. Cümə üzvləri. Bakı, Azərnəşr, 1947, s.3-17
5. K.Abdulla. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı, MTM- Innovation, 2016, s.36-45

təsdiq etmək istəyən bəzi dilçilər Azərbaycan və rus dillərində aşağıdakı cümlələri tutuşdurmuş, müqayisə etmişdir<sup>1</sup>:

# MÜBTƏDA



**Mübtəda haqqında məlumat.** Cütterkibli cümlənin baş üzvlərindən biri mübtədadır. Mübtəda əreb mənşəli söz olub, “ibtida, baş, başlangıç” mənasındadır.

*Mübtəda cütterkibli cümlənin elə bir baş üzvüdür ki, qrammatik cəhətdən heç bir üzvdən asılı olmayıb əlaməti, xüsusiyyəti xəbərlə bildirməklə (burada yəni əşya nəzərdə tutulur) adlıq hal formasında isim, əvəzlik və hallana bilən digər sözlərlə ifadə olunur. Bu tərifdə mübtəda ilə bağlı deyilən əlamətləri aşağıdakı kimi qruplaşdırmaq olar:*

1. Mübtəda baş üzvdür;
2. Mübtəda cümlənin ən müstəqil üzvüdür və heç bir üzvdən asılı deyil;
3. Mübtədanın əlamət və xüsusiyyəti geniş mənada xəbər vasitəsilə izah edilir;
4. Mübtəda bir qayda olaraq adlıq halda olur;
5. Mübtəda ən çox isim və əvəzliklə ifadə olunur;
6. Mübtəda hallana bilən başqa söz və birləşmələrlə də ifadə oluna bilər;
7. Mübtəda adətən *kim?* *nə?* *hara?* (kimlər? nələr?) suallarına cavab verir.

**Mübtədaya münasibət.** Bəzən belə hesab olunur ki, mübtədalalar cümlədə xəbər kimi aparıcı bir vəzifə daşılmır. Ona görə də onu baş üzvlərdən biri hesab etmək doğru deyildir. Bu deyilən fikri

## Azərbaycan dilində

Mən sevdim  
Sən sevdin  
O sevdi  
Biz sevdik  
Siz sevdiniz  
Onlar sevdilər  
Mən müəlliməm  
Sən müəllimsən  
O müəllimdir  
Biz müəllimik  
Siz müəllimsiniz  
Onlar müəllimdir (lər)

## Rus dilində

Я любил  
Ты любил  
Он любил  
Мы любили  
Вы любили  
Они любили  
Я учитель  
Ты учитель  
Он учитель  
Мы учителья  
Вы учителья  
Они учителья

Buradakı şəxs əvəzlikləri həm Azərbaycan, həm də rus dilərində bu cümlələrin mübtədası vəzifəsində işlənir. Mübtədaları atdıqda aşağıdakı vəziyyət yaranır:

## Azərbaycan dilində

sevdim  
sevdin  
sevdi  
sevdik  
sevdiniz  
sevdilər  
müəlliməm  
müəllimsən  
müəllimdir  
müəllimik

## Rus dilində

любил  
любил  
любил  
любили  
любили  
любили  
учитель  
учитель  
учитель  
учителья

<sup>1</sup>Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili. Cümə üzvləri. Bakı, Azərnəşr, 1947, s.35

müəllimsiniz  
müəllimdir (lər)

учителья  
учителья

Mübtəda vəzifəsində çıxış edən şəxs əvəzlilikləri ixtisar edildikdə Azərbaycan dilində cümlənin məzmununda heç bir məna dəyişikliyi yaranmır. Ancaq rus dilində olan cümlələrin mənasında dəyişiklik əmələ gəlir. Belə ki, Azərbaycan dilində *mən sevdim – sevdim* formasının hər ikisində məna bütövdür. Ancaq rus dilində *Я любил*, *Ты любил*, *Я учитељ* cümlələrində mübtədanı (şəxs əvəzliliklərini) atsaq, sadəcə bir məfhumu ifadə edən sözlər (ləbulı, ləbulı, учитељ, учитељя) qalacaqdır. Ona görə də Ə.Dəmirçizadə belə hesab edir ki, Azərbaycan dilində rus dilindən fərqli olaraq cümlədə mübtədanın olmaması cümlənin əsas mənasına heç də təsir etmir<sup>1</sup>. O, İ.İ.Meşşaninovun bu fikrinə “Cümlənin başında duran əvəzlilik artıq görünür və buna görə də cümlənin fikri məzmunundan bir şey itirmədən bunu, yəni cümlənin başındakı əvəzliyi atmaq olar” istinad edərək belə cümlələrdə sondakı şəxs şəkilçilərini əsas sayır<sup>2</sup>. Bəzi dilçilərin fikrincə, belə cümlələrdə mübtəda kimi tanıdığımız üzv müəyyənləşdirici üzv olmaqla meydana çıxır. Məsələn, İ.İ.Meşşaninova görə, tamamlıq, təyin və mübtəda cümlədə “müəyyənləşdirici üzvlər silsiləsi” yaradır. Ə.Dəmirçizadə belə mübtədaları “yardımçı mübtədalar” adlandıran A.A.Şaxmatovun mövqeyini də təsadüfi saymur<sup>3</sup>. Ə.Dəmirçizadə belə hesab edir ki, cümlədə mübtəda ilə xəbəri eyni hüquqlu üzv kimi qəbul etmək olmaz. Mübtəda digər üzvlərdən daha çox xəbərlə bağlıdır və aydınlaşdırıcı bir üzvüdür<sup>4</sup>.

Adətən cümlədə mübtəda əvvəl, xəbər isə sonra işlənir. Beləliklə, mübtəda mübtəda zonasını, xəbər isə xəbər zonasını yaradır. Yeri gəlmışkən, qeyd edək ki, bəzən canlı danışq dilində, şeir dilində mübtədanın əvvəl, xəbərin isə sonra gəlmək qaydası pozulur. Məsələn:

<sup>1</sup> Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili. Cümə üzvləri. Bakı, Azərnəşr, 1947, s.36

<sup>2</sup> Yenə orada. s.36

<sup>3</sup> Yenə orada. s.37

<sup>4</sup> Yenə orada. s.37

*Yox, o susmayacaq, susmaz sənətkar.  
Heyrət içindədir salondakilar.* (S.Vurğun)

Mübtəda bəzən cümlədə buraxıla bilər və xəbər vasitəsilə təsəvvür oluna bilər. Məsələn:

Beynimə könlümdən od doldurmuşam,  
Həmlələr öündə möhkəm durmuşam. (S.Vurğun)

**Mübtədanın quruluşu.** Mübtəda quruluşa *sadə* və *mürəkkəb* olur. *Sadə mübtəda* bir leksik vahidlə, yəni sadə, düzəltmə və mürəkkəb sözlərlə ifadə olunur. Məsələn: *Axundu intizar bogurdu*. *Təbiat* bu qızı qəribə yaratmışdı. (M.İbrahimov) *Traktorcu* traktoru işə saldı. *Nənəqız ağır-ağır ayağa durdu*. *Buldozerçi* iri-iri qaya parçalarını qabağına qatıb düz uçurumun qırığına gətirir və oradan aşağı yuvarladırı. (İ.Əfəndiyev)

*İki yanağı var, amma bir üzü,  
Türk öz anasından belə doğulmuş.*  
(B.Vahabzadə)

*Biz nə hiylə bildik, nə qərəz, nə kin,  
Quyuya düşənin əlindən tutduq.*

(B.Vahabzadə)  
*Nəcəf, mən ölüm, Tirmə sağılıbsa, bir ova gedək.* (Ə.Haqverdiyev)  
*Biçarə övrət o qədər qorxudan gecələr yatmayıb ki, saralıb,*  
*muma dönübüdür, indi sevindiyindən ağlayır.* (N.Nərimanov)

*Şəfəqlər içində sayrışır Muğan,*  
*Səhrlər al-əlvən rəngə boyanır.* (S.Vurğun)  
*Səadət* iki çırpinan ürəyin bir-birinə dartinarkən, bir məqsəd arınca qoşarkən çəkilən əzablardır ki, nəticəsi şirin və əzziz olacaqdır. (C.Cabbarlı)

*Mürəkkəb mübtəda* söz birləşmələri ilə (II və III növ təyini söz birləşmələri), bəzən isə I növ təyini söz birləşmələri, feli sıfət və məsədər tərkibləri ilə ifadə olunur. Məsələn:

*Qanunların qara hökmü belə yazır nə zamandır.*  
*Şəhərlərə qonaq düşmək qaralara qadağandır.* (S.Vurğun)

*Ölüm səngərində yaşamaq meyli,  
Onların qəlbini hey dindirirdi.* (S.Vurğun)

*Hər təraf zil qaranlığa bürünmüştür.  
O, döndü birdən  
Bələkli kuklanı götürdü yerdən  
Qışkırdı: – Bunun da anası mənəm.*  
(B.Vahabzadə)

*Dəniz nəriltisi, su şırlıtı,  
Yarpaq piçlıtı, yel viyaltı,  
Onun qulağında ana axtaran  
Körpə balasının hıçqırtısıydı.*  
(B.Vahabzadə)

Səadət şərbətini tapıb içərkən, **qədəhi salıb qırmaq**, xoşbəxtlik yolunu tapıb, tam məqsədə çatarkən fəlakətə uğrayıb, **məhv olmaq** nə qədər acı olsa da, adı bir şey deyilmə? (C.Cabbarlı) **Sərsəm küləyin kobud viyaltı, yarpaqların yüngül xişləti, dəniz dalgalarının uzaqdan gələn tutqun xumurtusu** bir-birinə qarışib bulanıq bir gurultu ilə aranı doldurdu. (C.Cabbarlı) Gecənin qaranlığı içərisində **küləyin qorxunc gurultusu** Dilbərin qulaqlarında uguldalar, qarşıda **Kaspinin yırtıcı dalğaları** hiddətlə qayalara çarpar, döyüşür, bağırır, yalçın qayaları, sərt daşları qoparmaq, yixmaq, öz ağışuna alıb udmaq istəyirdi. (C.Cabbarlı). **Mənim ürəyim intiqam təzyiqilə** daşlardan daha bərk olubdur. (C.Cabbarlı) **Oağın ətrafinda hərlənənlərin kölgələri** tez-tez çarpazlaşib həyatə sərilir, bəzən də uzanaraq çəpəri aşır, kənardakı ot tayalarının üstündə dolanıqdan sonra qaranlığa qarışır. (İ.Sixli)

**Mübtədanın ifadə vasitələri.** Mübtədanın ifadə imkanları genişdir. İsim, sıfət, say, əvəzlik, feili sıfət, məsdər, bəzən zərflər, feili sıfət və məsdər tərkibləri, II, III növ təyini söz birləşməsi ilə (bəzən də I növ) ifadə oluna bilir. Mübtədanın ən mühüm ifadə vasitələrindən biri isimdir. İsmi ən mühüm vəzifələrindən biri sintaksisdə mübtəda vəzifəsini daşımaqdır. Sadə, düzəltmə, mü-

rəkkəb, ümumi, xüsusi, konkret, mücərrəd, tək, cəm və toplu isimlər mübtəda vəzifəsində işlənə bilir. Məsələn:

*Zənci dalğın, salon səssiz.*

*Elə bil ki, bütün varlıq*

*Ona bu dəm qulaq asır.* (S.Vurğun)

**Qədir** güman elədi ki, **kişi** musiqinin havasına oynayır, yaxın gələndə axsadığını gördü. (M.Cəlal) **Uşaq** aşiq yiğan kimi yiğinca, ver **biz** yeyək, Allaha da xoş getsin, bəndəyə də. (Ə.Haqverdiyev) **Varlığa nə darlıq və bir də bu kişi** bir adamdır ki, bu gün buradadır sabah bir ayrı adamın qapısında görərsən. (Ə.Haqverdiyev) Yer üzündə hakim, məhkum, zalim, məzлum kəlmələri durdurqca **bəşəriyyət** bir gülər üz görə bilməz. (C.Cabbarlı) **Külək** dumani dağıldığından uezdan qoşa buruğun zirvəsi aydın seçilirdi. (Ə.Babayeva)

*Bu meşələr, bu dağlar,*

*Bu qayalar, bulaqlar*

*Arxamda məğrur duran*

*Şanlı ordumdur mənim.* (H.Orucov)

Mübtəda sıfətlərlə də ifadə olunur. Lakin sıfət mübtəda vəzifəsində işləndikdə isimləşməlidir. Yeri gəlmışkən qeyd edək ki, sıfətlərin bir qismi: *qoca, cavan, gənc, kar, kor, topal, axsaq, keçəl* və s. həmişə substantivləşmiş vəziyyətdə olduqlarına görə mübtəda vəzifəsində daha çox işlənilirlər. Məsələn: *Sən sən olsan, Mərdan kimi lütlər* çəkilib oturar yerində. **Cavanlar** özlərini qocalara göstərib daha cəld işləyirlər. **Qocalar** deyirlər ki, düz bir il gecəli-gündüzlü işləyəndən sonra yol hazır oldu. (M.İbrahimov)

Saylar mübtəda vəzifəsində işlənmək üçün mütləq sıfətlər kimi isimləşməlidir. Saylar içərisində sıra sayıları daha çox isimləşir. Məsələn: Bəs **12-ci** haradadır? Bayraq alıb hücum çəkib **416.** (S.Vurğun)

*Ömrüm boyu belə gəlib mənimki*

*Əvvəlindən biri vardi, biri yox.* (N.Kəsəmənli)

**Yüz** nədir, **min** nədir, neçə min yaşar  
İnsana versələr istədiyini. (B.Vahabzadə)

“Üç”lərlə vicdanı veririk bada  
“Üç” – başdan eyləmək, “üç” – natamamlıq.  
(B.Vahabzadə)

*Sizə qurban gedən 26-lar*  
*Döyüşlər gündündən qalıb yadigar.* (S.Vurğun)

Əvəzliklər də mübtəda vəzifəsində gen-bol işlənilərlər. Məsələn:  
**Mən** də qartallar kimi qanadlandım uçmağa. (S.Vurğun) **O** dedi, **bu dandı**, **bu** dedi, **o** rədd elədi. (M.Cəlal) **Mən oddan yaranmış** bir viycud, yüz min il Allaha ibadət etdim. (N.Nərimanov)  
**Mən** anamin oxuduğu qalın cildli kitaba maraqla baxırdım. (İ.Əfəndiyev) Telegram vursaydınız, **biz** sizi qarşılıyardıq. (İ.Əfəndiyev)

**Özüm** də bilmirəm bu axşam nədən,  
Şeirdən, sənətdən uzaq kimiyyəm. (S.Vurğun)

Amma **heç kəs** gözünü atdan çəkmədi. (İ.Şixli) **Kim** başını qoymamış o mehriban dizinə? (S.Vurğun) **Hərə** bir qapaz vurur, gözünü açmağa qoymur. **Heç nə** olmaz. Bir də bu sirri hələ məndən başqa **heç kim** bilmir. Gecə yaridan keçib, şənlik sakitləşəndən sonra **onlar** yenə qayığa oturdular. Onun kim olduğunu heç kim bilmirdi, sifətdən müsəlməna oxşayırı. (İ.Şixli) Tiflisi dolandı, Bakıya gəldi.

Özünü göstərdi çox həkimlərə,  
**Hamısı** toplandı, məclis düzəldi,  
Yozdu xəstəliyi **hərə** bir yerə. (B.Vahabzadə)

Qayıdış əvəzliyi **özüm**, **özün**, **özü**, **özümüz**, **özünüz**, **özləri**, bəzən təklikdə, bəzən isə **mən**, **sən**, **o**, **biz**, **siz**, **onlar** əvəzliklərinə qoşularaq mübtəda vəzifəsində işlənir. Məs.: **Mən özüm** soruşdum. **Biz özümüz** bildik. Qoysunlar **özüm** aparım. Artıq

dayana bilməyib **özü** irəli atıldı və Cahandar ağaya mane olmağa çalışdı. (İ.Şixli)

Dilimizdə işlənən “**Mən ölü**, **sən diri**” tipli cümlələrdə əvəzlik mübtəda vəzifəsindədir.

Feili sıfətlər də mübtəda vəzifəsində işlənir. Bu zaman feili sıfət də sıfətlər kimi isimləşir. Məsələn: **Ölsün inanmayanlar**. **Oxuyan** bülbüldür, **dinləyən** qazdur. (S.Vurğun)

Məsdərin ismə məxsus xüsusiyyəti olduğu üçün mübtəda vəzifəsində daha çox işlənir. Məsələn:

*Yaşamaq yanmaqdır, yanasaq gərək,*  
*Həyatın mənasi yalnız ondadır.*  
(B.Vahabzadə)

*Yaşamaq sadə bir sevgi deyildir.*  
(B.Vahabzadə)

*Belədir əzəldən, belədir qayda*  
*Tapmaq çətin olur, itirmək asan.*  
(B.Vahabzadə)

*Xoşdur gözəl görüb bütün elliyi*  
*Çalışmaq, yaşamaq, sevmək, sevilmək.*  
(M.Müşfiq)

Bəzən zərflər də cümlə üzvü kimi mübtəda ola bilir. Məsələn: **Oralar** çəmənlik, **buralar** daşlıqdır. Ona görə də **bura** haqq tərəfdarlarının mağarasıdır. (C.Cabbarlı) Bu onunçundür ki, **burası** əvvəl, doğrudan da, quzdurlar yuvası idi. (C.Cabbarlı)

*Mahnıya həsrət qalar qulağım,*  
*O zaman sükuta dalar **buralar**.* (Qabil)

Feili sıfət və məsdərlə yanaşı, feili sıfət və məsdər tərkibləri də cümlədə mübtəda ola bilir. Məsələn: **İmperator həzrətlərini məmənun etmək** mənim üçün şərəfdır. (İ.Əfəndiyev) Ancaq sonra gördüm ki, **Ofelyaya xörək yedirtmək** o qədər də asan iş deyilmiş.

(M.Cəlal) *İşqda tək qalmaq* mənə ağır görünürdü. (İ.Əfəndiyev)  
*Mərd anadan süd əmənələr* mərd olar. *Şairlikdən başı çıxan ona*  
*bir məsləhət görmüşdü.* (M.Cəlal) *Dərin bir ağla malik olan*  
*əxlaqən və vicdanən diizgündür.* (C.Cabbarlı)

*Xumar-xumar baxmaq* göz qaydasıdır  
*Lalətək qızarmaq* üz qaydasıdır. (S.Vurğun)  
*Ehey, bəri bax!..*  
*Arxadan vurmaq*  
*İgidə yaramaz!* (S.Vurğun)

*Yarı yoldan qayıtmaq* bizə yaraşmaz. *Bu zəmanənin*  
*cahillərinin işlərini anlamaq* çətindir. (N.Nərimanov) *Bu bayığın*  
*sözlərə, bu dərin baxışlara həsrət qalmaq* nə qədər ağır imiş!  
(C.Cabbarlı) *Əminə de və özün də bilginən ki, ayaqdan bulaşan*  
*tozu süpürgə ilə təmizləmək* mümkündür. (Ə.Haqverdiyev)

*Ölüm sevinməsin qoy!.. Ömrünü vermir bada,*  
*El qədrini canından daha əziz bilənlər.*  
*Şirin bir xatırətək qalacaqdır dünyada,*  
*Sevərək yaşayanlar, sevilərək ölünlər.*

(S.Vurğun)

*Zülmün qilincini götür, sal qına,*  
*Gülə əl qadırmaq* gücsizlüyündür.

(B.Vahabzadə)

*Ancaq ürəyində yaşasın vətən,*  
*Vətənin öz dili, öz tarixi var.*  
*Ölsün vətənini tanımayanlar.*

(B.Vahabzadə)

*Sevdiyini alanlar* altın qəfəsə bağlanmış, bir bülbüldən  
başqa bir şey deyildir. (C.Cabbarlı) *Ocaq ətrafında toplaşanlar*  
buradan aydın görünürdü. (İ.Şixlı)

İsim və əvəzlilikdən sonra mübtədanın ən mühüm ifadə  
vasitəsindən biri II, III növ təyini söz birləşməsidir. Məsələn: *Toy*  
*sahibi qonağın kürayın döyüdü.* *Rayon komitəsi* Gəldiyevi bu işə  
təhkim etmişdi. (M.Cəlal) Lakin ta qədim zamanдан dünyanın hər

yerində *insan hayatı* gözlənilməz döyüşlərlə dolu olmuş və dolu-  
dur. (M.İbrahimov) *Çarın beli* tablamadı yumruğuna milyonların.  
*Sizin izdivacınız* Azərbaycan xalqına da psixoloji cəhətdən müsbət  
təsir edər. (İ.Əfəndiyev) *Gəlinin belə sakit, təmkinli cavabı*  
Şamxalın qulaqlarında ildirim kimi şaqquşladı. (İ.Şixlı) *Onun*  
*qani qaçmış dodaqları* aralandı. (İ.Şixlı) *Göytəpə kəndinin yasti,*  
*qazma damları* Kürün sahilinə qədər səpələnmişdi. (İ.Şixlı)  
*Yarğanların kölgəsi* suya düşmüştü. (İ.Şixlı) *Ağaməcidin* anası  
Baharin qolundan bərk-bərk yapışdı. (M.Cəlal) *Xosrovun sözləri*  
bir ox kimi Nurməhəmmədin sinəsini deşib gənc ürəyinə batsa da,  
*məsələnin belə aydın qoyuluşu* Nurməhəmmədə də xoş gəldi.  
(M.İbrahimov)

**Qeyd:** Bir sıra köməkçi nitq hissələri canlı danışq  
dilində yox, grammatika kitablarının dilində substans-  
tiyləşmiş formada çıxış edərək mübtəda vəzifəsində  
işlənir. Məsələn: *Üçün, ötrü, görə qoşmadır, isə*  
qarşılıq bildirən bağlayıcıdır. *Əfsus, dəhşət, əhsən*  
törəmə nidalardır və s.

**Mübtəda ilə qeyri-müəyyən vasitəsiz tamamlığın oxşar və**  
**fərqli xüsusiyyətləri.** Mübtəda ilə qeyri-müəyyən vasitəsiz  
tamamlıq bəzən bir-biri ilə qarışdırılır. Mübtəda adlıq halda olan  
isim və digər nitq hissələri ilə ifadə olunur. Qeyri-müəyyən  
vasitəsiz tamamlıq *nə?* sualına cavab verir və formaca mübtədaya  
oxşayır. Ona görə də *nə?* sualına cavab verən mübtəda ilə qeyri-  
müəyyən vasitəsiz tamamlığı fərqləndirmək üçün aşağıdakılari  
bilmək vacibdir<sup>1</sup>:

1. Bəzən cümlədə *nə?* sual ilə yanaşı, *kim?* sualına cavab verən  
söz olur. Onda *kim?* sualına cavab verən söz mübtəda, *nə?* sualına  
cavab verən söz isə qeyri-müəyyən vasitəsiz tamamlıq vəzifəsində

<sup>1</sup> M.Həsənov. Azərbaycan dili sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər.  
“Maarif” nəşriyyatı, Bakı, 1987, s.87-93

çıxış edir. Məsələn: *Şagird kitab aldı* cümləsində *şagird* sözü *kim?* sualına cavab verir, cümlə üzvü kimi mübtəda olur. Ancaq *kitab* sözü *nə?* sualına cavab verir, cümlə üzvü kimi qeyri-müəyyən vasitəsiz tamamlıq vəzifəsində çıxış edir.

2. Bəzən cümlədə *nə?* sualına cavab verən iki söz iştirak edir. Həmin sözlərdən birincisi *nə?* sualına cavab verir, mübtəda olur. İkinciisi isə yenə də *nə?* sualına cavab verir, qeyri-müəyyən vasitəsiz tamamlıq vəzifəsində çıxış edir. Məsələn: *Sinfi mübarizə sayıqlıq tələb edir.* Bu cümlədə *sinfi mübarizə nə?* sualını tələb edir, mübtəda vəzifəsindədir. Ancaq *sayıqlıq* sözü *nə?* sualına cavab versə də, qeyri-müəyyən vasitəsiz tamamlıqdır.

3. Təklikdə *kim?* sualına cavab verən sözlər qeyri-müəyyən vasitəsiz tamamlıq olduqda *nə?* suali ilə işlənir. Məsələn: *Universitet nə qəbul edir? – Tələba.*

4. Mübtəda adlıq halda olur, heç bir cümlə üzvünə tabe olmur, qrammatik cəhətdən müstəqildir. Ancaq qeyri-müəyyən vasitəsiz tamamlıq ismin təsirlik halında işlənir və həmişə cümlədə qrammatik cəhətdən tabe vəziyyətdə olur.

5. Qeyri-müəyyən vasitəsiz tamamlıq həmişə aid olduğu sözün əvvəlində işlənir və onun yeri cümlədə sabitdir. Bir qayda olaraq qeyri-müəyyən vasitəsiz tamamlıq mütləq xəbərin əvvəlində işlənir. Məsələn: *Zavod dəzgah istehsal edir. Fermer pambıq əkmışdır. Əli dünən məktəbdə məndən kitab aldı.*

Bu cümlələrdə həm də qeyri-müəyyən vasitəsiz tamamlığın yerini dəyişmək mümkün deyildir.

6. Adlıq hal başlanğıc haldır və onu müəyyənləşdirmək üçün heç bir şəkilçiye ehtiyac yoxdur. Qeyri-müəyyən təsirlik hal isə şəkilçi ilə müəyyənləşə bilir. Bu mənada *At ot yeyir* cümləsində *at* sözü cümlənin mübtədasıdır və *nə?* sualına cavab verir. *At* sözünə *nəyi?* sualını vermək olmaz. Ancaq cümlədəki *ot* sözü cümlənin qeyri-müəyyən vasitəsiz tamamlığıdır və ona *nə?* sualı ilə yanaşı, *nəyi?* sualını da vermək mümkündür.

7. Adlıq halda olan və *nə?* sualına cavab verən mübtəda xəbərlə uzlaşma əlaqəsinə girir. Bu zaman mübtəda xəbəri özünə tabe edir. Ancaq *nə?* sualına cavab verən qeyri-müəyyən vasitəsiz tamamlıq isə xəbərlə idarə əlaqəsində olur. Tamamlıq xəbərə tabe olur. Hətta qeyri-müəyyən vasitəsiz tamamlıqların əvvəlinə təyinədiyi *o, bu, həmin* əvəzliklərini artdırıqda qeyri-müəyyən vasitəsiz tamamlıqla xəbər arasında idarə əlaqəsinin olduğunu daha aydın görmək olur. Məsələn: *Traktor yer şumlayır – Traktor bu yeri şumlayır – Traktor həmin yeri şumlayır – Traktor o yeri şumlayır.*

8. Qeyri-müəyyən vasitəsiz tamamlıq yalnız ümumi isimlərlə ifadə olunur. Xüsusi isimlər qeyri-müəyyən vasitəsiz tamamlıq ola bilmir. Məsələn: *Ana uşaq əmizdirir. Ovçu canavar vurdu. Kombayn taxıl biçir. Əhməd məktub yazır.*

### Ədəbiyyat:

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, "Şərq-Qərb", 2007, s.105-114
2. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, ADPU-nun nəşri, 1999, s.26-32
3. Q.Ş.Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, "Aspoliqraf LTD" MMC, 2004, s.103-110
4. Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili. Cümlə üzvləri. Bakı, Azərnəşr, 1947, s.17-22, 34-39
5. K.Abdulla. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı, MTM- Innovation, 2016, s.45-56
6. Müasir Azərbaycan dilinin sintaksisindən praktikum. Bakı, ADU-nun nəşri, 1978, s.14-15
7. M.Həsənov. Azərbaycan dili sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər. Bakı, "Maarif" nəşriyyatı, 1987, s.87-93

# Xəbər

Əmək, iş, hal, hərəkət, hökm, cümlə, üzvü, xəbər, deyil, asılı olub, onunla şəxsə və kəmiyyətə görə uyğunlaşan, iş, hal, hərəkət və hökm bildirən cümlə üzvünə xəbər deyilir.

**Xəbər haqqında məlumat.** İstənilən bir şeir, yaxud nəşr parçasında sözlər tək-tək, əlaqəsiz halda oxunduqda heç bir fikir ifadə olunmur. Məsələn: *Qəlbim yandi ilk sevgimdən, eşqimdən, Dara düşdüm, əl ummadım heç kimdən, Məclislərdə can deyib can eşidən, Dostlarımdan biri vardi, biri yox.* (N.Kəsəmənli) Bu şeir parçasında *qəlbim, ilk, sevgimdən, eşqimdən, heç kimdən, məclislərdə, can deyib, can eşidən, dostlarımdan, biri sözlərinin hər biri bütöv bir fikri ifadə edə bilmir, ona görə də cümlə sayıla bilmir.* Ancaq *yandi, dara düşdüm, əl ummadım, vardi, yox* sözləri tək-tək oxunduqda belə, bütöv bir fikri ifadə edirlər. Həm də bu sözlər cümlə üzvü kimi xəbər vəzifəsində çıxış edir. Deməli, xəbər cümlənin elə bir baş üzvüdür ki, həm cümlədə, həm də təklikdə bütöv bir fikri ifadə edə bilir. Ona görə də xəbəri cümlə saymaq olar. Xəbər cümlənin özüdür, xəbər cümlənin özəyiidir. O, cümlədəki fikrin əsasını ifadə edir. Cümlə üçün ən zəruri olan üzvlərin vəhdətini yaratır.

Tək bir sözdən ibarət olan xəbərlər (cümlələr) həm şəxs sonluğu ilə, həm də şəxs sonluğu olmadan cümlə ola bilir. Məsələn: *yaz, oxuyuram, gəlməlisən* və s. Məhz bu cəhəti nəzərə alan Ə.Dəmirçizadə yazır: “Buna görə də feillər cümlədən sözə, sözdən də cümləyə keçmək üçün ən yaxşı körpüdür”<sup>1</sup>. Tək bir sözdən ibarət olan xəbərlərin bir qismi isə isim, sıfət, say, əvəzlik və s. -lə ifadə

olunur. Bu tipli xəbərlər (cümlələr) şəxs sonluğu ilə işlənir. Məsələn: *Tələbəsən. Yaxşıdır. Birincidir. Mənəm* və s.

*Yalnız mübtədadən asılı olub, onunla şəxsə və kəmiyyətə görə uyğunlaşan, iş, hal, hərəkət və hökm bildirən cümlə üzvünə xəbər deyilir.*

Xəbər cütterkibli cümlənin baş üzvlərindən biridir. Xəbər mübtədaya aid *iş, hal, hərəkət* və *hökm* bildirir. Xəbər cümlənin ən müstəqil üzvlərindən biri olub, heç bir üzvdən asılı deyil. Lakin xəbər yalnız mübtədadən asılı olub, onunla şəxsə və kəmiyyətə görə uyğunlaşmalı olur. Məsələn: *Bülbül yaralı bir qəlb kimi çırpinaraq oxuyur. Oğlan yixildiği yerdə qırmızıdanadan yatıb qalırdı.* (İ.Əfəndiyev) *Siz cavansınız, siz yaşamalısınız. Cavanlaşır ölkəmiz, biz də cavanlaşırıq. Ürək narahatsa, o, sənin deyil.* (B.Vahabzadə)

**Xəbərin rolunun şisirdilməsi.** Xəbər cümlənin ən zəruri üzvüdür. Xəbər vasitəsilə fikir ya təsdiq, ya da inkar olunur. Hətta bir çox hallarda cümlədə mübtəda iştirak etmir. Biz bu zaman xəbər vasitəsilə mübtədanı müəyyənləşdirə bilirik. Xəbərin bu cəhətini nəzərə alan bəzi dilçilər dildə xəbərin rolunu şisirdirlər. Məsələn, 1877-ci ildə Dmitriyevski yazdırdı: “Xəbər cümlənin qeyri-məhdud, hökmran padşahıdır. Əgər cümlədə başqa sözlər varsa, onlar ona ciddi surətdə tabedir”. Sonralar dilçilərdən Potebniya buna yaxın bir fikir söyləyibdir. Onun fikri belədir: “Cümlənin ən müstəqil üzvü, başqa üzvlərsiz keçinə biləni xəbərdir”. Ə.Dəmirçizadə 1947-ci ildə yazdırdı: “...Mən keçmişin mövcud, yararsız ənənəsini, daha doğrusu, korcasına təqlidin nəticəsini yaramaz hesab etdim və mübtədanı baş üzvlükdən çıxarıb, onu konkretləşdirən üzvlər sırasına daxil etməyi daha düzgün bildim”<sup>1</sup>. O, fikrini belə davam etdirirdi: “... Cox zaman mübtədası meydanda olmayan bəzi cümlələrin mənasını aydınlaşdırmaq və tamamlamaq üçün mübtəda deyil, tamamilə daha əvvəlcə soruşulur və mübtədasız da cümlədə fail-şəxs (subyekt) məlum olur. “Gedi-

<sup>1</sup> Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili. Cümlə üzvləri. Bakı, Azərnəşr, 1947, s.25

<sup>1</sup> Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili. Cümlə üzvləri. Bakı, Azərnəşr, 1947, s.37

rəm”, “gedirsən” və bu kimi cümlələrin mənasını konkretləşdirmək, tamamlamaq və daha da aydınlaşdırmaq üçün, heç də birinci növbədə (kim) sualı verilmir və mübtəda axtarılmır; burada daha çox haraya, nə vaxt, nə üçün sualları verilir və birinci növbədə ikinci dərəcəli adlanan üzvlərin ifadə etdiyi məfhumlar öyrənilir və baş üzv kimi tanınan mübtədanı öyrənməyə belə ehtiyac duyulmur, çünki mübtəda məfhumu xəbərdən məlumdur. Buna görə mübtəda məfhumunu da özündə ifadə edən xəbər ilə mübtədanı eyni hüquqlu üzv kimi tanımaq doğru deyildir<sup>1</sup>. Dilçilikdə bu cür fikir və mülahizələrin olmasına baxmayaraq, əsas fikir odur ki, cümlənin ən müstəqil üzvü mübtədadır. Xəbər ondan asılıdır və onunla uzlaşmalıdır. Bəzən qrammatik xəbərlə məntiqi predikat qarışdırılır, yaxud da eyniləşdirilir. Qeyd etməliyik ki, qrammatikadakı xəbərlə məntiqdəki predikat uyğun gələrək müxtəsər cümlələrdə eksər vaxt eyniləşir. Məsələn: “Pərişan səbr edə bilmədi” cümləsində Pərişan sözü həm məntiqdəki subyekt, həm də qrammatikadakı mübtədaya, *səbr edə bilmədi* isə həm məntiqdəki predikata, həm də qrammatikadakı xəbərə uyğun gəlir. Lakin geniş cümlələrdə bu cür uyğunluq olmaya bilir. Məsələn: “Sonra qoşun əhlinin hər biri onun koması üzərinə bir at torpaq tökdü” cümləsində *qoşun əhlinin hər biri* həm subyekt, həm də mübtədadır, lakin bu cümlədəki yerdə qalan sözlər predikat olduğu halda, cümlə üzvü kimi xəbər deyildir. Belə ki, bu predikatlar içərisində *tökdü* – xəbər, *torpaq* – vasitəsiz tamamlıq, *bir at torbası* – təyin, *onun koması üzərinə* – yer zərfliyi, *sonra* – zaman zərfliyidir.

**Xəbərin dildə ifadə üsulu.** Bəzən dilçilikdə xəbərlə feili eyniləşdirirlər. Ona görə ki, feilin formaları dildə xəbər vəzifəsində son dərəcə feal işlənir. Lakin xəbərin ifadə vasitəsi kimi feil və onun formaları yeganə deyildir. Belə ki, xəbər feildən başqa, bütün digər nitq hissələri və söz birləşmələri ilə də ifadə oluna bilir. Ona görə də xəbərlə feil arasına bərabərlik qoymaq olmaz.

<sup>1</sup> Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili. Cümə üzvləri. Bakı, Azərnəşr, 1947, s.37

Xəbərin dildə ifadə üsulunu nəzərə aldıqda, onun iki cür ifadə olunduğunu qeyd etmək lazımdır:

1. Xəbərin morfoloji üsulla ifadəsi;
2. Xəbərin sintaktik üsulla ifadəsi.

1. *Xəbərin morfoloji üsulla ifadəsi* dedikdə, xəbərin xəbərlik və şəxs şəkilçiləri ilə formallaşması nəzərdə tutulur. Məsələn: *Söylə, sənmi xor baxırsan mənim şeir dilimə? Vətənə çatmasın ahın amandır. Biz həm oxuyacağıq, həm də işləyəcəyik. Başqa cür hərəkət etməyi bacarmıram.* (M.İbrahimov) *Şapur gəlir, dediqabağa gedək.* (M.İbrahimov) Onu da qeyd edək ki, xəbərin morfoloji üsulla ifadəsi dildə daha geniş yayılmışdır.

2. *Xəbərin sintaktik üsulla ifadəsi* dedikdə, onun xəbərlik və şəxs şəkilçiləri olmadan formallaşması başa düşülür. Bu cür hala daha çox atalar sözləri və məsəllərdə, aforizmlərdə, xəbəri əmr şəklinin II şəxsinin təkində ifadə olunan cümlələrdə, bəzən digər şəkillərin xəbərləri III şəxsin təkində ifadə olunan cümlələrdə, xəbəri *var*, *yox* və s. tipli sözlərlə ifadə olunan cümlələrdə rast gəlirik. Məsələn: *Almani soy ye, armudu say ye. İş işləyənin, aş yeyənin. Çörək quru, ayran duru. Dünyanın sırrı var, sözü var sizdə.*

*Bir gün gələcək ki, daş sinənizdə,  
Naxışlar açacaq insanın əli.*

**Xəbərin quruluşu.** Xəbər quruluşca sadə və mürəkkəb olur. Sadə xəbər bir leksik vahidlə, bir sözlə, yəni sadə, düzəltmə, mürəkkəb sözlərlə ifadə olunur. Məsələn: *Bir dövlət ki, molların ixitiyarında yaşadı, ol dövlətdə tərəqqi olmaz.* (N.Nərimanov)

*Yandırıdigım o kitablar,  
Alovlanır yaxşı bax,  
O alovlar şölə çəkib,  
Şəfəq salır zülmətə.  
Ayrılıraq gəmidən səbrimiz daşa-daşa,  
Axıṣırıq sahilə qəlbimizdə həyəcan.* (Qabil)

Mürəkkəb xəbər söz birləşmələri ilə, yəni II, III növ təyini söz birləşmələri, feili sıfət və məsdər tərkibləri ilə ifadə olunur. Məsələn: Onun anası Xədicəbanun yer üzündəki *arvadların ən xoşbəxtidir*. *Mənim yaqınimdır* ki, bu güllə millət gulləsi deyildir. (N.Nərimanov)

*Bu gün Doqquz maydır, zəfər günüdür,  
Şanlı oğulların hünər günüdür.* (Qabil)

**Qeyd:** Dilimizdə *ov ovlamaq, quş quşlamaq, su sula-*  
*maq, ip ipləmək, oyun oynamaq, yazı yazmaq, əkin*  
*əkmək, səpin səpmək* və s. kimi sözlər daxili obyektlə  
feillər hesab olunur və bunlar birlikdə xəbər və-  
zifəsində çıxış edir.

**Xəbərin ifadə vasitələri.** Xəbərin ifadə imkanları mübtəda ilə müqayisədə çox genişdir. Mübtəda vəzifəsində işlənmək üçün sözlərin və söz birləşmələrinin yalnız adlıq halda olması vacibdir. Xəbər isə ismin təsirlik halından başqa, digər hallarda olan söz və söz birləşmələrilə ifadə olunur. Bundan başqa, mübtəda vəzifə-  
sində olmaq üçün bir sıra nitq hissələri, sözlər (sifət, say, işarə əvəzlilikləri, feili sıfət və feili sıfət tərkibləri) mütləq isimləşməlidir. Lakin xəbər vəzifəsində olmaq üçün nitq hissələrinin isimləşməsinə, onların təbətiində müəyyən bir dəyişikliyin yaranmasına ehtiyac yoxdur. Bütün nitq hissələri sərbəst şəkildə cümlənin xəbəri ola bilir. Bundan başqa, feilin təsriflənən formaları (əmr, xəbər, vacib, arzu, davam, şərt, bacarıq, lazım və s.) yalnız cümlədə xəbər vəzifəsində işlənir. Bütün bunların hamısı xəbərin ifadə imkanlarını genişləndirir. Xəbər nitq hissələri və söz birləşmələri ilə ifadəsinə görə iki yerdə ayrılır:

1. İsmi xəbərlər;
2. Feili xəbərlər.

**1. İsmi xəbərlər.** *İsmi xəbər* dedikdə isim, sıfət, say, əvəzlilik, feili sıfət, məsdər, bəzən zərflər, köməkçi nitq hissələri, III və II

növ təyini söz birləşməsi (bəzən də I növ), feili sıfət və məsdər tərkibləri ilə ifadə olunan xəbərlər nəzərdə tutulur.

*İsim* cümlədə xəbər vəzifəsində çox geniş işlənir. Hər cür qu-  
ruluş və məna növünə malik isimlər xəbər vəzifəsində işlənir. Mə-  
sələn: *O da hardasa bu ağac kimi sağlam və gümrahdır.* (İ.Əfəndi-  
diyev) *Bu, Qubad dayının məsləhətiydi.* (İ.Əfəndiyyev)

*Yalqaqlı pis sıfətdır,*  
*Lap iyrənc rəzalətdir.* (Qabil)

İsmi təsirlik halindəki söz və birləşmələr bir qayda olaraq təsirli feillərlə əlaqəyə girir və cümlənin vasitəsiz tamamlığı olur. Buna görə ismin təsirlik halından başqa, bütün digər hallardakı sözlər və birləşmələr xəbər vəzifəsində ola bilir. Hətta heç bir cümlə üzvü kimi çıxış edə bilməyən yiyəlik hallı sözlər də cümlənin xəbəri olur. Misallara diqqət yetirək: *Bu at Bəxtiyarındır.* *Bunların hamısı dünən çadralarda çürüyən, günəşə həsrət qalan gücsüz qadınlarındır.* (C.Cabbarlı) *Təbriz indi artıq onun deyildir.*

*Sifətlər* də cümlədə geniş şəkildə cümlənin xəbəri vəzifəsində işlənə bilir. Lakin bu zaman sıfətin isimləşməsinə heç bir ehtiyac yoxdur. Məsələn: *Külək əssə də, istidən nəfəs almaq çətin idi.* (C.Bərgüşad) *Təmizdir vicdanım, ucadır adım.* (N.Gəncəvi) *İşığı çox sönükdür* sənsiz yanın ocağın. (S.Vurğun) *Əlindən bir iş gəlməsə, bu məmləkətdə baş saxlamaq çətinidir.* (M.İbrahimov)

*Soruşsalar, deyərsən ki, yaxşıyam*  
*Zirvədən-zirvəyə cövən edirəm.* (Qabil)

Saylar da cümlə üzvü kimi xəbər vəzifəsində işlənir. Bu zaman sayların da isimləşməsinə ehtiyac duyulmur. Məsələn: *Pəri çoxdur, nə fayda, heç birinin adamlıq ədası hayif ki, yoxdur.* (M.P.Vaqif)

*Sən ey, müqəddəs ana,*  
*Nə yazsam azdır sana.*

*Bu hələ 12-ci idi. O zaman Südabə üçaylıq idi.*  
(M.İbrahimov)

*Həyatda artistlik eyləyənlərə  
Qəzəbin, ikrəhim, nifrətim çoxdur.* (Qabil)

Əvəzlik də xəbər vəzifəsində işlənir və onun bütün mənə növləri cümlənin xəbəri olur. Məsələn: *Dəniz mənim hava mənim, torpaq mənim, göy mənimdir.* (S.Vurğun) *Beləydi qayda bizdə.* (S.Vurğun) *Uşaq özünsən. Kimindir bu tabut, kimdir bu ölü. Nə qədər bir tikə çörəyimiz var, yarısı sənindir.* (M.İbrahimov)

Çıxışlıq hal şəkilçisi qəbul etmiş sözlər, o cümlədən əvəzliklər şəxs şəkilçili qoşmalarla işlənir və xəbər vəzifəsində olur: *Zəhmət çəkirəm, hamısı səndən ötrüdür.*

Məsdərlər də cümlədə fəal şəkildə xəbər kimi işlənir. Məsələn: *Onların arzusu bu möhtəşəm sarayı görmək idi. Deyəsən sənin fikrin Bakını bura köçürməkdir.*

Feili sıfət, feili sıfət tərkibləri cümlənin xəbəri ola bilir. Məsələn: *Bu hələ sən deyən deyildir. Bu kişi bayaq gördiyümüzdür. Onların bir qismi kənddən təzədən gələnlər idi.* (İ.Əfəndiyev)

Zərfələr də xəbər vəzifəsində işlənir. Ancaq zərfin bütün mənə növləri deyil, başlıca olaraq zaman və yer zərfələri xəbər vəzifəsində işlənir. Məsələn: *Zakir geri qayitmadı, Dedi yolum irəlidir. Biləm ki, Nadir buradadır, nə bu yol ilə gedərəm, nə də burada otururam.* (N.Nərimanov) *Artıq gec idi. Deyəsən canavarlar buradadır.*

**Qeyd:** *Bəzən xəbər köməkçi nitq hissələri ilə də ifadə olunur. Belə olduqda köməkçi nitq hissələri öz əsas vəzifəsində olmur. Məsələn: Məni narahat edən bu ammalardır.*

Qoşmalar da qoşuluğu sözlərlə birlikdə cümlənin xəbəri olur. Məsələn: *Qızılğül kimidir isti yanaqlar.*

Bundan əlavə *var, yox, deyil, lazım, gərək, mümkün, bəs* sözləri də cümlənin müstəqil xəbəri kimi işlənə bilir. Məsələn:

*Şəkər xəstəliyinin səbəbi şəkər deyil!  
Zəhər tuluqlarının səbəbi zəhər deyil!* (Qabil)  
*Artıq yuvan var, elin, oban var,  
Zəncirin yox, qalan yox,  
Yurdsuz anan, balan yox.*

*Oğluma da mənim gümanım var.* (N.Nərimanov) *Bir elə sübutun yoxdur, ancaq belə deyirlər.* (N.Nərimanov) *Bu gündən mənim Rzaqulu adlı oğlum yoxdur, bu gündən İranın Vəliəhdi yoxdur.* (N.Nərimanov) *Bəzi sözləri baxışdan da oxumaq mümkünündür. Müəllim bizə lazımdır.* Bunlar hələ bizə **bəsdir**. *Halva üçün un gərək, yağı gərək bal gərək, odun gərək.*

**Qeyd:** *var, yox, lazım, deyil* və s. sözlər *məlumatı yox idi, xəbəri yox idi, hadisənin dəxli yoxdur, məsələnin dəxli yoxdur, güc göstərmək lazımdır, təsir göstərmək lazımdır, kömək göstərmək lazımdır, ölçüb-biçmək lazımdır, qurub-yaratmaq lazımdır, qorumaq mümkün deyil, saxlamaq mümkün deyil, fərqləndirmək mümkün deyil, ayırmaq mümkün deyil və s. misallarda özündən əvvəlki sözlərdən ayrılmır, birlikdə xəbər vəzifəsində olur.*

*II və III növ təyini söz birləşmələri cümlənin xəbəri vəzifəsində daha çox işlənir. Məsələn: Balaca armudu stəkan qonağın qabağında idi. Xurma ərəblərin hayatı ağacıdır. O mənim mizrabımdır, mənim bayraqımdır.* (Ə.Haqverdiyev) *Bu, sənin illərlə həsratində olduğunu məhəbbətindir.*

*Təmizlik şəh damlasında  
Körpalərin üzündədir.* (Qabil)

**2. Feili xəbərlər.** Müasir Azərbaycan ədəbi dilində feilin təsriflənən formaları, yəni əmr, xəbər, vacib, arzu, lazım, şərt, davam, bacarıq formaları cümlənin yalnız xəbəri vəzifəsində işlənir və feili xəbər olurlar. Bu formalar xəbər vəzifəsində o dərə-

cədə məhsuldar işlənir ki, bəzən feili xəbərlə eyniləşdirirlər. Lakin bu eyniləşdirmə düzgün deyildir. Ona görə ki, feil xəbərin ifadə formalarından biridir və ən məhsuldarıdır. Yeri gəlmışkən qeyd edək ki, feil formaları cümlənin müstəqil xəbəri olur, yalnız şərt forması asılı xəbər kimi çıxış edir. Misallara diqqət yetirək: *Ay camaat, bir yol verin, sakit olun. Şah ilə oğlu dəhşətli əzablardan sonra öldürüldülər. Sən gərək indi də işində düz olasan, hamiya nümunə olasan. Ana, ay ana, mən getmirəm, çarpayımdan ayrılsam, sağalmaram ana!*

**Qeyd:** Feilin şərt forması ilə ifadə olunan xəbər feilin təsriflənən formaları ilə ifadə olunan xəbərdən fərqlidir. Belə ki, feilin təsriflənən formaları ilə ifadə olunan xəbər müstəqil xəbər kimi işlənir. Ancaq feilin şərt forması ilə ifadə olunan xəbər qeyri-müstəqil xəbər kimi çıxış edir. Məsələn: *Oxumaq dinsizlik olsayıdı, Tiflis şeyxi hamidan qabaq bu işə etiraz edərdi.* Feilin şərt forması ilə ifadə olunan xəbər tabeli mürəkkəb cümlənin (mübtəda, şərt, yer budaq cümlələrinin) qeyri-müstəqil xəbəri olur.

Feilin əmr formasında olan xəbər – *Nəsihat etmə! Ürəyimi şad edəcəkdir!* (N.Nərimanov) *Ə, binamus iş tutmayın.* (İ.Əfəndiyev) *Ay camaat, yol verin!* (İ.Əfəndiyev)

*Gərək biçağını çıxarıb bağban*

*Kəssin o budagi, tullasın yerə.* (Qabil)

Feilin xəbər formasında olan xəbər – *Sərxanla onların arasında heç bir düşməncilik və ayrılıq görmürdü.* (N.Nərimanov)

*Pillələrlə qalxıram bir eyvana mən,*

*Ayağımın altında qar xışıldayır.* (Qabil)

Feilin arzu formasında olan xəbər – *Gərək bu gün onun gözləri dönyanın işığına həsrət qala.* (N.Nərimanov)

Feilin vacib formasında olan xəbər – *O vaxta ki, burada xalq hazır oldu, onda Osmanliya yazmalyam.* (N.Nərimanov)

*İdi, imiş köməkçi sözləri müəyyən söz və birləşmələrlə birlikdə işlənib xəbər vəzifəsində çıxış edir. Məsələn: Murov xoruzlansa da, qorxağın biri idi.* (İ.Əfəndiyev) *Kərbəlayı İbixan dağdan ağır adam idi.* (İ.Əfəndiyev) *Heç bir çətinliyə baxmayaraq o, bu işin öhdəsindən bacarıqla gəlməkdə idi.* Mən həyəcanla düşünürdüm ki, bu dünyada necə gözəl hissələr var imiş. (İ.Əfəndiyev)

Feilin qrammatik mənə növlərinin xəbər olması (məlum növ) – *Mən padşah uğrunda özümü güllə qabağına verib, dava etmişəm, hünər göstərmışəm, çin və nişanlar almışəm.* (Ə.Haqverdiyev)

*Meşələr uc-ucə calanıb gedir,*

*Astara yolları uzanıb gedir.* (Qabil)

İcbar növ – *Ürəyindən gələn ən xoş sözləri hər kəsə bildir.*

Qayıdış növ – *Həyat bacalarda ocaq tüstülonır, mallar haylanıb Kürə töküller, qız-gəlinlər suya enirdilər.* (İ.Şıxlı)

*Qoy çəkilsin qara bulud,*

*Həmişəlik göy üzündən.* (Qabil)

Bəzən feili xəbərlər feili frazeoloji vahidlərlə ifadə olunur. Məsələn: *Xəlifa onun dediklərinə məhəl qoymadı.* Bundan əlavə, feili xəbər bəzən məsdərin **olmaq, istəmək, bilmək** və s. kimi sözlərlə birləşməsi yolu ilə ifadə olunur. Məsələn: *Cavidan Babəki Bəzzə aparmaq istəyir.* Burada çox qalmaq olmaz.

**Qeyd 1:** Bəzəti cümlələrdə feili xəbər təkrar olunur. Təkrar olunan bu cür xəbərlər mürəkkəb xəbəri yaratmır. Bunlara xəbərin təkriri deyilir. Məsələn: *Bizə ehtiram olmayırlar, olmayırlar, olmayırlar.* Qarın **doymayır, doymayırlar, doymayırlar.** Ağlamayırlar, ağlamayırlar. Xəbərin inkəri **-ma<sup>2</sup>** şəkilçisi, **nə** bağlayıcısı və **deyil** sözünün köməyi ilə əmələ gəlir. Məsələn:

*Çapma atun, girmə bu meydana, a Molla. Nə dinir,  
nə danışır, elə gözlərinin yaşını tökür.*

*Qeyd 2:* Bəzən cümlədə əsl xəbərdən başqa, onu aydınlaşdırın, müəyyənləşdirən xəbər də işlənir. Bu xəbər xüsusi avazla söylənilir. Belə xəbərə xüsusiləşmiş xəbər deyilir. Məs.: O, ömrünün sonuna qədər heç kəsə boyun əymədi, boyun əyə bilmədi. Boyun əymədi xəbəri ilə boyun əyə bilmədi xəbərinin arasına “yəni”, “daha doğrusu” sözlərini gətirməklə aydın olur ki, sonrakı xəbər əvvəlk xəbəri izah etmək, aydınlaşdırmaq üçün işlənir. Ona görə də bu xəbərləri həmcins xəbərlər adlandırmaq olmaz. Boyun əyə bilmədi xəbəri xüsusiləşmiş xəbərdir.

### Ədəbiyyat:

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, “Şərq-Qərb”, 2007, s.114-126
2. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, ADPU-nun nəşri, 1999, s.32-37
3. Q.Ş.Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, “Aspoliqraf LTD” MMC, 2004, s.110-117
4. Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili. Cümə üzvləri. Bakı, Azərnəşr, 1947, s.22-34
5. Müasir Azərbaycan dilinin sintaksisindən praktikum. Bakı, ADU-nun nəşri, 1978, s.15-16
6. K.Abdulla. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı, MTM- İnnovation, 2016, s.134-138

## TAMAMLIQ

**Tamamlıq haqqında məlumat.** Tamamlıq cümlənin II dərəcəli üzvlərindən biridir. Onun cümlədə rolü böyükdür. Bu cəhəti nəzərə alan bəzi dilçilər (məsələn, M.Kazimbəy) tamamlığı cümlənin baş üzvü hesab etməyi məsləhət görmüşdür. Lakin bu fikir qəbul olunmamışdır. *Tamamlıq ismin adlıq və ya yiyəlik hallarından başqa, digər hallarda olan sözlər, söz birləşmələri və bir sıra qoşmali birləşmələrlə ifadə olunub, üzərində iş, hal, hərəkət icra olunan və ya hərəkəti dolayı yolla əlaqələndirən əşyani, obyekti bildirir.* Məsələn: *Addımbaşı elmdən, mərifətdən, sədaqətdən, səxavətdən dəm vururdu.* (M.Cəlal) *Bu gücü, qüvvəti, bu cəsarəti İnsan hardan alır bəs birdən-birə?* (B.Vahabzadə) *Uşaqlar bayramı* gözlər, böyüklər məzuniyyəti. (M.Cəlal)

Tamamlıq cümlənin xəbər zonasına aid olur. Əksərən feili xəbər, bəzən də sıfət, say, zərfərlə ifadə olunan ismi xəbərə aid olur.

**Tamamlığın ifadə vasitələri.** Müqayisə üçün qeyd edək ki, mübtəda kimi tamamlıq da isim, sıfət, say, əvəzlik, feili sıfət, məsdər, zərf, təyini söz birləşmələri, feili sıfət və məsdər tərkibləri ilə ifadə olunur. Mübtəda kimi tamamlıqlarda da tamamlıq kimi çıxış edən bəzi nitq hissələri isimləşir (sıfət, say, əvəzlik, feili sıfət, feili sıfət tərkibləri). Lakin bununla yanaşı, mübtəda ilə tamamlığın ifadəsində müəyyən fərqlər də var. Belə ki, mübtəda yalnız adlıq halda olan söz və birləşmələrlə ifadə olunursa,

tamamlıq adlıq və iyiyelik haldan başqa qalan hallarda olan söz və birləşmələrlə ifadə olunur. Bundan əlavə, tamamlıqlar bir sıra qoşmaların artırıldığı sözlərlə, birləşmələrlə ifadə olunur ki, bunlar onun ifadə imkanlarını genişləndirir.

Mübtəda kimi tamamlıq da isim, əvəzlik və məsdərlə daha çox ifadə olunur. İsimlə ifadə olunan tamamlıqlar: **Qədiri gülmək tutdu, əlini ağızına apardı.** (M.Cəlal) *Arazin işarəsi ilə hamı əlini yuxarı qaldırdı.* (A.Şaiq) *Nə üçün siz o məhəbbəti günahkar hesab edirsiniz?* (İ.Əfəndiyev) *Qırx beş-əlli yaşında, qışaboylu, sağlam və ağızı yaşmaqlı bir qadın yaxınlaşıb, atama salam verdi.* (A.Şaiq)

Əvəzliklə ifadə olunan tamamlıqlar: *Yaxınlaşınca bizi ən əvvəl bir çoban köpəyi qarşıladı.* (A.Şaiq) *Dünyada heç şey yaxşı bir adam haqqında pis düşünmək qədər ona əzab verməzdı.* (M.İbrahimov). *Daha bizi yaddan çıxarmısınız.* (İ.Əfəndiyev)

Sifət, say, işarə əvəzliyi, feili sifət, feili sifət tərkibləri tamamlıq olması üçün isimləşməlidirlər. Məs.: *Onsuz da mən gecə-gündüz cəhd edirəm ki, bu günahkarı ürəyimdən çıxarıram.* (İ.Əfəndiyev) *Biz həmişə yaxşımı əsas götürməliyik.* (İ.Əfəndiyev) *Səltənət lap özünü yiğidirir, ev işinə göz gəzdirir, balacını səsləyir, elçi qarşılıyan analar kimi təşvişə düşür, ciddiləşir.* (M.Cəlal) *Bir yandan milyonları mənim başımı dumanlatmış, bir yandan son hissiyatım.* (C.Cabbarlı) *Bacarmazsınız. Çünkü milyonlardan yüz qat azsınız.* (S.Rüstəm) **Bunu Əhməd verdi. Təqsiri olmayanı nə üçün danlayırlar.**

Tamamlıq II, III növ təyini söz birləşməsi ilə də ifadə olunur. Məsələn: *Qurdum tanyarlar qurd baxışından.* Çörəyi ilə böyüümüşəm **bizim ana vətənin.** Hüseyn isə öz aləmində **Sərtibin bu hərəkətini, fikirlərini gizlədi.** (M.İbrahimov) *Aslan bəy söhbətin mövzusunu dəyişdi, bir qədər neft ticarətindən danışdıqdan sonra çox pərt halda xudahafızlaşıb getdi.* (A.Şaiq)

**Tamamlığın quruluşu.** Tamamlıq da mübtəda və xəbər kimi quruluşca sadə və mürəkkəb olur. Sadə tamamlıq bir leksik vahidlə, yəni sadə, düzəltmə, mürəkkəb sözlərlə, ifadə olunur. Məsələn: *Kazaklar stulları gətirib həyatın ortasına qoydular.* (İ.Şixlı) **Basqınları, talanları biz də az görməmişik.** (M.İbrahimov) **Böyükkişini xanım ötən gecə bərk kötəkləmişdi.** (M.Cəlal)

Mürəkkəb tamamlıqlar təyini söz birləşmələrilə, yəni II, III növ təyini söz birləşmələri, feili sıfət və məsdər tərkibləri ilə ifadə olunur. Məsələn:

*Çal qəlbimin sazını,  
Aç ömrümün yazını.*

*Mən uşaqqən ulduzları seyr etməyi sevərdim,  
Təfəkkürün dünyasında yol getməyi sevərdim.*

(M.Rahim)

*Qıssə xanım ilan vurdوغundan tir kimi uzanmışdı. Cahandar ağa bu sərrin açılmasını istəmirdi.* (İ.Şixlı) *Başı qarlı Savalan dağından əsən meh gecənin ayaz olacağını xəbər verirdi.* (M.İbrahimov) *Sərhəng Rza xanın soyuduğunu, hissinin başqa səmtə yönəldiyini* gördü, cəsarətləndi. (M.İbrahimov) *Azadla görüşdükdən sonra o, Araza araba ilə getməsini tapşırıdı.* (A.Şaiq)

**Qeyd:** Bəzən cümlədə bir neçə tamamlıq ola bilir. Məsələn: *Qoca kişinin qızını getirmisən, amma atası ilə barışmırısan, qardaşı Çərkəz özünə düşmən eləmisən.* (İ.Şixlı) Kipiani yenə istehza ilə gülümsündü, sonra əsasını götürdü, kitablarını yığıdı, *sinif jurnalına* əl uzadarkən Petrov irəli yerdi. (İ.Şixlı)

Hərəkətlə obyekt arasındaki əlaqənin xarakterinə görə tamamlıq iki cür olur: *vasitəsiz və vasitəli tamamlıq.*

**Qeyd:** Tamamlığın vasıtəsiz və vasitəli olması onun əlaqədə olduğu feillə bağlıdır. Belə ki, təsirli feillərlə əlaqədə olan obyekt cümlə üzvü kimi vasıtəsiz tamamlıq, təsirsiz feillə əlaqədə olan obyekt isə cümlə üzvü kimi vasitəli tamamlıq vəzifəsində çıxış edir. Məsələn: **Evi tikdik** (vasıtəsiz tamamlıq) – **Ev barədə fikirləşirəm** (vasitəli tamamlıq)

**Vasıtəsiz tamamlıq.** Hərəkətlə bilavasitə bağlı olan əşyani, obyekti bildirir. Vasıtəsiz tamamlıq təsirli feilli xəbərlə ifadə olunan işin icrası nəticəsində yeni yaranan tam və qismən dəyişikliyə uğrayan, məkan dəyişikliyinə uğrayan və ya sadəcə olaraq, hərəkətin təsirinə məruz qalan əşyani, obyekti bildirir. Vasıtəsiz tamamlıqlar ismin təsirlik halında olan söz və birləşmələrlə ifadə olunur. Təsirlik hal isə məlumdur ki, müəyyən və qeyri-müəyyən olmaqla iki yerə ayrılır. Buna görə də vasıtəsiz tamamlığın özü də iki növə ayrılır. Müəyyənlik və qeyri-müəyyənlik bildirən vasıtəsiz tamamlıqlar. Məsələn: *Ağalar mey nuş edir, danışır, gülüştürdürlər. Zərnigar xanım uzun donunun ətəyi ilə gözlərin silə-silə Şamxalın arxasında ciğra düşdü.* (İ.Şixlı) (qeyri-müəyyənlik bildirən vasıtəsiz tamamlıq) *Bəlkə yazıq İranı yenidən böldülər.* (müəyyənlik bildirən vasıtəsiz tamamlıq)

Müəyyənlik və qeyri-müəyyənlik bildirən vasıtəsiz tamamlıqlar bir sıra mühüm xüsusiyyətinə görə bir-birindən fərqlənilər. Onların iki mühüm fərqi göz qabağındadır. Müəyyənlik bildirən vasıtəsiz tamamlıqlar ismin təsirlik hal şəkilçilərilə formalaşır və müəyyən konkret əşyani bildirir. Məsələn:

*Bir rəngi yox, göylərin min rəngini sevirəm,*

*Bir gülü yox, güllərin çələngini sevirəm.*

(B.Vahabzadə)

Qeyri-müəyyənlik bildirən vasıtəsiz tamamlıq isə bunun əksinə olaraq təsirlik hal şəkilçisi olmadan formalaşır və qeyri-müəyyən, ümumi əşyani bildirir. Məsələn: *Bir müddət xanımlara odun daşıdı, çörək bişirdi, hana toxudu.* (M.Cəlal)

Bu iki fərq, yəni forma və məzmun fərqi, müəyyənlik və qeyri-müəyyənlik bildirən vasıtəsiz tamamlıqlar üçün yeganə fərq deyildir. Bunlar arasında aşağıdakı fərqlər daha qabarıqdır.

1. Müəyyənlik bildirən vasıtəsiz tamamlıq xəbərlə idarə əlaqəsində, qeyri-müəyyənlik bildirən vasıtəsiz tamamlıq isə xəbərlə yanaşma əlaqəsində olur.

2. Müəyyənlik bildirən vasıtəsiz tamamlığın cümlədə yeri sərbəstdir. Onunla xəbər arasında istənilən qədər söz ola bilər. Məsələn: *Damarları çıxmış quru və kobud əlini onun sinəsinə qoydu.* (İ.Əfəndiyev)

Qeyri-müəyyənlik bildirən vasıtəsiz tamamlığın yeri sabitdir. O yalnız təsirli feili xəbərin yanında işlənə bilir. Məsələn: *Sonra qarlı dağlara gedib bir ətək çiçək gəttirdi.* (İ.Əfəndiyev)

3. Müəyyənlik bildirən vasıtəsiz tamamlıqdan əvvəl *o, bu, həmin, haman* sözləri işlənə bilir. Qeyri-müəyyənlik bildirən vasıtəsiz tamamlıqdan əvvəl isə belə sözlər işlənmir.

4. Müəyyənlik bildirən vasıtəsiz tamamlıq *kimi? nəyi?* *haranı?*, qeyri-müəyyənlik bildirən vasıtəsiz tamamlıq isə yalnız *nə?* sualını tələb edir.

5. Bunlar ifadə vasitələrinə görə də fərqlənir. Müəyyənlik bildirən vasıtəsiz tamamlığın ifadə vasitələri çox zəngindir. Belə ki, o, bütün nitq hissələri və söz birləşmələri ilə ifadə oluna bilir. Qeyri-müəyyənlik bildirən vasıtəsiz tamamlıq isə belə ola bilmir, onun ifadə imkanları çox məhduddur, onlar əsasən, isimlərlə, özü də hər cür isimlə deyil, yalnız ümumi isimlərlə ifadə olunur. Məsələn: *Sənə layiq bir əsər yazmamışdır* şairlər. (S.Vurğun) *Qayalar* görmüşəm – başı buludda. (R.Rza)

**Qeyd:** Xüsusi isimlər yalnız ümumiləşdikdə qeyri-müəyyən vasıtəsiz tamamlıq ola bilir. Məsələn: *Sizin güldüyünüz çoban torpağı Nizamilər, Füzulilər yetirmiş.* (S.Vurğun)

Qeyri-müəyyənlik bildirən *heç nə* əvəzliyi qeyri-müəyyən vasitəsiz tamamlıq olur. Məs.: *Heç nə yemirdi, heç nə demirdi.*

Qeyri-müəyyənlik bildirən II növ təyini söz birləşmələri qeyri-müəyyən vasitəsiz tamamlıq olur. Məs.: *O da öz dostuna ov tüfəngi bağışladı.*

*Kim* sual əvəzliyi yox, *nə* sual əvəzliyi qeyri-müəyyən vasitəsiz tamamlıq olur. Məs.: *Kərbalayı Fatmanisa, mənim gözlərim yaxşı seçimir kim sindirib, nə sindirib. Oqtay:* (üzülərək acı gülüşlərlə) *Ha-ha-ha! Nə söyləyim, nə?* (C.Cabbarlı)

Vasitəsiz tamamlıqla təsirli feili xəbər arasında əlaqə nəticəsində, obyektin mənasında bir sıra dəyişikliklər olur. Bunlar aşağıdakılardır:

1) Əşya, obyekt əvvəldən mövcud olmur, təsirli feili xəbərlə ifadə olunan işin icrası nəticəsində yeni yaranır. Məsələn: *Bir fəhlə öz əli, öz zəhməti ilə mismar da düzəldir, şeir də yazır. Zavodlar yaratdıq, şəhərlər saldıq.*

*Dayan, bu baxçanın hər bir budağı*

*Üstündə min çiçək, min gül bitmiş.* (S.Vurğun)

2) Əşya, obyekt əvvəldən mövcud olur, sonra işin icrası nəticəsində tam dəyişikliyə uğrayır, bəzən məhv olur. Məsələn: *Ştəkanı sindirdim. İşığı söndürdüm. Tanıdığım beşmərtəbəli köhnə bir evi sökürdülər.* (C.Cabbarlı)

3) Əşya, obyekt əvvəldən mövcud olur, işin icrası nəticəsində qismən dəyişikliyə uğrayır. Məsələn: *His alını qaralmasıdır. Görünür qız evi təzəcə süpürüb təmizləmişdir. Meşənin bütün yarpaqlarını yağış yuyub, günəş şüaları parıldadırdı.* (C.Cabbarlı)

4) Əşya, obyekt mövcud olur, işin icrası nəticəsində məkan dəyişikliyinə uğrayır. Məsələn: *Gəlini evdən çıxardılar, Zərnigarı ortaya çəkmək istədilər.* (İ.Şixlı) *Sonra balaca qayığı suya saldılar, kürəkləyib sahildən aralandılar.* (İ.Şixlı) *Şahzadəni ehtiyatla otağa gətirdilər.*

5) Əşya, obyekt mövcud olur, işin icrası nəticəsində heç bir dəyişikliyə məruz qalmır. Məsələn: *Səni görürəm. Dənizi seyr etdim. Kişi birdən-birə təbiətə məftun olmuş yeniyetmə cavan kimi hər şeyə diqqət yetirir, axar sulara, süzən quşlara, yaşıł don geyinmiş meşəyə baxmaqdan doymurdu.* (İ.Şixlı) *Telefon ilə danışarkən gözüm divardakı saata ilişdi.* (C.Cabbarlı)

*Çöllərə düşdürüyüm o vaxtdan bəri  
Dolandım dağları, meşəlikləri.* (S.Vurğun)

**Qeyd:** *Təsirlik halda olan və haranı?* sualına cavab verən sözlər (dağları, meşələri və s.) vasitəsiz tamamlıq olur.

Bəzən bir cümlədə iki vasitəsiz tamamlıq işlənə bilir. Məs.: *O da başqa İranlılar kimi şahı Allahın kölgəsi bilirdi.* Vasitəsiz tamamlıq kimi? nəyi? sualları ilə yanaşı, bəzən *haranı?* sualına da cavab verir. Məsələn: *Dolandım dağları, meşələri.*

**Vasitəli tamamlıq.** Vasitəli tamamlıq hərəkətlə bilavasita deyil, bilvasita, yəni dolayı yolla bağlı olan əşyani, obyekti bildirir. Vasitəli tamamlıqlar ismin yönelik, yerlik, çıxışlıq hallarında olan söz və söz birləşmələrilə ifadə olunur. Vasitəli tamamlıq üçün, ötrü, *görə, qarşı, ilə, haqqında, barəsində* və s. kimi qoşmaların artırıldığı sözlər və birləşmələrlə də ifadə olunur. Məsələn: *Bir dəstə qız-gəlin atla, arabalardan qabaq yola düşmüdü.* (İ.Şixlı) *Zərnigar xanım uzun donunun ətəyi ilə gözlərini silə-silə Şamxalın arxasında cığırda düşdü.* (İ.Şixlı) *O başa düşdü ki, oğlu anasının fikri ilə razılaşmayacaq.* (İ.Şixlı) *Kim haqqında danışırsınız? Nə barədə söhbət edirsiniz?* *Vətənimin havasıyla gəncləşirəm. Dünyamızın mənasıyla gəncləşirəm.* (S.Rüstəm)

**Vasitəli tamamlığın məna çalarları.** İşmin yönelik halında olan vasitəli tamamlıqların bir sıra məna çalarlıqları olur:

1.Bənzətmə, oxşama çalarlığına malik olur. Məsələn: **Ceyranə bənzəyir** *yerişin Şapur. İlahi, onu tərsinə çevrilmiş nida işarəsinə oxşatdım.* (Anar) *Mənə elə gəlirdi ki, yüksəklikdən kəllə-mayallaq aşanda, zərbə torpağı yapışanda burnum yanaqlarımın arasından içəri çökmüşdü, tizüm fətirə dönmüşdü.* (Anar) *Nə bilim sir-sifətindən alimə-zada* oxşayırsan. (Anar)

*Kəpənəklər uçub gedir*

*Əlimizdə toza bənzər xatırələr  
Unudulmuş bir kədərli nəgmədəki  
Qırıq-qırıq sözə bənzər xatırələr.*

*Hərdən yanib, hərdən sönən*

*Közə bənzər xatırələr*

*Cığırları dağa çatan düzə bənzər xatırələr*

*Bir işıqsız gözə bənzər xatırələr.* (B.Vahabzadə)

2.İstiqamət çalarına malik olur. Məsələn: *Sən nahaq yalvardın ona. O, şirin xatırələri yadına sala-sala Zeynəbə baxdı.* (İ.Şıxlı) *Diksənib xəyaldan ayrılan Zeynəb körpünün üstündə yanında dayanan İmrana baxdı.* (İ.Şıxlı) *Siz irəli gedin, mən atımı onlara verim, özüm qarabaqara gedib şəhərə çatıb attı allam, əmim bilməsin.* (Ə.Cəfərzadə)

3.Məqsəd çalarlığına malik olur. Məsələn: *Aşıqlar hüsnünə dastan dedilər.*

Yerlik halda olan vasitəli tamamlıqdə aşağıdakı məna çalarları var:

1) Nisbi yer bildirir. Məsələn: *Bu məndə çox zəif cəhətdir ki, heç kəsi unuda bilmirəm.*

**Məndə** siğar iki cahan

*Mən bu cahana siğmazam.* (İ.Nəsimi)

*İnsanın insana məhəbbətini*

*Ey beşik, ilk dəfə biz səndə duyuq.* (B.Vahabzadə)

**Ovcumda** başım ağardı, neçə-neçə tel qırıldı. (V.Əziz)

**Səndə** də belə bir səbir, belə bir arzu olacaqmı? (Ə.Cəfərzadə)

2) Seçilmə çalarlarına malik olur. Məsələn:

*Düyü budur səsimizdə hər şey çatır*  
*Özümüzdə nəsə çatmur.* (B.Vahabzadə) *Doğrudan, Eldar, qılınc döyüşündə məharətin var.*

**Qeyd:** Yerlik halda olan vasitəli tamamlıq işin, hərəkətin icra olunduğu yeri bildirmir. Belə olsa, o, tamamlıq yox, zərflik olardı. Bu cür tamamlıqlar müəyyən bir əlamətin, xüsusiyyətin müvəqqəti olaraq yerləşdiyi başqa bir əşyani, obyekti bildirir.

İşmin çıxışlıq halında olan vasitəli tamamlıqdə bir sıra məna çalarları var:

1.Subyektin aydınlaşdırıldığı əşyani, obyekti bildirir. Məsələn: *Səni vəzirlilikdən qovmayacağam.*

2.Subyektin yaranmasında mənbə ola bilən obyekti bildirir. Məsələn: *İllandan, əqrəbdən yar ola bilməz.*

*Yoğrulub İblisin mayası kindən*

*İblis ləzzət alır öz pisliyindən.* (B.Vahabzadə)

3.Obyektin keçmişdə kimə məxsus olduğunu bildirir. Məsələn: *Rusiya padşahi o zülmkardan – Yekaterinadan bir hədiyyədir.*

4.Müqayisə obyektini bildirir. Məsələn: *İnsanın canından sıyrındır övlad.*

*Ağ-qara şəkillərim*

**Rənglilərdən** gözəlsiz. (V.Əziz)

**Məndən** vəfaliymış sənə yuxum da

*Yuxum qaçaq düşüb yatammıram mən*

*Yuxum qorxub-qaçıb fikirlərimdən.* (B.Vahabzadə)

*Sonuncu görüşdə tapdığım gövhər*

*Əvvəlki gövhərdən daha dəyərli.* (B.Vahabzadə)

*Vallah seçilmədi hiylədən ağıl  
Bilmədik əyriylə düzün fərqini.* (B.Vahabzadə)

*Min kərə, milyon kərə  
Ürəkdəki arzular əməllərdən əzəldir.  
Eləmək istədiyim mənim elədiyimdən  
Həm çox, həm də gözəldir.* (B.Vahabzadə)

5. Mümkün olan obyektdən birini bildirir. Məsələ: *Kahin baba, qoy öpüm əlindən. Qız ayağa durub Əhlimanın əlindən tutdu.* (Anar) *Məhəmməd Qəmzəni qucağına alıb Bikənin tərkinə mindirəndə, göz oğurlayıb üsulluca qızın solmuş əlindən öpdü.* (Ə.Cəfərzadə)

Yuxarıda qeyd etdiyimiz kimi, *kimi, üçün, ötrü, görə, qarşı, ilə, haqqında, barəsində* qoşmalarının artırıldığı söz və söz birləşməsi vasitəli tamamlıq ola bilir. Bunlar əslində yuxarıda bəhs etdiyimiz tamamlığın mənasına yaxın mənəni ifadə edir. Məsələn: **Sənin üçün** *kitab aldım* – **Sənə** *kitab aldım*. Bu qoşmalar içərisində “ilə” qoşması daha fəaldır. “Ilə” qoşmasının iştirakı ilə yaranan vasitəli tamamlıq aşağıdakı xüsusiyyətlərə malikdir.

1. Vasitə, alət məna xüsusiyyətinə malikdir. Məsələn:

*Mən hansı arzumun təlatümüylə  
Əynimi geyinib qapıdan çıxmış?* (B.Vahabzadə)

*Şirin duyğularımla  
Həsrət arzularımla*

*Bir anda doldu gecəm.* (B.Vahabzadə) *Oğlanlar arxasında verib baş-başa piçildəşir, o isə kələğayısı yellənə-yellənə gəzib küçələri atırla doldururdu.* (İ.Sixli)

*O düşməndən qorxuram ki,*

*İçindəki zülmətinin*

*Qəzəbinin, nifratının*

*Üzündəki gülüş ilə*

*Örtə bilə.* (B.Vahabzadə) *Mən sizə altunlarımla kömək edərəm.*

2. Birgəlik məna xüsusiyyətini bildirir. Məsələn: *Şahnaz onunla şirin-şirin danışsa da, qorxur, vəziyyətdən çıxmağa çalışırdı.* (İ.Sixli) *Sən də ömrünü, gününü belə adamla çürütmək istəyirsən.* (İ.Sixli) *O, qırmızı örtükli stolun arxasında oturub Əsədəvələ səhbət edir, arabir də gözəci zala baxırı.* (İ.Sixli) *Gördüm Xuramanla danışır onlar. Tələbələr zəncir kimi qatarlaşış Kipiani ilə salamlaşmağa hazırlaşdırılar.* (İ.Sixli)

3. Qarşılaşdırma məna çalarlığını bildirir. Məsələn: *İndi mən ölümlə çarpışacağam.*

4. Seçilmə məna çalarlığını bildirir. Məsələn: *O, boyunun ucalığı ilə seçildi.*

**Qeyd:** *İsmiñ yönlük, yerlik və çıxışlıq hallarında olan sözlər və birləşmələr cümlədə tamamlıq və yer zərfliyi vəzifəsində ola bilir. Eyni zamanda üçün, ötrü qoşmalı sözlər və birləşmələr tamamlıq və səbab, məqsəd zərflikləri olurlar. Bundan başqa, ilə (-la, -lə) qoşmalı sözlər və birləşmələr də tamamlıq və tərz zərflikləri kimi çıxış edirlər. Ancaq bunları fərqləndirmək lazımdır. Belə ki, tamamlıqlar bütün məqamlarda əşya, obyekt bildirir. Ancaq zərfliklər yer, məkan mənasın malik olur. Bundan başqa, tamamlıq və zərflikləri fərqləndirmək üçün onların əlavəsindən istifadə etmək lazımdır. Əlavənin hansı cümlə üzvü olması tamamlıq və zərfliyin dəqiqləşməsinə yardım edir. Onu da qeyd edək ki, ilə qoşması konkret isimlərə qoşulduğda vasitəli tamamlıq, mücərrəd isimlərə qoşulduğda tərz zərfliyi vəzifəsində olur. Müqayisə et: qələmələ, kitabla (vasitəli tamamlıq) – cəsarətlə, məhəbbətlə (tərz zərfliyi)*

Bir sözlə, tamamlıqla zərfliyi fərqləndirmək üçün aşağıdakılari nəzərə almaq vacibdir<sup>1</sup>:

1. Əşya məzmunu bildirən sözlər cümlədə tamamlıq, yer-məkan, səbəb və məqsəd məzmunu bildirən sözlər isə cümlədə zərflik vəzifəsində olur. Məsələn: *Mən kitaba baxıram. Uşaq dəftərə yazır. Qardaşım kitabı Rəşidə verdi cümlələrində kitaba, dəftərə, Rəşidə sözləri tamamlıqdır.* Ancaq *O, evə getdi. Surxay məktəbə gəlir. Ramiz oxumağa gedir. O, rayona müəllimliyə gedir cümlələrində isə evə, məktəbə, oxumağa, müəllimliyə sözləri cümlə üzvü kimi zərflikdir.*

2. İsmiñ yerlik halında olan sözlər iş və hərəkətin yerini bildirən zaman yer zərfliyi, əşyanın yerini bildirən zaman tamamlıq olur. Məsələn: *Tələbələr evdə dərsə yaxşı hazırlaşırlar cümləsində evdə sözü yer zərfliyi, Bugünkü qəzetdə universitetimiz haqqında məqalə vardır cümləsində qəzetdə sözü tamamlıq vəzifəsindədir.*

3. Əşya bildirən elə isimlər vardır ki, onların bəzən cümlədə əşya, yaxud yer-məkan məzmunu ifadə etdiyini müəyyənləşdirmək çətin olur. Belə isimlər yönük, yerlik və çıxışlıq hallarında qoşa suallar tələb edir: *haraya? – nəyə?, harada? – nədə?, haradan? – nədən?* Belə olduqda sözün məzmununu əsas götürərək sual vermək və sözün tamamlıq, yaxud da zərflik olduğunu dəqiqləşdirmək lazımdır. Məsələn: *Dilbər kitabı portfelə qoydu cümləsində portfelə sözünün məzmununda əşyalıq məzmunu üstündür, əsasdır.* Ona görə də portfelə sözü cümlə üzvü kimi tamamlıq vəzifəsindədir. Heç

zaman bu sözü zərflik vəzifəsində götürmək olmaz. Bu mənada *Samovara od saldım. Dəftəri çantaya qoydum. Ağacda alma var. Çaynikdən çay süzdüm* cümlələrində *samovara, dəftəri, ağacda, çaynikdən* sözləri tamamlıq vəzifəsindədir.

4. Tamamlıqla zərfliyin fərqləndirilməsində meydana çıxan çətinlik iki səbəblə bağlı olur: həm zərfliyin, həm də tamamlığın cümlədə xəbərlə bağlı olması, xəbəri izah etməsi, xəbər zonasının üzvləri olması və bəzi sözlərin cümlədə həm zərfliyin, həm də tamamlığın suallarına cavab verməsi. Ancaq yenə də zərflik və tamamlıq kimi fərqləndirilməsi çətin olan sözlərin əşya bildirmək, yer bildirmək xüsusiyyətlərinə fikir vermək lazımdır. Əşya bildirmək xüsusiyyəti üstün olan sözləri, tamamlıq, yer bildirmək xüsusiyyəti üstün olan sözləri isə zərflik kimi götürmək lazımdır. Bu mənada *Stəkanda su var, Kitabda şəkil var, Sevdada qələm var* cümlələrində *stəkanda, kitabda, sevdada* sözləri tamamlıqdır. Ona görə ki, bu sözlərdə əşya bildirmək xüsusiyyəti üstünlük təşkil edir. Ancaq *Bakıda doyunca gəzdim, Parkda görüşdük* cümlələrində isə *Bakıda* və *parkda* sözlərində yer bildirmək xüsusiyyəti üstünlük təşkil etdiyinə görə zərflik vəzifəsindədir. Həm də yer bildirən sözlər adlıq halda *hara?* sualına cavab verir, yəni adlıq halda da yer bildirmək xüsusiyyəti özünü göstərir. Ancaq *stəkan, kitab, Sevda* sözləri adlıq halda *hara?* sualına cavab vermir, yəni bu sözlər adlıq halda əşya bildirmək (*stəkan, kitab*), şəxs bildirmək (*Sevda*) xüsusiyyətini qoruyub saxlayır.

Azərbaycan dilində yer-məkan-obyekt bildirən bir qisim sözlər (ev, məktəb, şəhər, meşə, bağça, yaylaq, çöl və s.) cümlədə tamamlığın suali ilə yanaşı zərfli-

<sup>1</sup> M.Həsənov. Azərbaycan dili sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər. "Maarif" nəşriyyatı, Bakı, 1987, s.93-104

yin suallarına da cavab verir. Ancaq belə sözlər həmişə zərflik olur. Məsələn: **Şəhərə gəzməyə çıxdıq.** **Meşəni** qalın duman büründü. **Bağçada** gözəl meyyvələr yetişir. **Məktəbdə** görüş olacaqdır. **Yaylaqda** istirahətimiz şən keçdi.

5. Tamamlıq da, zərflik də xəbər zonasına aid olan, xəbər zonasını təşkil edən cümlə üzvləridir. Xəbəri tamamlayan tamamlıq adlıq və yiyəlik haldan başqa, ismin digər hallarının suallarına cavab verir, xəbərlə idarə əlaqəsinə girir. Zərflik isə hal və hərəkətin icrasının tərzini, zamanını, yerini, kəmiyyətini, səbəb və məqsədini bildirir, **necə?**, **nə cür?**, **nə vaxt?**, **haçan?**, **hara?**, **haraya?**, **haradan?**, **nə qədər?**, **neçə?**, **nə üçün?**, **nədən ötrü?** suallarına cavab verir. Həm də zərflik xəbərlə idarə və ya yanaşma əlaqəsinə girir.

### Ədəbiyyat:

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, "Şərq-Qərb", 2007, s.126-140
2. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, ADPU-nun nəşri, 1999, s.37-44
3. Q.Ş.Kazimov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, "Aspoliqraf LTD" MMC, 2004, s.117-129
4. Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili. Cümlə üzvləri. Bakı, Azərnəşr, 1947, s.49-61
5. K.Abdulla. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı, MTM-Innovation, 2016, s.130-131
6. M.Həsənov. Azərbaycan dili sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər. Bakı, "Maarif" nəşriyyatı, 1987, s.93-105
7. Müasir Azərbaycan dilinin sintaksisindən praktikum. Bakı, ADU-nun nəşri, 1978, s.16-18

## TƏYİN



**Təyin haqqında məlumat.** İkinci dərəcəli üzvlər yalnız baş üzvləri izah etməklə məhdudlaşdır. Düzdür, ikinci dərəcəli üzvlərdən olan təyin daha çox mübtədaya aid olub, mübtədə ilə birlikdə mübtədə zonasını yaradır. Tamamlıq və zərflik isə xəbərlə bağlı olub, xəbər zonasını yaradır. Lakin bununla yanaşı, təyin əşya məzmunlu başqa üzvlərə də aid olur. Ümumiləşmiş şəkildə deyə bilərik ki, əşya məzmunlu bütün üzvlərin təyini ola bilir. Buna görə də təyinə belə bir tərif vermək olar: *Əşya məzmunlu üzvləri müxtəlif cəhətdən (əlamət, keyfiyyət, xasiyyət, material, kəmiyyət və s.) izah edən və yaxud onu sadəcə olaraq işarə edən ikinci dərəcəli üzvə təyin deyilir.* Məsələn: *Şirzada elə gəldi ki, təbiət bu qızı qəribə yaratmışdır.*

*Saf arzular, saf əməllər, təmiz diləklər,*

*Yaranmışdır məhəbbətin ilk mənasından.* (S.Vurğun)

**Üzünə ağ çəkilmış bədənnüma** güzgü 17 ildir ki, **balaca** otaqda **dustaqdır.** (Ə.Vəliyev) **Sinəsinin anasının mehriban və yumşaq sinəsinə qoymuş, başını isə atasının sərt və dönməz fikirləri ilə doldurmuşdur.**

**Təyinin sualları.** Təyin adətən **necə?**, **nə cür?**, **hansi?**, **nə qədər?** və s. kimi suallardan birinə cavab verir. Bəzən təyinlə zərfliyi fərqləndirmək üçün onların suallarını əsas götürürərlər. Təyinin **necə?**, **nə cür?**, **hansi?** suallarına, zərfliyin isə (tərzi-

hərəkət zərfliyi) *necə?*, *nə cür?*sualına cavab verdiyi qeyd olunur. Bu cür fərqləndirmə doğru deyildir. Ona görə ki, təyinin hamısı eyni zamanda bu üç suala (*necə?*, *nə cür?*, *hansi?*) cavab verə bilmir. Məsələn: Qarının **günəşdən və dərddən yanmış heybətli** üzü qəribə bir nurla işıqlandı. (İ.Əfəndiyev) cümləsində təyin *necə?*, *nə cür?* sualına cavab verir, ancaq *hansi?* sualını tələb etmir. Başqa misala diqqət yetirək: **Ləzgi Rəsul və kurd Nuruş daha etibarlı dostlar sayılırdılar** cümləsində *isə təyin hansi?* sualını tələb etdiyi halda, *necə?* *nə cür?*sualına cavab vermir. Buna görə də təyinlə tərzi-hərəkət zərfliyini fərqləndirmək üçün onların sualına yox, *hansi* üzvə aid olduqlarına diqqət yetirmək lazımdır. Belə ki, təyin əşya məzmunlu üzvü, zərflik isə hərəkət məzmunlu üzvü izah edir.

**Qeyd:** *Təyin ikinci dərəcəli üzvlər içərisində müstəqilliyi az olan, daha çox asılı olan üzvdür. Əgər istənilən bir cümlədə təyin olunan sözü atsaq, təyin müstəqilliyini itirər, yaşıaya bilməz.*

**Təyin və təyinolunan.** Bəzən bir cümlədə bir təyinolunanın bir neçə təyini olur və bunlara həmcins təyinlər deyilir. Məsələn: *Burada əsrərdən yadigar qalan, üstünü dumanlar, çıxınlıq alan böyük bir qala var.* (S.Vurğun) Bəzən isə bunun əksinə olaraq bir təyinin bir neçə təyin olunani olur. Məsələn:

**Bu yeni qəlbini, şüurunla sən**  
**Bizim kəndimizdə müəlliməsən.** (S.Vurğun)

Bəzən təyinin təyinlənəndən sonra işlənməsinə də rast gəlirik. Məs.: **Əhməd yazıq sevgilisinin başına firfıra kimi fırlanırdı.** Bu tipli sözləri (yazıq) təyin yox, xüsusişməyən əlavə kimi götürmək daha düzgündür. Təyin daha çox asılı üzv olduğu üçün cümlədə müxtəlif şəkilçilər qəbul edərək dəyişmək imkanına

malik deyil, lakin təyinolunan sərbəstdir, istənilən şəkilçini qəbul edərək dəyişə bilir.

Təyin həm III növ təyini söz birləşmələrinin əvvəlində, həm də tərəflərinin arasında işlənə bilir. Məsələn: **Taygöz Yusifin əmrilə qarını öz otağına salıb qapını bağladılar.** (İ.Əfəndiyev) *Cox sevirəm ana yurdun axıb gedən* çaylarını. (S.Vurğun)

Bəzən təyin **bir** sözü ilə işlənir. *Bir* sözü həm təyindən əvvəl, həm də sonra gələrək təyinə aid ola bilir. Hər iki halda təyinlə birlikdə götürülür. Təyindən sonra gəldikdə təyinlik dərəcəsini gücləndirməyə xidmət edir. Məsələn:

*Odur, qəhrəmanım yerə yixilmiş,  
Titrəyir alnında boranlı* bir qış. (S.Vurğun)

**Bir** sözü təyindən əvvəl gəldikdə isə, təyinin mənasına qeyri-müəyyənlik verir. Yenə də təyinlə birlikdə götürülür. Məsələn:

*Dəyişir dünyanın köhnə mənasi,  
Bir yeni aləmi o nişan verir.* (S.Vurğun)

Yuxarıda qeyd etdiyimiz kimi, əşya məzmunlu bütün üzvlərin təyini ola bilir. Məsələn: Mübtədaya aid təyin: **Bu gün də kor kimi Quran oxuyan**

*Şərqiñ gözəlləri eşidir səni.* (S.Vurğun)  
İsmi xəbərin təyini ola bilir:

*Elə bil ki, dalğalarla pəncələşən bir adadır.* (S.Vurğun)  
Hətta bəzən mürəkkəb feillərlə ifadə olunan feili xəbərin isim hissəsinə də aid təyin ola bilir. Məsələn: *Hər tərəfdə nəzərə çarpan təmizlik rahat və xoş bir təsir bağışlayırdı.*

Tamamlığa aid ola bilir: *Alqış əmdiyyimiz halal südünə, Bu gün də borcluyam hər öyüdünə.* (S.Vurğun)

Təyinlər zərfliklərə də aid ola bilir: *Mən bir xəlvət otağa çəkilmişəm.*

**Təyinlərin quruluşu.** Mübtəda, xəbər və tamamlıq kimi təyinlər də quruluşca *sadə* və *mürəkkəb* olur. *Sadə təyinlər* bir leksik vahidlə ifadə olunur. Məsələn:

*Burda nəfəs alır böyük bir şəhər,  
Şəhərə siğmayan geniş küçələr.* (S.Vurğun)

**Dəmir çəpərləri eşqim, diləyim.** (B.Vahbzadə) **İgid Pənah xanın yurdunda biz iki nəfəq qalmışıq.** (İ.Əfəndiyev) **Cənubi azərbaycanlılar İran şahının siyasetindən bərk incidirlər.** (İ.Əfəndiyev) *Ax, knyaz, bilirsiniz ki, namuslu adam heç vaxt bu dərəcədə alçaqlıq eləməz!* (İ.Əfəndiyev)

Mürəkkəb təyinlər II, III növ təyini söz birləşməsi, feili sıfət tərkibləri və müxtəlif nitq hissələrindən ibarət olan mürəkkəb tərkiblərlə ifadə olunur. Məsələn: *Maya bu sözlərdən almaz kimi parıldayan cümlələr düzəldirdi. Əgər siz insanları burulğanlardan çıxarmaq haqqında düşünsəydimiz, Arazın o təyində boğulan azərbaycanlılar bir dəfə də olsa yadımıza düşərdi.* (İ.Əfəndiyev) **Şəxsiyyət, vicdan azadlığı olmayan** yerdə hansı həyatdan danışmaq olar. (İ.Əfəndiyev) **Xalq sizə əlvən buludlar üzərində ucuşan mələklər kimi görünür.** (İ.Əfəndiyev)

**Boz dağların arxasından axan kür,**  
“Yandım deyən” səhraları dolaşır. (S.Vurğun)

**Təyinin məna növləri.** Təyinlər bir sıra məna növlərinə malikdir. Məsələn, sıfətlə ifadə olunan təyinlər əlamət, keyfiyyət, sayla ifadə olunan təyinlər miqdar, sira, əvəzliklərlə ifadə olunan təyinlər işarə təyinləridir. Bundan başqa, feili sıfət və feili sıfət tərkibləri ilə ifadə olunan təyin hərəkətin əlamətini bildirən, -*dakı*, -*dəki* şəkilçili sözlərlə ifadə olunanlar zaman və məkan, qoşmali birləşmələrlə ifadə olunanlar müqayisə, bənzətmə təyinləri olur. Məs.: *Sonra xumar baxışları ilə canlar alan gözlərinə yenə baxdı. Söyüdlü arxın kənarında bitən yarpızlar hər tərəfə ətir*

saçacaq. (İ.Əfəndiyev) *Rejissor yerindən sıçrayıb iti addımlarla səhnəyə tərəf getdi.* (Anar) **Sol projektorla işıqlandırılmış səhnədə iki nəfər qrimsiz aktyor dayanmışdı.** (Anar) *Rejissor qıvrıq bir sıçrayışla pilləkənləri qət edib səhnəyə qalxdı, ön tərəfdən dayanmış qarabuğdayı, sinli kişi yanaşdı.* (Anar)

**Təyinin ifadə vasitələri.** Təyin ən çox sıfətlərlə ifadə olunur. Buna görə də təyinlə sıfəti qarışdırır, eyniləşdirirlər. Lakin, nəzərə almaq lazımdır ki, təyinin ifadə imkanları genişdir. O, sıfətdən əlavə isim, say, əvəzlik, feili sıfət və feili sıfət tərkibləri, bir sıra qoşmali birləşmələr, təyini söz birləşmələri və müxtəlif nitq hissələrindən ibarət olan tərkiblərlə ifadə oluna bilir.

Sıfətin əsas sintaktik vəzifəsi təyin olduğundan hər cür quruluşa, lügəvi məna qrupuna və dərəcə əlamətinə malik olan sıfətlər təyin olur. Məsələn: **Şüursuz, gücsüz, idraksız adamlar adam deyil. Qadınsız ev soyuq olar.** (N.Həsənzadə) **Bu alovlu - odlu sözlər ürəkləri yaman yandırır. Bütün əski tanrıllara dəril-dim, həp məcazi sevgilərdən yoruldum.** (C.Cabbarlı) Cavadın saçları, **çatma** qaşları və **nazik** bığları zil qara, gözləri isə ala idi. (Anar) **Zərnigar xanim uzun donunun ətəyi ilə gözlərini silə-silə Şamxalın arxasında ciğira düşdü.** (İ.Şixlı)

**Bir şultaq körpədən,**  
**Bir nər cavandan;**  
**titrək** bir qocaya çevrilir ürək... (M.Araz)

**İri və vahiməli** kölgələr torpaq döşəmədə gəzdi, divarlarla düşdü, bəzən də tavana qalxıb pərdələrdə dolaşdı. (İ.Şixlı) *Xatırındə varmı boranlı çağlar, bürümüştü bizi zalum qaçaqlar.* (M.Müşfiq)

İsimlər təyin vəzifəsində işləndikdə attributivləşmeli olur. Atributivləşmiş isimlər təyin etdikləri sözləri material, rütbə, titul, cins, milli mənsubiyyət və s. cəhətdən izah edir. Məsələn: **Daş pillələri qalxır və ürəyi döyünür. Şair Nizami məktubu oxuyub bir qədər fikrə getdi. Rus İvan onun coxdankı dostu idi.** Bir müddətsə

*istiliyi daş divarda qalar ancaq, gənclik gedər, xatiratı könlümüzü alar ancaq... (B.Vahabzadə) Daş türklərdə yanib daşları sindirdi muğam, haqqa düşmən olanı haqqa tapındırdı muğam. (B.Vahabzadə) Məmləkətin şəhərlərinin hamisində dərviş Nakamın tərifi söylənirdi. (Ə.Haqverdiyev)*

Saylar cümlədə müstəqil təyin kimi işlənə bilir. Məsələn: *Məndən işiq alır min kənd, min şəhər, Gündə yüz rəng olur, göndərhagöndər. Qoy açılsın, min bir çıçək. Kürün o tayında, hündür qovaqların seyrəlib yorğunluğun başlığı yerdə beş-altı qaraltı görünürdü. (İ.Sixli) Bəlli şey ki, həyat beş qara gündür, mənsiz gül, ağlama könlüm sevindir. (C.Cabbarlı) Çox kitablar oxudum, zənn elədim bəxtiyaram, mənə çox mətləbi ahəstəcə qandırıcı muğam. (B.Vahabzadə) Bəlkə də bir simli iki saziq biz, sən qansan, mən ürək, ayrılmazıq biz. (M.Araz) İndi isə keçək ikinci məsələyə. (Ə.Haqverdiyev) Çiçəyin havama bir ovuc muğam, suyuma bir çimdik şirin bayati. (M.Araz) Əhməd iki addım geri gəldi. (İ.Sixli)*

Əvvəzliyin bütün növləri deyil, daha çox işarə və təyini əvəzliklər, bəzən isə sual əvəzlikləri təyin vəzifəsində ola bilir. Məsələn:

*Bizə bu dağ, bu dərə,  
Təslim olsun, bir kərə.*

*Hansi qızıl əsgər zəfər günündə,  
Başını dik tutub, bu mənəm dedi.*

**Hər kolun dibində bir oğru varmış.** (S.Vurğun)

*Mən nə bilim filan yerdə nə var. Siz ey bizdən sonra şeirə gələnlər, bu çətin yollarda uğurlar sizə. (B.Vahabzadə) Bu dağlar özəyi, özülü möhkəm, şair qayalara, dağlara söykən! (M.Araz) Bu fikir mənim başımda var idi. (N.Nərimanov) Bu səhər qatara ötürdü məni, öz ayaq izlərim, öz ayaq səsim. (M.Araz) Əgər mən*

*dünyaya ikinci dəfə gəlsəydim, yenə də bu yolu tutardım. (İ.Əfəndiyev)*

Sifətdən və işarə əvəzliklərdən sonra, feili sıfət və feili sıfət tərkibləri təyin vəzifəsində daha çox işlənir. Məsələn: *Oxulan komsomol, yazan pioner, Alqışlar göndərir iradəmizə. Bəs bilmirdin ki, xan evində yediyin plovu bir gün burnundan tökərlər? (Ə.Haqverdiyev) Hərəkətlərindən qan qoxusu gələn qoçular indi quzuya dönüblər... (Ə.Haqverdiyev) Şahidi olduğum münasibətləri görmək istəməyib gözümü yumdu. (B.Vahabzadə) Biz göydə hərəkət edən rəngbərəng işıqlara baxırdıq. (Anar) Ovçular tükü alov kimi yanın qırqovullar gətirdilər. Zərnigar xanım oğlunun əlindən yapışib çəkə-çəkə ağ daşdan tikilmiş imarətə doğru apardı. (İ.Sixli) Danışulan səhbətlərə sən də bir qulaq ver. (Ə.Haqverdiyev) Otaqcığın bir tərəfində su qabı, bir tərəfində balaca taxt, üstündə samandan döşəkcə, illərlə üzü yuyulmuş balış. (N.Nərimanov)*

Qoşmalı birləşmələr də təyin vəzifəsində işlənir. Məsələn: Bizimkidir uca dağlar. *Dünya qədər zövqümüz var. Kim bilir ki, o sakit sinənin arxasında, bir quş kimi döyünmüş neçə-neçə ürəklər. (M.Müşfiq)*

II, III növ təyini söz birləşməsi də təyin vəzifəsində işlənə bilir. Məsələn: *Milis rəisi Cabbarov prokurora zəng etdi. 40-ci gün şahın 20 yaşılı cəsür oğlu Məlik tac şəhərə girdi. Ana dilim, səndədir xalqın əqli, hikməti, ərəb oğlu Məcnunun dərdi səndə dil açmış. (B.Vahabzadə) Zal oğlu Rüstəmin hekayətindən, onun mərdliyindən, fərasətindən... (M.Müşfiq) Bir yorğun pəri var, bir az uyusun, uyusun dağların maralı Göygöl!* (Ə.Cavad)

Bəzən frazeoloji vahidlər də təyin vəzifəsində olur. Məs.: *O, dikdaban çəkməli, ətli, canlı, “gəl məni gör, dərdimdən Öl” bir gəlin idi. Belə çətin, göz qarası aparan zəhmətlərdən sonra hansı “insaflı” adam cürət edib sizə bunu deyə bilər. (N.Nərimanov)*

Bundan başqa, təyin müxtəlif nitq hissələrindən ibarət olan mürəkkəb tərkiblərlə də ifadə olunur. Məs.: Bu dil **əcdadlarımı-  
zin bizə qoyub getdiyi ən qiymətli** mirasdır.

**Ədəbiyyat:**

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, “Şərq-Qərb”, 2007, s.140-149
2. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, ADPU-nun nəşri, 1999, s.45-52
3. Q.Ş.Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, “Aspoliqraf LTD” MMC, 2004, s.124-135
4. Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili. Cümlə üzvləri. Bakı, Azərnəşr, 1947, s.61-70
5. K.Abdulla. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı, MTM-Innovation, 2016, s.133-134
6. Müasir Azərbaycan dilinin sintaksisindən praktikum. Bakı, ADU-nun nəşri, 1978, s.18-20

## ZƏRFLİK



**Zərflik haqqında məlumat.** Zərflik cümlədə əsasən feili xəbərə, həmçinin adlarla, xüsusiylə, sıfətlərlə ifadə olunan ismi xəbərə aid olub, hərəkət və əlamətin icra və meydana çıxma tərzini, zamanını, yerini, kəmiyyətini, səbəbini, məqsədini, şərtini, dərəcəsini və s. bildirən II dərəcəli üzvdür. Məsələn:

*Azad könüllər oldu artıq sənin yerin gül!*

*Açı-acı gülərdin, indi şirin - şirin gül!* (S.Rüstəm)

**Qafar dayı söz alıb ayağa duranda salonu gurultulu alqış  
səsləri bürüdü. Biz onun yolunu çox gözlədik. O, acıdan  
ölməmək üçün arpa əkərdi.**

Zərflik daha çox feili xəbərlə bağlı olur. Lakin zərfliyin bir sıra növləri, xüsusən, zaman və yer zərflikləri ismi xəbərlə əlaqələnir. Məsələn: **İndi o, uzaq bir kənddə müəllimədir. O da  
neft mədənlərində mühəndisdir.**

Zərflik xəbər zonasında aid olduğu üçün, adətən mübtəda ilə xəbər arasında yerləşir. Zərfliyin əksər növləri bu tələbə cavab versə də, bəzi növləri, xüsusən, zaman, yer, qarşılaşdırma zərflikləri daha çox cümlənin əvvəlinə meyil edir. Məsələn: **Vaxtilə o, Xana qulaq asmağı hər seydən üstün tutardı. Son  
dərəcə yorğun olduğunu baxmayaraq uzun müddət yata bilmədi.**

**Zərfliyin ifadə vasitələri.** Zərfliyin ifadə vasitələrindən zərfliyin ayrı-ayrı məna növlərindən danışarkən geniş bəhs edəcəyik. Lakin indi zərfliyin ifadə vasitələri ilə bağlı bəzi

spesifik cəhətləri nəzərdən keçirək. Zərfliyin bir sıra növləri, məsələn, yer zərflikləri yer bildirən isimlərlə çox ifadə olunduğu halda, başqa növləri bu cür isimlərlə ifadə oluna bilmir. Bundan başqa, tərzi-hərəkət, zaman, səbəb zərflikləri daha çox feili bağlama və feili bağlama tərkibləri ilə ifadə olunur. Ancaq yer zərflikləri feili bağlama ilə ifadə olunmur. Yaxud qarşılaşdırma və şərt zərflikləri yalnız xüsusiləşmiş tərkiblərlə ifadə olunur. Yeri gəlmışkən, qeyd edək ki, qarşılaşdırma və şərt zərfliklərinin yalnız quruluşu mürəkkəb olur. Ona görə ki, onlar xüsusiləşmiş tərkiblərlə ifadə olunur.

**Zərfliyin quruluşu.** Zərflik quruluşca *sadə* və *mürəkkəb* olur. Sadə zərfliklər bir vahidlə, yəni sadə, düzəltmə, mürəkkəb sözlərlə ifadə olunur. Məsələn: *Atan öldü cəbhələrdə, Sən almadın sorağını. Qıvrıla-qıvrıla dəyir daşlara.* (S.Vurğun) *Əşrəf anasından ayrılmır, gecələr həyətdə, çardağın altında yer salıb onunla yanaşı yatırdı.* (İ.Şıxlı) *Şamxal atasını görəndə qeyri-ixtiyari ayağa qalxdı.* (İ.Şıxlı) *Yaz aylarında gurlayıb-çağlayan Alagöz çayı indi sap kimi nazilib sakit-sakit axırdı.* (İ.Şıxlı) *O, həmisəki kimi astadan, ancaq ürəkdən güldü.* (İ.Şıxlı) *Zeynəb daha ucadan qəhqəhə çəkdi və hiyləgərcəsinə gözlərini oynatdı.* (İ.Şıxlı)

Mürəkkəb zərfliklər feili bağlama, feili sıfət və məsədər tərkibləri, III, II növ təyini söz birləşmələri ilə (bəzən I növ təyini söz birləşmələri ilə) ifadə olunur. Məsələn: *At gah dal ayaqları üstə fırlanaraq oynayırdı.* *Pakızə xala oğlunun sözlerini dinlədikcə kövrəlir, başını asta-asta yırğalayırdı.* (S.Qədirzadə) *Həmişə Qoridən qayydanda atan onun qabağına adam göndərərdi.* (İ.Şıxlı) *Yaşı əllini ötdüyü halda saçlarına dən düşməmişdir.* *Mən onu uşaqqan sanatoriyasında gördüm.* Əbil *içəri girəndə* Ədalət Kərimli *seyfin qarşısında* oturmuşdu. (Ə.Babayeva)

**Qeyd:** *Təyin kimi, zərfliklər də "bir" sözü ilə işlənə bilir.* Bizə məlum idi ki, **bir** sözü həm təyindən əvvəl, həm də sonra gəlib təyinə aid olur. Zərflikdə isə belədir: **bir** sözü yalnız zərflikdən əvvəl gəldikdə zərfliyə aid ola bilir. Məsələn: *Yaziq bir top kimi qalxır* yerindən. **Bir səhər** bağlarda gəzməyə gedərdik. "Bir" sözü zərfdən sonra işlənərsə zərfliyə aid olmur. Məsələn: **Səhər** bir bağlarda gəzməyə gedərdik.

**Zərfliyin məna növləri.** Zərfliyin məna növləri aşağıdakılardır: Tərzi-hərəkət, zaman, yer, miqdar, səbəb, məqsəd, şərt, qarşılaşdırma, dərəcə zərflikləri.

**Tərzi-hərəkət zərfliyi** işin icra tərzini, vəziyyətini bildirir. Bu zərfliklər tərzi-hərəkət zərfli, feili bağlama, feili bağlama tərkibləri, qoşmalı isimlər, qoşmalı frazeoloji vahidlərlə ifadə oluna bilir. Məsələn: *Tələba mühazirəni nöqtəbənöqtə yazırdı.* *Tükəzban xala sakitcə gözlərini qiyib gələn adama baxdı və bir-dən qollarını açıb oğlunun qabağına yüyürdü.* (İ.Şıxlı) *İmran tə-əccübə ona baxdı.* (İ.Şıxlı) *Qapılar taybatay açılmışdı.* *Doldurur qəlyanı gülümşəyərək.* *Bulağın suyu göy otların arası ilə şırıldaya-şırıldaya axırdı.* (İ.Şıxlı) *Pakızə qaça-qaça doqqaza çıxdı.* (İ.Şıxlı) *Əli çənəsində ellər gözəli.* **Dinləyə - dinləyə oxaylar de-**yir. (S.Vurğun) *Hiss edirdim ki, zaldakılar bir an belə nəfəslərini çəkmədən məni dinləyirlər.* *Zəngdən əvvəl məktəbin həyatında qoşa-qoşa gəzərək dərslərini təkrar edərdilər.* (İ.Şıxlı) *Onlar hər səhər günəşlə birləşdə oyanar, al-əlvən çiçəkli meyvə ağaclarının altından keçərək məktəbə gedərdilər.* (İ.Şıxlı) *Zeynəb İmranın etirazına baxmadan onun üstünü təmizlədi, sonra da Tükəzban xalaya üzünü tutdu.* (İ.Şıxlı)

Qeyd etməliyik ki, *ilə* qoşması konkret isimlərə qoşularkən vasitəli tamamlığın ifadəsinə xidmət edir: **Balta ilə doğradım.** **Qələm ilə yardım.** **Traktor ilə şumladım.** *Fazıl dala çəkilib əlini*

gözlərinin üstünə qoydu, **diqqətlə** şahin üzünə bir neçə saniyə baxdı. (Ə.Haqverdiyev) Lakin **ilə** qoşması mücərrəd isimlərə qoşulduqda işin icra tərzini bildirir və zərflik kimi çıxış edir. Məsələn: **Cəsarətlə dedim. Zorla danışdım. Məhəbbətlə dedim. Güclə razılaşdım.** Almaz **diqqətlə** Mirzə Səməndəri dinləyir və ona yanaşın acı bir istehza ilə, hiddətlə tüpürür. (C.Cabbarlı)

**Qeyd:** Bəzən konkret isimlər mücərrədləşərək **ilə** qoşması ilə işlənir və zərflik vəzifəsində çıxış edir. Məsələn: Qonağı **düz-cörəklə** qarşıladılar. Bəzən isə mücərrəd isim konkret məna ifadə edərək tamamlı kimi çıxış edə bilir. Məsələn: Fərhad **məhəbbətlə** dağlı uçurdu.

Yuxarıda qeyd etdiyimiz kimi, tərzi-hərəkət zərflikləri frazeoloji vahidlərlə də ifadə olunur. Məsələn: *Mehdi yola baxdı, qulağı səsdə.*

Tərzi-hərəkət zərfliklərinin bir sıra məna növləri vardır: İşin, hərəkətin keyfiyyətini bildirən tərzi-hərəkət zərflikləri, müqayisə bildirən tərzi-hərəkət zərflikləri, hal-vəziyyəti əks etdirən zərfliklər.

İşin, hərəkətin keyfiyyətini bildirən tərzi-hərəkət zərfliyi sıfırla, zərf kimi dərk olunan sözlərlə və frazeoloji vahidlərlə ifadə oluna bilir. Məsələn: *Sənin zülmün sükut edirmi ki, mən sakit dayanım.* (C.Cabbarlı) *Fazili – Dərbənd bu haləti görüb ucadan qışqirdi.* (Ə.Haqverdiyev) Bir saatdır gəlmışəm, mənə **dürüst** cavab vermir. (N.Nərimanov) *Bəy də çox hırslı durub, atını minib getdi.* (Ə.Haqverdiyev) Amerika, **yaxşı** dinlə, bu qatarın ilk səsini. **Gözəl** durub, **gözəl** gəzib, **gözəl** bax, Onlar yarınc, **yarıt** yaşıyıldalar. Sonra da **astaca** boşqabin böyründə süfrəyə qoydu. (Ə.Babayeva) **Yaxşı** deyiblər ki, qəzəb **pis** məsləhətçidir. (Ə.Babayeva)

Müqayisə bildirən tərzi-hərəkət zərflikləri də işin, hərəkətin icra tərzini bildirir. Lakin bunların məzmununda bir obrazlılıq, bənzətmə olur. Müqayisə bildirən tərzi-hərəkət zərfliyi *kimi*, *qədər*, *tək*, *təki* və s. qoşmanın artırıldığı söz və birləşmələrlə ifadə olunur. Məsələn: *Gəzir dərdli* kimi, *biqərar* kimi; Əzəmətli *Neva da axırdı, ağır-agır dünyadan küşmüs* kimi. *Dərdi* gərək açıb ağardasan, saxlaşan ürəyi *dəmrov* kimi yeyər, dərdini gizlədən dərman tapmaz deyərlər. (Ə.Babayeva) *Bacalardan burulaburula qalxan tüstü duman* kimi kəndin üzərinə yayılmışdı. (İ.Şixli) *Donu açılan yolun palçığı saqqız* kimi ayağa yapışdı. (İ.Şixli) *Arxin dumduru suyu şir-şir buzları yiğişdirib apardıqca onlar cılıklənmiş şüşə* kimi cingildəyirdi. (İ.Şixli) *Güman edirəm ki, biz onunla yeni bir dost* kimi görüşəcəyik. (İ.Əfəndiyev)

Tərzi-hərəkət zərfliyinin bir qismi işin, hərəkətin icra tərzini bildirməklə yanaşı, iş görünən özünün də hal-vəziyyətini əks etdirir. Məs.: **Qiçları əsə-əsə qapıya yaxınlaşdı.** Bu cür tərzi - hərəkət zərflikləri feili bağlama və feili bağlama tərkibləri ilə daha çox ifadə olunur. Bəzən isə tərzi-hərəkət zərfliyi **vəziyyətdə, şəkildə, halda, tərzdə** sözlerinin qoşulduğu ifadələrlə ifadə oluna bilir. Məsələn: *O, çox kədərli vəziyyətdə* dayanmışdır; *İclasdan tutqun halda* çıxdı.

**Zaman zərfliyi.** Zaman zərfliyi işin, hərəkətin və eyni zamanدا əlamətin müəyyən bir zamanla bağlı olduğunu bildirir: *nə vaxt? haçan? nə vaxtadək? haçandan haçana?* və s. kimi suallarından birinə cavab verir. Zaman zərfliyinin ifadə vasitələri aşağıdakılardır.

1. Zaman zərfliyi ilk növbədə sadə, düzəltmə, mürəkkəb zaman zərfi ilə ifadə olunur. Məsələn: **Sabah uşaqların müəlliməsini qonaq çağırmaq istəyirəm.** Dedi ki, çək bundan əlini, bu **çoxdan** ölüb. **Alişiram gecələr** masa arxasında mən, saçlarım da ağarır, qəlbimin atəşindən. (B.Vahabzadə) *Elə indimi gəlirsən?* (İ.Şixli) **Axşam** qonaqlar cəm oldular, **bir azdan sonra** bəy də iki nəfər

*adamları ilə təşrif gətirdi. (Ə.Haqverdiyev) Gecə-gündüz, səhər-axşam, mən yazıram, oxuyuram. (B.Vahabzadə)*

*Könül sərrafları, söz sərrafları*

*Dərdlinin dərdini qanib həmişə. (B.Vahabzadə)*

2. Zaman zərfliyinin mühüm ifadə vasitəsindən biri də zaman mənalı isimlərdir. Bunlar zaman zərfliyi vəzifəsində o qədər geniş işlənir ki, hətta bir çox hallarda zaman zərflikləri ilə qarışdırılır. Məsələn:

*Meşələr, meşələr, doğurdan da siz,*

*Yayda da, qışda da bir baharsınız! (S.Vurğun)*

*Yayda yaylağımdır, qışda oylağım,*

*Yazda seyrangahım bu dağlar mənim! (A.Ələsgər)*

*Yazda yaşıł geyər yaşıł bulaqlar*

*Payızda boşalar bağçalar, bağlar. (H.Arif)*

*Mən Azərlə uşaqlıqdan tanış idim. İmran Zeynəbi uşaqlıqdan tanrıyırı. (İ.Şixlı) Məktəbə gedib-gəldiyi günləri, qışda bir-birlərini qara basdıqlarını, yaz aylarında çəmənlikdə oynayıb kolların dibindən bənövşə yiğdiqlarını yadına saldı. (İ.Şixlı)*

3. Dilimizdə bir sıra zaman mənalı qoşmalar vardır ki, (məsələn, əvvəl, sonra, qabaq, bəri və s.) bunlar bir sıra söz və birləşmələrə qoşularaq zaman zərfliyi vəzifəsində çıxış edir. Məsələn: *Pələng nərə çəkir hücumundan qabaq. On dəfə demişəm bayaqdan bəri sözümüz baxmırısan. Bəs molla deyirdi, bir həftədən sonra məlum olacaqdır.* (N.Nərimanov) *İndi o vaxtdan bəri hər bahar o tək məzar üstündə bir bülbül oxuyur.* (İ.Əfəndiyev) *Mən Güney qışlaqdan çıxandan bəri həyatımın bu kədərli sərgüzəştü haqqında kimsəyə bir söz deməmişəm.* (İ.Əfəndiyev) *Ayrılıqdan sonra doğma yerlər ona daha gözəl görünürdü.* (İ.Şixlı) *Bir az bundan əvvəl çıxmamışdım?* (İ.Şixlı)

4. Zaman zərfliyinin ifadə vasitələrindən biri də təyini söz birləşmələridir. I növ təyini söz birləşmələrinin tərəfləri, adətən

ayrı-ayrılıqda cümlə üzvləri olur. Lakin tərəflərdən biri, xüsusilə ikincisi çox zaman semantik cəhətdən zəifləyir. Bu zaman tərəflər bir-birindən ayrılmır və nəticədə birlikdə zaman zərfliyi kimi çıxış edir. Məsələn: *Birinci addımda lovğalananlar, ikinci addımda yixilacaqlar. Sən yaman gündə öz ilqarından ayrı düşmə.*

II, III növ təyini söz birləşmələri cümlədə tez-tez zaman zərfliyi kimi çıxış edir. Məsələn: *Əriyir yaz günü güzeydəki qar. Hələ bu müzakirələr ilin əvvəlindən başlanmışdı. Gecənin mehribanlığında bir intəhasızlıq, bir ehtişam var idi.* (İ.Əfəndiyev)

5. Zaman zərfliyinin əsas ifadə vasitələrindən biri də feili bağlama və feili bağlama tərkibidir. Məsələn: *Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.* (Sabir) *Səhər məni yola salanda camaatın qarşısında ağlaşan səndən inciyərəm. Yarğanın qasında at kişnəyəndə ərinin gəldiyini hiss etdi.* (İ.Şixli) *Biz dəyirmandan çıxbı gedəndə, Qədir qaqqıldayıb ucadan gülərək – siz ölüsiniz – dedi.* (İ.Əfəndiyev)

6. Bəzən sonu **an**, **vaxt**, **zaman** sözləri ilə bitən feili tərkibi də cümlədə zaman zərfliyi olur. Məsələn: *Bir gün meşədə gəzdiyimiz zaman Ülkər doluxsunmuş halda mənə dedi. Geniş qəlbiniz şirin bir yuxu kimi məni cəzb etdiyi zaman dirnaqlarımla sinəmi didərək hönkür-hönkür ağladım.* (İ.Əfəndiyev) *Məktəbdə oxuduğu vaxt qış və yay tətillərində yoldaşları ilə şəhərə həmin bu kəsə ciğirlə gəlib-gedərdi.* (İ.Şixli)

Zaman zərfliyinin bir sıra məna növləri var. Bunlar aşağıdakılardır:

1. Zaman zərfliyinin bir qismi ümumi zaman məzmununa malik olur. Məsələn: *Qəm çəkmə, Musa dayı, dünya həmişə belə qalmaz.*

2. Zaman zərfliyinin bir qismi işin, çıxış başlangıç zamanını bildirir və *haçandan?*sualına cavab verir. Məsələn:

*Dedi: bilməz idim binadan, başdan,*

*Öyrənmişəm gözü çıxmış qardaşdan.* (Q.Zakir)

3. Zaman zərfliyinin bir qismi işin qurtaracaq zamanını bildirir. Məsələn: **Ordan bura gəlinçə bir az ömür qazandım.**

4. Zaman zərfliyinin bir qismi işin həm başlangıcı, həm də qurtaracaq zamanını bildirir. Məs.: **Səhərdən axşama qədər külək məni vurmasa, gecələr rahat yuxum gəlməz.**

**Yer zərfliyi.** Yer zərflikləri işin, hərəkətin icra olunduğu yeri, hərəkətin istiqamətinin başlangıç və qurtaracaq nöqtəsini, işin, hərəkətin keçdiyi yolu və əşyanın tutduğu sahəni bildirir. **Haraya?, haradan?, haraya kimi?, haradan haraya?, hara ilə?** suallarından birinə cavab verir. Yer zərfliyinin bir sıra məna növləri vardır. Bunlar aşağıdakılardır:

1. Yer zərfliklərinin bir qismi işin, hərəkətin icra olunduğu yeri və əşyanın yerləşdiyi sahəni bildirir. Yer zərfliyinin bu növü ismin yerlik halında olan yer zərfləri, yer bildirən isimlər, təyini söz birləşmələri, frazeoloji vahidlər və s. ilə ifadə olunur, işin, hərəkətin icra olunduğu yeri bildirir. Məs.: *İndi mən səni burda körpə çağlarında təsəvvür edirəm. Uçdum, qanadlarım bərkidi göydə. Hökmər yeddi qızıl dirəkli çadırda, yeddi tirmə döşək üstündə əyləşdi.* (İ.Əfəndiyev) *O, ayaqlarını cütləyərək xalcanın üstündə süzürdü. Yarməmməd Rüstəm kişiyə şoferin yanında yer hazırlamışdı.* (M.İbrahimov) *Mühəribə Bağdadın qulağının dibində gedirdi. Belə bir gözəl vaxtda ağacın altında, otun üstündə bir universitet tələbəsi, "student" əyləşmişdi və hərdən bir öz ətrafına nəzər yetirib fikrə gedirdi.* (N.Nərimanov) *Bəy içəri buyurub gördü ki, samovar stolun üstündə qaynamaqdadır və xanım da samovarın yanında əyləşib.* (Ə.Haqverdiyev) *Yolda yazmışam, pis xətt düşübdür, inşallah Peterburqa gedəndə bir neçə yerini düzəldib verərəm oxuyarsan.* (N.Nərimanov) Lakin elə bu vaxt şahin qorxunc veziri Taygöz Yusif içəri girib **hökmdarın**

*hüzurunda* yərə qədər təzim etdi. (İ.Əfəndiyev) *Qar ayaqlarının altında* xarıldayı, islanmış ot kökləri əzilirdi. (İ.Şixlı) *Elə bu vaxt qarı yara-yara gələn "Pobeda" idarənin qabağında* dayandı. (İ.Şixlı)

2. Yer zərflikləri işin, hərəkətin istiqamətini bildirir. İstiqamət bildirən yer zərflikləri ismin yönük halında olan yer zərflikləri, yer bildirən isimlər, təyini söz birləşmələri və frazeoloji vahidlərlə ifadə olunur. Məs.: **Oraya nə təhər gəlim, pəncərədən gəlsəm görərlər.** *Uzaqdan qara nöqtələri andıran heyvanlar çöllərə səpələnmişdi.* (İ.Şixlı) *Bir azdan o üzə adlayıb, qarla örtülü qoruğa* keçdi. (İ.Şixlı) *Yaşarmış gözlərimi yana çevirib həyətə çıxdım. Sanki atası yumruğu Qaraşın kürəyinə yox, Pərişanın ürəyinin başına endirmişdi.* (M.İbrahimov) *Onu canlı döyüş meydənindən ayırib, dörd divar arasına qapadılar. Yaxşı, bəs oraya köçüm? Oraya düşənин heç sümüyü də ələ gəlməzdi.* (İ.Şixlı)

3. Yer zərfliklərinin bir qismi işin çıxış nöqtəsini bildirir. Yer zərfliyinin bu növü çıxışlıq halda olan yer zərfləri, yer bildirən isimlər, təyini söz birləşmələri və s. ilə ifadə olunur. Məs.: *Rədd ol buradan ağlama zar-zar, dilənci. Elçilər bir gün sənə yoldan salam göndərər.* Bir gün **Şeyx Şəbanın çəpərinin yanından** ötürdüm. Bir göz qırpmında **sahildən araləndi.** (İ.Şixlı)

4. Yer zərfliklərinin bir qismi işin, hərəkətin varacağı, çatacağı son nöqtəni bildirir. Yer zərfliklərinin bu növü **kimi, qədər, tək, can, cən** və s. hədud bildirən qoşmaların artırıldığı sözlər və birləşmələrlə ifadə olunur. Məs.: *Şöhrətimiz qalxıb indi ulduzlara, aya kimi. Yol qalanın içərisinədək uzanırdı.*

5. Yer zərfliklərinin bir qismi işin, hərəkətin həm başlangıç, həm də qurtaracağı nöqtəni bildirir. Birincisi çıxışlıq, ikincisi yönük halda olan sözlərlə ifadə olunur və **haradan?, haraya kimi?** suallarına cavab verir. Məs.: *Bu gəmi arxadan cəbhəyə qoşun, cəbhədən arxaya yaralı daşıyırdı. Sahildən ortaya qədər suyun üzü sakit idi.*

6. Yer zərfliklərinin bir qismi hərəkətin, işin keçdiyi yolu bildirir. Məs.: *Söyüd ağacının kölgəsi ilə iki adam gedirdi.*

**Səbəb zərfliyi.** Səbəb zərfliyi işin, hərəkətin, əlamətin icra və meydana çıxmama səbəbini bildirir. **Niyə?, nə üçün?, nədən ötrü?** suallarından birinə cavab verir. Məs.: *Uşaqlar qorxaraq arabaların böyürünə qısqıldılar. Vətənini belə görçək qeyrətindən ağıladı.* (S.Rüstəm) **Xəstə olduğu üçün rəngi solğun idi.**

Səbəb zərfliyinin ifadə vasitələri aşağıdakılardır.

1. Səbəb zərflikləri ən çox feili bağlama və feili bağlama tərkibləri ilə ifadə olunur. Məs.: *Onlar qorxaraq geri çəkildilər. Hə, Maya bacı, nənəm bunun dəcəlliyyini görüb açıqlandı.* (M.İbrahimov) *İmrən özü də çox zaman onun zarafatına dözə bilməyərək qas-qabığını sallayırdı.* (İ.Şixlı) *İmrən onun yeni bir söz deyəcəyindən qorxaraq tez çamadanı götürdü.* (İ.Şixlı)

2. Səbəb zərflikləri **üçün, ötrü, görə** qoşmaları artırılmış sözlər və birləşmələrlə daha çox ifadə olunur. Məs.: *Güman elədim ki, sərt danışlığı üçün peşiman olub könülümü alır.* (Ə.Vəliyev) *Aynanın əri Tapdıq Cəfərovu niyə tutdurmusan? Yorulduğu üçün evə qayıtmadı.* (İ.Şixlı) *Mən zəifliyimə qalib gələ bilmədiyim üçün özümü məzəmmət elədim.* (İ.Əfəndiyev) *Bircə dəfə ağzını açıb iclasda sənin əlehyinə iki kəlmə söz dediyinə görə incimişdi.* Bu gün cümə günü olduğuna görə Şah Abbas məscidinə getdim. (Ə.Haqverdiyev) *Mən istərdim ki, "daş kimi" yatdığını üçün Bəyim məni məzəmmət etsin aramızda giley-güzər olsun.* (İ.Əfəndiyev)

3. Çıxışlıq halda olan isimlər, məsdər tərkibləri, feili sıfət tərkibləri və təyini söz birləşmələri səbəb zərfliyi ola bilir. Məs.: *Hirsindən bilmirdi ki, nə etsin. Qorxudan rəngi ağarmışdı.* Sonra sükutdan qulaq cingildiyirdi. (İ.Şixlı) *İllər keçdikcə baxımsızlıqdan quruyub solmuş, tapdalanmış və yerlə yeksan edilmişdi.* (İ.Şixlı) *Yollara baxmaqdan gözlərim axdı.* **Gələ bilmədiyindən dostu ilə görüşmədi.** *Qonşuluq üzündən* görəndə bir ötəri salam

verərdim. Cənablar nə qədər acı bir xəbər olsa, bildirməliyəm ki, aktrisa Tamara Pavlova **xəstə olduğunu** bu gecə oyun olmayıacaqdır. (C.Cabbarlı) *Öz el-obasını tərk etdiyindən, təktənha dolanır bayquş bu gün də.* (B.Vahabzadə) **Əl-ayağa dolasan olmadığından işi yaxşı gedirdi.** (İ.Şixli) **Onun başı bu məstlikdən gicəlləndiyindən** harada olduğunu unutmuşdu. (İ.Şixli)

4. Səbəb zərfliklərinin ifadə vasitələrinin biri də **niyə?, nə üçün?, nədən?, nə səbəbə?** və s. kimi sual əvəzlikləridir. Məs.: *Niyə bəs böylə bərəldirsən, a qare, gözüñü.* (Sabir) **Nədən** başın əyilmiştir? **Nədən** qara gözün doluxsunmuşdur? **Nə üçün** şübhə edirsən? – deyə Laçın soruşdu. (İ.Əfəndiyev) *Niyə orda durubsan?* (İ.Şixli)

5. Səbəb zərfliklərinin bir qismi ikinci tərəfi **nəticəsində, üzündən, ucundan, üstündə, sayəsində, səbəbdən** və s. sözlərdən ibarət olan təyini söz birləşmələri ilə ifadə olunur. Məs.: *Görürsən, heç nəyin üstündə bir dava, qışqırıq saldı.* **Əmim** oğlunun sayəsində biz də azad olduq. **Ol səbəbdən** xalq arasında miqdarın yoxdur.

**Məqsəd zərfliyi.** Məqsəd zərfliyi işin, hərəkətin məqsədini bildirir və **niyə?, nə üçün?, nə məqsəddən ötrü?** suallarından birinə cavab verir. Məs.: *Faşistləri əzmək üçün* bu son qəti davada, *Qoy ərmişin ocaqların çoxlu metal, dəmir tunc.*

Məqsəd zərfliyinin ifadə vasitələri aşağıdakılardır:

1. Məqsəd zərflikləri daha çox **üçün, ötrü, görə** qoşmalarının məsərlər, məsər tərkibi və təyini söz birləşmələrinə artırılması yolu ilə ifadə olunur. Məs.: *Yoldaş podpolkovnik, biz göz girmək üçün yox, vətəni müdafiə etmək üçün çalışırıq.* Sizinlə danışmaq üçün orada adamlarımız sizə gözləyirlər. (C.Cabbarlı) *Mən sənin dincliyini, xoş gününü pozmamaq üçün* onsuz da gedəcəyəm. (C.Cabbarlı) *Çərkəz gələcək təhlükənin qarşısını indidən almaq üçün* Xəvərin sədrlik vəzifəsindən imtina etməsini açıqdan-acıqa tələb edir və bu işdən yaxşı nəticə çıxmayaçğını bildirirdi.

(M.Hüseyn) *Mən də onların kefinə soğan doğramamaq üçün hərdən gülümsəyir və işimə davam edirdim.* (İ.Əfəndiyev) *Hidayət uzun get-gəldən canını qurtarmaq üçün yalnız bir yol tapdı.* (M.Hüseyn)

2. Məqsəd zərflikləri yönük halda olan məsdər və məsdər tərkibləri ilə ifadə oluna bilir. Məs.: *Biz bura oxumağa gəlmışik. Gəlmisəm gəzməyə sizin dağları.*

3. Məqsəd zərflikləri daha çox **niyə?**, **nə üçün?**, **nədən ötrü?**, **nə məqsədlə?** və s. sual əvəzlikləri ilə ifadə olunur. Bu sual əvəzlikləri səbəb zərfliyi olur. Qeyd olunan sual əvəzliklərinin səbəb zərfliklərinin səbəb və məqsəd zərflikləri olduğunu mətnə əsasən müyyənləşdirmək mümkündür. Məs.: *Aynanı niyə addımbaşı izləyirik? Seirləri nə məqsədlə gizləmisiniz?*

4. Məqsəd zərflikləri sonu **deyə** sözü ilə qurtaran bir sıra birləşmələrlə də ifadə olunur. Məs.: *Əmirxani oyatmayır dincəlsin deyə.* (S.Vurğun)

5. Bəzən məqsəd zərfliklərinin ikinci tərəfi **məqsədilə**, **niyətilə**, **uğur**, **yol**, **niyyət**, **bəhanə** və s. kimi sözlərdən ibarət olan söz birləşmələri ilə ifadə olunur. Məs.: *Qonaqları qarşılıamaq məqsədilə biz də həyətə çıxdıq. Maşınlara əl qaldırmadan, doğma yerlərə doyunca baxmaq məqsədilə sağa burulub kənd yoluna düşdü.* (İ.Şixli) *Bu niyyətlə biz də şəhərə yollandıq. O, bu bəhanəylə hər şeydən imtina etdi.*

Səbəb və məqsəd zərflikləri bir-birinə çox yaxındır. Bunlar həm mənasına, həm ifadə vasitələrinə, həm də suallarına görə bir-birinə oxşayır. Məqsəd zərfliklərində adətən səbəb çaları, səbəb zərfliklərində məqsəd çaları olur. Hər ikisi əksərən məsdər və məsdər tərkibləri, **üçün**, **ötrü**, **görə** qosşmaçı sözlər və birləşmələr, sual əvəzlikləri ilə, təyini söz birləşmələri və s. ilə ifadə olunur. Hər ikisi **niyə?**, **nədən ötrü?**, **nə üçün?** suallarından birinə cavab verə bilir. Bu oxşar cəhətləri ilə yanaşı, çox mühüm fərqli cəhətləri də vardır.

1. Səbəb zərfliyi səbəb bildirir və buna görə də səbəb zərfliyinin olduğu cümlələrdə zərfliklərdəki iş xəbərdəki işdən əvvələ aid olur. Xəbərdəki iş bir nəticə kimi çıxış edir. Məs.: *Şadlığından siğışmayır yerə-göyə cümləsində aydın olur ki, o saddr, ona görə də yerə-göyə siğmur.*

Məqsəd zərfliklərinin olduğu cümlələrdə vəziyyət tamamilə əksinədir. Belə cümlələrdə məqsəd zərfliklərinin ifadə etdiyi iş bir məqsəd kimi gələcəyə aid olur. Xəbərdəki iş ondan əvvəl icra olunur. Məs.: *Bəzən dişlərimiz kilitlənərək, Biz ömür uğrunda ömürdən keçdik.* Bu cümlədə məqsəd zərfliyinin ifadə etdiyi iş xəbərdəki işdən sonraya, gələcəyə aid olur.

2. Səbəb zərfliyinin ifadə etdiyi işdə bir kortəbiilik, qeyri – şüurluluq olur. Məqsəd zərfliyinin ifadə etdiyi işdə isə bir şüurluluq olur.

3. Doğrudur, səbəb və məqsəd zərfliklərinin sualları uyğundur. Lakin adətən səbəb zərfliyinə **niyə?**, **nə üçün?**, **nədən ötrü?**, **nə səbəbə?**, məqsəd zərfliyinə isə **niyə?**, **nə üçün?**, **nədən ötrü?**, **nə məqsədə?** sualları müvafiqdir.

4. Səbəb və məqsəd zərfliyi olan sadə cümlələri mürəkkəb cümləyə çevirdikdə səbəb zərfliyi səbəb budaq cümləsinə, məqsəd zərfliyi məqsəd budaq cümləsinə çevirilir. Məs.: *Bizə pənah gətirdiyi üçün onu bağışladım* (səbəb zərfliyidir). Bu cümləni səbəb budaq cümləsinə çevirmək olur: *Onu bağışladım, çünkü bizə pənah gətirmişdi.*

**Ona kömək etmək üçün yiğincağa getdim** (məqsəd zərfliyidir). Bu cümləni məqsəd budaq cümləsinə çevirmək olar: *Yığıncağa getdim ki, ona kömək edəm.*

**Miqdar zərfliyi.** Miqdar zərflikləri işin, hərəkətin icrasının miqdarını bildirir və **nə qədər?**, **neçə-neçə?** və s. suallarından birinə cavab verir. Məs.: *On dəfə demişəm, bayaqdan bəri sözümüzə baxmırısan.*

Miqdar zərfliyi başlıca olaraq işin, hərəkətin miqdarını bildirir. Lakin zərfliyin bu növündə bəzən hərəkətin kəmiyyətini bildirməklə yanaşı, zaman, məkan, çəki, ölçü, dəyər mənaları da müşahidə olunur. Ona görə də bu cür məna incəlikləri nəzərə alınaraq miqdardar zərfliyi bir neçə növə ayrıılır.

1. İşin, hərəkətin miqdarını bildirənlər.
2. Məkan miqdari bildirənlər.
3. Zaman miqdari bildirənlər.
4. Çəki, ölçü, dəyər bildirənlər.

*1. İşin, hərəkətin miqdarını bildirənlər.* Miqdardar zərfliyi əsasən işin, hərəkətin miqdarını, neçə dəfə icra olunduğunu, təkrarən icrasını bildirir və *nə qədər?*, *neçə-neçə?* suallarına cavab verir. Bunlar işin icrasının miqdarını bildirən miqdardar zərfliyidir. Miqdardar zərfliyinin bu növü miqdardar sayıları və zərfərlə, kəsr sayıları ilə, sayıların **ədəd**, **dəfə**, **kərə** və s. sözlərlə birləşməsi ilə, zaman bildirən isimlərə **kimi**, **qədər**, **can**, **cən**, **dək** və s. qoşmaların qoşulması ilə ifadə olunur. Məs.: *Zeynəb xeyli dəyişib gözəlləşmişdi.* (İ.Şixlı) *İmrən, sən Allah, həmişə belə dur, qaşqabaqlı olmaq sənə yaman yaraşır, onda mənim səndən daha çox xoşum gəlir.* (İ.Şixlı) *İmrən daha da əsəbləşib deyərdi.* (İ.Şixlı) *Zərif dodaqları azca aralındı.* (İ.Şixlı) *İmrən azacıq qızarış başı ilə ehmalca Nərgiz müəlliməni göstərdi.* (İ.Şixlı) *Qurd dedi, çox-çox yanıram halına.* *Neçə dəfə sənə demişəm və yenə deyirəm.* *Bir kərə qan müxtəsər, oxutmuram, əl çəkin!* (Sabir) *Bəzi adamlar divandan xırtdayəcək narazıdır.* *Əlli yol çapılıam, yüz yol talanam.* Bir şey deyil dövlət, mal incimərəm. (Aşıq Ələsgər) *Seyr edib yaxını, gah da uzağı, bir az seçə bildim, qarani ağdan.* (B.Vahabzadə) *Tamam iki həftə* dükəni bağlı qaldı. (Ə.Haqverdiyev) *Səksən il* yaşadı, ancaq göylərə doyunca baxmağa macal tapmadı. (B.Vahabzadə) *Anası bir az nəsihət edib, durub getdi.* (Ə.Haqverdiyev) *Bir al, iki ver, harada var bu bolluq?* (atalar sözü) *Az danış, çox çalış.* (atalar sözü) *Cox bil, az danış.* (atalar sözü)

*2. Məkan miqdari bildirənlər.* Məkan miqdarını bildirən miqdardar zərfliyi işin, hərəkətin miqdarını bildirməklə yanaşı, məkan məna çalarına da malik olur. Belələri məkan miqdari bildirən miqdardar zərfliyi adlanır. Miqdardar zərfliyinin bu növü miqdardar zərfəri ilə, sayıların *addım*, *metr*, *kilometr*, *manat*, *qəpik* və s. kimi sözlərlə birləşməsi yolu ilə, məkan mənalı sözlərin *boyu*, *uzunu*, *günü* sözlərinə birləşməsi yolu ilə ifadə olunur. Məs.: *Qaranlıqda xeyli getdim.* **İkiaddım** yeriyir, *ətrafına baxırdı.* *Biz şəhərdən beş kilometr* kənarda yaşayırdıq. *Gün iki cida boyu qalxmışdı* (M.Cəlal).

*3. Zaman miqdari bildirənlər.* Zaman miqdari bildirən miqdardar zərfliyi işin, hərəkətin miqdarını bildirməklə yanaşı, həm də zaman məna çalarına malik olur. Zaman miqdari bildirən miqdardar zərfliyi *nə qədər?*, *nə qədər vaxt?* suallarına cavab verir. Miqdardar zərfliyinin bu növü miqdardar zərfi ilə, zaman mənalı isimlərin sayılarla birləşməsi yolu ilə, qoşmalı zaman mənalı isimlərlə, ikinci tərəfi *boyu*, *uzunu* sözlərindən ibarət təyini söz birləşmələri ilə, təsirlik haldə olan zaman mənalı sözlər və s. ilə ifadə olunur. Məs.: *Biz onun yolunu çox gözlədik.* Əsrlərin yolunu **on** ilə keçməliyik. O, sanki *əsrlərcə* yatıb yuxuya dalmışdır. *Qəzetlər, jurnallar bunu illər uzunu yazdı.* *Günəş bütün günü hər tərəfə od ələdi.* Onlar küsərlər, ayrılırlar, *uzaq başı bir gün, ya bir həftə* keçər, sonra hər şeyi unudub barişarlar. (Y.V.Çəmənzəminli)

*4. Çəki, ölçü, dəyər bildirənlər.* Çəki, ölçü, dəyər bildirən miqdardar zərfliyi *neçəyə?*, *neçədən?* suallarına cavab verir. Əksərən *olmaq*, *satmaq*, *yükləmək*, *başlamaq* kimi feillərlə əlaqələnir. Miqdardar zərfliyinin bu növü sayıların *manat*, *qəpik* və s. sözlərlə əlaqələnməsi yolu ilə, sual əvəzlikləri ilə ifadə oluna bilir. Məs.: *Heç olmasa yeddi manata sataram.* *Qəndi indi mənə neçəyə verəcəksən?* **Səkkiz saata bir vaqonu güclə boşaldırdılar.**

*Dərəcə zərfliyi.* Dərəcə zərflikləri hərəkətin və əlamətin dərəcəsini bildirir və *nə dərəcə?*, *nə dərəcədə?* suallarından birinə cavab verir. Əksərən ismi xəbərlə, xüsusən sıfətlə ifadə olunan

ismi xəbərlə bağlı olur. Dərəcə zərflikləri əksərən *tamam*, *tamamilə*, *büsbüütün*, *bütün*, *sonsuz* və s. kimi sözlərlə ifadə olunur. Məs.: *Mən sizinlə tamamilə raziyam. Amma indi tamamilə dəyişmişid.* (C.Cabbarlı) *Öz varlığımu belə büsbütün unutmuşdum.* (S.Qədirzadə) *İlk günlər arabir xatırladığım texnikum yoldaşlarım, müəllimlərim **tamam** yadımdan çıxmışdı.* (S.Qədirzadə) *Əridi sinəmdə **tamam** yağ, gəlin. O qədər acıqlanırkı ki, başının ağrısından bir kəlmə söz deyə bilmirdi.* Söz yoxdur ki, sənin övrətin sənin malindr, **tamaman** sənin ixtiyarındadır. (Ə.Haqverdiyev) *İndi o yazışq özü büsbütün gözündən düşmüşdü.* (C.Cabbarlı) *Onu büsbütün Aydına tapşıracağam, onda razi qalarsanmı?* (C.Cabbarlı) *İndi isə **tamamilə** inanırdı.* (C.Cabbarlı)

Dərəcə zərfliyi bəzən ikinci tərəfi *dərəcə* sözü ilə ifadə olunan söz birləşmələri ilə ifadə olunur. Məs.: *O, artıq dərəcədə özünü xoşbəxt sayırdı. Direktor nəzərə çarpacaq dərəcədə qızardı.* (S.Əhmədov)

**Şərt zərfliyi.** Şərt zərfliyi işin, hərəkətin icrasını şərtləndirən səbəbi bildirir. Şərt zərfliyi adətən müəyyən bir suala cavab vermir, təqribi *olaraq nə şərtlə?*, *hansi şərtlə?* suallarını vermək mümkündür. Şərt zərfliyi əksərən ikinci tərəfi ilə qoşmalı şərt sözündən ibarət birləşmələrlə ifadə olunur. Məs.: *Bəs **hansi şərtlə** işləməyə razi oldu. Anamın razılığı şərti ilə mən də gedərəm. Mən **bir şərtlə** sənin evinə gələrəm.* (M.İbrahimov)

Şərt zərfliyi *yerdə*, *təqdirdə* sözlərdən ibarət olan xüsusi tərkiblərlə də ifadə olunur. Məs.: **Böyük danışan yerdə** kiçik susar. (S.Qədirzadə) **İş olmayan yerdə** bunun özü də bir işdir. **Lazım gəldiyi təqdirdə** sizə də icazə veriləcək.

Şərt zərfliyi bəzi xüsusiləşmiş feili bağlama tərkibləri ilə ifadə oluna bilir. Məs.: **Lazım gəldikdə** göz yaşlarını şən qəhqəhələrlə *əvəz edə* bilərsən. (İ.Əfəndiyev) *Qırat döşünə çatmamış, buraxmam səni, bəzirgan.* ("Koroğlu") **Özü razi olandan sonra** kim *nə deyə bilər!*

**Qarşılaşdırma zərfliyi.** Qarşılaşdırma zərfliyi (qarşılaşdırma, güzəşt zərflikləri də deməkdir) işin icrasına, əlamətin meydana çıxmasına qarşı duran və ya bu halda olsa güzəştə gedən səbəbi bildirir. Qarşılaşdırma zərfliyi də konkret bir suala cavab verə bilmir və bu zərfliyə *nə ola-ola?*, *nə olduğu halda?*, *nə olduğuna baxmayaraq?* tipli təqribi sualları vermək mümkündür. Qarşılaşdırma zərfliyi əksərən *baxmayaraq*, *halda* və s. kimi sözlərin iştirak etdiyi xüsusi tərkiblər ilə ifadə olunur. Başqa feili bağlama tərkibləri də xüsusiləşib qarşılaşanda qarşılaşdırma zərfliyi ola bilir. Məs.: *Cox çalışdığınına baxmayaraq işə düzələ bilmədi. Dilara qışın soyuğuna baxmayaraq, bir cırıq köynəyi ilə onu qarşılıyib ətəyindən yapışdı.* (C.Cabbarlı) **Havanın sazaq olmasına baxmayaraq** enli kürəyinin ortası tərləmişdi. (İ.Sıxlı) **Ayaqları palçıqlı olduğu halda** xalçanın üstü ilə addımlayırdı. Ya rəbbi, bir kəsə pislik etmədiyimiz **halda** yenə bizə zülm edirlər. (C.Cabbarlı) **Tonqal dura-dura** papirosu niyə spička ilə yandırırsan?

Bəzən qarşılaşdırma zərfliyi sonu *bərabər*, *əvəzinə*, *baxmayaraq*, *halda* və s. tipli sözlərlə qurulan xüsusiləşmiş tərkiblərlə də ifadə olunur. Məs.: *Nəticə çıxarmaq əvəzinə* gülürsünüz. **Bütün bu çətinliklərlə bərabər** necə nikbin idi.

**Qeyd:** Sadə cümlənin sintaktik təhlili zamanı aşağıdakı qaydaları yerinə yetirmək lazımdır.

1. Sadə cümləni düzgün intonasiya ilə oxuduğdan sonra onun qrammatik əsası (baş üzvləri) göstərilir, sadə cümlə olduğu müəyyənləşdirilir.
2. Sadə cümlənin məqsəd və intonasiyaya görə növü göstərilir: *nəqli*, *sual*, *əmr* və ya *nida* cümləsi olduğu müəyyənləşdirilir.
3. Sadə cümlənin quruluşu göstərilir:
  - a) cütərkibli və ya təktərkibli olması;
  - b) müxtəsər və ya geniş cümlə olması;

- c) bütöv və ya yarımcıq cümlə olması.
4. Əgər sadə cümlədə həmcins üzvlər, xüsusiləşmələr, xitablar, ara sözlər varsa, onların hər birini də qeyd etmək lazımdır.
  5. Sadə cümlə üzvlərinə görə təhlil edilir və hər bir üzvün ifadə vasitələri göstərilir.
  6. Sadə cümlə üzvlərinə görə təhlil edilərkən birinci cümlənin qrammatik əsası olan xəbər, sonra mübtəda, daha sonra xəbər zonasından başlayaraq mübtəda zonasına qədər digər ikinci dərəcəli üzvlər (zərflik, tamamlıq, təyin) tapılır və onların hər birinin ifadə vasitələri qeyd olunur.

Sadə cümlənin sintaktik təhlili.

Aşağıdakı cümlənin şifahi və yazılı sintaktik təhlilini nümunə kimi veririk<sup>1</sup>:

**a) Şifahi təhlil:**

*Kəndin yaxınlığında qıvrıla-qıvrıla sürüldəyan çay yeni doğan günəsi gözqamaşdırıcı parlaqlıqla əks etdirirdi.*

1. İfadə məqsədi və intonasiyaya görə nəqli cümlədir.
  2. Quruluşca sadə cümlədir, bir qrammatik əsası var (çay əks etdirirdi).
  3. Çütərkibli cümlədir, genişdir, bütöv cümlədir.
  4. Cümlə üzvlərinə görə:
- Çay nə edirdi? – **Əks etdirirdi**, xəbərdir, feili xəbərdir, mübtəda ilə (çay) uzlaşma əlaqəsindədir, sadə xəbərdir.

<sup>1</sup> Ə.M.Əhmədov. Linquistik təhlil bacarıqları aşılanmasının elmi-metodik əsasları. "Təhsil" nəşriyyatı, Bakı, 1997, s.45-47

Nə əks etdirirdi? – **çay**, mübtədadır, isimlə ifadə olunmuşdur, sadə mübtədadır.

Nəyi əks etdiridi? – **günəsi**, tamamlıqdır, vasitəsiz tamamlıqdır, isimlə ifadə olunmuşdur, xəbərlə idarə əlaqəsindədir, sadə tamamlıqdır.

Necə əks etdirirdi? – **parlaqlıqla**, zərflikdir, tərzi-hərəkət zərfliyidir, zərfə ifadə olunmuşdur, xəbərlə yanaşma əlaqəsindədir, sadə zərflikdir.

Hansi çay? – **kəndin yaxınlığında qıvrıla-qıvrıla sürüldəyan**, təyindir, feili sıfət tərkibi ilə ifadə olunmuşdur, təyin etdiyi üzvlə (mübtəda ilə) yanaşma əlaqəsindədir, mürəkkəb təyindir.

Hansi günəş? **yeni doğan**, təyindir, feili sıfət tərkibi ilə ifadə olunmuşdur, təyin etdiyi üzvlə (tamamlıqla) yanaşma əlaqəsindədir, mürəkkəb təyindir.

Necə parlaqlıqla? – **gözqamaşdırıcı**, təyindir, sıfətlə ifadə olunmuşdur, təyin etdiyi üzvlə (zərfliklə) yanaşma əlaqəsindədir, sadə təyindir.

**b) Yazılı təhlil:**

Yazılı təhlil həm şərti işarələrlə, həm də cədvəl şəklində aparıla bilər. Şərti işarələr aşağıdakı kimi qəbul olunmuşdur:

Mübtəda: \_\_\_\_\_ (bir düz xətlə)

Xəbər: \_\_\_\_\_ (iki düz xətlə)

Tamamlıq: \_\_\_\_\_ (kəsik xətlərlə)

Təyin: \_\_\_\_\_ (dalğalı xətlə)

Zərflik: \_\_\_\_\_ (bir dalğalı, bir düz xətlə)

Həmin cümlənin işarələrlə yazılı təhlili belə aparılır:

*Kəndin yaxınlığında qıvrıla-qıvrıla sürüldəyan çay yeni doğan günəsi gözqamaşdırıcı parlaqlıqla əks etdirirdi.*

*Yuxarıda verdiyimiz təhlil sxemi və nümunələri cüt-tərkibli sadə cümlənin sintaktik təhlilinə aididir.*

*Təktərkibli, bütöv və ya yarımcıq cümlələrin sintaktik təhlili də cüt-tərkibli cümlənin təhlil sxemində olduğu kimi aparılır. Ancaq təktərkibli cümlələrdə cümlənin:*  
a) mübtədə və ya xəbər əsasında əmələ gələn təktərkibli cümlə olduğu və  
b) təktərkibli cümlənin növü qeyd olunur.

*Yarımcıq cümlələrdə:*

a) bütöv cümlələrdən fərqli olaraq, belə cümlələrin yarımcıq olduğu və  
b) hansı üzvlərin buraxılmış olduğu göstərilir.

### Ədəbiyyat:

- Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dil. IV hissə. Sintaksis. Bakı, “Şərq-Qərb”, 2007, s.149-170
- N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, ADPU-nun nəşri, 1999, s.56-66
- Q.Ş.Kazimov. Müasir Azərbaycan dil. Sintaksis. Bakı, “Aspoliqraf LTD” MMC, 2004, s.135-152
- K.Abdulla. Azərbaycan dilinin sintaksisinin nəzəri problemləri. Bakı, MTM-Innovation, 2016, s.131-133
- Müasir Azərbaycan dilinin sintaksisindən praktikum. Bakı, ADU-nun nəşri, 1978, s.20-30
- Ə.Əhmədov. Linqvistik təhlil bacarıqları aşılanmasının elmi-metodik əsasları. “Təhsil” nəşriyyatı, Bakı, 1997, s.45-47

## ƏLAVƏLƏR



**Əlavələr haqqında məlumat.** Əlavələr cümlədə hər hansı bir üzvə aid olmaqla, həmin üzvün dəqiq, aydın izah və ifadə olunmasına xidmət edir. Bu zaman əlavələr aid olduğu cümlə üzvünün vəzifəsini daşıyır. Məsələn:

*Aparır iclası yoldaş Bəxtiyar –*

*Mənim dastanımın baş qəhrəmanı.* (S.Vurğun)

*Yüksəlişim sənə bağlı,*

*Sən – min illik paslı qifil,*

*Mən susuram.* (X.R.Ulutürk)

*Şaftalılar iriləşib budağını əyəndə,*

*Göndərərəm sovqatını – sənən də öz payını.* (S.Vurğun)

*Sentyabrın 22-si ötiüb keçmiş yayın son günü – payızın ilk  
günüdür.* (Anar) *Dekabrin 22-də – ilin ən uzun gecəsində qış  
girir.* (Anar)

Əlavələrin bir qismi asılı olduğu cümlə üzvlərindən xüsusi fasılə və intonasiya ilə ayrıldığı halda, bir qismi fasılə ilə ayrıla bilmir. Buna görə də əlavələr özü iki qrupa ayrılır:

1. Müəyyən fasılə ilə ayrılan, *xüsusiləşən əlavələr*;

2. *Xüsusiləşməyən əlavələr*.

**1.Xüsusiləşən əlavələr.** Asılı olduğu, aid olduğu cümlə üzvlərindən sonra gəlib onun qrammatik əlamətini qəbul edən mənasını konkretləşdirən, ondan xüsusü fasılə və intonasiya ilə ayrılan sözə

və ya söz birləşməsinə xüsusiləşən əlavə deyilir. Bu tərifdə xüsusiləşən əlavənin aşağıdakı cəhətləri nəzərə alınmışdır:

1. Ümumiyyətlə, əlavələr, o cümlədən xüsusiləşən əlavələr bir qayda olaraq asılı olduğu, aid olduğu cümlə üzvündən sonra işlənir.

2. Xüsusiləşən əlavələr asılı olduğu, aid olduğu cümlə üzvünən bir sıra qrammatik xüsusiyyətini qəbul edir və onunla uzlaşır.

3. Xüsusiləşən əlavələr adətən asılı olduğu, aid olduğu cümlə üzvündən aydın fasılə və intonasiya ilə ayrılır.

4. Xüsusiləşən əlavələr asılı olduğu, aid olduğu üzvün mənasını müxtəlif sözlər və birləşmələrlə izah edir, konkretləşdirir, dəqiqləşdirir, genişləndirirlər.

5. Xüsusiləşən əlavələr bir sözlə və ya söz birləşməsi ilə ifadə olunur. Məs.: *Aşağıda – şəhərin gur yerində akademianın yerləşdiyi binanın zərləri qızıl kimi parıldayırdı.* (İ.Əfəndiyev) *Yatmış günəş kimi sirri dərindən, Mavzoley – Leninin böyük məzarı. Bu vətən mülkünü – bu laləzəri bağrıma basıram öz anam deyə.* (S.Vurğun) *Guya o taydan – Cənubdan atıblar, bu üzə çatmayıb, sərhədə dişibdiir.* (S.Rüstəmxanlı) *Varağın bir üzünü boyaboy öz sevinci ilə doldurmuşdu, o biri üzünü onu işə düzəldən xeyirxah adama – Qurbanlıya həsr eləmişdi.* (Ə.Əylisli) *Xüsusən burada – Məmməd Rza bəyin ata-baba yurdunu Qazax mahalında bu tufan daha dəhşətli və qorxulu olacaqdır.* (M.İbrahimov) *Burada – saysız-hesabsız böyürtkən kollarının arxasında üstünnü, dörd yanını kol basmış, tikən basmış əzgil ağacının sallaq budaları altında* Əjdər özünə yer eləmişdi. (Ə.Əylisli)

**Əlavə və əlavəli üzv.** Qeyd edək ki, əlavəsi olan üzvü "əlavəli üzv" adlandırmak lazımdır. Yuxarıda qeyd etdiyimiz kimi, əlavə əlavəli üzvün qrammatik xüsusiyyətini qəbul edir və onunla şəxsə, kəmiyyətə, ismin hallarına görə uzlaşır. Məs.: *Al geymiş Bakıda – bizim paytaxtda, Hər ulduz parlayır bir çəmən kimi.* (S.Vurğun) Bu cümlədə əlavəli üzv "Bakıda" sözü yerlik halda

üçüncü şəxsin təkində olduğu üçün onun əlavəsi də *bizim paytaxtda* yerlik halda üçüncü şəxsin təkindədir və onunla hər cəhətdən uzlaşmışdır. Lakin nəzərə almaq lazımdır ki, bəzən əlavə üzv birinci və ya ikinci şəxsə olur. Əlavə olunan isimlə hala, kəmiyyətə görə uzlaşa da, şəxsə görə uzlaşa bilmir və beləliklə, uzlaşma natamam olur. Məs.: *Xüsusi hörmət var bu axşam bizə – Sovet dövlətinin elçilərinə* cümləsində əlavəli üzv birinci şəxsin cəmində yönlük haldadır (bizə sözü). Əlavə isə üçüncü şəxsin cəmində yönlük haldadır (*Sovet dövlətinin elçilərinə*). Beləliklə, şəxsə görə uzlaşma pozulmuşdur. Bəzən cümlədə əlavəli üzvə aid bir yox, eyni zamanda bir neçə əlavə işlənir. Məs.: *Qoy var olsun Azərbaycan – Odlar yurdu, ana vətən. Azərbaycan – bu gözəl və zəngin ölkə tarixdə çox hadisələrin şahidi olmuşdur.*

Əlavə ilə əlavəli üzvü fərqləndirmək lazımdır. Bəzən onlar bir-birinə çox yaxınlaşır, eyniləşirlər. Belə olduqda onları fərqləndirmək çətinlik yaradır. Ancaq onları fərqləndirmək lazımdır. Belə ki, əlavələr əlavəli üzvdən fərqli olaraq ya mötərizəyə alınır, ya da ondan əvvəl tire işarəsi (bəzən vergül işarəsi) qoyulur. Məsələn: "*Dədə Qorqud*" dastanlarında da aşiq (*ozan*) böyük rol oynayır. (M.İbrahimov) *Mirzə Cəlil o söhbətimizdə Bakıdan çox danışdı və bu danışçıdan hiss etdim ki, bu adam Bakını – Azərbaycanın mərkəzini böyük bir məhəbbətlə sevir.* (S.Rəhman) *Nə olub, Murad, ay qağa, dərya tükənməyib ki?* (İ.Əfəndiyev) *Hərgəh mənim oğlumda, Mahmudda namus, qeyrət olsaydı, mənim nişanələrimdən biri onda olsaydı, indiyə qardaşının intiqamı qalmazdı.* (N.Vəzirov) *Mən sizi, hamınızı sevirəm.* (M.İbrahimov) Bu cür əlavələrə paralel əlavələr deyilir.

**Əlavə və əlavəli üzv ilə həmcins üzvlərin oxşar və fərqli xüsusiyyətləri.** Əlavə ilə əlavəli üzv öz xüsusiyyətinə görə həmcins üzvlərə oxşayır. Həmcins üzvlər eyni suala cavab verdiyi kimi, əlavə ilə əlavəli üzv də eyni bir suala cavab verir. Həmcins

üzvlər bir üzv ilə bağlı olduğu kimi, əlavə ilə əlavəli üzv də bir üzvlə bağlı olur. Lakin bunların fərqləri vardır.

1. Əlavə ilə əlavəli üzv eyni bir məfhumun müxtəlif sözlərlə ifadəçiləridir. Məs.: *Günəş – təbiətin xeyirxah qızı*, *Yerlərə yenmədi kəhər atından* (S.Vurğun) misalında *təbiətin xeyirxah qızı* dedikdə *günəş* nəzərdə tutulur. Həmcins üzvlər isə bunlardan fərqli olaraq tamamilə müxtəlif məfhumları ifadə edir. Həmcins üzvlər bir cins məfhumu altında birləşə bilən müxtəlif növ məfhumları bildirir: Məs.: *Ah necə kommunist, necə komsomol, qolçomaq əli ilə doğrulmuşdır* misalında communist, komsomol sözləri kimi. Yaxud: Əfəndim, Şurayı-vükəla binası *əhali, tələbə, əsgər, qadın, çocuq və ixtiyarlar* tərəfindən əhatə olunmuşdur. (C.Cabbarlı) Bu cümlədə *əhali, tələbə, əsgər, qadın, çocuq, ixtiyarlar* sözləri kimi.

2. Həmcins üzvlər sadalama intonasiyası ilə tələffüz edildiyi halda, xüsusiləşən əlavələr əlavəli üzvlərdən aydın fasılə ilə ayrılır. Məsələn, sadalama intonasiyası ilə tələffüz olunan həmcins üzvlər: *Gözəldir, cazibəlidir, məni də cəlb edir, çəkir.* (Anar) *Dava, qalmaqal salmayacaq.* (İ.Şixlı) *Zarafatçı, gülərüz Nəsib dayı Zeynəbi bu vəziyyətdə görüüb gülümsündü.* (İ.Şixlı) Əlavəli üzvlərdən aydın fasılə ilə ayrılan xüsusiləşən əlavələr: *Nərgizə elə gəldi ki, Teymur bir qiraqda, otağın küncündə dayanıb ona baxır.* (İ.Şixlı) Mən *ikiüzlülük etməməyə – briqadadan heç nə gizlətməməyə and içmişdim.* (İ.Əfəndiyev) *Şimaldan, rusların ölkəsindən Şamaxiya, ordan da Gəncəyə kürk, dəri, yun, mum, sirehli libas gəlirdi.* (Elçin)

3. Həmcins üzvlər arasındaki vergülü yazida və, ilə bağlayıcıları ilə əvəz etmək mümkündür. Lakin əlavələrin əlavəsini belə bağlayıcılarla işlətmək olmaz. Əlavələrin əvvəlində olsa - olsa aydınlaşdırma bildirən *yəni* bağlayıcısını işlətmək olar. Müqayisə et: *O, mehriban və şıltaq təbəssümlə əlini Nemətin saçlarına çəkdi.* (Anar) Belə yaxın qohumlar Zivər xanımın *xalası ilə xalası*

*qızlarından ibarət idi.* (Anar) *Şeytan Adəm ilə Həvvani* aldatdı və onlar bugda yeyib cənnətdən qovuldu və *Adəm ilə Həvvanın günahı* təkcə bu oldu ki, bugda yedi, bəs nə üçün *Adəm ilə Həvvanın törəmələri* bu qədər günaha batdı. (Elçin) Gecə kursları qurtardı, arvadlar ilə *kışılər hıqqana-hıqqana* yazıb oxumağa başladılar (İ.Şixlı) *Uzun mübahisələrdən, yəni xeyli çənə-boğaz olandan sonra* Sürəyya onu razi saldı. (Anar) Hə, cənnətdə ki bir az dövran eləyirsən o yan bu yana, sonra uzadırlar səni *xərəyə*, yəni ki çarpayının üstünə. (Anar) *Güləbətin diqqətlə, böyük ehtiyatla onu ondan, yəni Hacidan* qoruyurdu. (M.İbrahimov) *Lövhənin altında, yəni döşəmənin üstündə* dairəvi sink qutu qoyulmuşdu, belə qutularda lent saxlayırdılar, indi isə həmin qutunun yarısı külqabı olmuşdu, papiroş siqaret kötükləri ilə dolu idi. (Anar)

**Xüsusiləşən əlavələrin quruluşu.** Xüsusiləşən əlavələr quruluş etibarilə fərqlənir və müxtəsər, geniş olmaqla iki növə ayrılır. Müxtəsər əlavələr bir cümlə üzvünə uyğun gəlir. Məs.: *Qardaşım ona – Əhmədə xiüsusi qayğı göstərmmişdi. Sevinmiş anamız – Odalar ölkəsi.*

*Tərpənir sahilə – bulaq başına,  
Qoyub səhəngini sahil daşına,  
Seyr edir səslənən ormanlıqları,  
Pozur saçlarını səhər rüzgarı...* (S.Vurğun)

Bir cümlə üzvünə uyğun gələn müxtəsər əlavələr həm bir sözlə, həm də söz birləşmələri ilə ifadə olunur.

Geniş əlavələr ən azı iki və ikidən çox üzvə uyğun gəlir. *Koroğlu – o möhtəşəm dağlar qartalı.* Bu cümlədə əlavə – *o möhtəşəm dağlar qartalı* (*o möhtəşəm*) təyin və (*dağlar qartalı*) mübtədaya uyğun gəlir. Yaxud: *Nəriman bu tozun içində də baba-sını – o səbirli, o ağır danışqılı, ağır hərəkətli nuranı kişini* görürdü, gözünü onun üzvünə dikirdi. (M.Cəlal) Bu cümlədə əlavə – *o səbirli, o ağır danışqılı, ağır hərəkətli nuranı kişini* (*o səbirli, o*

ağır danışıklı, ağır hərəkətli) təyin və (nurani kişini) tamamlığa uyğun gəlir.

Geniş əlavələrdə əsas üzvün əvvəlində (əlavənin əvvəlində) bir və ya bir neçə aydınlaşdırıcı üzv (təyin, tamamlıq, zərflik) iştirak edir.

***Qeyd:** Əlavələrin quruluşu cümlə üzvlərinin quruluşu kimi deyildir. Belə ki, cümlə üzvləri söz birləşmələri ilə ifadə olunduqda quruluşca mürəkkəb olur.*  
**Məsələn:** *Əhmədin əmisi təcrübəli adam idi* cümləsində *Əhmədin əmisi mürəkkəb mübtədadır.* Ancaq *Qurban kişi – Əhmədin əmisi təcrübəli adam idi* cümləsində *Əhmədin əmisi birləşməsi müxtəsər əlavə hesab olunur.* Cümləni *Qurban kişi – tələbə dostum Əhmədin əmisi* şəklində işlətsək, əlavə geniş (mürəkkəb) olacaqdır. Ona görə ki, *Qurban kişi birləşməsinin əlavəsi iki üzvdən ibarətdir – tələbə dostum təyin, Əhmədin əmisi mübtəda.*

Əlavələr iki sözlü, üç sözlü, dörd sözlü, beş sözlü, daha çox sözlü ola bilir<sup>1</sup>. Məsələn: *İsti su (ayaq dincəldən, can dincəldən), bir stəkan piurrangi çay (ev çayı, Sərvinazın çayı), sonra Sərvinazın dadlı atırlı xörəyi. (Ə.Əylisli) Sən demə, İmi özü də yaman zaraftıcıl oğlanmış (suyun lal axanı, adamin yerə baxanı). (İ.Əfəndiyev) Cabbarlı Qorki şeirinin (Abbas Səhhət tərafından tərcüməsinin) vəznini də eyni ilə saxlamışdır. (M.Arif) Əslində Sürmə xala Əzizin anası ilə bu son vaxtlar (onlar bu evə köçəndən sonra) tanış olmuşdu. (S.Rəhman) Ancaq o ağ saçlı qanunları biz – (Günəşdən pay alan qızıl nəslimiz)*

*Atdı birdəfəlik yerin dibinə. (S.Vurğun)*

<sup>1</sup> Y.Seyidov. Azərbaycan ədəbi dilində əlavə sözlər və əlavə cümlələr. Bakı, 2000, s.155-156

**Xüsusiləşən əlavələrlə təyinin oxşar və fərqli xüsusiyyətləri.** Əlavələr öz xüsusiyyətinə görə təyinə çox oxşayır. Eyni fikri bir çox hallarda həm təyin, həm də xüsusiləşən əlavə formasında ifadə etmək mümkündür. Məs.: *Yeni inspektor Arif Səfiyev yaxşı bir məruzə hazırlamışdır.* Bu cümlədəki yeni inspektor təyinini əlavə kimi də işlətmək olar. Məs.: *Arif Səfiyev – yeni inspektor yaxşı bir məruzə hazırlamışdır.*

Təyinlə əlavələrin çox mühüm fərqləri vardır.

1. Bunlar hər şeydən əvvəl yerinə görə fərqlənir. Təyin adətən təyinlənəndən əvvəl, əlavə isə əlavəli üzvdən sonra işlənir.

2.Təyin yalnız təyinin sualına cavab verə bilər. Əlavə hansı üzvün əlavəsidirsə, həmin üzvün sualına cavab verir.

3.Təyinlə təyinlənən arasında fasilə ola bilməz. Lakin xüsusiləşən əlavə əlavəli üzvdən aydın fasilə ilə ayrıılır.

4.Təyin təyinlənənin qrammatik əlamətini qəbul etməz. Lakin əlavə əlavəli üzvün əlamətini qəbul edərək onunla uzaşır.

5.Təyin adətən feili xəbərlə əlaqələnə bilməz. Lakin əlavə feili xəbərlə də birbaşa əlaqələnə bilir.

6.Təyin daha çox qeyri - müstəqil olduğundan cümlədən təyinlənəni atsaq təyin yaşaya bilməz. Lakin əlavəli üzvü atsaq, doğrudur, cümlə əvvəlki zənginliyindən məhrum olar, amma əsas fikir yenə də ifadə edilmiş olar. Məs.: *Hitler zəhər içdi, yandı Reyxstaq – quzğunlar yatağı o qanlı yuva* (S.Vurğun) cümləsindən Reyxstaq sözünü atsaq cümlə pozulmaz. Əlavəli üzvü o zaman atmaq olmur ki, əlavə onunla şəxsə görə uzaşa bilmir və əlavəli üzv mübtəda vəzifəsində işlənmiş olur. Məs.: *Biz – gənc pionerlər bu yarışda qalib gəlməliyik* cümləsindən əlavəli üzvü atmaq olmaz.

2. **Xüsusiləşməyən əlavələr.** Əlavələrin bir qismi əlavəli üzvdən fasilə ilə ayrıla bilmir və ona görə də xüsusiləşmir. Xüsusiləşməyən əlavənin özü də bir neçə cür olur.

1. Bəzən şəxs əvəzliliklərdən sonra gələn xüsusi isim əvəzliyin əlavəsi kimi çıxış edir. Məs.: *Şəxsən mən Züleyxa bu qisası yerdə qoymaram*.

2. Xüsusi isimlərdən sonra gələn *kişi*, *xanum*, *baba*, *nənə*, *müəllim*, *həkim*, *dayı*, *ağa*, *bəy*, *kirvə*, *şah* və s. tipli sözlər xüsusi-ləşməyən əlavə olur. Məsələn: *Məmməd əmi hara*, *sən hara*. *Leyla xanım* bu haqsızlığı qəbul etmədi. Burada əsas vurğu xüsusi isimlərin üzərinə düşür. Yuxarıda qeyd olunan sözlər isə fasılə olma-dan alçalan intonasiya ilə tələffüz olunur.

3. Bəzən təyin təyinlənənlə öz yerini dəyişir və xüsusiləş-məyən əlavəyə çevirilir. Məs.: *Xəlil yüzbaşı hamını dustağa verir*. (M.F.Axundov) *Mən bədbəxt öz əlimlə öz evimi yixdim*.

Bəzən şəxs əvəzliliklərdən sonra işlənən xüsusi isimlərin xüsusiləşməyən əlavə olması ilə yanaşı, şəxs əvəzliliklərdən son-ra işlənən *bədbəxt*, *yazıq*, *fağır*, *zalim*, *axmaq*, *dəli*, *düşüncəsiz*, *zirrama*, *ağlısız* və s. tipli sözlər də xüsusiləşməyən əlavə kimi çı-xış edir. Ona görə ki, şəxs əvəzlilikləri ilə həmin sözlər arasında fa-sılə olmur. Həm də həmin sözlər alçalan intonasiya ilə tələffüz olunur.

4. Dildə xüsusiləşən *nağıl-pyes*, *alim-geoloq*, *akademik-katib*, *dilçi-etimoloq* və s. kimi birləşmələrin ikinci tərəfi də xüsusiləş-məyən əlavə ola bilər.

Dilimizdə *muzey-sərgi*, *mühəndis-geoloq*, *mühəndis-mexanik* tipli birləşmələr var ki, onlar da xüsusiləşməyən əlavələrdir. Bu qəbildən olan birləşmələrdə iki ümumi isim olur. Həmin ümumi isimlərin hər ikisi bir məfhumu, anlayışı, əşyani ifadə etmək üçün işlənir. Belə birləşmələrdə birinci isim sabit qalır, ikinci isim morfoloji yolla dəyişir. Məsələn: *muzey-sərgi*, *muzey-sərginin*, *muzey-sərgiyə*, *muzey-sərgini*, *muzey-sərgidə*, *muzey-sərgidən*.

Bu tipli birləşmələri qoşa sözlərdən də fərqləndirmək lazımdır. Belə ki, belə birləşmələr bir məfhumu, əşyani, varlığı bildirdiyi halda, qoşa sözlər müxtəlif məfhumları, əşyaları, varlıqları bildirir.

**Qeyd:** Dilimizdəki bir sıra mürəkkəb sözlər xüsusi-ləşməyən əlavələrin söz kökündə daşlaşması ilə ya-ranmışdır. Məsələn: *Minaxanım*, *Ağaklısı*, *Nənəqız*, *Ağaxan* və s. Coğrafi adların tərkibində olan *dağ*, *çay* sözləri də vaxtilə xüsusiləşməyən əlavə olmuşdur. Məsələn: *Babadağ*, *Murovdağ*, *Qusarçay* və s.

### Cümlə üzvlərinin əlavəsi

1. Mübtədanın əlavəsi mübtədanın mənasını izah etmək, aydınlaşdırmaq, genişləndirmək, konkretləşdirmək məqsədilə iş-lənilir. Məs.: *Bizim eldə bir qəhrəman - bir yaralı qızıl əsgər*, son nəfəsdə səni andı, Dəniz kimi dalğalandı. Yaşasın səadət – o yaz səhəri. Bunlar – *məsum bir uşağın başına gələn gözlənilməz və müdhiş macəralar* kişini elə məşqul etmişdi ki, yaralanmış kimi ah çəkərək evin o başına gedir, köks ötürərək bu başına gəlirdi. (M.Cəlal) *Bu Kərimin qızı – Səriyyə* yazılı da gedib. (İ.Əfəndiyev) *Evin* kiçik qızı, *Kiçikxanım* isə başqa təbiətdə idi. (M.İbrahimov)

*Dondan-dona girsə belə buqələmun – rənglər qızı*

*Pis işindən, əməlindən peşimandır, peşimandır.* (X.R.Ulutürk)

Mübtədanın əlavəsi ilə bağlı dilimizdə, daha çox elmi əsərlərin dilində aşağıdakı nümunələr də işlənir<sup>1</sup>:

**Mübtədaya aid:** Məlumdur ki, bədii yaradıcılığın bütün növ-ləri (*ədəbiyyat*, *musiqi*, *rəssamlıq* və s.) insanların ya *real hə-yatını*, ya da *həyat haqqındaki təsəvvür və arzularını* əks etdirir. (M.İbrahimov) *Qadınlar* isə (*Şəhrəbanu və Şərafnisə*) məsələni daha sadə və qəti bir şəkildə izah edirlər. (C.Cəfərov) *Şairlərimiz* xeyli mahni qoşmuşlar, Azərbaycanın ən yaxşı bəstəkarları isə

<sup>1</sup> Y.Seyidov. Azərbaycan ədəbi dilində əlavə sözlər və əlavə cümlələr. Bakı, 2000, s.139-147

*(Ü.Hacıbəyov, Səid Rüstəmov, Əfrasiyab və başqaları) bu mahnılara müsiqi bəstələmişlər. (S.Vurğun) və s.*

2.Xəbərin əlavəsi xəbərin mənasını izah edib konkretləşdirmək məqsədilə işlenir: –Kimsən, haralısan, damış, ay çoban! – Dağıstan əhliyəm – *ləzgiyəm*, qardaş. (S.Vurğun) Xan çıxdı gördü ki, qapını döyən xanın həmkəndlisidir – İtqapan kəndinin əhli Novruzəlidir. (C.Məmmədquluzadə) İkisi də bir yaşıda idi – *iyirmi dörd* – *iyirmi beş yaşlarında*. (İ.Əsfəndiyev) Ax qardaşım! Mən bacınam, *Sevərəm*. (C.Cabbarlı) İyirmi il əvvəlki ipək dəsmalla göz yaşını silən cavan gəlin, odur – *təmkinli bir əsgər anasıdır*. (M.Cəlal)

Xəbərin əlavəsi ilə bağlı dilimizdə, daha çox elmi əsərlərin dilində aşağıdakı nümunələr də işlənir<sup>1</sup>:

**Xəbərə aid:** *Diqqət edilsin ki, onun Turani qəhrəmanları əslən iranidir (Tur Firidunun oğludur) və irani adlıdırular (Əfrasiyab, Pirani və sairə)*

3. Tamamlığın əlavəsi həm vasitəsiz, həm də vasitəli tamamlığa aid olur və hər iki halda tamamlığın mənasını genişləndirmək məqsədi daşıyır. Məs.: *Qoy vətən torpağı öz hünəri ilə, boğsun azğınları – vicdansızları. Bir zamanlar usta Qara da ona – öz cavan şagirdinə beləcə baxardı. O, Popuş! Popuş, yüyür, çağır onu, Səriyyə xalani çağır, deynən adam gəlib.* (İ.Əsfəndiyev) Nəriman həyəcan içində idi, onun bir biçaq kimi iti nəzərləri körpüyə-taleyindən sulara şikayətlənən bu böyük heykələ döndü. (M.Cəlal) Mən belə bir oğlanın Naziməyə, o sonsuz qadına nənə deməsinə sevindim. (M.Cəlal) Şinel geymiş, çıxındə silah, cəld gedən döyüşçülərlə özünü – *xalat və başmaq geyib qospitalda gəzən naxoşu müqayisə etdi*. (M.Cəlal)

<sup>1</sup> Y.Seyidov. Azərbaycan ədəbi dilində əlavə sözlər və əlavə cümlələr. Bakı, 2000, s.139-147.

Tamamlığın əlavəsi ilə bağlı dilimizdə, daha çox elmi əsərlərin dilində aşağıdakı nümunələr də işlənir<sup>1</sup>:

**Tamamlığa aid:** *Kamal Xəlilə kömək edər, onun görmədiyi işi görər, məktəbdə evə verilən dərsləri (xüsusən hesabdan məsələ və misalları) hazırlayar, onu başa salar və verərdi dəftərinə köçürsün.* (M.İbrahimov) Bu gözəl dil hadisəsini (*normasını*) klassik şeirdə, eləcə də şifahi xalq ədəbiyyatında (*nağıl, dastan, lətifə, əmək nəğmələri, mərasim, qəhrəmanlıq nəğmələri, atalar sözü, bayatlırmızda...*) çox aydın görürik. (M.Cəfər)

4.Zərfliyin mənə növləri içərisində daha çox zaman və yer zərfliklərinin, nisbətən tərzi-hərəkət zərfliklərinin əlavəsinə təsadüf edilir. *Yer zərfliyinin əlavəsi: Xəyalına gətir bir an, Bu boz dağlar qucağında – ata-baba ocağında qurdugumuz bir dəniyi.* (S.Vurğun) Stansiya şiddətli bombardmana uğrayandan sonra adamlar kənarə – *tarlalar, zəmilər və ağaçlıqlara* dağılışdır. (M.Cəlal) Kəndin ortasındaki təpədə – *iki lüt ağacın kölgəsində* böyük bir mərəkə vardi. (İ.Şixli) *Doğrudur, onu şərə salmadılar, ordudan qovmadılar, onunla xoş rəftar edib, İranın iqlimcə sərt olan cənubuna, Əhvaz şəhərinə* köçürüldülər. (M.İbrahimov) Hədiyyə emalatxanasındaki işlərdən sonra təhkim olunduğu yerə – *hava hücumundan müdafiənin rayon qərargahına* gedirdi. (M.Cəlal) Sonralar özümüz bu küçənin o başında ev aldıq – evimizdən atamıla, qayınanamıla, Yazıçılar İttifaqına, *iş yerimə – “Qobustan”a* bu küçəylə gedib-gələrdim. (Anar) Eyni zamanda çox qədim totem xarakterli bu qoç, at fiqurları *Azərbaycanın bir çox yerlərində – qəbiristanlıqlarda* mövcuddur. (Anar)

Zaman zərfliyinin əlavəsi: *Şikayət etmərəm öz taleyimdən ölüm ayağında – ən böyük darda. Xüsusən hava müləyim olanda-yazda, payızda* səhər tezdən o, burada oturub çalışardı.

<sup>1</sup> Y.Seyidov. Azərbaycan ədəbi dilində əlavə sözlər və əlavə cümlələr. Bakı, 2000, s.139-147

(Anar) *Qışın oğlan çağında – yanvarın on birində* Nəriman xəstəxana ilə vidalaşıb öz hissəsinə yola düşdü. (M.Cəlal)

Tərzi-hərəkət zərfliklərinin əlavəsi: *Önündə bağçalar, bağlar salmışam, torpağı qoşunla – zorla almışam.*

Zərfliyin əlavəsi ilə bağlı dilimizdə, daha çox elmi əsərlərin dilində aşağıdakı nümunələr də işlənir<sup>1</sup>:

**Zərfliyə aid:** Muzeyin salonlarının birində (deyəsən, 48-ci otaqda) az qala bütöv bir otağı dolduran nəhəng mis camın yanında dayanmışam. (S.Rüstəmxanlı) Bu yaxınlarda həmin bu binada (musiqili komediya teatrı binasında) Baki ictimaiyyəti xalq şairi Süleyman Rüstəmin anadan olmasının 60 illiyini bayram etdi. (C.Cəfərov)

5.Dildə təyinlərin əlavəsinə də təsadüf olunur. Təyinlərin əlavəsi ən çox yəni sözünün iştirakı ilə formallaşır. Məs.: *İndi o sonuncu, yəni dördüncü məktubu yazırı.*

Təyinin əlavəsi ilə bağlı dilimizdə, daha çox elmi əsərlərin dilində aşağıdakı nümunələr də işlənir<sup>2</sup>:

**Təyinə aid:** Əlbəttə, hər hansı realist (hətta macəraçı, romantik, simvolik və s.) sənət əsərinin əsasında bu və ya digər həyat hadisəsi, həyat faktı, insan taleyi və nəhayət, sənətkarın öz təəssüratı, həyatdan, varlıqdan aldığı duyğular durur. (M.İbrahimov)

Tərkiblərin, xitabların, üçüncü növ təyini söz birləşmələrinin tərəflərinin də əlavəsi olur. Lakin dildə cümlə üzvlərinin əlavəsi daha geniş yayılmışdır.

Tərkibə aid əlavə: *Əsmər xala onu burada – Tamamın evində gördükdə təəccübəldi.*

Xitaba aid əlavə: *Gül, ey nazlı vətən! – odllar torpağı!*  
*Duz-çörək hazırla qəhrəmanlara!* (S.Vurğun)

<sup>1</sup> Y.Seyidov. Azərbaycan ədəbi dilində əlavə sözlər və əlavə cümlələr. Bakı, 2000, s.139-147

<sup>2</sup> Yenə orada.

*Oğlum, Məlik tac – deyə səsləndi.* (İ.Şixlı) *Nərgiz, əzizim gəl, sən bunu başa sal ki, mənim sevgimdən başqa heç bir buxovum yoxdur.* (M.İbrahimov) *Vahid, baba, al bunu.* (M.İbrahimov) *Salam, daşa dönmiş şeirlər – qala divarının qədim bəzəkləri.* (X.R.Ulutürk)

**Ey könül beşiyi – böyük məhəbbət!**

*Sənin də qədrini bilməyənlər var.* (S.Vurğun)

Təyinli söz birləşmələrinə aid əlavə: *Ağbirçək bir ananın – o müqəddəs qəhrəmanın baş əyirəm öbündə mən.* *Qız qalası – daş fəvvərə.* Su pərisi kimi dənizdən çıxıb *Qız qalası.*

**Titrəyən bir ürək – mələr bir quzu,**

*Sən quzu bəsləmə, şir, aslan böyüüt!* (X.R.Ulutürk)

**Ağsaçlı Eynşteyn – aylar, illər yorğunu**

*Xoş məqamda kəşf edib ən gərəkli qanunu.* (X.R.Ulutürk)

II və III növ təyini söz birləşmələrinin əlavəsi ilə bağlı dilimizdə, daha çox elmi əsərlərin dilində aşağıdakı nümunələr də işlənir<sup>1</sup>:

**Əlavə söz ikinci növ təyini söz birləşməsinin birinci tərəfinin ekvivalenti, sinonimi kimi işlənir:** Avropa İntibah (renessans) dövrünün ən parlaq nümayəndələrindən olan Şekspir öz dərin humanizmi, xalqılıyi, həyatsevrəliyi ilə bütün xalqların, bütün qabaqcıl bəşəriyyətin qəlbinə hakim olmuşdur. (C.Cəfərov)

**Əlavə söz üçüncü növ təyini söz birləşməsinin tərəfləri arasında işlənməklə birləşmənin birinci tərəfinə aid olur:** *Bizim şifahi bədii dilimizin (şifahi ədəbiyyat dilinin) tarixi təcribəsi aydın göstərir.* (M.Cəfər)

Müasir Azərbaycan dilində elmi əsərlərdə aşağıdakı hallarda da əlavələr işlənir<sup>2</sup>:

<sup>1</sup> Y.Seyidov. Azərbaycan ədəbi dilində əlavə sözlər və əlavə cümlələr. Bakı, 2000, s.139-147

<sup>2</sup> Yenə orada.

Azərbaycan dilində aktyorların adları ilə onların canlandırdıqları obrazların adları verilərkən obrazların adları mötərizədə göstərilir, ya da tire ilə ayrılır. Bu zaman mötərizədəki söz və tiredən sonra gələn söz əlavə olur. Məsələn: *Bu tamaşada Ə.Ələkbərov (Tibald), R.Əfqanlı (Merkusio) çox gözəl oynayırdılar. Dağıstanlı – Otello, Əfqanlı – Yaqo, Barat – Dezzemonə* və baş-qaları *Azərbaycan aktyor sənətində silinməz izlər buraxan Şekspir obrazlarıdır.*

Əsərlərin dilində (ədəbiyyatşunaslıq, ədəbi tənqid, bədii əsərlər və s.) əlavələr aşağıdakı kimi diqqəti cəlb edir<sup>1</sup>:

- a) Sitatin müəllifi əlavə söz kimi işlənir: “*Xəyalimin qanadları üfüqləri yara-yara...*” (**Q.İمامverdiyev**)
- b) Sitatin aid olduğu əsərin adı əlavə söz kimi işlənir: “*Vicdan! Vicdan! Ox, vicdan! Pələngi-biaman...*” (“**Solğun çıçəklər**”)
- c) Həm müəllifin, həm də əsərin adı əlavə söz kimi işlənir: “*Biz köçürüük bu dünyadan, onlar qalır yadigar*” (**S.Vurğun. “Yandırılan kitablar”**)

**Qeyd:** Bəzən bədii əsərlərin adları, müəllifin adı, surətlərin adları əlavə söz kimi işlənir: Bunların içərisində “*Hilal*” (R.Rza), “*Bakinin dastanı*” (S.Vurğun) kimi poemalar; “*Sarı Sim*” (M.Ibrahimov), “*Nişan üzüyü*” (M.Hüseyn) kimi nəşr əsərləri var idi; Vətəndaş müharibəsində iştirak edən Mərdanlar (“*Bir gəncin manifesti*”), Şamolar (“*Şamo*”), Sərxanlar (“*Daş-qızın*”), Əlilər (“*Partizan Əli*”) hələ əsgər və komandir deyildirlər. (M.Arif); *Onun sevən qəhrəmanları, xüsusi qızlar (Sona, Pərzad, Səkinə xanım) saf, qüvvətli və qarşılıqlı bir eşqlə yaşayırlar.* (M.Arif)

<sup>1</sup> Y.Seyidov. Azərbaycan ədəbi dilində əlavə sözlər və əlavə cümlələr. Bakı, 2000, s.117-148

### Ədəbiyyat:

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, “Şərq-Qərb”, 2007, s.195-205
2. Q.Ş.Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, “Aspoliqraf LTD” MMC, 2004, s.156-162
3. Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili. Cümlə üzvləri. Bakı, Azərnəşr, 1947, s.70
4. Y.Seyidov. Azərbaycan ədəbi dilində söz birləşmələri. Bakı, 2000

# XÜSUSİLƏŞMƏLƏR

**Xüsusiləşmələr haqqında məlumat.** Nitq prosesində cümlə üzvlərindən biri xüsusi səs tonu ilə tələffüz edilir. Fasilə və durğu ilə başqa üzvlərdən ayrılır. Dildə olan bu prosesə xüsusiləşmə, bu cür üzvlərə isə xüsusiləşmiş üzvlər deyilir. Məs.: *Evə gedəcəyinə söz verməsinə baxmayaraq, Qafar dayı yenə mədəndə qaldı. O zamanlar bir çoxları, xüsusən də danabaş, tülkisifət birisi Molla Nəsrəddinin vaxtinin keçdiyini onu Allahsızça çevirmək lazıim gəldiyini iddia edirdilər və s.*

**Qeyd:** Əlavələrlə xüsusiləşmələri qarışdırmaq üçün aşağıdakıları bilmək vacibdir:

1. Əlavələr özündən əvvəlki cümlə üzvünü izah edir. Xüsusiləşmələr isə söz və ya söz birləşmələrinin məna rolunu nəzərə çarpdırmaq üçün xüsusi intonasiya və fasilə ilə ayrılır.
2. Əlavələr aid olduğu cümlə üzvünü əvəz edə bilir. Xüsusiləşmələrdə isə belə bir xüsusiyyət yoxdur.
3. Xüsusiləşmələr cümlədə müstəqillik təşkil edir, grammatik cəhətdən cümlə üzvləri ilə əlaqədar olmayan sözlər kimi, cümlənin həm əvvəlində, həm də ortasında gələ bilir. Ancaq əlavələr aid olduğu cümlə üzvindən sonra (həm də onun yanında) işlənir.

4. Əlavələrlə xüsusiləşmələr bir-birindən tələffüz xüsusiyyətlərinə və durğu işarələri ilə ayrılmalarına görə də bir-birindən fərqlənir. Belə ki, əlavələr şifahi nitqdə cümlə üzvindən müəyyən fasilə ilə ayrılır. Yazida bu zaman *tire* işarəsindən istifadə olunur. Xüsusiləşmələrdə isə müəyyən fasilə edilir, bu zaman yazida onlar *vergulla* ayrılır. Onu da qeyd edək ki, xüsusiləşmələrdə vergülü qoyulması, demək olar ki, grammatik cəhətdən cümlə üzvləri ilə əlaqədar olmayan sözlərdə durğu işarəsinin işlədilməsinə uyğun gəlir. Həmcins üzvlərin xüsusiləşməsində vergül *xüsusən, ələlxüsus* sözlərindən əvvəl qoyulur.

5. Xüsusiləşmələr *baxmayaraq, halda, savayı, əvəzinə, kimi, ələlxüsus, xüsusən* və s. sözlərin köməyi ilə yaranır. Əlavələrdə isə belə yardımçı vasitələrdən istifadə edilmir.

**Xüsusiləşmənin əmələ gəlməsi.** Xüsusiləşmə dildə müxtəlif məqamlarda, şəraitlərdə əmələ gəlir. Xüsusiləşməni əmələ gətirən şərait başlıca olaraq aşağıdakılardır.

1. Feili sıfət, feili bağlama və məsdər tərkibləri bəzən qoşmalarla və ya qoşmalaşmaqdə olan sözlərə əlaqəyə girir, cümlənin əsas xəbəri ilə əlaqəni xeyli zəiflədir. Həcm etibarı ilə genişlənərək budaq cümləyə yaxınlaşır. Xüsusi intonasiya və fasilə ilə tələffüz edilərək cümlənin qalan hissəsindən fərqlənir və xüsusiləşir. Məs.: *Göyün üzünü qara bulud alan kimi, bəzi xəstələrə mənfi təsir göstərir. İstirahət vaxtı olduğuna baxmayaraq, o bir başa müdirin yanına yollandı. Hələ bir çox sağol demək əvəzinə, minnət də qoyursan və s.*

Feili sıfət, feili bağlama və məsdər tərkibləri qoşmalarla və ya qoşmalaşmaqdə olan sözlərə əlaqəyə girib xüsusiləşdikdə fəal iştirak edən qoşmalar, qoşmalaşmaqdə olan sözlər bunlardır:

*başqa, savayı, özgə, qeyri, sonra, kimi, haqda, baxmayaraq, əlavə, əvəzinə, asılı olaraq, yanaşı olaraq, fərqli olaraq və s.*

2. Danışanın məqsədindən asılı olaraq bəzi cümlə üzvlərinin əvvəlinə *xüsusən, xüsusilə, hətta, o cümlədən, özü də, illah da, hətta* və s. kimi sözlər gətilir. Həmin hissə tələffüz zamanı daha aydın nəzərə çarpır və xüsusiləşir. Məs.: *Bütün mütərəqqi dövlətlər, xüsusən də (xüsusilə də, o cümlədən və s.) Sovet dövləti mühərabənin əleyhinə idi. Mehman bəzi cari işləri, o cümlədən də Məmmədşanın işini ona tapşırmışdı. Qadınlar, xüsusən ərlik qızlar kişi məclisində oturub çörək yeməzdilər ki, "ayibdir".* (İ.Əfəndiyev) *Hələ aprel sona çatmamış bu çal-çəpərsiz kəndin həyətləri, xırman yerləri, tövlə və samanlıqların üstü, hətta evlərin damları da yaşıllaşmışdı.* (İ.Şixli) *Hətta, müəyyən biganəliklə qarşılıdı bu sözləri.* (Anar) Valideynləri bufetlərinin üstünü, servantlarının içini bahalı qab-qacaqla doldurmuşdular, masanın, *hətta röyalın üstüne də* iri büllür güldənlər, mürəbbə vazaları, gülqabılar düzülmüşdü. (Anar) *Texnik olduğuna baxmayaraq, Adilin yazdığını, haqq-hesab elədiyi rəqəmlər mənən birdən-birə son dərəcə cansıxıcı göründü.* (İ.Əfəndiyev) *Əvvəllər özümüzlə yanaşı, onlar üçün də xörək asardım.* (İ.Əfəndiyev) və s.

Bu cür xüsusiləşmiş üzvlərə dəqiqləşmiş xüsusiləşmiş üzvlər də deyilir.

3. Xüsusiləşmə söz sırasının pozulması ilə də yarana bilir. Bəzi cümlə üzvləri öz yerindən cümlənin sonuna keçirilir. Daha aydın nəzərə çatdırılır və xüsusiləşdirilir. Məs.: *Bir aya bənzədi – camalı solğun, bir qiza bənzədi – gözləri dolğun.* (S. Vurğun) *Hər cümləsi bir gullədir – sərrast atılmış.*

4. Bəzən əlavə məlumat vermək məqsədilə cümləyə daxil edilən bəzi üzvlər də xüsusi nəzərə çatdırılır və xüsusiləşir. Məs.: *Şahgəldiyeva vaxtilə Şəmistanı komunaya gətirib, camaatin iradəsinin əksinə olaraq, sədr seçdirmişdir.*

5. Bildiyimiz kimi, əlavələrin böyük bir hissəsi xüsusi intonasiya və fasılə ilə ayrırlaraq xüsusiləşir (xüsusiləşən əlavələr olur). Məs.: *Ələsgər Ələkbərovu – o görkəmli sənət xadimini hamı sevirdi.*

**Dəqiqləşdirici xüsusiləşmiş üzvlərlə xüsusiləşmiş əlavələrin oxşar və fərqli xüsusiyyətləri.** Dəqiqləşdirici xüsusiləşmiş üzvlər formasına görə xüsusiləşmiş əlavələrə oxşayır. Hər ikisində iki komponent müşahidə olunur. Məs.: *Britaniya nümayəndəsi 7 iqlim basa-basa burada – Azərbaycanda nə qələt edir? Fakültəmizin tələbələri, xüsusən son kursda oxuyanlar əbədi - bədii gecədə fəal iştirak etdilər.* Bu misallardan birincisində xüsusiləşən əlavələr, ikincisində dəqiqləşdirici xüsusiləşmiş üzv vardır. Bunların əsas fərqi aşağıdakılardır.

1. Əlavə ilə əlavəli üzv bir məfhumin müxtəlif ifadəçiləri olduğundan onların arasına bərabərlik işarəsi qoymaq olar. Məna etibarilə birinci cümlədə *burada* sözü bərabərdir *Azərbaycanda* sözü. Lakin dəqiqləşdirici xüsusiləşdirilmiş isimlərdə əvvəlcə cəm, toplu, əsas kütlə götürür, sonra onun bir hissəsi, bir cüzi xüsusiyyəti nəzərə çatdırılır. Ona görə də cəm, toplu, əsas kütlə ilə onun bir hissəsi, cüzi xüsusiyyəti arasına bərabərlik qoymaq olmaz. *Fakültəmizin tələbələri birləşməsi xüsusən son kursda oxuyanlar birləşməsinə bərabər deyildir.*

2. Əlavələrdən əvvəl *yəni* sözü işlənir. Xüsusiləşmədən əvvəl isə *xüsusən, ələlxüsus, hətta, illah da* və s. tipli sözlər işlənir.

3. Əlavə cümlə üzvü sayılmır. Hansı üzvün əlavəsidirsə, onun adı ilə adlanır. Yəni mübtədanın əlavəsi, xəbərin əlavəsi və s. Xüsusiləşən hissə isə cümlə üzvü hesab olunur. Əslində bütün cümlə üzvləri xüsusiləşə bilir. Lakin tamamlığın və zərfliliyin xüsusiləşməsinə daha çox təsadüf olunur.

**Tamamlığın xüsusiləşməsi.** Tamamlıqlar daha çox *başqa, qeyri, savayı, özgə, əlavə* və s. kimi qoşmalar vasitəsilə xüsusiləşir. Bu qoşmalar bir sıra sözlər və birləşmələrə artırılır. Həmin

hissə xüsusi səs tonu ilə tələffüz edilir və xüsusiləşir. Məs.: *Elmin qapıları bəylərdən, ağalardan savayı, bütün xalqın üzünə bağlanmışdı. Sahildə küləyin uğultusundan başqa, heç nə eşidilmirdi. Ey sevdiyim, səndən qeyri kimim var. Hami başa düşəcək o bədbəxtdən savayı.*

**Qeyd:** *başqa, qeyri, savayı, özgə, əlavə* və s. tipli sözlər cümlədə əsas nitq hissəsi kimi olduqda qoşmali xüsusiləşmələr, yəni xüsusiləşmələr yaratır. Məsələn: *Başqa işlərlə məşğul olur. Onun gördüklləri özgə bir dünyadır.*

Tamamlıqların xüsusiləşməsi bir sıra mənə çalarlarının yaranmasına səbəb olur. Bunlar aşağıdakılardır:

1. Bəzi xüsusiləşən hissəyə aid fikir cümlənin xüsusiləşməyən hissəsinə də aid olur və bu cür tamamlıqlar aidetmə xüsusiyətini daşıyan tamamlıqlar adlanır. Məs.: *Müşavirəyə alım və mühəndislərdən başqa, texniki işçilər də dəvət edilmişdi.*

2. Bəzi xüsusiləşən tamamlığa aid fikir istisna xarakteri daşıyır. Cümlənin qalan hissəsindən fərqlənir. Belələri istisna etmə xarakteri daşıyan tamamlıqlar adlanır. Məs.: *Güləbatın hiss edirdi ki, zəmanəyə təbe olmaqdan başqa, indi qeyri-əlacı yoxdur. Bu yerlərdə indi ucuq evlərdən savayı, heç nə görünmürdü.*

**Zərfliyin xüsusiləşməsi.** Zərfliklər də izahedici sözlər hesabına genişlənərək budaq cümləyə yaxınlaşır və xüsusiləşir. *Baxmayaraq* sözü feili bağlama kimi deyil, qoşmalaşmış söz kimi işləndikdə özündən əvvəlki tərkib hissənin xüsusi intonasiya ilə tələffüzünə və xüsusiləşməsinə səbəb olur. *Baxmayaraq* sözü qarşılaşdırma zərfliyinin xüsusiləşməsinə səbəb olur. Məs.: *Aıləsinin dağılmışına, var-yoxunun əldən çıxarılmışına, qızının birinin itirilməsinə baxmayaraq, Məsum çox nikbin idi.* (Ə.Vəliyev) *Bərk*

*qorxmağıma baxmayaraq, heyvanın bu mavi nur dənizi içində necə qeyb olduğuna heyranlıqla tamaşa edirdim.* (İ.Əfəndiyev) *Havanın isti olmasına baxmayaraq, onların hər ikisi bənövüş rəngli yun kostyum geymiş, eyni rəngdə qalstuk bağlamışdı.* (İ.Əfəndiyev) *Yaşı səksəni çoxdan keçməsinə baxmayaraq, qəddi dümdüz, dişləri ağappaq idi.* (İ.Əfəndiyev) *Mayın axırları olmasına baxmayaraq, meşə ağaclarından bəziləri çiçəyini tökməmişdi.* (İ.Əfəndiyev)

*Halda* sözü də qoşmalaşmış söz kimi işləndikdə özündən əvvəlki tərkib hissənin xüsusi intonasiya ilə tələffüz edilməsinə və xüsusiləşmiş qarşılaşdırma zərfliklərinin ifadəsinə səbəb olur. Məs.: *Bacısı məktəbi əla qurtarıb həkimlik dərsi aldığı və əla oxuduğu halda, onun işi-güçü evdə oturub üz-gözünə bəzək vermək idi.* (M.İbrahimov) *Qırx səkkiz yaşı olduğu halda, saçlarında bir dənə də aq tük yox idi.* (İ.Əfəndiyev) *Mən tutuldum, yena də səbabını bilmədiyim halda, xəcalat çəkdim.* (İ.Əfəndiyev) *Mən təəccüb edirdim ki, dayım Şuşada olanda nənəm gecə-gündüz ona dua elədiyi halda, bəs, niyə indi onun gəlişinə sevinmir?* (İ.Əfəndiyev)

*Halda* sözü isim kimi işləndikdə, *vəziyyətdə* sözü ilə sinonim olduqda və bu sözdən sonra fasılə edilmədikdə üzv xüsusiləşmir və tərkib hissə bütövlükdə adı – tərzi hərəkət zərfliyi kimi çıxış edir. Məs.: *Gözləri bağlı olduğu halda, məni tanıdı.* Əgər bu sözdən sonra fasılə edilərsə, xüsusiləşmiş qarşılaşdırma zərfliyi ifadə olunmuş olar.

*Əvəzinə* sözü də özündən əvvəlki tərkib hissəsinin xüsusi intonasiya ilə tələffüzünə və qarşılaşdırma zərfliyinin xüsusiləşməsinə səbəb olur. Məs.: *Uşağa öyünd-nəsihət vermək əvəzinə, onu daha da curnadırsınız.* Bu cümlədə *əvəzinə* sözünü atıb ondan əvvəlki sözə -dansa, -dənsə şəkilçisini artırmaq mümkündür. *Uşağa öyünd-nəsihət verməkdənsə, onu daha da curnadırsınız.* Digər misallara diqqət yetirək: *Lakin onun sözləri məni təskin etmək əvəzinə,*

daha da əsəbiləşdirirdi. (İ.Əfəndiyev) *Soltan da bunu yol rəisiniə xəbər vermək avəzinə*, “qorxmayın, sizi mərkəz yanında xəcalət eləmərik” dedi. (İ.Əfəndiyev)

Kimi qoşması da özündən əvvəlki üzvün xüsusiləşməsinə səbəb olur. Kimi qoşması müqayisə mənalı tərzi-hərəkət zərfliklərini xüsusiləşdirir. Məs.: *Uşaqlar yixila-yixila yeriməyi öyrəndikləri kimi, böyükər də görüb-götürür öyrənirlər. Mənim gəlişim kimsəni maraqlandırmadığı kimi*, gedişim də qoca Ələsgər dayı ilə Güllü xaladan başqa heç kəsi mükəddər etmədi. (İ.Əfəndiyev) *Əsəbləri pozulmuş adamlar qorxulu yuxular görən kimi*, bu bədəbin fikirlərin də mənim düşdüyüm çətin vəziyyətdən doğduğunu bilirdim. (İ.Əfəndiyev) *Buludlar tələsirmişlər kimi, aşağılara – üfüqə doğru sürətlə uzaqlaşdı*. (İ.Əfəndiyev) *Sonra məxfi bir şey söyləyirmiş kimi*, başımı azca qabağa əyərək, əlimi ağızma qoyub mülayim bir səslə piçildədim. (İ.Əfəndiyev)

Tərzi-hərəkət zərflikləri söz sırasının pozulması ilə də, yəni zərfliyin cümlə sonuna keçməsi ilə də xüsusiləşə bilir. Məs.: *Açılmayıq qaş-qabağın, ağır aylar, illər kimi*. (M.İbrahimov)

Tərzi-hərəkət zərflikləri əlaqədar olaraq, asılı olaraq, yanaşı olaraq və s. kimi sözlərin köməyi ilə də xüsusiləşir. Məs.: *Dəmirov əvvəlki yiğincəqlardan fərqli olaraq, birinci özü danışmağa başladı. Ancaq bununla yanaşı olaraq, ürəyimin dərinliklərində mənim üçün ondan əziz adam yox idi*. (İ.Əfəndiyev) *Qazının da quzusu yaylaqda idi,ancaq, görünür, son hadisələrlə əlaqədar olaraq*, özü də arvad-uşağı hələ yaylağa köçməmişdi. (İ.Əfəndiyev) *Ərimin istək və tələblərindən asılı olaraq, başqa kişilərə münasibətimdə öz hərəkətlərimi daim nəzarət altında saxlamaq mənim üçün o qədər də asan deyildi*. (İ.Əfəndiyev)

Zərfliklər xüsusiləşəndə zaman və yer zərflikləri *xüssən*, *xüssələ*, özü də, o cümlədən, *hətta*, *illah da* (illa da) və s. kimi sözlərin vasitəsilə də xüsusiləşir. Məs.: *Yayda, xüssən oba yaylağa köçəndə kəndlər boş qalırdı. Hər yerdə, o cümlədən*

*partlayışın baş verdiyi ərazidə güclü nəzarət dəstələri gəzirdi. Bəs nə üçün adamlar yatandan sonra?.. Özü də oğru kimi xəlvəti, ora-bura baxa-baxa*. (İ.Əfəndiyev) *Evimizdə, xüssəsilə anam xəstə olduğu zaman* çox tutqun, kədərli bir vəziyyət yaranardı. (İ.Əfəndiyev) *Hətta bu gün, körpüsalanlarla şərab içdiyini söyləyəndə də*, mən şübhələrimdə uzaqlara getməkdən çəkindim. (İ.Əfəndiyev) *Başqa üzvlər, yəni mübtədə və s. də yuxarıdakı sözlərin köməyi ilə xüsusiləşə bilir*. Məs.: *Həbsxanadan qaçmış dustaqların hamısı, o cümlədən Vasili Orlov da burada idi*.

Dəqiqləşdirici üzvlərin xüsusiləşməsindən əvvəl, qoşmaların xüsusiləşməsindən sonra mütləq vergül qoyulmalıdır.

#### Ədəbiyyat:

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, “Şərq-Qərb”, 2007, s.186-195
2. Q.Ş.Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, “Aspoliqraf LTD” MMC, 2004, s.227-239
3. M.Həsənov. Azərbaycan dili sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər. Bakı, “Maarif” nəşriyyatı, 1987, s.104-119

# CÜTTƏRKİBLİ VƏ TƏKTƏRKİBLİ CÜMLƏLƏR

**Cüttərkibli cümlələr.** Cümələ üzvlərinin iştirakına görə sadə cümlə iki böyük qrupa ayrılır: *cüttərkibli cümlə, təktərkibli cümlə*.

Cüttərkibli cümlələrdə fikir subyekti, yəni məntiqi subyekt ayrıca mübtəda və ya mübtəda qrupu şəklində, məntiqi predikat isə ayrıca xəbər və ya xəbər qrupu şəklində ifadə olunur. Beləliklə, cümlənin qurulmasında hər iki baş üzv iştirak edir. Elə buna görə də hər iki baş üzvün iştirakı ilə formalasən cümlələr cüttərkibli cümlələr adlanır. Məs.: *Dağlar onun gözəlliyinə heyran qaldı. Çiçəklər ona qibət etdi. Aşıqlar hüsnünə dastan dedilər. Sorağı ellərə yayıldı. İgidlər dərdə düşdü.* Bu cümlələrin hamısı cümlənin qrammatik əsasını təşkil edən baş üzvlərin fəal iştirakı ilə qurulduğu üçün cüttərkibli cümlələrdir.

Mübtədəsi birinci və ikinci şəxsin tək və cəmində olub buraxılan, üslubi məqsədlə ixtisar edilən cümlələr haqqında müxtəlif münasibətlər vardır. Məs.: *Ovçuluğa meyl saldım, gecə-gündüz çöldə qaldım.* (S.Vurğun) *Qəm çəkmə, gülüüm, sənə dağ çiçəkləri ilə bəslənmiş əmliklər gətirəcəyəm.* (İ.Əfəndiyev) və s.

Bəzi dilçilər bu cür cümlələri təktərkibli müəyyən şəxsləri cümlələr adlandırır. Lakin təktərkibli cümlədə olmayan üzvü bərpa etmək mümkün olmadığı halda, belə cümlələrdə mübtədanı asanlıqla bərpa etmək olur. Ona görə də eksəriyyət belə cümlələri də cüt-

tərkibli hesab edir. Bu cür cümlələrdə mübtəda üslubi məqsədlə, qənaət məqsədilə işlənməmişdir. Belə cümlələr cüttərkibli bütün cümlə hesab olunur. Mübtəda üçüncü şəxs də işlənməyə bilir. Məs.: “*Mən Əhmədin kəndə getməsini istəmirdim, lakin getdi*” cümləsinə diqqət yetirək. Bu cümlələrdən ikincisi yenə cüttərkiblidir. Lakin bu cümlə bütün deyil, yarımcıq hesab olunur. Çünkü onun buraxılmış mübtədəsi yalnız əvvəlki cümləyə əsasən dəqiq bərpa oluna bilir. Odur ki, bu cür cümlələr (Lakin getdi) cüttərkibli yarımcıq cümlə hesab olunur.

**Müxtəsər və geniş cüttərkibli cümlələr.** Cüttərkibli cümlələr müxtəsər və geniş olur. Müxtəsərlər yalnız baş üzvlərdən ibarət olur. Məs.: *Dərələr uguldadı. Muğan titrədi. Süleyman bəy gedir.* (Ə.Haqverdiyev) *Bəylər gülüşürlər.* (Ə.Haqverdiyev) *Qonaqlar çıxırlar.* (Ə.Haqverdiyev) *Şeypur səsi gəlir.* (Ə.Haqverdiyev) *Mirzə Mahmud işarə edir.* (Ə.Haqverdiyev) *Ələsgər ilə Sənəm gəlirlər.* (Ə.Haqverdiyev) *Camaat dağlır.* (Ə.Haqverdiyev)

Geniş cümlələrdə isə baş üzvlərlə yanaşı ikinci dərəcəli üzvlər də iştirak edir. Məs.: *Qız atası ilə Muğanda qaldı.*

Yuxu ömrümüzə rahat bir qəfəs;

*Sən isə başımın altına daş qoy.* (N.Kəsəmənli)

*Daha bu yağışa otlar göyərməz,*

*Daha bu yağışda lalələr sönməz.* (N.Kəsəmənli)

*Mən hələ onun qədər sürətlə deyişən şairə rast gəlməmişdim.* (M.Hüseyn) *Leyla bir söz demədən ona şübhəli nəzərlərlə baxdı, bu ani xəstəliyin yeni bir tədbirə başlangıç olduğunu hiss etdi.* (M.S.Ordubadi)

Müasir Azərbaycan ədəbi dilində müxtəsər cümlələr aşağıdakı qaydada işlənir:

1.Baş üzvlərin hər ikisi iştirak edir. Məsələn: *Mən danışdım. O, mühəndisdir. Sara tələbədir. Həkim gəldi. Cavanlar oynayırlar.* (Ə.Haqverdiyev) *Cəfərqulu xan, Mustafa xan, Əliqulu xan və sərkərdələr gedirlər.* (Ə.Haqverdiyev) *Ağa Məhəmməd xanın qa-*

*rovulları qaçırlar. (Ə.Haqverdiyev) Zərbəli çıxır. (Ə.Haqverdiyev) Mirzə əyləşir. (Ə.Haqverdiyev) və s.*

2. Baş üzvlərdən biri, daha doğrusu, xəbər iştirak edir. Belə cümlələrdə mübtəda şəxs şəkilçisi vasitəsi ilə öz ifadəsini xəbərdə tapır. Məsələn: *Qulaq asıram. Tələsirsən. Sinifdəyik. Şənlənirsiniz* cümlələri formal cəhətdən fərqlənsələr də, məzmun cəhətdən fərqlənmirlər. Ona görə də bunlar bütöv cümlə hesab edilir. Belə cümlələrdə istənilən vaxt mübtədanı şəxs şəkilçisi vasitəsilə bərpa etmək olur.

**Qeyd:** Müxtəsər cümlələrin xəbəri ismi xəbər və feili xəbər ola bilir. Məsələn: *Qapı örtüldü.* (O.Salamzadə) *Telefon susmuşdu. Qoçaq oğlandır. Məqalə maraqlıdır.*

3. Bəzən müxtəsər cümlələr söz birləşmələri və tərkiblər hesabına genişlənə bilir. Bununla da geniş cümləyə oxşayır. Lakin struktur etibarilə müxtəsər olaraq qalır. Məs.: *Məni gördüyüünüz həmin bu işgəncələrə düşər edən sənin məhəbbətinidir.*

Yuxarıda qeyd etdiyimiz kimi, geniş cümlələrdə baş üzvlərdən başqa, ikinci dərcəli üzvlərin biri və yaxud hamısı iştirak edir. Müasir Azərbaycan ədəbi dilində geniş cümlələr aşağıdakı şəkildə işlənir:

1. Mübtəda, xəbər və tamamlıqdan ibarət geniş cümlələr. Məsələn: *Əhməd dostunu gözləyirdi. Mən kitabı oxudum. İsa bəyin sözlərindən Mustafa xan bərk sixıldı.* (Ə.Cəfərzadə)

2. Tamamlıq və xəbərdən ibarət geniş cümlələr. Məsələn: *Dərsimi hazırladım. Ədəbiyyatı sevirik.*

3. Mübtəda, xəbər, təyin və tamamlıqdan ibarət geniş cümlələr. Məsələn: *Qonşular bu gözəl qızı tamaşa edirdilər. Mənim anam dadlı xörəklər bişirir.*

4. Mübtəda, xəbər, təyin, tamamlıq və zərflikdən ibarət cümlələr. Məsələn: *Ananın biganəliyi böyük oğluna daha pis təsir edirdi. Bu vaxt Şərəf ana qarşısındaki adamı ehtiyatla geriyə itələdi.*

**Təktərkibli cümlələr.** *Baş üzvlərin yalnız biri əsasında formalasən sadə cümləyə təktərkibli cümlələr deyilir.* Təktərkibli cümlələrdə subyekt ayrıca mübtəda, predikat isə ayrıca xəbər şəkilində ifadə oluna bilmir. Subyekt və predikat baş üzvlərdən biri ətrafında cəmlənmiş olur. Baş üzvlərdən biri mövcud olmadığı üçün bu cür cümlələr təktərkibli cümlələr adlanır. Məs.: *Soyuq bir qış gecəsi idi. Palaza bürün elnən sürün. Kişini elə bil birdən-birə dəyişdilər və s.*

Bu misallardan birincisində mübtəda yoxdur və onu heç cür təsəvvür etmək mümkün deyildir. Doğrudur, ikinci cümləyə zahirən "sən" sözünü, üçüncü cümləyə "onlar" sözünü artırmaq olar. Lakin faktiki olaraq həmin cümlələrə bu sözləri artırmaq olmaz. Çünkü həmin sözlər cümlənin ümumiləşmiş mənası ilə uyğun gəlmir və əslində bu cür cümlələrdə danışan şəxsi işin kim tərəfindən icra edildiyi yox, işin özü, proses maraqlandırır.

Təktərkibli cümlənin dörd növü vardır:

1. Şəxssiz cümlələr;
2. Qeyri-müəyyən şəxsləri cümlələr;
3. Ümumi şəxsləri cümlələr;
4. Adlıq cümlələr.

Şəxssiz, qeyri-müəyyən şəxsləri, ümumi şəxsləri cümlələr xəbər əsasında formalasılır. Buna görə də onlar xəbər əsasında formalasən təktərkibli cümlələr adlanır. Adlıq cümlələr isə mübtəda əsasında formalasılır və mübtəda əsasında formalasən təktərkibli cümlə adlanır.

**Qeyd 1:** *Şəxssiz, qeyri-müəyyən şəxsləri, ümumi şəxsləri cümlələr mürəkkəb cümlənin tərkibində işlənir.*

Ancaq adlıq cümlələr müräkkəb cümlənin tərkibində işlənmir.

**Qeyd 2:** Tədris prosesində asanlıqla başa düşmək üçün şəxsin (mübtədanın) iştirakına görə sadə cümləni şəxslə və şəxssiz cümlələrə ayıırlar<sup>1</sup>. Şəxslə cümləni öz növbəsində **müayyən şəxslə cümlə, qeyri-müayyən şəxslə cümlə, ümumi şəxslə cümlə** olmaqla üç qismə böлürlər. Yeri gəlmışkən onu da qeyd edək ki, şəxslə cümlələrdə şəxs anlayışı mübtədanın eki-valenti kimi işlənir. Yəni **grammatik şəxs** adı altında **mübtəda** nəzərdə tutulur.

Şəxslə cümlə ilə müqayisədə **şəxssiz cümlənin mübtədası** olmur və o (*olmayan mübtəda*) təsəvvürə gətirilmir.

## I. ŞƏXSSİZ CÜMLƏLƏR

Mübtədası *olmayan* və heç cür də təsəvvür edilməyən təktərkibli cümləyə şəxssiz cümlə deyilir. Şəxsin olmaması, ümumiyyətlə, iki mənada başa düşülür. Birincisi, məntiqi şəxs. Bu, işgörən demək olub, subyektdə uyğun gəlir. İkincisi, qrammatik şəxs. Bu mübtəda deməkdir. Bəzən bir cümlədə eyni bir söz həm məntiqi, həm də qrammatik şəxs kimi çıxış edir. Məs.: "Mən oxuyuram" cümləsində "mən" sözü həm subyekt həm də mübtədadır. Bu cür cümlələr cüttərkibli cümlələrdir. Lakin bəzi cümlələrdə məntiqi şəxs olur, qrammatik şəxs olmur. Məs.: "Mənə soyuqdur" cümləsində "Mənə" sözü məntiqi şəxstdir və burada qrammatik şəxs yoxdur. Ona görə də bu cür cümlələr təktərkibli, yəni

<sup>1</sup> M.Həsənov. Azərbaycan dili sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər. "Maarif" nəşriyyatı, Bakı, 1987, s.126

şəxssiz cümlə hesab olunur. Şəxssiz cümlənin xəbəri bir qayda olaraq həmişə yalnız üçüncü şəxsin təkində olur. Məs.: **Payızın ilk günləridir. Axşam idi. Bazar günü imiş** və s.

Lakin yadda saxlamaq lazımdır ki, xəbəri üçüncü şəxsin təkin-də olan bütün cümlələr şəxssiz olmaz. Şəxssiz cümlələr müxtəsər və geniş olur. Müxtəsər şəxssiz cümlələr yalnız xəbərdən ibarət olur və belə cümlələrdə ikinci dərəcəli üzvlər iştirak etmir. Məs.: **Səhərdir. Tezəndərdir** və s.

Geniş şəxssiz cümlələrdə xəbərlə yanaşı ikinci dərəcəli üzvlər də iştirak edir. Məs.: **Mənə yazığın gəlsin, ağa. Ürəklərdə bahar gülür, küçələrdə hələ qışdır** və s.

Şəxssiz cümlələr bir sıra cümlə növlərinə oxşayır. Şəxssiz cümlələrin mübtədası olmadığı üçün onlar mübtədası üslubi məqsədlə işlədilməyən cüttərkibli cümlələrə oxşayır. Məs.: **Hər tərəf-də sakitlidir.** (şəxssiz cümlə) **Ovçuluğa meyl saldım.** (cüttərkibli cümlə) **Müəlliməm.** (cüttərkibli cümlə) **Dünəndən işə çıxırıq.** (cüttərkibli cümlə) **Universitetə gələrsən.** (cüttərkibli cümlə) Bu nümunələrdə cüttərkibli cümlələrə mübtəda artırmaq olur. Artırılacaq mübtəda isə şəxs şəkilcisi vasitəsilə öz əksini xəbərdə tapmışdır: **Müəlliməm – Mən müəlliməm, Dünəndən işə çıxırıq – Biz dünəndən işə çıxırıq,** **Universitetə gələrsən – Sən Universitetə gələrsən** və s.

Deməli, cüttərkibli cümləyə mübtəda artırmaq olduğu halda, şəxssiz cümlələrə mübtəda artırmaq olmaz.

Şəxssiz cümlə mübtədası buraxılmış cüttərkibli yarımcıq cümləyə də oxşayır. Məs.: **Murat bəy hazır dayanmışdı. Qəfil hü-cuma keçdi.** Burada "**Qəfil hü-cuma keçdi**" cümləsi cüttərkibli yarımcıq cümlədir. Ona mübtəda artırmaq olar. Şəxssiz cümləyə isə mübtəda artırmaq olmaz. Yaxud: **Atan kimdir? – Mühəndisdir. O indi hardadır? – Evdə.** Burada **Mühəndisdir, Evdə** cümlələri mübtədası buraxılmış yarımcıq cümlələrdir. Onların mübtədalarını əv-vəlkı sual cümlələrindən (Atan kimdir? O indi hardadır?) tapıb

bərpa etmək mümkündür: *Atam mühəndisdir. O (atam) indi evdədir.* Ancaq Yuxusu gəlirdi. Tamaşanın sözündən xoşu gəlmidi. *Tamaşanı heyrət götürmüdü* (Ə.Əbülləsən) cümlələrində (şəxssiz cümlələrində) mübtədaları bərpa etmək qeyri-mümkündür.

Baş üzvlərdən biri olmadığı üçün şəxssiz cümlə adlıq cümləyə də oxşayır. Məs.: *Böyük bir səhra... (adlıq cümlə)*, *Hər tərəfdə sakitlikdir. (şəxssiz cümlə)* Lakin adlıq cümlələrin xəbəri, şəxssiz cümlələrin isə mübtədası olmur.

Şəxssiz cümlə qeyri-müəyyən və ümumi şəxslər cümlələrə də oxşayır. Məs.: *Bizə mərkəzdən yazuqlar. İsləməyənə tənbəl deyərlər.* Bu cümlələrdən birincisi qeyri-müəyyən, ikincisi isə ümumi şəxslər cümlədir. Lakin qeyri-müəyyən və ümumi şəxslər cümlələrdə qeyri-müəyyən və ümumi şəxslər olsa da, şəxs təsəvvürü vardır. Şəxssiz cümlədə isə şəxs, mübtəda təsəvvürü qətiyyən yoxdur.

Şəxssiz cümlələr ismi və feili xəbəri olmaqla fərqlənir. İsmi xəbərli şəxssiz cümlələrin xəbəri isimlərlə, ismi birləşmələrlə və bəzən zərflərlə ifadə olunur. İsmi xəbərli şəxssiz cümlələrin xəbəri -dir, -dir, -dur, -dür şəkilçiləri və idi, imiş köməkçi sözü ilə yaranır.

a) **Xəbəri isimlə ifadə olunan ismi xəbərli şəxssiz cümlələr:** *Nəcib oğlandır.* (İ.Əfəndiyev) "Hədiyyələr salonunda" qəşəng bir süfrə vardi. (İ.Əfəndiyev) *Qəşəng köynəkdir.* (İ.Əfəndiyev) *Səssizlikdir.* (İ.Əfəndiyev)

b) **Xəbəri ismi birləşmələrlə ifadə olunan ismi xəbərli şəxssiz cümlələr:** *Sabah yox, birisi gün bizim toyumuzdur.* (İ.Əfəndiyev) *Onun toyu idi.* (M.İbrahimov) *Dekabrin on beşi idi.* (M.İbrahimov) *Gözəl bir yaz günü idi.* (İ.Şixli) *Günün batabat zamanı idi.* (M.İbrahimov)

c) **Xəbəri zərfə ifadə olunan ismi xəbərli şəxssiz cümlələr:** *Gecə idi. Tezdir.*

İsmi xəbərli şəxssiz cümlələr daha çox zaman mənali olur. Məs.: *Fevral ayının üçü idi. Günüñ batabat zamanı idi.* (M.İbra-

himov) *Bir qohumun anadan olan günüdür.* (O.Salamzadə) *İndi fabrikda tənəffüs zamanıdır.* Öyrənmək vaxtidır. (H.Abbaszadə) *İndi ov vaxtidır.* Toy gecəsi idi. Son dərəcə qaranlıq bir gecə idi. *Gözəl yay havası idi.* Sabah istirahət günüdür. Soyuq qış gecəsi idi. *Yatmaq zamanı imiş.* Axşamüstü idid. (M.İbrahimov) *Payız idi* (M.İbrahimov) və s.

Bəzən -dir, -dir, -dur, -dür şəkilçisi və idi, imiş köməkçi sözləri hal, vəziyyət mənali sözlərə artırılır. Məs.: *Mirzənin zamanında bazaarda ucuzluq idi.* Muradın evində böyük şadlıqdır. Yenə ötürür-ötür, apar-apardır və s.

**Qeyd:** -dir, -dir, -dur, -dür şəkilçili şəxssiz cümlələrin xəbəri indiki zaman, idi, imiş köməkçi sözlü şəxssiz cümlənin xəbəri isə keçmiş zaman məzmununu bildirir.

Feili xəbərli şəxssiz cümlələrin xəbəri aşağıdakı vasitələrlə ifadə olunur:

1. Şəxssiz cümlənin xəbəri feilin məlum növü ilə ifadə olunur. Məs.: *Sübə az qalib.* O zamandan çox keçib. Araya sükut çökdü. Hamidan çox üz-gözündən yorğunluq yağan Dəmirə yazığım gəldi. (M.Süleymanov) *Gecədən xeyli keçmişdi.* (İ.Əfəndiyev) və s.

2. Şəxssiz cümlənin xəbəri feilin şəxssiz növündə olan feillərlə ifadə olunur. Məs.: *Nadir məktuba baxdı* cümləsi cüttərkiblidir. Ancaq *Məktuba baxıldı* cümləsi təktərkibli şəxssiz cümlədir.

3. Şəxssiz cümlənin xəbəri feilin vacib forması ilə ifadə olunur. Məs.: *Qurultayın materiallarını öyrətməli və təbliğ etməli.* Hər gözəl kitabın da bax belə dolama-dolama haşiyələrdən, cansıxıcı girişdən xeyli bir başlangıcı olmalıdır. (Elçin) Bəs nə etməli? (M.İbrahimov)

4. Şəxssiz cümlənin xəbəri məsdərlə ifadə oluna bilir. Məs.: Nə etmək, nə tədbir tökmək. Nə tədbir tökmək? Səndən demək,

*bizdən eləmək.* (M.Ibrahimov) *Bütür bunlardan ayrılməq.* (İ.Əfəndiyev) *Həmişəlik ayrılməq.* (İ.Əfəndiyev) və s.

5.Şəxssiz cümlənin xəbəri feili frazeoloji vahidlərlə ifadə oluna bilir. Məs.: *Adıgözəlovun ona acığı tutdu.* Keç, səndən də *gözüm su içmir.* (İ.Şixli) *Uşaqlıqdan ötrü burnumun ucu göynəyir.* (İ.Şixli) *Arvadların dili ağızına siğmadı.* (İ.Şixli) *Mənim ölüvəy adamdan xosum gəlmir.* (İ.Şixli) *Mənim elə o ildən bundan zəhləm gedir.* (İ.Şixli)

## 2. QEYRİ-MÜƏYYƏN ŞƏXSLİ CÜMLƏLƏR

*Bir və ya bir neçə qeyri-müəyyən şəxs tərəfindən icra edilən iş və hərəkəti bildirmək üçün işlədirən mübtədasız təktərkibli cümlələrə qeyri-müəyyən şəxslər deyilir. Bu cümlələrdə əksarən bir və ya bir neçə şəxs olur. Lakin həmin şəxslər ortaya çıxa bilmir. Qeyri-müəyyən şəkildə qalır. Buna görə də qeyri-müəyyən şəxslər əmələ gəlir. Qeyri-müəyyən şəxslər cümlələrin xəbəri bir qayda olaraq həmişə 3-cü şəxsin cəmində olur. Məs.: Uşaqları yay tətilinə buraxıblar. Mənə Qızxanım deyərlər. Məni kadrlar şöbəsinin katibəsinə qoşub, xəmir yoğuran sexə göndərdilər. (Ş.Qurbanov) Sexin girəcəyində mənə təzə ağ xalat geyindirdilər. (Ş.Qurbanov) Bizi qabaq cərgədə əyləşdirilər. (M.Cəlal) Pəncərənin qara pərdəsini qaldırmışdalar. (S.Qədirzadə) və s. Lakin xəbəri 3-cü şəxsin cəmində olan bütün cümlələr qeyri-müəyyən şəxslər ola bilməz.*

Qeyri-müəyyən şəxslər cümlələrdə qeyri-müəyyənlik mənası müxtəlif keyfiyyətdə olur. Bəzən qeyri-müəyyənlik az olur və işin icrasında danışan şəxs məlum olur. Məs.: *Ay camaat, qaçın, döyüşürlər.*

Bəzi cümlələrdə qeyri-müəyyənlik dərəcəsi daha az olur. İşin icrası danışana da, dinləyənə də məlum olur. Belə cümlələrdə

icraçı əslində danışan şəxsin özü olur. Lakin xəbərin üçüncü şəxsin cəmində olması qeyri-müəyyən şəxslər cümlələri yaradır. Məs.: *Səndən soruşturlar.* *Gəl, sənə deyirlər.* *Süfrəni hazırla-*  
*dular.* (İ.Şixli) *Şəhərləri viran qoydular.* (S.Rəhman)

Bədii əsərlərdə bu formalardan çox istifadə olunur.

Qeyri-müəyyən şəxslər cümlələrdə şəxssiz cümlələrdə olduğu kimi mübtəda olmur. Ancaq bunlar arasındaki fərq odur ki, şəxssiz cümlələrdə mübtədanın bərpası qeyri-mümkün olduğu halda, qeyri-müəyyən şəxslər cümlələrdə mübtəda formal cəhətdən üçüncü şəxsin cəmində bərpa oluna bilir. Lakin məzmun baxımından işin icraçısı konkret olaraq meydana çıxmır. Məsələn:

*Bələ deyirlər ki, ağladır yeri,*

*Sizin Qarabağın xanəndləri.* (S.Vurğun)

Bu misalda formal olaraq “onlar” mübtədasını bərpa etsək də (onlar belə deyirlər), yenə də deyənlərin kim olduğu aşkar olmur. Həm də diniyəni və danışan işin kim tərəfindən icrası yox, sadəcə olaraq icrası maraqlandırır. Ona görə də qeyri-müəyyən şəxslər cümlələrdə şəxsin (mübtədanın) bərpasına ehtiyac olmur. Məsələn: *Ordudan buraxılanları tantənə ilə Vətənə yola salırdular.* (İ.Hüseynov) *Deyirlər, o səhər alagöz maral sürüniüb astaca çatır bulağ'a.* (N.Xəzri)

Qeyri-müəyyən şəxslər cümlələrin xəbəri feilin müxtəlif zamanlarında ola bilir. Məsələn: *Ona elə gəldi ki, bu saat evin dörd tərəfini kəsiblər.* (İ.Şixli) *Bir gün məni də öz yatağında məhv edərlərsə, kimin xəbəri ola bilər.* (M.S.Ordubadi) *Kolxozen tarixini yazacaqlar.* (Ə.Thülbəsən)

Qeyri-müəyyən şəxslər cümlələrin xəbəri təsdiq və inkar ola bilər. Məsələn: *Qəsəbədə hər gün bircə xəbər eşidildiyi halda, bu gün bir neçə xəbər barədə danışıldılardır.* (M.Süleymanov) *Səriyyəni hərarətlə alqışladılar.* (İ.Əfəndiyev) *Çəkə-çəkə onu çardağın yanına apardılar.* (İ.Əfəndiyev) *Ondan sonra daha zavoddan adam çağırmadılar.* (M.Süleymanov) *Əmi, qanmayanı*

**oldurməzlər ki?** (İ.Əfəndiyev) Yazıçı yaxxanalarla **buraxmurlar**.  
 (C.Cabbarlı) *Qaraçı* *günündə yaşamazlar*. (İ.Əfəndiyev)

Qeyri-müəyyən şəxslər xəbəri üçüncü şəxsin cəmində olan cütterkibli cümlələrə oxşayır. Lakin bunlar bir-birindən əsaslı şəkildə fərqlənir. Belə ki, xəbəri üçüncü şəxsin cəmində olan cütterkibli cümlələrin mübtədasi olduğu halda, qeyri-müəyyən şəxli cümlələrin mübtədasi olmur. Müqayisə edək: *Qızlar bu barədə Nuru ilə danışdır*. (İ.Hüseynov) *Gecənin yarısı pəncərəni aşıb gəldiyini eşitsələr, gör nələr danışarlar*. (S.Rəhman) Bu cümlələrdən birincisi xəbəri üçüncü şəxsin cəmində olan cütterkibli cümlə, ikincisi isə qeyri-müəyyən şəxslər cümlədir. *Anam getdi, atam gələcək, onlar bizi rahat qoymayacaqlar*. Laçınla Leyla əl-ələ tutaraq üzüasağı götürüldülər. Bu cümlələr cütterkibli cümlələrdir.

Qeyri-müəyyən şəxslər bəzən formal cəhətdən (xəbərlərinin III şəxsin cəmində olmasına görə) ümumi şəxslər cümlələrə oxşayır. Lakin bunları fərqləndirmək lazımdır. Məsələn: *Eşitdiyin sözləri iclasda dedilər. Hər boş sözdən ötrü adama belə üz göstərməzlər*. Burada birinci cümlə qeyri-müəyyən şəxslər cümlə, ikinci cümlə isə ümumi şəxslər cümlədir.

Qeyri-müəyyən şəxslər formal cəhətdən (xəbərlərinə görə) bəzən xəbərdən ibarət yarımcıq cümlələrə oxşayır. Lakin onlar bir-birindən məzmunca fərqlənilər. Məsələn:

– *Bəs mühəndislər bu barədə heç nə demirlər?*

– **Deyirlər**. *Onların fikrincə, bu ilin axırında təhvıl verməlidirlər*. Burada “Deyirlər” xəbərdən ibarət yarımcıq cümlədir. “Təhvıl verməlidirlər” qeyri-müəyyən şəxslər cümlədir.

Qeyri-müəyyən şəxslər mürəkkəb cümlənin tərkib hissəsi kimi də işlənir. Məsələn: *Heç yarım saat keçmədi ki, əmrini verdilər* (Ş.Qurbanov) **Deyirlər**, qızı Kürdən **keçiriblər**. (İ.Şıxlı) *Mənə elə gəlirdi ki, ağzımı yummuşdular*, bir söz deyə bilmirdim. (S.Rəhman)

### 3. ÜMUMİ ŞƏXSLİ CÜMLƏ

Xəbər əsasında formalaşan təktərkibli cümlələrdən biri də ümumi şəxslər cümlələrdir. Ümumi şəxslər cümlələrin xəbəri əksərən ikinci şəxsin təkində və üçüncü şəxsin cəmində, bəzəndə birinci şəxsin təkində olur. Lakin xəbər hansı şəxsədə olursa-olsun işin icrası ümumi xarakter daşıyır, hamiya aid olur. Bütün şəxsləri əhatə edir. Buna görə də belə cümlələr ümumi şəxslər cümlələr adlanır. Ümumi şəxslər cümlələr əksərən atalar sözləri, məsəllərdən və aforizmlərdən, məsləhət, nəsihət xarakterli cümlələrdən ibarət olur. Məs.: *Uman yerdən küsərlər. Günü-günə satmazlar. Cücəni payızda sayarlar. Malını yeməyənin malını yeyərlər. Barsız ağaca daş atmazlar. Bəxtini qozda sına, oğulda, qızda sına*. Bir bugda əkməsən, min bugda **biçməzsən** və s.

Ümumi şəxslər cümlələrin xəbəri başlıca olaraq aşağıdakı formalarda olur:

1. Ümumi şəxslər cümlələrin bir qisminin xəbəri feilin əmr formasının birinci şəxsinin təkində olur. Məs.: *Özümə yer eləyim, gör sənə neyləyim. Adımı sənə qoyum, səni yana-yana qoyum. Ağ üzüm, qara üzüm, başını dibindən üzüm*.

2. Ümumi şəxslər cümlələrin bir qismində xəbər əmr formasının ikinci şəxsinin təkində olur. Məs.: *Əvvəl arxi tullan, sonra bərəkallah de. Zəmanəyə bir bax, işə bir bax. Anasına bax, qızını al, qıraqına bax bezini al. Alim yanında dilini saxla, usta yanında əlini. Özgə malına dəymə, – Özünükünü bərk saxla. Öz bəxtindən küs. Öz atının noxtasından yapış. Öz adını özgələrə qoyma. Öz ağlını özgə ağlına vermə. Öz işini özün gör. Sırrini dostuna demə, dostunun da bir dostu var. Atalar naħaq yerə deməyiblər ki, xasiyyətini yaxşı bilmədiyin atın dalına keçmə*. (İ.Şıxlı) *Yaxşılıq elə, yaxşılıq gör* və s.

3. Ümumi şəxslər cümlələrin xəbəri feilin xəbər formasının ikinci şəxsinin təkində ola bilir. Məs.: *Bu gün, bu saat yeyirsən, içir-*

*sən, gəzirsən, oynayırsan, gülürsən, amma bir saat sonra nə olacağınızı bilmirsən.*

**Qeyd:** Ümumi şəxsli cümlələrin bəzən xəbəri feilin xəbər formasının ikinci şəxsinin təkində olarkən xəbərdən əvvəlki komponent şərt formasında çıxış edir: **Əzməsən, əziləcəksən, ayaqlamasan ayaqlanacaqsan.** (M.Cəlal)

4. Ümumi şəxsli cümlələrin bir qismində xəbər feilin xəbər formasını üçüncü şəxsinin cəmində olur. Məs.: Cücəni payızda **sayarlar. Gözələ gözəl deyərlər. Allahdan qorx, bir gözünə əvəzinə iki gözünü çıxararlar.** (M.Ibrahimov) İnsanın müsibətinə belə **gülməzərlər.** (M.Ibrahimov) Qəribi baxışından **tanyarlar. Qərib iti yad məhəllədən qovarlar.** Əyilən boynu **vurmazlar. Odu od ilə səndürməzərlər.** İsləməyənə tənbəl **deyərlər. Atdan düşüb eşşəyə minməzərlər.** Yixilana balta **çalmazlar.** Bəy verən atın dışına **baxmazlar.** Ağ pulu qara gün üçün **yığarlar.** Adamı hünəri ilə **tanyarlar.** Ağ evi görüb qara evi **yandırmazlar.** Öldürməyin, amandır, yaralını **öldürməzərlər.**

5. Bəzən ümumi şəxsli cümlələrin xəbəri feilin şərt formasının ikinci şəxsinin təkində olur. Məs.: **Bağə baxarsan bağ olar, baxmazsan dağ olar.**

6. Ümumi şəxsli cümlələrin bir qismində isə xəbər feilin arzu formasının üçüncü şəxsinin təkində olur. Məs.: **Pambıq çox zərif seydir, gərək onun nazını çəkəsən.** Gərək hamiya bir gözlə **baxasan.** (İ.Şıxlı)

Xəbəri ikinci şəxsin təkində olan ümumi şəxsli cümlələr öz formasına görə mübtədası üslubi məqsədlə buraxılmış cüttərkibli cümlələrə oxşayır. Məs.: **İnstitut qurtarırsan qızım, – deyə Rüstəm kişi ilk dəfə gəlinə müraciət etdi. Palaza bütürün elnən sürüün.** Hər iki misalda xəbər ikinci şəxsin təkindədir. Hər iki misalda

mübtəda yoxdur. Hər iki misalda zahirən *sən* sözünü artırmaq olar. Lakin bu yalnız birinci halda mümkündür. Çünkü cümlənin mübtədası həqiqətən şəxslənmir. Odur ki, birinci cümlə cüttərkiblidir. İkinci cümləyə isə *sən* sözünü artırmaq olmaz. Çünkü ümumi şəxslidir.

Xəbəri üçüncü şəxsin cəmində olan ümumi şəxsli cümlələr ilə qeyri-müəyyən şəxsli cümlələr arasında da bir oxşarlıq var. Məs.: **Sən boyda məsul işçini heç zaddan ötrü vəzifədən götürməzərlər. Qaranlıq yerə daş atmazlar.** Hər iki cümlənin xəbəri üçüncü şəxsin cəmindədir. Hər iki cümlənin mübtədası yoxdur. "Onlar" sözü mübtəda kimi təsəvvür olunur. Lakin bunlar bir-birindən fərqli cümlələrdir. Birinci cümlədə işin icrası bir və ya bir qrup şəxslə bağlı ola bilər. Lakin həmin şəxslər qeyri-müəyyəndir və cümlə qeyri-müəyyən şəxsli cümlədir. İkinci cümlə isə hamiya hər yerdə, həmişə aid olan işi bildirir. Ona görə də həmin cümlə ümumi şəxsli cümlədir.

**Qeyd:** Xəbəri üçüncü şəxsin cəmində olan cümlələr müxtəlif quruluşda olur. Bu cür cümlələrin bir qismi cüttərkibli bütöv cümlə şəklində, bir qismi cüttərkibli yarımcıq cümlə şəklində, bir qismi qeyri-müəyyən şəxsli, bir qismi isə ümumi şəxsli cümlə şəklində olur. Bunları təhlil prosesində fərqləndirmək lazımdır. Məs.: **Athilar kəndə yetişdilər.** (cüttərkibli bütöv cümlə) **Mahmud katıblə görüşmək istəyirdi.** Görüşdülər. (cüttərkibli yarımcıq cümlə) **Bizə mərkəzdən yazırlar.** (qeyri-müəyyən şəxsli cümlə) **İsləməyənə tənbəl deyərlər.** (ümumi şəxsli cümlə)

#### 4. ADLIQ CÜMLƏLƏR

Əvvəlki təktərkibli cümlələrdən fərqli olaraq adlıq cümlələr mübtəda əsasında formalaşır. Yəni burların əsasını təşkil edən sözlər və söz birləşmələri mübtədaya uyğun gəlir. Belə cümlələrin xəbəri olmur. Xəbəri bərpa etməyə də heç bir ehtiyac duyulmur. Adlıq cümlələr qrammatik cəhətdən cümlə kimi formalasın. Adlıq cümlələr predikativliyin xüsusi əlamətlərini qəbul edə bilmir. Ancaq adlıq cümlələr sadə cümlənin əlamətlərindən hesab olunan bitkinliyə, intonasiyaya malik olur. Adlıq cümlələrdə əşya və hadisələrin, proseslərin adı çəkilir, ancaq onların haqqında heç bir məlumat verilmir. Adlıq cümlələrdə iki anlayış – əşya, hadisə və onların mövcudluğu anlayışı öz ifadəsini tapır. Məs.:

*Terek sahilləri... Don sahilləri...*

*Boz şinel... Avtomat... Gözlərdə bir kin...*

*Kupe...*

*Pəncərəsində*

*qalın, naxışlı pərdə. (R.Rza)*

*...Uzun yol.*

*Sərnişinlər,*

*Bir də Baki vağzalı.*

*İzdiham.*

*Qara qarışqa kimi*

*qaynaşan*

*adam,*

*adam. (R.Rza)*

*...Aylı, ulduzlu gecə... Tək şabalıd ağacı. (M.Hüseyn)*

Adlıq cümlələr öz quruluşuna görə xəbərsiz yarımcıq cümlələrə oxşayır. Lakin yarımcıq cümlə daha çox mətn daxilində, dialoqlarda işləndiyi halda, adlıq cümlələr daha çox mətnin əvvəlində, remarkalarda işlənir. Yarımcıq cümlənin buraxılmış xəbərini bərpa etmək olur. Adlıq cümlələrdə xəbərin bərpasına ehtiyac yox-

dur. Yarımcıq cümlə mətndən çıxanda məna verməyə bilir. Adlıq cümlələr mətndən çıxarıldıqda da ayrılıqda məna ifadə edə bilir. Məsələn:

— *Nə vaxt gəlmisən?*

— *Axşamüstü.* Burada “— *Axşamüstü*” yarımcıq cümlədir. Ancaq *Axşamüstü*, *dəniz kənarı, tək söyüdün altı elə bil heç nə dəyişməmişdi. (S.Qədirzadə)* cümləsində “— *Axşamüstü*” adlıq cümlədir.

Bir çox dilçilər kitab, qəzet, jurnal, əsər adlarını da adlıq cümlə hesab edirlər. Bu ümumən ağlabatandır. Adlıq cümlənin zamanı qrammatik yolla ifadə oluna bilmir. Çünkü zaman anlayışı xəbərdə öz ifadəsini tapmır. Adlıq cümlənin xəbəri olmur. Lakin situasiya, şəraitlə bağlı olaraq bilirik ki, adlıq cümlələr indiki zaman məzmununa malikdir.

Adlıq cümlələrdə şəxs anlayışı da qrammatik yolla ifadə oluna bilmir. Buda xəbərin olmaması ilə bağlıdır. Lakin şəraitlə bağlı olaraq bilirik ki, adlıq cümlələr üçüncü şəxsə aiddir.

Adlıq cümlələrin əsasını təşkil edən sözlər aşağıdakı vasitələrlə ifadə olunur:

1. Adlıq cümlələr adətən isimlərlə və bir sıra ismi birləşmələrlə ifadə olunur. Məs.: *Kənd, yol, ağaclar, əzəmətli bir qala, dəhşətli müharibə, yeni tikilmiş istirahət evinin həyəti, aciz bir düşmən kimi mərhəmətsiz və amansız bir sükut. Toyun birinci günü, sessiyanın sonu. Tələbələrin arzuları. Ah, mənim həyatım. Kənd havası. Bibiheybət mədənləri. Xanların evi. (S.Vurğun)*

2. Bəzən adlıq cümlələr isimlərdən və saylardan ibarət olur. Məs.: *Moskva, Kreml, 26 iyun 1960-ci il. 1907-ci il, Baki. (S.Vurğun) London, 26 avqust, 1918-ci il. (M.S.Ordubadi) 3 fevral, 1918-ci il. (M.S.Ordubadi) Tehran 1 mart 1916-ci il... (M.S.Ordubadi) 87-ci il mayın əvvəli və s.*

3. Adlıq cümlələrin bəziləri məsdərlə də ifadə oluna bilir. Məs.: *Yaşamaq... Bu yalnız bir arzudur.*

Adlıq cümlələrin quruluşu müxtəsər və geniş olmaqla fərqlənir. Müxtəsər və adlıq cümlələr adətən bir üzvə –mübtədaya uyğun gəlir. Məs.: *Var-dövlət, cah-cəlal. Bunların heç biri Zərnigar xanının gözündə yox dərəcəsində idi. (İ.Şixli) Sükut.. Vəzifə... Yol... Qatar...*

*Qış. Şaxta. Dekabr. Sırsıra. Külək.*

*Boranın şiddəti qovurur qarı.*

*Küləklər əlində qar ələk-vələk,*

*İliyə işləyir viyültürləri. (R.Rza Ulutürk)*

*Bayıl. Zindan. Səhər çəği. (R.Rza) Şuşa qalası. Xan sarayı.  
Vaqifin evi. Toy məclisi, oyun. (S.Vurğun)*

Geniş adlıq cümlələrdə mübtədadan əlavə ikinci dərəcəli üzvlərdə (adətən təyin və zərfliklər) olur. Məs.: *Bir-birinin üstünə yiğilmiş dərilər, yorğan-döşəklər, divardakı kasalar, mis qablar.* (Ə.Əlibəyli) *Dağ atəyində göz yaşı kimi axan dumduru çay.* (M.İbrahimov) *Kəndin kənarında səfali bir yer. İncə və çox nəfis işlənmiş qədim bəzək əşyaları.* (H.Mehdi) *Kürün sahili cərgə ilə qalanmış tonqallar* (İ.Şixli) *Həsən xanın sarayındaki böyük salonda qonaqların şərəfinə düzəldilmiş məclis.* Ortada fəvvərəli hovuz. Ucsuz-bucaqsız qəbiristanlıq. Baş daşları yonan balta səsləri, sinə daşları cilalayan aqreqat uğultusu. *Ordan-burdan, adda-budda, mehin səmtinə görə aşkar və qırıq-qırıq eşidilən yasin sədaları və ağlaşma...* Təzə ölü gətirən maşın karvanı... *Qəbirlər arası çalın-çarpaz, düyüñ-düyüñ, dolam-dolaşığ cığırlarda – ciyinlər üstündə yurğalanan al qırmızı örtüklü mafə...* (Qabil) *Qolları qırılmış yüz şamlı çilçiraqlar, tavanda qanad-qanada çalıb “uçuşan pərilər”, qabartmaları qopan sütun başları, əlvan şüşəli pəncərələrin təzədən salınmış şüşələri, kəhraba rəngli mərmərlərin simiqləri, tacir evlərindən gətirilən əmanət xalçalar, çöhrələrindən ehtiyac və yoxsulluq oxunan xidmətçilər, qəlyanlar, stəkanlar...* (M.S.Ordubadi) və s.

**Qeyd:** Bəzən adlıq cümlələrin ədəbi dilimizdə iki cür formalasması qeyd olunur: 1. Mübtəda əsasında yaranan adlıq cümlələr; 2. Xəbər əsasında yaranan adlıq cümlələr. Məsələn: *Divarda ərinin böyüdülmüş şəkli, aşağıda üçkünc stol üstündə iri maqnitafon.* (M.İbrahimov) Bu cümlə mübtəda əsasında yaranan adlıq cümlədir. Xəbər əsasında yaranan adlıq cümlələrdə aparıcı rola malik olan zaman, məkan, hadisə və proses anlayışları predikata (xəbərə) uyğun gəlir. Məhz bu xüsusiyyəti nəzərə alaraq bəzi adlıq cümlələrin xəbər əsasında yarandığını qəbul edirlər. Məsələn: *Aslanın evi. Səhər. Sübh çəği. Qaranlıq. Zülmət. Yenə həmin otaq.* (M.İbrahimov) *Bakı, Neft daşları, günortaçağı, nahar vaxtı.* (M.İbrahimov)

### Bütöv və yarımcıq cümlələr

**Bütöv cümlələr.** Baş və ikinci dərəcəli üzvlərin işlənib-işlənməsinə, buraxılıb-buraxılmamasına görə sadə cümlə iki növə ayrılır. Bütöv və yarımcıq cümlələr.

Fikrin ifadəsi üçün ehtiyac duyulan, bütün üzvləri bilavasitə iştirak edən, buraxılmamış olan cümlələr bütöv cümlə adlanır. Məs.: *Yenə şeypur səsləri gurladı. Meşədə boğuq bir güllə səsi eşidildi. Sahil boyunca ağacları xirdaca yarpaqları titrətdi.* (M.Hüseyn) Bu cümlələr bütöv cümlələrdir. Bütöv cümlə müxtəsər və geniş olur. Müxtəsərlər yalnız baş üzvlərdən ibarət olur. Məs.: *Səməd dillənmirdi.* Geniş bütöv cümlələr isə baş üzvlərlə yanaşı, ikinci dərəcəli üzvlərin iştirakından ibarət olur. Məs.: *Səməd qımışib tez-tez əlini saqqalına çəkirdi.* (İ.Hüseynov) Bütöv cümlə ya cüttərkibli, ya da təktərkibli cümlə şəkilində formalasır. Məs.: *Camaat susub maraqla qulaq asırı. Danışdıqca hər sözünü*

*ürəyinin bir zərrəsini qatan, cəsarətlə, inamla çarışan Sərtinə ürəyi yandı, yazığı gəldi.*

**Qeyd:** Dildə daha çox təsadüf etdiyimiz **Gəlirəm. Gəlirsiz. Gəlirsən. Gəlirsiniz** kimi cümlələr də cütürkibli bütöv cümlə hesab olunur.

**Yarımçıq cümlələr.** Bir və ya bir neçə üzvi buraxılan, lakin asanlıqla təsəvvürlə bərpa edilə bilən cümlələrə yarımcıq cümlə deyilir. Məsələ:

- Ağa şikayətim var.
- Kimə?
- Ağa, pristava.
- Mən özüm də bir həftədir ki, onun yolunu gözləyirəm.
- Bəs hara gedib, ağa?
- Qaçaq qovmağa.
- Bəs sən kimsən, ağa?
- Mən pristavin pomoşniki.
- Yaxşı, sən su şikayətinə baxa bilərsənmi?
- Yox!
- Niyə?
- Başım ağrıyır... (S.Rəhimov).

Bu dialoqda – Kimə?, – Ağa, pristava, Qaçaq qovmağa cümlələri yarımcıq cümlələrdir. – Ağa, şikayətim var, Bəs hara gedib, ağa? – Mən pristavin pomoşniki, – Yaxşı, sən su şikayətinə baxa bilərsənmi? cümlələri bütöv cümlələrdir.

Misallardan göründüyü kimi, baş üzvlərdən biri və ya hər ikisi buraxılan cümlələr yarımcıq cümlələr hesab olunur. Həm də misallardan o da aydın görünür ki, yarımcıq cümlələrdə buraxılmış üzv əvvəlki cümlələrdə işləndiyi üçün asanlıqla bərpa oluna bilir. Daha doğrusu, buraxılmış üzvü istənilən zaman əvvəlki cümlələrdən tapıb yerinə qoymaq olur.

Yarımçıq cümlələr ən çox dialoqlarda (yazılı və şifahi nitqdə) işlənir. Buraxılmış üzvün əvvəlki cümlələrdə işlənməsi yarımcıq cümlənin xarakterik xüsusiyyətidir. Məsələn:

- Kimi istəyirsən, bala?
- Dədəmi.
- Dədən kimdir?
- Dədəksi
- Öz adı nədir?
- Budaq. (Ə.Vəliyev)

Verilmiş nümunədə *Dədəmi*, *Dədəksi*, *Budaq* cümlələri yarımcıq cümlələrdir. Bu yarımcıq cümlələr fikri konkret ifadə edir, təkrarların qarşısını alır, fikri daha qabarlıq nəzərə çatdırır. Deyilən bu cəhətləri aşağıdakı nümunələrdə də görmək olur:

- Təzə həkim sizsiniz? – deyə xəbər aldı.
- Mənəm.
- Atam dedi bu saat bizə gəlsin,
- Atan kimdir?
- Rəşid – deyə uşaq cavab verdi. – direktor. (O.Salamzadə)

Bu nümunələrdə *Mənəm*, *Rəşid*, *Direktor* cümlələri yarımcıq cümlələr olmaqla fikri konkret ifadə edir, təkrarların qarşısını alır, fikri daha qabarlıq nəzərə çatdırır.

Yarımçıq cümlə dedikdə fikir yarımcıqlığı nəzərdə tutulmur. Hər bir cümlə mətn daxilində işlənmiş olur və mətn daxilində başqa söz və ifadələrlə, başqa cümlələrlə əlaqədə yarımcıq cümlələrin ifadə etdiyi fikir tamamilə aydın olur. Yarımçıq cümlələr dedikdə forma, quruluş yarımcıqlığı, qrammatik yarımcıqlıq nəzərdə tutulur. Yarımçıq cümlə fikrin aktuallaşması ilə bağlıdır. Danışan şəxs təkrarlara yol verməmək, fikri sadə, aydın, səlis qurmaq üçün bir çox üzvləri nitq prosesində ixtisas edir, yeni rasional fikir ifadə edən üzvləri saxlayır və beləliklə, dildə yarımcıq cümlələr formasıdır. Yarımçıq cümlələr təzə cümlə forması deyildir. Yarımçıq

cümlənin bir qismi cütterkibli cümlelər əsasında, cütterkibli cümlelərdən mübtədanın buraxılması yolu ilə yaranır. Məs.:

*Gələn kimdir?*

— *Nəriman Əzimov.* Cümlədən birincisi cütterkibli bütöv, ikincisi cütterkibli yarımcıq cümlədir (mübtədası buraxılıb).

*Onun kimə acığı tutub?*

— *Uşaqlara* – cümləsinin birincisi təktərkibli bütöv cümlə, ikincisi təktərkibli yarımcıq cümlədir (xəbər buraxılıb). Beləliklə, bu misaldan göründüyü kimi, yarımcıq cümlə təzə cümlə tipi deyildir. Sadə cümlənin əsas növləri cütterkibli və təktərkibli cümlələrdir. Bu cümlə formasında bu və ya digər üzv buraxılmalıdırda həmin cümlənin bütöv forması, müəyyən üzvlər buraxıldığda yarımcıq forması əmələ gelir. Yarımcıq cümlələr yazılı dilimizdə bədii əsərlərdəki obrazların replikalarında daha çox işlədir. Yarımcıq cümlələri iki hissəyə bölmək mümkündür. Birincisi yarımcıq cümlələr nədən ibarətdir. İkincisi, yarımcıq cümlələrdə nə buraxılmışdır? Biz ikinci istiqaməti əsas götürəcəyik. Yəni yarımcıq cümlələrdə nə buraxılmışdır? Bu istiqaməti nəzərə alıqda yarımcıq cümlələri aşağıdakı şəkildə qruplaşdırmaq olar:

1. Mübtəda buraxıla bilər;
2. Xəbər buraxıla bilər;
3. Hər iki baş üzv buraxıla bilər;
4. İkinci dərəcəli üzvlər buraxıla bilər;
5. Baş və ikinci dərəcəli üzvlər buraxıla bilər.

**1. Mübtədası buraxılan yarımcıq cümlə.** Mübtədası buraxılan yarımcıq cümlələrə dilimizdə daha çox rast gəlinir. Mübtəda başlıca olaraq aşağıdakı hallarda buraxılır:

1. Əvvəlki cümlədə işlənir, təkrara yol verməmək üçün sonrakı cümlədə ixtisar edilir. Məs.: *Əmir İnanc onun nə demək istədiyini çox yaxşı bilirdi. Ancaq söz verməyə cəsarət etmədi. Qədir ömründə heç bu cür iclas görməmişdir. Xüsusilə belə, dost bildiyi,*

arzuladığı adamların yanında iclasda olmamışdır. (M.Cəlal) *Anketov* yenə başını kağızlardan qaldırmadı. Sol əlinin baş barmagını Hadiyev familyasının üstünə qoydu. Yazıya baxa-baxa sağ əlinin şəhadət barmagını silkəldədi. (M.Cəlal) *Sadiq kişi* mərdimazardan çox çəkmişdir. Oğluna atılan bu daşın bədxahalar əlindən çıxdığı xəyalına gələndə əsəbləşdi, qaşları düyüldü, addımlarını yeyinlətdi. (M.Cəlal) *Rübabə* axşam dərsdən sonra Vahidi çox axtardı. Dərs otaqlarını, kitabxanani, komsomol komitəsini bir-birinə vurdur, tapa bilmədi. (M.Cəlal)

2. Buraxılan mübtəda əvvəlki cümlənin tamamlığı əsasında təsəvvür edilə bilər. Məs.: *Gedək onları tapaq.* Çox gecikdilər. İçəri otaqda çarpayı səsi *Gəldiyevi* diksindirdi. Özü kimi başqa bir vaxtsız qonağın olacağından qorxdu. (M.Cəlal) *Sadiq kişini* heyrət aldı. Qorxulu bir şeydən qorunmaq istəyənlər kimi qollarını açdı, əllərini qabağa verdi, vücudunu geri əydi. (M.Cəlal)

3. Buraxılan mübtəda əvvəlki cümlənin mübtəda və tamamlığı əsasında təsəvvür edilə bilər. Məs.: *Mirəli Məmmədağa* uzaqdan *Vaqifî* görüb qabağa çıxdı. Görüşdülər. *Mir Əlinin səsi Leylanın* çöhrəsini örtən qəm və matəm pərdəsini yırtdı. Qucaqlaşdılar. (M.Cəlal)

Mübtədasız yarımcıq cümlələrə daha çox atalar sözləri və tapmacalarda təsadüf olunur.

**2. Xəbəri buraxılan yarımcıq cümlə.** Xəbəri buraxılan yarımcıq cümlələr daha genişdir. Məs.: *Kim eşidib balıqların səsini? — Heç kim (eşitməyib).* Xəbər bəzən bütöv şəkildə deyil, yarımcıq buraxılır. Yəni xəbərin bir hissəsi saxlanılır, bir hissəsi buraxılır. Məs.:

- *Bəs atanızın adı nədir?*
- *Canım üçün yadimdən çıxb.*
- *Çıxar da.*

Dildə xəbərin buraxılmasına iki şəkildə rast gəlmək mümkündür: 1-ci kontekstual buraxılma, 2-ci elliptik buraxılma. Kontekstual buraxılma mətn ilə bağlı buraxılmadır. Buna mətni buraxılma da deyilir. Kontekstual (mətni) buraxılmada xəbər mətni daxilində əvvəlki cümlədə işlənmiş olur. Təkrarlara yol verməmək üçün sonrakı cümlələrdə buraxılır. Bu xüsusiyyətə mətn daxilində, dialoqlarda daha çox rast gəlmək olur. Məs.:

- *Bunu kim kəsib?*
- *Özüm.*
- *Şeyləri nə ilə daşıyacaqsınız?*
- *Araba ilə.*
- *Faytonlamı gəlmisiniz?*
- *Faytonla da, piyada da.*
- *Nə qədər lazımdır?*
- **5-6 manat.** (N.Nərimanov)
- *Gəlmışdı. Bir az bundan qabaq getdi.*
- *Hara?* (N.Nərimanov)
- *Dəxi nə olacaq? Veriblər gedib.*
- *Kimi?* (N.Nərimanov)
- *Ağə, Niyaz bəy səni görmək istəyir.*
- *Niyaz bəy?* (N.Nərimanov)
- *Yazlıq kişi hələ də gəlib evə çıxmayıb.*
- *Kim, Qoca dayımı?* (İ.Şixlı)
- *Balığı kimnən tutmuşdu?*
- *Şamxalnan.* (İ.Şixlı)
- *Haraya gedib?*
- *Kürün qıraqına.* (İ.Şixlı)
- *Bəs, haçan olacaq?*
- *On gündən sonra.* (Anar)

*Elliptik buraxılma* mətn ilə bağlı buraxılma deyil (ellipsis – latinca buraxılma deməkdir). Elliptik yarımcıq cümlələdə xəbərin buraxılmasını mətnə görə deyil, cümlənin öz üzvlərinə və

məzmununa əsasən müəyyən etmək olur. Dilimizdə bir sıra cümlələr vardır ki, bunların xəbəri eksərən ixtisar edilir və nəticədə elliptik cümlələr əmələ gəlir: Məs.: *Kommunizmin qələbəsinə doğru!* (irəliləyin). *Yeddiilliyi 5 ildə!* (yerinə yetirin). *Səngərə!* (girin). Bu cür cümlələr kontekstual cümlələrdən fərqi olaraq mətnə ehtiyac olmadan başa düşülür. Bunlar müstəqil işlənir. Bunların buraxılan xəbərləri cümlənin öz məzmunları əsasında bərpa edilir. Belə cümlələrin də xəbəri yarımcıq buraxıla bilir. Məs.: *Doktor mənə bir əlac!* (elə)

*Qurban (olum) adına*  
*Bir sal yadına.*

*Dişsiz ağız, daşsız dəyirman (kimidir)*  
*Sonra qurumuş dodaqlarını dili ilə yaşılayıb: – Doktor, kömək (edin).* (V.Babanlı) *Bu çöl ayısını bayırı (atın)!* (S.Rəhimov)

**3.Hər iki baş üzvü buraxılan yarımcıq cümlə.** Bəzən baş üzvlərin hər ikisi buraxılır. Məs.:

- *Bəs nədən qorxur uşaq?*
- *Xortdanan.*
- *Harada işləyir dostun?*
- *Prokraturada.*
- *Harada idin, ay hacı?*
- *Uzaq yerlərdə.* (Ə.Haqverdiyev)
- *Hara gedirsən?*
- *Qalaya.* (İ.Şixlı)
- *Sən ora nəyə getmişdin?*
- *Oxumağa.* (İ.Şixlı)
- *Kimlə gedirsən?*
- *Həsən Ağayla.* (İ.Şixlı)
- *Oxuyurdum.*
- *Harda?*
- *Hüquq fakültəsində.* (İ.Şixlı)
- *Beh veribsənmi?*
- *Hərəsinə bir qızıl onluq.* (İ.Şixlı)

**4. İkinci dərəcəli üzvləri buraxılan yarımcıq cümlə.** Tamamlıq buraxıla bilər. Məs.:

*Uşağı ora uzatdilar. Bütün yolboyu ehtiyatla işlətdikləri suyun qalığı ilə yudular və kəfənlədilər. (İ.Şıxlı) Yoldaş Fətullayev armudu stəkandakı çayı içdi. Əlindən yerə qoyub, fikrə getdi.* (İ.Şıxlı)

- *Kimdir qonağı?*
- *Tiflis canişinin yavəri, dağistanlı Knyaz Xasay.* (İ.Əfəndiyev)
- *Çox sağol, bəs faytonu neyləyək?*
- *Həyətdə rahatlayarıq.* (İ.Şıxlı)
- *Ağa, maralı gətirdim.*
- *Aparın bişirin.* (İ.Şıxlı)
- *Balıq tutmağa gedəcəksənmi?*
- *Gedəcəyəm.* (İ.Şıxlı)
- Nəriman kağızı yazıb qurtardı. Elçiyə göstərib zərf istədi.*  
Zərflik buraxıla bilər. Məs.:
- *İnstituta girəcəksən?*
- *Darılfununa gedəcək, filologiya fakültəsinə girəcəyəm.*
- *Girə bilməyəcəksən, Müşərrəf, qəbul imtahanından kəsiləcəksən.*
- *Aşağı gedim, ya yuxarı?*
- *Aşağı gedirəm!*
- *Gedirəm.* (M.Cəlal)

**5. Baş və ikinci dərəcəli üzvlər buraxılan yarımcıq cümlə.**

Məs.:

- *Təbiət aşığı, bəs bu vaxt hardan gəlirsən?*
- *Məktəbdən.* (İ.Şıxlı)
- *İşə başlamaq istəyirsən?*
- *Elə günü sabahdan.* (İ.Şıxlı)
- *Ayda neçə əməkgünüü alırsan?*
- *Otuz beş.* (İ.Şıxlı)
- *Ova gedən uşaqlar bir şey vura biliblərmi?*

– *Biliblər.* (Ə.Haqverdiyev)

*Səməd kəndə heç getmir?*

– *Əvvəllər gedərdi.*

Yarımçıq cümlələrin hansı üzvlərdən ibarət olduğunu nəzərə alaraq onları belə qruplaşdırmaq olar:

1. *Yalnız mübtədadan ibarət yarımcıq cümlələr.* Məs.: – *Mənni qulaq asmamışam, a bəy?* – *Bəli, sən.* (M.Cəlal) *Qızım, yolunu gözlədiyin o adam gəlib.* – *Faiq?* – *Hə də, Faiq...* (V.Babanlı)
- *Kim kəsib kəbinini?* – *Molla* (İ.Əfəndiyev) – *Evinizdə kim var?*
- *Heç kim.* (Ə.Vəliyev)

2. *Yalnız xəbərdən ibarət yarımcıq cümlələr.* Belə yarımcıq cümlələr yalnız xəbərdən ibarət olur. Yalnız xəbərdən ibarət yarımcıq cümlələrdə eksər vaxt xəbar şəxs şəkilcisi işlenir. Məs.:

- *Bu nədir, Sona?* – *Sənin solmayan çıçəklərin.* (S.Dağlı) – *Bu kişi kimdir?* – *Məşədi Əzizbəyov.* (S.Dağlı) – *Haralısan?*
- *Qarabağlı.* (S.Rəhman) – *Atanın adı?* – *Veysəl.* (S.Rəhman)
- *Sən kimsən?* – *Mirab Zülqədər.*

3. *Yalnız ikinci dərəcəli üzvlərdən ibarət olan yarımcıq cümlələr.* Bu qəbildən olan yarımcıq cümlələr aşağıdakı qruplara ayrılır:

- a) *Yalnız tamamlıqdan ibarət yarımcıq cümlələr.* Məs.:
- *Gətir tikim.* – *Nəyi, qızım?* – *Köynəyinin düymələrini.* (İ.Şıxlı)
- *Güclü sel, müzəffər qoşun deyəndə nəyi nəzərdə tutursunuz?*
- *Azərbaycan xalqının azadlıq gününü.*

b) *Yalnız təyindən ibarət yarımcıq cümlələr.* Məs.: – *Neçə nəfər sürücü gətirmisən?* – *On beş.* (O.Salamzadə) – *Hansi qızdır?* – *Ortada gedən.* (V.Babanlı)

c) *Yalnız zərflikdən ibarət yarımcıq cümlələr.* Belə yarımcıq cümlələr zərfliyin bütün məna növlərində (terzi-hərəkət, yer, zaman, səbəb, məqsəd, kəmiyyət zərfliyi) ola bilir. Məs.: *Tərzi-hərəkət zərfliyindən ibarət yarımcıq cümlələr:* – *Bunu necə edirsiniz?* – *Təkbaşına.* (O.Salamzadə) – *Qatar necə gedir?* – *Sürətlə;* *Yer zərfliyindən ibarət yarımcıq cümlələr:* – *Dur gedək.*

– *Hara?* – *Sizə Qonaqların yanına.* (İ.Hüseynov) – *Axırıncı günlər harada yaşayirdin?* – *General Əlixanovun evində.* (M.S.Ordubadi) – *Siz indi hara gedirsiniz?* – *Xəstəxanaya.* – *Hara zəng çalırsan?* – *Polis idarəsinə.* (Ş.Qurbanov); *Zaman zərfliyindən ibarət yarımcıq cümlələr:* - *Bəs Elxangilə nə vaxt gedəcəyik?* – *Sabah.* (O.Salamzadə) *Onunla nə zaman nişanlanmışan?* – *Coxdan...* (M.S.Ordubadi) – *Deyəsan, sizin binələrə basqın ediblər?* – *Kim? Nə vaxt?* – *Dünən gecə.* (İ.Şixli) – *Nə vaxt tutulub?* – *Otuz altıda.* (O.Salamzadə); *Səbəb zərfliyindən ibarət yarımcıq cümlələr:* - *Bəs paltarını nə üçün geymirsən?* – *Yuxum qaçlığı üçün.* (İ.Əfəndiyev) – *Bəs niyə çilingərliklə məşğul olmursan?* – *İş tapa bilmədiyim üçün.* (S.Rəhman) – *Mənim atamla, əmimin arvadı gözəl Mehricani 1930-cu ildə qolçomaqlar öldürüb'lər.* – *Nə üstündə?* – *Kolxoz üstündə.* (İ.Əfəndiyev); *Məqsəd zərfliyindən ibarət yarımcıq cümlələr:* – *Araz qıraqına nəyə gedirsiniz?* – *Ela belə gəzməyə.* (İ.Şixli) – *Nə üçün qayıtdın?* – *Anamı aparmağa.* (Ə.Qasimov); *Kəmiyyət zərfliyindən ibarət yarımcıq cümlələr:* – *Bu sözləri oğluna demisənmi?* – *Dəfələrlə.* – *Nə qədər çatmir?* – deyə *Qönçə narazı halda soruşdu.* – *Altı şahi.*

Müasir Azərbaycan ədəbi dilində mürəkkəb cümlələrin tərkib hissələri də yarımcıq cümlə şəklində işlənir. Məs.: *Bu məsələdə nə sən günahkarsan, nə də mən.* (O.Salamzadə) *Orada nə ot var, nə silos.* (O.Salamzadə) *Uşaqlar da istəyir, mən də.* (Ə.Qasimov) *Yer varmı?* – *Sənə də var, sənin nökərlərinə də.* (S.Rəhimov) Bu cümlələrin birincisində *günahkaram*, ikinci cümlədə *var*, üçüncü cümlədə *istəyirəm*, dördüncü cümlədə *var* sözləri buraxılmış, işlənməmişdir.

### Ədəbiyyat:

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, “Şərq-Qərb”, 2007, s.235-259

2. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, ADPU-nun nəşri, 1999, s.77-83
3. N.Abdullayeva. Sadə cümlə (Müasir Azərbaycan dilindən mühazirələr mətni). Bakı, API-nin nəşri, 1979, s.17-29
4. Q.Ş.Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, “Aspoliqraf LTD” MMC, 2004, s.171-204
5. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, Azərtədrisnəşr, 1962, s.125-166
6. Müasir Azərbaycan dilinin sintaksisindən praktikum. Bakı, ADU-nun nəşri, 1978, s.39-43
7. Müasir Azərbaycan dilinin sintaksisindən çalışmalar. Bakı, API-nin nəşri, 1985, s.5-36
8. Azərbaycan dilinin qrammatikası. II hissə, Azərbaycan SSR EA-nın nəşri, Bakı, 1959, s.263-307
9. Azərbaycan dilinin qrammatikası. III hissə, Azərbaycan SSR EA-nın nəşri, Bakı, 1981, s.160-161, 258-296
10. Z.X.Tağızadə. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, API-nin nəşri, 1960, s.103-107, 114-124
11. Z.Budaqova. Müasir Azərbaycan ədəbi dilində sadə cümlələr. Azərbaycan SSR EA-nın nəşri, Bakı, 1963, s.6-39, 116-183
12. Ə.Dəmirçizadə. Müasir Azərbaycan dilində sadə cümlələr. – “Azərbaycan məktəbi”, №1, 1950
13. B.S.Sadıqova. Bütöv və yarımcıq cümlələr haqqında. – Azərbaycan dili və ədəbiyyatı tədrisi, I buraxılış, Bakı, 1957, s.19-27
14. B.S.Sadıqova. Azərbaycan dilində şəxslər və şəxssiz cümlələr və onların tədrisi haqqında. – “Azərbaycan məktəbi”. №12, 1952, s.58-66
15. Ə.M.Cavadov. Müasir Azərbaycan dilində şəxssiz cümlələr. (Birinci məqalə). – Dilçilik məcmuəsi, Ədəbiyyat və Dilçilik İnstytutunun əsərləri, X cild, 1957, s.129-145

# Söz-cümlə



**Söz-cümlə haqqında məlumat.** Beləliklə, biz sadə cümlənin cütterkibli və təktərkibli, müxtəsər və geniş, bütöv və yarımcıq növlərinin olduğunu görürük. Bundan əlavə, bəzi dərsliklərdə və dərs vəsaitlərində sadə cümlənin təsdiq və inkar cümlələr, ismi xəbərli və feili xəbərli cümlələr, məsdər cümlələr və s. kimi növləri də qeyd olunur. Bunlar sadə cümlənin o qədər də əsaslı bölgüleri olmasalar da, bütün yuxarıda qeyd olunan cümlə növlərini ümumiləşdirən, bir cərgəyə daxil edən əsas xüsusiyyətidir. Bu əsas xüsusiyyət ondan ibarətdir ki, bunların hamısı üzvlənən cümlələrdir. Yəni bu cümlələri biz asanlıqla tərkib hissəsinə ayıra bilirik. Bunların müxtəlif üzvlərini göstərə bilirik. Bu cümlələrdə baş və ikinci dərəcəli üzvlər özünü göstərir. Ona görə də bu cür cümlələr bir ümumi başlıq altında üzvlənən cümlələr adı altında öyrənilir. Lakin dildə elə cümlələr də vardır ki, onlar müəyyən fikir ifadə edir, buna baxmayaraq, bunlarda bu və ya digər cümlə üzvünü – baş və ikinci dərəcəli üzvləri müəyyən etmək qeyrimümkündür. Bu cür cümlələr üzvlənməyən cümlələr adlanır. Üzvlənməyən cümlələrin ən tipik növü söz-cümlədir. Adından göründüyü kimi, bu cür cümlə bir sözdən ibarət olur. Lakin hər söz söz-cümləni təmsil edə bilməz. Söz-cümlələr: *bəli, yox, xeyr, hə, əlbəttə, əlbəttə ki, şübhəsiz, heç şübhəsiz, əsla, qətiyyən, baş üstə, salam, xudahafız, haydi* və s. kimi spesifik sözlərlə ifadə olunur. Bu sözlər mətn daxilində xüsusi intonasiya ilə, əksərən nida və sual intonasiyası ilə tələffüz edilir və söz-cümlə kimi

formalaşır. Söz-cümlələr ən çox dialoqlarda işlədir. Dialoqların qarşılıqlı replikalarında daha çox cavab cümləsi kimi çıxış edir. Məs.:

- *Yenə də arıcılıqla məşğulsunuz?*
- **Bəli.**
- *İndi sən onun gorbagor atasına lənət dalınca lənət oxuyursan?*
- **Yox.** (*S.Rəhimov*)
- *Yəni bu surf kadr qəhədliyidir?*
- **Xeyr, əsla.** (*S.Rəhimov*)
- *Bəlkə sizə soyuq üz göstəriblər?*
- **Əsla.**
- *Naxoş deyilsiz ki?*
- **Yox.** (*M.İbrahimov*)
- Südabəni görmüsənmi?
- **Xeyr.** (*M.İbrahimov*)
- *Cütə minmisən?*
- **Bəli.** (*M.Cəlal*)
- *Hansi Əşrəf, Göytəpəlimi?*
- **Bəli.** (*İ.Şixli*)
- Heç, səhnədə olmusunuzmu, xanım əfəndi?*
- **Yox!** (*C.Cabbarlı*)

Söz-cümlə uzun müddət təktərkibli cümlələr başlığı altında təktərkibli cümlənin beşinci növü kimi öyrənilmişdir. Bu cür cümlələr bir zamanlar öz bütöv kütləsi əsasında formalaşan təktərkibli cümlələr adlandırılmışdır. Lakin sonralar bunların üzvlənə bilməmək xüsusiyyəti əsas götürülmüşdür. Bu cür cümlələrin təktərkibli cümlələr sırasından çıxarılib üzvlənməyən cümlələr kimi öyrənilməsi daha düzgün hesab edilmişdir.

*Söz-cümlə* termini iki sözdən ibarətdir. Bu sözlərdən birincisi göstərir ki, belə cümlələr adətən bir sözlərdən ibarət olur. İkinci tərəfi göstərir ki, bunlar bir sözdən ibarət olsa da, bütöv bir

cümlənin məzmununa uyğun məzmun ifadə edir və buna görə də cümlə adlandırılır. Məs.:

– *Fərhad*: – *Qardaş*.

*Ustad*: – *Bəli*.

*Fərhad*: –*İndi gün cəmi dünyani rövşən eləyibdir.*

*Ustad*: – *Əlbəttə* (Ə.Haqverdiyev)

Bu dialoqdakı *əlbəttə* sözü bir sözdən ibarət olsa da, bütövlükdə “*indi gün cəmi dünyani rövşən eləyibdir*” cümləsinin məzmunu bərabər məzmun ifadə etmişdir.

**Söz-cümlənin digər cümlə növlərindən fərqi.** Söz-cümlələri indiyə qədər keçdiyimiz cümlə növlərindən bir çox cəhətdən fərqlənir:

1. *Söz-cümlələr spesifik keyfiyyəti ilə cütterəkbili cümlələrdən və xəbər əsasında formalaşan təktərkibli cümlələrdən fərqlənir.* Cütterəkbili və təktərkibli cümlələr üzvləndiyi, baş və ikinci dərəcəli üzvlərə ayrıldığı halda, söz cümlələr üzvlənmir. Cütterəkbili və təktərkibli cümlələr məlum tabelilik əlaqələri (yanaşma, uzlaşma, idarə) əsasında qurulduğu halda söz-cümlədə bu cür əlaqələr qeyri-mümkündür. Cütterəkbili və təktərkibli cümlələrdə zaman və şəxs kateqoriyası olur. Lakin söz-cümlələrində belə kateqoriya yoxdur.

2. *Söz-cümlələr adlıq cümlələrə oxşasa da* (adlıq cümlələr də bəzən bir sözdən ibarət olur), onlardan quruluşu ciddi şəkildə fərqlənir. Doğrudur, adlıq cümlələrdə də sintaktik əlaqələrdən istifadə edilir. Adlıq cümlələrdə də müxtəlif üzvləri, yəni mübtədəni təyini, zərfliyi, bəzən tamamlığı ayırmaq mümkün olur. Lakin ümumilikdə götürdükdə söz-cümlələrlə adlıq cümlələr daha çox ifadə vasitəsinə görə fərqlənir. Belə ki, adlıq cümlələr adətən adlıq halda olan isimlərlə və ismi birləşmələrlə ifadə olunsa da, söz-cümlələr belə sözlərlə ifadə olunmur. Bunlardan əlavə, adlıq cümlələr bir qədər müstəqildir. Əksərən mətnin əvvəlində işlənə

bilir. Söz-cümlələri isə qeyri-müstəqil olub mətn daxilində dialoqlarda işlənir.

3. *Söz-cümlələr yarımcıq cümlələrdən də fərqlənir.* Söz-cümlələr dialoqların əvvəlindəki cümlələrdəki fikrə bərabər fikir ifadə edir. Lakin bir sözdən ibarət olan yarımcıq cümlələr bu cür fikir ifadə edə bilmir. Məs.: *Siz Şeyx Şəbanı tanıyırsınız?*

– *Xeyr*. (Ə.Haqverdiyev)

*Gedənlər dənizdə qərq olsalar, kim cavab verəcək?*

– *Özləri*.

Bu misallardan birincisində *xeyr* söz cümlədir. Özündən əvvəlki cümlənin məzmununu tam ehtiva edir. İkinci misaldakı *özləri* yarımcıq cümlədir, əvvəlki cümlədəki fikri tam əhatə edə bilmir.

Aşağıdakı mətnə diqqət yetirək:

– *O mənim bacımdır.*

– *Doğma bacın?*

– *Hə, necə bəyəm?*

– *Heç, elə-belə.* Soruşdum, öyrənim ki, o nə olub ki, bu kökə düşüb?

*Mən əhvalatı qısa danışdım, o, dərindən ah çəkib dedi:*

– *Allah baisə lənət eləsin.*

– *Amin* – dedim, sonra üzümü *Farızə tutub* soruşdum:

– *Farız, yatırsan?*

– *Yatıram.*(yarımcıq cümlə)

– *Gəl yenə söhbət eləyək.*

– *Yox, gecdir.*

– *Səhər gec durarsan.*

– *Gecikərəm.*(yarımcıq cümlə)

– *Yenə araya siikut çökdü. Mən soyunub yerə uzandım, yorğanı sinəmə çəkib fikrə getdim.* (Ə.Əlibaylı)

Bu mətndə *doğma bacın, yatıram, gecikərəm* yarımcıq cümlə, *hə, heç, elə-belə, amin, yox* söz-cümlələrdir.

Söz-cümlələr bəzən dialoqlarda xitablarla bir yerdə işlədir. Məs.: *Kərəm*: —*Salmanov, uzaq getmə, mən bir qədər də hazırlaşmaq istəyirəm.*

*Salmanov*: —**Baş üstə, yoldaş Kərəmov.**

Söz-cümlələr ara sözlərə daha çox oxşayır. Çünkü ara sözlər kimi söz cumlələr də modal sözlərlə ifadə olunur. Lakin ara sözlərdən fərqli olaraq modal söz söz-cümələ olsa da, dialoqda ayrıca işlənir və müstəqil məna ifadə edir. Ara söz kimi işləndikdə isə, müəyyən bir cümlənin daxilində həmin cümlədəki fikrə münasibət bilinir. Məs.: *Siz də qonaqları qarşılıamağa gedəcəksiniz?*

— **Şübhəsiz.**

*Şübhəsiz*, *mən də sizin kimi bir zatla tanış olduğum üçün daim yüksələcəyəm*. Birinci misaldakı *şübhəsiz* söz-cümələ, ikinci-də ara sözdür. Bəzən söz-cümələ üzvlənən cümlə şəklində birləşmədə işlənə bilir. *Bəli, yox, xeyr, hə, əlbəttə, şübhəsiz* və s. kimi sözlər üzvlənən cümlə ilə bir yerdə o zaman söz-cümələ olur ki, üzvlənən cümlə onun mənasından fərqli məna ifadə edir: Məs.:

- *Sən mənə bir şey demək istəyirsən?*
- *Yox, nə olub ki?*
- *Sən də bu kitabdan almaq istəyirsən?*
- **Hə, mümkün olsa.**
- *Siz də axşam məktəbində oxuyursunuz?*
- **Əlbəttə, necə mögər?**

Üzvlənən cümlələr *bəli*, *yox*, *xeyr*, *əlbəttə*, *şübhəsiz* və s. tripli sözlərlə birlikdə işlənib eyni mənani ifadə etdiğdə söz-cümələ ola bilmir. Məs.:

*Bəyəm həkim deyiləm?* (*S.Rəhimov*)

— **Əlbəttə, həkiməm.**

*Hər necə olsa, gərək üstündəki duz yükünü üstündən aşırasınız.*

— **Əlbəttə, gərək aşırıım.**

*Yenə də bu havacatı oxuyursunuz?*

— **Bəli, oxuyuram.**

— *Baharin bunu deməyə haqqı varmı?*

— **Əlbəttə, var.** (*M.Cəlal*)

*Oğlunuz sizə o qədər oxşayır ki...*

— **Hə... bir az oxşayır.** (*İ.Əfəndiyev*)

*Xoşunuza gəlirmi?*

— **Əlbəttə... belə səliqə kimin xoşuna gəlməz.** (*İ.Əfəndiyev*)

— *Alın geyinin.*

— **Yox... Yox... Lazım deyil.** (*İ.Əfəndiyev*)

— *Olacaqmı?*

— **Bəli, bu yaxınlarda olacaq.** (*M.Cəlal*)

**Söz-cümələnin ifadə vasitələri.** Söz-cümlələr, qeyd etdiyimiz kimi, hər sözlə ifadə oluna bilmir. İfadə vasitəsinə görə söz-cüməlsini üç yerə ayırmaq mümkündür.

1. Ədatlarla ifadə olunan söz-cümlələr;
2. Modal sözlərlə ifadə olunan söz-cümlələr;
3. Nidalarla ifadə olunan söz-cümlələr.

1. Ədatlarla ifadə olunan söz-cümlələr. Məs.:

— *Siz ona cavab verəcəksiniz?*

— **Yox.**

— *Siz müəllimsiniz?*

— **Xeyr.** (*İ.Sixli*)

— *Sandıqda saxladığı paltarları da məktəbdən veriblər?*

— **Hə.** (*İ.Sixli*)

— *Görməmisən?*

— **Xeyr.** (*M.Cəlal*)

— *Siz üzgülüsünüz?*

— **Bəli.** (*İ.Əfəndiyev*)

— *Acanda birbaşa evə getməyi yaddan çıxarmayın.*

— **Yaxşı.** (*İ.Əfəndiyev*)

— *Oxumaq bilirsənmi?*

– **Yox.** (İ.Şixli)

Sultan köksünü ötürdü: – **Hə...** Bu taxtapitli kravatla gedirik kommunizmə.

*Mən sizi həyəcanlandırdım?*

– *Yox, yox, kaş həmişə belə həyəcanlanaydım.*

– *Deyəsən, Bakıda yaşayırsınız?*

– **Bəli**

2. Modal sözlərlə ifadə olunan söz-cümələlər. Məs.:

– *Kəbin kəsdirmisən ona? (S.Rəhimov)*

– **Əlbəttə ki.**

– *Bax o görünən parlaq ulduz səninkidir. Onun yanındaki mənimki.*

– **Doğrudan?**

– **Doğrudan.**

– *Böyüdüklərinin hərəsi sənə bir oğul kimi əzzizdir?*

– **Əlbəttə ki. (M.Cəlal)**

– *Ehtiramı görəcəksiniz?*

– **Yəqin. (M.Cəlal)**

– *Qoyun mənim də gülləm dəysin.*

– **Şübhəsiz. (İ.Əfəndiyev)**

3. Nidalarla ifadə olunan söz cümlelər. Məs.:

*Hər kəsin qəlbindən ixtiyarsız hicqirtilar qopdu:*

– **Uy!, -vay! -Uf! -uf!** (Mir Cəlal).

*Ani bir nişanla gülləni atdı. Hami qışqirdi:*

– **Urra!!! (İ.Əfəndiyev)**

*Səriyyə. Necə, Rüstəm öldü?*

*Qurban. Canı da çıxdı!*

*Səriyyə. Ah!.. (C.Cabbarlı)*

*Səfər. İndi mən də deyirəm ki, üç manatı mənə ver, bir şahid məni elə.*

*Pristav. A! A! A! Dəlidən doğru xəbər. (C.Cabbarlı)*

*Ax... ax... Sən də qəribə danışırsan?! (İ.Əfəndiyev)*

*Şah kibirlə gülümsədi:*

– **Aha...** (İ.Əfəndiyev)

**Söz-cümənin işlənmə yeri.** Söz-cümələr bir sıra cümlelərin əvəzində işlənə bilir. Bu, aşağıdakı hallarda diqqəti cəlb edir.

1. Söz-cümələr nitq prosesində bir sıra başqa cümlelərin əvəzində işlənə bilir.

– **Əhsən.**

2. Söz-cümələr dialoqlarda, qarşılıqlı replikalarda cütterkibli cümlenin əvəzində işlənə bilir. Məs.:

– *Yəqin sən böyük sən?*

– **Xeyr.**

*Onda sən kiçiksən?*

– **Xeyr.**

*Camaat hələ yaylağa köçməyib ki?*

– **Xeyr (İ.Şixli)**

*Mən sənin üçün hər şey taparam.*

– **Yaxşı. (C.Cabbarlı)**

*Ay qız, dua oxuyursan, nədir, dodağın tərpənir, səsin çıxmır?*

– **Hə (M.Ibrahimov)**

*Xaspoland gəldimi?*

– **Yox! (C.Cabbarlı)**

3. Dialoqlarda, qarşılıqlı replikalarda təktərkibli cümlenin əvəzində işlənə bilir. Məs.:

*Vaxtdır.*

– **Bəli.**

*Həmişəlik?*

– **Bəli. (İ.Əfəndiyev)**

*Xoşbəxtliyidir?*

– **Şübhəsiz. (İ.Əfəndiyev)**

4. Dialoqun cavab replikalardında tabesiz mürəkkəb cümleni əvəz edir. Məs.: – Uşaqlar böyükür, böyükler isə qocalır.

– **Bəli.**

5. Dialoqun cavab cümələrində tabeli mürəkkəb cümənin əvəzində işlənə bilir. Məs.:

– *İndi ki, bildin, gedə bilərsən.*

– **Baş üstə.**

*İnciməzsən ki, bir söz deyəm?*

– **Xeyr.**

– *O məktubdan görünür ki, guya o da sizə məktublar yazmış.*

– **Yox!** (C.Cabbarlı)

– *Güman edirəm ki, bundan sonra daha xoş şəraitdə sizinlə görüşmək mənə qismət olacaqdır.*

– **Əlbəttə.** (M.İbrahimov)

– *Görürsən ki, hələ müharibə qabaqdadır.*

– **Doğrudur.** (M.İbrahimov)

*Ağa Kərim xan: Sən deyirsən ki, mənim qapıma gəlmə, gəlmə!*

*Əhməd: Baş üstə.* (N.B.Vəzirov)

– *Deyirlər, səni vəzirlikdən qovlayacaq xan!*

– **Ha...ha...** Bəs elə bu? (S.Vurğun)

**Söz-cümənin məna növləri.** Söz-cümənin bir sıra məna növləri vardır. Bunlar aşağıdakılardır.

1. Təsdiq söz-cümələr;

2. İnkıar söz-cümələr;

3. Sual-söz cumlələr;

4. Emosionallıq bildirən söz-cümələlər.

1. **Təsdiq söz-cümələr.** Təsdiq söz-cümələlər dialoqun əvvəlindəki replikalardakı fikrə müsbət münasibət bildirir. Başlıca olaraq bu sözlərlə ifadə olunur: *Bəli, hə, yaxşı, nə yaxşı, yaxşı, çox yaxşı, çox əla, çox gözəl, baş üstə, göz üstə, əlbəttə, sözsüz, şübhəsiz, heç şübhəsiz, bəs necə, güman ki və s.* Məs.:

*Üç günə gübrə daşıyırsınız sahələrə.*

– **Baş üstə.**

*Hər nə qədər olsa, burada işləmək yara sarımaqdan çox yaxşıdır.*

– **Əlbəttə.**

– Məktublaşırsınız?

– **Bəli,** elə dünən qardaşmdan kağız almışam.

*Əmi, deyirlər gedirsiniz?*

– **Hə...** Sən atandan muğayat ol. (İ.Əfəndiyev)

*Həbsə alınan Ağasəlimin?*

– **Bəli.** (İ.Əfəndiyev)

*Doğrudanmı, siz mənim həyatım haqqında eşitmək istəyirdiniz?*

– **Bəli.** (İ.Əfəndiyev)

– **Çək onu!**

– **Baş üstə.** (M.Cəlal)

*Məgər mənim köhnə nişanlım da var idi?*

– **Əlbəttə.** (M.Cəlal)

2. **İnkıar söz-cümələr.** İnkıar söz-cümələlər dialoqun əvvəlindeki cümələrdəki fikrə inkıar münasibət bildirir və başlıca olaraq bu sözlərlə ifadə olunur: *yox, xeyr, heç, heç də yox, əsla, qətiyyən, nahaq və s.*

Məs.: –*Məşədi İman ola bilərmi ki, bir on gün səbr edəsiniz?*

– **Xeyr, Hacı.**

*Bəsdir, Fəridə! Sən bununla məni də təhqir eləyirsən.*

– **Qətiyyən.** Mən yalnız hiss etdiklərimi deyirəm. (İ.Əfəndiyev)

*Doğru deyilmə!*

– **Xeyr.** (İ.Əfəndiyev)

– *Nəcəf, Mirzə gətirən nə şeirdir?*

– **Heç...** Bir tərifnamədir, yazıb gətirib mənə.

– *Evdən nigarançılığınız yoxdur ki?*

– **Xeyr.**

– *Cavab göndərmisiniz?*

– **Xeyr, bu gün göndərəcəyəm.**

**Qeyd:** Bəzən təsdiq və inkıar söz-cümələlərində iki söz ya təsdiqə, ya da inkara xidmət edir. Məs.:

– *Elə deyilmi, ağa?*

- **Bəli, albəttə.** (Anar)
- Maraqlı veriliş var.
- A... Sən də baxacaqsan?
- **Hə. Əlbəttə.** (Anar)
- Yoxlamaq istəyirsiniz?
- **Yox, yox.** (İ.Şixli)

**3. Sual söz-cümlələr.** Sual söz-cümlələri təsdiq və inkar söz-cümlələrinin sual intonasiyası ilə tələffüzü əsasında əmələ gəlir. Bu zaman *bəli*, *hə*, *albəttə*, *şühbəsiz*, *bəs necə*, *yaxşı*, *çox yaxşı* və *s. təsdiq mənalı*, *yox*, *xeyr*, *heç*, *əsla* və s. inkar mənalı ədat və modal sözlərin sual məqamında işlənməsi sual söz-cümlələrini yaradır. Məs.:

- Sonra mənimlə gedərik su gətirməyə. – **Yaxşı?**
- Buraxmirsan? Buraxmirsan? – **Yox?**
- Bəlkə mən onu danlamaqda səhv elədim?
- **Hə?**
- Tənəffüsədə gələcəyəm.
- **Doğrudan?** (İ.Əfəndiyev)

Çərkəzin səsini eşidəndən sonra Şamxal başını qaldırıb ürkək nəzərlərlə müsahibinin üzünə baxdı.

– Seç deyilmi? **Hə?** (İ.Şixli)  
Tələbə üzünü Verdiyevə çevirib yenə nəsə demək istəyəndə Gəldiyev qoymadı:

– Fərhadov, gələrsən danışarıq, axşam! **Yaxşı?** (M.Cəlal)  
İndi sən özündə ona qarşı az da olsa, atalıq duyğusu hiss eləmirsən?  
– **Yox.**

– **Heç?** (M.Cəlal)

**4. Emosionallıq bildirən söz-cümlələr.** Emosionallıq bildirən söz-cümlələr dildə daha çox işlənir. Bu qəbildən olan söz-cümlələr, nidalarla, nidalaşan sözlər və bəzi ədatlarla ifadə olunur.

Bunlar sevinc, şadlıq, təəccüb, qəzəb, nifrat, kinayə, təkid, tələb və s. kimi müxtəlif mənada işlənir və buna görə də bunların özləri də çox vaxt müxtəlif növlərə ayrılr. Məs.:

- **Aha!** Bu ki Əlibala imiş.
- **Bərəkallah,** Züleyxa, **Bərəkallah,** Züleyxa, **afərin!**
- Oy!**.. Nə qəşəng köynəkdir. (İ.Əfəndiyev)
- Gəldiyev əlini fırladı:
- **Hay, hay!..** (İ.Əfəndiyev)

**Qeyd 1:** Bundan əlavə, görüş, ayrılıq prosesində işlənən *salam*, *hələlik*, *xudahafız* və s. tipli sözlər də söz-cümələ hesab edilir.

**Qeyd 2:** Səs təqlidi yolu ilə əmələgələn (aaa..., sss..., şşş..., hm...) söz-cümlələr də vardır. Məs.:

- **Sss...** Damdakilar oyanar: Erkən işi görüb qurtarmalı və kənddən uzaqlaşmalıdır. (M.İbrahimov) – Mənə pul lazımdır, vacib işim var.
- **Hm...** Qəzeti neçəyə deyirsən? (S.Vəliyev)

**Qeyd 3:** Bəzən üzvlənməyən cümlələrin bir növü kimi **vokativ** cümlələrdən də bəhs olunur. **Vokativ** cümlələr **xitab-cümlələr** kimi də adlandırılır. Ona görə ki, vokativ cümlələr müraciət, çağrıış bildirən sözlər əsasında yaranır. Bu cəhətdən onlar xitablara oxşayır. Ancaq onlar xitablardan fərqlənir. Onlar arasındakı fərqləri belə qruplaşdırmaq olar:

1.Xitab cümlənin digər üzvləri ilə qrammatik cəhətdən bağlı olmasa da, semantik cəhətdən bağlıdır. Bu baxımdan xitab işləndiyi cümlənin tərkib hissəsi kimi çıxış edir. Vokativ cümlələr isə xitabdan fərqli olaraq daha sərbəst olurlar. Onlar ayrıca cümlə kimi təzahür edirlər. Buna görə də onları hər hansı cümlənin tərkib hissəsi hesab etmək olmaz.

Hətta xitabın nidali ifadəsində ondan sonra nida işarəsi qoyulur və xitab özündən sonra gələn cümlədən semantik cəhətdən ayrılmır. Məsələn: **Səbinə!** Sən də həqiqətin gözünə pərdə tutursan? Ancaq vokativ cümlədə belə deyildir. Məsələn: Roza: **Seyda!.. Ah... Seyda... Seyda!** (H.Cavid)

2. Xitab yalnız müraciət, vokativ cümlələr isə müraciətlə yanaşı, müraciət olunana münasibəti də bildirir. Ona görə də vokativ cümlələrdə predikativlik, modallıq və cümlə intonasiyası olur.

3. Xitabın ifadəsində başqa vasitalardan istifadə olunmadığı halda, vokativ cümlələrdə jestlərdən, əl-qol hərəkətlərindən və sairədən istifadə olunur.

4. Xitablar emosionallıq və spesifik intonasiya ilə deyilərək vokativ cümlələrə çevrilə bilir, yəni vokativləşir. Hər ikisinin əsasında müraciət dayandığı üçün bu hal baş verir. Ancaq xitabların vokativləşməsinə baxmayaraq, vokativ cümlələr xitab olmur.

Vokativ cümlələr adlıq, yarımcıq cümlələrə bənzəsə də, onlardan da fərqlənir. Azərbaycan dilində vokativ cümlələri semantik cəhətdən aşağıdakı kimi gruplaşdırmaq olar:

1. **Çağırış məqsədilə işlənən vokativ cümlələr.** Bunlar xitaba bənzəsə də, ancaq xitabdan fərqli olaraq hər hansı cümlənin tərkib hissəsi kimi çıxış etmir. Məsələn, **Azər**, qonaqları qonşu otağa yerləşdir. (A.Babayev) Bu cümlədə **Azər** xitabdır. Digər misala diqqət yetirək:

*Amma Orxanın səsi bir qədər uzaqdən eşidildi:*

*—Azər...*

*Azər dinmədi.*

*—Azər... Azər...*

Azər iradəsini toplayıb, səs gələn tərəfə döndü. (A.Babayev) Bu cümlədəki "Azər" sözündən sonra

izahedici, aydınlaşdırıcı cümlələr işlənməmişdir. Burada "Azər" sözü vokativ cümlədir.

2. **Haray, yüksək hiss-həyəcan ifadə edən vokativ cümlələr.** Belə vokativ cümlələr hiss-həyəcan, qorxu, təlaş, fəryad və s. ifadə edir. Məsələn: Xürrəm Səlim Sübhani harayladı: **Səlim! Səlim!** (İ.Məlikzadə) Saqqallı qorxdı, yapışdı Həlimin ciyinlərindən və ucadan çığirdı: — **Usta! Usta! Usta!** (A.Babayev) ... Sonra başını döndərib ucadan bağırıldı: **Müslüm! Müslüm!** (A.Şaiq)

3. **Sevinc hissini ifadə edən çağırış məzmunlu vokativ cümlələr.** Bu cür cümlələrdə hər hansı hadisədən doğan sevinc, şadlıq ifadə olunur. Məsələn: Mahmud iki qolunu da geniş açıb elə bil ki, bütün camaati qucaqlamaq istəyirdi: — **İnsanlar!.. İnsanlar!.. Ağalar!..** (Elçin)

4. **Kədər, qüssə bildirən çağırış məzmunlu vokativ cümlələr.** Bu cür cümlələrdə kədərli, qüssəli, hüznlü bir intonasiya olur. Məsələn: Cəmilə məzarın üstünə çırplıb ah-nalə elədi: **Səlim! Ah! Səlim!** (A.Babayev)

Vokativ cümlələr söz birləşmələrindən də ibarət olur.

a) Birinci növ təyini söz birləşməsindən ibarət olanlar: Cəmil başını əlləri arasına alıb piçıldayırdı: — **Ax, başı, bələti millət!** (A.Babayev) Nəhayət, kütlə yarıldı, səslər kəsildi, zabit italyanca bağırıldı: **Gic qoyunlar!** (Ə.Məmmədxanlı)

b) İkinci növ təyini söz birləşməsindən ibarət olan vokativ cümlələr: Dəmir qəflətən Orxanın qarnına bir təpik ilişdi: — **Şəhər talası!** (İ.Məlikzadə)

c) Üçüncü növ təyini söz birləşməsindən ibarət olan vokativ cümlələr: Niyaz onun dalınca xeyli baxıb gileyəndi: **Allahın yazığı** (A.Babayev)

Vokativlər iki yerə ayrıılır: *xalis vokativlər*, *situativ vokativlər*. *Xalis vokativlər* yalnız vokativ söz olurlar. Buraya *əşı*, *alə*, *aya*, *adə*, *az*, *kiş-kiş*, *kis-kis*, *cib-cib*, *dü-dü-dü*, *pişdə*, *küst*, *ços*, *ho//hoha//hov//oho//ha*, *hoş//hoşa* və s. sözləri aid etmək olar. *Situativ vokativlər* isə müəyyən situasiya, şəraitlə bağlı olaraq yaranır. Məs: *Babacan*, *şahmat*, *dama* oynaya bilirsən? (S.Qədirzadə) *Əlican*, *ikiəlli* yaşışarsan bu bidonun qulplarından. (İ.Məlikzadə)

Azərbaycan dilində vokativlər, onların dil sistemində yeri, lingvistik xüsusiyyətləri, vokativ cümlələr araşdırılmışdır. (bax: Nərgiz Hacıyeva. Azərbaycan dilində vokativlər. Bakı, "MBM", 2007) Ancaq bununla belə, vokativ cümlələrin geniş araşdırılmasına ehtiyac vardır.

#### Ədəbiyyat:

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, "Şərq-Qərb", 2007, s.231-234
2. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, ADPU-nun nəşri, 1999, s.77
3. Q.Ş.Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, "Aspoliqraf LTD" MMC, 2004, s.204-211
4. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, Azərtədrisnəşr, 1962, s.166-169
5. Müasir Azərbaycan dilinin sintaksisindən çalışmalar. Bakı, APİ-nin nəşri, 1985, s.36-42
6. N.Hacıyeva. Azərbaycan dilində vokativlər. Bakı, "MBM", 2007

# QRAMMATİK CƏHƏTDƏN CÜMLƏ ÜZVLƏRİ İLƏ BAĞLI OLMAYAN SÖZLƏR VƏ BİRLƏŞMƏLƏR



Azərbaycan dilində bir sıra başqa dillərdə olduğu kimi, elə dil vasitələri vardır ki, onlar sadə cümlənin həcmini genişləndirir. Onu mürəkkəb cümləyə yaxınlaşdırır. Lakin mürəkkəb cümləyə çevirə bilmir. Beləliklə, bunlar sadə cümlə ilə mürəkkəb cümlə arasında bir keçid kimi özünü göstərir. Bura başlıca olaraq aşağıdakılardır:

1. Genişlənmiş xitablar;
2. Bir sıra ara sözlər və ara cümlələr;
3. Cümlənin həmcins üzvləri;
4. Xüsusiləşmiş üzvlər;
5. Feili sıfət, feili bağlama və məsdər tərkibləri.

Cümlənin əsasını təşkil edən üzvlər bir-biri ilə həm məna, həm də qrammatik cəhətdən bağlı olur. Lakin yuxarıda qeyd etdiyimiz vahidlərin bir qismi cümlənin üzvləri ilə yalnız mənaca bağlanır. Sintaktik əlaqəyə girə bilmir. Buna görə də belə dil vahidləri cümlə üzvü ola bilmir. Bu qrupa ara sözlər və xitablar daxildir. Məs.: *Gündüz, adam hər bildiyini danışmaz. Boy buxunun-*

*dan rəhmətlik Mədədə oxşayırsan, necə deyərlər, eşiyyin xoşuma gəlir, amma içərin gözümə birtəhər görünür, oğul. (İ.Hüseynov)*

*Arzum budur, ey rəhbərim, silahdaşım, yoldaşım,  
Uzun illər özümüzələ görək səni yanışı. (S.Rüstəm)*

*Ay həzərat, bir zamana gəlibdir,  
Alaqarğa şux tərləni bəyənməz.  
Oğullar atanı, qızlar ananı,  
Gəlinlər də qaynananı bəyənməz. (Aşıq Abbas Tufarqanlı)*

### Xitab

**Xitab haqqında məlumat.** Cümlənin üzvləri ilə qrammatik cəhətdən bağlı olmayıb, müraciət məqsədilə işlənən sözlərə və cümlələrə xitab deyilir. Xitablar adətən ismin adlıq halında olub, isimlərlə, isimləşmiş nitq hissələri ilə və müxtəlif ismi birləşmələrlə ifadə olunaraq müraciət olunan şəxsi, şəxsləndirilmiş əşya və hadisələri bildirir. Xitabların işlənilməsində məqsəd müraciət olunan şəxsin diqqətini cəlb etmək, onu çağırmaq, oyatmaq, hərəkətə gətirmək, bir işə təhrik etməkdir. Bədii ədəbiyyatda xitablardan bədiilik vasitəsi kimi istifadə edilir.

Xitabların ən mühüm xüsusiyyətlərindən biri budur ki, onların forması ilə məzmunu arasında ziddiyət olur. Belə ki, xitablar adətən üçüncü şəxsədən sözlərlə ifadə olunur. Lakin qarşısındakı şəxsə – dinləyənə, yəni ikinci şəxsə müraciətlə işlənir. Onun forması ilə məzmunu arasında ziddiyət buradan doğur. Məs.: *Çəkil, cəllad, vətənimdən, çəkil, çəkil. Oğul, mən bilirəm sevdaya düşən insanlar ömrünü çürüdür bəzən. (S.Vurğun) Heydərbaba, yolum səndən kəc oldu, Ömür keçdi, gələmmədim gec oldu. (M.Şəhriyar)* və s.

**Xitabların quruluşu.** Xitablar quruluş etibarilə sadə və mürəkkəb olur. Lakin xitabların quruluşu cümlə üzvlərinin quruluşundan müəyyən dərəcədə fərqlənir. Sadə xitablar bir üzvə uyğun

gəlir. Mürəkkəb xitablar isə iki üzvə (mübtədə və onun təyininə) uyğun gəlir. Elə buna görə də sadə xitablara bəzən müxtəsər xitablar, mürəkkəb xitablara isə geniş xitablar da deyilir. Sadə xitablara aid misallara diqqət yetirək. Məs.: *Sən mənim başımı ucaltdın, oğlum, Verdin həyatima bəzək, yaraşıq.*

*Qoy nəğmə deməyə bülbü'l tələssin,  
Gəzdiyi, gördüyü üç aydır, şair.  
Sənin ki, kükrəyən ilhamın, səsin,  
Məcraya sığmayan bir çaydır, şair. (M.Araz)*

*Şeirim, şimşəkdən qanad istə sən,  
Yerəsə insanın nəfəsilə gəl.  
Dünyada bir damla olmaq istəsən,  
Dünyaya sən ümman həvəsilə gəl. (M.Araz)  
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,  
Sənin qəlbin əsmədi. (B.Vahabzadə)*

**Həyat**, sevincin qədər əzabin da şirindir, Səni mənalandıran o keşməkeşlərindir. Nə olub, *Mirzə*, yenə qarğalar ağız-ağıza verib nə qırıldışırlar. (İ.Əfəndiyev) *Qətibə*, gəlin örtülü danışmayaq. (M.S.Ordubadi) *Adıl*, yaxşı olar ki, “ər-arvad” əvəzinə ayrı söz işlədəsən. (İ.Əfəndiyev)

Mürəkkəb xitablarla aid misallara diqqət yetirək. Məs.:  
*Tərlan təbim! Nə yatmışan, qanadlanmaq vaxtı çatdı.  
Hünəri dağ çapan Fərhad ilhamım!* Coş, yenə dalğalan dəryalar kimi və s.

*Ey daşlaşan, torpaqlaşan, ulu babam,  
Bu günümdən dünənimə uezəqlaşan, ulu babam.  
Küləkləşən, dumanlaşan ruhumla mən.  
Ayağa dur, səninləyəm. (M.Araz)  
Dünəndən bəri bir heykəl qəməm,  
Hardasan, hardasan, azəri nəğməm?  
Sənsiz heç olmuşam, heç kim olmuşam,  
Bir səfil olmuşam, yetim olmuşam. (M.Araz)*

**Ey öz doğma dilində danişmağı ar bilən,  
Bunu iftixar bilən,  
Modalı ədabazlar.** (B.Vahabzadə)

Bu misallarda *Tərlan təbim!*, *Hünəri dağ çapan Fərhad ilhamım!* *Ey daşlaşan, torpaqlaşan, ulu babam,* *Bu günümdən dünənimə uzaqlaşan, ulu babam və azəri nəğməm və s.* geniş xitablardır.

Hətta bəzən xitablar daha genişlənərək böyük bir cümlənin ifadə etdiyi fikrə bərabər fikri ifadə edir. Bu cür xitablardan bədii ədəbiyyatda daha çox istifadə edilir. Məs.: *Siz ey mənlikləri tap-dalanın, cansız muncuqlar kimi alver malına döndərilən, gəlinlər, qızlar!* *Sən, ey müqəddəs odalar gəlini, ulu Hörmüzdün paklıq və məsumluğunu təmsil edən Solmaz.* (C.Cabbarlı)

— *Ey ixtiyar, sən ey zalim, məzəlum dolu illərin  
Ürəklərə kədər saçan, ələm verən töhfəsi!* (M.Müşfiq)  
*Ey çocuq ruhu qədər şən Göygöl,  
Köksü almas kimi rövşən Göygöl!* (M.Müşfiq)

**Həmcins xitablar.** Xitablar vasitəsilə bəzən müxtəlif şəxs, əşya və hadisələrə müraciət etmək mümkün olur. Nəticədə həmcins xitablar meydana çıxır. Məs.: *Kür qıraqı, Qarayazı, göy çəmən, Qoca palid, tüstülnən od-oçaq!..*

*Ey yolçu, ey çoban, ey havalı quş!  
Sizi bəkləməkdən artıq yorulmuş  
O qaynayan, axan, diqqətlə gözlər.* (M.Müşfiq)  
*Siz dözümdə fil oldunuz  
Ey nəvələr, nəticələr,  
Biz heç nəyik, biz heç nəyik.* (B.Vahabzadə)  
*Qop, ey tufan, əs, ey yet!* *Xəzəl olum tökülüm  
Düz beş il ürəyimdə  
Bəslədiyim məhəbbət, bir salama dəymədi.* (B.Vahabzadə)

Hətta bəzən eyni bir anlayışa, eyni bir şəxsə müxtəlif şəkildə müraciət edəndə xitablar həmcinsləşə bilir. Məs.: **Fuad, əzizim,**

*sənsən. Oğlum, İsfəndiyar, qadası, dur, dur, gəlib öldürərlər.*  
(M.Hüseyn)

*Ey mərhəmət kani, ey ulu Tanrı!  
Ey yerlərin, göylərin hökmədər!* (H.Cavid)  
*Ey böyük Tanrı, ey böyük Yaradan!*  
*Hər qulun halı, fikri səncə oyan.* (H.Cavid)  
**Habil!** *Ay insafsız, ürəyimizi  
Yandırıb yaxmaqdə qəsdin nədir, nə?* (B.Vahabzadə)  
*Aman, Fərhad, igid balam, nə xəbər?* (S.Vurğun)  
*Yenə toz... aman, bu toz buludları nə istər  
Bilməm səndən, ey Bakı, sən ey atəş diyarı!* (M.Müşfiq)  
**Təbiət, təbiət, ana təbiət!**  
*Niyə vaxtsız qıydın ona təbiət?* (M.Araz)  
**Ey ümidi, ey gümanım,**  
*Sözün haqsa, necə danım?* (B.Vahabzadə)  
**Ey qəlbə yaraltı, fikri pərişan,**  
*Qəlbindən keçəni qorxma, de gəlsin.* (B.Vahabzadə)  
*Hami da söz verdi ki, əziz dost, əziz Cavanşir, rahat yat, səni unutmayacaqıq və bütün yarımcıq qalmış işlərini axıra çatdıracaqıq.* (İ.Şıxlı) **Vaqif!** *Ey sərvərim! Ey tacidərim.* (S.Vurğun)  
Bəzən xitablar əlavələr vasitəsilə genişlənir və onun məzmunu əlavələrin köməyi ilə daha zəngin ifadə olunur. Məs.:  
**Vaqif, ey şeirimin könül dastanı,**  
*De, söhbətin hanı, de, sazin hanı.  
Siz, ey bizdən sonra şeirə gələnlər,*  
*Bu çətin yollarda uğurlar sizə!* (B.Vahabzadə)

**Xitabı formalasdırıran sözlər.** Xitablar, ümumiyyətlə, əvəzlik-lə ifadə olunmur. İkinci şəxsin təkini və cəmini bildirən *sən* və *siz* sözləri bəzən xitab kimi işlənsə də, mütləq ondan sonra izahədici sözlər gəlir və həmin sözlər xitabi formalasdırmaqla bərabər, üçüncü şəxsə doğru inkişaf etdirir. Məs.:

*Sən, ey sular sonası, insanlığın anası,  
Saf vicdanın böyükdür. Siz, ey Avropanın cahangirləri,  
Tarixin məhvəri döñəndən bəri, quldur paltarına  
büründünüz siz.*

Əsrlərcə şərqilərə kəsildin acı,

**Sən, ey vəhşi, sən, ey azğın imperializm!** (M.Müşfiq)

**Sən, ey sinəsində daşlar qaldıran!**

*Ağırlıq mənim də biləyimdir. (S.Vurğun)*

**Atıl cahana sən, ey ildirim, alış, parla! Gurulda, taqisəmavi, gurulda, çatla, dağlı! Sən, ey günəş, yağışan yağıdır, ey bulud, ağla!** (C.Cabbarlı)

**Qeyd:** Feilin əmr formasının ikinci şəxsinin təkində olan bir qisim xitablar vardır ki, onlarda *sən* sözü formal olaraq xitab kimi işlənməsə də, bu sözü artırmaq olur.  
**Məs.:** Sus, ey bülbül, kəs, ey tufan, məramum istirahətdir. (S.Vurğun) **Gəl, ey nazlı bahar, gecikmə, tez gəl, gəl ki, qışın ömrü çox uzanmasın.** (S.Vurğun)

Dilimizdə xitablardan əvvəl *sən* sözünün formal olaraq artırılması mümkün bir haldır. Məs.: (*Sən*) **Ey könül, fürsəti badə vermə, (sən) gəl, gün keçir, ay ötür, il yaman gedir.** (M.Rahim)

Emosionallıq yaratmaq üçün bədii ədəbiyyatda bəzi xitablardan rədif kimi istifadə olunur. Məs.:

*Kaman çalan kimdir o, Bəxtiyar,*

*Küləkdir ya simdir o, Bəxtiyar*

*Gənclik, həyat şirindir, qardaşım!*

*Vətən qat-qat şirindir, qardaşım!* (R.Rza)

**Xitabların cümlədə işlənmə yeri.** Xitablar cümlə üzvləri ilə sintaktik əlaqədə olmadıqlından cümlənin hər yerində (əvvəlində, ortasında və sonunda işlənə bilirlər) işlənir və yerində asılı olaraq lazımı durğu işarələri qoyulur. Məs.:

*Şair! Bu fəlsəfən qalsın bir yana,  
Yaxın get, salam ver, o qəhrəmana. (S.Vurğun)*

**Mən də, qardaş, sənin kimi dağ aşmaliyam.**

*Uşaq çöldə, bayırda gülməsin, yüyürməsin  
Yixılmağın, durmağın ləzzətini bilməsin,*

*Bəs neyləsin, ay ana? (B.Vahabzadə)*

*Rahatlıq bilmədən yürür bu karvan*

**Karvan, bitməyəcək yollarla davan!** (M.Müşfiq)

*A qız, nə var, nəyə həşir salmışan?*

*Söylə, yenə kimdən barıt almışan? – (M.Müşfiq)*

**Haydi, Rüstəm, çıxalım gəl yarışa,**

*Çıxalım mövzu üçün axtarışa!* (M.Müşfiq)

*Təbiidir ki, ay qız, yaz ayları gələndə*

*Yarpaqları pərdədə qalmaz örtülü qönçə. (M.Müşfiq)*

*Burax bu hissələri, ey şair, burax!*

*Gördüyün, bildiyin şeylərdən danış!* (M.Müşfiq)

*O zaman ki, üfüqlərə bəziniz dalar*

**Qəlbən sizi pək sevərim, yolçu buludlar.** (M.Müşfiq)

*Hani dəlilərin, a nənəm Nigar*

*Naməndlər doğuldu bu zəmanədə. (B.Vahabzadə)*

*Dayan, insan!*

*Hara belə?*

*İnsan dedi gülə-gülə. (B.Vahabzadə)*

*Yazıqlar olsun ki, ey təmiz ürək!*

*Bəzən yuva salır səndə xəyanət. (S.Vurğun)*

**Şair! Nə incədir rübəbin sənin!**

*Uçurdu ruhumu çaldığın bu saz!* (S.Vurğun)

**Qeyd:** Xitab cümlənin əvvəlində gəldikdə ondan sonra, ortasında gəldikdə ondan əvvəl və sonra, sonda gəldikdə isə ondan əvvəl vergül işarəsi qoyulur. Xitablardan sonra bəzən nida işarəsindən istifadə edilir. Bu zaman nida işarəsi vergülə bərabər bir işarə kimi nəzərdə tutulur.

*Baxmayaraq ki, nida işarəsi qoyulduğu sözdə səs tonunun yüksəlməsinə xidmət edir, əslində isə vergül işarəsinə bərabər olur.*

Şeirdə bəzən durğu işaretlərdən düzgün istifadə edilmir. Bu da xitabla bağlı anlaşılmazlıqlar yarada bilir.

Xitablar bəzən emosionallıq xatırına cümlənin əvvəlində və sonunda işlənə bilir. Məs.: *Ay qardaş, zəmanət nə pis gətirdi, ay qardaş.*

Bəzən isə xitablar cümlənin ortasında və sonunda işlənir. Məs.: *Yağma, yağış, yağma, yağış, Mən görüşə tələsirəm.* (B.Vahabzadə)

**Xitabların məna xüsusiyyətləri və məna növləri.** Xitablar bir sıra məna xüsusiyyətlərinə malik olur. Bu xüsusiyyətlər xitabların bağlı olduğu şəxslə, əşya ilə əlaqələnir. Məs.: *Qüdrət! Atalar deyib ki, əmioğlu ilə əmiqizinin kəbinini Allah özü göydə kəsib.* (Ə.Vəliyev)

*Bülbül, nəğməni kəs, Bülbül, amandır,*

*Nə özünü yandır, nə məni yandır.*

*Novruzəli, heç ürəyini sixma.* (C.Məmmədquluzadə)

*Bülbülüüm, köksünün altı sarıdır,*

*Mehriban yaratmış səni təbiət.* (S.Vurğun)

*Aç dərdini, mehriban quş!*

*Sənin də öz lisanın var.* (S.Vurğun)

*Ey çaylar üstündə süzən sonalar,*

*Daşlara dəyməsin bir tükünüz də.* (S.Vurğun)

*Ey bizim çəmənin sırdaşı quşlar,*

*Çiçəkdən çıçayı ucuşun siz də.* (S.Vurğun)

*Üstündən karvan yeriməz*

*Sixdir dumaların, dağlar!* (S.Vurğun)

*Axma, Araz! Dayan, Araz!*

*İnsaf eylə, bizə bir az.* (S.Vurğun)

*Ey günəş, ey bulud, girin qoynuma*

*Bu saf təbiətə mehribanam mən.* (S.Vurğun)

*Qonaq gəlib sizə Vurğun,*

*Sevinsin gülzarin, dağlar!* (S.Vurğun)

Xitablar üç məna növünə ayrılr. 1. İnsana müraciətlə işlənənlər, 2.Başqa canlı varlıqlara müraciətlə işlənənlər, 3.Cansız varlıqlara müraciətlə işlənənlər.

1. İnsana müraciətlə işlənənlər: *Əzizim, Əmiraslan, mən sənin atanın köhnə adamlarındanam.* (M.Cəlal) *Vaqif! Ey sərvərim! Ey tacıdarım!* (S.Vurğun) *Ey sevgilim, gözümüz işığı, Murtuzu bağışla.* (M.Cəlal) *İtil gözlerimdən, bivəfa yarım!* (S.Vurğun) *Bu dağlar sizindir, əziz qardaşlar!* (S.Vurğun) *Sizə sözüm vardır, böyük hökmdar!* (S.Vurğun) *Çox sağ ol, vəfali könül sirdaşım!* (S.Vurğun)

2.Başqa canlı varlıqlara müraciətlə işlənənlər:

*Gəzin, quşlar, çəmənzari,*

*Salam deyin dağa-daşa.* (S.Vurğun)

*Qız tez qışqırdı:*

*– Aslan, tut! Qaplan, yirt!* (M.Cəlal)

*Quşlar, quşlar, a quşlar!*

*Qaranquşlar, a quşlar!* (A.Səhhət)

*Baş alib gedirsən hayana, ceyran?* (S.Vurğun)

*Ay it, ay it!* – deyə çoban onların ardınca yürüdü. (İ.Əfəndiyev)

3.Cansız varlıqlara müraciətlə işlənənlər: *Ey ulu göylər!* Nə qədər ağırdır bu qara xəbər. (S.Vurğun) *Qara dəniz! Qara dəniz!* Nə gümrahdır dalğaların. (S.Vurğun) *Ana vətən! Ana vətən!* Günəş doğur gülüşündən! (S.Vurğun) *Ey Vətən!* Torpağın əzizdir mənə, Mən orda tapmışam səadətimi. (S.Rüstəm)

**Xitabların nidalarla işlənməsi.** Xitablar bəzən nidalarla bir yerdə işlənir. Bu zaman **a**, **ay**, **ey** nidalarının xitablarla işlənməsinə daha çox müşahidə olunur. Məs.: **A bala!** Soyuqdur, gəl qızınaq bir az.

*Parçalan, ey qəlbim! Bir dəfə sökü!*

*Xəstə yarpaq kimi oxalan, tökül. (S.Vurğun)*

*Ey könül! Min namə yaz bir gülüzərin eşqinə*

*Can evindən seyrə çıx bir xoş güzərin eşqinə (S.Vurğun)*

*A köhnə yoldaşım, a köhnə atım!*

*Buğlana-buğlana köpüklen, atım! (S.Vurğun)*

**Xitabların təkriri.** Bəzən, xüsusən poeziya dilində xitablar bədiilik vasitəsi kimi təkrar edilir və nəticədə xitabların təkriri əmələ gelir. Məs.: *Qoca dünya, qoca dünya, sən qəhrəmanları bir də tanı.*

*Oğul, oğul, amandır*

*Çox yuxulamaq yamandır. (M.Ə.Sabir)*

*Mister Tomas ağır əlini onun kürəyinə vurub: Şərq məhəbbəti, şərq məhəbbəti!.. – dedi. (M.İbrahimov) Oğul, oğul! Sənin qanını yerdə qoymaram. (N.B.Vəzirov)*

*Ana torpaq! Ana torpaq! Sənin bu hüsnün şeirimizin ürəyində nəqş olunmadı. (S.Vurğun) Amaliya! Amaliya! Mənim qızım. (C.Cabbarlı)*

*Qara dəniz! Qara dəniz! Nə gümrahdır dalgaların. (S.Vurğun) Səradən bir dəli şeytan deyər: insanlar, insanlar! Nədir dünyani tutmuş elmlər, irfanlar, insanlar. (M.Ə.Sabir) Ah Günəş, ah Günəş, bari bir anlıq*

*Görünüb sonradan batsayıdı yenə*

*Mən səcdə qılardım bu hörmətinə. (S.Vurğun)*

*Tellərini dolayır boynuma ay, gecələr,*

*Mənim sirdaşımsınız, gecələr, ay gecələr. (B.Vahabzadə)*

Belə hallarda bəzən xitabin əsas hissəsi, özək hissəsi sabit qalır, təyinedici hissəsi dəyişdirilir. Məs.:

*Ah mehriban ana, ah əziz ana,*

*O gündən bəridir həsrətəm səna.*

*Gül, ey nazlı səhər... sevdalı səhər!*

*Dünyanın qəlbiniə axsin incilər. (S.Vurğun)*

Bəzən də, əksinə, xitabin təyinedici hissəsi sabit qalır, özək hissəsi dəyişdirilir. Məs.: *Salamat qal, ana torpaq, ana yer.*

**Xitabların münasibət bildirməsi.** Xitablar müraciət bildirməklə yanaşı, münasibət də bildirir. Bu münasibət xitab üçün seçilən sözlərlə, xitabin təyinləri ilə bağlı olur. Bəzən də xitablara artırılan şəkilçilər münasibət bildirir. Məs.: *A quşcuğazlar, ananız gəldimi? Bizzən arxayın ol, əzizim, nə lazımdır yazarıq. (M.İbrahimov) Oğru, oğru! Torpaq oğrusu! Xırman oğrusu! Boğ, boğ, qoy canı çıxsın. (M.İbrahimov) Yaxşı, Xavərim, bir gecəlik qonaqdır, yatub səhər durub gedəcək. (M.İbrahimov) Gedək, atacaq, – dedi, evimizə gedək. (M.İbrahimov) Xanımcان, nə var? Yoxsa xanım, bəyim pis haldadır? (C.Məmmədquluzadə) Get, ceyran qızım, get, öz otağına bir az dincəl. (M.İbrahimov) Xudahafız, köhnə dost! – deyib kağızı götürdü və kabinetdən çıxdı. (M.İbrahimov)*

Bəzən dilimizdə (yazılı və şifahi ədəbi dilimizdə) həmcins xitablar da işlənir. Məs.: *Xanımlar, ağalar, qaldırın bu badələri xanım Gülnazın sağlığına içək! (M.İbrahimov) Bişərəf, binamus! İtə razı olacağam, səni yaxına qoymayacağam. (M.İbrahimov)*

**Xitabların ifadə vasitələri.** Xitablar adlıq halda olan isimlərlə, isimləşmiş nitq hissələri ilə və bir sıra ismi birləşmələrlə ifadə olunur:

a) İsimlərlə ifadə olunanlar: Yox, *Rüstəm, mən sənsiz yaşaya bilmərəm. (C.Cabbarlı) Səriyyə, bilirsən nə var? (C.Cabbarlı) Nadir, niyə ağlayırsan? (C.Cabbarlı) Gütəkin, sən məni yenidən diriltdin. (C.Cabbarlı) Yavaş, qız, indi Aslan bəy gəlib eşidər. (C.Cabbarlı)*

b) İsimləşmiş nitq hissələri ilə ifadə olunanlar: *Bilirəm, zavallı, nə istəyirsən. (C.Cabbarlı) Zavallılar, siz kimsiniz? (C.Cabbarlı) Başdan ayağa şəhd kimi safsan, ey şux, Şəffafsan, ey şux! (M.Ə.Sabir) Alicənablar! Gücə arxalanmaz, məncə, hökmər. (S.Vurğun)*

c) İsmi birləşmələrlə ifadə olunanlar: **Gözəl mələyim!** Mən də fəraigində məcnunam. (C.Cabbarlı) **Göz bəbəyim!** İndi ki gecikəcəkdi, əvvəldən niyə məni bu qədər incidirdin? (C.Cabbarlı) **Zavallı bəşəriyyət**, neçin həqiqəti gizlədirsiniz. (C.Cabbarlı) Ox, **zavallı bacım!** Sənsən. (C.Cabbarlı) Ah, **bədbəxt qız!** Səni azad etməyə məndə iqtidar yoxdur ki, bari az da olsa sənə kömək edim. (C.Cabbarlı) **Zavallı çocuq!** Mən sənə acıyiram. (C.Cabbarlı)

**Xitablarla mübtədanın fərqləri.** Xitablar adlıq halda olan isimlərlə, isimləşmiş nitq hissələri ilə və bir sıra ismi birləşmələrlə ifadə olunmasına görə mübtədaya oxşayır. Lakin mübtəda ilə xitab arasında aşağıdakı fərqlər vardır:

1. Mübtəda cümlə üzvü olduğu halda, xitab cümlə üzvü hesab olunmur.

2. Mübtəda haqqında danışılanı bildirir, xitab isə müraciət olunanı bildirir.

3. Mübtəda adı intonasiya ilə tələffüz olunur. Xitab isə nisbətən yüksək tonla tələffüz olunur.

4. Mübtəda *kim?*, *nə?*, *hara?* sintaktik suallarına cavab verir. Xitab isə sintaktik suallara cavab vermir.

5. Mübtəda cümlə üzvləri ilə həm məna, həm də qrammatik cəhətdən bağlı olur. Xitablar isə cümlə üzvləri ilə yalnız mənaca əlaqələnir.

6. Xitab yazında müəyyən durğu işaretləri ilə fərqlənir. Mübtədadan sonra isə belə işaretlərə ehtiyac olmur.

**Qeyd:** Dilimizdə mübtədadan sonra iki halda vergül işaretisi işlədir<sup>1</sup>. Birinci halda **o**, **bu** əvəzlikləri ilə ifadə olunan mübtədadan sonra vergül qoyulur. Məsələn, **O, kitabı mənə verdi** cümləsində **o** mübtə-

<sup>1</sup> M.Həsənov. Azərbaycan dili sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər. "Maarif" nəşriyyatı, Bakı, 1987, s.121-124

dasından sonra vergül qoymaq lazımdır. Ona görə ki, əgər vergül qoyulmazsa, onda **o** mübtəda deyil, təyin kimi anlaşılır. Ancaq **O gəldi** cümləsində isə **o** mübtədasından sonra vergülə ehtiyac yoxdur. Ona görə ki, **o** mübtədasından sonra elə bir söz yoxdur ki, **o** mübtədəsi həmin sözün təyini kimi başa düşüsün. Odur ki, **O gəldi** cümləsində **o**-dan sonra vergül qoyulmasa da, **o** mübtəda kimi başa düşülür.

Deməli, **o** və **bu** əvəzlikləri ilə ifadə olunan mübtəda özündən sonra gələn cümlə üzvünün təyini kimi çıxış edərsə, onda həmin mübtədədan sonra vergül qoyulmur. **O** və **bu** əvəzlikləri ilə ifadə olunan mübtədalardan sonra isim, sıfət, say gələrsə, onda **o** və **bu** mübtədalarından sonra vergül qoyulur.

Mübtədədan sonra vergülün qoyulmasının ikinci hali isə belədir: özündən sonra gələn cümlə üzvünün təyini kimi anlaşılan və isimlə ifadə olunan mübtədalardan sonra da vergül qoyulur. Məsələn: **Fazıl, Qənbərovun** söhbətindən başa düşdü ki, professor yazılı daş tapmaq üçün yenə də axtarış aparmaq fikrindədir. (*Q.İlkin*) **Alman, Vəlinin** kinli gözlərindən od töküldüyüünə təəccüb edərək bir an duruxdu. (*M.Hüseyn*) **Usta, Tahirə** aşağı düşməyi təklif etdi. (*M.Hüseyn*) **Usta, Bayramı** yanına çağırıldı. Bundan sonra **müdir, Piriyevə** nə salam verir, nə də ondan salam alır. (*S.Əhmədov*)

7. Mübtəda, adətən, cümlənin əvvəlində işlənir. Xitab isə cümlə üzvləri ilə sintaktik əlaqədə olmadığı üçün cümlənin hər yerində işlənə bilir.

8. Mübtədanın ifadə imkanları çox genişdir. Xitabın ifadə imkanları məhduddur.

9. Mübtədada forma və məzmun uyğunluğu olur. Xitabda isə forma və məzmun arasında ziddiyət olur.

**Ədəbiyyat:**

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, "Şərq-Qərb", 2007, s.216-223
2. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, ADPU-nun nəşri, 1999, s.66-70
3. Q.Ş.Kazimov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, "Aspoliqraf LTD" MMC, 2004, s.244-250
4. Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili. Cümlə üzvləri. Bakı, Azərnəşr, 1947, s.70-72
5. M.Həsənov. Azərbaycan dili sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər. Bakı, "Maarif" nəşriyyatı, 1987, s.120-124
6. Müasir Azərbaycan dilinin sintaksisindən praktikum. Bakı, ADU-nun nəşri, 1978, s.34-35

## MÜRƏKKƏB CÜMLƏ



*Mürəkkəb cümlə haqqında ümumi məlumat.* İki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən bütöv bir tam halda birləşməsindən əmələ gələn cümləyə mürəkkəb cümlə deyilir. Sadə cümlənin bir predikativ mərkəzi olduğu halda, mürəkkəb cümlənin iki və daha artıq predikativ mərkəzi olur. Yəni sadə cümlənin bir qrammatik əsası, mürəkkəb cümlənin iki və daha artıq qrammatik əsası olur. Mürəkkəb cümlə də sadə cümlə kimi vahid intonasiya ilə tələffüz edilir. Mürəkkəb cümlələr də sadə cümlələr kimi bitmiş bir fikri ifadə edir.

Mürəkkəb cümlə sadə cümlə ilə müqayisədə bizi əhatə edən obyektiv varlığa məxsus daha mürəkkəb hadisələri əhatə edir və buna görə də insan nitqinin daha sonralar yaranmış, daha yüksək ifadəçisi kimi meydana çıxır. Əvvəllər insan varlıqların əsas cəhətlərini duymuş, anlamış və bunların ifadəsi üçün sadə cümlələrdən istifadə etmişdir. Nisbətən sonralar hadisələr arasında əlaqələr dərk olunduqca onların ifadəçisi kimi mürəkkəb cümlə də yaranmışdır. Bunun üçün əvvəlcə sadə cümlələr bərabər hüquq əsasında birləşərək tabesiz mürəkkəb cümlələri əmələ gətirmiş və nisbətən sonralar hadisələr arasında səbəb, nəticə, şərt və s. kimi əlaqələr dərc olunduqca tabeli mürəkkəb cümlələr yaranıb formalılmışdır.

İnsanlar sadə cümlələrdən istifadə edərkən ayrı-ayrı fikri və hadisələri sadəcə olaraq sadalayıv və bunları bir-biri ilə əlaqələndirmir. Lakin mürəkkəb cümlə dildə fakt və hadisələri bir-biri ilə möhkəm şəkildə bağlamış olur. Məs.: *O ağlayır. Bu gültür. O işləyir. Bu yatr* və s. kimi cümlələrdə hadisələr sadəcə olaraq qeyd edilmiş və əlaqələndirilməmişdir. *O ağlayır, bu isə gültür. O işləyir, bu isə yatr* cümlələrində vəziyyət tamamilə başqdır. Burada hadisələr bilavasitə əlaqələnmiş və hadisələrə modal qiymət verilmişdir. Eyni fikri həm sadə, həm də mürəkkəb cümlə şəklində ifadə etmək olur. Məs.: *Səlimin belə əsəbi danışdığını birinci dəfə eşidirdim. – Birinci dəfə eşidirdim ki, Səlim belə əsəbi danışır.*

Mürəkkəb cümlənin hər bir tərkib hissəsi, yəni hər bir komponenti sadə cümləyə oxşayır. Sadə cümlə kimi mürəkkəb cümlənin hər bir tərkib hissəsi baş və ikinci dərəcəli üzvlərdən ibarət olur. Mürəkkəb cümlənin hər bir tərkib hissəsi də cütterkibli və ya tək-tərkibli cümlə şəkilində formalıdır. Mürəkkəb cümlənin hər bir tərkib hissəsi də sintaktik əlaqələrlə əlaqələnir. Bu oxşarlıqlara baxmayaraq, mürəkkəb cümlənin tərkib hissələrini həqiqi mənada müstəqil sadə cümlə hesab etmək olmaz. Çünkü mürəkkəb cümlənin bütün tərkib hissələri məna və intonasiya cəhətdən birləşərək bir tam təşkil edir. Səsler birləşərək qovuşuq səs, sözler birləşərək mürəkkəb söz əmələ gətirdiyi kimi, cümlələr də birləşərək daha böyük sintaktik vahidlər, yəni mürəkkəb cümlələr əmələ gətirir. Əgər mürəkkəb cümləni sadə cümlələrə parçalasaq, əvvəlki məna, intonasiya yox olar. Bunu "*Mən biliram, sən nə etmək istəyirsən*" cümləsini iki cümləyə ayırmalı görmək mümkündür: "*Mən biliram*". "*Sən nə etmək istəyirsən?*"

Mürəkkəb cümlənin ayrı-ayrı tərkib hissələrini biz şərti şəkildə ona görə "sadə cümlə" adlandırırıq ki, sadə cümlənin quruluş xüsusiyyətini yaxşı bilirik və bu əsasda mürəkkəb cümləni ətraflı təhlil edə bilərik.

**Qeyd:** Azərbaycan dilçiliyində mürəkkəb cümlə müxtəlif istiqamətlərdə tədqiq olunmuşdur. Bu baxımdan Ə.Z.Abdullayevin (*Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr*. Bakı, Maarif, 1974; *Sintaksisin aktual məsələləri*. Tamamlıq budaq cümləsi. Bakı, 1987), H.A.Bayramovun (*Müasir Azərbaycan dilində tabesiz mürəkkəb cümlələr*. Bakı, 1960), N.Abdullaevanın (*Müasir Azərbaycan dilinin sintaksisi üzrə xiisusi seminar materialları*. Bakı, "Maarif" nəşriyyatı, 1975), K.Abdullayevin (*Azərbaycan dili sintaksisinin nəzəri problemləri*. Bakı, Maarif, 1999, 2016), F.A.Cəlilovun (*Mürəkkəb cümlə sintaksisi*. Bakı, "Maarif" nəşriyyatı, 1983), X.İ.Məmmədova və Ə.H.Cavadovun ("Tabeli mürəkkəb cümlələrin semantik-grammatik xüsusiyyətləri". Bakı, Mütərcim, 2000), Ə.M.Əliyevin (*Tabeli mürəkkəb cümlələr və onların xüsusiyyətləri*. Bakı, "Maarif", 1992) və digərlərinin tədqiqatlarını xüsusi olaraq qeyd etmək lazımdır.

**Mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirən vasitələr.** Mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirən vasitələr aşağıdakılardır:

**1. İntonasiya.** İntonasiya mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirən ən qədim vasitədir. İntonasiya canlı danışq dilində indi də mühüm rola malikdir. Mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirmək üçün başqa vasitələr olduqda da intonasiyadan istifadə edilir. Lakin heç bir başqa vasitə olmadıqda tərkib hissələri əlaqələndirmək üçün əsas yük intonasiyanın üzərinə düşür. Məs.: *Vaxt gələndə qoyun dibəyə sağılır, ilan südü içir, yerinə qızıl qoyub gedirdi*. (Ə.Vəliyev) Budur, sənə buyururam, gərək bu gün İmamverdinin qızı qayitsın atasının evinə.

(Ə.Haqverdiyev) *Mən bilməm, təqsir mənim yoldaşımdadır. Get - gedə ehtiras artdı, tamah güc gəldi.* (Ə.Vəliyev) *İmrən cavandır, qoy indi o işləsin.* (İ.Şıxlı) *Mən tələb edəcəyəm, sizin məsələniz raykomun bürosunda həll edilsin.* (İ.Şıxlı) *Nə qədər ömrüm var, gəzib dolaşacam.* (İ.Şıxlı) *Amma uşaqdır, gözümdən qoya bilmirəm.* (İ.Şıxlı)

Bu cümlələrdə tərkib hissələri arasına tabesizlik bağlayıcıları da artırmaq olar.

**Qeyd:** İntonasiya mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirməklə yanaşı, həm də fikrin, mənanın düzgün çatdırılmasında mühüm rol oynayır. İntonasiya mənanın çatdırılmasında da mühüm rol oynadığını görə mürəkkəb cümlənin komponentləri arasında intonasiya-məna tamlığına, bütövlüyüünə diqqət yetirmək olduqca vacibdir. Deməli, mürəkkəb cümlənin formalaşmasında intonasiya-məna tamlığı, bütövlüyü mühüm əhəmiyyətə malik olan qrammatik vasitə rolunu oynayır. Odur ki, mürəkkəb cümləni müəyyənləşdirərkən onun komponentlərinin intonasiya-məna cəhətdən birləşməsinə diqqət yetirmək lazımdır. Belə ki, mürəkkəb cümlə sadə cümlələrin intonasiya və məna baxımından bütöv halda, tam halda birləşməsindən əmələ gəlir. Mürəkkəb cümləni formalaşdırıran sadə cümlələr ayrı-ayrılıqla bitmiş fikir ifadə etsə də, ayrı-ayrılıqla sadə cümlələrə oxşasa da, onlar mürəkkəb cümlə daxilində öz müstəqiliyini qorumur, eyni zamanda onlar intonasiya baxımından bitmir. Vahid intonasiya, vahid məna altında birləşməyən sadə cümlələr mürəkkəb cümlə əmələ gətirə bilmir. Bir daha qeyd edək ki, mürəkkəb cümləni formalaşdırmaq üçün ayrı-ayrı sadə cümlələr vahid intonasiya və vahid məna altında birləş-

məlidir. Belə olmasa, onda ayrı-ayrı sadə cümlələr öz intonasiyası və mənəsi ilə bir-birindən fərqlənməli olacaqdır, nəticədə mürəkkəb cümlə formalaşmaya caqdır<sup>1</sup>. Məhz bu mənada “*Ramiz qapını açdı*”, “*Abbas kişi çox dedi*”, “*Soyuq hava içəri doldu*”, “*Bəşir eşitmək istəmədi*”, “*Yağış başladı*”, “*Birdən hava qaralı*” cümlələri sadə cümlələrdir. Ancaq bu sadə cümlələrin müvafiq gələnlərini vahid məna və intonasiya altında birləşdirmək, mürəkkəb cümlə formasına salmaq mümkündür. Məsələn: *Ramiz qapını açdı, soyuq hava içəri doldu. Abbas kişi çox dedi, Bəşir eşitmək istəmədi. Birdən hava qaralı, yağış başladı.* Deməli, intonasiya-məna tamlığı, bütövlüyü mürəkkəb cümlənin formalaşmasında mühüm rol oynayır. Hətta intonasiyadan asılı olaraq bir mürəkkəb cümləni müxtəlif variantlarda oxumaq mümkündür<sup>2</sup>. Məsələn, “*Müəllim cavab tələb edir, şagird biletək suallara baxıb həyəcan keçirir*” mürəkkəb cümləsini formalaşdırıran komponentləri (sadə cümlələri) aşağıdakı variantlarda oxumaq olar:

- 1) Komponentlərin hər birinin əvvəlində səs tonunu yüksəltməklə və hər birinin sonunda səs tonunu əhəmiyyətli dərəcədə aşağı endirməklə, həm də birini komponentdən (cümlədən) sonra cümlənin bitdiyini bildirmək üçün uzun fasılə etməklə oxumaq iki sadə cümləni meydana çıxara bilər.
- 2) Əgər komponentlər (cümlələr) sadalamaq intonasiya ilə oxunarsa, yəni eyni intonasiya ilə oxunarsa

<sup>1</sup> N.Əhmədov. Mürəkkəb cümlə haqqında ümumi məlumatın intonasiya-məna təhlili zəminində tədrisinə dair. – Azərbaycan dili və ədəbiyyatı tədrisi. Bakı, 1979, №1, s.29-34

<sup>2</sup> N.Əhmədov. Mürəkkəb cümlə haqqında ümumi məlumatın intonasiya-məna təhlili zəminində tədrisinə dair. – Azərbaycan dili və ədəbiyyatı tədrisi. Bakı, 1979, №1, s.29-33

və birinci komponentdən (cümlədən) sonra səs tonu aşağı endirilərsə, həm də fasılə olunarsa, onda zaman əlaqəli (birləşdirmə-sadalama əlaqəli tabesiz mürəkkəb cümlə) mürəkkəb cümlə yarana bilər.

3) Əgər komponentlərdən (cümlələrdən) birincisi səbəbi, ikincisi nəticəni bildirən cümlə kimi bir-birindən fərqli intonasiya ilə oxunarsa, onda səbəb və nəticə əlaqəli (səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlə) mürəkkəb cümlə formalşa bilər. Həm də belə olduqda, komponentlərdən (cümlələrdən) birincisinin sonunda səs tonu bir qədər yüksəlir, ikinci cümlənin sonunda isə səs tonu enir.

4) Əgər komponentlər (cümlələr) qarşılaşdırma intonasiyası ilə oxunarsa, yəni ikinci cümlədə baş verən hadisə birinci cümlədə baş verən hadisəyə qarşı qoyularsa, onda qarşılaşdırma-ziddiyət əlaqəli mürəkkəb cümlə (qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə) yarana bilər. Belə olduğu halda, hər iki komponentdəki (cümlədəki) sözlərin hər biri gərgin səs tonu ilə tələffüz olunur, həm də birinci komponentdə (cümlədə) səs tonu əhəmiyyətli dərəcədə yüksəlir, ikinci komponentdə (cümlədə) isə əhəmiyyətli dərəcədə enir. Bundan başqa, komponentlər (cümlələr) arasında aydın, diqqəti cəlb edən fasılə edilir. Bundan əlavə, qarşılaşdırılan sözlər (cümlələrdəki sözlər cavab tələb edir, həyəcan keçirir) məntiqi vurgu ilə fərqləndirilir.

**2. Bağlayıcılar.** Bağlayıcılar əlaqə vasitəsi kimi intonasiyaya nisbətən sonralar yaranmışdır. Lakin tarixi inkişaf prosesində o qədər artmış və çoxalmışdır ki, indi mürəkkəb cümlənin tədqiqinə və təhlilinə bağlayıcılı mürəkkəb cümlələrdən başlanılır. Bu bir də onunla bağlıdır ki, bağlayıcılar mürəkkəb cümlənin tabesiz və

tabeli olduğunu göstərə bilir. Hətta bəzi bağlayıcılar tabesiz və tabeli mürəkkəb cümlələrin dildə növünü də göstərə bilir. Məs.: *Ağa, sən mənim atamsan və sənə hörmət etmək mənim borcumdur.* (Ə.Haqverdiyev) *Min il yola baxdı qulağı səsdə, ancaq dəyişmədi ömrün mənası!* (S.Vurğun) *Bilirsən ki, hər nə var idi hamısı əldən çıxdı. Atan yazır ki, Şahmar dediklərimi unutmasın.* (Ə.Vəliyev) *Qoca hər dəfə yalnız bu beyti oxuyurdu və hər dəfə gözləri dolurdu.* (İ.Hüseynov)

Bu cümlələrdən əvvəlki ikisi tabesiz, sonrakılar tabeli mürəkkəb cümlələrdir. Ona görə ki, əvvəlki iki cümlədə tabesizlik, sonrakı iki cümlədə isə tabelilik bağlayıcıları işlənmişdir. Digər misallara diqqət yetirək: *O hiss etdi ki, bu sakit güllüs qaqqlıtya çevriləcək.* (İ.Şixlı) *Mən bircə şeyi bilirəm ki, bizim kolxoza bu mümkün deyil.* (İ.Şixlı) *Görürsən ki, səni necə çox istəyirəm.* (İ.Şixlı)

**3. Bağlayıcı sözlər.** Mürəkkəb cümlənin tabeli növünün tərkib hissələrini əlaqələndirmək üçün bağlayıcı sözlərdən geniş istifadə edilir. Bağlayıcı sözlər nisbi əvəzliklərə bəzi ədatların artırılması ilə formalşır. Məs.: *Kim, kim ki, hər kim, hər kim ki, hər kəs, hər kəs ki, nə qədər, hər nə qədər, harada, harada ki və s.* Bunlar budaq cümlədə işlənilir (belə halda budaq cümlə baş cümlədən əvvəl işlənir) və budaq cümləni baş cümləyə bağlayır. Budaq cümlədəki bağlayıcı sözə müvafiq olaraq baş cümlədə qarşılıq bildirən *o, onu, ona, onda, o qədər, orada və s.* kimi sözlər işlənir. Budaq cümlənin növünü bu sözlər müəyyənləşdirir. Bu sözlər cümlənin hansı üzvüdürse, budaq cümlədə həmin üzvün adı ilə adlanır. Məs.: *Kim ki, ad qoymuşdur qoca dünyada, Onu öz dostları vermişdir bada.* (N.Gəncəvi) *Cəbini haraya ki qoyurdun, orda dinməz-söyləməz uzanırı.* Kim çox işləyirsə, onu daha çox yüksəyirlər. (İ.Şixlı)

Bağlayıcı sözləri bağlayıcılardan fərqləndirmək lazımdır. Bağlayıcılar köməkçi nitq hissəsi, bağlayıcı sözlər isə əsas nitq hissəsidir. Bağlayıcılar cümlə üzvü olmur, bağlayıcı sözlər cümlə üzvü olur.

**4. Şəkilçilər.** Mürəkkəb cümlənin tabeli növünün tərkib hissələrini əlaqələndirmək üçün bir sıra şəkilçilərdən istifadə olunur. Bu şəkilçilər içərisində -sa, -sə; -mi, -mi, -mu, -mü şəkilçiləri daha fəaldır. Bu şəkilçilər adətən budaq cümlənin sonunda işlənir və budaq cümləni baş cümleyə bağlayır. Məs.: *Əlli yaş onu haqlasa da, qəşəng cəhətlərin bir çoxunu hifz edib saxlamışdı. Pərişan evə bir balaca gec gəldimi, anası ağır intizara düşürdü. Sənin ürəyin varsa, mən canımı qurban elərəm.* (İ.Şixlı) *O nə qədər hirsli olub Mələyə susmağı əmr etsə də, qəlbinin dərinliklərində haqsızlığını duyurdu.* (İ.Şixlı) *Mələk şam kimi ərisə də, dərdini heç kəsə açmırı.* (İ.Şixlı) *O bir daha evə qayitmayacağını qərara alsa da, hələ nə edəcəyini müəyyənləşdirə bilmirdi.* (İ.Şixlı) *Qənirsiz gözəl olmasayı, heç xəlifa onun şərəfinə belə cah-calal düzəldərdi?* (C.Bərgüşad)

**Bağlayıcı vasıtələri ümumiləşdirəndən sonra mürəkkəb cümlənin qrupları.** Bağlayıcı vasıtələri ümumiləşdirikdə mürəkkəb cümlələri aşağıdakı şəkildə qruplaşdırmaq olar:

**1. Asintetik mürəkkəb cümlələr.** Bu tipli mürəkkəb cümlələr yalnız intonasiya ilə qurulan mürəkkəb cümlələrdir. Məs.: *Təbiat dəyişir, fəsillər bir-birini əvəz edirdi. Həmid Sultanov cüssəli adamdı, enli kürəyi əzəmətinə daha da artırırdı.* (S.Vəliyev) *Gün getdikcə qalxır, hava isinir, bənd çəkiləcək yerin altı düzənləndi.* (Ə.Vəliyev) *Günəş həmdəmim, külək mehribanımdır.* (Ə.Vəliyev) *Xəstə tələsər, armud vaxtında yetişər.* (atalar sözü) *Bu təpədə evlər yixilib, evlər tikilmişdi.* (İ.Şixlı)

**2. Analitik mürəkkəb cümlələr.** Yəni tərkib hissələri bağlayıcılarla əlaqələnən mürəkkəb cümlələrdir. Məs.: *Əgər evində, cibində bir şey var, aləm sənə dostdur.* (Ə.Haqverdiyev) *Ortaya elə məsələ çıxıb ki, onu yalnız Məmmədsadiq Əfəndiyevlə birlikdə həll edə bilərik.* (S.Vəliyev) *Mən qohum-əqrəbadan kasibam, ancaq dost seçməkdə bəxtim gətirib.* (S.Vəliyev) *Həkim gələndə müəyyən edər ki, səndə neçə cür xəstəlik vardır.* (S.Rəhimov)

**3. Sintetik mürəkkəb cümlələr.** Yəni tərkib hissələri şəkilçi ilə əlaqələnən mürəkkəb cümlələrdir. Məs.: *Su istəyirsə, vermə.* (Ə.Haqverdiyev) *Bu saat fələk də gəlsə, onun əlini Ərşədin əlin-dən qopara bilməz.* (İ.Əfəndiyev) *Baş-gözümüz əzilməyibsə, böyük işdi.* (S.Vəliyev) *Nəvəmin suallarına cavab verdimsə də, onu qane eləmədim.* (S.Vəliyev) *Zərifə razi olsa, onlar ailə qurarlar.* (X.Hasilova) *Baş-gözümüz əzilməyibsə, böyük işdi.* (S.Vəliyev)

**4. Analitik-sintetik mürəkkəb cümlələr.** Yəni tərkib hissələri həm şəkilçi, həm də bağlayıcı ilə əlaqələnən mürəkkəb cümlələrdir. Məs.: *Əgər o mən taniyan Qüdrətdirsə, arvadından geri qalmağa razi olmayıacaq.* İndi əgər bir adam desə ki, bu çoban Ərşəd seyiddi yoldaşları gülüb lağla qoyur. (İ.Əfəndiyev) *Əgər Bakıya getsək, bir nəfər vasitəsilə onların evindən xəbər tutsun.* (X.Hasilova) *Əgər bilmirsənsə, mən deyim.* (İ.Şixlı)

**Tərkib hissələri arasında məna və qrammatik əlaqənin xarakterinə görə mürəkkəb cümlənin növləri.** Mürəkkəb cümlə tərkib hissələrinin asılılıq dərəcəsinə görə (məna və qrammatik əlaqənin xarakterini nəzərə almaqla) iki növə ayrılır:

1. Tabesiz mürəkkəb cümlələr.
2. Tabeli mürəkkəb cümlələr.

Bəzən tabesiz mürəkkəb cümlənin tərkib hissələrini tam müstəqil cümlələr kimi, bir-birindən asılı olmayan cümlələr kimi başa düşürlər. Bu, düz deyildir. Asılılıq həm tabesizliyin, həm də tabeliliyin tərkib hissələrində var. Lakin asılılığın dərəcəsinə gəldikdə onlar fərqlənirlər. Tabesiz mürəkkəb cümlənin tərkib hissələri bərabər şəkildə, eyni dərəcədə bir-birindən asılıdır. Hətta bəzən tərəflərin yerini dəyişdikdə məna dəyişkənliyi yaranır. Məs.: *Onun başı ağrıydı və o, dərsə getməmişdi. – O, dərsə getməmişdi və onun başı ağrıydı.*

Lakin tabelilikdə asılılıq bir tərəflidir. Tərkib hissələrindən biri qrammatik cəhətdən müstəqil, o biri ondan asılıdır. Ona görə də tərkib hissələrinin yerinin dəyişməsi məna dəyişkənliyinə səbəb

olur. Məs.: *O, dərsə getməmişdi, çünki onun başı ağrıyır. – Onun başı ağrıyır, çünki o, dərsə getməmişdi.*

**Qeyd:** Dilimizdə tabesiz mürəkkəb cümlələrin əksariyyəti cüttərkibli sadə cümlələrin birləşməsindən yaranır. Bu zaman tabesiz mürəkkəb cümlənin tərkib hissələrinin ayrıca mübtəda və xəbəri olur. Məs.: *Evin yaraşığı uşaqdır, süfrənin yaraşığı qonaq. (atalar sözü)* Bəzən isə mürəkkəb cümlənin tərkib hissələrinin birində mübtəda ixtisar olunur və nəticədə mürəkkəb cümlə həmcins xəbərli sadə cümləyə çevrilir. Məs.: *Məmmədəli bütün işləri yerinə yetirdi, o, öz öhdəsinə düşən vəzifələri bitirdi. – mürəkkəb cümlədir. Məmmədəli bütün işləri yerinə yetirdi, öz öhdəsinə düşən vəzifələri bitirdi. – sadə cümlədir.* Ancaq buradan belə nəticə çıxarmaq olmaz ki, mürəkkəb cümlənin müştərək mübtədəsi olmur. Müştərək mübtədalı mürəkkəb cümlələr ola bilir və bu zaman aşağıdakı qaydaları bilmək lazımdır:

1. Müştərək mübtədalı mürəkkəb cümlələrdə xəbərlərdən biri ismi, digəri feili xəbər olur. Məs.: **Bu, yaxşı almadır, Qubadan gətirilib. Atam evdədir, sizi gözləyir.**
2. Müştərək mübtədalı mürəkkəb cümlələrdə xəbərlər müxtəlif zamanlarda olur. Məs.: *Dostum onu evlərinə apardı, iki gündən sonra bizə gətirəcək. Afaq Məlahəti bağçaya apardı, işdən sonra gətirəcək.*
3. Müştərək mübtədalı mürəkkəb cümlələrdə xəbərlər feilin müxtəlif təsriflənən formalarında olur. Məs.: *Mən toxumu bu gün gətirdim, sabah əkməliyəm. Həkim axşam saat səkkizdə gəlməli idi, indi*

**gələr.** Arvad inadından *əl əkmirdi; bədəni ilə qapını tutub ayağını yerə möhkəm basmışdı.* (M.Hüseyn) *Onu da qeyd edək ki, tərkib hissələrindən biri, ya da o biriləri təktərkibli cümlə ilə ifadə olunan cümlələr tabesiz mürəkkəb cümlələr olur.* Məs.: *Sirrini dosta demə, dostunun da dostu var. (atalar sözü)* Bundan başqa, tərkib hissələrində (təktərkibli cümlənin) elliptik cümlələr iştirak edən cümlələr də tabesiz mürəkkəb cümlə kimi çıxış edir. Məs.: *Mərd özündən bilər, namərd yoldaşdan. (atalar sözü)* Dövlətdə dəvə, övladda nəvə. (atalar sözü)

#### Ədəbiyyat:

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, "Şərq-Qərb", 2007, s.268-273
2. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, ADPU-nun nəşri, 1999, s.101-102
3. Q.Ş.Kazimov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, "Aspoliqraf LTD" MMC, 2004, s.280-283
4. N.Əhmədov. Mürəkkəb cümlə haqqında ümumi məlumatın intonasiya-məna təhlili zəminində tədrisinə dair. – Azərbaycan dili və ədəbiyyatı tədrisi. Bakı, 1979, №1, s.29-34
5. Müasir Azərbaycan dilinin sintaksisindən praktikum. Bakı, ADU-nun nəşri, 1978, s.43
6. Kamal Abdulla. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı, MTM-İnnovation, 2016, s.155-172
7. F.Cəlilov. Mürəkkəb cümlə sintaksisi. Bakı, "Maarif" nəşriyatı, 1983, s.35-45, 61-69

# TABESİZ MÜRƏKKƏB CÜMLƏLƏR

**Tabesiz mürəkkəb cümlə haqqında məlumat.** İki və daha artıq sadə cümlənin mənə və grammatik cəhətdən bərabər hüquq əsasında tabesizlik yolu ilə vahid bir tam kimi birləşməsi nəticəsində əmələ gələn mürəkkəb cümlələrə tabesiz mürəkkəb cümlələr deyilir. Tabesiz mürəkkəb cümlənin tərkib hissələri bəzən yalnız intonasiya vasitəsilə əlaqələnir. Bu cür cümlələrə bağlayıcısız tabesiz mürəkkəb cümlələr deyilir. Məs.: *Al rəngli səhər şəfəqləri ətrafi bürüyür, hər tərəfdə quşların nəgməsi eşidilir. Qəhrəmanın bədəni əsir, viycudu titrəyirdi. Prometey can verdi o daş qəfəsə, Yaşadı ağalar, qullar dünyası.*

**Tabesiz mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirən tabesizlik bağlayıcıları və digər vasitələr.** Tərkib hissələri tabesizlik bağlayıcıları ilə əlaqələnən cümlələr tabesiz mürəkkəb cümlələr adlanır. Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında aşağıdakı tabesizlik bağlayıcıları işlənir:

**1. Birləşdirmə bağlayıcıları.** Bura aşağıdakı bağlayıcılar daxildir:

**Və bağlayıcısı:** Mən ona qulaq burması verərəm və sənin qızın da qayidar gələr atasının evinə. Dünyada bir təmənnan qalmاسın

və beş adam da sənə rəhmət oxusun. Bu sözləri mən dedim qurtardım və Sadiq cəld yerindən durub gəldi və məni bərk qucaqladı, o üzümdən bu üzümdən öpdü. (C.Məmmədquluzadə) Beynəlxalq münasibətlərdə qırılmali qaydalar çoxdur və köhnə müqavilələr cirilməlidir. (M.İbrahimov) Sərtibin otağında intizar dolu bir sükutvardı və Hafız Biluri, Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər.(M.İbrahimov)

**Həm, həm də, da, də bağlayıcıları:** Həm Əzizə öksürüb yuxusunu qaçırmışdı, həm də planları alt-iüst olmuşdu. Üstündə Allah da var, peyğəmbər də var, onu bilirsən. Şamo ciğurla başı aşağı gedərkən həm Qəməri gözünün qabağına gətirir, həm də o, vədləşdikləri kimi görüşə biləcəklərinə inanırdı. (S.Rəhimov)

**Nə, nə də bağlayıcısı:** Bu yaralı səsi nə hava itirdi, nə torpaq boğdu, nə sular əritdi, nə də məsafə pozdu. İş deyil, nə gecəsi var, nə də gündüzü var. (M.İbrahimov)

**2.Qarşılışdırma bağlayıcıları:** amma, ancaq, lakin, fəqət, hal-buki və s. Məs.: *Qurbanın olum, sən dövlətli kişisən, amma mənə bu saat fitrə vacibdir. Sən yaratığın Firəngiz indi yoxdur, fəqət mən yaratığım Firəngiz əbədidir.*(C.Cabbarlı) *Mənim yoldaşım sadığın adını qoyublar lağlağı, amma and olsun yaradana bu ləqəb o kişiyyə heç yaraşmur.* (C.Məmmədquluzadə) *Fəridə xeyli danışıdı, ona təsəlli verdi, lakin o heç bir söz deməyib yuxuladı, səhər dinməz-söyləməz durub yola düşdü.* (M.İbrahimov) *Hamı üşüyürdü, lakin namusa boğulub heç kəs ciqqırını çıxarmırdı.* (C.Bərgüşad)

Bəzən bu məqamda isə bağlayıcısından da istifadə edilir. Məs.: *Nağdali dünya görmüşdü, Bulud isə təcrübəsizdi.* (Ə.Vəliyev)

**3.Bölüşdürmə bağlayıcıları:** Ya, ya da, gah, gah da və s. Məs.: *Ya uşaqlar kəndə gələcək, ya da mən onları görməyə gedəcəyəm. Gah traktor təmirə dayanır, gah da traktörçü xəstələnir. Gah o, hər kəsə yazığı gələn, qarışqanı belə incitməkdən çəkinən rəhmdil olur, gah da bir anda anlaşılmaz bir ətiacılıq edirdi.*

(M.İbrahimov) Ancaq Məhəmmədhəsən əminin sözü bu oldu: “Vallah mənim eşşəyimi, ağa, bilmirəm ya Heydərcan körpüsünə aparıblar, ya da karvansaraçı saxlayıb, vermir. (C.Məmmədquluzadə)

4. Az hallarda dildə *yəni* aydınlaşdırma bağlayıcısından da istifadə edilir. Məs.: *Səriyyəgil fəaliyyətdə idi, yəni özfəaliyyət dərnəyi artıq işə başlamışdı.*

Bunlardan əlavə, tabesiz mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirmək üçün tərkib hissələrinə aid ortaqlı söz və birləşmələrdən, tərkib hissələrində sözlərin paralel qarşılığından, mənsubiyyət şəkilçisindən, tərkib hissələrində zaman uyuşmasından və s. istifadə edilir. Məs.: Tərkib hissələrinə aid ortaqlı söz və birləşmələr: *Hər daşının altında bir şairin qəbri var, Min ananın səbri var.* (S.Vurğun) *Xalxalda gövşəyən malların səsi eşidilir, arabir öküzlər ösküürüşürdü.* Təbiət gümüşü rəngə boyanır, yarpaqlar piçildəşir, ulduz-ulduzu çağırır, sevgiliklər görüşə çıxır, ay nur ciləyəndə... (G.Hüseynoğlu) *Orada qışın kəskin soyuqları hamını bərabər üşüdəcək, günəşin altun telləri hamını bərabər isidəcəkdir.* (C.Cabbarlı) *Yavaş-yavaş çobanların rəngi açılır, halları özlərinə gəlirdi.* (M.İbrahimov) *Çöldə, yolların başında qış küləyi atını çapır, hava ulayır, telefon ağacları yeknəsəq bir səslə uğuldayır, simlər viyili qoparır.* (S.Əhmədov)

Tərkib hissələrinin paralel uyuşması, sıralanması. Məs.: *Övladda nəvə, dövlətdə dəvə. Qonaq gəlmək sizdən, qonaq qəbul etmək bizdən.*

Bəzən tərkib hissələrin əlaqələnməsində mənsubiyyət şəkilçilərindən də istifadə edilir. Məs.: *Nədənsə bəy başını tovladi, rəngi qaçdı.*

**Tabesiz mürəkkəb cümlənin tərkib hissəleri arasında məna əlaqələri.** Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında aşağıdakı məna əlaqələri var:

1. Birləşdirmə-sadalama əlaqəsi;

2. Səbəb-nəticə əlaqəsi;
3. Aydınlaşdırma əlaqəsi;
4. Qarşılaşdırma əlaqəsi;
5. Böülüsdürmə əlaqəsi;
6. Qoşulma əlaqəsi.

**1. Birləşdirmə-sadalama əlaqəsi.** Tabesiz mürəkkəb cümlənin bu növü iki və daha artıq tərkib hissədən ibarət olur. Tərkib hissələrində müxtəlif iş və hadisələr sadalanır. Həmin iş və hadisələr ya eyni zamanda, ya da müəyyən ardıcılıqla baş verir. Buna görə də birləşdirmə-sadalama əlaqəli tabesiz mürəkkəb cümlələr iki növ ayrılır: a) *Eyni zamanlı birləşdirmə-sadalama əlaqəli tabesiz mürəkkəb cümlə, b) Ardıcıl zamanlı birləşdirmə-sadalama əlaqəli tabesiz mürəkkəb cümlə.*

a) *Eyni zamanlı birləşdirmə-sadalama əlaqəli tabesiz mürəkkəb cümlə.* Birləşdirmə-sadalama əlaqəli cümlənin bu növündə tərkib hissələrində müxtəlif iş və hadisələr sadalanır və həmin iş və hadisənin eyni zamanda baş verdiyi öz ifadəsini tapır. Məs.: *Divar saatının səsi aydınca eşidilir, ananın yır-yığışı hiss olunurdu.* Gecə can verir, üfüqlər ağarır, kainat əriktəki çıçəklənirdi. Gecə böcəkləri səs-səsə verib ötür, çəmənlikdəki yaşıl qurbağalar quruldaşındılar. (İ.Şixli) *Kənd itləri səs-səsə verib hürüşür, at kişəməsi və mal-qara səsi ətrafa yayıldı.* (İ.Şixli) *Həyat-bacalarda ocaq tüstünlənir, mallar haylanıb Kürə töküllür, qız-gəlinlər suya enirdilər.* (İ.Şixli) Birisi içəriyə girir, o birisi əlində zolaq qəbz küçəyə çıxırı. (S.Rəhimov) *Qazanın ağızından çıxan bug və düyü iyi ətrafa yayıldı, ay qaranlığı başlamışdı.* (M.İbrahimov)

Bu cür cümlələrin ən mühüm xüsusiyyəti budur ki, bəzən belə cümlələrdə tərkib hissələrin hamısına aid ortaqlı bir zaman zərfliyi olur. Bu ortaqlı zaman zərfliyində sadalanan iş və hadisələrin eyni zamanda baş verdiyi bildirilir. Məs.: *Lalə çıçəklərin ətrini sinəsinə çəkdikcə yarası sağalır, ayrılığın acıları canından çıxır-*

di.(Ə.Vəliyev) *Qocalıq sözünü deyəndə Qüdrətin dili titrədi, sözləri əsdi.*(Ə.Vəliyev) *Xırmana çatdıqda* artıq günəş batmışdı, Həsənəlinin arvadı körpəni silkələyə-silkələyə ona həzin bir səslə layla calmağa başladı. (M.Ibrahimov)

*Əriyir yaz günü quzeydəki qar,*

*Gəzir dağ döşünü gəlinlər, qızlar,*

*Hər bulaq başında bir qeybat olur.* (S.Vurğun)

**Baxdıqca** insanın gözü qaralır,

*Şair olmayan da xəyala dalır.* (S.Vurğun)

Birləşdirmə-sadalamə əlaqəli tabesiz mürəkkəb cümlənin bu növündə tərkib hissənin xəbərləri əksərən feili xəbərdən ibarət olur və feili xəbərlər eyni zaman şəkilçiləri ilə formalaşır. Məs.: *Qonşu otaqda zəng səsləndi, Firuzənin gülüşləri və mahnısı eşidildi.* Bəziləri özünü suya atıb *çimir*, bəziləri də yastı daşları suyun üzündə *sürüsdüründülər*. (İ.Şıxlı)

**Baxdıqca** insanın gözü qaralır,

*Şair olmayanda xəyala dalır.* (S.Vurğun)

*Körpələr gözündən aralanmır,* Məsumə *yadından çıxmırıdı.* (Ə.Vəliyev)

*Qolları kürəklərinin altında əzilir, topuqlarını dirək qırır, ayaqları göyə sari dik dayanıb kötək gözləyirdi.*

Bəzən tərkib hissələrinin xəbərlərinin hamısı ismi xəbərdən ibarət olur və bunlar da eyni şəkildə formalaşır. Məs.: *Ailəmiz mülayim, yaşayışımız sakit, dolanacağımız mehriban idi.* (Ə.Vəliyev) *Cibim dolu, kefim saz idi.* (M.Cəlal) *Üfűq aydın, dəniz sakit idi.* (M.Hüseyn)

Bəzən xəbərlərdən biri isim, biri feil ola bilir. Məs.: *Qapımızdan bir rus qadını keçirdi və əlində bir dəstə çiçək var idi. Sazaqlı bir sabah idi, yel adamı kəsirdi.* (Y.V.Çəmənzəminli)

Eyni zamanlı birləşdirmə-sadalamə əlaqəli tabesiz mürəkkəb cümlələr iki tərkibdən ibarət olduğu kimi, çox tərkibdən də ibarət ola bilir. Məs.: *Qatarlar dağa dırmaşdıqca yol qısalır, dağlar*

ucalır, aran və bütün şəhər yerin dibinə çökürdü. Bəyin dizləri titrəyir, əli əsir, ürəyi döyüñür, gözünə müxtəlif şeylər görünürdü. Dəniz qudurmuş kimi şahə qalxır, soyuq külək əsir, əsəbi dalğalar yorulmaq bilmədən bir-birini qovur, şəhər üzərində kədərli uğultu gəzirdi. (Y.Şirvan) Göylər göz yaşı axıdır, külək viyıldayıb qapı-pəncərəni tiqqildədir, insanların dərd-sərindən xəbərsiz olan yağış damcıları yerə çırplırdı. (M.S.Ordubadi) Dəhlizdə su azalır, kövşəndə ot qovrulur, taxillar vaxtsız saralır, sünbüllər dən tutmadan nazilib quruyurdu. (Ə.Vəliyev)

Eyni zamanlı birləşdirmə-sadalamə əlaqəli tabesiz mürəkkəb cümlənin komponentləri eyni vaxtda baş vermiş hadisələri bildirdiyinə görə, onların (komponentlərin) yerinin dəyişdirilməsi məzmunu dəyişə bilmir.

b) *Ardicil zamanlı birləşdirmə-sadalamə əlaqəli tabesiz mürəkkəb cümlə.* Birləşdirmə sadalamə əlaqəli tabesiz mürəkkəb cümlənin bu növündə tərkib hissələrində müxtəlif iş və hadisələr eyni zamanda deyil, müəyyən ardıcılıqla öz ifadəsini tapır. Məs.: *Zəngin səsi kəsildi, dərs başlandı.* At arabası Qaraoglan stansiyasına *çatur*, poçt *təhvıl* verilir, məktublar ünvanına *çatdırılır-*di. (Ə.Vəliyev) *Yəhya Kamal oxuyur, Sarıqız hesablayır, Zahirov balaca qara dəftərinə qeyd edirdi.* (M.Cəlal) *Rza xan ayağa durdu, vəzirlər də, qonaqlar da qalxdılar.* (M.Ibrahimov) *Zəng çalındı, uşaqlar sinifə doluşdular, müəllimlər nəzakətlə vidalaşib ayrıldılar.* (M.Ibrahimov) *Mən gedəcəkdir, yenə Süsən xala döyülləcəkdi, Haşim papirosunu divar dalında gizlədəcəkdi.* (Əbülhəsən) Noyabrin yeddisində Şuşa dağlarının üzərindəki buludlar *yoxa çıxdı, şəhərin ətrafindan duman çəkildi.* (Ə.Vəliyev) Bir az sonra göyün üzünü qara buludlar *örtdü*, günəş *gözdən itdi.* (Y.V.Çəmənzəminli) *Abbasqulu bəy ayağa qalxdı, Kərbələyi da durdu.* (F.Kərimzadə) *Əşrəf ona gətirilən atın belinə qalxıb dördnala çapır və bir anda meşənin qaranlığında *gözdən itardı.** (İ.Şıxlı) *Meşənin dərinliyindən at finxirtisi eşidildi və sonra da*

*ayaq tappiltisi gəldi.* (İ.Şixlı) *Kimi su daşıyır, kimi odun yarır, kimi kömür qalayır, ocaq düzəldirdi.* (M.Cəlal)

İşin ardıcılıqla icrası birləşdirmə-sadalama əlaqəli tabesiz mürəkkəb cümlənin bu növünün hamısına aiddir. Bu cür cümlələr iki tərkibdən ibarət olmaqla yanaşı, çox tərkibdən də ibarət ola bilir. Məs.: *Bu anda sinif otağının qapısı açıldı və Qüdrət İsmayıllızadə içəri girdi.* (M.Hüseyn) *Program üzrə əvvəlcə Əntərzadə mərruzə etməli, sonra bədii hissə başlamalı idı.* Həyətdə *daşlar düzüldü, böyük ocaq qalandı, qazan asıldı, aşpzalar çurməndi, çömçələr, kəfkirlər işə düşdü.* Bulud ayın qabağını tutanda qaranlıq aləmi ağuşuna alır, bir az sonra çəkilir, göydən yerə nur çılnır, şəhərin küçələri, evləri işiq dəryasında yuyunurdu. (S.Qədirzadə) *Elə bil kişini birdən dəyişdilər, qasqabağı açıldı, dodaqlarının yani azca əyildi.* (İ.Şixlı) Cahandar ağanın sıfəti tunc kimi bozardı, iri həbəsi dodaqları titrədi, qalın çatma qışlarının arası düyünləndi. (İ.Şixlı) Kür çalxalandı, ləpələr döş-döşə gəldi, suyun üzünə duman çökdü. (İ.Şixlı) Onun ayaqlarının zərbindən budaqlar əyilir, ağac yurğalanır, tutlar töküldü. (M.Cəlal) Çayın sinəsi qabarib qalxdı, qolları ağız-ağıza qovuşdu, adalar yox oldu. (İ.Şixlı)

Ardıcıl zamanlı birləşdirmə-sadalama əlaqəli tabesiz mürəkkəb cümlənin komponentləri bir-birinin ardınca baş vermiş hissələri bildirir. Ona görə də ardıcıl zamanlı birləşdirmə-sadalama əlaqəli tabesiz mürəkkəb cümlənin komponentlərinin yerini dəyişmək olmur.

**2. Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr.** Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr iki tərkib hissədən ibarət olur: birincisi səbəbi, ikincisi nəticəni bildirir. Məs.: *Nə əkirəmsə bitmir, toxum batır, zəhmətim hədər gedir.* Birdən motor susdu, çarxlar dayandı. Atamın cəbhəyə getdiyi günü xəyalima gətirib kövrəldim, gözlərim yaşardı. Ağacların dövrəsində yarasalar uçuşdu, Əşrəf diksindi. (İ.Şixlı) *Günəş batdı, göylər qaraldı.*

(M.Ibrahimov) *Mirzə rayona çatanda anasının yeddisini vermişdilər, baş sağlığına gəlib gedən yox idi.* (İ.Məlikzadə)

Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlənin komponentlərindən əvvəlincisi səbəbi, sonrakı komponent isə nəticəni bildirir. Cümlədəki komponentlərin bu cür sıralanmasını pozmaq mümkün deyildir.

Bəzən səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrindən birincisi həmcins və ya paralel olur. Məs.: *Namus bayə güc gəldi, qan başına vurdu, gözü kəlləsinə çıxdı.* (M.Cəlal)

Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrinin xəbərləri əksərən feili xəbərdən ibarət olur və eyni zaman şəkilçiləri ilə formalaşır. Məs.: *Torpağı buz basmış, kəndlilər də köcüb getmişlər.* (Ə.Vəliyev) *Bu yaxınlarda müharibə qurtarar, gözəl və rahat həyat başlanan.* (İ.Qasımov) Söhbətin bu yerində qapi döyüldü, onlar ehtiyatla ayağa durdular. (M.Ibrahimov) Gecə öz pərdəsini yiğib gedir, dan yeri söküldürdü. (M.Ibrahimov) Külək əsdikcə Araz qırığı boyu uzanan qarğıqamışları tərpədir, musiqini andıran qəribə səslər eşidilirdi. (Ə.Vəliyev)

Bəzən xəbərlər müxtəlif zamanlarda da ola bilir. Məs.: *Aslan bəy yerimizi alıb, bağımızı partlayır.* Hətta bəzən xəbərlərdən biri ismi, biri feili xəbər olur. Məs.: *Sən avamsan, belə şeylərə aqlın çata bilməz.*

Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr ardıcıl zamanlı tabesiz mürəkkəb cümlələrə oxşayır. Hər ikisində işin ardıcılıqla icrası olur. Hər ikisində səbəb-nəticə məna çaları hiss olunur.

Bunları fərqləndirmək üçün əsas mənaya diqqət yetirmək lazımdır. *Axşam düşdü, göylər qaraldı* cümləsində səbəb-nəticə əlaqəsinə əsaslanır. *Göylərin qaralması axşamın düşməsinin* kortəbi nəticəsidir. *Axşam düşdü, lampalar yandı* cümləsi isə ardıcılıqlı əlaqəlidir. İş burada şüurluluqla bağlıdır. *Axşam düşəndə lampalar yanmaya da bilər.*

**3. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr.** Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr adətən iki tərkib hissədən ibarət olur. Tərkib hissələrdən biri o birini izah edir və aydınlaşdırır. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə aydınlaşan komponent əvvəl, aydınlaşdırılan komponent isə sonra işlənir. Məs.: *O şəkli Anjelikaya göstərdikdə qızı heyrət bütürüdü: şəkil sanki canlı idi* cümləsində ikinci tərkib birincini aydınlaşdırmışdır. Yaxud: *Müfəttiş onların vəsiqəsini şəhərdən kənardə almışdı; yəni toya gələn adamların heç biri qanun-qaydanı pozmamışdı.* (M.Hüseyn) *Ancaq bir şey Qaçaya aydın deyildi: o vaxtlar Koroğlu da odun doğrayıb, ya yox.* (İ.Məlikzadə) *Bu gecə dəmir şəbəkəli qoşa pəncərədən işıq da süzülmürdü: artırma da, həyat də qaranlıq idi.* (İ.Məlikzadə) Belə cümlələrdə aydınlaşdırıran hissə bir tərkibdən ibarət olduğu kimi, sadalama yolu ilə çox tərkibdən də ibarət ola bilər. Məs.: *“Oğlu onun bu sözlərinə təaccüb etdi: belə yerdə necə yaşamaq olardı”* cümləsində aydınlaşdırıran hissə bir tərkibdən ibarətdir. *Meyxana haqqında* çox qəribə şeylər söylədilər: guya müridlər ibadət zamanı qızışır, əllərini közərmış dənizə, ya da od kimi qızmış peçə basırlar. (İ.Şixli) *Bəzən uzun bir növbə düzəltirdi: birinin rəisə şikayəti var, biri maaşının artırılmasını xahiş edir, biri oxumağa gedir, biri qullunu dəyişir, biri iş paltarı davası edir, biri məzuniyyətə çıxır, kurorta getmək istəyir. Yazın gözəl çağrı idi: yer yamyasıldı, bənövşə açmışdı, ağ və çəhrayı çıçəklər ağacları bəzəkli gəlinə döndəmişdi.* (Y.V.Çəmənzəminli) və s. cümlələr isə iki və daha artıq tərkibdən ibarətdir.

Aydınlaşdırma əlaqəli cümlələrdə ümumilik bildirən hissə əvvəldə gələ bilir, sonradə gələ bilir. Ümumilik bildirən tərkib yerində asılı olaraq iki üsulla qurulmuş olur: 1. *Analiz-sintez üsulu ilə;* 2. *Sintez-analiz üsulu ilə.*

**1. Analiz-sintez üsulu.** Bu üsulda əvvəl tərəflər verilir, sonra ümumiləşdirmə aparılır. *Kimi qum ələyir, kimi əhəng və sement gətirir, kimi su daşıyır – hərə bir iş görürdü.* (İ.Məlikzadə)

**2. Sintez-analiz üsulu.** Bu üsul analiz-sintez üsulunun əksinədir. Belə ki, əvvəl ümumilik bildirən hissə verilir, sonra həmin hissədəki fikir analiz edilir. Məs.: *Arvadlar çardaqların altında məşğul idilər: kimi biçinçiləri doyuzdurmaq üçün ayran verir, kimi inək sağır, kimi boş süfrəni sərib gözlərini bir nöqtəyə zilləyib dururdu. Xavər səbirsizliklə o günün gəlməsini gözləyirdi: gələcək günün, sabahki günün!* (M.İbrahimov) *Əhvalat bu cür oldu: bir günləri bir neçə top çit qoltuğuma vurub getdim Sadığın dükanına bir qədər oturdum, Sadıq bir çubuq doldurub verdi mənə, Sadıqda söz çox, başladı söhbəti.* (C.Məmmədquluzadə) *Müxtəlif təkliflər vardi: biri ata-baba adlarını, biri təzə kitablardan götürülən adları, bir başqası o yan-bu yandan gələn düzəltmə adları deyirdi.* (M.Cəlal) *İnsanın təbiətində iki ümdə xasiyyət qoyulubdur, sevinc və kədər: sevinc əlaməti fərəh, kədər əlaməti qəm...* (M.Cəlal) *Vərəsə üstündə, xüsusən, Cahan xanım əldən-ayaqdan gedirdi: o, ərindən sonra bütün mal-dövlətə yiylənmək, evin də, çölün də ixтиyarını əlinə almaq fikrində idi.* (M.İbrahimov)

Aydınlaşdırma əlaqəli cümlələrdə aydınlaşan tərkib çox zaman ümumilik bildirən bir üzvə aid olur və bu cəhətdən bunlar təbeli mürəkkəb cümləyə yaxınlaşır. Aydınlaşdırma xəbərə görə ola bilir: *Qız uşağının paltarı sahmanda idi: başında kəlağayı, əynində gödək kofta var idi.*

Tamamlığa görə aydınlaşdırma: *O qəribə şeylərdən danışırı: Rusiyada padşahı öldürmək istəyən bir dəstə tutulub dara çəkilmişdi.*

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlənin komponentləri arasında (aydınlaşan və aydınlaşdırılan komponent arasında) bəzən iki nöqtə, bəzən nöqtəli vergül, bəzən də tire işlədir. Məs.: *Uzun qış axşamı idi: külək dəhşətli bir sizilti ilə qanadlarını*

divara çurpur, üzü qılinc kimi kəsirdi. (Anar) Mən hər şeyi başa düşürəm: gözəldir, həddən ziyadə gözəldir, cazibəlidir. (Anar) Çeşməyinin altından elə bil damcılı bir bulaq özünə yol tapmışdı: muncuq-muncuq gilələr küllə rəngi yanaqlarından diyirlənərək, birər-birər yaxasına töküldürdü. (V.Babanlı) Meşənin tam sahibi bir müddət yalnız ağacdələnlər olacaqdı: quru ağacların gövdəsini özü üçün hey taqqıldadacaqdı. (V.Babanlı) Axşamın bu çağında sahildə kədərləri bir dinclik hakim idi – dənizin gecə həyatı başlanmadan qabaq qısa bir müddət belə olurdu – təkəmseyrək adamlar hələ də çımirdilər, dənizdən çıxmamışdır. (Anar) Hələ ulduzlar təkəmseyrəkdi – boz səmada bozumtuş işıq vardi, gah ölüziyirdi, elə bil sönmək istəyirdi, gah da par-par parıldamağa başlayırdı. (Y.Səməndoğlu) Diqqətlə eşiyyə baxdı, Moşunun, Məmmudun, bir də tatar Temirin qaraltısını gördü – üçü də həyətdəki tut ağacının altında dayanıb, deyən, söhbət edirdilər. (Y.Səməndoğlu) Bu ağır hökmədən sonra damışqlar bir qədər seyrəlmışdı; bəlkə, bir düşündü, bəlkə, peşiman olub doğru yola qayıtdı. (M.Cəlal)

**4. Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr.** Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr iki tərkib hissədən ibarət olur. Tərkib hissələrdəki fikirlər, iş və hadisələr ya həqiqi mənada bir-biri ilə ziddiyət təşkil edir, ya da sadəcə olaraq qarşılaşır, müqayisə edilir və fərqləndirilir. Məs.: Siz gəncləşirsiniz, tarix qocalır. Əynimiz görmədi bir isti paltar, Qızmadı eşqimiz həvəsimizlə. Xalq qız verib quda qazanır, biz də qız verib qada qazandıq. (atalar sözü) At ölü meydan qalar, igid ölü, ad-san qalar. (atalar sözü) Bütün dünya bılır, amma sən bilmirsən. (M.Hüseyn) O, lampa işığında yenə də əldə olan məlumatları tutuşdurdu, bir çoxu bir-birilə tutmurdu. (S.Rəhimov) Maşın çoxdan getmişdi, toz da çəkilmişdi, ancaq Qaçay yerindən tərpənmirdi. (İ.Məlikzadə) Siz sataşırsınız, amma mən doğurdan da oxuyurdum. (İ.Əfəndiyev) Mən o barədə fikirləşərəm, ancaq siz öz səhvınızı işdə düzəldin. (İ.Əfəndiyev)

Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr intonasiya, karşılaşdırma bağlayıcıları və antonim sözlərin köməyi ilə qurulur. Məs.: Madar çox dedi, çoban az eşitdi. Bu gün qara suda tam var idi, pencərdə dad yox idi. İşıq onun üzəyində yanır, ətraf isə zülmət içərisində idi. (M.İbrahimov) Qulu fikrindən daşınmaq istəyirdi, amma dolanmaq da lazımdı. O çox qaradır və kosadır, amma mən ağımtıl və topsaqqalam. Qutunun içindəki yazını oxumaq istədi, amma sözləri başa düşmədi. (İ.Şixli) Çərkəz kəndindən tutub var gücü ilə dartır, baliq isə onu sürüyüb aparırıldı. (İ.Şixli) O da çıxış yolu axtarırdı, lakin tapa bilmirdi. (İ.Şixli) Hami heyran qalmışdı, ancaq deyəsən kənd cavanlarının çoxu qəzəbli idi. (İ.Şixli) Oğlan bir gecə qonaq qalıb getdi, ancaq Zərnigar onu unuda bilmədi. (İ.Şixli)

Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr iki üsulla qurulur: 1) Ziddiyətə görə; 2) Qarşılaşdırmağa görə.

1) Ziddiyətə görə. Bəzən tərkib hissələrindəki hadisələr həqiqi mənada ziddiyət təşkil edir. Birinci tərkibdə bir işin icrasına meyl edilir. Lakin ikinci tərkibdə hadisə həmin işin icrasına imkan vermir. Məs.: Anaqız göy kimi kişnəmək istədi, səsi çıxmadi. İldirim təki çaxmaq istədi, qüvvəsi çatmadı. Uşaq atasını gördüyündən dartinib düşmək istəyir, ana buraxmırıldı. Qız cavab vermək istədi, kişi ona mane oldu. (M.İbrahimov)

2) Qarşılaşdırmağa görə. Qarşılaşdırma əlaqəsində bəzən bu cür həqiqi ziddiyət olmur. Tərkib hissələr mənaca sadəcə olaraq qarşılaşdırılır. Belə halda bəzən tərkib hissələrinin mübtədalaları (bir-birilə) və xəbərlər (bir-birilə) qarşılaşır. Məs.: Məsumə dedi, mən eşitdim. Mən bu qədər danişdim, Azad heç dodaqlarını da tərpətmədi. (M.İbrahimov) Hava çox soyuq idi, amma hələ qar əlaməti görsənmirdi. (C.Məmmədquluzadə) Əncir qurusu, ərik qurusu, zoğal qurusu – bunlar çox olur, iclas qurusu isə tək-tək olur. (M.Cəlal) Karvanqıran doğdu, görünmədin sən. (C.Cabarlı) Mən danışdım, o qulaq asdı.

Bəzən tərkib hissələrinin mübtəda və tamamlıqları qarşılışır.  
Məs.: *Mən zavodu idarə edirəm, anam bizi.*

Bəzən də mübtəda ilə zərfliklər qarşılaşdırılır. Məs.: *İndi anam kənddə olur, biz şəhərdə yaşayırıq.*

**5. Bölüştürmə əlaqəli tabesiz mürəkkəb cümlələr.** Bölüştürmə əlaqəli tabesiz mürəkkəb cümlələr iki və daha artıq tərkib hissədən ibarət olur. Tərkib hissələrindəki fikirlər, iş və hadisələr ya növbə ilə bir-birini əvəz edir, yaxud da iki və daha artıq işdən yalnız birinin mövcud olduğu qeyd edilir. Bölüştürmə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri *ya, ya da, yaxud da, və yaxud da, və yaxud da ki, gah, gah da, gah da ki, və gah da, və gah da ki* bağlayıcıları vasitəsilə əlaqələnir. Məs.: *Ya zaman hər şeyi öz yerinə qoyacaq, ya da hər şey təsadüfən özü düzələcək.* (İ.Məlikzadə) *Gah darvazanın qənşərində ləngiyər, gah da əlini qulağının dibinə qoyub yaraşıqsız, cir səsi ilə bərkdən oxuyardı.* (İ.Məlikzadə)

Bölüştürmə əlaqəli tabesiz mürəkkəb cümlələr iki məna əsasında qurulur: 1.Tərkib hissələrindəki fikirlər iş və hadisələr növbə ilə bir-birini əvəz edir. Məs.: *Gah güclü yağış yağır, gah da gün çıxırı. Onun bədənini gah hərarət bürüyür, gah da soyuq tər axırı. Gah o mənə qulaq asdı, gah mən onu dinlədim.*

2. Tərkib hissələrindəki iş və hadisələrdən yalnız birinin mümkün olduğu öz ifadəsini tapır. Məs.: *Ya sən məni bu gözləməkdən, rüsvayçılıqdan xilas etməlisən, ya o mənə bir kömək etməlidir, ya da mən özüm öz dərdimə bir çarə tapmaliyam. Ya sənin huşun başında olmayıb, ya da mənim çeşməyim gözlərimdə. Onun məqsədi kəndin bu hörmətli adamını ya müridə çevirmək, ya da heç olmasa bu işə rəğbət bəsləyən bir adam halına salmaq idi.* (İ.Şixlı) *İstədi ya qızın qolundan yapışib dərəyə qaçsin, ya da Əşrəfi köməyə çağırsın.* (İ.Şixlı)

Bu cür cümlələrdən bağlayıcıları atsaq, belə cümlələr birləşdirmə-sadalamada əlaqəli tabesiz mürəkkəb cümlələrə çevrilə bilər.

**6. Qoşulma əlaqəli tabesiz mürəkkəb cümlələr.** Qoşulma əlaqəli tabesiz mürəkkəb cümlələr dilimizdə az işlənir. Bu cümlələrin əsas xüsusiyyəti budur ki, birinci tərkibdə müəyyən bir fikir söylənilir, lakin sanki nə isə yaddan çıxmış olur və ikinci tərkib kimi birinci tərkibə əlavə edilir. Bu zaman ikinci tərkib birinci tərkibə əlavə məlumat daxil edir. Belə halda birinci tərkibin sonuna yaxın intonasiya alçalır. Məs.: *Onun yaxşı kitabları var idi; həm də belə qiymətli, nadir kitablar toplamışdı. Qız doğurdan da qənirsiz gözəl idi; özü də tacir qızı idi. Çoxdandır evdən ayrılmışam; anam təkdir. Toy yalnız qadınlar üçün idi; kişi toyu Tehranda bəyin evində olmalı idi.* (Y.V.Çəmənzəminli) *Bu haqq sözdən Ramazanın ürəyinə qorxu dolurdu; bu isə onun öz zəifliyinin əlaməti idi.* (Ə.Əylisli) *Qonaq Allahundır; Allaha qurban olum!* (F.Kərimzadə) *Mirqəzəb Mirqəzəbliyində qalib; baş kəsənləri də yan-yörəsində, mələk donunda.* (İ.Hüseynov) *Həmin gecə mən yenə yuxuya gedə bilmirdim; anam da narahat idi.* (Elçin)

Belə cümlələrdə *həm də, özü də, da, də və s.* bağlayıcılardan istifadə olunur. Məs.: *Dünyanın hər bir işi cəngi-məğlubədir; həm də vəhi nadanlıqla cəng etmək mümkün deyil.* (N.Vəzirov) *Ana, mən dediyim Aslan bəy çox yaxşı adamdı; özü də keçən il yurist dərsi oxuyurdu.* (C.Məmmədquluzadə) *Nə üçün bu şərəfi daşımayım; həm də Məhsəti xanım olmasayıdı, Şərqdə məşhur rübai sənətkarı Xəyyamın adı tək qalacaqdı.* (M.S.Ordubadi) *Xəznə qayası isə indi insanın belə bir əməli müqabilində əzəmətlə dayanmışdı; özü də lap canlı idi.* (Elçin)

**Qeyd:** Mürəkkəb cümlənin sintaktik təhlil qaydası aşağıdakı istiqamətdə aparılmalıdır:

1. Cümlənin məqsəd və intonasiyaya görə növü müəyyənləşdirilməlidir.

2. Cümənin quruluşu müəyyən edilməlidir. Cümə mürəkkəb cümlədirse, onun tabesiz və ya tabeli olduğu qeyd olunmalıdır.
3. Tabesiz və ya tabeli mürəkkəb cümənin tərkib hissələri göstərilməli və tərkib hissələrini bağlayan vasitələr qeyd olunmalıdır.
4. Əgər cümə tabesiz mürəkkəb cümlədirse, onda onun tərkib hissələrini sadə cümə kimi təhlil etmək lazımdır.
5. Əgər cümə tabeli mürəkkəb cümlədirse, onda onun tərkib hissələrini sadə cümə kimi təhlil etmək lazımdır.

**a) Tabesiz mürəkkəb cümənin sintaktik təhlili.**

Aşağıdakı tabesiz mürəkkəb cümənin sintaktik təhlilini nümunə kimi veririk<sup>1</sup>:

**Dəhlizin qapısı açıldı və otağa bir qız daxil oldu.**  
(Ə.Vəliyev)

1. İfadə məqsədi və intonasiyaya görə nəqli cümlədir.
2. Quruluşca mürəkkəb cümlədir, tabesiz mürəkkəb cümlədir; ona görə ki, bərabərhüquqlu sadə cümlələrin birləşməsindən əmələ gəlmışdır. Həmin tərkib hissələr bunlardır: a) **Dəhlizin qapısı açıldı**; b) **otağa bir qız daxil oldu**.
3. Bağlayıcılı tabesiz mürəkkəb cümlədir. Tərkib hissələr bir-birinə və bağlayıcısı ilə bağlanmışdır.
4. Tərkib hissələr arasında ardıcılılıq əlaqəsi var, çünki burada ardıcılıqla baş verən iki hadisə (Dəhlizin qapısı açıldı; Otağa bir qız daxil oldu) sadalanır.

<sup>1</sup> Ə.M.Əhmədov. Linquistik təhlil bacarıqları aşılanmasının elmi-metodik əsasları. "Təhsil" nəşriyyatı, Bakı, 1997, s.47

5. Tərkib hissələrdən hər biri cütterəkbili, bütün cümlələrdir, birinci tərkib hissə müxtəsər (Dəhlizin qapısı açıldı), ikinci tərkib hissə geniş (Otağa bir qız daxil oldu) cümlədir.

6. Tərkib hissələrinin cümə üzvlərinə görə təhlili sadə cümlədə olduğu kimi aparılır.

**b) Tabeli mürəkkəb cümənin təhlili**

Aşağıdakı tabeli mürəkkəb cümənin sintaktik təhlilinin nümunə kimi veririk<sup>1</sup>:

**Məqsədimiz budur ki, torpaqlarımızı azad edək.**

1. *İfadə məqsədi və intonasiyaya görə bu cümlə nəqli cümlədir.*

2. *Quruluşca mürəkkəbdir, tabeli mürəkkəb cümlədir. Ona görə ki, bu mürəkkəb cüməni əmələ gətirən sadə cümlələrdən biri müstəqil (məqsədimiz budur), digəri ona tabedir (torpaqlarımızı azad edək). Tərkib hissələrdən qrammatik cəhətdən müstəqil olanı (Məqsədimiz budur) baş cümə, tabe olanı (torpaqlarımızı azad edək) budaq cümlədir. Torpaqlarımızı azad edək cümləsi ona görə budaq cümlədir ki, baş cümənin (məqsədimiz budur) **budur** işarə əvəzliyi ilə ifadə olunan xəbərini izah edib aydınlaşdırır; demək, xəbər budaq cümləli tabeli mürəkkəb cümlədir.*

*Məqsədimiz nədir? – budur; məqsədimiz nədir? – torpaqlarımızı azad edək.*

3. *Budaq cümə baş cümləyə **ki** bağlayıcısı ilə bağlanmışdır.*

<sup>1</sup> Ə.M.Əhmədov. Linquistik təhlil bacarıqları aşılanmasının elmi-metodik əsasları. "Təhsil" nəşriyyatı, Bakı, 1997, s.48

4. Tərkib hissələrdən baş cümlə cütərkibli, budaq cümlə təktərkiblidir. Hər ikisi bütöv, müxtəsər cümlələrdir.
5. Baş və budaq cümlələrin üzvlərinə görə təhlili sadə cümlədə olduğu kimi aparılır.

**Ədəbiyyat:**

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, "Şərq-Qərb", 2007, s.273-294
2. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, ADPU-nun nəşri, 1999, s.102-109
3. Q.Ş.Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, "As-poligraf LTD" MMC, 2004, s.283-300
4. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, Azərtədrisnəşr, 1962, s.169-183
5. Müasir Azərbaycan dilinin sintaksisindən praktikum. Bakı, ADU-nun nəşri, 1978, s.44-50
6. Ə.Əhmədov. Linqvistik təhlil bacarıqları aşılanmasının elmi-metodik əsasları. "Təhsil" nəşriyyatı, Bakı, 1997, s.47-48
7. H.Bayramov. Müasir Azərbaycan dilində tabesiz mürəkkəb cümlələr. Bakı, 1960

## **TABELİ MÜRƏKKƏB CÜMLƏLƏR**



**Tabeli mürəkkəb cümlə haqqında məlumat.** Sadə cümlənin üzvləri bir-biri ilə tabesizlik və tabelilik yolu ilə əlaqələndiyi kimi, mürəkkəb cümlənin tərkib hissələri də tabesizlik və tabelilik yolu ilə əlaqələnir. Buna görə də mürəkkəb cümlələr, qeyd etdiyimiz kimi, tabesiz və tabeli olmaqla iki böyük növə ayrılır.

*İki və daha artıq cümlənin məna və qrammatik cəhətdən tabelilik yolu ilə vahid bir tam kimi birləşməsi nəticəsində əmələ gələn cümlələrə tabeli mürəkkəb cümlələr deyilir.*

**Tabeli və tabesiz mürəkkəb cümlələrin oxşar cəhətləri.** Tabeli və tabesiz mürəkkəb cümlələrin bir sıra oxşar cəhətləri vardır:

- 1.Hər ikisi iki və daha artıq cümlənin birləşməsi ilə formalaşır.
- 2.Hər ikisində tərkib hissələr məna və qrammatik cəhətdən birləşərək bir tam təşkil edir.
- 3.Hər ikisinin tərkib hissələrində müəyyən fərqlərlə zaman, yer, şərt, qarşılaşdırma və s. kimi məna əlaqələri olur.
- 4.Hər ikisinin tərkib hissəleri intonasiya və bağlayıcılarla əlaqələnir.
- 5.Bunlardan əlavə, tabesiz və tabeli mürəkkəb cümlələri yaxınlaşdırıran cəhətlərdən biri də budur ki, tarixən tabeli mürəkkəb cümlələrin bir qismi tabesiz mürəkkəb cümlələrdən əmələ gəlmış-

dir. Məs.: *Hərçənd Hacı dövlətlidir, amma yenə qəssabın övrəti günü üstünə qız verməz. Doğrudur, bir az tezdir, amma zərəri yoxdur. Hərçənd arvad məsəlidir, amma çox göyçək məsəldir. Doğrudur, Hümmət az yazırı, amma redaktor demişkən saz yazırı və s. kimi misallarda tərkib hissələrinin bir-biri ilə nisbətən zəif əlaqələnməsi, tərkib hissələri arasında *amma* tabesizlik bağlayıcılarının işlənməsi göstərir ki, bu tabeli mürəkkəb cümlələr tarixən tabesiz mürəkkəb cümlələrdən əmələ gəlmışdır və hələ də əmələ gəlmə prosesi başa çatmamışdır.*

**Tabeli və tabesiz mürəkkəb cümlələrin fərqli cəhətləri.** Tabesiz və tabeli mürəkkəb cümlələrin oxşar cəhətləri ilə yanaşı, mühüm fərqləri də vardır:

1. Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri bərabərhüquqlu olduğu halda, tabeli mürəkkəb cümlələrdə isə belə hüquq bərabərliyi olmur və tərkib hissələrindən biri (budaq cümlə) o birindən (baş cümlədən) asılı olur. Məsələn<sup>1</sup>: *Səhər açılır, hava işıqlanır, gün çıxır cümləsi ilə Hamiya aydın idi ki, irəlidə onları gözəl günlər gözləyir* cümləsini müqayisə etdikdə aydın olur ki, birinci cümlənin tərkib hissələri bərabərhüquqludur, tərkib hissələri bir-biri ilə qarşılıqlı surətdə əlaqədardır. Həm də üç hissədən ibarət bu tabesiz mürəkkəb cümlənin hissələri bir-biri ilə mənaca əlaqələnmiş, intonasiya ilə bağlanmış və müəyyən ardıcılıqla düzülmüşdür. İkinci mürəkkəb cümlə isə birinci mürəkkəb cümlədən onuna fərqlənir ki, onun tərkib hissələri arasında qarşılıqlı asılılıq yoxdur. Tərkib hissələri arasında birtərəfli asılılıq vardır. Ona görə də *Irəlidə onları gözəl günlər gözləyir* tərkib hissəsi (ikinci tərkib hissə) *Hamiya aydın idi* tərkib hissəsinə (birinci tərkib hissəyə) tabedir.

<sup>1</sup> M.Həsənov. Azərbaycan dili sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər. "Maarif" nəşriyyatı, Bakı, 1987, s.143

2. Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri fikrin ifadəsinə eyni dərəcədə, bərabər şəkildə iştirak edir. Tabeli mürəkkəb cümlədə isə tərkib hissələrdən biri dolayı yolla baş cümlədəki fikri aydınlaşdırmaqla fikrin ifadəsinə xidmət edir.

Deməli, tabesiz mürəkkəb cümlənin tərkib hissələri fikrin ifadəsində eyni dərəcədə iştirak edir. Tabeli mürəkkəb cümlədə isə tabeedici hissə (baş cümlə) aparıcı rol oynayır. Belə ki, əsas fikir baş cümlədə ifadə olunur, budaq cümlə isə həmin fikri izah edir, aydınlaşdırır, tamamlayır. Ona görə də tabeli mürəkkəb cümlənin baş cümləsindən budaq cümləsinə (əksər vaxt) sual vermək olur. Ancaq tabesiz mürəkkəb cümlənin tərkib hissələrinin (komponentlərinin) birindən o birinə sual vermək olmur.

3. Tabesiz mürəkkəb cümlələrin tərkib hissələrini əlaqələndirmək üçün tabesizlik, tabeli mürəkkəb cümlələrin tərkib hissələrini əlaqələndirmək üçün tabelilik bağlayıcılarından istifadə olunur. Hətta intonasiya ilə əlaqələnən bu cür cümlələrdə tabesiz və tabeli xarakter olduğu özünü göstərir.

Deməli, tabesiz mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirən bağlayıcılar tabesiz (məs.: və, lakin, amma, ancaq və s.), tabeli mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirən bağlayıcılar tabeli (məs.: ki, çünkü və s.) bağlayıcılardır. Məsələn<sup>1</sup>: *Həlimə çay dəmləmək üçün mətbəxə keçdi və bu zaman güclə sezilən qan ləkəsi mayorum diqqətini cəlb etdi. (C.Əmirov) Tahir də soyunub yerinə girdi, ancaq onun yuxusu göyə çəkilmışdı. (M.Hüseyn) İndi sinifdəkilərin hamısına aydın idi ki, müəllimin fikri dərsdə deyil. (M.Hüseyn) O hətta birinci dəstəyə həsəd aparırdı, çünkü onların köşkünə girən adam oradan çıxmış istəmirdi. (Q.İlkin)* Bu cümlələrdən birinci, ikinci cümlələr tabesiz, üçüncü və dördüncü cümlələr tabeli mürəkkəb cümlələrdir.

<sup>1</sup> Yenə orada.s.144

**Tabeli mürəkkəb cümlənin özünəməxsus xüsusiyyətləri.** Tabeli mürəkkəb cümlələr baş və budaq cümlələrdən ibarət olur. Tabeli mürəkkəb cümlələrdə qrammatik cəhətdən müstəqil olan cümləyə baş cümlə, baş cümlədən asılı olan, onu izah edib aydınlaşdırın hissəyə budaq cümlə deyilir. Baş cümlə tabeli mürəkkəb cümlələrin təşkiledici mərkəzi hesab olunur. Baş cümlə tabeli mürəkkəb cümlənin yalnız qrammatik cəhətdən deyil, mənaca da formallaşması üçün təşkiledici mərkəzdir. Baş və budaq cümlələri fərqləndirərkən onların mənasına yox, qrammatik müstəqilliyinə əsaslanmaq lazımdır. Məna baş və budaq cümlələrdə müxtəlif şəkildə paylana bilir. Bəzən baş cümlə, bəzən də budaq cümlə daha mənalı olur. Bəzən də məna yükü baş və budaq cümlədə bərabər şəkildə paylanmış olur. Odur ki, budaq cümləni müəyyənləşdirmək üçün məna əsas olmamalıdır. Əgər məna əsas götürülsəyi onda "Danışığından, sənət və ordenlərindən görünür ki, qoçaq adamdır" cümləsində ikinci tərkib (qoçaq adamdır) baş, birincisi budaq cümlə olmalı idi. Çünkü ikinci tərkib daha bitkin fikir ifadə edir. Oxucunu, dinləyicini intizarda qoymur. Əslində isə bu cümlədə birinci tərkib baş, ikincisi budaq cümlədir. Ona görə ki, baş cümlənin bir üzvü (mübtədəsi) buraxılmış və o, ikinci tərkibi əmələ gətirmişdir. Deməli, mahiyyət etibarı ilə ikinci tərkib birincinin bir üzvünə bərabərdir. Bunu həmin cümləni sadələşdirməklə də görmək olar: *Danışığından, sənət və ordenlərindən qoçaq adam olduğu görünür.*

**Tabeli mürəkkəb cümlənin tərkib hissələrini bağlayan vəsítələr.** Tabeli mürəkkəb cümlələrin tərkib hissələrini əlaqələndirmək üçün bağlayıcılarından, bağlayıcı sözlərdən və şəkilçilərdən (-sa, -sə; -mi<sup>4</sup>) istifadə olunur. Bu vəsítələr baş və budaq cümlələrin yerinin müəyyənləşməsində mühüm rol oynayır. Tabeli mürəkkəb cümlələrin tərkib hissələri bağlayıcılarla əlaqələndikdə adətən, eksərən (doxsan faiz) baş cümlə əvvəl budaq cümlə sonra işlənir. Məs.: *Əhmədə zaval yoxdur, çünkü işinin çəmini bilən*

adamdır. Yalnız indi xaturladı ki, arvadı 15 ildir aramsız olaraq kətmən vurur.(M.İbrahimov)

Budaq cümlə baş cümləyə bağlayıcı sözlə, şəkilçi ilə bağlanıqda əksinə, budaq cümlə əvvəl, baş cümlə sonra işlənir. Məs.: *Bir qədəh olsayıdım o şərabdan mən, təmənnam qalmazdı iki aləmdən.*

**Tabeli mürəkkəb cümlənin birözəkli və ikiözəkli olması.** Tabeli mürəkkəb cümlələr bir özəkli və iki özəkli olmaqla fərqlənir. Tabeli mürəkkəb cümlələrin böyük əksəriyyətində budaq cümlə baş cümlənin bir üzvü ilə bağlı olur. Baş cümlədəki bir üzvün mənasını izah edir. Tabeli mürəkkəb cümlələrin bir qismində budaq cümlə bütövlükdə baş cümlənin məzmunu ilə bağlı olur. Məs.: *Doğru deyiblər ki, yaraq yaman şey olur. Evin burada qalmasa, sənə kim qulluq verər.*

Birinci cümlə tarixən bir tərkibdən, bir sadə cümlədən, yəni bir özəkdən ibarət olmuşdur. Sonrakı inkişaf prosesində həmin özəkdən bir üzv, yəni tamamlıq buraxılıb və ikinci tərkibi əmələ gətirib. Beləliklə, ikinci tərkib əslində birincinin bir üzvü mahiyyətiindədir. İndiki halda da ikinci tərkibi sadələşdirib bir üzv kimi birinci tərkibdə yerinə qoymaq olar və cümləni bir özək şəklinə salmaq olar: *Yarağın yaman şey olduğunu doğru deyiblər.*

İkinci cümlə bundan fərqli inkişaf yolu keçmişdir. İkinci cümlə tarixən iki sadə cümlədən, yəni iki müxtəlif özəkdən ibarət olub. Bunlar tədricən nitq prosesində ardıcıl işlənməklə, bərabər hüquq formasında birləşib və tabesiz mürəkkəb cümlə əmələ gətirib. Sonrakı inkişaf prosesində onun tərkib hissələrindən biri (birincisi) öz müstəqilliyini itirib budaq cümləyə çevrilib və nəticədə tabesiz mürəkkəb cümlədən tabeli mürəkkəb cümlə əmələ gəlib. Bu cür cümlələr iki özəkdən ibarət olduğu üçün bunları sadələşdirmək, budaq cümləni baş cümlədə bir üzv yerinə qoymaq olmur. Şərt, qarşılaşdırma, qoşulma və nəticə budaq cümlələri belə cümlələrdir.

Birinci cümlə tarixən bir sadə cümlədən ibarət olduğu üçün bir özəkli, ikincisi iki cümlədən qurulduğu üçün iki özəkli cümlə hesab olunur.

**Tabeli mürəkkəb cümlədə budaq cümlənin baş cümləyə aidliyi məsələsi.** Tabeli mürəkkəb cümlələrdə budaq cümlə adətən bir baş cümləyə aid olur. Məs.: *Nadir təəccüb edirdi ki, kişi niyə hırsınlırmır. Bəzən gülüşü elə qaynayırdı ki, deyirdin bəs qarqara edir və s.*

Bəzən budaq cümlə başqa bir budaq cümləyə də aid ola bilir. Məs.: *Əgər bilsəydi ki, atası inciyəcək köhnə dostlarını qonaq çağırırmazdı.*

Hətta bəzən budaq cümlə feili sıfət, feili bağlama və məsdər tərkiblərinə də aid ola bilir. Məs.: *Naşükür övlad deyəndə ki, məni üzü sulu yola sal əsib coşurdun. Mən deyəndə ki, gec başlayacaq heç kəs inanmırı. Bir kərə bilmək lazımdır ki, şeir və ədəbiyyatda işlənən dil başqa, adı dil başqadır.*

**Qeyd:** Türkologiyada feili sıfət, feili bağlama və məsdər tərkibləri bəzən budaq cümlə hesab olunur. Lakin belə deyildir, tərkiblər sadə cümlə hesab olunmalıdır. Bu baxımdan feili sıfət, feili bağlama və məsdər tərkibli sadə cümlə ilə tabeli mürəkkəb cümləni fərqləndirmək lazımdır. Ona görə də aşağıdakılari bilmək vacibdir<sup>1</sup>:

1. Feili sıfət, feili bağlama və məsdər tərkibli sadə cümlələr yalnız formal cəhətdən mürəkkəb cümləyə oxşasalar da, yəni bu tərkiblər tabeli mürəkkəb cümlələrin budaq cümlələrinə bənzəsələr də, onları budaq cümlə hesab etmək olmaz. Çünkü bu oxşarlıq formal oxşarlıqdır. Həm də sadə cümlənin içərisin-

<sup>1</sup> M.Həsənov. Azərbaycan dili sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər. "Maarif" nəşriyyatı, Bakı, 1987, s.138-145

dəki tərkiblərin müəyyən qismini tabeli mürəkkəb cümlənin budaq cümləsinə çevirmək mümkündür. Məsələn: *Biz evə çatanda zəng gəldi* sadə cümləsin-dəki *biz evə çatanda* feili bağlama tərkibini (zaman zərfliyini) tabeli mürəkkəb cümlənin zaman budaq cümləsi kimi işlətmək olur: *Biz evə çatmışdıq ki, zəng yuruldu.* Misallardan göründüyü kimi, *Biz evə çatanda zəng gəldi* sadə cümləsində *biz evə çatanda* feili bağlama tərkibi xəbər kimi formalaşır, yəni mübtədanın icra etdiyi işi bildirmir. Deməli, sadə cümlələrin içərisindəki feili sıfət, feili bağlama və məsdər tərkibləri xəbər kimi formalaşır, yəni mübtədanın icra etdiyi işi bildirmir. Ancaq tabeli mürəkkəb cümlənin budaq cümləsinin xəbəri tam şəkildə formalaşır və mübtədanın icra etdiyi işi bildirir. İkinci bir tərəfdən, tabeli mürəkkəb cümlədə budaq cümlə baş cümləyə bağlayıcı, bağlayıcı söz, şəkilçi ilə bağlanır. Ancaq sadə cümlədəki feili sıfət, feili bağlama, məsdər tərkiblərində belə bir xüsusiyyət yoxdur. Yalnız sadə cümlədə həmcins tərkiblər olduqda onların arasında bağlayıcı ola bilər.

2. Tərkibində ara söz və ara cümlə olan sadə cümlələr tabeli mürəkkəb cümlələrə oxşayır. Bu formal oxşarlığın səbəbi vardır. Belə ki, ara söz, ara cümlələr genetik cəhətdən tabeli mürəkkəb cümlənin tərkib hissələri (komponentləri) olmuşdur. Sonralar transformasiya nəticəsində tədricən sadə cümləyə çevrilmişdir. Ona görə də tərkibində ara söz və ara cümlələr olan sadə cümlələri tabeli mürəkkəb cümlələrdən fərqləndirmək üçün aşağıdakılari bilmək vacibdir:

a) Ara sözlər və ara cümlələr cümlədə ifadə olunan fikirlə mənaca bağlı olur, bununla belə, nisbətən

müstəqillik təşkil edir. Məsələn: **Deyəsən, gecikmişik** cümləsində **deyəsən** ara sözünü və **Yox, əmi, – narazı halda başını bulayaraq davam etdi, – mən düşmənlərimin yolu ilə gedə bilmərəm.** (M.Hüseyn) cümləsində **Narazı halda başını bulayaraq davam etdi** ara cümləsini işlətməsək, cümlənin mənasına və quruluşuna xələl gəlmir. Ona görə ki, qeyd olunan ara söz və ara cümlə danişanın öz fikrinə münasibətini bildirmək üçün işlədilmişdir. Onlar işləndikləri cümlələrə qrammatik cəhətdən təsir göstərə bilmir.

b) Ara söz, ara cümlə ilə mürəkkəb cümlənin komponentlərinin daşıdığı vəzifə və funksiya bir-birindən fərqlənir. Belə ki, ara söz, ara cümlə ekspressiv, emosional, çağırış, təkid və s. funksiyalar daşıyır. Mürəkkəb cümlənin komponentləri isə kommunikativ vəzifə daşıyır. Odur ki, “**O, qapıdan yenice çıxırdı ki, yağış yağmağa başladı**”, “**Mən indi anladım ki, gənclik öz əlvən rənglərini bu insanlara bəxş etmişdir**” (C.Cabbarlı) və s. tipli mürəkkəb cümlələr “**Adama elə gəlirdi ki, nəzərləri ilə yerin yeddi qatına nüfuz etmək istəyir**”. (Ə.Abasquliyev) tipli cümlələrdən fərqlənir. Birinci və ikinci cümlələr heç bir mübahisə doğurmadan tabeli mürəkkəb cümlə kimi qəbul olunur. Ancaq üçüncü cümlənin (**Adama elə gəlirdi ki, nəzərləri ilə yerin yeddi qatına nüfuz etmək istəyir**) **adama elə gəlirdi** hissəsi müstəqil işlənə bilmir, modalliq məzmunu daşıyır, danişanın ifadə etdiyi fikrə münasibəti oks etdirir və ona görə də ara söz (və ya ara cümlə) funksiyası daşıyır. Bu qəbildən olan cümlələrin tabeli mürəkkəb cümlə olub-olmaması barədə qəti fikir söyləməyin vaxtı çatibdir. Hər halda bu qəbildən olan cümlələrin tabeli mürəkkəb cümlə olmamasını söyləməyin vaxtı

çatibdir. Onu da qeyd edək ki, bu qəbildən olan cümlələrin müstəqil cümləyə bənzəyən ara söz, ara cümlə olan hissələrini müvafiq sinonimləri ilə əvəz etmək olur. Məsələn: **Mənə elə galır ki, sizə kömək etmək lazımdır** cümləsində **mənə elə galır** hissəsinə **mənə görə, məncə, fikrimcə, zənnimcə** ara sözləri ilə əvəz etmək olar və cümlənin ifadə etdiyi fikrə heç bir xələl gəlməz. Ona görə də bu qəbildən olan cümlələrin tabeli mürəkkəb cümlə olmaması barədə qəti fikir söyləmək lazımdır. Aşağıdakı cümlələr bu qəbildən olan nümunələr kimi diqqəti cəlb edir:  
**Görünür, bu sarıpalçıqlı təpələrə İsgəndərin gözü ilə baxmaq lazımdır.** (O.Salamzadə) **Ola bilsin ki, bu gün-sabah fermalara yoxlama gəlsin.** (G.Fəzli) **Şəhərdə nəqliyyat əlaqəsi, demək olar ki, kəsilmişdi.** (Ə.Abasquliyev) **Nadirgilə getdiklərini, ola bilsin ki, eşidiblər.** (Ə.Abasquliyev) və s. Belə cümlələrin tabeli mürəkkəb cümlə deyil, sadə cümlə kimi qəbul olunmasını nəzərə almaq lazımdır.

**Tabeli mürəkkəb cümlənin növləri.** Tabeli mürəkkəb cümlənin növləri aşağıdakılardır:

- I. Mübtəda budaq cümləsi;
- II. Xəbər budaq cümləsi;
- III. Tamamlıq budaq cümləsi;
- IV. Təyin budaq cümləsi;
- V. Zərflik budaq cümləsi. Zərflik budaq cümləsinin növləri isə aşağıdakılardır:
  1. Tərzi-hərəkət budaq cümləsi;
  2. Dərəcə budaq cümləsi;
  3. Zaman budaq cümləsi;
  4. Yer budaq cümləsi;
  5. Kəmiyyət budaq cümləsi;

6. *Səbəb budaq cümləsi;*
  7. *Məqsəd budaq cümləsi;*
  8. *Qarşılaşdırma budaq cümləsi;*
  9. *Şərt budaq cümləsi;*
  10. *Nəticə budaq cümləsi.*
- VI. *Qoşulma budaq cümləsi.*

### Ədəbiyyat:

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, “Şərq-Qərb”, 2007, s.294-301
2. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, ADPU-nun nəşri, 1999, s.109-110
3. Q.Ş.Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, “Aspoliqraf LTD” MMC, 2004, s.301-328
4. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, Azərtədrisnəşr, 1962, s.183-185
5. F.Cəlilov. Mürəkkəb cümlə sintaksisi. Bakı, “Maarif” nəşriyyatı, Bakı, 1983
6. M.Həsənov. Azərbaycan dili sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər. Bakı, “Maarif” nəşriyyatı, 1987, s.143-152
7. Müasir Azərbaycan dilinin sintaksisindən praktikum. Bakı, ADU-nun nəşri, 1978, s.50-55
8. Ə.Abdullayev. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı, “Maarif” nəşriyyatı, 1974
9. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi üzrə xüsusi seminar materialları. Bakı, “Maarif” nəşriyyatı, 1975

## MÜBTƏDA BUDAQ CÜMLƏSİ

**Mübtəda budaq cümləsi haqqında məlumat.** Mübtəda budaq cümləsi ya baş cümlənin olmayan mübtədasının əvəzində işlənir, ya da baş cümlənin işarə əvəzliyi ilə ifadə olunmuş mübtədasının mənasını izah edib aydınlaşdırır. Məs.: *Bəlkə anamın könlündən keçir ki, biz də kəndə gedib onunla bir yerdə olaq. Ancaq bu da tamamilə aydınındır ki, neftin miqdarı son dərəcə azdır.*

Hər iki misalda baş cümlə əvvəl, budaq cümlə sonra işlənir. Birinci misalın baş cümləsində mübtəda yoxdur və baş cümlə tələffüz edilib dayandıqda mübtədanın suali ortalığa çıxır. Bu suala budaq cümlə cavab verir. Budaq cümləni sadələşdirib tərkib şəklində baş cümlədə mübtəda yerinə qoymaq olar: *Bəlkə kəndə gedib onunla bir yerdə olmağımız anamın könlündən keçir.* İkinci misalda baş cümlədə mübtəda var: *bu* sözü. Lakin mübtəda işarə əvəzliyi ilə ifadə olunmuşdur. Əvəzlik isə konkret heç bir şey ifadə etmir. Əslində belə cümlələrdə *bu* sözü həqiqi mübtəda yox, mübtədanın baş cümlədə qəlibidir. Həmin qəlib söz göstərir ki, baş cümlədən sonra budaq cümlə gəlməli və həmin sözün (*bu* sözünün) mənasını izah edib aydınlaşdırılmalıdır. Belə cümlələri sadələşdirərkən qəlib söz (*bu* sözü) atılır və budaq cümlə feili sıfət tərkibi şəklində onun yerinə qoyulur: *Ancaq neftin miqdarının da son dərəcədə az olduğu tamamilə aydınındır.*

**Mübtəda budaq cümləsinin tipləri.** Baş və budaq cümlələrin yerinə, bağlayıcı vasitələrə görə mübtəda budaq cümləsinin başlıca olaraq iki tipi vardır.

*Birinci tip.* Bu tipdə baş cümələ əvvəl, budaq cümələ sonra işlənir. Budaq cümələ ya baş cümələyə yalnız intonasiya ilə, ya da **ki** bağlayıcı ilə bağlanır. Məs.: *Budur, iki ildir, mənimlə dostluq binası qoyublar. Nə iş idi mən tutdum, nə qələt idi elədim. Məlumdur ki, kor-koru bəyənməz. Hamiya məlum idi ki, Mirzə Haşının atası Dostuməli kişi keçmişdə hamamçı olub. Məlumdur ki, Fərhad qardaşından elmi və bilikli idi.* (C.Cabbarlı) *Ürəyinə dammışdı ki, Dəmirçioğlunun başında bir iş var.* (“Koroğlu” dastanı) *Məlumdur, qışın uzun gecələrini yatmaqnan qurtarmaq olmaz.* (C.Məmmədquluzadə) *Məlum oldu ki, Pənah qızla heç kəbin də kəsdirməyib.* (İ.Məlikzadə) *Mənim yaxşı yadimdadır ki, Kərbəlayı Mirzəli də qorxurdu.* (C.Məmmədquluzadə) *Özüni zə məlumdur ki, gəlmışdi, dayanmadı.* (Y.V.Çəmənzəminli) *Ağlına gəldi ki, Şirzada dediyim sözləri Rüstəm kişi başqa ağızlardan da eşidə bilər.* (M.İbrahimov) *Mənim yəqinimdir ki, bu güllə millət gülləsi deyildir!* (N.Nərimanov) *Heç kimin ağlına gəlməzdi ki, həmin anlarda Yolçu fikirləşirdi.* (Elçin)

Birinci tipin özünü də iki növə ayırmak mümkündür: 1.Baş cümələnin mübtədəsi yarımcıq cümələ şəklində olur. Bu növdə baş cümələ müxtəlif mənalar ifadə edə bilir. Hər şeydən əvvəl, baş cümələ zaman mənasında olur. Məs.: *İlk dəfə idi ki, belə çətin işə düşürdü. İki il olar ki, onu Sibirə sürgün ediblər. Qurx ildən artıqdır ki, mən Bakıda yaşayıram. Düz iki aydır ki, Mollayev orada işi dayandırıb.* (M.Hüseyn) *Birinci dəfə idi ki, özümü bu vəziyyətdə hiss edirdim.* (B.Bayramov) *İki ildən artıq idi ki, Leyla Abdulla ilə bir yerdə işləyirdi.* (B.Bayramov) *İkinci gecə idi ki, Kərim qoca xidmətçinin mənzilində qalırdı.* (M.Hüseyn) *İki ildən artıqdır ki, mən qəbiristanlıqdan evə qayıdanda bu yazıları oxuyuram.* (Elçin) *Qurx ildən sonra mən birinci dəfə idi ki, onları görürdüm.* (Elçin)

Bəzən baş cümələ münasibət mənasına malik olur. Məs.: *Şahbaz, doğrudur ki, xaricə getmək istəyirsən? Cox qəribədir ki, bu xasiyyət onda lap uşaqlıqdan qalma bir xasiyyət idi.* (M.İbra-

himov) *Doğrudur, ağa nökər qapısı döyməz.* (M.Cəlal) *Bu sözdən görünür ki, qatillər adı quldur deyilmişlər, həmin cinayəti kiminsə təhrika ilə ediblər.* (Anar) *Məlum idi ki, kişinin ürəyini söz dələr.* (M.Cəlal) *Aşkardır ki, bu qədər məktəbin varlığı Qafqaz müsəlmanlarının tərəqqisinə bir böyük dəlildir.* (C.Məmmədquluzadə) *Məlumdur ki, folklorumuzda, nağıl və dastanlarımızda, ümumiyyətlə el zehniyyətində, xalq inanclarında at, qoç obrazları – hüñər, bərəkət rəmzi kimi, müqəddəs simvollar kimi yaşayır.* (Anar)

Baş cüməlesi münasibət bildirən bu cür cümələrdə baş cümələnin bir qismi öz müstəqilliyini itirərək ara sözə çevriləmek prosesini keçirir. Məs.: *Qəribədir ki, bu adamin yerişi və gülüşü də yasti idi.* (M.İbrahimov) *Qəribə idi ki, sədrin üzündə heç bir qorxu, ürkü əlaməti yox idi.* (İ.Hüseynov) *Doğrudur ki, dilimizdə ərəb sözləri çoxdur və ərəb sözləri yuxarıda zikr olunan hərflər ilə yazılır.* (C.Məmmədquluzadə) *Görünür ki, insan dünyasında ən ədalətlə paylanmış nemət ağlıdır.* *Qəribədir ki, heç öz ağlından gileyəlmənir.* *Görünür ki, Kərim dayı Salehin ürəyinə dəymək istəmədi.* (M.İbrahimov) *Düzdür, bir-birindən ayrılan daşların hələ yapışdığını heç kəs görməyib.* (F.Kərimzadə) *Düzdür, bunu eləmək çox çətindir, amma çox vacibdir.* (F.Kərimzadə)

Mübtədə budaq cüməsinin bu növündə bir istisna kimi bəzən baş cümələnin sonunda *-m<sup>4</sup>* şəkilçisi də işlənir. Məs.: *Yaxşı olmazmı ki, müasir adam hər sahədə, hər işdə novator olsun. Ana, ola bilərmi ki, Gülbaharı bura çağırtdırasan.*

Mübtədə budaq cüməsinin bu növündə bəzən baş cümələnin xəbəri *elə gəlir, belə çıxır, ağlına gəldi, fikrindən keçdi* və s. frazeoloji vahidlərlə ifadə olunur. Məs.: *Ona elə gəlir ki, pis-yaxşı işləyənlərin hamısı bu anketlərdir.* *Rüstəm kişiyyə elə gəldi ki, Qosat-xanın əynindəki kostyum eybəcərcəsinə gendir.* *Belə çıxır ki, biz məsələni anlamamışq.* *Fikrindən keçdi ki, bir uşaqlara baş çəksin.* *Kişiyyə elə gəldi ki, İmranın baxışları onu nizə kimi deşib o*

*üzə keçir. (İ.Sixli) Ona elə gəldi ki, saat çaqqıltısı olmasa rahatca yuxuya gedər. (İ.Sixli)*

Mübtəda budaq cümləsinin bu növündə maraqlı bir xüsusiyyət də budur ki, bəzən baş cümlə budaq cümlənin arasında yerləşir. Yəni budaq cümlənin bir hissəsi baş cümlənin əvvəlinə keçir. Məs.: *Qədir ilk dəfə idi ki, camaat arasında əli - qolu sarıqlı yerə sərilmişdi. Qurbanalı üç aydır ki, əsgər gedib. Üzünə ağ çəkilmiş bədənnüma güzgü 17 ildir ki, balaca otaqda dustaqdır. Həsən 20 ildən artıq idi ki, Baki neft mədənlərində fəhləlik edirdi. (M.Hüseyn) İndi bir ay olardı ki, belə dərs oxumaq davam edib gedirdi. (S.Dağlı) Qurbət iki-üç həftə idi ki, təzə mənzilə köçmüdü. (Ə.Əylişli) Əlisəfa çox qəribədir ki, o gecə yuxusunda da o işçini gördü. (S.Dağlı) Hacı Mirzə Baba məlum olurdu ki, bu otaqlarını çox möhtərəm sandığı zəvvarlara təqdim edərmiş. (S.Dağlı) İndi iki il olar ki, Xudayar bəy Danabaş kəndində kətdallıq eləyir. (C.Məmmədquluzadə)*

2. Baş cümlənin mübtədası olur və mübtəda *o, bu, orası, burası, eləsi, beləsi, elələri, belələri, bəziləri, o şey, bu şey və s.* kimi sözlərlə ifadə olunur. Qəlib söz kimi çıxış edən bu sözlərin mənası budaq cümlə vasitəsilə aydınlaşır. Məs.: *O doğrudur ki, kəndlilər soyulur? O doğrudur ki, işçilərin vəziyyəti ağırdır? Hələ orası da yadimdadir ki, xırmanlar təzəcə döyüldür. Eləsi də olurdu ki, heç kəsi yaxına buraxmırı. Amma elələri də vardır ki, hoppanıb ağaçın budağını qırır, yaziq ağacı şil - küt edirdilər. Bu birinci dəfə idi ki, öz oğlunun gözlərindəki təmizlikdən, şəffaflıqdan Ziyad xanın nəfəsi belə tincixirdi. (Elçin) Hətta burası da yadimdadir ki, xərmənlər təzə döyüldür; yəni işin qızığın vaxtı idi. (C.Məmmədquluzadə) Burası da var ki, bizim rotada nisbətən daha az tələbat olmuşdur. (Ə.Əbülləhsən) Doğrudan, bu da hünərdir ki, adam bir şeyi bilməyə-bilməyə, eşitməyə-eşitməyə o şeydən xəbər verə. (C.Məmmədquluzadə) Bu sizə məlumdur ki, necə ki, hər bir milətin, habelə biz müsəlmanların içində, hər bir məhəllədə sahibsiz,*

*yetim uşaqlar var. (C.Məmmədquluzadə) Ən qəribəsi bu olmuşdu ki, Ziyad xan özü də həmin əzab-əziyyətlərinin səbəbini bilmirdi. (Elçin)*

**Qeyd:** Mübtəda budaq cümləsinin birinci tipində bəzən baş cümlədən sonra gələn budaq cümlələr həmcins olur. Yəni baş cümlədən sonra bir neçə budaq cümlə gəlir. Buna həmcins budaq cümləli polipredikativ mübtəda budaq cümləsi də deyilir. Bu qəbildən olan mübtəda budaq cümlələrin baş cümləsində **o, bu, burası, belə** və s. əvəzliklər işlənir. Həmcins budaq cümlələr isə həmin əvəzlikləri izah edir, aydınlaşdırır. Məsələn<sup>1</sup>: *Burası da çox mühümdür ki, hərtərəfli inkişaf etmiş intibah adamları dövrün irəli sürdüyü tələblər və məsələlərlə yaşayır, mübarizələrdə yaxından iştirak edir... hər kəs bacardığı kimi, qələmlə, silahla, sözlər və ya hamisi ilə birlikdə çalışır, vuruşurdu. (C.Cəfərov)* **O** da mənə ayındır ki, bugünkü cavablar əzbərçinin cavabı deyil, elmin əsasını möhkəm bilən, ixtisasını dərindən sevən bir gəncin cavablarıdır. (M.Cəlal)

Bəzən həmcins budaq cümlələr baş cümlədə iştirak etməyən mübtədəni izah edir, aydınlaşdırır. Məsələn<sup>2</sup>: *Ancaq indi Kərəmə aydın oldu ki, bura nə imiş, Ağca xanım onu nə üçün gətirib və həkim nə üçün belə sözlər soruşur. (M.Cəlal)* *Heç fikrimə gəlmədi ki, illər keçir, Manya da başqaları kimi böyüyür, pioner yaşı bəlkə də çoxdan ötüb. (M.Cəlal)* *Məgər heç bir dəfə də sənin fikrinə gəlmədi ki,*

<sup>1</sup> Elmira Həsənova. Mürəkkəb cümlələrin polipredikativliyi. Azərbaycan Dövlət Universiteti, Bakı, 1986, s.47-48

<sup>2</sup> Yenə orada. s.48

*mənim dörd bacım var, milyonlardan onlara da bir az saxlamaliyam. (Ə.Haqverdiyev)*

*Polipredikativlik məktəb qrammatikalarında, ali məktəb dərsliklərində “çoxkomponentli”, “bir neçə budaq cümləli”, “qarışiq tipli mürəkkəb cümlələr” adları altında şərh edilmişdir.*

*İkinci tip.* Mübtəda budaq cümləsinin ikinci tipində budaq cümlə əvvəl, baş cümlə sonra işlənir. Budaq cümlə baş cümləyə *kim, kim ki, hər kim, hər kim ki, hər kəs, hər kəs ki, kimə ki, kimi ki, hər nə, hər nə ki və s. bağlayıcı sözlərlə* bağlanır. Baş cümlədə mübtəda vəzifəsində mübtədanın qəlibi kimi qarşılıq bildirən *o* sözü işlənir. Buna korrelat söz də deyilir. Budaq cümlə qarşılıq bildirən sözü izah edir. Məs.: *Kimə ki, məktub gələrdi, o, hədsiz dərəcə də sevinərdi. Kim ki, iş üstündə ürək əridir, o, gülsənə döndərir bomboz çölləri. Kimin ki, ağlı var, o bir qaydada yaşar. Nə tökərsən aşına, o çıxar qaşığına.* (atalar sözü) *Kim ki sözümdən çıxdı, o da cəzalanacaq.* (C.Məmmədquluzadə) *Kim ki, camaata xor baxır, elə bil, o öz əlləri ilə öz gözünü bağlayır.* (M.Ibrahimov) *Qapıdan çıxanda dedi:*

– Fuad, kim ki, öz işinə məsuliyyətlə yanaşır, o uğurlu nəticələr əldə edir. (Anar)

*Kim ki, xalqı bir gecə əqli ilə şad etdi,  
O, demək, sabahki evini abad etdi. (N.Gəncəvi)*

Belə halda budaq cümlənin sonunda *-sa<sup>2</sup>* şəkilçisi də işlənə bilir. Həm də *-sa<sup>2</sup>* şəkilçisi bağlayıcı sözdəki *ki* ilə növbələşir: *-sa<sup>2</sup>* olduqda *ki* olmur, *ki* olanda isə *-sa<sup>2</sup>* olmur. Məs.: *Kim onun buyruğuna əməl eyləməsə, məndən aman gözləməsin. Kim buna inanmırsa, sıradan çıxsın!* (Ə.Məmmədxanlı) *Kim yorulmuşsa, kim dincəlmək istəyirsə, evinə getsin!* (Ə.Məmmədxanlı) *Hər kim qapını açmağa cəsarət etsə, cavabını məndən alacaq.* (Ə.Haqverdiyev) *Kim məşğul deyilsə, de gəlsin.* (M.Hüseyn) *Kim*

*özünü xalqın maariflənməsinə həsr edirsə, mükafatı özündə tapır, öz vicdanını təmizləyir.*

*Kim qoruya bilməyirsə öz yurdunu-yuvasını,  
Udmasın yurd havasını. (X.R.Ulutürk)*

*Hansı özünü tez çatdırısa, o da taxtda otururdu. (F.Kərimzadə)*

Bəzən qarşılıq bildirən söz işlənmir. Lakin təsəvvür edilir. Bəzən də baş cümlədə onun əmələ gətirdiyi birləşmənin ikinci tərəfi işlənir. Məs.: *Hər kəs ki, əcnəbilərin və müsəlmanların da əhli-əyal və ər-örvət işlərindən yaxşıca xəbərdardır, mənim sözlərimi başa düşər.* (C.Məmmədquluzadə) *Hər kəs ki, zülm üçün qılınıcı aldı, Qan tökən şir kimi pəncəsiz qaldı.* (N.Gəncəvi) *Fərəhgilə nə qədər elçi galirdisə, hamısı kiçik qızı seçirdi.*

**Qeyd:** Mübtəda budaq cümləsinin ikinci tipində bəzən baş cümlədən əvvəl gələn budaq cümlələr həmcins olur<sup>1</sup>: *Kim ki* sözümə baxmadı, *kim ki* dərsinə yaxşı hazırlaşmadı, *o* məndən hədiyyə almayıacaq. *Kim* torpağı becərməyi sevirsə, *kim* bütün qüvvəsini bu işə verə bilirsə, *o*, torpağın ən yüksək mükafatına, məhsuldarlıq laiyq olur.

Mübtəda budaq cümləsinin üçüncü tipindən də danışmaq olar. Bu tipdə yenə budaq cümlə əvvəl gəlir və baş cümləyə sual əvəzlilikləri ilə bağlanır. Məs.: *İndi niyə belə eləyir, məlum deyil. Niyə gəlmir, məlum deyil. Nə üçün danişmir, bilmirəm. Nə təhər getdilər, bilinmir.*

Üçüncü tipdə olan bu cür cümlələri birinci tipə çevirmək mümkündür: *Bilinmir ki, nə təhər getdilər.*

<sup>1</sup> Elmira Həsənova. Mürəkkəb cümlələrin polipredikativliyi. Azərbaycan Dövlət Universiteti, Bakı, 1986, s.48

**Ədəbiyyat:**

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, “Şərq-Qərb”, 2007, s.304-308
2. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, ADPU-nun nəşri, 1999, s.110-112
3. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi üzrə xüsusi seminar materialları. Bakı, “Maarif” nəşriyyatı, 1975, s.60-75, 190-195, 225-226
4. Q.Ş.Kazimov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, “As-poliqraf LTD” MMC, 2004, s.328-338
5. Ə.Abdullayev. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı, “Maarif” nəşriyyatı, 1974, s.160-182
6. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, Azərtədrisnəşr, 1962, s.185-195
7. E.Həsənova. Mürəkkəb cümlələrin polipredikativliyi. Bakı, Azərbaycan Dövlət Universiteti, 1986, s.47-48
8. Müasir Azərbaycan dilinin sintaksisindən praktikum. Bakı, ADU-nun nəşri, 1978, s.55-57

## XƏBƏR BUDAQ CÜMLƏSİ

**Xəbər budaq cümləsi haqqında məlumat.** Xəbər budaq cümləsi baş cümlənin işarə əvəzliyi ilə ifadə olunmuş xəbərinin mənasını izah edir, aydınlaşdırır. Məs.: *Məhkəmədən xahişim budur ki, məni haqsız təhqirlərdən qorusun. Dünyada ən xoşbəxt, ən bəxtxəvr övlad odur ki, ata-anasının haqq-sayını itirmir.*

Hər iki misalda baş cümlə əvvəl, budaq cümlə sonra işlənir. Hər iki misalda budaq cümlə baş cümləyə *ki* bağlayıcısı ilə bağlanır. Budaq cümlələr baş cümlənin *budur, odur* sözlərinin mənasını izah edib aydınlaşdırır. Belə cümlələri sadələşdirikdə budaq cümlə tərkib şəklində baş cümlənin xəbərinin yerinə qoyulur: *Məhkəmədən xahişim məni haqsız təhqirlərdən qorumaqdır.*

Başqa tabeli mürəkkəb cümlələrdə baş cümlədə qəlib söz işlənə də bilər, işlənməyə də bilər. Lakin xəbər zəruri üzv olduğu üçün baş cümlədə qəlib söz mütləq işlənir.

**Xəbər budaq cümləsinin tipləri.** Baş və budaq cümlələrin yerinə, bağlayıcı vasitələrə görə xəbər budaq cümləsinin iki tipi vardır.

*Birinci tip.* Birinci tipdə baş cümlə əvvəl, budaq cümlə sonra işlənir. Budaq cümlə ya yalnız intonasiya ilə, ya da *ki* bağlayıcısı ilə bağlanır. Məs.: *Amma ağadan təvəqqəm budur, əgər iltifatınız olsa, bəndəyə bir yabı əta eləyəsiniz. Mənim sizə vəsiyyətim odur ki, dediyim sözləri atama yetirəsiniz. Düzü budur ki, o vaxt daha can-dillə çalışırdıq.* (Ə.Vəliyev) *İltimasım odur ki, xan həzrətləri*

mənə siğınacaq versinlər. (İ.Əfəndiyev) Həqiqi azadlıq odur ki, insanlar yaltaq, rəzil olmağa məcbur edilməsin. (İ.Əfəndiyev)

Bu tipin özünü də baş cümlədəki xəbərin növünə görə müxtəlif qruplara ayırmaq olar:

1.Baş cümlənin xəbəri **budur**, **odur**, **bu idi**, **bu imiş**, **o imiş** sözləri ilə ifadə olunur və budaq cümlə vasitəsi ilə izah edilir. Məs.: Yeganə məsləhət **odur ki**, biz quyunu 100 metr də dərinləşdirək. Mehdinin arzusu **bu idi ki**, gec-tez yenə rəssamlıq qayitsın. **İgid odur**, atdan düşə atlana, **igid odur**, hər əzabə qatlana. (atalar sözü) Qazi ağa, sözün əslə **budur ki**, bizim Danabaş kəndində bir dul övrət var. (C.Məmmədquluzadə) Əvvəla **budur ki**, qənd-çaya söz yox, pul verəcəksən. (C.Məmmədquluzadə) Sizin qulluğunuza gəlməkdə qəsdim **bu idi ki**, bu ərzimi sizə yetirim. (C.Məmmədquluzadə) Bunun mənası **o idi ki**, qatı-qatı gülmək şeytan sənətidir. (C.Məmmədquluzadə) Son vəsiyyətim **budur ki**, vəziyyəti birinci növbədə xarici soyğunçulardan qorumaq lazımdır. (M.S.Ordubadi) Yaxşısı **budur ki**, yoldaşlarını mənə deyəsən. (M.F.Axundov) O birisi çətinlik **budur ki**, gil məhlulu tez-tez axıb gedə bilər. (M.Hüseyn) Dediym **odur ki**, işin, vəzifənin yaxşısı, pisi olmaz. (İ.Məlikzadə) Ən böyük igidlik **odur ki**, məglub olanda da ruhdan düşməyib yenə də qələbə ümidi lə yaşıyasan.

2.Baş cümlənin xəbəri **bura**, **ora**, **burası**, **orası** sözləri ilə ifadə olunur. Məs.: Xoşbəxtlik **burasıdır ki**, qız da Yusifi istəyir. Bəla **burasındadır ki**, Məhsəti xanım yaşayan məhəlləni dağıdırırlar. (M.S.Ordubadi) Ancaq bircə təfavütiñüz **oradadır ki**, onun saqqalı var, sizin saqqalınız yoxdur. Ancaq məsələ **burasındadır ki**, pis mənzilin nə demək olduğunu Sitəmxanım da bilirdi. (Əbülhəsən)

3.Baş cümlənin xəbəri **elədir**, **belədir**, **elə idi**, **belə idi**, **elə imiş**, **belə imiş**, **bu imiş** sözləri ilə ifadə olunur. Məs.: Sizin kəndin vəziyyəti **elədir ki**, köndələn çaydan oraya at çıxarmaq olar. Siz

səhərlilərin gümanı **belədir ki**, kənd yerində ancaq avamlar yaşayır. Eyyazın işi **elədir ki**, nə ölüyü məlumdur, nə qaldığı. (C.Cabbarlı) Mayorun niyyəti **belə imiş ki**, "məhəbbətlə" yanaşib ikimizi də əsir aparsın, düşmənə təhvıl versin. Bizimki də **belə idi ki**, fikirləş, fikirləşmə onsz da hər şey həll olunmuşdu, daha bunu çək-çevirə salmağın nə mənası var axı. (İ.Sixli) Dünyanın işi **belədir**, nə qədər bir yerdə işləyirsən işlə, axırı ayrılıqdır. (İ.Əfəndiyev) Vəziyyət **elə idi ki**, bu sırrı Mehmandan gizlətmək olmazdı. (S.Rəhimov)

4.Baş cümlənin xəbəri **o**, **bu** sözlərinin üçün, ötrü, görə qoşmaları ilə birləşməsi yolu ilə ifadə olunur. Məs.: Bu işlər tamam **ondan ötrüdür ki**, Şahbaz bir gün gözlərindən uzaq olmasın.

5.Baş cümlənin xəbəri **bu**, **o+demək** sözü ilə ifadə olunur. Məs.: Bu **o deməkdir ki**, könüllər sevinərkən dəllallar susmalıdır.

6. Baş cümlənin xəbəri **bu**, **o + ibarət** sözləri ilə ifadə olunur. Məs.: Məqsədimiz **ondan ibarətdir ki**, əməlli-başlı baza yara-daq. Əsas çətinlik **ondan ibarətdir ki**, Cənubi azərbaycanlılar qəddar İran şahlarından azad olsun. (İ.Əfəndiyev)

7.Baş cümlənin xəbəri **bu**, **o + olmaq** sözü ilə ifadə olunur. Məs.: Sənin də muzdun o olar ki, mənim kimi bəylə qohum olarsan. İnciməyin də səbəbi **bu oldu ki**, Nataşa Məşədiidən brilliant üzük xahiş etmişdi, o, gümüş üzük gətirmişdi. Bu hiddətli nitqin nəticəsi **o oldu ki**, Kliftonun sakinləri onu bələdiyyədə çıxış etməyə sövg etdilər və onun namizədliyini bələdiyyə şurasına çıxardılar.

**Qeyd:** Xəbər budaq cümləsinin birinci tipində (baş cümlə əvvəl, budaq cümlə sonra gəldikdə) bəzən budaq cümlələr həmcins olur. Belə cümlələrə həmcins budaq cümləli polipredikativ xəbər budaq cümlə

*ləsi də deyilir. Məsələn<sup>1</sup>: Hissiyatın kökü orasında-  
dır ki, Ərəblinski böyük təsir gücünə malikdir, ondan  
qaçmaq, ona məftun olmamaq çətindir, onun işığı və  
hərarəti sarsıcı qüvvəyə malikdir. (C.Cəfərov) Bu  
isə o deməkdir ki, zamanın bağları doğrudan da  
qırılmış, dünya fəlakətə düşcar olmuşdur. (C.Cəfərov)  
Dedikləri budur: Məhkəmənin qərarı ləğv edilsin,  
müqəssir aradan çıxarılsın, məsələ ört-basdır  
edilsin.*

*İkinci tip.* Xəbər budaq cümləsinin ikinci tipində budaq cümlə baş cümlədən əvvəl gəlir və baş cümləyə bağlayıcı sözlərlə bağlanır. Budaq cümlədə iştirak edən bağlayıcı sözlər bunlardır: *kim, hər kim, hər kəs, hər nə, necə, nə cür* və s. Bağlayıcı sözlər mübtəda budaq cümləsinin ikinci tipində olduğu kimidir. Bağlayıcı sözə müvafiq olaraq baş cümlədə qarşılıq bildirən o sözü xəbər vəzifəsində işlənir. Məs.: *İndi kim birinci yeri tutdu, qalib odur. Əvvəllər bunun sahibi kim idi, indi də odur.* (C.Məmmədquluzadə) *Hər kəs bilir ki, bu torpaqların sahibi odur.* (İ.Əfəndiyev)

Belə cümlələri sadələşdirdikdə budaq cümlə baş cümlədə xəbərin yerinə qoyulur: *Qalib indi birinci yeri tutandır.*

Bəzən qarşılıq bildirən söz kimi *elə* sözü işlənir. Məs.: *Əvvəl xasiyyəti necə idisə, indi də elədir. Vəziyyəti dünən necə idisə, bu gün də elədi.* (C.Məmmədquluzadə)

Bəzən də qarşılıq bildirən söz kimi *o özü* birləşməsi işlənir. Məs.: *Sənə kim ağılsız deyirsə, ağılsız onun özüdür. Hər kim yüz il yaşaması, günah onun özündədir.* (O.Sarıvəlli) *Hər kəs onun yaxşısını qoyub pisini deyirsə, pis onun özüdür.* (Ə.Vəliyev)

<sup>1</sup> Elmira Həsənova. Mürəkkə cümlələrin polipredikativliyi. Azərbaycan Dövlət Universiteti, Bakı, 1986, s.49

Bəzən də *həmin, haman* sözləri qarşılıq bildirən söz kimi işlənir. Məs.: *Əvvəl nə idiksə, yenə biz şimdə hamanız.*

Bəzən budaq cümlənin sonunda *-sa<sup>2</sup>* şəkilçisi özünü göstərir. Məs.: *Kimin pulu vardırsa, dövləti vardırsa, söz onun idi. Hər kim tez gəlsə, bu yer onundur.* (C.Məmmədquluzadə) *Vəziyyəti dünən necə idisə, bu gün də elədir.* (C.Məmmədquluzadə) *Ağa nə deyirsə, elə düzü də budur.* (C.Məmmədquluzadə) *Hər kəs bacardığını edərsə, qalibiyyət ordadır.* (C.Cabbarlı) *Əvvəl bu xalq necə idisə, indi də elədir.* (M.S.Ordubadi) *Nənəqız nə deyirsə, əsl söz odur.* (Ə.Vəliyev) *Keçən il Alsu yiğincaqda necə idisə, indi də elədi, heç dəyişməyib.* (Ə.Cəfərzadə) *Usta nə deyirsə, elə düzü də budur.* (Ə.Vəliyev) *İndi hər kəs başını salamat saxlasa, ən ağıllı adam odur.* (Ə.Vəliyev) *Kimin qolu zorludursa, söz də onundur, su da, torpaq da.* (Ə.Abbasov)

*Kəssə hər kəs töküldən qan izini,  
Qurtaran dahi odur yer üzünü.* (H.Cavid)

**Qeyd:** Xəbər budaq cümləsinin ikinci tipində (budaq cümlə əvvəl, baş cümlə sonra gəldikdə) bəzən baş cümlədən əvvəl gələn budaq cümlələr həmcins olur. *Məsələn<sup>1</sup>:* **Kim** bir sözümü iki eləmədi, **kim** bir gördüyüünə bir də dönmədi, bu yer onundur.

*O, bu, elə, belə* sözləri təkcə xəbər budaq cümləsinə xidmət etmir. Bu cür sözlərə təyin və hətta tərzi-hərəkət budaq cümlələrində də rast gəlmək mümkündür. Diqqət yetirmək lazımdır ki, baş cümlədə həmin sözlər hansı vəzifədə işlənir. Məs.: *Yazdığı məqalələr elədir ki, hamida maraq doğurur. Elə*

<sup>1</sup> Elmira Həsənova. Mürəkkə cümlələrin polipredikativliyi. Azərbaycan Dövlət Universiteti, Bakı, 1986, s.49

*məqalələr yazır ki, hamida maraq doğurur. Məqalələri elə yazır ki, hamida maraq doğurur.*

Cümlələrdən birincisi xəbər, ikincisi təyin, üçüncüüsü tərzi-hərəkət budaq cümləli tabeli mürəkkəb cümlədir.

### Ədəbiyyat:

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, “Şərq-Qərb”, 2007, s.308-311
2. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, ADPU-nun nəşri, 1999, s.112-113
3. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi üzrə xüsusi seminar materialları. Bakı, “Maarif” nəşriyyatı, 1975, s.75-83, 195-197, 226-227
4. Q.Ş.Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, “Aspoliqraf LTD” MMC, 2004, s.338-343
5. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, Azərtədrisnəşr, 1962, s.195-198
6. Ə.Abdullayev. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı, “Maarif” nəşriyyatı, 1974, s.182-193
7. Müasir Azərbaycan dilinin sintaksisindən praktikum. Bakı, ADU-nun nəşri, 1978, s.57-59
8. E.Həsənova. Mürəkkəb cümlələrin polipredikativliyi. Bakı, Azərbaycan Dövlət Universiteti, 1986, s.48-49

## TAMAMLIQ BUDAQ CÜMLƏSİ



**Tamamlıq budaq cümləsi haqqında məlumat.** Tamamlıq budaq cümləsi haqqında XIX əsrin ortalarında professor Mirzə Kazimbəy məlumat vermişdir. Sonralar – XX əsrin 30-cu illərində tamamlıq budaq cümləsi barədə qrammatika kitablarında müxtəlif qeydlər olmuş, məlumat verilmişdir. Tamamlıq budaq cümləsi dildə ən çox işlənən, rəngarəng xüsusiyyətlərə malik olan budaq cümlə növüdür.

*Tamamlıq budaq cümləsi baş cümlənin xəbərini tamamlayır, ya baş cümlədə olmayan tamamlığın əvəzində işlənir, ya da baş cümlənin işarə əvəzliyi ilə ifadə olunan tamamlığının mənasını izah edib aydınlaşdırır. Məs.: O istəmirdi ki, küləfət içində iki tirəlik düşsün. Onu da bilirlər ki, xəmirimə özgə mayası qatmamışam. Mahmud bilirdi ki, indi bu evdə həmi şirin-şirin yatır. (Y.Səmədoğlu) Sən bilmirsənmi ki, örtülü bazar dostluğu pozar.*

Hər iki misalda budaq cümlə baş cümlədən sonra gələrək ona *ki* bağlayıcısı ilə bağlanır. Birinci misalda baş cümlədə qəlib söz yoxdur. İkinci misalda isə baş cümlədə qəlib söz var.

Tamamlıq budaq cümləsi adətən baş cümlənin feili xəbərinə aid olur. Məs.: *Kazaklar gördülər ki, üzük qaşı kimi mühasirədirərlər. (İ.Şixlı) Cahandar ağa gördü ki, həmi hazırlıdır. (İ.Şixlı) Adam bilmir ki, nəyə inansın. (İ.Qasimov, H.Seyidbəyli) Mən istəyirəm ki, onu tapıb səmimi qəlbdən əlini sıxım. (İ.Qasimov, H.Seyidbəyli) Bilirdi ki, hər xalqın zəif və qüvvətli cəhəti var. (İ.Şixlı)*

Lakin bəzən baş cümlədə ismi xəbərlə də əlaqələnə bilir. Məs.: *Heç onun ixtiyarı yoxdur ki, rota tərəfə üz çevirsin. Özüm də 100 faiz əminəm ki, qorxmaq üçün heç bir əsas yoxdur. Mən bilirəm ki, o həcvləri yazanlar bizim həqiqi şairlərimiz deyil.* (İ.Əfəndiyev) *Ona deyir ki, bu hadisədən sonra sən burada qala bilməzsən.* (N.Vəzirov)

Bundan əlavə, tamamlıq budaq cümləsi feili sıfət, feili bağlama və məsdər tərkiblərinə və şərt budaq cümləsinə də aid ola bilər. Məsdərə aid olan tamamlıq budaq cümləsi: *Yeri gəlmışkən demək lazımdır ki, o, atasının vəsiyyətlərini müvaffəqiyyətlə yerinə yetirirdi.* (İ.Qasımov, H.Seyidbəyli) Feili bağlamaya aid olan tamamlıq budaq cümləsi: *Adam o şəkillərə baxanda deyirdi ki, həyatda belə gözəl olmaz.* (İ.Qasımov, H.Seyidbəyli) Feilin şərt formasına aid budaq cümlə: *Axi o istəsəydi, gəlməzdi.* (İ.Şixli)

Digər nümunələrə diqqət yetirək: *Atın dayanıb dövrə vurmağından başa düşdü ki, Şəmistan ağa yəhərdə deyil.* (İ.Şixli) Ancaq *Nəsib dayı açarı ondan alıb dedi ki, "rayona zəng vuracağam".* (İ.Şixli) *Bakıdan kəndə işləməyə gələndə özünə söz vermişdi ki, heç kəsin üzünə baxmayacaq, heç kəsi qəlbini yaxın buraxmayacaq, elə ömrünün axırına qədər tək-tənha yaşayacaqdır.* (İ.Şixli) *Avropa ruznamələrini mütaliə edənlər xəbərdarlırlar ki, bu saat İspaniyada bərk vurhavurdur.* (C.Məmmədquluzadə) *Təkbətək hər bir Avropa millətini götürsək* görərik ki, elm və fənn meydana gələn kimi ruhanilər aradan çıxıblar. (C.Məmmədquluzadə) *Sədr İmranın nə üçün gəldiyini başa düşsə də, söhbətə əvvəlcə başlamaq istəmirdi, gözləyirdi ki, İmran özü söz açın, kolxoza ona bir iş düzəltməyi xahiş etsin.* (İ.Şixli)

**Tamamlıq budaq cümləsinin tipləri.** Baş və budaq cümlələrin yerinə, bağlayıcı vasitələrə görə tamamlıq budaq cümləsinin aşağıdakı tipləri var.

**Birinci tip.** Baş cümlə əvvəl, budaq cümlə sonra işlənir. Budaq cümlə baş cümləyə ya yalnız intonasiya, ya da ki bağlayıcısı ilə

bağlanır. Məs.: *Oğul, mən bilirəm, bir çoxları öz əqidələri yolunda canlarını cürüdürlər. Bilirəm, sən dünyanın ən alicənab qadınsan.* (İ.Əfəndiyev) *Bilirsən, mən də o barədə səndən heç nə soruşmadım.* (İ.Əfəndiyev) *Onu da duymuşdu ki, çox baxır qızlar ona. Artıq başa düşdüm ki, atamın səsiylə dəftərə yazılımış bu sözlərdən sonra oxuyacağım şeyləri gərək məndən savayı bu dünyada bəlkə də heç kəs bilməməlidir.* (Y.Səməndoğlu) *O gördü ki, atası iri pəncəli əlləri ilə bu saat onu yaxalayacaq.* (İ.Şixli) *O hiss etdi ki, at hürküb finxirdi.* (İ.Şixli) *Onlar qoymurlar ki, camaat gözünü açın.* (İ.Şixli)

Baş cümlədə tamamlığın olub - olmamasına görə bu tipin özü də iki növ ayrılır.

a)Baş cümlədə tamamlıq olmur. Tamamlığın baş cümlədən doğan sualına budaq cümlə cavab verir. Məs.: *O bilirdi ki, ağacların budaqları arasından başısağdı sallanan bu quşlar yalnız gecələr oxuyurlar.* (İ.Şixli) *Deyirlər ki, qış fəsilində cənnətin qapıları Muğana tərəf açılır. Səkinə bildi ki, kişi yenə öz işinin peşimanlığını çəkir.* Mən hələ bir dəfə görməmişəm ki, bu camaat deyən şey yalan ola. Düşün ki, nə üçün bizim qəhrəman qazandığı zəfərlər çox öyünmədi. Biz bilirik ki, həqiqi insan cəmiyyətin xeyrini öz nəfsindən həmişə üstün tutmalıdır.

(İ.Əfəndiyev) *Başa salın ki, bu işin qansız qurtarmağına çalışırıq.* (M.İbrahimov)

Bəzən belə cümlələrdə baş cümlədə elə, belə sözləri olur. Lakin cümlə yenə də tamamlıq budaq cümləsi olaraq qalır. Məs.: *Siz elə zənn etməyin ki, bununla da kişinin canı qurtardı.*

b)Baş cümlədə tamamlığın qəlibi olur və qəlib söz aşağıdakılarla ifadə olunur.

1.Bu, o sözləri baş cümlədə tamamlıq kimi işlənir. Məs.: *Bu ona bənzər ki, Qaraşa deyəsən öz bacın Pərişanla bir süfrə başında oturma.* (M.İbrahimov) *Mehriban onu gördü ki, uşaq çantasını havada yellətdi.* (M.İbrahimov) *İndi əlac ancaq buna qalırkı ki, göz-qulaq olmaq, gəlinə və Qaraşa birgə yaşamağın, namuslu ailə*

yaratmağın təhrini öyrətmək. (M.İbrahimov) Tarix bizə **bunu** göstərir ki, maarif artdıqca ruhanılık hörmətdən düşür. (C.Məmmədquluzadə) **Onu** da hiss etdi ki, Kazımın qanı möhkəm qaradı. (X.Hasilova) Ancaq yadında **bunu** saxla ki, sən hamidən artıq mənə lazımsan. (M.İbrahimov) Rasim **onu** bilirdi ki, Mədinə ən yaxşı şagirddir, hətta riyaziyyatdan belə daim beş alır. (M.İbrahimov) **Onu** da bilirdim ki, köhnə rus dili müəllimi olan atası üç il bundan qabaq pensiyaya çıxmışdı. (İ.Əfəndiyev)

**Onu** bilirəm ki, öz ürəyimdə

Vaxtin azlığından gileyənləndim. (B.Vahabzadə)

2.Baş cümlədə *elə*, *belə*, *beləsini*, *eləsini* sözləri tamamlıq vəzifəsində işlənir. Məs.: Zərnigar xanım *elə* bilirdi ki, göy çat eləyəndə Əşrəf yerə düşüb. (İ.Sixli) *Elə* bilirəm ki, növbətçi müəllimiz də buna razılıq verməz. Mən *eləsini* axtarıram ki, irəli dursun. (Ə.Əylisli) Ancaq *eləsini* al ki, sənə layiq, mənə bab olsun.

3. Baş cümlədə *orası*, *burası* sözləri tamamlıq vəzifəsində işlənir. Məs.: *Orasını* da deyim ki, çox fərasətli idi. Mən hələ *orası-nı* demirəm ki, sən kolxoz sədrisən, camaatin gözü səndədir. Bir *orasını* da fikirləş ki, necə olsa yetim qızdır, sənə etibar eləyib, qoşulub gəlib, incidərsən camaat nə deyər. (M.İbrahimov) Əlbəttə *burası* da məlum idi ki, Kələntər müəllim ona görə hər gün bura gəlib-gedir. (Elçin) *Burasını* da yaxşı bilirdi ki, Ədalət Kərimlinin çinədanındakı daşların sayını fələk də bilməz. (Ə.Babayeva) *Burasını* da fikirləş ki, iş-işdən keçəndən sonra deməyin faydası yoxdur. (Ə.Babayeva) *Orasını* da çox gözəl bilirdi ki, Əşrəf həqiqəti biləndən sonra ağız ləzzəti ilə bir tikə çörək yemək, heç olmazsa beş-altı aydan bəri üzünü görmədiyi oğlu ilə şirin-şirin səhbət etmək elə də asan olmayıacaq. (İ.Sixli)

Bundan əlavə o şey, bu şey, o cəhət, bu cəhət, o məsələ, bu məsələ və s. kimi sözlərdə tamamlıq budaq cümləsinin baş cümləsində qəlib söz kimi çıxış edə bilir.

Tamamlıq budaq cümləsində baş cümlə əvvəl, budaq cümlə sonra işləndikdə baş cümlənin xəbəri nitq feilləri ilə daha çox ifadə olunur. Məs.: *O*, şoferə **dedi ki**, maşın yaxşı olsa da, onu hərəkətə gətirən Bakı benzinidir. (İ.Qasimov, H.Seyidbəyli) **Deyirmiş ki**, rüşvəti alıb, bizi on birinci kvartala aparsın. (İ.Qasimov, H.Seyidbəyli) Zərnigar israr etmiş, anası da **demişdi ki**, rəhmətlik babanın əlindən xata çıxb, araya qan düşüb. (İ.Sixli) **Deyir ki**, Möhsünzadə yoldaş gələndən bəri dördüncü ferma birinci yerə keçmişdir. (İ.Əfəndiyev) Axşam gəldik evə və arvada **dedim ki**, daha qonağımızın işi düzəlib. (C.Məmmədquluzadə) Bunlar bir-birinə **deyirdilər ki**, doğurdan da dünyada nigarançılıqdan pis şey yoxdur. (C.Məmmədquluzadə) **O deyirdi ki**, yuxu görməkdən məhrum adamlar dənizdən məhrum ölkələr kimidir. (Anar) Bir axşam Zivər xanım sözərəsi **dedi ki**, Zaurun kooperativ mənzili bir-iki aya hazır olacaqdır. (Anar) Kərim kişi ona **demişdi ki**, Kosaoğlu hökümətin verdiyi plandan artıq pambıq əkdirir. (İ.Sixli)

Tamamlıq budaq cümləsinin birinci tipində (baş cümlə əvvəl gəlir, budaq cümlə sonra) baş cümlənin xəbəri *-mi*<sup>4</sup> şəkilçisi ilə işlənə bilir. Məs.: *Göytəpəlilər deməzlərmi ki*, ay Molla Sadıq, bəs sənin qudrətin həni? (İ.Sixli) *Şamxal istəməzmi ki*, qaynatısının əyni-başı abırı olsun? (İ.Sixli) **Bilirsənmi**, o zaman mən ağır bir çətinlik qarşısında qalmışdım. (İ.Əfəndiyev) **Demədimi ki**, qoy bir az fikirləssin. (İ.Əfəndiyev)

Tamamlıq budaq cümləsinin xəbəri daha çox nitq feilləri ilə yanaşı, təfəkkür, görmə, eşitmə prosesləri ilə bağlı feillərdən ibarət olur. Məs.: *O gördü ki*, hamı təəccüb içindədir. (İ.Sixli) **O başa düşə bilmirdi ki**, Zərnigar xanımı bu saat sakitləşdirmək mümkün deyil. (İ.Sixli) **O başa düşmüştü ki**, kəndlərdə hələ tayfa və nəsillər var, onların ağsaqqalı nə desə, ona tabe olurlar. (İ.Sixli) Kosaoğlu **gördü ki**, Nəsib kişinin baxışları aydın və kəskindir. (İ.Sixli) Amma gördüm ki, moizəm bir nəticə bağışlamadı. (C.Məmmədquluzadə) **Gördülər ki**, bu biçarə həqiqətdə elə çox

nigarandır. (C.Məmmədquluzadə) **Təhminə düşünürdü ki**, adam heç vaxt qəlbən, ya zehnən, fikirlə, ya hisslə bəxtiyar olmur. (Anar) **Zaur düşünündü ki**, əlbəttə, Spartak çox istəsəydi Təhminənin əllərindən qurtula bilərdi. (Anar) **Zaur fikirləşdi ki**, bir aydan artıq Təhminəgildə qalıb, Mədinəylə qonşuluqda yaşayıb, amma bir dəfə də Mədinənin evində olmayıb. (Anar) **Məlik düşünündü ki**, nə yaxşı məhz – barışa, anlaşmaya çağırın bu yüksək humanist qayəli əsəri seçiblər. (Anar) **İmran anladı ki**, anasının Zeynəbdən xoşu gəlir. (İ.Şixlı) **Fikirləşdi ki**, elə palтарla çarpayiya uzanıb bir azca dincəlsin. (İ.Şixlı) **Cavanşir başa düşdü ki**, qacaqlar bu dəyədədir. (İ.Şixlı)

**Qeyd:** Tamamlıq budaq cümləsinin birinci tipində (baş cümlə əvvəl, budaq cümlə sonra gəldikdə) bəzən baş cümlənin həmcins budaq cümlələri olur. Məsələn<sup>1</sup>: Ağadadaş həmişə bizə deyir ki, o, çox qorxulu adamdır, biz ehtiyatlı olmalıyıq. (Q.İlkin) **O düşünür ki**, Sübhanverdizadə ölüm çağı sayıqlayıb “ünar” deyəcək, ölüb cəhənnəmə gedəcək, Əbiş balasının isə başı kəsik qalacaq. (S.Rəhimov)

**İkinci tip.** Budaq cümlə baş cümlədən əvvəl gəlir və baş cümləyə bağlayıcı sözlərlə bağlanır. (Bağlayıcı sözlər haqqında mübtəda budaq cümləsinə bax)

Baş cümlədə tamamlıq vəzifəsində ya qarşılıq bildirən söz işlənir, ya da təsəvvür edilir. Məs.: **Kimi ürəyim istəyir, onu da alacağam.** (İ.Şixlı) **Kim vətən dedisə, ona inandıq...** (B.Vahabzadə) **Hər kəs ki** sizi bu mübarək yoldan, bu savab yoldan qoyub-

<sup>1</sup> Elmira Həsənova. Mürəkkə cümlələrin polipredikativliyi. Azərbaycan Dövlət Universiteti, Bakı, 1986, s.50

dursa, Allah-taala ona qəzəb eləyəcək. (C.Məmmədquluzadə) **Hər kəsi** gözüm tutar, ürəyim sevər, alaram. (Ə.Haqverdiyev)

**Kim** ki eliylə ağladı, güldü,  
El **onu** qəlbində yaşadacaqdır. (B.Vahabzadə)

**Kimi** istəyirsən, **ona** tapşırıraq. **Kim ki** əvvəl yanına gəldi, məsələnin fərqinə varmadan Kələntər **onu** müdafiə edəcək. **Kim** bilir, **onu** da bu zindana bir gün salacaqlar. (M.İbrahimov) **Kim ki** vətəni haqda düşünmür, **ona** vətəndaş demək olmaz. (M.Cəlal) Olub qalan hər nə vardi, kişi vurub qumara. (M.Cəlal)

Budaq cümlənin sonunda -sa<sup>2</sup> şəkilçisi işlənə də bilər, işlənməyə də bilər. Məs.: **Həqiqi söz nə qədər ağır olsa, onu** deyiliş tərzi ilə yüngülləşdirmək mümkündür. (X.Hasilov) Bizimlə başqa adam getsə, **onu** bizim ailəmiz üzv hesab edəcəkdir. (X.Hasilova) Ürəyimdə sizə və sizin ərizənizə qarşı hər nə vardırsa, hamisini bildiniz. Hər kim nə cür yemək istəyirdisə, onuda sıfariş verirdi. Jurnalist məsələni konkret qoya bilirsə və başqalarını da öz işinə cavabdeh olmağa çağırırsa, biz ona yalnız təşəkkür etməliyik. (Ə.Babayeva) Birisi ki bu mətləbə düşdü, Kərbələyə getmək niyyəti elədisə, Allah-taala ona hər işdə kömək olsun. (C.Məmmədquluzadə) **Hər kim nə cür yemək istəyirdisə, onu** da sıfariş verirdi. Kefi nə istəyirsə, onu eləyir. (İ.Şixli) **Kim** yarımd pud kəpəkli un alacaq, onaancaq pulla verilsin. (M.Cəlal) Ürəyin nə istəyir, alacam. (İ.Şixli)

“**Hər kim nə cür yemək istəyirdisə, onu da sıfariş verirdi**” cümləsindən göründüyü kimi, bəzən baş cümlədə qəlib sözün əmələ gətirdiyi birləşmənin ikinci hissəsi işlənir.

**Qeyd:** Tamamlıq budaq cümləsinin ikinci tipində (budaq cümlə əvvəl, baş cümlə sonra gəldikdə) baş cümlədən əvvəl həmcins budaq cümlələr işlənir. Məsələn<sup>1</sup>: **Kim ki** Əli bəyin sözündən çıxdı, kim ki

<sup>1</sup> Elmira Həsənova. Mürəkkə cümlələrin polipredikativliyi. Azərbaycan Dövlət Universiteti, Bakı, 1986, s.50-51

*gizlicə kəndə uşaqlarına baş çəkməyə getdi, ona rəhm yox idi. (S.Rəhimov)*

Tamamlıq budaq cümləsinin üçüncü tipi də mümkündür. Budaq cümlə yenə baş cümlədən əvvəl gəlir. Budaq cümlə baş cümləyə sual əvəzlikləri və -*mi*<sup>4</sup> şəkilçiləri ilə bağlanır. Məs.: *İndi niyə belə eləyir, bilmirəm. Müharibə bir ay davam edəcəkmi, beş ay sürəcəkmi, bilmirik. Necə verim cavabını, heç bilmirəm.*

Bu cümlələri asanlıqla birinci tipə çevirmək olur: *Bilmirəm ki, indi niyə belə eləyir. Bilmirik ki, müharibə bir ay davam edəcəkmi, beş ay sürəcəkmi. Heç bilmirəm ki, necə verim cavabını.*

Tamamlıq vasitəli və vasitəsiz olduğu kimi, tamamlıq budaq cümləsi də vasitəli və vasitəsiz tamamlığın suallarına cavab verə bilir. Məs.: *Əhvalini sorduqdan sonra dedi ki, (nəyi?) bəs çay almağa gəlmışəm. Qoy bilsinlər ki, (nəyi?) neçə xəlvət dərələrdə tülkü bəydir. Mən istərdim ki, (nəyi?) dostum qilinc və mizraq qəhrəmanı olduğu kimi, tədbir və düşüncə qəhrəmanı da olsun.* (M.S.Ordubadi) *Mən deyirəm ki, (nəyi?) Qızıl Arslan aradan qaldırılmamış biz xoşbəxt ola bilməyəcəyik.* (M.S.Ordubadi) *Bilirsiniz ki, (nəyi?) Bakıdan xeyli uzaqda, dənizdə Qara daşlar adası var.* (M.Hüseyn) *Siz əmin olun ki, (nəyə?) həyatım indi olduğu kimi keçsəydi, nə qocalıq, nə də xəstəlik mənə qalib gələ bilməzdi.* (M.S.Ordubadi) *Kəndlilər şikayətlənirdilər ki, (nədən?) kəndxuda onları incidir. Qarşıma məqsəd qoymuşam ki, (nə barədə?) fabrikdə işləyəm və s.*

Vasitəsiz tamamlıq budaq cümləsi vasitəsiz tamamlıq kimi *kimi?, nəyi, nə?* suallarından birinə cavab verir. Məs.: *Onu da anladı ki, Pənahın yaxasından yapışa bilməyəcək.* (İ.Məlikzadə) *O hiss edirdi ki, rəislə müavinin münasibətlərində nəsə bir soyuqluq var.* (İ.Məlikzadə)

Vasitəli tamamlıq budaq cümləsi isə vasitəli tamamlıq kimi ismin yönük, yerlik, çıxışlıq halları ilə əlaqədar olur və onların suallarına cavab verir. Məs.: *Sabit Mirzə əmin idi ki, buradakıla-*

*rin danışıği, söhbəti Dadaşov üçün milçək viziltisi kimi bir şeydi.* (İ.Məlikzadə) *Məgər sənin xəberin yoxdur ki, İsmayıllızadənin məsuliyyətsizliyi üzündən dənizdə cavan fəhlə həlak olub.* (M.Hüseyn) *Yəqin qorxur ki, Qaçayın qarşısında sevincini bürüzə verə bilər.* (İ.Məlikzadə)

### Ədəbiyyat:

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, "Şərq-Qərb", 2007, s.311-316
2. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, ADPU-nun nəşri, 1999, s.113-115
3. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi üzrə xüsusi seminar materialları. Bakı, "Maarif" nəşriyyatı, 1975, s.83-96, 197-199
4. Q.Ş.Kazimov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, "Aspoliqraf LTD" MMC, 2004, s.343-351
5. Ə.Abdullayev. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı, "Maarif" nəşriyyatı, 1974, s.193-225
6. E.Həsənova. Mürəkkəb cümlələrin polipredikativliyi. Bakı, Azərbaycan Dövlət Universiteti, 1986, s.50-51
7. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, Azərtədrisnəşr, 1962, s.198-205
8. Müasir Azərbaycan dilinin sintaksisindən praktikum. Bakı, ADU-nun nəşri, 1978, s.59-60

# TƏYİN BUDAQ CÜMLƏSİ

**Təyin budaq cümləsi haqqında məlumat.** Təyin budaq cümləsi XX əsrin 30-cu illərindən izah olunmağa başlamış, XX əsrin 50-ci illərindən sonra məktəb qrammatikalarına daxil edilmişdir.

*Təyin budaq cümləsi baş cümlənin əşya məzmunlu hər hansı bir üzvünü təyin edir. Ya baş cümlədə təyinin qəlibi olur, əvəzində budaq cümlə işlənir, yaxud budaq cümlə baş cümlədə işarə əvəzliyi ilə ifadə olunmuş təyinin mənasını izah edir və aydınlaşdırır. Məs.: Nöqsan var ki, yüzlərlə adama zərər vurur. Elə dil pəhləvanları var ki, Qaraş, adamı söz altında qoyurlar.* (M.İbrahimov)

Hər iki misalda budaq cümlə sonra gələrək baş cümləyə ki bağlayıcısı ilə bağlanır. Birinci misalın baş cümləsində qəlib söz yoxdur. Ancaq qəlib sözü artırmaq olar. İkinci cümlənin baş cümləsində isə qəlib söz var (elə sözü). Birinci cümləni sadələşdirək: *Yüzlərlə adama zərər vuran nöqsan var.*

Təyin budaq cümləsinin mühüm bir xüsusiyyəti budur ki, baş cümlədə təyinlənən söz budaq cümlədə *bir*, *yox* sözləri və şəkilçi ilə xatırlanır. Məs.: *Dünyada elə bir gözəl yoxdur ki, onda bir eyib olmasın. Bir oğlanıñ ki, misli bərabəri tapılmaz.*

**Təyin budaq cümləsinin tipləri.** Baş və budaq cümlənin yeri və bağlayıcı vasitələrə görə təyin budaq cümləsinin aşağıdakı tipləri var:

*Birinci tip.* Baş cümlə əvvəl, budaq cümlə sonra işlənir. Budaq cümlə baş cümləyə ya yalnız intonasiya, ya da yalnız *ki* bağlayıcısı ilə bağlanır. Məs.: *Adam var geyməyə tapamaz bezi, adam var al geyər şalı bəyənməz. Arvad var ki, qara sudan qaymaq tutar. Mən insan o adama deyirəm ki, ömrü firtinalar içərisində keçsin.* (M.İbrahimov) *Mən bir solmaz yarpağam ki, çıçaklıları bəzərəm.* (C.Cabbarlı) *Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərəm.* (C.Cabbarlı) *Mən bir sönməz ulduzam ki, daim işiq saçaram, Mən bir oyaq bülbüləm ki, güldən-gülə uçaram.* (C.Cabbarlı)

Təyin budaq cümləsinin bu tipinin özü də baş cümlədə qəlib sözünün olub-olmamasına görə iki növə ayrılır.

a) Baş cümlədə qəlib söz olmur, təyinin baş cümlədən doğan sualına budaq cümlə cavab verir. Məs.: *Vitamin yox idi ki, Mirzə Əsgər onun kimyəvi tərkibini bilməsin.*

b) Baş cümlədə təyinin qəlibi olur və qəlib söz aşağıdakı sözlərlə ifadə olunur:

1. Baş cümlədə *elə, elə bir, belə, belə bir, o cür, bu cür* sözləri budaq cümlənin qəlibi kimi işlənir. Məs.: *Rəhmətlik oğlu, elə söz danışısan ki, üç yaşında uşaq danışmaz. Elə adam da var ki, yarımcı saathiq ünsiyyətdən sonra həmişəlik həkk olur insanın beyninə.* (İ.Məlikzadə) *Fəhlə sinifi elə bir bahadır ki, ömründə dizini yerə qoymayıb. O, elə bir insandır ki, onun heykəli bizim qəlbimizdə çoxdan qalmışdır.* (M.S.Ordubadi) *Onsuz da səhər Ağa Məhəmməd xan sizə elə bir işgancə verəcək ki, anadan əmdiyiniz süd burnunuzdan gəlib tökülcək.* (M.İbrahimov) *Bu elə dəhşətli, elə ağır bir fəlakət idi ki, aylar, illər gəlib keçir, günlər böyük qala divarlarına hörülən kərpic kimi onun ömrünə qalaqlanırdı.* (M.İbrahimov) *Sizdən elə bir tüsəng istəyirəm ki, səslənəndə düşmənin zəhrini, bağırını yarsın!* (S.Rəhimov) *Dünya-da elə adamlar da var ki, düşünür, qanır, hər şeyin fikrini eləyir.* (M.İbrahimov) *Mənəvi məsələnin elə nöqtələri var ki, ora əl*

aparmaq çətindir. (İ.Hüseynov) *Mahmud elə oğuldur ki, ona hər bir şəraitdə bel bağlamaq olar.* (Ə.Əylisli) *Elə xoruzlar var ki, onlar banlıqları üçün günəşin doğduğunu zənn edirlər.* *Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitabə bərabər olsun.* *Elə kitablar da axtarın ki, mütləisi filosoflarla söhbətə dəysin.* Arzu *elə bir* şeydir ki, heç doymaq bilməz. *Bir* dilin qədrini millət o zaman bilər ki, haman dildə yazılın işalar millətin həm bədəninə, həm də ruhuna tərbiyə verə. (N.Nərimanov) *Və bir* dilin o vaxt qiyməti olar ki, o dili təlim verənlərdə qeyrət, insaf ola. (N.Nərimanov)

2.Baş cümlədə *o*, bu sözləri budaq cümlənin qəlibi kimi işlənir. Məs.: *Rüstəm kişi bu fikirdə idi ki, hələ ömründə havanı təyin etməkdə səhv etməyib.*

3. Baş cümlədə *həmin*, *haman*, *həmin*, *o*, *həmin o*, *haman o* və s. kimi sözlər budaq cümlənin qəlibi kimi işlənir. Məs.: *Mən haman Rüstəməm ki, top dağıtmaz Cümşüd bəyin evini xaraba qoydum.* *Mən həmin o* Şeyx Şəbani deyirəm ki, yolun qırğındakı məhəllə məclisində oturub pinəcilik edərdi. Ağabəşir *o* günə qalib ki, gədənin biri onun başına belə oyun açır? (İ.Əfəndiyev) Bunları *o* adamlara deyin ki, əlində böyük ixtiyar var. (M.Ibrahimov) *Mən insan o* adama deyərəm ki, ömrü firtinalar içərisində keçsin. (M.Ibrahimov) *Məndən yan qaçırm o* adamlar ki, bəd niyyətləri var. (M.Ibrahimov) Ağilli *o* adamdır ki, başqalarının müdrikliyindən və təcrübəsindən öyrənir. *O* adamla dostluq et ki, səni pis gündə unutmasın. (S.Dağlı)

Bəzən də baş cümlədə qəlib sözün qalığı kimi “bir” sözü işlənir. Məs.: *Bir ipək cecim verib ki, əri Xorasandan gətirib, dəyər 30 manata.* *Bir bolluq olacaq ki, heç nağıllarda da deyilməyib.* (M.Ibrahimov) *Mən bir* əmr yazıram, daşlardan keçər. (M.Ibrahimov) Burada *bir* qəlb var ki, o, heç olmazsa gündə bir neçə saatancaq mənim üçün döyünmək istəyir. (M.Ibrahimov) Burada *bir* adam yox idi ki, mənim çörəyimi yeməmiş olsun. (Ə.Haqverdiyev)

**Qeyd:** Təyin budaq cümləsinin birinci tipində (baş cümlə əvvəl, budaq cümlə sonra gəldikdə) bəzən baş cümlənin həmcins budaq cümlələri olur. Məsələn<sup>1</sup>: *Məgər ölü elə şəxsdir ki, uzanıb ruhu bədənidən çıxır, aparıb dəfn edirlər?* (Ə.Haqverdiyev) Bu *elə bir* gün idi ki, gözləməklə gəlməzdi, bu günü gətirmək lazımdı. (M.Cəlal)

*İkinci tip.* Təyin budaq cümləsinin ikinci tipində budaq cümlə baş cümlədən əvvəl gəlir və baş cümləyə *necə*, *hansi*, *kimi*, *hər kimi*, *hər kəsi* və s. kimi bağlayıcı sözlərlə bağlanır. Budaq cümlənin sonunda *-sa*<sup>2</sup> şəkilçisi ola da bilər, olmaya da bilər. Baş cümlədə mütləq qarşılıq bildirən *o* sözü təyin vəzifəsində işlənir. Məs.: *Kimə etibar eləyirsən, o adama da tapşırıq.* *Kimi bəyənir-sən, o adama söz verək.* *Hansi evdə ölüsünü və ya dirisini tapsan, o evi əvvəlcədən talan etməyə icazə verirəm.* *Hansi şərtlə istəyirsən, o şərtlə də işimizi davam etdirəcəyik.* *Hansi kitabları deyirsənsə, o kitablari saxlamağı sənə tapşırıram.*

Təyin budaq cümləsinin bu tipi nisbətən az işlənir və əksərən mübtəda, tamamlıq budaq cümlələrinə uyğundur.

Mübtəda, xəbər, tamamlıq və təyin budaq cümlələrinin bu ikinci tipi bir-birinə çox oxşayır. Hamisində budaq cümlə baş cümlədən əvvəl gəlir. Hamisində budaq cümlə baş cümləyə bağlayıcı sözə bağlanır. Hamisində bağlayıcı söz kimi *ki* ədati ola da bilir, olmaya da bilir. Hamisində budaq cümlənin sonunda *-sa*<sup>2</sup> şəkilçisi işlənə də bilər, işlənməyə də bilər. Baş cümlənin hamisində qarşılıq bildirən *o* sözü işlənir (bəzən işlənmədikdə təsəvvür edilir). Budaq cümlənin növü bağlayıcı sözdən yox, həmin bu qarşılıq bildirən sözdən asılıdır. Qarşılıq bildirən söz

<sup>1</sup> Elmira Həsənova. Mürəkkəb cümlələrin polipredikativliyi. Azərbaycan Dövlət Universiteti, Bakı, 1986, s.50

hansi cümlə üzvüdürsə, budaq cümlədə o üzvün adı ilə adlandırılır. Məs.:

*İndi kim birinci yeri tutdu, o qalibdir.*

*İndi kim birinci yeri tutdu, qalib odur.*

*İndi kim birinci yeri tutdu, onu qalib hesab edəcəklər.*

*İndi kim birinci yeri tutdu, o adamı qalib hesab edəcəklər.*

Bu cümlələrdən birincisi mübtəda, ikincisi xəbər, üçüncüsü tamamlıq, dördüncüsü təyin budaq cümləli tabeli mürəkkəb cümlədir.

**Qeyd:** Təyin budaq cümləsinin ikinci tipində (budaq cümlə əvvəl, baş cümlə sonra gəldikdə) bəzən baş cümlədən əvvəl gələn budaq cümlələr həmcins olur.

**Məsələn<sup>1</sup>:** *Kim ki öz hörmətini saxlamaq istəyir, kim ki işlərini əvvəldən düz tutur, o işçinin həyat yolu düzdür.*

Təyin budaq cümləsinin üçüncüü tipi də qeydə alınmışdır. Bu tipdə əvvəlcə baş cümlənin nəzərə çarpan sözü (işarə əvəzliyi ilə birlikdə) və *ki* bağlayıcısı, sonra budaq cümlə və axırda baş cümlənin qalan hissəsi işlənir. Məs.: *O kişi ki, bu sözləri deyirdi, and içirdi. Bu əhvalat ki, indi istəyirəm sizə nəql edəm, çoxdanın söyüdür. O evi ki, görürsən top dəysə dağılmazdı. O adamlar ki, mənəm-mənəm deyirdilər, hamisinin axırı belə olur. Ruhum ki, bədəndədir, sənindir.*(Füzuli) *İkinci, o qız ki, ona meşədə rast gəlmışdı və üçüncü, o qız ki, onu oxudacaqdı.* (N.Nərimanov) *O məktəb ki, mən dedim sizə əsla lüzumu yoxdu.* (N.Nərimanov) *O ah ki, mən çəkdim, millətpərəstlik ahıdır.* (N.Nərimanov)

---

<sup>1</sup> Elmira Həsənova. Mürəkkə cümlələrin polipredikativliyi. Azərbaycan Dövlət Universiteti, Bakı, 1986, s.50

### Ədəbiyyat:

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, “Şərq-Qərb”, 2007, s.317-320
2. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, ADPU-nun nəşri, 1999, s.115-116
3. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi üzrə xüsusi seminar materialları. Bakı, “Maarif” nəşriyyatı, 1975, s.96-112, 199-201, 227-228
4. Q.Ş.Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, “Aspoliqraf LTD” MMC, 2004, s.351-356
5. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, Azərtədrisnəşr, 1962, s.205-210
6. Ə.Abdullayev. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı, “Maarif” nəşriyyatı, 1974, s.225-249
7. Müasir Azərbaycan dilinin sintaksisindən praktikum. Bakı, ADU-nun nəşri, 1978, s.61-62

# ZƏRFLİK BUDAQ CÜMLƏSİ



## 1. Tərzi-hərəkət budaq cümləsi

**Tərzi-hərəkət budaq cümləsi haqqında məlumat.** Tərzi-hərəkət budaq cümlələri haqqında məktəb qrammatikalarında XX əsrin 30-cu illərindən məlumat verilmişdir. *Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki hərəkət və ya əlamətin icra və meydana çıxma tərzini bildirir və tərzi-hərəkət zərfliyinin suallarına cavab verir.* Məs.: *O, traktorun üstündə elə oturur ki, elə bil köhlən atı suvarmağa aparır. Misri qılinc havada parlayıb Qara xanın təpəsində elə gözdən itdi ki, elə bil ildirim yerə soxuldu.* ("Koroğlu") *Güllüibəyim xalanın bu oğlu gəlib çıxanda mən elə sevindim ki, elə bil öz doğma qardaşım gəlmışdı.* (İ.Əfəndiyev) *Sonra sən yoldaşlarınla maşına minib gedəndə birdən-birə elə qəmgin oldum ki, elə bil bütün dünyadan ayrı düşdüm.* (İ.Əfəndiyev)

Bu cümlələrin birinci komponenti baş cümlə, ikinci komponenti budaq cümlədir. Birinci cümləni sadələşdirək: *O, traktorun üstündə köhlən atı suvarmağa aparılmış kimi oturur.*

**Tərzi-hərəkət budaq cümləsinin tipləri.** Baş və budaq cümlələrin yerinə və bağlayıcı vasitələrə görə tərzi-hərəkət budaq cümləsinin aşağıdakı tipləri vardır:

**Birinci tip.** Baş cümlə əvvəl, budaq cümlə sonra işlənir. Budaq cümlə əksərən baş cümləyə *ki* bağlayıcısı ilə bağlanır. Məs.: *Sofi həmişə belə deyir və belə fikirləşirdi ki, dünyada onun Mahmud-*

*dan başqa heç kimi yoxdur.* (Elçin) *Mahmudun ürəyini elə ucundururdu ki, indiyə qədər belə hissələrin hamısı bir heç idi.* (Elçin)

Tərzi-hərəkət budaq cümləsinin bu tipində budaq cümlə müxtəlif mənə çalarına malikdir. Buna görə də bu tipin özünü aşağıdakı növlərə ayırmak mümkündür.

1. Nəticə bildirən tərzi-hərəkət budaq cümlələri;
2. Müqayisə bildirən tərzi-hərəkət budaq cümlələri;
3. Məqsəd bildirən tərzi-hərəkət budaq cümlələri.

**1. Nəticə bildirən tərzi-hərəkət budaq cümlələri.** Tərzi-hərəkət budaq cümlələrinin bir qismi baş cümlədən sonra gələrək ona *ki* bağlayıcısı ilə bağlanır və budaq cümlə baş cümlədəki işin icra tərzini bildirməklə yanaşı, həm də nəticə mənə çalarlığına malik olur. Məs.: *Elə oxu ki, mən də başa düşüm. Əlini maşaya atıb elə qışqırkı ki, uşaq belə qorxaraq oyundan əl çəkdi.* Gülsənəm ona elə tərs-tərs baxdı ki, Tahir dediyinə peşman oldu. (M.Hüseyn) *Bu səhv sənin gözünü elə bağlayacaq ki, ayılanda hansı dərədə olduğunu da bilməyəcəksən.* (M.İbrahimov) *Şair bəzən mütləciyə elə cumurdu ki, vaxtin necə keçdiyindən xəbərsiz olurdu.* (M.Cəlal) *Bu anda yan otaqdan qoca rəssam elə öskürdü ki, hər ikisi dönüb qapıya sari baxdı.* (M.Hüseyn) *Buludlar elə çaxnaşırı ki, sanki kim isə əlində qılinc onları doğrayır, pərən-pərən salırı.* Ayın işığında dəniz elə aydınlaşmışdı ki, sanki onun dibində baliqlar, yosunlar görünəcəkdi. (S.Qədirzadə) *Araz tufəngin qundağı ilə onu elə vurdı ki, o geriyə səndələyərək yerə sərildi.* (A.Şaiq) *Baladadaş elə ehmallıca üzürdü ki, dənizin sakitliyi də öz sakitliyində qalırıdı, səssizliyi də öz səssizliyində.* (Elçin)

**2. Müqayisə bildirən tərzi-hərəkət budaq cümləsi.** Tərzi-hərəkət budaq cümləsinin bir qismi yenə qayda üzrə baş cümlədən sonra gələrək, yenə əksərən ona *ki* bağlayıcısı ilə bağlanır və baş cümlədəki işin icra tərzini bildirir. Lakin bu cür cümlələrdə bir müqayisə mənası olur. Baş və budaq cümlələrin mənası obrazlı şəkildə müqayisə edilir. Məs.: *Özgələrinin gəlini evi elə saxlayır*

*ki, deyirsən bəs gülüstandır. Nazik qara bişləri elə səliqə ilə düzəldilmişdi ki, elə bil onları qara tuşla rəssam çəkmişdi. Necə mən səni bura gətirmişəm, elə də gərək özüm aparam. (Ə.Əbülləsən) Sonra Məleykə xanımın əri yenə mənə elə baxdı ki, elə bil həm qorxurdu, həm də yalvarırdı. (Elçin) Rəhman özünü elə hiss edirdi ki, elə bil evində idi. (S.Rəhimov)*

Bu cür cümlələrdə adətən baş cümlədə qelib söz kimi elə, belə sözləri, budaq cümlənin əvvəlində isə elə bil, elə bil ki, sanki, deyəsən, guya ki, necə ki və s. kimi sözlər işlənir və bunlar müqayisə məzmunu yaradır. Məs.: *Koroğlu elə gedirdi ki, elə bil heç kimi görmürdü.* (“Koroğlu”) Kiminsə dediyi bu sözdən sonra qadın elə susdu ki, elə bil qurbanğa gölünə daş atdır. (Q.Xəlilov) Özündə elə yüngüllük hiss edirsən ki, elə bil anadan təzəcə doğulmusan. (Q.Xəlilov) Üzdə özlərini elə göstərirlər ki, guya sənə yoldaşlıq edirlər. (M.Hüseyn) Özünü elə aparırkı ki, elə bil Salmandan yaxın adamı yox idi. (M.İbrahimov) Zivər xanım üz-gözünü elə turşutdu ki, elə bil murdar bir şey haqqında danışırkı. (Anar) Məni elə bağırna basdı ki, elə bil doğma bacısından ayrırlırdı. (M.İbrahimov) O Hacixanının oyununa elə baxırdı ki, elə bil möcüzə görürdü. Kişi, o Amerikalılar bizə elə baxır, necə biz tatar oyununa baxırıq. O, bizimlə elə davranır, elə hörmət eləyirdi ki, sanki neçə ilin tanışı idik, evlərinə qonaq gəlmışdik. (H.Abbaszadə) Gərək İsfahan vilayətini elə dolaşdırınız, necə ki Səfəvilər dolaşdırıblar.

3. Məqsəd bildirən tərzi-hərəkət budaq cümlələri. Bəzi tərzi-hərəkət budaq cümlələri baş cümlədəki hərəkətin tərzini bildirməklə, eyni zamanda məqsəd çalarına malik olur. Məs.: *Mən çalışmışam məsələnin bu cəhətini elə dolaşdırıram ki, heç kəs heç nə başa düşməsin. Mən sizin xatırınızə belə uzun danışıram ki, bəzi qaranlıq mətləblər aydın olsun. O özünü elə aparırkı ki, guya heç nədən xəbəri yoxdur.* (İ.Sixli) Gərək səni o qədər kökəldim ki, lap kotala dönəsən. (İ.Sixli) ...Üç günə, bir həftəyə, bir aya o uşağa

*elə bağlanardum ki, doğma balamdan da artıq istərdim. (Anar) Ağabaci özünü elə göstərirdi ki, guya bu işdən xəbəri yoxdu. (Elçin)*

**Qeyd:** Tərzi-hərəkət budaq cümlələrinin birinci tipində (baş cümlə əvvəl, budaq cümlə sonra gəldikdə) bəzən baş cümlənin həmcins budaq cümlələri olur. Məsələn<sup>1</sup>: *O öz əsərini elə yazmağa çalışırkı ki, onu hamı oxuyub başa düşsün, əsər hamı üçün aydın olsun, inqilabi intibahnamələr şəklində yazılmış bir sira səhifələrdəki çağrıqları ən geniş oxucu kütlədəri dərk edə bilsin.*

**İkinci tip.** Tərzi-hərəkət budaq cümləsinin ikinci tipində budaq cümlə əvvəl gəlir, baş cümləyə bağlayıcı sözə bağlanır (necə, necə ki, hər necə, hər necə ki və s.). Budaq cümlənin sonunda -sa<sup>2</sup> ola da bilər, olmaya da bilər. Baş cümlədə qarşılıq bildirən elə sözü tərzi-hərəkət zərfliyi vəzifəsində olur. Məs.: *Kərbəlayı Məhəmmədəli məktubu necə ki deyir, elə də yazdırıbdır. Necə istəyirsən, elə də elə. Necə mən deyirəm, elə də olmalıdır. Qubernator Nur haqqında necə fikirləşirdisə, o şəkildə də Kamilə dedi.* (S.Vəliyev) O necə çalır, sən də elə oynayırsan. Durma, necə ki dedim, elə edərsən. Necə ki Asim Nura hörmət bəsləyirdi, elə də Nur Asimə qarşı hörmətlə yanaşırkı. (S.Vəliyev) Necə bilirəm, elə də eləyəcəyəm. (İ.Sixli)

Baş cümlədə elə sözü olmayada bilər. Məs.: *Əhvalat nə cür baş vermişdi, Koroğlu danışdı. Nə cür istəyirsən, geyin, gəz.* (İ.Sixli)

Budaq cümlənin sonunda -sa<sup>2</sup> şəkilçisi işlənə bilər. Məs.: *Allah kora necə baxsa, kor da Allah'a elə baxar. Bakıda necə yaşayırlarsa, kənddə də biz elə yaşamalıyıq.* (Ə.Vəliyev)

<sup>1</sup> Elmira Həsənova. Mürəkkəb cümlələrin polipredikativliyi. Azərbaycan Dövlət Universiteti, Bakı, 1986, s.53-54

## 2. Dərəcə budaq cümləsi

Dərəcə budaq cümləsi baş cümlədəki hərəkət və ya əlamətin dərəcəsini bildirir və *nə dərəcə?*, *nə dərəcədə?* suallarından birinə cavab verir. Dərəcə budaq cümləsinin dilimizdə yalnız bir tipi vardır. Bir qayda olaraq, baş cümlə əvvəl, budaq cümlə sonra işlənir. Baş cümlədə qəlib söz kimi *o dərəcə*, *o dərəcədə* sözləri olur, budaq cümlə baş cümləyə *ki* bağlayıcısı ilə bağlanaraq qəlib sözün mənasını izah edir. Məs.: *Axırda iş o dərəcəyə çatır ki, bizim ən namuslu adamlarımızı ləkələməyə gözdən salmağa çalışırlar. Hacı Namazəlini atlı gətirəndə mən o dərəcədə qorxdum ki, qaçıb özümü soxdum haman itin yuvasına. Hava o dərəcədə du-manlı idi ki, onlar beş metr qabağı belə görə bilmirdilər.* (S.Vəliyev) *Hətta əmi o dərəcədə məşhur olmuşdu ki, qeyri kəndlərdə, hətta şəhərlərdə bu adla tanınmışdı.* (N.Nərimanov) *Bu dostluq sizi o dərəcəyə qaldırıar ki, hər bir guşədən baxan göz sizə görər.* (M.Ibrahimov) *Nəhayət, iş o dərəcəyə gəlib çıxdı ki, bir gün atası onun hərbi qiyafədə çəkdirdiyi şəklini o biri kostyumlu-qalstuklu şəkillərin arasından çıxartdı.* (Ə.Əylisli) *Ancaq sel o dərəcədə bərk tüğyan eləyirdi ki, o biri sahilə çıxməq mümkün deyildi.* (İ.Əfəndiyev) *Körpü o dərəcədə dar idi ki, olsa-olsa bir maşın zorla keçə bilərdi.* (İ.Əfəndiyev) *Ağaclar o dərəcədə six idi ki, bura gün işığı düşmürdü.* (İ.Məlikzadə) *Qəbirlərin burda olmağınə Bağır əvvəller o dərəcədə inanmışdı ki, hər səhər komadan çıxanda qəbirləri görmək ümidiylə Dədə palidin altına nəzər salırdı.* (İ.Məlikzadə)

Bəzən baş cümlədə *o dərəcədə* mənasında qəlib söz kimi *o qədər*, *o yerə*, *o məqama* və s. kimi sözlər işlənir. Məs.: *Qiratin sil-taqlığı axırda o yerə çatdı ki, çəkic nalbəndin barmağına dəyib yaraladı. Yasti yerişi isə o qədər yasti idi ki, kənardan baxan onun yeridiyini və ya suda üzdiyünü birdən-birə ayırd edə bilməzdı. Ana, adın ürəyimdə o qədər əziz və müqəddəsdir ki, səni hər düşü-*

*nəndə gözlərim yaşla dolur.* (Q.Xəlilov) *Azad və xoşbəxt hayatı belə amansızcasına pozulmuş bu insanlar onun ürəyində birdən-birə o qədər yüksəldi ki, o, öz yanığının ağrısını belə unutdu.* (M.Hüseyn) *Qayalıqda baş verən hadisə ona o qədər təsir etdi ki, neçə gün işə çıxmadi.* (İ.Əfəndiyev) *Vəziyyət o qədər qorxulu olmuşdu ki, yük maşının şoferi də maşını saxlayaraq kabinədən başını çıxardıb acıqlı-acıqlı mənə baxırdı.* (İ.Əfəndiyev) *Bu fikir Bünyadı o qədər məşğul etmişdi ki, üzüdüyüünü duymurdu.* (Əbülhəsən) *Qarnını tutub o qədər güldü ki, gözündən axan yaşı qurmazı yanaqlarında gölləndi.* (X.Hasilova)

*Bu axşam o qədər qəzəbliyəm ki,*

*Qəlbimdə od tutub yanır intiqam.* (S.Vurğun)

*Örinin gözlenilməz gəlışindən özünü o qədər itirdi ki, ayağa durub qarşılıamağı belə unutdu.* (M.İbrahimov) *İmansız o qədər tələsdirir ki, nəlbəkini də sindirdim.* (N.Nərimanov)

**Qeyd:** Dərəcə budaq cümləsində bəzən baş cümlədən sonra gələn budaq cümlələr həmcins olur. Məsələn<sup>1</sup>:

*İş o yerə çatmışdı ki, onların hamısı məhv olmalı, ordu isə geri çəkilməli idi.* ("Azərbaycan" jurnalı)  
*Söz-söhbət o dərəcəyə çatdı ki, biz ayrılaşı olduq, uşaqları aramızda böldük.* (İ.Əfəndiyev)  
*İş o dərəcəyə çatmışdı ki, nə özü gedib üzr istəyə bilməzdı, nə də yoldaşları buna cəsarət etməzdı.* (P.Xəlilov)

Dərəcə budaq cümləsinin baş cümləsinin xəbəri feili xəbərlə yanaşı, ismi xəbərlə də ifadə oluna bilir. Məs.: *Buranın adamları o qədər yaxşıdır ki, o qədər sadə və təmizdir ki, onların haqqında pis düşünsəm, elə bilərəm günah işlətmış olaram.* (M.Ibrahimov)

<sup>1</sup> Elmira Həsənova. Mürəkkəb cümlələrin polipredikativliyi. Azərbaycan Dövlət Universiteti, Bakı, 1986, s.58-59

Bunların dostluğu ta *o yerə* çatdı ki, xalq bunlardan lap bəd-güman idi. (C.Məmmədquluzadə) Bu cümlələrdən birincisinin baş cümləsinin xəbəri ismi xəbərlə, ikincisinin xəbəri isə feili xəbərlə ifadə olunubdur.

Hətta bəzən baş cümlədə qəlib söz kimi *o dərəcədə* mənasında sadəcə olaraq *elə* sözü də işlənir. Məs.: *Elə bacarıqsızdır ki, on saata traktoru işə sala bilməyəcək. Elə yeyib-yedirmişdi ki, heç bir yoxlama əleyhinə bir şey tapa bilməmişdi.* (M.İbrahimov) Külək bayırda *elə* qıy vurdı ki, az qaldı içi qoğalla dolu boşqab mizin üstündən yerə düşsün. (Elçin) Qarovalı Həsənullanan kefi *elə* kök idi ki, uçağa qanadı yox idi. (Elçin) *Elə səmimi danışındı ki, qulaq asmaqdan doymurdum.* (İ.Sixli)

**Qeyd:** Dərəcə budaq cümləsinin çox az işlənən ikinci tipinə də rast gəlmək mükiindür. Bu ikinci tipdə budaq cümlə əvvəl, baş cümlə sonra gəlir. Budaq cümlə baş cümləyə *nə dərəcə, nə qədər, nə yerə* və s. Bağlayıcı sözlərlə bağlanır. Baş cümlədə *o dərəcəyə, o dərəcədə* və s. sözləri qarşılıq bildirən söz kimi işlənir. Məs.: *Nə dərəcədə* eziyyət çəkdisi, *o dərəcədə* bəhrəsini gördü. *Nə dərəcədə* cəld qaçdısa, *o dərəcədə* mənzilə tez çatdı. *Nə dərəcədə* kömək umur, *o dərəcədə* kömək görəcəkdir. Misallardan göründüyü kimi bu ikinci tipdə budaq cümlənin sonunda *-sa<sup>2</sup>* şəkilçisi ola da bilir, olmaya da bilir.

### 3. Zaman budaq cümləsi

**Zaman budaq cümləsi haqqında məlumat.** Zaman budaq cümlələri haqqında məktəb qrammatikalarında XX əsrin 30-cu illərindən məlumat verilmişdir. XX əsrin 50-ci illərinə qədər feili

bağlama tərkibləri də zaman budaq cümləsinin tərkibində öyrənilmişdir.

Zaman budaq cümləsi baş cümlədəki hərəkət və ya əlamətin zamanını bildirir və zaman zərfliyinin suallarına cavab verir. Məs.: *Lal Hüseyn bu sözləri o zaman dedi ki, Rüstəm kişi maşın-dan düşüb onlara tərəf gəlirdi.* (M.İbrahimov)

Göründüyü kimi, baş cümlə əvvəl, budaq cümlə sonra işlənmiş və budaq cümlə baş cümləyə *ki* bağlayıcısı ilə bağlanmışdır. Budaq cümlə baş cümlədəki *o zaman* qəlib sözünü izah etmişdir. Cümləni sadələşdirək: *Lal Hüseyn bu sözləri Rüstəm kişi maşın-dan düşüb onlara tərəf gələndə dedi.*

**Zaman budaq cümləsinin tipləri.** Baş və budaq cümlələrin yerinə və bağlayıcı vasitələrə görə zaman budaq cümləsinin iki tipi vardır.

**Birinci tip.** Baş cümlə əvvəl budaq cümlə sonra gəlir. Baş cümlədə qəlib söz kimi *onda, o zaman, o vaxt, o vaxt ki, o gün ki* və s. kimi sözlər işlənir. Budaq cümlə *ki* bağlayıcısı ilə baş cümləyə bağlanaraq həmin sözlərin mənasını izah edir. Məs.: *Oğlan o zaman evlərinə çatdı ki, camaat onlara tərəf axıṣırdı. Koroğlu o vaxt pəhləvan meydانına yetişdi ki, cəlladlar dar ağaclarını həzırlayırdılar. Məzuniyyət onda şirin olar ki, hər işini artıqlaması ilə yerinə yetirəsən.* **Onda** ki səndən üz döndərdilər, **onda** ki səndən yorulub soyudular, *bil ki, onda səni gözünün üstündə saxlayacaq adam var.* (M.İbrahimov) **Onda** ağlayacaqsınız, ancaq çox gec olacaq. (S.Rəhimov) **O vaxt ki** yerim yox idi, mal-qara saxlamayırdım. (T.Şahbazi) Birlək **o zaman** olar ki, hər tayfa öz çörəyini yesin, onda tayfaların sözü bir, işi bir olar. (M.İbrahimov) Cəfər Paşa Telli xanının mənzilinə **o zaman** yetişdi ki, aşiq Cü-nun Koroğlunu tərifləyirdi. ("Koroğlu") Mahmud **o vaxt işin** əslini başa düşdü ki, artıq qatar vağzaldan uzaqlaşmışdı. (Y.Səməd-oğlu) **Mən o vaxta qədər kolxozdə qalacağam ki,** burada hər şey qaydasında olsun. (M.İbrahimov) **Qulubəy məsələyə o zaman qa-**

rişdi ki, artıq iş-işdən keçmişdi. **O zaman ki** Valeh Sarıköynəyi görmüşdü, onun qəlbində nə isə bir dəyişiklik olmuşdu. (İ.Əfəndiyev) Sadiq kişi **o vaxt** usta Hüseynin düikanına yetişdi ki, usta bir müştərinin başını qırxbı qurtarıb çərtdiyi yerə pambıq sürtürdü.(C.Məmmədquluzadə)

**Qeyd:** Baş cümlə əvvəl, budaq cümlə sonra gələn zaman baş və budaq cümlələrdəki zaman nisbi eynizamanlılıq nisbətində qurulur<sup>1</sup>. Məsələn: Ağarza özünü badamlığa **o zaman** yetirdi ki, müşavirin adamları daş hasarı uçurub çaya tökürdülər. (M.Cəlal) Çoban **o vaxtı** yetişdi ki, ayı keçini yemək istəyir. (Azərbaycan nağılları) Qaraş milis şöbəsindən çıxanda bir də **onda** ayıldı ki, payi-piyada düşüb yola, qan-tərə, toza-torpağa bata-bata Ağqoyunluğa gedir. ("Ulduz" jurnalı)

Onu da qeyd edək ki, *onda, o zaman, o vaxt* sözləri həmisi qəlib söz kimi işlədilər. Əgər onların mənası əvvəlki cümlədə verilsə, onda onlar qəlib söz kimi işlənər. Məs.: *Dostluq o zaman möhkəm olar ki, hamı dostluqda möhkəm olsun. Onda heç kəs bir-birindən inciməz.*

**Qeyd:** Zaman budaq cümləsinin birinci tipində (baş cümlə əvvəl, budaq cümlə sonra gəldikdə) baş cümlədən sonra gələn budaq cümlələr həmcins olur. Məsələn<sup>2</sup>: *O zaman xoşbəxt oluram ki, arzularım yerinə yetsin, oğlum qayıtsın.* (M.Cəlal) Bunların

<sup>1</sup> M.Musayev. Müasir Azərbaycan dilində zaman budaq cümlələri. – Azərbaycan dili və ədəbiyyat tədrisi. Bakı, 1979, № 3, s.64

<sup>2</sup> Elmira Həsənova. Mürəkkə cümlələrin polipredikativliyi. Azərbaycan Dövlət Universiteti, Bakı, 1986, s.55-56

hamısının təsviri yalnız o vaxt bədii yaradıcılıq aktına çevrilər ki, müəllif insanı və həyat faktını dərin intim bağlarla, psixoloji cəhətdən düzgün və müfəssəl şərh olunmuş halda bir-birinə bağlaşın, əsrimizin insanının mənəvi xüsusiyyətləri ilə müəllifin üslubu arasında harmonik əlaqə yaransın. ("Azərbaycan" jurnalı)

**İkinci tip.** İkinci tipdə budaq cümlə baş cümlədən əvvəl gelir və baş cümləyə müxtəlif vasitələrlə bağlanır. Həmin vasitələrə əsasən zaman budaq cümləsinin ikinci tipini aşağıdakı növlərə ayırmak olar.

1.Budaq cümlə baş cümlədən əvvəl gələrək ona *ki* bağlayıcısı ilə bağlanır. Məs.: *İki addım atmamışdı ki, atası onu çağırıdı.* Yerini *təzəcə rahatlamaşdı ki, səs eşitdi.* Mağaraya *girmək istəyirdi ki, dəvə bərkdən səsləndi.* Ona *sual vermək istəyirdi ki, Pərişan sözə qarışdı.* Yolu yarı etmişdi ki, dəniz çalxalanmağa başladı. (İ.Sixli) *Qoca rəssam tərcüməciyə doğru yönəlmışdı ki, Liza tükürpədən bir səslə çağırıdı.* (M.Hüseyn) Xoruzun axırıncı banından bir az keçmişdi ki, *Qəşəm kişi həyatə düşdü.* (Elçin) Quruya çıxmaga az qalmışdı ki, *Adil aşağı əyilib Mənsurənin üzünə su sıçratdı.* (S.Qədirzadə) *Evə getmək istəyirdi ki, bu vaxt darvaza bərk-bərk döyüldü və eşikdən bir yeniyetmə səsi eşidildi.* (Y.Səməndoğlu) *Gecə yarısına bir saat qalırıldı ki, qonaqlar başladılar dağılışmağa.* (C.Məmmədquluzadə) *Tahir mexanizmləri dayandırmaq üçün əmr verməyə hazırlaşırıdı ki, birdən gözləri geniş açıldı.* (M.Hüseyn)

Bu cümlələrdən birini sadələşdirək: *Ona sual vermək istəyəndə Pərişan sözə qarışdı.*

Bəzən bu cür cümlələrin əvvəlində *yenicə, təzəcə* sözləri işlənə bilir. Məs.: *Yenicə savad kursunda oxuyurdum ki, müharibə başlandı, əsgər getdim.* Məclis *təzəcə* qızışındı ki, *Rüstəm* kişisinin

*iti bir-iki ağız hürüüb səsini kəsdi. Adil bu düşüncələrlə yenicə mürgüləmişdi ki, birdən qapının zəngi çalındı. (S.Qədirzadə) Nur evdən çıxmağa təzəcə hazırlaşırdı ki, Kamil gəlib çıxdı. (S.Vəliyev)*

2. Budaq cümlə baş cümlədən əvvəl gələrək ona *ki* ədati ilə bağlanır. *Ki* ədatı budaq cümlənin daxilində işlənir. Məs.: *Üzünə ki baxıram, dili-dodağı təpiyir. Ağrin alım mal ki yaxşı oldu, bazar heç vaxt kasad olmaz. Səkinə xala, gün ki batdı, hər yer bağlanır. Yoxlamasını ki qurtarır, bir qoyunu şaqqalayırırdı.*

Cümlələrdən birini sadələşdirək: *Səkinə xala, gün batanda hər yan bağlanır.*

3.Budaq cümlə baş cümlədən əvvəl gələrək ona *elə* ki bağlayıcı sözü ilə bağlanır. Məs.: *Elə ki gördün dənizin havası sənə artıqlıq eləyir, gəl məni apar kinoya. Elə ki bir çətin iş oldu, başlayır ki, onu qızlar bacarmaz, verin bizim briqadaya. (İ.Əfəndiyev) Elə ki on beş-iyirmi min oldu, ondan sonra nəyə sərf eləmək lazımlı olduğu barədə fikirləşərik. (İ.Əfəndiyev) Elə ki Çənlibeldə yurd-yuva saldıq, onda bunlar bizə lazımlı olacaq. ("Koroğlu") Elə ki məclis qurtardı, hamı dağıldı. ("Koroğlu") Elə ki oğlunun əlindən yapışib aparmaq istəyirdi, qoca fəhlə yaxına gəlib imkan vermirdi. (H.Abbaszadə) Elə ki əllini aşındı yaşı, artıq çəkiləndi heç yerdə adı. (S.Vurğun) Elə ki kolluq qurtardı, yenə qara tikənlilik başladı. Elə ki barmaq keçirməyə balaca yer tapdim, o dəqiqə sanksiya verəcəyəm. (İ.Sixli)*

4.Budaq cümlə baş cümlədən əvvəl gəlir ona *o gün ki*, *o vaxt ki*, *o zaman ki* və s. bağlayıcı sözlərlə bağlanır. Məs.: Gözəl vətən *o gün ki* sən, Al şəfəqli bir səhərdən ilham aldin,yarandım mən. *O gün ki* aləmə yayıldı şölən, Dağlar öz donunu lalədən biçdi. *O gün ki* fəsili yaz olur, gecə - gündüz taraz olur. *O gün ki* adaxladız, utandım. *O zaman ki* adam ulduzların piçiltisini eşitmır, demək, qocalır, *o zaman ki* dəniz nəğməsini ondan əsirgəyir, demək, qocalır. (Ə.Babayeva)

*O gün ki* parladı şahların tacı,  
*Sən oldun bir çörək, bir haqq möhtaci.* (S.Vurğun)  
*O gün ki* aləmə yayıldı şölən,  
Dağlar öz donunu lalədən biçdi. (S.Vurğun)

5.Budaq cümlə baş cümlədən əvvəl gələrək ona *haçan, haçan ki*, *nə vaxt, nə vaxt ki* və s. bağlayıcı sözləri ilə bağlanır. *Haçan ki* kəndlilin əkini-biçini başlayır, kənddə heç kəsi tapa bilməzsən. *Nə vaxt* çağırısanız, gələrəm. *Nə vaxt* desəniz, onda mən hazır. *Nə vaxt* sizin qapınıza gəlib çörək istəsəm, nökərlərə buyurun, məni qovsunlar. (İ.Əfəndiyev) *Nə vaxt* istəsən, mən o saat hazırlam. (N.Vəzirov) *Nə vaxt ki* cinayətin sayı çox olur, onda adamlar qatillərlə, oğrularla mübarizəni yalnız milisdən, prokurordan gözləyirdilər. (M.Hüseyn) *Nə vaxt ki* əllərimi oynadıram, ayaqlarım yadımdan çıxır. (İ.Məlikzadə)

6.Budaq cümlə baş cümlədən əvvəl gələrək ona *nə qədər ki, hər nə qədər ki, necə ki* və s. bağlayıcı sözlərlə bağlanır. Məs.: *Nə qədər ki* gözlərim görür, ayaqlarım yeriyir, sənətimlə çalışacam. *Nə qədər ki* Moskvada idi, məktubların ardi-arası kəsilmirdi. *Nə qədər ki* hava Müğanda xoşdur, hələ solmamışdı gül də, laçək də. *Nə qədər ki* mən varam, bu evə Telli-melli ayağı dəyməyəcək. (M.Ibrahimov) Ay oğul, ana sənə qurban, *nə qədər ki* sən varsan, mən elə toyda bayramdayam. (F.Kərimzadə) *Nə qədər ki* sağam mən, bu evdə bir yad adamin bir qara qəpiyi də xərcəlməyəcək. (Elçin) *Nə qədər ki* Ağababa toy eləyib evlənmişdi, Ağabacı ilə bir yastiğə baş qoyurdu, o vaxtdan Ağababa həmişə evə tələsmişdi. (Elçin)

7.Budaq cümlə baş cümlədən əvvəl gələrək ona *-mi<sup>4</sup>* şəkilçisi ilə bağlanır. Məs.: *Pərişan evə bir balaca gec gəldimi*, anası ağır intizara düşürdü. *Azarı tuturmu*, heç kəsi tanımırdı. Kəndə təzə bir müəllimə *gəldimi*, mən təsadüfən bir qadınla danışdim, həftələrlə evimizdən dava-şava qurtarmır. (İ.Əfəndiyev) Hafız bir saat gecikdimi, Ehtiyyatı məktəb qapısında görərdin. (M.Cəlal)

8.Budaq cümlə baş cümlədən əvvəl gələrək ona yalnız intona-siya ilə bağlanır. Məs.: *Bir dəfə soyuqladı, bir il geri düşürdü. Bir*

*hərəkəti xoşuna gəlmədi, deyəcək, get, bala, məndən sənə qız yoxdu.*

9. Budaq cümlə baş cümləyə bağlayıcı söz və -sa<sup>2</sup> şəkilçisi ilə bağlanır. Məs.: *Bakıda haçan xəzri olsa, onda qışdır.*

**Qeyd:** Budaq cümlə əvvəl, baş cümlə sonra gələn zaman budaq cümlələrinin bəzilərində budaq cümlələri baş cümləyə bağlayan bağlayıcı işlənmir, ancaq onu asanlıqla bərpa etmək, yerinə qoymaq mümkün olur<sup>1</sup>. Məs.: *Eləcə Mirzə Sadığın ağızından bu söz bəlkə hələ çıxıb qurtarmamışdı, Pəri arvad elə atıldı geriyə, guya ayaqlarına od basdlar.* (C.Məmmədquluzadə) *Biz hələ faytona oturmamışdıq, bir nəfər uşaqq mənə yaxınlaşaraq bir məktub uzatdı.* (M.Ordubadı) Aradan bir müddət keçmişdi, yenə hər iki dost şirin söhbət edirdi. (Azərbaycan nağılları) Məmmədağa bütün bunları fikirləşə-fikirləşə təzəcə yuxuya gedirdi, dar dalanda şivən qopdu. (Elçin)

Bu misallardan birincisində budaq cümləni baş cümləyə bağlayan **ki** bağlayıcısını bərpa edək, yerinə qoysaq: *Eləcə Mirzə Sadığın ağızından bu söz bəlkə hələ çıxıb qurtarmamışdı **ki**, Pəri arvad elə atıldı geriyə, guya ayaqlarına od basdlar.*

Zaman budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlələrin zaman məzmunu üç cür olur.

1.Budaq cümlədəki iş baş cümlədəki işdən əvvələ aid olur. Məs.: *Ela yenice yuxuya getmişdim ki, koridorda sanki bomba partladı. Elə ki rəis birinci sualını dedi, o bir az toxtadı.* (Ə.Vəliyev) *Elə ki maşına minib kolxozlara gedir, Qədir gündən-günə cavanlaşır.* (Ə.Vəliyev) *Qatar şəhərdən təzəcə uzaqlaşmışdı*

<sup>1</sup> M.Musayev. Müasir Azərbaycan dilində zaman budaq cümləleri. – Azərbaycan dili və ədəbiyyat tədrisi. Bakı, 1979, №3, s.64

*ki, Tovuz Əhmədi kupesinin qapısında gördü. (M.Süleymanov) Əhməd şoferlə hesablaşsb, uşaqları təzəcə yola salmışdı ki, Tovuz tində göründü.* (M.Süleymanov)

2.Baş cümlədəki iş budaq cümlədəki işdən əvvəl olur. Məs.: *Qulluqcu hələ qəhvə gətirməmişdi ki, Səttar xan otağa daxil oldu. O gün ki bizə gəldi, hər şey həllini tapdı. Hüsaməddinlə Əmir İnancın söhbəti bitməmiş, pəncərədən daha bir musiqi nəğməsi eşidildi.* (M.S.Ordubadi) *Səlim ağa hələ tanışlıq verməmişdi ki, Səfiqulu bəy gəlib çıxdı və sorğu-sualsız onlara qoşuldu.* (M.İbrahimov) *Ağarzanın yarası bağlanıb qurtarmamışdı ki, xəstəxana qapısında izdiham göründü.* (M.Cəlal)

3.Baş və budaq cümlələrin zaman məzmunu uyğun gelir. Məs.: *Gecə yarı olardı ki, Sərdar evə qayıtdı. Nə qədər ki don səndədir, Pəri heç yana gedə bilməz. Nə qədər ki Azərbaycan xalqı var, muğamat da olacaq, onun ifaçıları da.* **O gün ki** sən al bayraqlı bir səhərdən ilham aldın, yarandım mən. (S.Vurğun) *Cananla nə zaman* dursan üz-üzə, *Doğru cavab verin* sorulan sözə. (N.Gəncəvi) *Dostluq* “sən”, “mən” deməkdən ibarət isə əgar, **o zaman** düşməncilik min bir dünyaya dəyər. (N.Gəncəvi) *Ağayev* onu **o zaman** qabaqladı ki, *İsgəndərzadə* nə isə soruşmaq istəyirdi. (M.Süleymanov) *Uzunboğaz* çəkmə geymiş oğlan ayaqlarını üzəngiyə **o vaxt** dirədi ki, onlar səliqə ilə tikilmiş iki mərtəbəli evin pilləkənini qalxıb, böyük şüşəbəndə daxil olurdular. (M.İbrahimov) **O vaxt ki** səhərdən axşamadək ac, susuz, tər tökə-tökə işləyirdik, başımızı yuxarı qaldırıb günün nə vaxt doğduğunu, nə vaxt batdığını bilmirdik. (Ə.Vəliyev)

**Qeyd:** Baş və budaq cümlələrin zaman məzmunu uyğun gələn zaman budaq cümləli tabeli mürəkkəb cümlələrin formalaşmasında **ki**, **nə qədər** bağlayıcıları, **nə qədər** bağlayıcı sözü və **o gün ki**, **o zaman**, **o vaxt**, **o vaxt ki** sözləri iştirak edir. Ancaq bunların içərisində daha çox **ki**, **nə qədər** bağlayıcıları, **nə**

*qədər* bağlayıcı sözü daha fəaldır: Yekatirina barədəki yazının təhlili adı qaydası ilə rahatca sona yetməkdə idi **ki**, uşaqlardan Tofiq adlı birisi əlini qaldırdı. (M.İbrahimov) **Nə qədər ki**, o dəmirçi sağıdır, onun başı üstündədir, biz belə şeylərə yol verə bilmərik, qızım! (M.İbrahimov)

#### 4. Yer budaq cümləsi

Yer budaq cümləsi haqqında XX əsrin 30-cu illərinin məktəb dərsliklərində məlumat verilmişdir. Bir müddət budaq cümlənin bu növü məkan budaq cümləsi adı ilə verilmişdir. Yer budaq cümləsi baş cümlədəki hərəkətin və ya əlamətin yerini bildirir və yer zərfliyinin suallarına cavab verir. Məs.: **O yerdə ki** insanlar yaradıcı, məhsuldar əməkla məşğuldurlar, orada həm saf məhəbbət olar, həm də səmimi yoldaşlıq. **O yerdə ki** məhəbbətə məhəbbətlə cavab vermirlər, mən bir də oraya getmərəm. **O yerdə ki** hörmətimi saxlamırlar, oraya ayaq basmaram. (M.İbrahimov) **O yerdə ki** ziülm var, tamahkarlıq var, nə düzlük olar, nə dostluq. (M.İbrahimov)

Misallarda budaq cümlə əvvəl işlənmiş baş cümləyə *o yerdə ki* bağlayıcı sözü ilə bağlanmışdır. Budaq cümlələr isə baş cümlələrdəki qarşılıq bildirən *oraya*, *orada* sözlərini izah etmişdir. Yuxarıdakı cümlələrdən birini sadələşdirək: *Mən bir də məhəbbətə məhəbbətlə cavab verməyən yera getmərəm.*

Yer budaq cümləsinin yalnız bir tipi vardır. Bir qayda olaraq həmişə budaq cümlə baş cümlədən əvvəl işlənir. Bəzən canlı danışq dilində bu sıra pozula bilir: *Orda təpər, harda düşsə fürsəti.*

**Qeyd:** Dilimizdə yer budaq cümləsinin baş cümlə əvvəl, budaq cümlə sonra gələn tipi də var. Bu tipdə baş cümlədə *oraya*, *orada*, *oradan*, *o yerə*, *o yerdə*, *o*

*yerdən*, *həmin yerə*, *həmin yerdə*, *həmin yerdən*, *hansi yerə*, *hansi yerdə*, *hansi yerdən* qəlib sözlərindən biri işlənir. Budaq cümlə baş cümləyə **ki** bağlayıcı ilə bağlanır və baş cümlədəki qəlib sözün mənasını izah edib aydınlaşdırır. Budaq cümlənin əvvəllində *orada*, *ora*, *o yer* sözləri məkan, yer məzmununu qoruyub saxlayır. Məs.: Niyazi *o yerdə* çıxış etdi **ki**, *orada* hamı onu tanıyırdı. *Qar o yerdə* əriyir **ki**, *orda* hava tez yumşalır. Cümlələrdən birini sadələşdirək: *Niyazi hamı onu tanıyan yerdə çıxış etdi.*

Bağlayıcı vasitələrə görə yer budaq cümləsini aşağıdakı növlərə ayırmak olar:

1. Budaq cümlə baş cümlədən əvvəl gələrək ona *haraya*, *harada*, *haradan* bağlayıcı sözləri ilə bağlanır. Baş cümlədə qarşılıq bildirən *oraya*, *orada*, *oradan* sözləri olur. Məs.: Elə indi *haraya* gedəcəksən, *orada* taparsan. (M.Hüseyn) **Harada** yoruldun, *orada* otur. **Haradan** incəlsə, *oradan* üzülər. (atalar sözü) Abır *harada*, çörək *orada*. (atalar sözü) Birlik *harada*, dirilik *orada*. (atalar sözü)

2. Budaq cümlə baş cümləyə *haraya ki*, *haradan ki*, *harada ki* bağlayıcı sözləri ilə bağlanır. Məs.: **Haraya ki** məktub göndərirdi, *oradan* maraqlı cavablar alırdı. **Harada ki** eserlərin təsiri çox idi, *orada* xalqın qəzəbi artırdı. **Harada ki** olmalıdır, *ordadır*.

3. Budaq cümlə baş cümləyə *o yerdəki*, *o yerdən ki*, *o yerə ki* bağlayıcı sözləri ilə bağlanır. Məs.: **O yerdə ki** qoyunun, quzunun qədri adamlardan artıq tutulur, *orada* adamlar ruhdan düşür. **O yerdə ki** təmizlik var, *orada* xəsətlik olmaz. **O yerdə ki** şeytan işə qarışdı, *oradan* xeyir gözləmə. **O yerdə ki** ləyaqətsizlərə hörmət, ləyaqətlilərə nifrat edirlər, *orada* üç bala yuva salır: qorxu, ölüm və acliq. (P.Taqor) **O yerdə ki** böyükə hörmət olmadı, *orda* iş getməz. (M.İbrahimov) **O yerdə ki** genişlik yoxdur, *orada* istirahət

də yoxdur. (Elçin) **O yerdə ki** baxanda ifsiq görünmədi, yağış yağanda üstünə damcılamaçı, gün çıxanda səni qaralımadı, yəni **o yerdə ki** dənizlə, qayalarla, ağaclarla təkbətək olmadın, **orada** əsl istirahət yoxdu. (Elçin)

4. Budaq cümlə baş cümləyə **bir yerə ki**, **bir yerdə ki**, **bir yerdən ki** bağlayıcı sözləri ilə bağlanır. Məs.: **Bir yerə ki** səni məsləhət görmürlər, sənin **ora** getməyin vacib deyil. **Bir yerdə ki** işlər xarablaşırırdı, tez oradan əkilirdi. Əmi, **bir yerin ki** böyüyü Murtuz ola, **oradan** nə gözləyirsən. **Bir yerdə ki** zəhmətsevən insanlar var, **orada** bolluq olar. (İ.Əfəndiyev)

5. Budaq cümlə baş cümləyə **haraya**, **harada**, **harda**, **haradan** bağlayıcı sözləri və -sa<sup>2</sup> şəkilçisi ilə bağlanır. Məs.: **Məşədi bəy haraya** getsəydi, **orada** hamının diqqətini özünə cəlb edərdi. Tahir **hara** göz gəzdirdisə, nəhəng neft buruqları göründü. (M.Hüseyin) Zakirlə müqayisədə Əkrəm **haraya** getsəydi, hamının hörmətini qazanırdı. (S.Qədirzadə) **Haraya** gedirdiksə, **orada** deyirdilər: "Otağı vermişik". (H.Abbaszadə) **Haraya** gedirdisə, təəccübən Tarverdinin gözləri böyüyürdü: qayanın üstündə əzəmətli muzeyləri, şəhərin meydançalarında qoyulmuş heykəlləri görürdü. (H.Abbaszadə)

Beləliklə, aydın olur ki, yer budaq cümləsi baş cümləyə **haraya**, **harada**, **harda**, **haradan** və s. kimi bağlayıcı sözlərlə bağlanır. Baş cümlədə isə qarşılıq bildirən **oraya**, **orda**, **orada**, **oradan** sözləri olur. Bəzən bağlayıcı sözlərlə qarşılıq bildirən sözlər ismin eyni halında olur. Məs.: Ərin **hara** gedib, sən də **ora** get. **Harda** qərar tutsan, **orda** varam mən. (B.Vahabzadə) **Harda** sən varsan, **orda** dərd olmaz. (S.Rüstəm) **Haraya** mən desəm, **oraya** da getməlisən. Nazirlilik **haraya** təyin etsə, **oraya** da gedəcəyəm. Dilbər **harada** çıxış edirdisə, **orada** alqışlarla qarşılanırdı. (İ.Məlikzadə)

Bəzən isə bağlayıcı sözlərlə qarşılıq bildirən sözlər ismin müxtəlif hallarında da ola bilir. Məs.: **Haraya** ki gedirdi, **oradan** bir şey ogurlamamış qayitmırırdı. Mehdi **haraya** gedirdisə, **oradan**

üzü a Ağ, alnacıq qayıdurdu. **Haraya** göndərsələr, **orada** özümü doğruldacağam. **Haradan** çıxarılmışdırsa, **oraya** qayıtmalıdır. (S.Vəliyev) **Harada** ki ağac bar verə bilar, **orada** ək.

Onu da qeyd etmək lazımdır ki, baş cümlədəki **ora** sözü ismin bütün hallarında yer budaq cümləsi əmələ gətirmir. Yalnız ismin üç halında – yönük, yerlik və çıxışlıq hallarında olduqda yer budaq cümləsinə xidmət edir. Məs.:

1. **Harada işləyirsən, ora abadlaşır.**
2. **Harada işləyirsən, oranın şəraiti yaxşılaşır.**
3. **Harada işləyirsən, oraya can yandırırsan.**
4. **Harada işləyirsən, oranı abadlaşdırırsan.**
5. **Harada işləyirsən, orada abadlıq işləri görürsən.**
6. **Harada işləyirsən, oradan şərəfli işlərinin səsi eşidilir.**

Bu misallardan birincisi və ikincisi mübtəda budaq cümləsi, dördüncü tamamlıq budaq cümləsi, yalnız üçüncü, beşinci, altıncı yer budaq cümlələridir.

Onu da nəzərə almaq lazımdır ki, baş cümlədə **ora** sözü işlənməyə də bilər. Lakin mütləq təsəvvür edilməlidir. Məs.: **Hara gedirəm, bu kərtənkələ qabağıma çıxır.**

Yer budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlələrin zaman uyuşması müxtəlif şəkildə olur.

1. Budaq cümlədəki iş baş cümlədəki işdən əvvələ aid olur. Məs.: **Haraya** ki yağ tökülmüşdü, **bir qədər** sonra **orada** iri ləkələr əmələ gəldi. **Harada** birlik var, **orada** dirilik olar. (atalar sözü) **Harada** zəifləmə hiss olunurdusa, Tellini **oraya** briqadır göndəridilər. **Haraya** göndərsələr, **orada** özümü doğruldacağam. O yələrdə ki qar əriyir, **orada** suyun şaqqıltısından durmaq olmur. (Ə.Vəliyev)

2. Baş cümlədəki iş budaq cümlədəki işdən əvvələ aid olur. Məs.: İndi **harada** ki qazıntı işləri aparılırdı, keçmişdə **orada** böyük şəhər olub.

3. Baş və budaq cümlələrin zaman məzmunu bir-birinə uyğun gəlir. Məs.: *Harada həyat varsa, orada poeziya var. Haraya daş, taxta gətirilir, orada işə başlanılır. Harada nəzarət zəifləyir, orada geriləmə başlayır. Harada ürək varsa, orada insan məhəbbəti də var. Harda qərar tutsan, orda varam mən.* (B.Vahabzadə)

*Mey olsan, yanında bir qədəh ollam,  
Gül olsan, çətrini öpər şəh ollam,  
Ot olsan, bir anda dönüb meh ollam,  
Dağ olsan, zirvənə yağan qaram mən. (B.Vahabzadə)*

Cümlələrdən bəzilərini sadələşdirək: *Qərar tutduğun yerdə varam mən. Mey olduğun yerdə yanında bir qədəh ollam. Gül olduğun yerdə çətrini öpən şəh ollam.*

Budaq cümlələrdə *ora* sözü yönelik, yerlik və çıxışlıq hallarında yer budaq cümləsinə xidmət edir. Məs.: *Haraya* göndərsələr, *orada* işlə. *Haraya* göndərsələr, *oraya* get. *Haradan* desən, *ordan* göndərərəm. Bu cümlələrdən birini sadələşdirək: *Göndərilən yerdə işlə.*

Bəzən budaq cümlədə *-sa<sup>2</sup>* şəkilçisi işlənir. Məs.: *Geoloq İmanov haraya daş qoysa, Tahir ora baş qoyar.*

Bəzən *-sa<sup>2</sup>* şəkilçisi ismi xəbərə də artırıla bilir. Məs.: *Axi bunu kim bilmir ki, harada xozeyin varsa, orada fəhlə soyulur. Harada nəzarət varsa, orada yaxşı əməllər ayaq açır. Harada nəzarət zəifdirsa, orada geriləmə başlayır.*

## 5. Səbəb budaq cümləsi

**Səbəb budaq cümləsi haqqında məlumat.** Səbəb budaq cümləsi baş cümlədəki hərəkətin və hökmün səbəbini bildirir. *Niya?, nəyə görə?, nə üçün?, nə səbəbə?, nədən ötrü?* Suallarından birinə cavab verir. Məs.: *Mən xoşbəxtəm ki, odla su kimi*

*sədaqətli dostlarım var. Bunların hamısını ona görə xatırlayram ki, sən olmayanda evimiz suyu soğulmuş dəyirmana benzəyir.*

Hər iki misalda budaq cümlə baş cümlədən sonra gələrək ona ki bağlayıcısı ilə bağlanır. Birinci misalda baş cümlədə qəlib söz yoxdur, ikinci misalda var (ona görə). Birinci cümləni sadələşdirək: *Odla su kimi sədaqətli dostlarım olduğu üçün mən xoşbəxtəm.*

Səbəb budaq cümləsi baş cümlədəki, adətən, hərəkətin səbəbini bildirir. Baş cümlədə ismi xəbərə aid olduqda hökmün səbəbini bildirir. Məs.: *Sədəf xoşbəxtdir ki, sənin kimi qardaşı var. Göyçək bəxtəvərdir ki, Alxan kimi oğlana ərə gedib.*

Səbəb budaq cümləsi səbəbi, onun aid olduğu iş nəticəni bildirir. İndiki halda misallarda nəticə səbəbdən əvvələ düşür. Biz baş və budaq cümlələrin yerini dəyişib *ona görə də, buna görə də* bağlayıcıları ilə əlaqələndirək, səbəblə nəticə düz sıralanar və bu halda səbəb budaq cümləsi nəticə budaq cümləsinə çevrilmiş olar. Məs.: *O sevinirdi ki, qızı ilə istədiyi qədər danışa bilirdi. Bu cümlədə baş və budaq cümlələrin yerini dəyişək: Qızı ilə istədiyi qədər danışa bilirdi, buna görə də o sevinirdi.*

**Səbəb budaq cümləsinin tipləri.** Baş və budaq cümlələrin yeri bağılayıcı vasitələrə görə səbəb budaq cümləsinin iki tipi var.

**Birinci tip.** Baş cümlə əvvəl, budaq cümlə sonra gəlir və budaq cümlə baş cümləyə müxtəlif vasitələrlə bağlanır.

1.Budaq cümlə sonra gələrək baş cümləyə *çünki* bağlayıcısı ilə bağlanır. Bu bağlayıcı ancaq səbəb budaq cümləsinə xidmət edir. Məs.: *Sən qapıdan qovacaqsan, onlar pəncərədən keçəcəkdir, çünki qızların sənin sözünü yox, oğlanların məhəbbətlərini göyərtməyə çalışırlar.* (Ə.Vəliyev) Atasından dəfələrlə eşitmişdi ki, ilanı gördün öldür, öldürdün basdırma, *çünki* ilan ulduz görməyincə ölməz. (Ə.Vəliyev) Ürəyi barədə bir söz deyə bilmərəm, *çünki* ora bələd deyiləm. Oğlun pisinə ata malı lazım deyil, *çünki* atası başını yerə qoyan tək hamısını aparıb bir az müddətdə xərc eləyib dağıdacaq. *Tənqid faydasızdır, çünki* insani müdafiə

olunan özünə haqq qazandıran yollar axtarmağa sövq edir. Tənqid təhlükəlidir, **çünkü** o, insan üçün qiymətli olan şəxsi ləyaqət hissini yaralayır, insanın öz əhəmiyyəti haqqında təsəvvürlərinə zərba endirir və onda inciklik və narazılıq hissini qıcıqlandırır. Bunların əksəriyyəti dünənki kolxozlardır, can-başla, böyük həvəslə və ürəklə çalışırlar, **çünkü** aran yerləri üçün suyun həyat olduğunu onlar yaxşıca bilirlər. (M.İbrahimov) Mən bu kiçik şeirimi yazıram göz yaşımıla, **çünkü** vidalaşıram bir ürək sirdəsimla. (S.Vurğun) Bu sakitlikdə Səadət xanımın təhqirləri mənə o qədər də acı gəlməzdi, **çünkü** özümdən başqa eşidən yoxdu. (M.Cəlal)

2. Budaq cümlə baş cümlədən sonra gələrək ona **ona görə ki**, *ondan ötrü ki*, onun üçün ki bağlayıcıları ilə bağlanır. Məs.: Sevinci hədsiz idi **ona görə ki**, kəndə qayidan kimi gördüklerinin hamisini yoldaşlarına danışacaqdi. Ariqları oğurlamayıb **ona görə ki**, hərifə yağılı ət lazımlı olub. Sevindim, **ona görə ki**, bilikli, məlumatlı adamlar ilə həmsöhbət olmaq adamın məlumatını artırır. (M.Cəlal) Gedib qoşulub bir evsiz, damsız mənim ölmüş əmim oğlunun oğluna – Ziyada **ondan ötrü ki**, o, cavandır. (Ə.Gorani) Bu çıxəklər gözəl idi onun üçün ki, onları sənin kimi çiçək bəsləmişdir. (C.Cabbarlı)

3. Budaq cümlə baş cümlədən sonra gələrək ona **ki** bağlayıcısı ilə bağlanır. Baş cümlənin daxilində **ona görə**, *ondan ötrü* qəlib sözləri olur. Məs.: *Torpaqda ona görə* bitki bitmir **ki**, torpağın altı qızıl küpləri ilə doludur. İndi isə kəndimizi **ona görə** sevirik ki, vətənimizin bir guşəsidir. (M.İbrahimov) Uşaq doğulanda **ona görə** ağlayır **ki**, bilir bütün müsibətləri qabaqdadır. (S.Qədirzadə) Əvvəlcə sobanı **ona görə** az hərarətlə yandırardı **ki**, qablar yaxşı qurusun. (S.Vəliyev) Bu hadisələr Nura **ona görə** rahatlıq vermiridi **ki**, o, atasının həbs olunduğunu, anasının ağır dərdə dözməyib ölüyüünü, qardaşının didərgin düşdüyüünü yadına salanda kövrəlir, dərin iztirab çəkirdi. (S.Vəliyev) Nur İordan çayının töküldüyü və haqqında çoxlu əfsanələr yaranan ölü dənizi **ona görə** unuda

bilmirdi **ki**, orada olarkən maraqlı hadisələrin şahidi olmuş və bundan çox heyrətlənmişdi. (S.Vəliyev) Biz zəhməti **ona görə** çəkirik **ki**, əsl insan kimi yaşayaq. (İ.Əfəndiyev)

**Qeyd:** *Ondan ötrü, ona görə, o səbəbə qəlib* sözlərinin baş cümlədə yeri sərbəstdir. Onlar baş cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilir. Məs.: **Ondan ötrü** Azərbaycan filmlərinə baxıram **ki**, görək onlarda milli dəyərlərimiz necə qorunur. **Ona görə** müqəssirəm **ki**, öz hərəkətlərimi ölçüb-biçə bilməmişəm. (S.Rəhimov) **Ona görə** ağır idi **ki**, onun sevimli, şultaq qızı Əfsanənin adı da bu qanlı faciə ilə bağlandı. (S.Rəhimov) Əfsanə Ceyhun Arazzadəni **ona görə** seçmişdi, bəyənmişdi **ki**, o, axtardığını tapmışdı. (S.Rəhimov)

4. Baş cümlə daxilində **o səbəbə**, *bu səbəbə*, **o səbəbdən** qəlib sözləri işlənir. Budaq cümlə baş cümləyə **ki** bağlayıcısı ilə bağlanır. Məs.: **O səbəbə** gətirmədim **ki**, hələ hazır deyildi. Mən bu sözləri **o səbəbə** sənə demirəm **ki**, mənə təşəkkür edəsən. **Qız o səbəbdən** xoşuma gəldi **ki**, hər şeyi anlamağa çalışırdı.

5. Baş cümlə əvvəl, budaq cümlə sonra gəlir və budaq cümlə baş cümləyə **ona görə ki**, *ondan ötrü ki*, onun üçün ki bağlayıcıları ilə bağlanır. Burada bağlayıcı baş cümlə ilə birlikdə tələffüz olunur. Məs.: Məsmə sevinirdi **ona görə ki**, indi bir çox başqaları kimi o da danışa biləcəkdi. Ailəsinin fikri ilə razılaşa bilmirdi **ona görə ki**, rayona işləməyə getmək istəyirdi.

Bəzən **ona görə ki**, *ondan ötrü ki*, onun üçün ki bağlayıcıları baş cümlə ilə birlikdə tələffüz olunmur. Baş cümlə ilə həmin bağlayıcı sözlər arasında fasılə olar. Məs.: Heç kim dinmirdi, **ondan ötrü ki**, hamının bu işdən xəbəri var idi. (M.İbrahimov) Jalə

Rüfətlə bu görüşdə danişa bilmədi, ondan ötrü ki, o, söz-söhbətdən qorxurdu. (İ.Məlikzadə)

6. Budaq cümlə baş cümlədən sonra gələrək ona *ki* bağlayıcısı ilə bağlanır. Baş cümlədən sonra *niyə?*, *nə üçün?*, *nə səbəbə?* sualları meydana çıxır və bu suallara budaq cümlə cavab verir. Məs.: *Mərhəba Sənubərə ki, özü ərizə yazıb Fərruxun yanına gedir.* (Ə.Vəliyev) *Var olsun Çinarlı kəndini ki, Züleyxa kimi qəhrəman, Bilal kimi igid yetirib.* (Ə.Vəliyev) *Gərək məni bağışlaysınız ki, toyunuza əlibos gəlmışəm. Qanacaqsız sənsən ki, özündən böyüyə cavab qaytarırsan. Bülbül ağlasın ki, solur çəmənlik. Birçə mətbəxin pəncərəsini hərdən azacıq açırdılar ki, bişmiş iyi eşiyyə çıxsın, xəstənin ürəyi bulanmasın.* (Y.Səmədoğlu) *Oğlan sevinir ki, daha onun üzünü danlamırdılar.* (M.Cəlal)

*İkinci tip.* Səbəb budaq cümləsinin ikinci tipində budaq cümlə baş cümlədən əvvəl gəlir və baş cümləyə *ki* ədati ilə bağlanır. *Ki* ədatı əksərən budaq cümlənin daxilində məntiqi vurğulu şəxs əvəzliyindən sonra işlənir. Məs.: *Sən ki yoldaş Mayilov, biznən olacaqsan, bizə zaval yoxdur.* (Əbülhəsən) *Sən ki öz ayağınla gəlib mənim yanına çıxıbsan, bütün sürüünü yolunda qurban versəm də, sənə kömək edəcəyəm. Mən ki dəliləri özümdən belə incitdim, daha bir də onlar mənim üzümə baxmazlar.* Rüstəm dayı, *sən ki məni belə ucaltdın, sağ ol.* Sonuncu cümləni sadələşdirək: *Rüstəm dayı, məni belə ucaltdığın üçün sağ ol.*

Səbəb budaq cümləsinin ikinci tipində səbəblə nəticə düzgün sıralanır. Belə *ki*, əvvəl səbəb, sonra isə nəticə gəlir. Məs.: *Sən ki yoldaş Mayilov, biznən olacaqsan, bizə zaval yoxdur* – cümləsində *sən ki yoldaş Mayilov, biznən olacaqsan* budaq cümləsi səbəbi, *bizə zaval yoxdur* isə nəticəni bildirir.

*İkinci tip* səbəb budaq cümləsində səbəbin əvvəl, nəticənin sonra gəlməsində budaq cümlədə *necə*, *elə* sözləri, *-sa<sup>2</sup>* şəkilçisi və *ki* bağlayıcısı işlənir. Məs.: *Gör oranın suyu necə dadlıdırsa, ördəklər başlarını sudan çıxarmaq istəmirlər.* (C.Əlibəyov) *Rita*

azərbaycanca *elə* şirin danişirdi ki, bəzən onu azərbaycanlıdan ayırmaya olmurdu.

Bəzən ikinci tipdə budaq cümlədə *nə* bağlayıcı sözü və budaq cümlənin sonunda *-sa<sup>2</sup>* şəkilçisi işlənə bilir. Məs.: *Bilmirəm nə günahı vardırsa, səni görən kimi qaçıb girdi donuzluğa.*

## 6. Məqsəd budaq cümləsi

**Məqsəd budaq cümləsi haqqında məlumat.** Məqsəd budaq cümləsi baş cümlədəki işin, hərəkətin məqsədini bildirir və *niyə?*, *nə üçün?*, *nədən ötrü?*, *nə məqsədlə?* suallarından birinə cavab verir. Məs.: *İndi bütün gücümüz bağçılığa vermİŞƏM ki, gələcək nəsil üçün beş-on ağaç göyərdəm.* Biz zəhməti ona görə çəkirik *ki, əsl insan kimi yaşayaq.*

Hər iki misalda budaq cümlə baş cümlədən sonra gələrək ona *ki* bağlayıcısı ilə bağlanır. Birinci misalda baş cümlədə qəlib söz yoxdur. İkinci misalda baş cümlədə qəlib söz (*ona görə* sözü) vardır. İkinci cümləni sadələşdirək: *Biz zəhməti əsl insan kimi yaşamaq üçün çəkirik.*

Məqsəd budaq cümləsi ən çox baş cümlənin feili xəbərinə aid olur. Lakin bəzən *var*, *yox*, *lazım*, *gərək* və s. kimi ismi xəbərli baş cümləyə də aid ola bilir. Məs.: *Təcili yardım lazımdır ki, onu xilas edəsən.*

Məqsəd budaq cümləsinin xəbəri adətən əmr və ya arzu şəkillərinin birində olur. Lakin arzu mənasını ifadə edir. Məs.: *Anam o gecə mənə körəməz verdi ki, yaxşı yatam.* Yoldaşlar, bunlar *bilə-bilə şuluqluq salırlar ki, məclisi dağıtsınlar.* (C.Cabarlı) *Mehralı səhər rayona gedəndə Şakir kişi ona qoşuldu ki, həm dostuna yoldaşlıq etsin, həm də Məzahir kimi Bakıda görüb-görmədiyini soruşsun.* (Ə.Abbasquliyev) *Böyükəga, gəl bu barədə şəhər komitəsində məsələ qaldıraq ki, səlahiyyətimizi artırsınlar.* (M.Süleymanov)

**Məqsəd budaq cümləsinin tipləri.** Baş və budaq cümlələrin yerinə və bağlayıcı vasitələrə görə məqsəd budaq cümləsinin iki tipi var.

**Birinci tip.** Baş cümlə əvvəl gəlir və baş cümlənin daxilində *ona görə, ondan ötrü, o məqsədlə*, hətta bəzən *o səbəbə qelib sözleri* işlənir. Budaq cümlə baş cümləyə *ki* bağlayıcısı ilə bağlanır. Məs.: *Ona görə razı deyiləm ki, mən öz vəzifəmdə qalmaq istəyirəm, irəli çəkilməyimi də heç kəsdən xahiş etməmişəm.* (M.Cəlal) Sərdar bunları Səltənət xalaya *ona görə dedi ki*, Əkrəm Bakıdan ayrılmış qanlı-qadəli vuruş meydanlarına yola düşmüştü. (S.Qədrizadə) Mən yaxın qohumuma *ona görə* məktub yazmışdım *ki*, sən xəstəxanadasan və sənə pul göndərsin. (S.Vəliyev) Bunları sizə *ona görə* xatırladıram *ki*, mənim Südabəmdən muğayat olasınız. Bunları *ona görə* deyirəm *ki*, məsələdən xəbərdar olasınız. *Biz o səbəbə birləşmişik ki, düşmənlə mübarizə edək.* Onlar yalnız *o məqsədlə* vuruşurdular *ki*, vətənlərini azad və müstəqil görmək istəyirdilər. (S.Vəliyev) *O məqsədlə* yatağına tez girdi *ki*, Sayadı yuxuda görsün və bu nağıl yuxunun ömrünü uzatsın. (İ.Məlikzadə) *Ona görə* sadalayıram *ki*, sən özün bunları yaddan çıxarmışan. (İ.Əfəndiyev) Ancaq indi *ona görə* dedim *ki*, bu məktubu da mənə verən odur. (M.İ.İbrahimov) Ağabaci *ona görə* bu sözləri bərkdən deyirdi *ki*, heç olmasa Əminə xanum eşitsin. (Elçin)

Bəzən baş cümlədə qelib söz olmur. Budaq cümlə baş cümləyə yalnız *ki* bağlayıcısı ilə bağlanır. Məs.: *Neron bir şəhəri birdən yıldı ki, sönük vicdanına bir ilham gülsün. Gecə səhərə qədər Allaha dua edirəm ki, balalarımın işi hər yerdə, həmişə avand olsun. Gəndərdim atasıgilə ki, əli dolu qayitsın. Biz içəridə ocaq qaladiq ki, tavani və döşəməni qurudaq.* (İ.Sixli) *Bir tərəfdən də xotkar bütün paşalara, qoşun böyükərlərinə fərman göndərmişdi ki, kim Koroğlunu ya özünü, ya başını gətirsə, onu dünya malından qəni edəcək.* ("Koroğlu") *Kənddən çıxdım ki, dinc olam.* (M.Cəlal) *Hacı həyətdə olan kiçik daxmani Aslana verdi ki, orada öz bacısını və qardaşını sakın etsin.* (C.Cabbarlı)

Bələ cümlələrin bir çoxuna *ona görə, ondan ötrü, o məqsədlə* qəlib sözlərini artırmaq olar: (*Ona görə*) *kənddən çıxdım ki, dinc olam.* (*O məqsədlə*) *Hacı həyətdə olan kiçik daxmani Aslana verdi ki, orada öz bacısını və qardaşını sakit etsin. Bala,* (*ona görə*) *sənə etibar edib silah vermişik ki, bizi qoruyasan.* (S.Rəhimov) *Hər-dən (ona görə, ondan ötrü, o məqsədlə) Bakıya da göndərirəm ki, uşaqlarla qəkməsin.* (İ.Məlikzadə)

**İkinci tip.** Bu tipdə budaq cümlə baş cümlədən əvvəl gəlir və *ona niyə?, nə üçün?, nədən ötrü?, nə məqsədlə?* sual əvəzlikləri ilə bağlanır. Məs.: *Nə üçün* çağırılmışınız, onun üçün də gəlmışəm. *Nə məqsədlə* demişiniz, o məqsədlə də getmişdim.

**Qeyd:** Məqsəd budaq cümləsinin birinci tipində (baş cümlə əvvəl, budaq cümlə sonra gəldikdə) baş cümlədən sonra gələn budaq cümlələr həmcins olur. Məsələn<sup>1</sup>: *Nazlı gecə-gündüz səy edirdi ki, işində qüsür tapılmasın, hörmətinə saxladığı kollektivin yanında başısağlığı olmasın.* (M.Cəlal) Mən ondan ötrü çalışıram *ki, sən yaziq olmayısan, sənin adın bizim cərgəmizdən silinməsin, çəkdiyin zəhmətlər hədərə getməsin.* (M.S.Ordubadi)

İkinci tipdə budaq cümlədə bağlayıcı sözlə yanaşı, *-sa<sup>2</sup>* şəkilçisi də ola bilir. Məs.: *Süfrənin başında nə məqsədlə oturmuşsa, o məqsədlə də bir-birimizə güzəşt etməliyik.*

Məqsəd budaq cümləsinin ikinci tipində budaq cümlədə işlənən bağlayıcı sözün qarşılığı kimi baş cümlədə *o məqsədlə*, onun üçün, ondan ötrü və s. qarşılıq bildirən sözlər işlənir.

<sup>1</sup> Elmira Həsənova. Mürəkkəb ümlələrin polipredikativliyi. Azərbaycan Dövlət Universiteti. Bakı, 1986, s.58

**Səbəb və məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələrin fərqi.** Səbəb və məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələr üç cəhətdən – həm bağlayıcı vasitələrinə, həm mənasına, həm də sualına görə bir-birinə çox yaxındır. Lakin mühüm fərqləri də var:

1. Səbəb budaq cümləsi səbəbi, baş cümlə isə nəticəni bildirir. Buna görə də budaq cümlənin ifadə etdiyi iş baş cümlədəki işdən əvvələ aid olur. Məs.: *Fəxr elzirəm ki, məktəbimizi sizin kimi qəhrəmanlar qurtarıb.* (Ə. Vəliyev) *Ürəyində Allaha yalvarırdı ki, Pənah indi ona söz atmasın, sataşmasın.* (İ. Məlikzadə) *Xoşbəxtik ki, belə-bələ nemətlərimiz var.* (İ. Məlikzadə) Bu cümlədə ikinci tərkibdəki iş birinci tərkibdəki işdən əvvələ aiddir.

Məqsəd budaq cümləsi səbəb budaq cümləsindən fəqli olaraq, məqsəd bildirir. Məqsəd gələcəyə aid olur. Ona görə də budaq cümlədəki iş baş cümlədəki işdən sonraya aiddir. Məs.: *Əhmədin qəzəblənərək əl qaldırdığı zavallımı o didib parçalayırdı ki, güclüyə xoş gəlsin. Kənddən çıxdım ki, dinc olam.* (M. Cəlal) *Mən təzədən həyətə girəndə küçə qapısını bərkədən çırpdim ki, bibim eşitsin.* (Ə. Əylisli) *Xalqımızın mərd övladları inqilabi mübarizəyə qoşuldular ki, gələcək nəsillər azad və xoşbəxt yaşasınlar.* (M. Cəlal)

2. Səbəb və məqsəd budaq cümlələrin sualları eyni olsa da, səbəb budaq cümləsi daha çox *niyə?*, *nə üçün?*, *nə səbəbə?*, məqsəd budaq cümləsi isə *niyə?*, *nə üçün?*, *nə məqsədlə?* suallarını tələb edir.

3. Sadələşdir dikdə təbii olaraq səbəb budaq cümləsi səbəb zərfliyinə, məqsəd budaq cümləsi məqsəd zərfliyinə çevrilir. Səbəb budaq cümləsi feili sıfət tərkibi və qosma ilə, məqsəd budaq cümləsi məsdər tərkibi və qosma ilə sadələşir. Səbəb budaq cümləsinin sadələşməsinə diqqət yetirək: *Teymur nəşriyyata işə girməzdən əvvəl işin xarakteri ilə tanış olmaq istədi, bunun üçün də ertəsi gün məzuniyyətə çıxdı.* (H. Seyidbəyli) – *Teymur nəşriyy-*

*yata işə girməzdən əvvəl işin xarakteri ilə tanış olmaq istədiyi üçün (istədiyindən, istədiyinə görə) ertəsi gün məzuniyyətə çıxdı. Bəyin qamçısı ikinci dəfə göyə qalxanda, özümü saxlaya bilməyib onun əlindən tutdum, bu səbabdan də bəyin məndən zəhləsi gedirdi.* (İ. Hüseynov) – *Bəyin qamçısı ikinci dəfə göyə qalxanda, özümü saxlaya bilməyib onun əlindən tutduğum üçün (tutduğumdan, tutduğuma görə), bəyin məndən zəhləsi gedirdi. İnsanın məhəbbəti də, sevinci də, nifratı də türəklə bağlıdır, bunun üçün də elə etmək lazımdır ki, başqasının ürəyini sindirməyasan.* – *İnsanın məhəbbəti də, sevinci də, nifratı də türəklə bağlı olduğu üçün (olduğundan, olduğuna görə) elə etmək lazımdır ki, başqasının ürəyini sindirməyasan.*

Məqsəd budaq cümləsinin sadələşməsinə diqqət yetirək: *Onlar gəlmişdilər ki, buruğa baş çəksinlər.* – *Onlar buruğa baş çəkməyə (baş çəkmək məqsədi ilə) gəlmişdilər.* (M. Süleymanov) *Əhməd çalışırdı ki, Tovuzu mümkün qədər evdən tez çıxartsın.* (M. Süleymanov) – *Əhməd Tovuzu mümkün qədər evdən tez çıxartımağa çalışırdı.* O, bayırda çıxdı ki, xeyir xəbəri ustaya çatdırırsın. – O, xeyir xəbəri ustaya çatdırmaq üçün bayırda çıxdı. (M. Süleymanov) *Mən hər cür cəhd edirdim ki, məktəbə gedim, oxuyum.* – *Mən məktəbə getmək, oxumaq üçün hər cür cəhd edirdim.* (S. Vəliyev) *Piri yan-yörəyə baxır, başını qarışdırırı ki, hirsini boğsun, özündən çıxmasın.* – *Piri hirsini boğmaq, özündən çıxmamaq üçün yan-yörəyə baxır, başını qarışdırırı.* (M. Süleymanov)

Məqsəd budaq cümləsinin xəbəri əksərən əmr və arzu şəklində olduğu halda, səbəb budaq cümləsinin xəbəri əksərən xəbər şəklinin indiki və keçmiş zamanında olur. Məqsəd budaq cümləsində budaq cümlənin xəbərinin əmr şəklində olması: *Təftiş məni yolladı ki, Səmədi tap, de, qoy sabaha hazır olsun.* (İ. Hüseynov) *Əhməd qəsdən ona kömək etmirdi ki, özü balıq tutmağı öyrənsin.* (M. Süleymanov)

Səbəb budaq cümləsində budaq cümlənin xəbərinin xəbər şəklinin indiki və keçmiş zamanda olması: *O, Asifin əlindən yapışmışdı ki, sanki onu bir daha itirəcəyindən qorxurmuş.* (S.Qədirzadə) *Qələmi yerə qoydu, çünkü özündə narahatlıq hiss etdi.* (İ.Əfəndiyev) *Səməd onun-bunun üzünə baxırdı, çünkü bu müəmmalı süküntən səbəbini anlamağa çalışırdı.* (İ.Hüseynov)

## 7. Şərt budaq cümləsi

**Şərt budaq cümləsi haqqında məlumat.** Şərt budaq cümləsi baş cümlənin ümumi məzmununa aid olur, baş cümlədəki iş, hal-hərəkətin, hökmün asılı olduğu şərti bildirir. Yəni şərt budaq cümləsi baş cümlədəki hərəkət və əlamətin şərtini bildirir.

Şərt budaq cümləsini bağlayan vasitələri nəzərə alsaq, onun üç cür qrupda olduğunu müəyyənləşdirmək olar: 1) Bir qrupu şərt əlamətləri (*isə, -sa, -sə*) əsasında qurulur; 2) digər qrupu bağlayıcıların (*indi ki, madam ki, bir halda ki, baxma ki, əgər, hərgah* və az da olsa *ki*) köməyi ilə əmələ gəlir; 3) üçüncü qrupu isə baş cümlədə işlənən *o şərtlə qəlib* sözü ilə yaranır.

**Şərt budaq cümləsinin tipləri.** Şərt əlamətləri və bağlayıcıların köməyi ilə əmələ gələn şərt budaq cümlələrində budaq cümlə əvvəl, baş cümlə isə sonra işlənir. *O şərtlə qəlib* sözü ilə yarananlarda isə baş cümlə əvvəl, budaq cümlə sonra gəlir. Bununla da şərt budaq cümləsinin iki tipi olur.

**Birinci tip.** Baş cümlə əvvəl, budaq cümlə sonra işlənir. Baş cümlənin daxilində *bu şərtlə, o şərtlə, bir şərtlə, həmin şərtlə* və s. *qəlib* sözləri olur, sonra *ki* bağlayıcı, daha sonra isə budaq cümlə gəlir. Budaq cümlə baş cümləyə *ki* bağlayıcısı ilə, bəzən də intonasiya ilə bağlanır. Məs.: *Bacımı sənə bu şərtlə verirəm ki, qardaşım Rəhim xana bir nişan verəsən, özü də xani məcbur eləyəsən ki, ətəyindən daşı töksün. Belələrini o şərtlə bağışlamağa dəyər ki, Səftəri aradan götürməyə kömək etsinlər. Maşınları bir şərtlə*

*göndəririk ki, saat doqquz tamamda burada olsunlar* (C.Əlibəyov).

Şərt budaq cümləsinin birinci tipi birözəkli cümlə tipidir. Həm də şərt budaq cümləsinin birinci tipi dilimizdə nisbətən az işlənir. Bu birinci tip daha çox canlı danışq dilində işlənir.

**İkinci tip.** Bu tipdə budaq cümlə əvvəl, baş cümlə sonra işlənir. İkinci tipin şərt əlamətləri (*isə, -sa, -sə*) ilə yarananların aşağıdakı növləri vardır:

1) Budaq cümlə əvvəl gəlir, baş cümlə sonra işlənir. Budaq cümlənin xəbərində şərt əlaməti (*isə, -sa, -sə*) olur, əvvəlində *isə əgər* bağlayıcısı iştirak edir. *İsə (-sə, -sə)* əlaməti budaq cümlənin həm feili xəbərinə, həm də ismi xəbərinə birləşir və şərt mənasını yaradır. Məs.: *Əgər Qaraş özünü itirməyib diqqətlə baxsaydı, atasının yuxudan çox yorğun və əzgin qalxdığını görərdi* (M.İbrahimov); *Əgər bir baxmaqla öyrənsəydi, it qəssab olardı.* (atalar sözü) *Əgər məni əvvəlki paltarda görsəydlər, heç oraları süpürməyə də qoymazdilar.* *Əgər ona xoşun yoxdursa, niyə evinizdən qovmursan?* (Ə.Abasov); *Əgər gözlədiyimiz adamdursa, səs-küy də az olar.* (Ə.Babayeva) *Əgər siz adamların sizinlə çox maraqlandığını zənn edirsınızsa, onda bu suala cavab verin: Əgər siz sabah ölürsinizsə, dəfninizə neçə adam gələcək?* *Əgər döyüşçülər səni dinləmək istəsələr, onlar üçün skripka çalarsan.* (S.Vurğun) *Əgər Çingiz qaşa ilə Qönçənin sevdası baş tutmasa, biz o mehriban insanı əbədi itirəcəyik.* (B.Bayramov)

Bu cür budaq cümlələrdə *əgər* bağlayıcısı ilə yanaşı, bəzən *ışdır, şayəd* sözləri də işlədir. Bəzən də *əgər* bağlayıcısı *ışdır, şayəd* sözləri ilə işlənir. Məs: *Əgər ışdır, bu yolla düzəlməsə, bığlı Əhmədin canı sağ olsun, qızı gətirib düz qapınıza qoymaq onun boynuna!* (Ə.Abasov); *Şayəd dara düşsəm, bütün qəsəbə yuxusuna, dincliyinə haram qatar* (B.Bayramov). Belə cümlələrə danışq dilində daha çox rast gəlinir.

2) Budaq cümlə əvvəl, baş cümlə sonra gəlir. Baş cümlədə *onda* (bəzən *o vaxt, o zaman*) sözü də iştirak edir. Məs.: **Əgər elə oradan geriyə dönmək istəsələr, onda** ayrı əlac yoxdur. (“Koroglu” dastanı) **Əgər iftira olmasa, o vaxt mən özümü ən ağır bir cəzaya layiq görərəm.** (Ə.Vəliyev)

3) Budaq cümlə əvvəl, baş cümlə sonra gəlir. Budaq cümlənin xəbəri *isə* (-sa, -sə) əlamətinə malik olur və bu vasitə ilə baş cümləyə bağlanır. Məs.: *Yolumuz uzun olsaydı, sizi həvəslə dinlərdim.* (M.S.Ordubadi) *Ürəyim səni tutmasayıdı, dalınca bu qədər sürünməzdim.* (Ə.Abasov) *İstəyirsən bol çörək, al əlinə bel, kürək ...* (hikmətli söz) *O, dünya dağılsa da, vicdanına heç bir zaman ləkə vurmayıacaqdı.* (M.Hüseyn) **Əgər xoruldayacaqsansa, səni keçirdək** ayrı kupeyə. (İ.Məlikzadə) *Sahibov ona qas-göz eləsə, Canəli qollarını çırmalayayaq, bir vaxtlar Pazaq Vəlini qorxuzan kimi Pənahı da qorxuzacaq.* (İ.Məlikzadə) *Dan yeri işqlansı da, ay hələ batmamışdı.* (İ.Sixli) *Aslanın bir fəxri vardısa, o da Fərhaddı.* (C.Cabbarlı) **Şərtimiz pozulsa, günahı özünüzdə görün.** (H.Abbaszadə)

Belə cümlələrin baş cümləsində *onda* sözünün işlənməsi mümkündür. Məs.: *Bunu ürəkdən deyirsənsə, onda səndən bir şey ola-*

4) Budaq cümlə əvvəl, baş cümlə sonra gəlir. Budaq cümlədə **hərgah** bağlayıcısı iştirak edir və budaq cümlənin xəbərində *isə* (-sa, -sə) əlaməti olur. Məs.: **Hərgah sən məni özünlə aparsan, ... mən də başqalarına baxıb öyrənərəm.** (C.Cabbarlı) *Sizin canınız üçün, hərgah mənim yerimə özgə olsayıdı, indi çoxdan qaçıb getmişdi.* (N.Nərimanov) **Hərgah** bərkə düşsən, xəbər ver. (Ə.Vəliyev)

5) Budaq cümlə əvvəl, baş cümlə sonra işlənir. Budaq cümlə *-mı* (-mi, -mu, -mü) ədati ilə baş cümləyə bağlanır. Məs.: *Yox, o bir söz dedimi, hər zaman unutmaz.* (M.Ibrahimov) *İlanlar hə-*

*mışə cüt gəzirlər, bir tayı öldürdüümü, ikinci tay mütləq onun intiqamını alar...* (“Azərbaycan nağılları”)

6) Budaq cümlə əvvəl, baş cümlə sonra işlənir. Budaq cümlə baş cümləyə *indi ki* bağlayıcısı ilə bağlanır. Məs.: **İndi ki məsləhət bilirsən, fermanı götürərəm.** (M.Ibrahimov) **İndi ki Qurban kişi-nin adı mənim üstümdədir, pambıq planını nəinki azaltmaq, hələ artırmaq istəyirəm.** (İ.Hüseynov) **İndi ki toplaşmışsınız, kefiniz istədiyi qədər yeyin də, için də.** (B.Bayramov) **İndi ki belədir, adı-nızı bu kağıza aydın yazın.** (C.Əlibəyov) **İndi ki oğluna yazığın gəlir, dur özün gətir.** (M.Ibrahimov)

7) Budaq cümlə əvvəl, baş cümlə sonra işlənir. Budaq cümlə baş cümləyə *madam ki* bağlayıcısı ilə bağlanır. Məs.: **Madam ki, o, sizi sevmirmiş, onun üçün ağlamaq lazımlı deyil.** (M.S.Ordubadi) **Madam ki,** sözü Nadirin özü açdı, daha Zərəfşan nə üçün sussun?

 (İ.Hüseynov) **Madam ki,** şəhərdə sakitlikdir, bu fürsətdən istifadə etmək lazımdır. (S.Vurğun) Bu cümlələrdə *madam ki* bağlayıcısının əvəzinə budaq cümlənin xəbərinə *isə* (-sa, -sə) əlamətini artırmaq olar və mənaya xələl gəlməz. Məs.: *Madam ki, Lətifə özü də məsləhət bilir, deməli, hər şeyi qabaqcadan götür-qoy edir.* Bu cümləni sadələşdirək: *Lətifə özü də məsləhət bilirsə, deməli, hər şeyi qabaqcadan götür-qoy edib.*

8) Budaq cümlə əvvəl, baş cümlə sonra işlənir. Budaq cümlə baş cümləyə *bir halda ki* bağlayıcısı ilə bağlanır. Məs.: **Bir halda ki,** iş görülməmişdir, demək, hesabat verməyə də dəyməz. **Bir halda ki,** həyatını mənə qızırsan, səni ötürməyimi xahiş edirsən, niyə işlədiyin zavodun adını demirsən.

9) Budaq cümlə əvvəl, baş cümlə sonra işlənir. Budaq cümlə baş cümləyə *baxma ki* bağlayıcısı ilə bağlanır. Məs.: **Baxma ki aramızda söhbət açılıb, qoyun bir sual da verim.** (İ.Əfəndiyev)

10) Budaq cümlə əvvəl, baş cümlə sonra işlənir. Budaq cümlə baş cümləyə *əgər* bağlayıcısı ilə bağlanır. Baş cümlədə *isə onda zərfi* işlənir. Budaq cümlənin xəbərində *isə isə* (-sa, -sə) əlaməti

olmur. Məs.: *Əgər yolum Bakıya düşər, onda gedərəm birbaş sə-nin o nazirinin yanına.* (M.İbrahimov) *Əgər o, iki gündən artıq bu teatrda qaldı, onda heç məndən nakişi adam yoxdur.* (C.Cabbarlı)

Belə cümlələrdə bəzən baş cümlədə *onda* zərfi işlənməyə də bilir. Ancaq baş cümlədə işlənməyən bu zərfi bərpa etmək olur. Məs.: *Əgər evində, cibində bir şey var, (onda) aləm sənə dostdur.* (Ə.Haqverdiyev) *Əgər o, qızını mənim oğluma vermək istəmir, (onda) mən də heç almırıam.* (C.Məmmədquluzadə)

11) Budaq cümlə əvvəl, baş cümlə sonra işlənir. Budaq cümlənin daxilində *ki* ədati iştirak edir. Budaq cümlə baş cümləyə *ki* ədati ilə bağlanır. Məs.: *Bura ki gəldin, hər şeyi bacarmalısan?* (Mirzə İbrahimov) *Camaat ki əl-ələ verdi, ordan bərəkət üzüldü.* (C.Əlibəyov)

**Qeyd:** *Şərt budaq cümləsinin ikinci tipində (budaq cümlə əvvəl, baş cümlə sonra gəldikdə) baş cümlənin əvvəlində gələn budaq cümlələr həmcins olur.* Məsələn<sup>1</sup>: *Divara gün düşsəydi, quyuda su olsaydı, əkdiklərimdən heç olmasa, biri kök tutub göyrərdi.* (B.Bayramov) *At olsa, minib qaçsaq, ağlınca kim ötərdi?* (B.Bayramov) *Əgər duysalar, əgər rəzalət üz versə, İffət, mən mütləq ölçəyəm.* (R.N.Güntəkin) *Əgər sən işləməsən, mən işləməsəm, insan bir qurtum suya həsrət qalar.* (B.Bayramov) *Əgər vaxtında gəlməsən, əgər işi keçən ilki kimi alt-üst eləsən, köhnə vəzifənizdə saxlaya bilməyəcəyəm.* (B.Bayramov)

<sup>1</sup> Elmira Həsənova. Mürəkkəb cümlələrin polipredikativliyi. Azərbaycan Dövlət Universiteti. Bakı, 1986, s.51-52

## 8. Qarşılaşdırma budaq cümləsi

**Qarşılaşdırma budaq cümləsi haqqında məlumat.** Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlənin məzmunu bir-biri ilə qarşılaştırılır. Bu zaman baş və budaq cümlələrin məzmunu bir-biri ilə təkcə qarşılaştırılmış, həm də müqayisə olunur, fərqləndirilir, komponentlərdən biri digərinə güzəştə gedir. Məs.: *Gün batmışdışa da, hər tərəf aydın görünürdü.* (M.Hüseyn) *Günəş hələ batmamışdışa da, qaranlıq öz qanadlarını gərmişdi.* (S.Qədirzadə) *İri, qara qulçıq sünbüllər Cahandar ağanın ayağına toxunsa da, kişi vəziyyətini dəyişmədi.* (İ.Sixli)

Qarşılaşdırma budaq cümləsində bir qayda olaraq, budaq cümlə baş cümlədən əvvəl gəlir.

**Qarşılaşdırma budaq cümləsinin məna növləri.** Tabeli mürəkkəb cümlənin bu növündə budaq cümlə ilə baş cümlə müxtəlif məna münasibətlərində olur. Bu cəhətdən onların aşağıdakı məna növlərini göstərmək olar:

1) güzəştli qarşılaşdırma, 2) ziddiyətli qarşılaşdırma, 3) fərqləndirici qarşılaşdırma, 4) müqayisəli qarşılaşdırma, 5) şərtlə qarşılaşdırma.

1) Güzəştli qarşılaşdırma dilimizdə daha çox işlənir. Bu cür tabeli mürəkkəb cümlələrdə komponentlərdən biri digərinə güzəştə getmək yolu ilə qarşılaştırılır. Daha doğrusu, baş cümlədəki fikir budaq cümlədəki fikrə güzəştə gedir. Məs.: *Hava bulud da olsa, çox soyuq deyildi.* (Y.V.Çəmənəzəmənli) *Zeynal anasını bu fikirdən daşındırmaq istəmişdə də, onunla açıq danışmağa utanmışdı.* (S.Qədirzadə) *Göygölün nəhəng göy güzgüsü qarla örtülsə də, üstündə hərəkət, gediş-gəliş var idi.* (S.Rəhimov) *Külək bildiyini etsə də, çıçəklər yenə açacaq, ağaclar bar verəcəkdir.* (S.Rəhimov) *Dan yeri işıqlansa da, ay hələ batmamışdı.* (İ.Sixli)

2) Ziddiyətli qarşılaşdırında budaq cümlə ilə baş cümlənin məzmunları bir-biri ilə ziddiyətli surətdə qarşılaştırılır. Məs.:

Dünya dağlsa da, mən o şərti qəbul etməyəcəyəm. (Y.V.Çəmən-zəminli) Nə qədər dava-dərman eləyibsə, bir şey çıxmayıb. ("Koroğlu") Göyün üzünə ulduzlar səpələnsə **da**, çayın vadisi qaranlıq idi. (İ.Sixli) Züleyxa ərinə nə qədər yalvardısa **da**, Aslana kömək etsin, Əsgər deyinib ona acıqlanırdı. (C.Cabbarlı) Baki yuxudan tamamilə oyanmışdısa **da**, onun ortasında yaşıł bir adaya bənzəyən Qubernator bağından aramsız ötən sərçələrin cıviltisi eşidilirdi. (M.Hüseyn)

3) Fərqləndirici qarşılaşırmada baş cümə ilə budaq cümə bir-birindən fərqlənən məzmunlara malik olur və qarşılaşırlır. Məs.: *Qiyasın yaşayışı dəyişməmişsə də, şüuru dəyişmişdi.* (Ə.Abasov) *Məncə, başqa sahələrdə çalışan adamlar hissə qapılsalar da, neftçilərin buna qətiyyən haqları yoxdur.* (H.Mehdi)

4) Müqayiseli qarşılaşırmada baş cümlənin məzmunu ilə budaq cümlənin məzmunu müqayisə yolu ilə qarşılaşırlır. Məs.: *Kamil bir palançı olsa da insan, yaxşıdır yarımcıq papaqcılıqdan.* (N.Gəncəvi) *Göydə uçan qanadlı quşu əyləmək olarsa, Şahbazi da güc ilə əyləmək olar.* (M.F.Axundov)

5) Şərtlə qarşılaşırmada baş və budaq cümlələrin məzmunları qarşılaşmaqla yanaşı, budaq cümə baş cümlədəki işin hansı şəraitdə icra olunduğunu da bildirir. Belə budaq cümlələrdə *əgər*, *hərgəh* bağlayıcıları və *isə* (-sa, -sə) ədati iştirak etsə **də**, şərt mənası zəif olur. Qarşılaşırmada mənası daha güclü olur və əsas məna kimi özünü göstərir. Məs.: *Hərgəh meydanda tək də qalsam, yenə düşməndən əl çəkməyəcəyəm.* (N.Vəzirov) *Əgər mən öldürmüşəmsə, sən də basdırımsın.* (S.Rəhimov) *Hərgəh Züleyxanın ürəyi çatlasa da, genə əlacsızlıqdan dözürdü.* (C.Cabbarlı) *Hərgəh* axır zamanlar rayonda onun haqqında xoşa gəlməyən söz-söhbət yayılsa **da**, bu, Əlyarovu zərrə qədər təşvişə salmırıldı. (M.Hüseyn)

**Qarşılaşırmada budaq cümləsinin tipi.** Qarşılaşırmada budaq cümləli tabeli mürəkkəb cümlələrin bir tipi vardır. Bir qayda

olaraq budaq cümə baş cümədən əvvəl gəlir. Bu da aşağıdakı qaydada qurulur.

I. Budaq cümə şərt şəkli əsasında qurulur. Feili xəbərdə *-sa* (-sə) şəkilçisi olur. Bundan əlavə, budaq cümlədə işlənə bilən *nə qədər*, *nə, niyə, nə üçün, hara, hani, necə, nə cür, nə vaxt, havaxt, haçan, neçə, nə qədər* nisbi əvəzliyi, **da** (*də*) və *belə* ədatı olur. Baş cümlədə *yenə, daha, indi, həmişə, hələ* zərfliyinin mühüm rolü olur. Bu cür qurulan qarşılaşırmada budaq cümlələrinin aşağıdakı növləri vardır.

a) Budaq cümlədə *nə qədər* (bəzən hər *nə qədər*) bağlayıcı sözü iştirak edir, budaq cümlənin xəbəri şərt şəklindən və **da** (*də*) ədatından ibarət olur, baş cümlədə isə mənasına uyğun olaraq *yenə, daha, indi, həmişə, hələ* və s. zərfliyindən biri işlədir. Məs.: *Bir nəfəri nə qədər sevsən və nə qədər sevilsən də, yenə hər kəsə xoş gəlmək istayırsən.* (M.İbrahimov) *Solmaz nə qədər dalğalı bir təşviş alsa da, yenə Şiraslanı unutmağı bacarmırdı.* (S.Rəhimov) *Kərimqulu nə qədər danışib hiddətlənsə də, Dadas öz qəyyumluğuna salib Kərimqulunun yan-yörəsində nə qədər quyruq bulamaq istəsə də, indi Solmaz bu cərgədən çıxıb geriyə qayida bilməyəcəkdir...* (S.Rəhimov)

b) Budaq cümlədə *nə?* sual əvəzliyi olur. Budaq cümə baş cümləyə *ki* bağlayıcısı ilə bağlanır. Məs.: *Daha onun nəyi məndən yaxşıdır ki, bir belə ağlayırsan?* (C.Cabbarlı) *Axi nə var ki, indi zavodu götürmüssən başına?* (C.Cabbarlı)

c) Budaq cümlədə *hara?* sual əvəzliyi olur. Budaq cümə baş cümləyə *ki* bağlayıcısı ilə bağlanır. Məs.: *Arxam, gücüm hardadır ki, Hacı Ataşının, Əmirin qabağında at oynadım...* (Ə.Abasov).

ç) Budaq cümlədə *niyə?, nə üçün?* sual əvəzlikləri olur. Budaq cümlə baş cümləyə *ki* bağlayıcısı ilə bağlanır. Məs.: *Axi sən məktubu kitabın arasına nə üçün qoyursan ki, Aslan bəy tapsın?* (C.Cabbarlı); *Onun qonağına niyə sataşırsan ki, o da səni hədələsin?* (Ə.Abasov).

d) Budaq cümlədə *hani?* sual əvəzliyi olur. Budaq cümlə baş cümləyə *ki* bağlayıcısı ilə bağlanır. Məs.: *Hani bizdə o bəxt ki, oğul toyu görək?* (Ə.Abasov)

e) Budaq cümlədə *necə?*, *nə cür?* sual əvəzlikləri olur. Budaq cümlə baş cümləyə *ki* bağlayıcısı ilə bağlanır. Məs.: *Bu necə olan işdi ki, bu gün xəmir axşamı burada bir necə adam tapılmasın?* (C.Məmmədquluzadə)

ə) Budaq cümlədə *nə vaxt?*, *havaxt?*, *haçan?* sual əvəzlikləri olur. Budaq cümlə baş cümləyə *ki* bağlayıcısı ilə bağlanır. Məs.: *A kişi, mən nə vaxt kiy elədim ki, danışırsan?* (Ə.Haqverdiyev)

f) Budaq cümlədə *neçə?*, *nə qədər?* sual əvəzlikləri olur. Budaq cümlə baş cümləyə *ki* bağlayıcısı ilə bağlanır. Məs.: *Bağışlayın, soruşmaq ayib olmasın, mənə neçə yaş verirsiniz ki, əmi deyirsiniz?* (S.Qədirzadə) İndi Nəbiyə deyən gərək, onun qardaşının *neçə* başı var *ki*, meydana girib mənimlə kəllə-kəlləyə gəlmək istəyir? (Ə.Abbasov)

II. Budaq cümlədə sual ədatları olur. Budaq cümlə baş cümləyə *ki* bağlayıcısı ilə bağlanır. Məs.: ... *Məgər biz ovsunçuyuq ki, ilan tutaq?* (Q.Makulu) Dedim, məgər mən ölmüşəm *ki*, yerdən çıxan dəmir-dümürün üstündə direktoru mu bu kökə salalar? ("Kommunist" qəzeti)

III. Budaq cümlədə həm sual əvəzliyi, həm də sual ədatı olur. Budaq cümlə baş cümləyə *ki* bağlayıcısı ilə bağlanır. Məs.: *Axır bizim təqsirimiz nədir ki, sənin bizə belə qəzəbin tutur?* (M.F.Axundov) *Bəs indi nə olub ki, Əlisa belə qudurub?* (S.Rəhimov)

IV. Baş cümlədə sual intonasiyası olur. Budaq cümlə baş cümləyə *ki* bağlayıcısı ilə bağlanır. Məs.: *Dama basmağa adam qurtarır ki, aparıb səni havayı yedirdələr?* (M.İbrahimov) *Mən ölmüşəm ki, siz təşvişə düşürsünüz?* (N.Vəzirov) *Hacı, padşahın xəzini nəsində pul, qızıl azdır ki, qonaq pul istəyir?* (Ə.Abasov)

V. Budaq cümlədə *düzdür, doğrudur* sözləri, baş cümlədə *amma, ancaq, lakin* bağlayıcılarından biri iştirak edir. Məs.: *Doğrudur, mən sizinlə dostam, ancaq vəzifəm belədir ki, hər şeyi açıb deyə bilmərəm.* (C.Cabbarlı) *Doğrudur, İlyas bəzən çox dikbaşlıq edirdi, ancaq Şəmistan bundan incimirdi.* (İ.Hüseynov)

**Qeyd:** *Bəzən qarşlaşırmış budaq cümləsinin ikinci tipinin olduğu da qeyd olunur. Ancaq bu ikinci tip çox az işlənən tipdir. İkinci tipdə baş cümlə əvvəl, budaq cümlə sonra gəlir. Budaq cümlə baş cümləyə *ki* bağlayıcısı ilə bağlanır. Bu tipə aid verilən nümunələr bunlardır: Sitarə, indi mən sənin üçün nə edə bilərəm *ki*, səni bacımdan qeyri bir kəs görə bilmərəm.* (C.Cabbarlı) – *Sitarə, səni bacımdan qeyri bir kəs görə bilmədiyim halda, indi mən sənin üçün nə edə bilərəm. Onların qılınc-tüsəngi o qədər məni qorxutmur *ki*, silisti, apar-gətiri canıma vəlvələ salır.* (M.F.Axundov) *Özümü öldürərəm *ki*, onu yaman işə qoymaram.* (M.F.Axundov) (bax: Ə.Abdullayev. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. "Maarif" nəşriyyatı, Bakı, 1974, s.344)

VI. Budaq cümlədə *hara, kim, nə* (müxtəlif hallarda) və *necə* sözləri iştirak edir. Budaq cümlənin xəbəri eyni feilin təkrarı ilə işlədir. Təkrar olunan feilin birincisi indiki zamanda, ikincisi isə əmr formasında olur. Məs.: *Hara gedir-getsin, məndən yaxşısını tapa bilməyəcək.* Onlar bizim barəmizdə nə düşünürlər-düşünsünlər, biz sülh tərəfdarıyıq. Kimdən soruşur-soruşsun, yenə eyni cavabı alacaqdır (yaxud, Kimdən soruştursan-soruş, yenə eyni cavabı alacaqsan).

*Qeyd: Qarşılaşdırma budaq cümlesiində bəzən budaq cümlələr həmcins olur. Məsələn<sup>1</sup>: Kələtə kəndindən gələn yol keçilməz olsa da, bu yolda sünü meşələr meşələr yaradılsa da, Rəşidin tifəngçiləri yolu nəzarət altında saxlasa da, Rəşid ehtiyatı əldən vermir, düşmən tərəfindən qəfil yaxalanmamaq üçün gündüzlər öz dəstəsi ilə "Şahin yuvası" mağarasına çəkilirdi. Bəli, kolxoz həyatı çox çətinliklə başlasa da, nə qədər mürəkkəb olsa da, bu yolda nə qədər qan tökülsə də, nə qədər ağır itkilər, böyük qurbanlar verilsə də, bu bir əsaslı dönüşdür, təbiətən yenilikdir, tərəqqi yoludur. Min təsərrüfat batsa, yüz əyinti tapılsa, arvad ərə bu qədər ağ olmaz.* (B.Bayramov)

Qeyd olunan cümlələr şərt budaq cümlələrini xatırlasa da, onlarla şərt məzmunu olsa da, əslində qarşılaşdırmanın üstünlüğünü nəzərə almaliyiq.

## 9. Nəticə budaq cümlesi

**Nəticə budaq cümlesi haqqında məlumat.** Nəticə budaq cümlesi baş cümlədən doğan nəticəni bildirir. Baş cümlə ifadə olunan hal, hərəkət, hökm, səbəbi, budaq cümlə isə bunların nəticəsini eks etdirir. Nəticə budaq cümlesi bir qayda olaraq baş cümlədən sonra işlənir. Nəticə budaq cümləsinin əvvəlində *bunun nəticəsində* sözlərini işlətmək olar. Bu söz mənaya heç bir xələl gətirmir. Məs.: *İndi nə olub ki, məni bura buraxmaq istəmirsiniz* (C.Cabbarlı); *Yox, məhəbbət nadir bir inci deyil ki, tapandan*

<sup>1</sup> Elmira Həsənova. Mürəkkəb cümlələrin polipredikativliyi. Azərbaycan Dövlət Universiteti, Bakı, 1986, s.52-53

sonra mücrüdə saxlayasan. (Ə.Məmmədxanlı) *Onun qonağına niyə sataşırsan ki, o da səni hədələsin.* (Ə.Abasov)

**Nəticə budaq cümlesiinin tipi.** Nəticə budaq cümləli tabeli mürəkkəb cümlələrin bir tipi vardır. Bir qayda olaraq baş cümlə əvvəl, budaq cümlə sonra işlənir. Budaq cümlə baş cümləyə ki, belə ki, odur ki, buna görə, ona görə, bunun üçün, onun üçün bağlayıcıları ilə bağlanır.

Nəticə budaq cümləli tabeli mürəkkəb cümlələri əmələ gətirən bağlayıcı vasitələrə görə müxtəlif növləri vardır.

Baş cümlədə sual əvəzlilikleri, sual ədatları, sual intonasiyası fəal şəkildə iştirak edir. Bu, ona görə belədir ki, nəticə budaq cümləli tabeli mürəkkəb cümlələrin bir qisminin baş cümləsi sual cümlələrindən inkişaf edərək yaranmışdır. Ona görə də sual xarakteri baş cümlədə müəyyən dərəcədə qalmaqdadır. Eyni zamanda sual cümləsini əmələ gətirən vasitələr (sual əvəzlilikleri, sual ədatları və sual intonasiyası) baş cümlədə mühafizə olunur. Bunları nəzərə alaraq, nəticə budaq cümləsinin aşağıdakı növlərini göstərmək olar:

1. Baş cümlədə sual əvəzliyi iştirak edir. Budaq cümlə baş cümləyə ki bağlayıcısı ilə bağlanır. Baş cümlədəki sual əvəzliyinə görə nəticə budaq cümlələrini aşağıdakı kimi qruplaşdırmaq olar:

a) Baş cümlədə *kim?*, *nə?*, *hara?*, *necə?*, *nə cür?* (*yaxud nə təhər?*), *nə vaxt?*, *havaxt?*, *haçan?* sual əvəzlilikleri iştirak edir. Budaq cümlə baş cümləyə ki bağlayıcısı ilə bağlanır. Məs.: *Sən kimsən ki, Qılinc Qurbanın qabağında söz qaytarırsan?* (İ.Hüseynov) *Kimi gördün ki, rəngin saraldı?* (Ə.Abasov) *Bu qədər dəmiri buradan kim çıxartdı ki, görən olmadı?* *Rüstəm bəy, mənim təqsirim nadır ki, məni öldürtmək istəyirsiniz?* (N.Vəzirov) *Mən sənə nə dedim ki, sən belə özündən çıxırsan?* Kişi *haradadır ki*, ondan bir xəbər də gələ? Bu qız *haradan* peydə olmuşdu *ki*, *İlyas onu görməmişdi?* (İ.Hüseynov) *Bilmirəm, o necə baxış idi ki, bu gün belə, izləri qəlbimdə yaşayır?* (A.Şaiq) A kişi, mən *nə vaxt*

*küy elədim ki, danışırsan? (Ə.Haqvediyev) Ay canum, sən bizi **kim** hesab edirsən **ki**, bu oyunu başımıza gətirirsən? (M.F.Axundov) Göydən **nə** yağıdı **ki**, yer onu qəbul etmədi? (F.Kərimzadə)*

Bu misalların elələri də vardır ki, onların baş cümlesiində *yenə, daha zərfləri iştirak etmir*. Məs.: *Aslan nə qədər inanmaq istəsə də, Kələntərin hərəkətləri onun şübhələrini artırırı*. (M.İbrahimov) *Üzündən nə qədər dolğun görünməsə də, bədəni sağlam və möhkəm idi*. (H.Mehdi)

b) Budaq cümlədə *da* (*də*) əvəzinə *belə* ədati işlənir. Məs.: *Bir təhər ora gedib çıxa bilsək belə, yaşamağımız mümkün olmayıacaqdır*. (M.S.Ordubadi) *Arzu, istək nə qədər gözlər olsa belə, gördüyü kimi, onların qarşısında qılınc çəkənlər də olur*. (S.Rəhimov)

c) Budaq cümlədə neçə, *nə qədər* (bəzən də *hər nə qədər*) bağlayıcı sözü iştirak edir. Budaq cümlənin xəbəri ədatsız olur. Bəlkə şərt şəklindən ibarət olur. Məs.: *Tahir nə qədər əlləşdisə, motoru işə sala bilmədi*. (M.Hüseyn) *Hər nə qədər fikirləşirəmsə, axırını bir yana çıxara bilmirəm*.

c) Budaq cümlədə *nə qədər* sözü işlədilər. Budaq cümlənin xəbəri şərt şəkli ilə ifadə olunur. *Da* (*də*) ədatı isə ya xəbərdən sonra, ya da əvvəl iştirak edir. Məs.: *Hava açılmışdısa da, gün çıxmamışdı. Dili söz tutub danışsa da, gözünü açıb baxa bilsə də, qızdırma içində yanır, sizildayırı*. (Ə.Abasov) *Qonaq da gəlsə, hər şey hazırlır. Şəhərdən bir qədər uzaqda da olsa, otaqlarım rahat idi*. (İ.Əfəndiyev)

*Da* (*də*) ədatı budaq cümlənin xəbərindən əvvəl işləndiyindən bəzilərində baş cümlədən əvvəl qarşılaşdırma bağlayıcılarından (amma, ancaq, lakin) biri işlədir. Məs.: *Bu gülüş kinayəli də olsa, amma ümid və ürək verirdi*. (Ə.Abasov)

d) Budaq cümlədə *nə qədər* sözü olmur, onun xəbəri şərt şəkli ilə ifadə olunur. *Belə* ədatı xəbərdən əvvəl və ya sonra işlənir. Məs.: *O, cəllad belə olsayıdı, için-için yanıb tüstünlənən, kimsəyə*

*bir ziyan, bir qan qaralığı verməyən ürək ona təsir etməli idi*. (İ.Əfəndiyev) *Dənizdə milyon addım getsəm belə, yorulmaram mən bu dostlar diyarında*. (S.Rüstəm)

e) Budaq cümlənin xəbəri şərt şəkli ilə ifadə olunur. Məs.: *Sizin xahişinizi qəbul etmədisə, mənim sözümə qulaq asarmı?* (A.Şaiq) *Əvvəlcə məhkəmə iclasının açıq olacağı olunurdusa, sonradan vəkillərin təvəqqelərinə görə, məhkəmə bağlı keçdi*. (T.Şahbazi)

ə) Baş cümlədə *məgər*, *əcəba* və şəkilçiləşmiş *-mi/-mi/-mu/-mü* sual ədatları iştirak edir. Budaq cümlə baş cümləyə *ki* bağlayıcısı ilə bağlanır. Məs.: *Nə buyurursunuz, ağa, məgər biz qırılmışq ki, siz meydanda tək qalasınız?* (N.Vəzirov) *Əcəba belə də zülm olar ki, beş günlük səadətlə məni məgrur edib, o qədər yüksəyə qaldırdın ki, tamam insanlar gözümüzən qeyb oldu?* (C.Cabbarlı) *Heç elə şey olarmı ki, üzünə söyələr, sən baxasan?* (N.Nərimanov)

f) Baş cümlədə həm sual əvəzliyi, həm də sual ədatı iştirak edir. Budaq cümlə baş cümləyə *ki* bağlayıcısı ilə bağlanır. Məs.: *Axır bizim təqsirimiz nədir ki, sənin bizi belə qəzəbin tutur?* (M.F.Axundov) *Deyirəm, ay evi tikilmişin qızı, bəs o necə kişi olardı ki, gecə vaxtı zənən xeylağını düzün ortasında qoyub gedəydi?* (İ.Əfəndiyev)

g) Baş cümlədə sual əvəzliyi və sual ədatı olmur. Budaq cümlə baş cümləyə *ki*, bağlayıcısı ilə bağlanır. Məs.: *Qaraşın bəxti var ki, gəzib-gəzib səni tapıb*. (M.İbrahimov) *Heyf, mən şair deyiləm ki, onun vəcihəliyini təsvir edə biləm*. (T.Şahbazi) *Ərizənin üstünü yazın ki, mən rahat olum*. (Ə.Haqverdiyev) *Gün o gün olsun ki, kitab şəklində çıxsin*. (Ə.Haqverdiyev)

ğ) Baş cümlə əvvəl, budaq cümlə sonra gelir. Budaq cümlə baş cümləyə *belə ki* bağlayıcı ilə bağlanır. Məs.: *Gecələr bu qardan yer üzü və hava işiq olurdu, belə ki, bu işığa öyrəşən gözətrafini əməlli-başlı seçirdi*. (Ə.Əbülləhsən)

x) Baş cümlə əvvəl, budaq cümlə sonra gəlir. Budaq cümlə baş cümləyə *buna görə (də)*, *ona görə (də)*, *bunun üçün (də)*, *onun üçün (də)* bağlayıcıları ilə bağlanır. Məs.: *Onlar çox avamdır, buna görə də hər yerindən qalxan onları aldada bilir.* (M.S.Ordubadı) *Qışqırmağın təhlükəli olduğunu bilirdi, buna görə də susurdu.* (S.Qədirzadə) *Hava küləkli olduğu və qar yağıdı üçün o, vaxtında gələ bilməmişdi, buna görə də Hacı onu gözləmədən getdi.* (M.S.Ordubadi) *Sən burjuaziya lagerində möhkəmlənirsən, buna görə də bizimlə olan əlaqə zəifləmir.* (M.S.Ordubadi) *Evə qonaq gəlmışdı, onun üçün ləngidim.* (Y.V.Çəmənzəminli)

**Qeyd:** Nəticə budaq cümlələrin elələri var ki, onlarda budaq cümlə baş cümləyə intonasiya ilə bağlanır. Ancaq budaq cümlənin əvvəlinə *buna görə (də)*, *ona görə (də)*, *bunun üçün (də)*, *onun üçün (də)* bağlayıcılarını artırmaq olur. Məs.: *O, əyilib yavaşça həmin şineli Rüxsarənin üstünə sərdi, Rüxsarə yuxudan oyandı.* (S.Rəhimov) *Əlim yetmirdi, məhəbbətim nakam qalırdı, dərd çəkirdim.* (İ.Məlikzadə) *Otağın içində heç vaxt gün işığı düşmürdü, divarlar nəm idi, divarlardan rütubət yağırdı.* (İ.Məlikzadə)

Bu misallardan birincisində budaq cümləyə *buna görə (də)*, *ona görə (də)*, *bunun üçün (də)*, *onun üçün (də)* bağlayıcılarını artırıq: *O, əyilib yavaşça həmin şineli Rüxsarənin üstünə sərdi, (buna görə də, ona görə də, bunun üçün də, onun üçün də) Rüxsarə yuxudan oyandı.*

**Nəticə budaq cümləsinin baş cümləsi ilə təyin budaq cümləsinin baş cümləsinin baş cümləsinin oxşar və fərqli xüsusiyyətləri.** Nəticə budaq cümləsinin baş cümləsi təyin budaq cümləsinin baş cümləsinə bənzəyir. Belə ki, baş cümlədə *elə, bir,*

*elə bir, o qədər* sözləri işlədir. Lakin bunların nə zaman təyin budaq cümləsi və nə zaman nəticə budaq cümləsi olduğunu fərqləndirmək lazımdır. Fərqləndirmək üçün aşağıdakı misallara diqqət yetirək:

- 1) *Bizi elə vəziyyətə salmışan ki, yuxuya da həsrət qalmışıq.* (M.Hüseyn)
- 2) *Elə briqada yoxdur ki, plandan əlavə 50-60 hektar əkməsin* ("Azərbaycan" jurnalı)

Bu misallarda hər iki budaq cümlə baş cümlədən sonra gəlmişdir. Hər iki budaq cümlə baş cümləyə *ki* bağlayıcısı və intonasiya ilə bağlanmışdır. Hər iki baş cümlədə *elə* qəlib sözü var və bu qəlib söz ismə aiddir (*elə vəziyyətə*, *elə briqada*) Ancaq bütün bu oxşar cəhətlərinə baxmayaraq, qeyd olunan misallarda budaq cümlələr bir-birindən fərqlənir. Belə ki, "*Elə briqada yoxdur ki, plandan əlavə 50-60 hektar əkməsin*" cümləsini sadələşdirikdə budaq cümlə (*plandan əlavə 50-60 hektar əkməsin*) baş cümlədəki (*Elə briqada yoxdur ki,*) briqada ismini izah edir: *Plandan əlavə 50-60 hektar əkməyən briqada yoxdur.*

"*Bizi elə vəziyyətə salmışan ki, yuxuya da həsrət qalmışıq*" cümləsində isə budaq cümlə (*yuxuya da həsrət qalmışıq*) baş cümlədəki *vəziyyət* ismini təyin etmir. Əksinə, baş cümlənin (*Bizi elə vəziyyətə salmışan ki,*) nəticəsi kimi özünü göstərir. Analoji olaraq, eyni müqayisəni aşağıdakı cümlələrdə də aparmaq olar:

- 1) *Quyuda elə gurultu qopmuşdu ki, hər tərəf titrəyirdi.* (M.Süleymanov)
- 2) *Quyuda elə gurultu qopmuşdu ki, hər tərəfi titrədirdi.*

Bu cümlələrdən birincisi nəticə budaq cümləsi, ikincisi isə təyin budaq cümləsidir. Birinci cümlədə budaq cümlənin əvvəlinə *bunun nəticəsində*, ikinci cümlədə budaq cümlənin əvvəlinə *gurultu* sözünü artırmaq olar və bu zaman mənaya xələl gəlməz.

Yeri gəlmışkən qeyd edək ki, baş cümlədə *elə* (bəzən *də belə*), *bir*, *elə bir*, *o qədər* sözləri iştirak edən nəticə budaq

cümlələri var. Onları digər budaq cümlerlə qarışdırmaq olmaz. Məs.: *Elə qaranlıq düşmüşdü ki, göz-gözü görmürdü.* (A.Şaiq) *Nə bilim vallah, belə şeylər danişir ki, adamın ağızı açıla qalır.* (N.Nərimanov) *Sənə bir oyun tutacağam ki, atanın toyu yadına düşə.* (Ə.Haqverdiyev) *Bir hay salım, bir qışqırıq qoparım ki, bütün İran ayağa qalxsın.* (M.İbrahimov) *Sən elə bir yol tut ki, xalqa bir xeyir verəsən.* (M.İbrahimov) *Elə bir ağrı duydu ki, daha ayaqları irəli getmədi.* (M.Cəlal) *Sizə söylənəcək o qədər söz var ki, haradan başlayıb, harada qurtaracağını təyin edə bilmir.* (A.Şaiq)

Deyilənləri daha yaxşı başa düşmək üçün aşağıdakı cümlelərin hansının nəticə, hansının təyin budaq cümlesi olduğunu müqayisə edin: *Gərək sənə bu yay elə iş verəm ki, doqquz ayın ağrısı canından çıxsin.* (Ə.Thylisli) *Mən onun gözlərindən elə məchul şeylər oxuyurdum ki, onları yüzlərlə romanda belə axtarb tapa bilməzdəm.* (C.Cabbarlı) *Var olsun o əllər ki, ürəkdən su içir. Var olsun o əllər ki, zəhmətkeş qəlbinin böyük məhəbbətini tükənməz maddi sərvətlərə çevirib xalqımızı sevindirir.* (N.Vəzirov) *Bu həmin hayatı ki, Şükufənin atası vaxt tapan kimi buraya Abuzər kişi ilə nərd oynamaya gəldirdi.* (Ə.Thylisli) *Ürək ki var şüşədir, sindirsən yamamaq olmaz.* (atalar sözü) *Başımıza elə bir oyun açmışınız ki, indi biz də bu saat sizin gününüzdəyik.* (Ş.Qurbanov) *Görəsən, burada nə var ki, özü barədə heç bir şey yazmayıb.* (M.İbrahimov)

Beləliklə, nəticə budaq cümlesiində əsas məna nəticədir. Lakin bu, o demək deyildir ki, nəticə budaq cümlesiinin əsas mənasından başqa, əlavə məna çaları ola bilməz. Elə nəticə budaq cümleləri var ki, ondan məntiqi surətdə şərt mənəsi da çıxarmaq olur. Məs.: *Teatrın böyük bir şey olduğunu anlamışdır ki, axundu onun yanına təvəqqəyə göndərmişdir.* Bu nəticə budaq cümləli tabeli mürəkkəb cümləni şərt budaq cümləli tabeli mürəkkəb cümləyə çevirmək olar: *Teatrın böyük bir şey olduğunu anlamasa idi,*

*axundu onun yanına göndərməzdə.* Burada isə əvvəlki cümlədən fərqli olaraq baş cümlə budaq cümlədən sonra gəlmüşdür.

## 10. Kəmiyyət budaq cümləsi

**Kəmiyyət budaq cümləsi haqqında məlumat.** Kəmiyyət budaq cümləsi baş cümlədəki hal-hərəkətin və ya əlamətin miqdarını bildirməyə xidmət edir və baş cümlədə meydana gələn *nə qədər?* sualına cavab verir.

Kəmiyyət budaq cümləsi daha çox baş cümlənin feili xəbərinə, keyfiyyət, miqdar bildirən başqa üzvlərinə aid ola bilir. Bu cəhətdən onları belə qruplaşdırmaq olar.

a) Kəmiyyət budaq cümləsi baş cümlənin feili xəbərinə aid olur. Məs.: *Düşmənin qanını nə qədər içsən, mənim qanım bir o qədər də artacaqdır.* (S.Rəhimov) *Bir ana öz uşağının ayaq açmasına nə qədər sevinirsə, mən də bu çarxların hər dönüşünə o qədər sevinirdim.* (C.Cabbarlı) *Bu qız nə qədər məgrur olsa da, aylarla könlündə qoruduğu məhəbbətdən əl üzə bilmirdi.* (M.Hüseyn)

b) Kəmiyyət budaq cümləsi baş cümlədəki müəyyən əlamətə (sifət və zərfə) də aid olur. Məs.: *Abbas nə qədər yumşaq ürəkli və mehribandırısa, lazım gəldikdə, bir o qədər sərt və inadkardır.* (İ.Sixli)

c) Budaq cümlə baş cümlənin az, çox sayılarına (və ya zərflərinə), tez, gec zərflərinə aid olur. Məs.: *Nə qədər tez desəniz, o qədər tez məni nigaranılıqdan qurtarmış olarsınız.* (M.İbrahimov) *Torpağı nə qədər əzzizləsən, bir o qədər çox pambıq götürərsən.* (Ə.Vəliyev)

Bəzən baş və budaq cümlelər yerini dəyişir. Bu zaman komponentlər yerini dəyişdikdə mənaya xələl gəlmir. Belə olduqda, baş cümlədə *o qədər* budaq cümlədə isə *nə qədər* ki

sözləri iştirak edir. Məs.: *Mən sizdən o qədər divarı yazdığınız üçün incimirəm, nə qədər ki sizin danlamağınız inciyirəm.* (C.Məmmədquluzadə)

Kəmiyyət budaq cümləsi quruluşca zaman budaq cümləsinin *nə qədər* bağlayıcı sözü vasitəsilə düzələn tipinə bənzəyir. Məs.: *Nə qədər Fəxrəddin bəy gəlməmişdi, mənim yenə az-çox ümidim vardi.* (N.Vəzirov) *Nə qədər ki kinoya baxırdım, hər şey yadımdan çıxmışdı.* (M.Süleymanov)

Buradakı baş cümlələrin məzmunundan aydın olur ki, baş cümlə özünə zaman budaq cümləsi tələb edir. Hər iki baş cümlə *nə zaman?* sualına cavab verən budaq cümlə tələb edir. O biri tərəfdən də, baş cümlələrin məzmunu oraya *o qədər*, yaxud *bir o qədər* sözlərini artırmağa da imkan vermir. Həmin mürəkkəb cümlələr sadə cümləyə aşağıdakı kimi çevrilir: *Fəxrəddin bəy gəlməmişdən mənim yenə az-çox ümidim vardi. Kinoya baxığım zaman hər şey yadımdan çıxmışdı.*

Aydın olur ki, *nə qədər Fəxrəddin bəy gəlməmişdi* budaq cümləsi *Fəxrəddin bəy gəlməmişdən zərfliyi* (zaman zərfliyi) ilə ona görə asanlıqla əvəz olunur ki, o, zaman budaq cümləsidir. Bu fikri ikinci mürəkkəb cümlə haqqında da söyləmək olar.

Kəmiyyət budaq cümləsi isə sadələşdirildikdə kəmiyyət zərfliyinə çevirilir. Məs.: *Nə qədər fəhlə lazımlı olsa, bağbana deyərsən gətirsin.* Bu cümləni sadələşdirək: *Bağbana deyərsən fəhləni lazımlı olan qədər gətirsin.*

**Kəmiyyət budaq cümlələrində budaq cümlələrin baş cümlə ilə olan məna münasibətlərinə görə qrupları.** Kəmiyyət budaq cümlələrini baş cümlə ilə olan məna münasibətlərinə görə, aşağıdakı qruplara ayırmak olar:

- 1) Müqayisəli kəmiyyət budaq cümləsi;
- 2) Qarşılaşdırılmış kəmiyyət budaq cümləsi;
- 3) Şərtli kəmiyyət budaq cümləsi.

1) Budaq cümlə baş cümlədəki hal-hərəkətin və ya əlamətin kəmiyyətini müqayisə yolu ilə bildirir; yəni baş cümlədəki kəmiyyətlə budaq cümlədəki kəmiyyət bir-biri ilə müqayisəli verilir. Məs.: *Dənizdəki balıq ac adamı nə qədər doydurursa, məhbuslara da bu ümid o qədər təsəlli verirdi.* (M.Cəlil) *Dağlar nə qədər sərin idisə, aran bir o qədər isti idi.* (M.İbrahimov)

2) Budaq cümlə ilə baş cümlənin məzmunları bir-birilə karşılaşdırılır. Məs.: *Yaxşı ad çıxarmaq nə qədər çətindirsə, bu adı itirmək o qədər asandır.* (H.Mehdi) *Teymurla Seymur özlərini nə qədər möhkəm saxlamışdılarsa, Cəvahir bir o qədər davamsız olmuşdu.* (H.Seyidbəyli) *Qızların yanında özünü nə qədər sərbəst aparsa da, Şamxalla o qədər açıq danişa bilmirdi.* (İ.Sixli)

3) Kəmiyyət budaq cümləsinin əsas vəzifəsi baş cümləyə kəmiyyət cəhətdən xidmət etməkdir. Bundan əlavə, budaq cümlə baş cümlədəki hal-hərəkətin və ya hökmün şərtini də bildirir. Məs.: *Bu xəbisləri nə qədər tez məhv etsək, dünya bir o qədər qazanacaqdır.* (S.S.Axundov)

**Kəmiyyət budaq cümləsində baş cümlə ilə budaq cümlə arasında kəmiyyət münasibəti.** Baş cümlə ilə budaq cümlə arasında kəmiyyət münasibətləri müxtəlif olur:

1) Baş və budaq cümlələr hərəkət, hal, miqdar və keyfiyyətin eyni səviyyədə olduğunu göstərə bilər; yaxud onların eyni istiqamətdə artıb-azaldığını da ifadə edə bilər:

a) Komponentlərdəki kəmiyyətlər eyni səviyyəli olur. Məs.: *Nə qədər sıfariş vermişdiniz, o qədər də gətirmişəm. Müqavilədə nə qədər yer varsa, hamısını səpmişəm.* (İ.Sixli)

b) Komponentlərdəki kəmiyyətlər eyni dərəcədə artır. Məs.: *Nə qədər çox düşünürəm, bir o qədər çəşqunlığım artır.* (S.S.Axundov) *Nə qədər yaxşılıq etsən, o qədər rahat nəfəs alarsan.* (Ə.Vəliyev) *Ağac nə qədər bar versə, başını o qədər aşağı salar.* (Ə.Vəliyev) *Pambıq kolunun nə qədər qol-budağı olsa, qozası o qədər çox olar.* (Ə.Vəliyev)

c) Komponentlərdəki kəmiyyətlər eyni miqdarda azalır, yaxud mənfi tərəfdə inkişaf edir. Məs.: *İnsan nə qədər zəif olsa, bədbəxtlik onu daha da artıq tutar.*

2) Baş və budaq cümlələrdə kəmiyyətdən biri artdıqda digəri azalır. Yaxud biri müsbət tərəfə inkişaf etdiyə, digəri mənfi tərəfə artır:

a) Biri artdıqca digəri azalır. Yaxud biri müsbətə doğru, digəri mənfiyə doğru artır. Məs.: *Bu ittiqaqdan Surxay xan nə qədər şad oldusa, bir o qədər də Misir xan qəmgin və məyus oldu. Sən bir il bundan qabaq bizə nə qədər yaxşı idinsə, bu gün bir o qədər əlçatmazsan.* (M.Hüseyn) *İndi Bayramın həyəcanı o qədər artdı ki, az qala özünü itirib görüşü təxirə salacaqdi.* (M.Hüseyn)

b) Biri azaldıqca digəri artır. Yaxud biri mənfiyə doğru, digəri müsbətə doğru artır. Məs.: *Nə qədər ki sənin qardaşın məni səndən uzaq etməyə çalışırı, o qədər mənim məhəbbətim artırdı.* (M.F.Axundov) *Belə yazılıcların zənninə görə, əsər nə qədər çətin anlaşılsa, demək bir o qədər dərindir.* (C.Cabbarlı)

Kəmiyyət budaq cümləsinin digər bir tipində iş budaq cümlə baş cümlədən əvvəl işlənir. Budaq cümlədə *nə qədər* bağlayıcı sözü, baş cümlədə o qarşılıq bildirən *o qədər, bir o qədər* sözləri iştirak edir. Budaq cümlədəki bağlayıcı sözdən sonra az hallarda *ki* ədati, ya da budaq cümlənin xəbərində *isə* (-sa, -sə) işlənir.

**Kəmiyyət budaq cümləsində budaq və baş cümlələri bağlayan vasitələr.** Kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlənin baş və budaq cümlələrin başlayan vasitələri nəzərə alaraq, aşağıdakı variantlarını göstərmək olar:

1) Budaq cümlədə *nə qədər* bağlayıcı sözü, baş cümlədə *isə* “qəlib” söz kimi *o qədər* sözü iştirak edir. Məs.: *Bu maddələri utopiya adlandırmaq nə qədər yanlışdırsa, real hesab etmək də o qədər qorxuludur.* (H.Mehdi)

2) Budaq cümlədə *nə qədər* sözü olur, baş cümlədə “qəlib” söz kimi *bir o qədər* sözləri iştirak edir. Məs.: *Adam nə qədər kiçiklik*

*eləsə, bir o qədər böyüyür.* (M.Ibrahimov) *Bilirsən də, uşaqlar ata-analarının işi ilə nə qədər çox maraqlansa, bir o qədər yaxşıdır.* (H.Mehdi)

3) Budaq cümlədə *nə qədər* sözü, baş cümlədə “qəlib” söz kimi *bir elə* sözü olur. *Bir elə* sözü *bir o qədər* mənasında iştirak edir. Məs.: *Nə qədər açıq danışsanız, bir elə mən sizdən razi olaram.*

4) Budaq cümlədə *nə qədər*, baş cümlədə “qəlib” kimi *beş o qədər, on o qədər, yüz o qədər və s.* sözlər iştirak edir. Məs.: *Bir gündə nə qədər ceyran vurmüşdularsa, beş o qədər Xəlil paşanın qoşunundan qirdilar.* (“Koroğlu”)

5) Budaq cümlədə *nə qədər*, baş cümlədə “qəlib” söz kimi onun qarşılığı olan söz işlənmir. Lakin baş cümləyə *o qədər, bir o qədər* sözlərini əlavə etmək olar. Məs.: *Nə qədər fəhlə lazımlı olsa, bağbana deyərsən gətirsin.* (H.Vəzirov) *Nə qədər desən, alaram.* (S.S.Axundov)

Kəmiyyət və dərəcə budaq cümlələri bir-birinə çox yaxındır. Hər ikisinin baş cümləsində qəlib söz kimi daha çox *o qədər* sözü işlənir. Hər ikisində *nə qədər?*, *nə dərəcə?* suallarını vermək olur. Bunları aşağıdakı kimi fərqləndirmək olar:

Dərəcə budaq cümləsi baş cümlədə əlamətin dərəcəsini bildirir, buna görə də sıfət və zərfə ifadə olunan üzvlərə aid olur. Kəmiyyət budaq cümləsi isə baş cümlədə əşya bildirən üzvün kəmiyyətini bildirir. Məs.: *Həyətin içi o qədər qaranlıq idi ki, evlər çətin seçildi.* (Mir Cəlal) – əlamətin dərəcəsini bildirən dərəcə budaq cümləsi.

*O qədər qoyun-quzu, o qədər mal-qara, o qədər at vardır ki, saymaqla qurtarmaq olmaz.* (Ə.Vəliyev). – əşyanın kəmiyyətini bildirən kəmiyyət budaq cümləsi.

Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkət və ya əlamətin kəmiyyətini bildirir.

**Kəmiyyət budaq cümləsinin tipləri.** Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə kəmiyyət budaq cümləsini də iki tipə ayırmak olar:

**Birinci tip.** Budaq cümlə baş cümlədən sonra işlənərək ona *ki* bağlayıcısı ilə bağlanır. Baş cümlədə budaq cümlənin qəlibi kimi *o qədər*, *o kəmiyyətdə*, *o miqdarda* sözləri işlənir və budaq cümləsi vasitəsilə izah edilir. Məs.: *Əllərinə o qədər ovuşdurmuşdu ki, barmaqları qıpqırmızı olmuşdu.* (Ə.Vəliyev) *O qədər ömrüm olaydı ki, Fikrətin toyunu görəydim.* (Ə.Vəliyev) *Lalənin məhəbbəti mənə o qədər güc və qüvvət vermişdir ki, lap günü bu gün dağın başına qalxacağam.* (Ə.Vəliyev) *Yoldaşlarım o qədər müttəəssir oldular ki, bir çoxları ağladı.* (Y.V.Çəmənzəminli) *Ağbirçək qarılar o qədər nağılı bilirlər ki, ilin üç yüz altmış beş gününü danişsalar, yenə də qurtarmaz.* (Ə.Vəliyev)

Bu tipdə budaq cümlə baş cümləyə intonasiya ilə də bağlanır. Məs.: *Dünən gündüz gözünüzü zilləyib o qədər baxdınız, qrafını salıb sindirdim.* (Ə.Vəliyev) *Keçən cümlə axşamı bizim Mərdan bəyin təziyəsində o qədər ağlamışam, gözümdən bir Kürçək yaş gedib.* (Ə.Haqverdiyev)

**İkinci tip.** Bu tipdə budaq cümlə əvvəl, baş cümlə sonra gəlir və budaq cümlə baş cümləyə *nə qədər*, *hər nə qədər* bağlayıcı sözləri ilə bağlanır. Bağlayıcı sözdə *ki* ədati, budaq cümlənin sonunda *-sa*, *-sə* şəkilçisi növbəli şəkildə işlənə bilər. Baş cümlədə qarşılıq bildirən *o qədər*, *o qədər də*, *bir o qədər*, *bir o qədər də* sözləri işlənir. Budaq cümlə vasitəsilə qarşılıq bildirən bu sözlər izah olunur, aydınlaşdırılır, konkretləşdirilir. Məs.: *Onun qələmi nə qədər yumşaq, insanı heyran edən şəxsiyyətdir. Dənizdəki baliq ac adımı nə qədər doydurursa, məhbuslara da bu ümid o qədər təsəlli verirdi. Buruqlar və zavodları nə qədər uca idisə, onların kölgəsində çalışan fəhlələrin yaşadığı evlər bir o qədər alçaqdi.* (M.S.Ordubadi) *Nə qədər gözəl, səmimi oxuyurdusa, o qədər quru, rəsmi ifadə ilə dilləndi.* (B.Bayramov) *Mehriban*

*qardaşım, insan iradəcə nə qədər zəif olarsa, bədbinlik onu bir o qədər artıq tutar.* (C.Əlibayov) *Nə qədər çox ağlasa, o qədər yaxşıdır.* (M.Hüseyn) *Düşmənə qarşı nə qədər amansızıqsa, müdafiəsinə qarşı da o qədər amansız olacağıq.* (Ə.Vəliyev) *Arxa nə qədər möhkəm olsa, qohumlar özlərini bir o qədər arxayıñ sanar.* (Anar)

**Qeyd:** Baş cümlədə qarşılıq bildirən *eləcə, bir elə, beş o qədər, yüz o qədər, min o qədər, min qat və s.* sözlər də işlənə bilir.

### Qoşulma budaq cümləsi

**Qoşulma budaq cümləsi haqqında məlumat.** Qoşulma budaq cümləsi baş cümlədən sonra əlavə edilərək, onun məzmununa qiymət verir, ya da ona aid əlavə məlumat verir. Məs.: *Qız şalının saçqlarını didməklə məşğul idi ki, bu da onun bir qədər hirsləndiyini göstərirdi.* (Ə.Əbülhəsən) ...*Bir azdan sonra naxçıvanlıların görüşünə üçüncü bir nəfər də daxil oldu ki, bu da müəllim Mirzə Məmmədqulu idi.* (C.Məmmədquluzadə) 9 görüşdə qapılara cəmi 11 top vurulmuşdur *ki, bu da ilk növbədə komandalarda hər birinin cədvəldəki vəziyyətdən asılı olmayaraq, xal uğrunda inamlı mübarizə apardığına sübutdur.*

**Qoşulma budaq cümləsinin tipi.** Qoşulma budaq cümləsi baş cümlənin ya bir üzvünə, ya da ümumi məzmununa aid olur. Baş cümlənin bir üzvünə aid olan: Məs.: *Ancaq bircə eybi var idi ki, o da onun çox danışması və özünü öyməsi idi.* (H.Nəzərlı) *Yalnız qapi ağızında bir qoyun dərisi salınmışdı ki, şeyx onun üstündə əyləşərdi.* (S.Hüseyn)

Baş cümlənin ümumi məzmununa aid olan qoşulma budaq cümləsi: Məs.: *Yalnız siz tanımırıınız ki, indi siz də tanıyarsınız.* (C.Cabbarlı)

Qoşulma budaq cümləsinin bir tipi vardır. Baş cümlə əvvəl, budaq cümlə sonra işlənir.

Qoşulma budaq cümləsinin komponentlərini əlaqələndirən vasitələr aşağıdakılardır:

1) Komponentlərin əlaqələnməsinə *bu*, *o* əvəzlikləri kömək edir. Çox zaman əvəzliklərin yanında qüvvətlendirici *da* (*də*)ədatı işlənir. Məs.: *Oturmaq üçün bircə yer vardi ki, o da kilimin üstünə salınmış döşək idi.* (İ.Hüseynov) *Palatada bir-iki çarpayıda yaralı var idi ki, onlar da yatırdılar.* Burada tək bir nəfər özünü sərbəst hiss edirdi ki, *o da pəncərə qabağında stolun arxasında oturan katib köməkçisi idi.* (İ.Hüseynov) *Solda da lap dalanın ağızında bir qapı vardır ki, bu da töyləyə girir.* (H.Nəzərli)

2) Komponentlərin əlaqələnməsinə *bura*, *ora* sözləri kömək edir. *Da* (*də*) ədatının işlənməsi də mümkün olur. Məs.: *Səhiyyə məntəqəsinə gedən bir qəşəng, şairanə yol daha vardi ki, oradan həm də dəmir yol xətti keçirdi.* (Ə.Əbülhəsən)

3) Komponentləri *ki* bağlayıcısı bağlayır. Məs.: *Klubda Rüstəmin adına layiq bir şey vardi ki, o da təzəcə salılmış yaşıl rəngli qapı idi.* Satıcıların çoxusu qəşəng, hətta gözəl qızlar idi; onların hamısı sərbəst və laqeyd görkəmli idilər ki, *bu da daha qəşəng olanlarına xüsusi bir cazibədarlıq verirdi.* (T.Drayzer) Dörd ayda 796 min manatlıq tikinti işi görülmüşdür ki, *bu da nəzərdə tutulduğundan xeyli çoxdur.*

Qoşulma budaq cümləsi tabeli mürəkkəb cümlənin komponentləri arasından *ki* bağlayıcısı atılsa, onda cümlə tabesiz mürəkkəb cümlə şəklini alır. Dilimizdə belə cümlələr də işlənir. Məs.: *Bircə papirosluq tütinüm var, bunu da elə axır gün üçün saxlamışsam.* (Ə.Əbülhəsən)

4) Komponentləri *isə* əlaməti bağlayır. Məs.: *Lətifî maraqlanıran yegənə bir şey var idisə, o da ancaq öz dərzgahı idi.* (H.Seyidbəyli) *Xurşud xanımın söyüb biabır eləmədiyi bir nəfər qalmış-*

*dışa, o da mən idim.* (S.Qədirzadə) O bu günə kimi elə bilmədi ki, bu dünyanın bircə yiyesi varsa, *o da* Alazın ağacıdır. (Z.Qarayev)

Komponentləri *ki* bağlayıcısı ilə bağlanan qoşulma budaq cümlələri ilə *isə* ədatı ilə bağlanan cümlələr arasında ince bir fərq vardır. *İsə (-sa, -sə)* əlaməti ilə bağlananlarda irəli sürülən fikrə tam əminlik yoxdur.

**Qoşulma budaq cümləsi ilə təyin budaq cümləsi arasında oxşarlıq.** Qoşulma budaq cümləsi ilə təyin budaq cümləsi arasında oxşarlıq vardır. Müqayisə edək:

1. *Kitabda dərin bir analiz və bir çox fəlsəfi fikirlər vardır ki, oxucu birdən-birə qavraya bilməz.* (C.Cabbarlı)

2. *Suraxanı vağzalında yalnız iki fayton vardi ki, bunları da başqaları mindikləri üçün bir çoxları ilə bərabər mən də yerdə qaldım.* (S.Hüseyn)

Birinci misaldakı budaq cümlə baş cümlədəki isimlərə (analiz, fikirlər) möhkəm bağlıdır (onu təyin edir). İkinci misalda isə baş cümlədəki isimlə (fayton) *bunları da* sözləri bağlıdır və budaq cümləyə imkan vermir ki, baş cümlədəki ismi təyin etsin. Bir növ, *o*, budaq cümlənin təyinlik əlaqəsini qırır. Ona görə də, ikinci halda qoşulma budaq cümləsi meydana çıxır.

### Ədəbiyyat:

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, "Şərqi-Qərb", 2007, s.320-372
2. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, ADPU-nun nəşri, 1999, s.116-128
3. N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi üzrə xüsusi seminar materialları. Bakı, "Maarif" nəşriyyatı, 1975, s.112-188, 201-224, 228-232
4. Q.Ş.Kazimov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, "Aspoliqraf LTD" MMC, 2004, s.357-409

5. Ə.Abdullayev. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı, "Maarif" nəşriyyatı, 1974, s.249-349
6. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, Azərtədrisnəşr, 1962, s.210-269
7. E.Həsənova. Mürrəkəb cümlələrin polipredikativliyi. Bakı, ADU-nun nəşri, 1986, s.51-68
8. Müasir Azərbaycan dilinin sintaksisindən praktikum. Bakı, ADU-nun nəşri, 1978, s.62-76
9. M.Musayev. Müasir Azərbaycan dilində zaman budaq cümlələri. – "Azərbaycan dili və ədəbiyyat tədrisi" (metodik məcmuə). Bakı, 1979, №3, s.61-64
10. X.Məmmədova, Ə.Cavadov. Tabeli mürəkkəb cümlələrin semantik-qrammatik xüsusiyyətləri. Bakı, Mütərcim, 2000
11. Q.Kazımov. Azərbaycan dilində tabeli mürəkkəb cümlənin inkişaf tarixi. Bakı, "Elm və təhsil", 2010

## QARIŞIQ TIPLİ MÜRƏKKƏB CÜMLƏLƏR

Mürəkkəb cümlələr iki tərkibdən ibarət olduğu kimi, daha çox tərkibdən də ibarət ola bilir. Lakin neçə tərkib hissədən ibarət olursa-olsun bu tərkib hissələr iki qütbə birləşir. Yəni ya tabesiz, ya da tabeli mürəkkəb cümlə əmələ gətirir. Mürəkkəb cümlə ümumən üç cür quruluş xüsusiyyətinə malik olur.

- 1) Tərkib hissələrinin hamısı sadə quruluşlu olur;
- 2) Tərkib hissələrinin bir qismi sadə quruluşlu, digəri mürəkkəb quruluşlu olur;
- 3) Hər iki tərkib hissəsi mürəkkəb quruluşlu olur.

Bu xüsusiyyətlər eyni dərəcədə həm tabesiz, həm də tabeli mürəkkəb cümlələrə aiddir. Ona görə də dilimizdə həm tabesiz, həm də tabeli mürəkkəb cümlələrin qarışiq tipi yaranır.

### *Qarışiq tipli tabesiz mürəkkəb cümlələr*

**Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri.** Tabesiz mürəkkəb cümlələr, adətən, iki sadə tərkib hissədən ibarət olur. Məs.: *Bir güllə atıldı, Məşədi Cahangir çinar kimi yerə sərildi. Əbdül çox dedi, lakin Fərəc razi olmadı.*

Bəzən tabesiz mürəkkəb cümlələr üç sadə cümlədən də ibarət ola bilir. Məs.: *Anasının mülayim siması ciddi bir vəziyyət alar, arvadı Fəridənin üzünə xəşif bir sarılıq qonar, qara bəbəkləri bir əndişə və vahimə ilə tez-tez hərəkət edərdi.* (M.İbrahimov) Dağların quru fisdiq odunu çirtildədi, qışlıcımlar ətrafa sıçradı, alovlar dilim-dilim olub göyə qalxdı. (İ.Şixli) Həm küləş alışmadı, ağ tüstü layları burula-burula havaya qalxdı, kəndin üstünü elə bil duman bürdü. (İ.Şixli) Çatılmış qaşlar açıldı, sixilmiş dodaqlar qaçıdı, qəzəbli adamlar birdən-birə şən və mehriban oldular. (O.Salamzadə) Bütün bu müddətdə nə Zərifə əlini pianinodan çəkdi, nə Gülü dinləmək həvəsindən düşdü, nə də Əlikram yuyunmaqdan doydu. (B.Bayramov)

Tabesiz mürəkkəb cümlə dörd sadə cümlədən də qurula bilir. Məs.: *Şüşəni açdı, probka ağısaqqalın stoluna qədər uçdu, partili məni diksindirdi, şərəbin köpiyü Nazlinin əlinə çıləndi.* (B.Bayramov) Xoruzlar banladı, toyuqlar tordan töküldü, qapılarda mal-qara mələşməyə başladı, ancaq o oyanmadı. (İ.Şixli)

Tabesiz mürəkkəb cümlə beş sadə cümlədən də ibarət ola bilir. Məs.: *Artıq qıçlarım əsir, başım gicəllənir, gözlərim qaralır, dizlərim taqətdən düşür, ürəyim zəifləyirdi.* (B.Bayramov) Birdən çarpayı cirildiyib yırğalandı, asma çilçiraq yüyriyə döndü, kölgələr, işıqlar divarlar boyu bir-birini qova-qova uçuşdu, taxtaların xişltısı gecənin sakitliyində vahiməli səsləndi, oyaq qız bu tərpənişin nə olduğunu kəsdirənə qədər yorğun yatmış ana dik atıldı. (B.Bayramov) Mirzə qayıdar, Saybalı sağalıb ayaga durar, bütün mənim mahalim qol çəkər, mən də peçətləram, göndərərik birbaş Nikolaya. (S.Rəhimov)

Belə cümlələr tabesiz mürəkkəb cümlənin nisbətən sadə və qütbləşməyən quruluşlarıdır. Tabesiz mürəkkəb cümlələr daha mürəkkəb quruluşda da işlənə bilir.

Səbəb-nəticə, qarşılaşdırma, aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr adətən iki tərkibdən ibarət olur. Zaman, ardıcılıq

əlaqəli, yəni sadalama yolu ilə tələffüz edilən birləşdirmə əlaqəli cümlələr daha çox tərkib hissədən ibarət olur. Məs.: *Göy tez-tez guruldayır, ildirim şaxiyir, hava bərk tutulur.* (Ə.Haqverdiyev) Züleyxa ürəklə danişır, Bilal diqqətlə qulaq asır, sərinlik otağa dolub oturanlara ləzzət verirdi. (Ə.Vəliyev) Taxıl vağamlayıb töküür, bostanı alaq basır, bağlar suvarılmır, tədarük dəmir yolu stansiyasına aparılıb təhvil verilmirdi. İş böyük, işçi az, məsuliyyət ağır, Anketov bu postda təzə. (M.Cəlal) Bunların hamısı sadə quruluşlu tabesiz mürəkkəb cümlələrdir.

**Qarışqıq tipli tabesiz mürəkkəb cümlənin tərkib hissələri.**  
Qarışqıq tipli tabesiz mürəkkəb cümlələr aşağıdakı şəkildə formalasılır:

1) Bəzən tabesiz mürəkkəb cümlələrin tərkib hissələrindən biri (və ya bir qismi) sadə quruluşlu, digəri tabeli mürəkkəb cümlə şəklində olur. Məs.: *Miharibənin üçüncü ili tamam oldu, ancaq Mövsümün yeri bilinmədi ki, ailəsi bir təsəlli tapa.* Ət, yağ qurtarır, düyü torbası yarıya enir, toyuqların sümüyü zibil yesiyinə töküür, ağ lavaşların sayı o qədər azalırdı ki, birini götürəndə boş süfrə görünürdü. (Ə.Vəliyev) Sabahı gün çıraqlar yanana yaxın sovet sədri ilə Murtuz dayı bizə gəldi və mən ancaq bu vaxt başa düşdüm ki, Müküşün bütün əməlləri əsgərlikdən qayitmaq üçündür. (Ə.Əylisli) Deyirlər, firıldaqçınan, inanmirdim.

2) Bəzən tabesiz mürəkkəb cümlələrin tərkib hissələrindən biri sadə, digəri yenə tabesiz mürəkkəb cümlə şəklində olur. Məs.: *Qalxanımız idi şeir bir zaman, indi şeir oxdur, özümüz qalxan.* (Şəhriyar) Bu cümlədə birinci komponent – *Qalxanımız idi şeir bir zaman* sadə quruluşludur. İkinci komponent – *İndi şeir oxdur, özümüz qalxan* tabesiz mürəkkəb cümlə şəklindədir. Bütövlükdə cümlənin birinci və ikinci komponentləri arasında qarşılaşdırma əlaqəsi olduğu kimi, ikinci komponentin tərkib hissələri arasında da (indi şeir oxdur, (ancaq) özümüz qalxan) qarşılaşdırma əlaqəsi vardır.

3)Bəzən tabesiz mürəkkəb cümlənin tərkib hissələrinin hər ikisi tabeli mürəkkəb cümlə şəklində olur. Məs.: *Ali məktəbə girə bilsələr, qalıb oxuyarlar, yox, əgər girə bilməsələr, gedib Sumqayıtda işləyərlər.* (Ə.Vəliyev) *Siz elə bilirsiniz ki, mən cəbhə görməmiş avara bir şoferəm, doğrusu, mən də elə bildim ki, siz ər qoyununda nazlanmış ərköyün bir qadınsınız. İstəyirdim şəhərə gedəm, amma xəbər verdilər ki, qatar işləmir.* (S.Rəhman)

Bu cəhətdən aşağıdakı cümlə daha maraqlıdır:

*Biz bilirik ki, firqə üç yerə bölünür: birincisi sağlardır ki, onların sədri Buxarındı; ikincisi sollardır ki, onların sədri Trotski idi, o biriləri də ortabablardır ki, kənddə Şura hökumətinin dayağıdırılar.* (S.Rəhman)

4)Bəzən tabesiz mürəkkəb cümlələrin tərkib hissələrinin hər ikisi yenə tabesiz mürəkkəb cümlə şəklində olur. Məs.: *Bu səslə bərabər gah yaz gəlir, çıçəklər açır, quşlar doğma yuvalarına qayılır, gah payız düşür, xəzan yarpaqları yerə töküür, quşlar uçub isti ölkələrə gedirlər.*

5)Bəzən tabesiz mürəkkəb cümlələrin tərkib hissələrindən biri daha mürəkkəb quruluşa malik olur. Məs.: *Müayinə elədik, həkimlər bu qənaətə gəldilər ki, yüz canı olsa da, sağalmaz.*

### ***Qarışq tipli tabeli mürəkkəb cümlələr***

Tabeli mürəkkəb cümlələr iki tərkibdən ibarət olduğu kimi, çox tərkibdən də ibarət ola bilir. Adətən, budaq cümlələr hesabına mürəkkəbləşir və çoxbudaqlı tabeli mürəkkəb cümlələr əmələ gətirir. Tabeli mürəkkəb cümlə adı halda iki tərkibdən, yəni baş və budaq cümlədən ibarət olur. Bağlayıcı vasitələrdən asılı olaraq gah baş cümlə əvvəl, budaq cümlə sonra, gah da əksinə qurulur. Məs.: *Bu yerlər mənim gorgahimdir, çünki anam mənim həsrətimi burada çəkib.* (Ə.Vəliyev) *Mən səkkiz yaşında idim, atam vəfat*

*etdi.* (Ə.Vəliyev) Bu cümlələrdən birincisində baş cümlə əvvəl, ikincisində isə budaq cümlə əvvəl işlənmişdir.

**Qarışq tipli tabeli mürəkkəb cümlənin tərkib hissələri.** Qarışq tipli tabeli mürəkkəb cümlələr aşağıdakı quruluşda olur:

1)Baş cümlə sadə quruluşlu, budaq cümlə tabesiz mürəkkəb cümlə şəklində olur. Məs.: *Bu gün büsbütün inandım ki, Xidirin kərəntisi iti, qolu güclü, ürəyi alovladur.* (Ə.Vəliyev) *Orası doğrudur ki, gəlin qayınanadan gileyli, qayınana gəlindən narazı olur.* Ay müsəlmanlar, bilin ki, islam hökumətimiz təzədir, cavandır, qüvvəsi azdır. (M.Cəlal) Əmioğlu, mən artıq əfsus eləyirəm ki, biz özü gedəcəyik, **amma** bu gözəl əhvalatlar yaddan çıxacaqdır. (C.Məmmədquluzadə) Əhməd yazırıdı **ki**, köhnə sədri çıxardılar, əkin işi çox pis gedir, klubun tikintisi dayandırılıb, dedi-qodu kəndi bürüyüb, vəziyyət çox ağırdı. (B.Bayramov) Hissiyyatın kökü orasındadır **ki**, Ərəblinski böyük təsir gücünə malikdir, ondan qaçmaq, ona məhkum olmamaq çətinidir, onun işığı və hərarəti sarsıcı bir qüvvəyə malikdir. (C.Cabbarlı) İndiki kimi yadımdadır, müharibə başlandı, atamı apardılar, biz də ev-eşiyi atıb kəndə köcdük. (M.Cəlal) *Elə bildi ki, cürdəkəlinə çatanacan aylar, illər keçəcək və onun gücü, səbri tiükənəcək.* (İ.Məlikzadə)

2)Bəzən baş cümlə sadə, budaq cümlə tabeli mürəkkəb cümlə şəklində olur. Məs.: *Üzündən bəllidir ki, yaşı az olsa da, ömrüün çoxu gedibdir.* (M.İbrahimov) Atalar var **ki**, on ildir **ki**, aylarla Bakıya ayaq döyür. (Ə.Vəliyev) *Qaçay başa düşdü ki, əgər atası sevinirsə, onun qəlbinin illərlə qaranlıq qalan guşəsində nəsə bir işiq doğubdur.* (İ.Məlikzadə)

3)Bəzən baş cümlə sadə quruluşlu, budaq cümlə paralel və ya tabesiz mürəkkəb cümlə şəklində olur. Məs.: *Sonra hər nə Sadığın fikrinə gələrdi, hər bir yaxşı xəbərlər, əhvalatlar eşidərdi, ya qeyri bir mətləb yadına düşərdi, əlüstü gəlib məni tapardı.* (C.Məmmədquluzadə) *Can yandırıdnı, İsləm yolunda iş gördünmü, nəsilbənəsil yeyəcəksən.* (M.Cəlal) *Bilirdi ki, bu qala onun ata*

yurdu *Qarabağdan* çox-çox uzaqda, Azərbaycanın o biri başındadır və bu qalanı indiki naxçıvanlıların əcdadlarının əcdadları tikiblər. (İ.Məlikzadə)

4) Birinci, ikinci və üçüncü cümlələrin əksinə olaraq budaq cümlə sadə quruluşlu, baş cümlə mürəkkəb cümlə şəklində olur. Məs.: *Çinarlı kolxozuna gələndə İmranın əli çalır, ayağı oynayırıdi, çünki quyruğa cummuşdu.* (Ə.Vəliyev) *Elə ki* kənddən göndərilən şey qurtarır, qardaşının münasibəti dəyişir, qardaş arvadının üz-gözündən zəhər töküür. (Ə.Vəliyev) *Umudun qulaqlarında uğultu qopdu, özü də bilmədi ki, bu nə uğultudur.* (İ.Məlikzadə)

5) Bəzən baş cümlə tabesiz, budaq cümlə tabeli mürəkkəb cümlə şəklində olur. Məs.: *Bircə şərti vardi və deyirdi ki, gecə qız uşağı piyada kəndə qayida bilməz, ona görə də gərək hər dəfə onu maşınla gətirəsiniz.* (S.Rəhman)

6) Bəzən həm baş cümlə, həm də budaq cümlə tabeli mürəkkəb cümlə şəklində olur. Məs.: *Söz yox, o kəsin ki bu əhvalatdan xəbəri yoxdu, mənim sözlərimə inanmayacaq, çünki, doğrudan da, eşşəyin itməkliyi bir elə təəccübüllü şey deyil ki, bundan bir qəribə əhvalat da çıxın.* (C.Məmmədquluzadə) Bu cümlədə çünki bağlayıcısına qədər olan hissə baş cümlədir. Yerdə qalan hissə isə səbəb budaq cümləsidir. Baş cümlənin quruluşu belədir: budaq cümlə+baş cümlə. Həm də baş cümlə mübtədə budaq cümləli tabeli mürəkkəb cümlədən ibarətdir. Budaq cümlənin isə quruluşu belədir: baş cümlə+budaq cümlə. Həm də budaq cümlə dərəcə budaq cümləli tabeli mürəkkəb cümlədən ibarətdir.

7) Bəzən baş cümlə sadə quruluşlu, budaq cümlə paralel budaq cümləli tabeli mürəkkəb cümlə şəklində olur. Məs.: *Keçən ay komsomol iclasında onu xəbərdar etmişdilər ki, əgər öz üzərində çalışmasa, yoldaşları ilə rəftarını dəyişməsə, komsomol sıralarından çıxarılaçaqdır.* (S.Rəhman) Bu cümlənin *ki* bağlayıcısından sonra hissəsi tamamlıq budaq cümləsidir. Tamamlıq budaq cümlə-

sinin özü isə paralel şərt budaq cümləli tabeli mürəkkəb cümlə şəklindədir.

8) Bəzən budaq cümlə daha mürəkkəb quruluşa malik olur. Məs.: *Mənim dediyim odur ki, adam olmaq üçün danışmaq azdır, çünki qramafon da danışır, amma adam deyil. Güldəstə başa düşdü ki, qardaşı cavab tapmaqda çətinlik çəkir, başa düşdü ki, indi bu səhbətin, bu şikayətin məqamı deyildi.* (İ.Məlikzadə)

9) Bəzən budaq cümlənin özünün baş cümləsi olsa da, həmin budaq cümlə digər bir budaq cümlə üçün baş cümlə rolunda olur. Məs.: *Umud gördü ki, onlar yan-yanaya dayanıb elə qışqırırlar ki, səsləri sahənin o başında eşidilir.* (İ.Məlikzadə)

10) Tabeli mürəkkəb cümlənin birinci komponenti (baş cümlə) və ikinci komponenti (budaq cümlə) birləşərək üçüncü komponentin (cümlənin) baş cümləsi olur. Məsələn<sup>1</sup>: *Biz yaxşı bilirik ki, sənətlərin ümdəsi ədəbiyyatdır, çünki heç bir sənət növü ədəbiyyat qədər idrak və təsvir qüdrətinə malik deyil.* ("Azərbaycan" jurnalı) İndi mənim yadında deyil ki, mən kağızı necə oxudum, çünki gözlərimi toz bürümüştü... (C.Məmmədquluzadə) *O armudu sənə verməmiş işığa tutub baxırmış ki, görsün yetişib, ya yox, çünki ayı kal armud yeməz.* (İ.Əfəndiyev)

11) Tabeli mürəkkəb cümlənin ikinci və üçüncü komponenti (ikinci komponenti baş, üçüncü komponenti budaq cümlə olmaqla) tabelilik əlaqəsi ilə bağlanır və birinci komponentin budaq cümləsi olur. Məsələn<sup>2</sup>: *Bir nəfərdən xəbər tutdum ki, Qazax mahalında bəyin ilxisində "Dilboz" nəslindən bir at var ki, dünyanın yarısına dəyər.* (Ə.Haqverdiyev) ... Ağalar, məlumdur ki, filan səhbət bir elə mətləb ətrafında gedir ki, bu üç dövlətdən biri razi qalan yerdə o birilər gərək mütləq narazı olalar. (M.İbrahimov) *Güləbətin yaxşı bilirdi ki, xanım ancaq o zaman*

<sup>1</sup> Elmira Həsənova. Mürəkkəb cümlələrin polipredikativliyi. Azərbaycan Dövlət Universiteti. Bakı, 1986, s.71-72

<sup>2</sup> Yenə orada. 73-74

*qolunu çirmələ deyir ki, ağır bir iş görmək lazımdır.* (“Azərbaycan” jurnalı)

12) Tabeli mürəkkəb cümlənin ikinci və üçüncü komponentləri (ikinci komponent baş, üçüncü komponent budaq cümlə olmaq şərtilə) tabelilik yolu ilə bağlanır və birinci komponentin baş cümləsində olur. Məsələn<sup>1</sup>: *Üstünlüyün öz tərəfimdə olduğunu hiss edirdimə də, etiraf etməliyəm ki, bəzən məndə şübhələr də doğurdu.* (G.Hüseynoğlu) *Bax, bir də qaćmaq fikrinə düşsən, bu süngünü ürəyinin ortasından elə vuraram ki, ucu qarnından çıxar.* (S.Rəhimov) *Əgər bu duyu və hissələr olmazsa, onda biz bir-birimizi elə unudarıq ki, elə bil dünyaya heç gəlməmişik.* (Radişev)

13) Tabeli mürəkkəb cümlənin birinci və ikinci komponentləri (ikinci komponent baş cümlə olmaq şərtilə) tabelilik yolu ilə bağlanır və üçüncü komponentin baş cümləsi olur. Məsələn<sup>2</sup>: *Onsuz yaşamaq mənim üçün nə qədər çətin olsa da, həyatdan getmək istəmirəm, çünki bu mənim tərəfimdən namərdlik olar.* (İ.Əfəndiyev) *Artist bu rolu oynayarkən yalançı poetikaya, saxtalığa azacıq yol versəydi, böyük xəta etmiş olardı, çünki, yalançı poetika və təzahürçülük nəinki məhdud imkanlar daxilində sənük təsvir olunmuş obrazı qüvvətləndirmir, əksinə zəiflədir.* (C.Cəfərov) *Əgər uşaqlar olmasayıdı, bəlkə də, İbrahim Laləni çıxdan boşamışdı, çünki xasiyyətləri heç tutmurdu.*

14) Tabeli mürəkkəb cümlənin ikinci və üçüncü komponentləri (ikinci komponent budaq cümlə, üçüncü komponent baş cümlə olmaq şərtilə) tabelilik yolu ilə bağlanır və birinci cümlənin budaq cümləsi vəzifəsində olur. Məsələn<sup>3</sup>: *Özüm də hiss edirəm ki, danışüb ürəyimi boşaltmasam, hər şeyi etiraf etməsəm, heç zaman, bəlkə də, ömrüm boyu sakitləşə bilməyəcəyəm.* (B.Bayramov)

<sup>1</sup> Elmira Həsənova. Mürəkkəb cümlələrin polipredikativliyi. Azərbaycan Dövlət Universiteti. Bakı, 1986, s.74-75

<sup>2</sup> Yenə orada. s.75-76

<sup>3</sup> Yenə orada. s.76-77

*İnanın ki, haraya qərar verilsə orada canla-başla işləməyə hazırlam.* (S.Rəhimov) *Sən başa düş ki, su düşsə də, bünövrəyə təsir etməmişdir.* (M.Cəlal) *Elə yorulmuşdum ki, qulağının dibində top da atsaydalar, bu cür tezden qalxmazdım.* (“Azərbaycan” jurnalı)

15) Tabeli mürəkkəb cümlənin ikinci və üçüncü komponentləri (ikinci komponent budaq cümlə, üçüncü komponent baş cümlə olmaq şərtilə) tabelilik yolu ilə bağlanır və birinci komponentin (cümlənin baş cümləsi olur. Məsələn<sup>1</sup>: *Əgər o xəstəyə yaxşı-yaxşı baxsa, bir logman olub hər kəsi nə cürə müalicə etsə belə, kimin ürəyi fərəhələnib açılar?* (S.Rəhimov) *Vaxtında gəlsən, tapşırsalar da, əvvəlki yerini tuta bilməyəcəksən.* *Əgər mən olmasaydım, lap bu dünyadan bütün buxalterlərini yiğib töksəydim, yenə də baş tapa bilməzdim.* (S.Rəhimov)

#### Ədəbiyyat:

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, “Şərq-Qərb”, 2007, s.372-391
2. E.Həsənova. Mürəkkəb cümlələrin polipredikativliyi. Bakı, ADU-nun nəşri, 1986, s.68-82
3. Q.Ş.Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, “Aspoliqraf LTD” MMC, 2004, s.409-426
4. Müasir Azərbaycan dilinin sintaksisindən praktikum. Bakı, ADU-nun nəşri, 1978, s.76-83

<sup>1</sup> Elmira Həsənova. Mürəkkəb cümlələrin polipredikativliyi. Azərbaycan Dövlət Universiteti. Bakı, 1986, s.77-78

# MÜASİR AZƏRBAYCAN ƏDƏBİ DİLİNDE CÜMLƏ ÜZVLƏRİNİN SIRASI



*Cümlələrdə cümlə üzvlərinin sıralanması*<sup>1</sup>. Cütterkibli, tərkibli cümlələrdə, eləcə də, məqsəd və intonasiyaya görə cümlə növlərində (nəqli cümlədə, sual cümləsində, əmr cümləsində, nida cümləsində), müxtəsər və geniş cümlələrdə, bütöv və yarımcıq cümlələrdə, sadə və mürəkkəb cümlələrdə, yəni cümlənin bütün növlərində cümlə üzvlərinin sırası vacib məsələdir. Cümlədəki sözlər bir-biri ilə məna və qrammatik cəhətdən əlaqələnir, bu, məsələnin bir tərifidir. Bununla belə, cümlədəki sözlərin sırası da əsas məsələlərdən biridir. Cümləni qurmaq üçün sözlər arasında məna və qrammatik əlaqə ilə yanaşı, cümlə üzvlərinin düzgün sıralanmasını nəzərə almaq lazımdır. Əks təqdirdə, cümlənin baş və ikinci dərəcəli üzvlərinin funksiyaları bir-birinə qarışar.

*Cütterkibli cümlələrdə mübtədanın və xəbərin yeri.* Mübtəda və xəbər cümlənin baş üzvləridir. Onlar cümlənin qrammatik əsasını, iki qütbüyü təşkil edirlər. Cümlənin ikinci dərəcəli üzvləri isə mübtəda və xəbər ətrafında qruplaşırlar. Bunun nəticəsində

<sup>1</sup> Cümlə üzvlərinin sıralanması barədə bax: Ə.M.Cavadov. Müasir Azərbaycan ədəbi dilində sintaktik vahidlərin sırası. "Elm" nəşriyyatı, Bakı, 1977, s.44-105

cümlədə mübtəda və xəbər zonası yaranır. Ona görə də cümlədə mübtəda və xəbərin yerini bilmək lazımdır. Bu mənada Azərbaycan dilində əksər vaxt mübtəda cümlənin başında, xəbər isə sonunda gəlir. Məs.: *Hürü diksindi*. (M.İbrahimov) *O, uzaq şərqli idi*. (M.S.Ordubadi) *Naxçıvan qalası mühəsirə olundu*. (Y.Çəmənzəminli) *Qulu atılır, düşür, çığırır*. (A.Şaiq)

Müasir Azərbaycan ədəbi dilində mübtədanın yerinin dəyişməsi aşağıdakı hallarla bağlı olur:

1) Xəbəri *var*, yox sözleri ilə ifadə olunan cümlələrdə mübtəda xəbər zonasına aid olan üzvlərdən sonra gəlir. Məsələn: *Məktəbinizin bağçasında ucaboylu, cavan bir yasəmən ağacı vardi*. (İ.Əfəndiyev) *Bu barədə onda aydın bir mülahizə yox idi*. (İ.Əfəndiyev) *Konsert salonunda oturmağa yer yox idi*. (M.Hüseyn)

2) Tərkiblər mübtədadan əvvəl gəlir və tərkibin subyekti mübtəda kimi formalaşır. Məsələn: *Mən əti doğrayıb qurtaranda Gülgədəm düyünün kəfini yiğirdi*. (Ə.Vəliyev) *Külək əsdikcə Arazqırğı boyu uzanan qarğı-qamış tərpənmiş*. (Ə.Vəliyev) *Əhvalat bu məqama çatanda biz Bəhram müəllimə satasıb onu daha da bərk dara qısnamalı olduq*. (S.Rəhimov)

3) Bəzən həm tərkibin, həm də cümlənin subyekti eyni şəxs olur. Tərkibdəki iş cümlədəki işdən əvvəl gəldiyi üçün mübtəda tərkibdən əvvəl gəlir. Ancaq mübtədanı tərkibdən sonra da işlətmək mümkün kündür. Məsələn: *Gecədən xeyli keçməsinə baxmayaraq Şirməmməd yatmaq istəmir* cümləsini belə də işlətmək olar: *Şirməmməd gecədən xeyli keçməsinə baxmayaraq yatmaq istəmir*. Bu mənada *Adam çoxdan görmədiyi bir tanışına rast gəldikdə dərhal onu tanıya bilmir və Tanya Mahmudun ona yaxınlaşdığını görərkən çox təəccüb elədi* cümlələrində mübtədanın yerini dəyişdirmək mümkün kündür.

4) Mübtəda qeyri-müəyyənlik bildirdikdə mübtəda xəbər zonasına aid olan üzvlərdən sonra işlənir. Məsələn: *Gecədən xeyli*

*keçmiş Göytəpənin kənarında bir dəstə atlı göründü. (İ.Şıxlı) Bu vaxt dəhlizin qapısından sariqli bir kişi içəriyə girdi.* (S.Rəhimov)

5) Mübtəda söz birləşməsindən ibarət olarsa və bu söz birləşməsində qeyri-müəyyən əvəzlik işlənərsə, mübtəda xəbər zonasının üzvlərdən sonra gəlir. Məsələn: *Ucqardaki qara damdan kiminsə səksəkəli səsi eşidildi.* (İ.Şıxlı)

6) Mübtəda işin icraçısı deyilsə, həm də xəbər məchul feillərlə ifadə olunursa, mübtəda xəbər zonasına aid üzvlərdən sonra işlənir. Məsələn: *Divarın dibində çarpayılar qoyulmuşdu.* (Ə.Haqverdiyev)

7) Mübtəda işin icraçısı kimi çıxış edir, ancaq ümumi və qeyri-müəyyən olur. Belə olduqda mübtəda xəbər zonasına aid olan üzvlərdən sonra gəlir. Məsələn: *Həyətdə səs-küy qalxdı.* (İ.Şıxlı) *Şoranlı düzdə buynuzlu ilanlar mələyir.* (S.Rəhimov)

8) Mübtəda söz birləşməsi ilə ifadə olunduqda və cümlənin xəbəri məchul növdə olduqda mübtəda xəbər zonasına aid üzvlərdən sonra gəlir. Məsələn: *Yaxında maşın səsi eşidildi.* (Ə.Vəliyev) *İlk əsərlərinizdə xalq ruhunun aydın izləri görünür.* (M.Hüseyn)

Mübtəda qeyd olunan məqamlarda cümlədə öz yerini dəyişsə də, xəbərin yeri dəyişməzdır. Lakin xəbər bəzi hallarda cümlənin əvvəlində işlənə bilir.

**Cütərkibli cümlələrdə tamamlığın yeri.** Tamamlıq cümlədə xəbər zonasına aid olur və xəbərdə icra olunan işi tamamlayır. Vasitəli tamamlığın forması imkan yaradır ki, o, cümlənin müxtəlif yerlərində işlənə bilsin. Ancaq vasitəsiz tamamlığın yeri isə cümlədə sabitdir. Bu da imkan yaradır ki, vasitəsiz tamamlığı mübtədadan fərqləndirə bilək. Bununla belə, vasitəli və vasitəsiz tamamlıq xəbərə aid olduğu üçün xəbərdən əvvəl gəlir. Məsələn: *Gödək kişi mənim sualıma güldürdü.* (M.Cəlal) *Şamxal anasına yaxınlaşdı.* (İ.Şıxlı)

Cümlədə təyinin iştirak etməsi tamamlığın yerinə təsir göstərmir. Ancaq cümlədə zərfliklərin iştirakı vasitəli tamamlığın xəbərdən uzaqlaşmasına səbəb olur.

Bəzən bir cümlədə bir neçə tamamlıq iştirak edə bilir. İstər vasitəli, istərsə də vasitəsiz tamamlıq iştirak edən cümlələrdə tamamlığın sıralanmasında aşağıdakı hallar özünü göstərir:

1) Cümlədə həm vasitəli, həm də qeyri-müəyyən vasitəsiz tamamlıq olduqda qeyri-müəyyən vasitəsiz tamamlıq vasitəli tamamlıqdan sonra gəlir. Məsələn: *Ay nənə, səndən bir şey soruşacağam.* (Y.V.Çəmənzəminli) *Qız anasından söz gizlətməz.* (Ə.Vəliyev)

2) Cümlədəki tamamlıqlardan biri müəyyən təsirlik halda, digəri isə çıxışlıq halda işləndikdə təsirlik haldakı tamamlıq çıxışlıq haldan əvvəl gəlir. Məsələn: *O, rütbəni məhəbbətdən üstün tutdu.* (Ə.Vəliyev)

3) Cümlədəki tamamlıqlardan biri təsirlik halda, digəri isə “ilə” qoşması vasitəsi ilə adlıq halla işlənərsə, onda təsirlik halda olan tamamlıq əvvəl gəlir. Məsələn: *Xəstə bacılarını zəif əlləri ilə birbəbir bağrına basıb duz kimi yaladı.* (Y.V.Çəmənzəminli)

4) Cümlədəki tamamlıqlardan biri yönük halda, digəri isə “ilə” qoşması ilə adlıq halda işlənərsə, onda yönük haldakı tamamlıq xəbərə daha yaxın olur. Məsələn: *Biçarə ana tutqun bir səslə oğluna dedi.* (Y.V.Çəmənzəminli)

**Cütərkibli cümlələrdə təyinin yeri.** Təyin təyinolunanla bağlıdır. Ona görə də cümlədə başqa üzvlərin yeri təyinin yerinə heç cür təsir etmir. Cümlədə təyinin sıralanması ilə bağlı aşağıdakılardır vacibdir:

1) Bir qayda olaraq təyin təyinolunanandan əvvəl gəlir. Məsələn: *Polad tiyə havada parladi.* (İ.Şıxlı) *Bülbüllər yaniqli nəğmələrlə ürək dərədlərini güllərə söyləyirdilər.* (Ə.Haqverdiyev) *Çox çəkmədi ki, dərələrdən gələn sel arxlara sinə vurdu.* (Ə.Vəliyev)

2) Cümldə bir təyinolunanın bir neçə qeyri-həmcins təyinləri olur. Qeyri-həmcins təyinlərin növləri belə olur: biri əsl və ya düzəltmə sıfətdən, ikincisi isə isimdən ibarət olan təyinlər; biri həcm, forma bildirən, digəri isə rəng bildirən sıfətdən ibarət olan təyinlər; biri feili sıfət və ya feili sıfət tərkibindən, ikincisi isimdən ibarət olan təyinlər; biri əvəzlikdən, digəri isimdən ibarət olan təyinlər; biri feili sıfət, digəri sıfətdən ibarət olan təyinlər və s. Məsələn: *Güləsər iri mis cama çəkdiyi pencəri atasının qabağına qoydu.* (İ.Şıxlı) *İri yaşıl çayırkıklär atılıb yolun ortasına düdü.* (İ.Şıxlı) *Həyatdə dirəkdən asılmış tənəkə ləyan yerə düşüb danqıldı.* (İ.Şıxlı) *Bu daş bina məktəbdür. Getdikcə suyun səthində yatan çıxınlı duman cələdəki ulğun kollarına toxunaraq parçalanır.* (İ.Şıxlı)

**Cütterkibli cümlələrdə zərfliyin yeri.** Zərflik xəbər zonasına aid olan ikinci dərəcəli üzvdür. Ona görə də bir qayda olaraq zərflik xəbərdən əvvəl gəlir. Əgər cümlə baş üzvlərdən və bir zərflikdən ibarətdirsə, onda zərflik xəbərin yanında gəlir. Ancaq cümlədə baş üzvlərlə yanaşı, digər ikinci dərəcəli üzvlər də iştirak edirsə, onda zərfliyin cümlədə yeri dəyişə bilir. Zərfliyin cümlədə ən çox yerdəyişməyə məruz qalan növü tərzi-hərəkət zərfliyidir. Ümumiyyətlə, ikinci dərəcəli üzvlər arasında ən çox yerdəyişməyə məruz qalan üzvlərdən biri tərzi-hərəkət zərfliyidir. Tərzi-hərəkət zərfliyi feili xəbərdən əvvəl gəlir. Məsələn: *O, bütün günü səssiz-səmirsiz dolaşır.* (İ.Əfəndiyev)

Cümlədə bir tərzi-hərəkət zərfliyi olduğu kimi, bir neçə tərzi-hərəkət zərfliyi də olur. Bu zaman sıralanma aşağıdakı kimi olur:

a) Tərzi-hərəkət zərfliklərindən biri feili bağlama ilə, digəri zərfərlə ifadə olunduqda zərflə ifadə olunan zərflik xəbərin yanında gəlir. Məsələn: *Qapı cirildayaraq yavaş-yavaş açıldı.* (S.Qədirzadə) Əgər zərf feili bağlamaya aid olarsa, onda zərf feili bağlamadan əvvəl gəlir. Məsələn: *Məhtəban birdən hiçqıra-hıçqıra ağladı.* (S.Rəhimov)

b) Cümldə yerlik halda olan zərflik tərzi-hərəkət zərfliyindən əvvəl gəlir. Məsələn: *Raya faytonda təkcə oturmuşdu.* (M.S.Orudbadı) *Qızılğullar ay işığında sùrməyi məxmər kimi görünürdü.* (İ.Əfəndiyev)

Yönlük, təsirlik halda olan üzvlər tərzi-hərəkət zərfliyindən sonra işlənir. Məsələn: *Zərnigar xanım ehtiyatla yarğana yaxınlaşdı.* (İ.Şıxlı) *Bütün zal ayağa qalxaraq onu alqışladı.* (İ.Əfəndiyev) *Birdən evin pəncərəsi döyüldü.* (S.Vəliyev)

Cütterkibli cümlədə *zaman zərfliyinin* yeri aşağıdakı kimidir:

a) Mətn daxilində əvvəlki cümlə sonrakı cümləyə zaman əsasında bağlanırsa, zaman zərfliyi mübtədadandan əvvəl gəlir. Məsələn: *Bu zaman əhəngçinin səsi eşidildi.* (S.Vəliyev) *Bu gün meydançada xeyli uşaq vardi.* (S.Vəliyev)

b) Zaman zərfliyi xəbərdəki mücərrəd zamanı konkretləşdirməyə xidmət etdikdə mübtədadandan sonra işlənir. Məsələn: *O, axşamüstü kəsmə ciğirlə çayın qıraqına gəldi.* (S.Rəhimov)

Cütterkibli cümlədə yer zərfliyi xəbərdən əvvəl gəlir. Məsələn: *Bir aya yaxın üçümüz bir çadırda yaşıdlıq.* (Ə.Vəliyev)

Yer zərfliyinin yerini dəyişməsində aşağıdakı hallar diqqəti cəlb edir:

a) Qeyri-müəyyənlik bildirən mübtədalar xəbərə yaxın yerləşir, yer zərfliyi mübtədadandan əvvələ keçir. Məsələn: *Divarın yanında çarpayılar qoyulmuşdu.* (Ə.Haqverdiyev) *Sarayda toy hazırlığı gedirdi.* (Y.V.Çəmənzəminli)

b) Xəbəri *var*, *yox* sözləri ilə ifadə olunan cümlələrdə yer zərfliyi mübtədadandan əvvəl gəlir. Məsələn: *İçərişəhərdə balaca bir otağım var.* (Ə.Vəliyev)

Cütterkibli cümlədə *səbəb zərfliyi* ya mübtədadandan sonra, ya da əvvəl gəlir. Məsələn: *Hava yavaş-yavaş qaranlıqlaşlığı üçün o, məcmuəni qatlayıb cibinə qoydu.* (M.Hüseyn) *Paşa dali qapiya sarı oturduğu üçün onu görmədi.* (M.Hüseyn)

Cütterkibli cümlədə *kəmiyyət zərfliyi* xəbərdən əvvəl işlənir. Məsələn: *İlyas Mərdani az-çox tanıyırdu.* (M.Cəlal) *O, skamyanın yanında çox oturdu, çox durdu.* (M.Cəlal)

**Cütterkibli cümlələrdə həmcins üzvlərin sıralanması (yeri).** Cümlədə həmcins üzvlər olduqda həmin həmcins üzvlərin sıralanmasında bir qanuna uyğunluq olur. Bu qanuna uyğunluq imkan vermir ki, həmcins üzvlər yerini dəyişsin. Məsələn: *Dan yeri sökünlənə qədər yedik, içdik, çaldıq, oynadıq.* (A.Şaiq) *Hər eldə, hər obada müdrik qocalar da olurdu, dəliqənlər cavanlar da. Aradan bir il, beş il, on il keçdi.* Birinci cümlədə *yedik, içdik, çaldıq, oynadıq* həmcins xəbərlərin sıralanmasında bir qanuna uyğunluq var. İkinci cümlədə *eldə, obada* (olurdu) və *qocalar, cavanlar* (olurdu), üçüncü cümlədə *bir il, beş il, on il* həmcins üzvlərinin sıralanmasında bir qanuna uyğunluq özünü göstərir.

**Təktərkibli cümlələrdə cümlə üzvlərinin sıralanması (yeri).** Cütterkibli cümlələrdən fərqli olaraq təktərkibli cümlələrdə cümlə üzvlərinin sırası möhkəmdir. Burada sıranın pozulması, sıranın dəyişdirilməsi təktərkibli cümlənin cütterkibli cümləyə keçməsidir. Halbuki təktərkibli cümləyə xas olan əlamət budur ki, subyekt və predikatlıq bir üzvdə mərkəzləşir, birləşir.

Təktərkibli cümlələrdə tamamlıq iştirak etdikdə o, xəbərdən əvvəl gəlir. Zərflik iştirak etdikdə tamamlıq zərflikdən əvvəl və sonra gələ bilir. Tərzi-hərəkət zərfliyi isə xəbərdən əvvəl işlənir. Misallara diqqət yetirək: *Bəlkə Bəbir bəyə qandırıblar ki, Qədir Məmmədə çörək verənlər nəslindəndir.* (M.Cəlal) *Qədiri kənddə yaşamağa qoymadılar.* (M.Cəlal) *Mən özgənin adaxlısıyam, bu yaxınlarda məni aparacaqlar.* Mühəndis Soltan Soltanov evə gəldikdə gecədən xeyli keçmişdi.

**Adlıq cümlələr** bir üzvdən ibarət olduğu kimi, geniş adlıq cümlələr bir neçə üzvdən də ibarət olur. Bu zaman sıralanma aşağıdakı kimi olur:

a) Bir təyin və bir baş üzvdən ibarət olan adlıq cümlədə birinci yerdə təyin, ikinci yerdə baş üzv gəlir. Məsələn: *Boranlı bir qış gecəsi.* (C.Cabbarlı)

b) Bir zərflikdən və bir baş üzvdən ibarət olan adlıq cümlələrdə birinci yerdə zərflik, ikinci yerdə baş üzv gəlir. Məsələn: *Teatrda müdürin otağı.* (C.Cabbarlı) *Qarabağda Baxşigilin kəndi.* (C.Cabbarlı)

c) Təyin, zərflik və baş üzvdən ibarət adlıq cümlələrdə birinci yerdə zərflik, ikinci yerdə təyin, üçüncü yerdə isə baş üzv gəlir. Məsələn: *Kür sahilində böyük bir kənd.* (C.Cabbarlı) *Suxumda kiçik bir otaq.* (C.Cabbarlı)

ç) Bir neçə təyin, bir zərflik və baş üzvdən ibarət adlıq cümlələrdə birinci yerdə zərflik, ikinci yerdə təyin, sonra baş üzv gəlir. Məsələn: *Ayın altında xəfif, solğun bir sima.*

d) Dildə silsilə şəklində olan adlıq cümlələr olur və onlardan birincisi ikincinin, ikinci üçüncüün (və eləcə də digərləri bu ardıcılıqla) yerini, zamanını göstərir. Məsələn: *Baki. Bahar çəği. Təbiət güllür.* (M.Rahim) XVIII əsr. Azərbaycan. Qazax mahali. Vidadının evi. (S.Vurğun) Bu cür silsilə şəkilli adlıq cümlələr bir-biri ilə bağlı olur.

**Söz-cümlə** öz quruluşu ilə təktərkibli cümlələrin digər növlərindən kəskin fərqlənir. Söz-cümlesiñ yeri dedikdə onun qonşu cümlələr arasındakı mövqeyi nəzərdə tutulur.

**Grammatik cəhətdən cümlə üzvləri ilə əlaqədar olmayan sözlərin sırası (yeri).** Bura ara sözlər və xitablar daxildir. Ara sözlər cümlədə fikrə münasibət bildirir və cümlələr arasında əlaqə yaradır. Bir qayda olaraq ara sözlər əvvəlki cümlədəki fikrə münasibət bildirdikdə cümlənin əvvəlində gəlir. Məsələn:

— *Kolxoza torpağında təsərrüfatın bütün növləri inkişaf etməsə, kolxoza şöhrətinə itirər.* Əslində, kolxoza şöhrəti deyəndə, sədr özünü nəzərdə tuturdu. (Ə.Vəliyev)

Ara söz və birləşmə söylənilən cümləyə aid olduqda daha çox mübtəda zonası ilə xəbər zonası arasında yerləşir. Məsələn: *Mirzəyə demişdilər ki, şərab, əlbəttə, gərək qırmızı olsun.* (Ə.Haqverdiyev) *İsabəyin qonağı, necə deyərlər, Nəzərin gözünü açdı.* (Ə.Vəliyev) *Gödək ömürlü qış günü, elə bil, qəsdən uzanır.* (Ə.Vəliyev)

**Xitablar** cümlənin əvvəlində, ortasında və sonunda işləndiyindən onların cümlədə sıralanması, yeri də üç baxımdan (əvvəldə, ortada və sonda) olur. Məsələn: *Ay qız, Ay Gülsər, dur çardağın üstünə palaz sal.* (İ.Sixli) *Cox düz deyirsən, İdris, Reyhan xanım da haqlıdır. Göndərilən yerə necə getməyə bilərdim, Adil!*

**Mürəkkəb cümlələrdə komponentlərin sırası (yeri).** Mürəkkəb cümlələr tabesiz və tabeli mürəkkəb cümlələrə ayrıılır.

Tabesiz mürəkkəb cümlələrdə komponentlərin sırası (yeri) qarşılaşdırma, səbəb-nəticə, aydınlaşdırma, zaman əlaqəli cümlələrdə daha çox cərəyan edir. *Qarşılaşdırma əlaqəsində* birinci komponent qarşılaşır, ikinci komponent qarşılaşdırılır. Məsələn: *Araz dinməz-söyləməz soyunub yatağına girdi, gözüñə yuxu getmədi.* (A.Şaiq) *Leyla xanım Hacının evinə köçmüdü, lakin Hacı ilə görüşmək mümkün deyildi.* (M.S.Ordubadi) *Ürəyim sözlə doludur, lakin danişa bilmirəm.* (S.Rəhman)

*Zaman əlaqəli* tabesiz mürəkkəb cümlənin komponentlərinin ardıcılılığı sıralanmayı qoruyur. Məsələn: *Şoranlı düzdə buynuzlu ilanlar mələyir, circiramaların ciriltüsündən qulaq tutulurdu.* (S.Rəhimov) *Bir neçə cərgə boz kürsü düzülmüş böyük, uzun zalın arxasındaki iri qapı cirildadi, gödəkcəli ariq kişi içəri girən kimi papağını əlinə aldı, zali boş görüb sağa-sola döyükdü.* (M.Cəlal)

**Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlənin** komponentlərinin sıralanmasında səbəbi bildirən komponent əvvəl, nəticəni bildirən komponent isə sonra gəlir. Məsələn: *Gün batmış, eyvan qaranlıqlaşmışdı.* (Ə.Vəliyev)

**Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlənin** komponentlərindən ikincisi birincisini izah edir, aydınlaşdırır. Bir qayda olaraq aydınlaşdırılan cümlə aydınlaşdırılan cümlədən sonra gəlir. Məsələn: *Ürəyimə min cür fikir gəlirdi, bu necə işdir:* Yoxsa *Qulam özgə bir arvad alıb, mənə kələk gəlmək istəyir?*

**Tabeli mürəkkəb cümlənin komponentlərinin sıralanması (yeri).** Tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlələr olur. Ona görə də onların sıralanmasında iki hal diqqəti cəlb edir:

a) Baş cümlə əvvəl budaq cümlə sonra gələn tabeli mürəkkəb cümlələr: mübtəda budaq cümləsi, xəbər budaq cümləsi, təyin budaq cümləsi, tamamlıq budaq cümləsi, kəmiyyət budaq cümləsi, məqsəd budaq cümləsi, səbəb budaq cümləsi.

**Qeyd:** Tabeli mürəkkəb cümlələrin bir qismində (məsələn, mübtəda budaq cümləsində, xəbər budaq cümləsində, təyin budaq cümləsində, tamamlıq budaq cümləsində və s.) budaq cümlə əvvəl, baş cümlə sonra da gələ bilir.

b) Budaq cümlə baş cümlədən əvvəl gələn tabeli mürəkkəb cümlələr: zaman budaq cümləsi, yer budaq cümləsi, şərt budaq cümləsi.

#### Ədəbiyyat:

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, "Şərq-Qərb", 2007, s.205-215
2. Q.Ş.Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, "Aspoliqraf LTD" MMC, 2004, s.163-170
3. Ə.M.Cavadov. Müasir Azərbaycan ədəbi dilində sintaktik vahidlərin sırası. Bakı, "Elm" nəşriyyatı, 1977, s.44-105

# MÜRƏKKƏB SİNTAKTİK BÜTÖV-MƏTN



**Mürəkkəb sintaktik bütöv-mətn haqqında məlumat.** Mürəkkəb sintaktik bütöv-mətn dilçiliyin gənc sahələrindən biridir. Mürəkkəb sintaktik bütövləri-mətni öyrənən dilçilik şöbəsi mətn dilçiliyi adlanır. Müxtəlif cümlələrin birliyi mətni yaradır. Mətnə (mətn ərəb mənşəli sözdür) tekst də deyilir. Tekst termini latinca *tekstum* sözündən olub “əlaqə, birləşmə” deməkdir. Deməli, müxtəlif cümlələr əlaqələnir, birləşir və mətni yaradır.

İstənilən bir ədəbi-bədii mətn parçasını mətn dilçiliyi müxtəlif istiqamətlərdə (fonetik, leksik, morfoloji, sintaktik) təhlilə cəlb edə bilər.

Ədəbi-bədii mətn struktur-məna bütövlüyüünə malik olmaqla *makro-mətnə* və *mikro-mətnə* bölünür. Makro-mətn struktur-məna bütövlüyü baxımdan həcmcə bir əsərdir. Daha doğrusu, əsərin həcmidir. Makro-mətndə əsərin məzmunu həcmindən asılı olmayaraq özü uzunluğunda olan vahid bir cümlədir<sup>1</sup>.

**Qeyd:** Bəzən sintaktik bütövlə *abzas* (almanca *absatz*—başlangıç sətirdə çəkilmə; sintaktik bütöv) arasında uyğunluq axtarılır. Ancaq bilmək lazımdır

ki, bir mikro-mətn bir abzasda verilə bilir və bu zaman abzasla sintaktik bütöv eyniləşir. Ancaq bəzən isə bir sintaktik bütöv bir neçə abzasda verilir. Bu, müəllifin üslub qüsürü kimi qəbul edilir. Bəzən də bədii dildə bir abzasda bir neçə sintaktik bütöv verilir. Bu hal üslub səlisliyi kimi xarakterizə olunur.

*Mikro-mətn* makro-mətnin tərkib hissəsidir. Dilçilikdə *mikro-mətn* anlayışı “mürəkkəb sintaktik bütöv”, “period”, “diskurs”, “abzas”, “frazafövqü vahid” terminləri ilə də ifadə olunur. Ancaq bu terminlər anlamlarına görə bir-birindən fərqləndirilir. Bunlardan *tekst* termini struktur-semantik cəhətdən cümlədən yüksəkdə dayanır. Cüməl də, tekst də sintaksisdə öyrənilsə də, tekst cümlədən daha yüksək yarusdur. Tekstə *emik tekst* və *etik tekst* deyə iki istiqamətdə yanaşılır. *Emik tekst* dil, *etik tekst* nitq səviyyəsinə aiddir<sup>1</sup>.

**Mətnin formalaşması mərhələsi.** Mətnin komponentləri cümlələrdən ibarətdir. Cümlələrin mətnin komponentinə çevrilməsi vacib şərtidir. Odur ki, mətnin formalaşması üç mərhələdən keçir: 1) *başlangıç mərhələ*; 2) *orta mərhələ*; 3) *son mərhələ*.

*Başlangıç mərhələ* giriş kimidir, mətndəki digər cümlələr ona uyğunlaşmağa çalışır. Mətnin *orta mərhələsi* başlangıç mərhələdə əsası qoyulan məzmunun açılışına xidmət edir. Bu mərhələdə başlangıç mərhələdəki abstrakt giriş konkretləşməyə doğru gedir. Mətnin *son mərhələsi* nəticəyə xidmət edir. Bunlar – başlangıç mərhələ, orta mərhələ, son mərhələ mətnin kompozisiyasını yaradır. Mətnin kompozisiyasını bir mikro-mətn əsasında izah edək: *Kənddə çox adam bizim ailəyə Mamed Əmirova görə hörmət edir, bizi adamlı bilirdilər. Arvadlar mamama “Sənin nə dərdin, ay Sitara, adı rayonnan bir qardaşın var” deyirdilər. Mən uşaqlı olsam da, bütün bu nüansları başa düşür və ona uyğun hərəkət edirdim.* (Əli Əmirli) Burada birinci komponent (Kənddə

<sup>1</sup> Kamal Abdulla. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı: MTM-Innovation, 2016, s.223

<sup>1</sup> Kamal Abdulla. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı: MTM-Innovation, 2016, s.225

çox adam bizim ailəyə Mamed Əmirova görə hörmət edir, bizi adamlı bilirdilər) *başlanğıc mərhələyə*, ikinci komponent (Arvadlar “Sənin nə dərdin, ay Sitara, adı rayonnan bir qardaşın var” deyirdilər) *orta mərhələyə*, üçüncü komponent (Mən uşaq olsam da, bütün bu nüansları başa düşür və ona uyğun hərəkət edirdim) *son mərhələyə* aiddir. Misaldan göründüyü kimi, *son mərhələ* başlanğıc və orta mərhələni konkretləşdirir. Həm də bütöv bir mənə ətarfında komponentləri birləşdirir.

Mətnin başlanğıc, orta və son mərhələsi bir kompozisiya yaradır. Buna mətnin kompozisiyası demək olar. İstənilən bir mətnin başlanğıcını onun orta mərhələsi müxtəlif istiqamətlərdə inkişaf etdirir, zənginləşdirir. Son mərhələ isə əsas məqsədi, informasiyanı tamamlayır. Məsələn: *Zemfira başını qaldırdı, gözlərini güclə açdı. Gündəş gözqamaşdırıcı şüalarla şəfq saçırı. O əvvəl heç bir şey görmədi. Öz-özünə əmr edirmiş kimi: “Necə olur olsun, durmaq lazımdır – deyə əllərini yerə dayadı, ayağa qalxmaq istərkən beli bərk sərpdi, sanki onu arxadan neşərlədilər. Güclə yerindən tərpəndi. Kürəklərindəki ağrı, qulaqlarındakı gurultu onu dəhşətə gətirmişdi. O, heç bir şey, hətta öz səsini belə eşitmirdi.* (S.Vəliyev) Bu mətnin birinci komponenti (*Zemfira başını qaldırdı, gözlərini güclə açdı*) sonrakı komponentlər müxtəlif istiqamətlərdə inkişaf etdirir, zənginləşdirir. Sonuncu komponent (*O, heç bir şey, hətta öz səsini belə eşitmirdi*) isə əsas məqsədi, informasiyanı tamamlayır. Ancaq əsas məqsədi, informasiyanı tamamlamağın özünə də şərti yanaşmaq lazımdır. Ona görə ki, yuxarıdakı mətn hələ tamamilə bitməmişdir. Onun ardi aşağıdakı kimidir:

*Bir neçə addım getməmişdi ki, haldan düşüb yenidən yerə sərildi, ağrıdan inildədi. Göz yaşları üzünün tozuna qarışdı, sıfatında boz ləkələr yarandı.* (S.Vəliyev) Hələ yenə də mətn tamam bitməmişdir. Bunu mətnin davamı bir daha təsdiq edir:

*Fikrini toplaya bilmirdi. Niya bu günə düşüb? Bu, nə əhvalatdır? Aha, yadına düşdü. O, axırıncı yaralılar dəstəsini gəmi ilə*

*yola salmışdı. Görəsən, o vaxtdan neçə saat keçib?* Yenə də informasiya mətnində tamamlanıb qurtarmamışdır. Mətn yeni informasiya ilə davam edir:

*Bu, sahər tezdənin əhvalati idi, – lap erkənin dan ulduzu görünən vaxtin. Dənizdən sərin yel əsirdi. Zemfira bir əsgərlə gəmi gøyərtəsinin saman döşənən sahəsinə xərəklə yaralı daşıyırı.* (S.Vəliyev) Bir sözlə, mətnin istiqamətlərdə inkişaf edir, zənginləşir, ancaq informasiya qurtarmır. Mətnə aid informasiyalar davam edir. Bunu yuxarıdakı mətnin davamında da görmək olur:

*Birdən hava həyəcanı siqnalı eşidildi. Bu zaman xərəkdəki yaralılar da təşvişə düşdürlər. Zemfira tələsirdi. O, yaralıları laxlayan pilləkənlə qaldıra-qaldıra onların taleyi haqqında fikirləşirdi.*

*Zemfiranın əlləri əsirdi, ağır xərək aparmaqdan ayaqları birbirinə dolaşındı, başı fırlanırdı. Yaralıların səsini eşidirdi: “Tez ol, bacı, tez ol! Düşmən təyyarəsi... Özünü qorū!” Sonra qulaqbaturıcı gurultu qopdu. Dəniz uğuldadı, suyu göyə qalxdı. Bu, “Xeynel – 111” təyyarəsinin atdığı bombanın səsi idi. Zemfira son gücünü topladı, pillələrlə gəmidən aşağı düşdü.* (S.Vəliyev)

Beləliklə, qeyd olunan mətnin komponentləri minimum iki komponentli, maksimum çoxkomponentli olur. İki komponentdən, yəni iki cümlədən ibarət olan mətn *sədə mətn* adlanır. Üç və daha artıq komponentdən, yəni cümlədən ibarət olan mətnə *mürəkkəb mətn* deyilir. Mürəkkəb mətnlərdə mətnin başlanğıc, orta və son mərhələlərinin hər biri ayrı-ayrılıqlı özünü göstərir. Onların hər birinin mətnində sərhədləri olur və həmin sərhədlərin dəqiqliyi də diqqəti cəlb edir. Ancaq

sadə mətnlərdə mətnin hər üç mərhələsini ayırməq mümkün olmur. Sadə mətndə komponentlərdən biri başlanğıc funksiyasında, ikincisi isə sonluq funksiyasında çıxış edir. Deməli, sadə mətndə başlanğıc və sonluq mərhələsini ayırməq olur. Sadə mətndə orta mərhələ ya başlanğıc, ya da son mərhələnin məzmununda iştirak edir. Həm də sadə mətndə qarşılaşdırma əlaqəsi (tabesiz mürəkkəb cümlədə) özünü göstərir<sup>1</sup>: *Biri sürücünün yanında oturmuşdu, ikisi arxada.* (İ.Məlikzadə)

**Mətnin koqeziyası.** Burada mətnin komponentlərinin məna və struktur əlaqəsini yaradan faktorlar içərisində *təkrarlar* mühüm yer tutur. *Təkrarlar* mətnin bütövlüyüne xidmət edən spesifik və möhkəm əlaqə üsullarından biridir. Belə ki, mətnin müəyyən düyünlü yerlərində sözlər, söz birləşmələri, cümlələr təkrar olunur və mətnin komponentlərini bir-birinə bağlayır. Bu zaman mətnin bütövlükdə məzmununu, mənasını dərk etmək asan olur. Məsələn<sup>2</sup>:

*Mən düşmənəm, mən düşmənəm sizin qan içinde üzən taxtū-tacınza! Mən düşmənəm sizin atı yeyən ikibaşlı qartalınıza! Mən düşmənəm sizin süngü və pulemyot üstündə duran hökmranlığınız! Mən düşmənəm sizin ikiüzlü qanlı möhkəmələrinizə!* (C.Cabbarlı)

Bu mətndə “Mən düşmənəm” təkrarı struktur-semantik təkrar olmaqla əvvəldə gelir, cümləyə uyğunluq təşkil edir. Həm də əvvəldə gələn təkrar kimi *anaforik təkrar* adlanır. Bu təkrar mətni struktur-semantik baxımdan elə tamamlayır ki, onu ayrı bir sintaktik quruluş hesab etməyə ehtiyac qalmır. Əgər mətni bir orqanizmə bənzətsək, onda anaforik təkrarı həmin orqanizmin quruluşunun bir hissəsi, bir üzvü, bir komponenti kimi qəbul etməli oluruq.

Mətndə struktur-semantik planda olan təkrar söz birləşməsi şəklində də özünü göstərə bilir. Məsələn<sup>3</sup>:

<sup>1</sup> Kamal Abdulla. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı: MTM-Innovation, 2016, s.288

<sup>2</sup> Yenə orada. s.291

<sup>3</sup> Yenə orada. s.292

*Hamının gözləri güldürdü, tək bircə nəfərdən başqa, hamı nəzərlərini təbiətə yataq eləmişdi; baxırdılar, sevinirdilər, tək bircə nəfərdən başqa, hamı mənzilə tez çatmağa tələsirdi, tək bircə nəfərdən başqa.* (İ.Məlikzadə)

Burada təkrar rolunda söz birləşməsi bütövlükdə mətni struktur-semantik baxımdan təşkil edir, daha doğrusu, mətnin komponentlərini bağlayır.

Mətndə struktur-semantik planda olan təkrar söz şəklində də ola bilər. Məsələn<sup>1</sup>:

*Bu gecə bütün kənd sevinirdi. Qızlar, gəlinlər sevinir, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi.* (C.Cabbarlı)

Bu mətndə *sevinir//sevinirdi* sözü bütün mətni struktur-semantik baxımdan təşkil edir, mətnin komponentlərini bağlayır. Ancaq bu mətndə həm də *ellipsis* ifadə də var. Yəni formal olaraq öz ifadəsini tapmayan, ancaq tapması mümkün olan ifadə. Həmin ifadə *bu gecə birləşməsidir*. Həmin birləşmə birinci komponentdə (Bu gecə bütün kənd sevinirdi) işlənir. Ancaq ikinci və üçüncü komponentdə (Qızlar, gəlinlər sevinir, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi) formal olaraq işlənməsə də, artırmaq olar.

Mətnin komponentləri arasında məna və struktur əlaqəsi yaranan vasitələrdən biri də *söz sırasıdır*. Söz sırası ilə bağlı mətn yaradan vasitələr içərisində *inversiya*, *sintaktik paralelizmi*, *əksinə söz sırası* (xiazmı) mühüm yer tutur.

Mətndə müəyyən üzvün öz yerini, sırasını dəyişməsi *inversiya* adlanır. Bu inversiya vasitəsilə mətnin müəyyən komponentləri onunla (inversiya olunmuş sözlə) əlaqəyə girir. Beləliklə, inversiya vasitəsilə mətnin komponentləri bir-biri ilə bağlanır. Məsələn<sup>2</sup>: *Adı Leyladır onun. Həyatı bəxtəvərliklə, qəlbi istəklərlə*

<sup>1</sup> Kamal Abdulla. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı: MTM-Innovation, 2016, s.297

<sup>2</sup> Yenə orada. s.292

doludur. Dodaqlarındaki gülüşlə gözlərindəki sevinc əkiz yaranmışdır. Ömründən keçən on səkkiz ildə ata-ana həmişə bu yeganə qızıçığazın nazını çəkmış, üstündə əsmiş, onu ehtiyacın üzünü görməyə, xiffətin nə olduğunu bilməyə qoymamışlar. (S.Qədirzadə)

Bu mətndə *onun adı* mürəkkəb mübtədasında sözlər yerini dəyişmiş və yerini dəyişmiş sözlər arasına Leyladır sözü daxil olmuşdur. Nəticədə *onun adı Leyladır* strukturu *adı Leyladır onun* formasına düşməşdir. *Onun* sözünün inversiyası imkan yaratmışdır ki, ikinci komponent (*onun*) *dodaqlarındaki...* və üçüncü komponent (*onun*) *ömründən ...* birinci komponentlə (adi Leyladır *onun*) məna və struktur əlaqəsi yaratmaqla mətni formalasdırıa bilsin.

Mətni yaradan *sintaktik paralelizmi* odur ki, müəyyən sintaktik komponentlər paralel işlənir və mətni yaradır. Məsələn<sup>1</sup>: *Sədəfin qara gözləri var idi, qara höruklləri var idi...* (Elçin) Bu mətnin birinci komponenti (*Sədəfin* qara gözləri var idi) ikinci komponentlə (qara höruklləri var idi) müqayisədə tam şəkildə verilmişdir. İkinci komponentdəki *Sədəfin* sözü ixtisar edilmişdir. Ancaq ixtisar edilmiş bu söz sintaktik paralelizm olaraq hər iki komponentin məna və struktur baxımından əlaqələnməsinə imkan yaratmışdır.

Mətni yaradan *əksinə söz sırası* (xiazmı) onunla bağlıdır ki, ikinci komponent birinci komponentlə müqayisədə inversiyaya uğrayır. Məsələn<sup>2</sup>:

*Bu mənim əziz və qədim dostum Molla Nəsrəddin əmidir ki, hətta bunun o məzəli jurnalını neçə dəfələrlə gülə-gülə oxumusunuz və dəfələrlə oxuya-oxuya gülmüsünüz.* (C.Məmmədquluzadə)

Mətndə birinci hissə (gülə-gülə oxumusunuz) və ikinci hissə (oxuya-oxuya gülmüsünüz) yerdəyişməyə uğramışdır. Ancaq bu yerdəyişmə bir vasitə kimi mətnin yaranmasına xidmət etmişdir.

<sup>1</sup> Kamal Abdulla. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı: MTM-İnnovation, 2016, s.299

<sup>2</sup> Yenə orada. s.310

Mətnin yaranmasında onun komponentləri arasında qarşılıqlı məna əlaqələri də əsasdır. Burada mətnin komponentləri arasında *sadalama, qarşılaşdırma, ardıcılıq, eynizamanlılıq münasibəti* özünü göstərir.

Mətnin komponentləri arasında *sadalama münasibəti* belədir ki, burada mətnin bir komponenti başqasından vacib olmur və mətn daxilində komponentlərin yerini asanlıqla dəyişmək olur. Məsələn<sup>1</sup>: *Yata-yata yanınız ağrıdı. Dura-dura belimiz qurudu.* ("Kitabi-Dədə Qorqud")

Mətnin komponentləri arasında *qarşılaşdırma əlaqəsi* odur ki, mətnin komponentləri bir-birini inkar edən mənalarla bağlıdır. Burada komponentlər arasında əlaqəni gücləndirmək üçün *amma, ancaq, lakin* və s. bağlayıcılarından istifadə olunur. Məsələn<sup>2</sup>:

*Fəhlələr Məşədibəy kimi kraxmallı yaxalıq taxan, mühəndis forması geyinən, təmizliyə xüsusi diqqət yetirən adamlara çox rast gəlmişdilər. Ancaq onlar bu nərmənəzlik adamlarla Məşədibəyin fərqini incə bir sövq-təbii ilə duyur, hiss edirdilər.* (M.Hüseyn)

Mətnin komponentləri arasında *ardıcılıq əlaqəsi* odur ki, mətndəki komponentlər arasında ardıcılıq münasibəti özünü göstərir. Məsələn:

*Mayın on birində qatarımız mənzil başına çatdı. Gürcüstanın Borjomi stansiyasında dayandı. Bizi Liganiyə apardılar. Qospitalda üç aya kimi yatdım. Bir də Bakıya avqust ayının birində əlimdə ağac axsaya-axsaya qayıtdım.* (H.Abbaszadə)

Mətnin komponentləri arasında *eynizamanlılıq münasibəti* odur ki, mətndəki komponentlərin təsvir etdiyi hadisələr eyni zamanda baş verir. Məsələn<sup>3</sup>:

*İnstitutun direktoru akademik Əbdüll Eynullayev idi. Onun tibb ictimaiyyəti arasında böyük hörməti vardı. Respublikada mikro-*

<sup>1</sup> Kamal Abdulla. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı: MTM-İnnovation, 2016, s.304

<sup>2</sup> Yenə orada. s.312

<sup>3</sup> Yenə orada s.309

*biologiya elminin banisi sayılırdu. Xeyirxah insan, görkəmli alim olan Eynullayevi hamı sevirdi.* (H.Abbaszadə)

Mətndə komponentlər arasında *məntiqi-sintaktik əlaqə* də vacib rol oynayır. Burada mətndəki əvvəlki komponentin predikatı sonrakı komponentin əvvəlində çıxış edir. Məsələn<sup>1</sup>:

*Mən yuxuda da Allaha yalvarırdım. Yalvarırdım ki, heç olmasa, mənə bir quş qanadı versin, göydə uşub uşaqların başına daş töküm.* (Ə.Əylisli) Burada birinci komponentdəki predikat (yalvarırdım) ikinci komponentin əvvəlində çıxış etmişdir.

Bəzən isə birinci komponentin xəbəri ikinci komponentin əvvəlində əvəzliliklə ifadə ifadə olunur. Məsələn<sup>2</sup>:

*Biz Kərbəlayı İsləyilin qiyamını yatarmaq üçün gedəcəyik. Bu işə bizi heç kim məcbur eləmir.* (F.Kərimzadə) Burada ikinci komponentdəki birləşmə (bu iş) birinci komponentin (Kərbəlayı İsləyilin qiyamını yatarmaq üçün gedəcəyik) predikatının əvəzliliklə ifadəsidir.

### Ədəbiyyat:

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, "Şərq-Qərb", 2007, s.391-400
2. Q.Ş.Kazimov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, "Aspoliqrəf LTD" MMC, 2004, s.428-444
3. K.Abdulla. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı, MTM-Innovation, 2016, s.220-334

<sup>1</sup> Kamal Abdulla. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı: MTM-Innovation, 2016, s.317

<sup>2</sup> Yenə orada

## VASİTƏLİ VƏ VASİTƏSİZ NİTQ

**Vasitəli və vasıtəsiz nitq haqqında məlumat.** Danışan və yazan şəxs başqasının nitqini ya heç bir dəyişiklik etmədən, ya da müəyyən dəyişiklik edərək öz sözləri ilə işlədə bilir. Deməli, danışan və yazan şəxs başqasının nitqini iki şəkildə işlədir: 1) başqasının nitqini heç bir dəyişiklik etmədən işlədir və 2) başqasının nitqində müəyyən dəyişiklik edərək öz sözləri ilə işlədir.

Başqasının nitqində heç bir dəyişiklik etmədən işlədilən nitqə vasıtəsiz nitq deyilir. Məs.: *Qədim Çin mütəfəkkiri Konfutsi demişdir: "Danışarkən üç məqama diqqət vermək lazımdır: başqası danışanda onun sözünü kəsməmək; danışmaq növbəsi çatanda susmamaq; danışarkən əl-qol atmamaq".* Rus yazıçısı Maksim Qorki demişdir: *"Dünyada elə bir hikmət yoxdur ki, onu sadə və aydın sözlərlə ifadə edə bilməyəsən".* Fransız filosofu, maarifçi, ictimai-siyasi xadim Şarl Lui Monteskyö demişdir: *"Səhv fikirləşmək yalnız fikrin sahibinə, səhv danışmaqsa hamiya ziyan vurur".*

Başqasının nitqində müəyyən dəyişiklik edilərək işlədilən nitqə isə vasitəli nitq deyilir. Məs.: *Qədim yunan filosofu, riyaziyyatçısı Pifaqor demişdir ki, hər hansı xalqın xarakterini öyrənmək istəsən, on əvvəl onun dilini öyrənməlisən.* Alman filosofu İohann Şefler demişdir ki, *söz ilə öldürmək də olar, xilas etmək də. Söz ilə bir ordunu ardınca aparmaq da olar, təklikdə qalmaq da.* Rus yazıçısı, mütəfəkkiri Lev Nikolayeviç Tolstoy demişdir ki, *dil milyonlarla nəslin yaratdığı diridən də diri varlıqdır.*

**Vasitəsiz nitqin qurulma formaları.** Müasir Azərbaycan dilində vasitəsiz nitq aşağıdakı formalarda qurulur:

1. Başqasının sözləri olduğu kimi verilir. Məsələn: *Bir xeyli üzümə baxdi. Sonra səsi titrəyə-titrəyə dedi*:

—*Mən səninçün kim olduğumu bilmirəm. Amma sən mənim-çün ölümsən!.. Ölümümsən, Nuhi, ölüümüm!.. Yüz faiz belədi, yadında saxla birdəfəlik: ölüümümsən!!!* (Zahid Saritorpaq) Şamil siqaretini sümürüüb astadan dedi:

—*Qardaş oğlu, birdən çəşib o gölə sarı gedərsən haa... Oranı indi, yəqin, polislər halaya altb. Özünü durdugun yerdə işə salarsan. Ağrımayan başına dəsmal sarıma, getmə ora.* (Zahid Saritorpaq) O isə, mənə yaxınlaşış, üstümə əyildi, astadan dedi:

—*Qurban olasan... min kərə qurban olasan adı çəkilən o uşaqlarına, ailəmə!.. Səni tapdalayıb, meyitini salardım yoxsa, küçük!..* (Zahid Saritorpaq)

2. Danışanın fikrini müəllif ifadə edir. Məsələn: *Hər dəfə kirayə pulunu almağa gələndə hal-əhval tuturdu, onun harada olduğunu heç soruşturmudu da, sadəcə, gedərəkdə: "Xalana salam deyərsən"* — deyirdi. (Zahid Saritorpaq) Yenə orada kölgəyə oxşar nəsə vardi, elə bil yenə mənə əl eləyirdi, amma bu dəfə, sanki: “*Xoş gəldin, Nihat, yolun açıq olsun!..*” — deyirdi. (Zahid Saritorpaq) Beş-altı addım atmışdı ki, qayıtdı — “*Mən bu yaxşılığı heç vaxt unutmayacam*” — deyib getdi. (Alpay Azər)

Misallardan göründüyü kimi, başqasının sözlərini olduğu kimi verəndə və danışanın fikrini müəllif ifadə etdikdə (yəni vasitəsiz nitqin qurulma formalarının hər ikisində) cümlə iki hissədən ibarət olur: müəllifin sözlərindən və başqasının nitqindən.

**Vasitəsiz nitqin cümlədə işlənmə yeri.** Vasitəsiz nitq cümlədə müxtəlif yerlərdə işlənə bilir. Odur ki, vasitəsiz nitqin cümlədə işlənmə yerini aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Vasitəsiz nitq müəllifin sözlərindən sonra gəlir. Məsələn: *H.B.Zərdabi haqli deyir: "Dil bir şeydir ki, öz halında saxlamaq mümkün deyil. Elə ki, artıq şeylər ələ gəldi və alətlər dəyişdi, tə-*

*zə sözlərin qədəri gündən-günə artacaqdır. Belə sözlərin artmağının dili zərəri yoxdur, xeyri var*. (R.Rza) Həzrət Əli deyib: “*İnsan öz dilinin altında gizlənibdir, danışmağa başlayandan sonra ağıllı və ya ağılsız olması bilinir*”.

2. Vasitəsiz nitq müəllifin sözlərindən əvvəl gəlir. Məsələn: “*Axi o mənə söz vermişdi, nə üçün getdi?*” — deyə qız öz-özünü sual verdi. “*Bu, sühl çağırışıdır*”, — söylədi bütün ellər. “*Tərs oğlu tərs südüñə çəkib*”, — deyə ürəyində oğlunu yamanladı.

**Vasitəsiz nitq ilə müəllifin sözlərinin fərqi.** Vasitəsiz nitq ilə müəllifin sözləri tələffüz tərzinə görə bir-birindən müəyyən qədər fərqlənir. Danışan zaman müəllifin sözləri, adətən, adı intonasiya ilə tələffüz olunur. Vasitəsiz nitq isə müəllifin sözlərindən fərqli intonasiya ilə (nisbətən yüksək intonasiya ilə) deyilir.

Vasitəsiz nitq ilə müəllifin sözləri həm də yazıda bir-birindən seçilir. Belə ki, yazıda vasitəsiz nitq müəllifin sözlərindən aşağıdakı durğu işarələri ilə fərqlənir:

**Dırnaqda verilməklə fərqlənən vasitəsiz nitq.** Vasitəsiz nitq də dırnaq işarəsindən aşağıdakı hallarda istifadə olunur:

1. Vasitəsiz nitq yazıda dırnaqda verilir və müəllifin sözlərindən ayrıılır. Belə ki, hər hansı bir müəllifdən, mətndən sitat gətirilirsə, onda həmin sitat, parça dırnaq arasında olduğu kimi verilir. Belə olduqda müəllifin sözündən sonra iki nöqtə qoyulur, dırnaq açılır, verilən sitatin (parçanın) ilk hərfi böyük yazılır, sitat (parça) qurtardıqdan sonra dırnaq bağlanır. Məsələn: *Sonra ondan soruşurlar: "Ey filosof, indi ki ölümə razi olubsan, de görək, səni harada dəfn edək?"* Sokrat təbəssüm edib deyir: “*Əgər məni yenidən tapa bilsəniz, harda istəyirsiniz, dəfn ediniz*”, yəni “*tapdığınız mən olmayıacağam, mənim qəbrim olacaqdır*”. (Qabusnamə) Azərbaycan şairi Seyid Əzim Şirvani demişdir: “*Az bılıb çox danışmaq axmaqlıq əlamətidir*”. Rus yazarı, mütəfəkkir Lev Nikolayeviç Tolstoy demişdir: “*Söz böyük nemətdir. Ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olar, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar, ədavət və düşməncilik də*”.

2. Hər hansı bir şəxsin düşüncələrini, istəklərini yazıda verərək müəllifin sözlərindən sonra iki nöqtə qoyulur, dırnaq açılır, verilən parçanın, mətnin (nitqin) ilk sözünün baş hərfi böyük yazılır, parça, mətn qurtardıqdan sonra dırnaq bağlanır. Məsələn: *Ey filosof, bu gün filankəsi gördüm, sənin barəndə danışır və tərifləyərək deyirdi: “Əflatun çox böyük filosofdur, indiyə qədər onun kimisi nə olub, nə də olacaqdır”.* (Qabusnamə) Dara öldürüldükdən sonra İsgəndər demişdir: “Əmirin qəfləti, vəzirin xəyanəti şahlığı məhv edər”. (Nizamülmülk. “Siyasətnamə”) Türk dünyasının böyük şəxsiyyəti Əbu Turxan demişdir: “Poeziya qəfiyə, ahəngə, ritmə salınmış sözlərdən daha çox sözlərlə ifadə olunmuş ritim və ya ahəngdir. Hətta belə demək mümkündürsə, sözlərlə çəkilmiş tablo və ya sözlərlə ritmlənmiş musiqidir”.

3. Bəzən vasitəsiz nitq müəllifin sözlərinin içərisində verilir və bu zaman vasitəsiz nitq müəllifin sözlərindən başqa durğu işarələri ilə deyil, məhz dırnaqla ayrılır. Məsələn: *Elə bil yuxuda mənə “dur!” dedilər.* (İ.Əfəndiyev) Ən azından zəng edib “Müəllim, təəssüf ki, oğlunuza uyğun bir iş yoxdu” sözlərini eşidəndən sonra “Bəs sən, axı, söz vermişdin, demişdin mütləq iş olacaq”, “Mən sənə çox ümid edirdim, başa düşürsən, çox ümid edirdim” kimi cümlələrlə ürəyindən tikan çıxartmaq istəyirdi. (Alpay Azər)

**Dırnaqsız verilməklə fərqlənən vasitəsiz nitq.** Vasitəsiz nitqin dırnaqsız verilməsi aşağıdakı hallarda olur:

1. Vasitəsiz nitq müəllifin sözlərindən sonra gələrsə, müəllifin sözlərindən sonra iki nöqtə qoyulur və vasitəsiz nitq yeni sətirdən yazılırlar. Məsələn:

*Gələr nənəsinə deyər:*

– *Nənə, bu yol bu qızı alıram.* (“Azərbaycan uşaq ədəbiyyatı antologiyası”)

*Vəzir mat qalar. Gedər yaxına soruşar:*

– *Ay qoca əmi, bu nə işdi? Ağlamaq nədi, gülmək nədi?* (“Azərbaycan uşaq ədəbiyyatı antologiyası”)

*Qızı deyir:*

– *Ay dədə, yaxşı ki ərim evdə yoxdu. Bu sözləri onun yanında deyib, məni biabır eləmə.* (“Azərbaycan uşaq ədəbiyyatı antologiyası”)

Bu cür vasitəsiz nitq qurtardıqdan sonra sətrin qalan hissəsi boş qalır, yeni fikir təzə sətirdən yazılır. Məsələn:

*Kişi arvadının xasiyyətini biliirdi, əgər “yox” desə, bütün günü bas-beyni gedəcəkdi, odu ki deyir:*

– *Yaxşı, tuluğun ağızını aç, bir azca tök.*

*Arvad tuluğun ağızını açıb bəhməzin hamisini töküür yerin çatdağıına.* (“Azərbaycan uşaq ədəbiyyatı antologiyası”)

Onu da qeyd edək ki, həmişə *dedi, soruşdu, cavab verdi, başa saldı, izah etdi* sözlərindən sonra iki nöqtə qoymaq doğru deyildir. Belə ki, bu sözlərdən sonra digər bir fikir verilirsə, onda həmin sözlərdən sonra iki nöqtə qoyulur. Ancaq qeyd olunan sözlər ifadə olunan fikri tamamlayırsa, yəni cümlə bitirsə, onda nöqtə qoyulur. Aşağıdakı cümlələri müqayisə edək: *Bir dəfə yumruğunu masaya vurub dedi: “Mənə qulaq as, əgər sizdə bir də mühərabə başlasa, mən könüllü gəlib Qarabağda vuruşacam. Danışmışam sənə, taqım komandiri kimi Əfqanistanın dağlarında vuruşmuşam, elə bilişəm, Qarabağın dağlarında da sizin orduya xeyrim dəyər”.* (Alpay Azər)

*Genə də Cirtdan başını qaldırıb deyir:*

– *Həmi yatıb, Cirtdan oyaq.* (“Azərbaycan uşaq ədəbiyyatı antologiyası”)

Bəzən bədii ədəbiyyatda vasitəsiz nitqdən əvvəl gələn müəllifin sözləri *dedi, soruşdu, cavab verdi, başa saldı, izah etdi* sözləri ilə deyil, emosionallıq bildirən sözlərlə ifadə olunur, bitir. Belə olduqda müəllifin sözlərindən sonra nöqtə qoyulur. Məsələn: *Oğlan üzünü qapıya tutub, danışmağa başladı.*

– *Qapı qardaş, günlərin bir günündə üç yoldaş səfərə çıxır. Onlar bir meşədə gecələməli olur.* (“Azərbaycan uşaq ədəbiyyatı antologiyası”)

2. Vasitəsiz nitq müəllifin sözlərindən əvvəldə gələrsə, müəllifin sözlərindən əvvəl (qabaq) tire qoyulur və müəllifin sözləri deyə, deyib, deyərək sözlərindən biri ilə başlayır. Məsələn: *Məni görəndə gülümsünür: "Necəsan?"* – deyib yanından keçirdi. *"Bu gün haradan doğub ki?"* – deyə Ceyran xanım başını qaldırmadan nifrət dolu bir istehza ilə soruşdu. Xosrov: *"Hardansan, cavan?"* – deyə soruşdu. Şahbikə xala: *"Bəs çörək yemirsən, bala?"* – deyə soruşdu.

3. Vasitəsiz nitqin bir hissəsi müəllifin sözündən əvvəl, o biri hissəsi müəllifin sözündən sonra gəlirə, vasitəsiz nitqin birinci hissəsindən sonra, ikinci hissəsindən isə əvvəl tire qoyulur. Vasitəsiz nitq bitməyibsə, tiredən əvvəl vergül də qoyulur. Məsələn: *Uşaq inadla: "Mən getməyəcəyəm, – dedi, – getsəm də, sabah gedəcəyəm". "Nənə, qorxma, – dedi, – mənəm, Əlidir". Mirzə toxtaq səslə: "Get, doktor, – dedi, – uşaqlar evdə təkdir". "Xahiş edirəm, vağzala yaxın dayanacaqda mənə xəbər verəsiniz, – deyib, o, bir daha təkrar etdi, – ən yaxın dayanacaqda".*

4. Vasitəsiz nitq dialoq şəklində verilərsə, hər bir dialoq (hər şəxsin nitqi) yeni sətirdən yazılır və sətinin qabağında tire qoyulur. Məsələn:

- Dahi kimə deyirsən?
- Cəmiyyətin istiqamətini dəyişən adamlara. (İ.Şixlı)
- Həsən ağanın əlindən xəta çıxıb.
- Nə xəta?
- Adam öldürüb.
- Kimi?
- Ələddini.
- Harda?
- O tayda, meşədə. (İ.Şixlı)
- Məgər elə bir ehtimala siz yol verirsiz?
- Hansi ehtimala? Almanların qalib gəlməsinəmi?
- Bəli. (M.İbrahimov)

*–Onda de görüüm, Təbriz və Culfa arasındaki yolun uzunluğu nə qədərdir?*  
*–Üç yüz kilometrdir, ağa. (M.İbrahimov)*  
*–Hansi məktubu yazmışan?*  
*–Mənə göndərdiyin məktuba cavab olaraq yazdığını məktubu. (M.S.Ordubadi)*

Deməli, vasitəsiz nitqdə başqasının sözləri heç bir dəyişiklik edilmədən qorunur. Ancaq vasitəli nitqdə başqasının sözləri olduğu kimi verilmir, bəzi sözlər və ifadələr müəyyən qədər dəyişdirilir. Vasitəli nitqdə fikir, daha doğrusu, fikrin məzmununu danişanın sözləri ilə ifadə olunur.

Vasitəsiz nitqi vasitəli nitqə çevrimək üçün *ki* bağlayıcısından istifadə olunur. Bu zaman vasitəli nitq tamamilə budaq cümləli tabeli mürəkkəb cümləni əmələ gətirir. Yeri gəlmışkən, vasitəsiz nitqdən ibarət cümlə vasitəli nitqlə müqayisədə, adətən, bağlayıcısız mürəkkəb cümlə hesab olunur. Onu da qeyd edək ki, vasitəli nitqdə müəllifin sözləri həmişə cümlənin əvvəlində gəlir. Vasitəsiz nitqi vasitəli nitqə çevirdikdə *dirnaqlar və deyə* sözü atılır və müəllifin sözlərindən sonra *ki* bağlayıcısı əlavə olunur. Məsələn: *Firidun bəy Köçərli demişdir: "Dil nə qədər açıq, sadə olsa, fikir bir o qədər gözəl və məqbul olar"* vasitəsiz nitqini vasitəli nitqə çevirək: *Firidun bəy Köçərli demişdir ki, dil nə qədər açıq, sadə olsa, fikir bir o qədər gözəl və məqbul olar.*

#### Ədəbiyyat:

1. Q.Ş.Kazimov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, "Aspoliqrafl LTD" MMC, 2004, s.468-481
2. M.Həsənov. Sintaksisin tədrisində qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması. Bakı, "Maarif", 1972, s.51-60

# DURĞU İŞARƏLƏRİ

**Durğu** səs durğusuna daxildir və mənalı səslənməyə xidmət edir. Yazılı nitqi daha yaxşı başa düşmək üçün durğu işaretisi böyük rol oynayır. Müqayisə üçün onu da qeyd edək ki, şifahi nitqdə səlis və aydınlığı pauza, intonasiya, vurğu ifadə edir. Yazılı nitqin səlis və aydınlığı üçün durğu işaretəri mühüm xidmət göstərir.

Müasir Azərbaycan dilində işlədirən işaretəri iki yerə bölmək olar: *durğu işaretəri, şərti işaretərər*.

Müasir Azərbaycan dilində işlədirən durğu işaretəri bunlardır: *nöqtə* (.) ; *vergül* (,) ; *nöqtəli vergül* (;) ; *iki nöqtə* (:); *tire* (-); *sual* (?) ; *nida* (!); *üç nöqtə* (...); *mötərizə* [( )]; *dirnaqlar* (« », “ ”).

Müasir Azərbaycan dilində durğu işaretərindən başqa, şərti işaretərdən də istifadə olunur. Həmin şərti işaretər bunlardır: *çixma* (-), *toplama* (+), *bölmə* (:), *vurma* (x), *bərabərlik* (=). Şərti işaretər elmi-texniki kitablarda işlədirilir.

Onu da qeyd edək ki, durğu işaretərinin bəzisindən texniki məqsədlə də istifadə oluna bilir. Ancaq nitq üçün durğu işaretərinin bu məqsədi (yəni texniki məqsədi) nəinki əsas, heç vacib də deyildir. Bu mənada qeyd olunan durğu işaretərinin nitqdə işlədilməsi əsas götürülür və bundan da bəhs olunacaqdır. Ona görə də durğu işaretərinin hər birini nəzərdən keçirək.

**Nöqtə<sup>1</sup>**. Nöqtə işaretisi müasir Azərbaycan dilində aşağıdakı hallarda işlədirilir:

<sup>1</sup> Durğu işaretərinə aid misallar "Azərbaycan dilində durğu işaretəri" kitabından götürülmüşdür. Bax: Z.Budaqova, R.Rüstəmov. Azərbaycan dilində durğu işaretəri. Bakı, 1965

1)Bütöv və yarımcıq nəqli cümlələrdən sonra nöqtə işaretisi qoyulur. *Məsələn: Dəfələrlə bulaq başında onunla görüşmiş, sevişmiş və ondan ilqar almışdı.* (A.Şaiq)

*Camal. Haraya yazılmışdır?*

*Almaz. "Yeni yola".* (C.Cabbarlı)

2)Adlıq cümlələrdən sonra nöqtə işaretisi qoyulur.

*Məsələn: Yay günü. Yol üstü, ağac kölgəsi.* (S.Vurğun)

3)*Lakin, bununla belə, amma, ancaq, halbuki, həm də, özü də, hətta, yəni və s. tabesizlik bağlayıcıları tabesiz mürəkkəb cümlənin komponentlərini bir-birinə bağlamırısa, tabesiz mürəkkəb cümlə əmələ gətirmirsə, onda həmin bağlayıcılarından əvvəl nöqtə qoyulur. Məsələn: Mən həkim deyiləm. Ancaq mənə gün kimi aydınlaşdır ki, vərəm, qızdırma xəstəliyi olan yerdə daha tez inkişaf edir.* (H.Mehdi)

4) *Buna görə (də), bu səbəbdən (də), ona görə (də), o səbəbə ki, o idi ki, odur ki, ondan ötrü (ötəri) ki və s. tabelilik bağlayıcıları müstəqil cümlələri tam, bütöv bir şəkildə bağlamırısa, onda həmin bağlayıcılarından əvvəl nöqtə işaretisi qoyulur. Məsələn: Deyəsən, mən təcribəsizəm. Ona görə də yanlış mühakimə yürüdürəm.* (H.Mehdi)

5)Dram əsərlərində obrazların nitqlərindən sonra və ya nitqləri arasında gələn remarkalar mötərizəyə alınır, mötərizədəki bütöv, yarımcıq cümlələrdən sonra nöqtə qoyulur. *Məsələn: Cavad xan. Sizin buyurmağınızı görə guya gərək siz danışasınız, mən ağlayam, eləmi?* (Kənarə.) *Amma qəribə tündməzacdır.* (C.Cabbarlı); *Mikayıll. Xanım qız gəlsin görüm, iş nə haldadır...* (*Saata baxıb otaqda gəzinir. Zəhra xanım daxıl olur.*) (N. Vəzirov)

Şəxsin adından sonra remarka gələrsə, onda nöqtə mötərizədən sonra qoyulur. *Məsələn: Surxay* (yavaşdan Musaya). *Hə, hə, di get görüm, necə gedirsən.* (S.Rəhman)

6)Pyesdə iştirak edən şəxslərin adları abzasdan yazılırsa, onlardan sonra nöqtə işaretisi qoyulur. *Məsələn:*

*Rəhim. Şam hazırdir, buyurun. (N.Vəzirov)*

*Kərəmov. Gətir baxım. (S.Rəhman)*

Pyesdə iştirak edən şəxsin adı abzasdan yox, sətrin ortasında yazılırsa, ondan sonra heç bir işarə qoyulmur.

7) İki nöqtədən sonra gələn müstəqil cümlələrin hər birindən sonra nöqtə işarəsi qoyulur. *Məsələn*:

*Türk dilli xalqların, eləcə də Azərbaycan xalqının mədəni həyatında böyük rol oynamış Birinci Türkoloji Qurultayın 80 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:*

*1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Birinci Türkoloji Qurultayın 80 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.*

*2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu sərəncamdan irəli gələn məsələləri həll etsin. ("Xalq qəzeti". 10 noyabr, 2006-ci il)*

**Vergül.** Müasir Azərbaycan ədəbi dilində vergül işarəsindən aşağıdakı hallarda istifadə olunur.

1) Tabesiz mürəkkəb cümlənin tərkib hissələri intonasiya ilə bağlandıqda komponentlər arasında vergül qoyulur. *Məsələn*: *May ayı girmiş, hava qızmışdı. (A.Şaiq)*

2) Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında bağlayıcılar gələrsə, onda bu bağlayıcılardan əvvəl vergül işarəsi qoyulur. *Məsələn*: – *Yaxşı, indi de görüm, sən gəlirsən, ya mən sənin yanına gəlim. (Azərbaycan nağılları); Mən də nağıl bilməyirəm, ancaq bacım Tamam çox bilir. (S.S.Axundov); Adları çıxsa da, özləri yoxdur. (S.Vurğun); Bir gündə həm gün çıxır, həm yağış yağır, həm də bürkü olur... (Mir Cəlal) və s.*

3) Tabeli mürəkkəb cümlənin tərkib hissələri bir-birinə intonasiya ilə bağlanırsa, ona baş və budaq cümlə arasında vergül işarəsi qoyulur. *Məsələn*: *Mən bilirəm, sən öz Dilşadını axtarmaq üçün Bağdada getməyə tələsirsən. (M.S.Ordubadi)*

---

4) Tabeli mürəkkəb cümlənin tərkib hissələri bir-birinə bağlayıcı ilə bağlandıqda komponentləri bir-birinə bağlayan bağlayıcıdan sonra vergül işarəsi qoyulur. *Məsələn*: *Mən ona məsləhət gördüm ki, süssün. (C.Cabbarlı)*

**Qeyd:** Ki ədati isim, əvəzlik, feil, zərf və köməkçi nitq hissələri ilə birlikdə işləndikdə ki ədatından sonra vergül işarəsi qoyulmur. *Məsələn*: *Qar ki adamı lap dondurur! (S.Rəhimov); Buna ki qəti inanırsan! (S.Rəhimov); Yat ki yatacağam. (N.Vəzirov); Kaş ki Kazım ağanın qızı olunca bir çoban qızı olaydım. (S.S.Axundov)*

5) Tabeli mürəkkəb cümlələrdə budaq cümlə baş cümləyə bağlayıcı sözlərlə bağlandıqda budaq cümlənin sonunda vergül işarəsi qoyulur. *Məsələn*: *Necə ki siz demişsiniz, elə də edəcəyəm. (S.S.Axundov); Harada ki siz işləyirdiniz, indi orada böyük bir ev tikilibdir; O yerdə ki toyda süzür sonalar, o yer mənim vətəniimdır, elimdir. (S.Rüstəm)*

6) İntonasiya ilə bağlanan həmcins mübtədalar, xəbərlər, tamamlıqlar, təyinlər və zərfliklər arasında vergül qoyulur. *Məsələn*: *Dağlar, təpələr, düzənlər pambıq kimi qarla örtülmüşdür. (H.Mehdi); Şeirlər deyərdi gəlinə, qızə. (S.Vurğun); O, gözəl, girdəsifət, gənc bir qızdır. (C.Cabbarlı); Mən onu heç vaxt acıqli, əsəbi, qaşqabaqlı görməmişdim. (M.Ibrahimov); O, torpağın səsini eşitmək, dərdini dinləmək üçün yollara çıxırı. (Mir Cəlal) və s.*

**Qeyd 1:** Təyin edən iki və daha artıq söz həmcins təyin sayılmadığı üçün onların arasında vergül qoyulmur. *Məsələn*: *Meyvə bağları ilə əhatələnmiş*

*güllü böyük həyətimizdə bizdən başqa, əmioğlunun ailəsi də yaşayırıd.*

**Qeyd 2:** *Gör, görək, görün, qoy, gəl, gəlin, gəlsənə (gələsən), bax və s. sözlər ədat kimi işləndikdə ondan sonra vergül işarəsi qoyulmur. Ona görə ki, qeyd olunan sözlər cümlənin həmcins üzvü olmur. Məsələn: Qoy birisini də mən söyləyim... (S.S.Axundov); Gəl indi cəbhəyə yoldaş olaq biz. (S.Vurğun); Gəlsənə gəmidə oturub gəmiçi ilə dalaşmayasan. (S.Rəhimov) və s.*

**Qeyd 3:** *Və, ilə (la, lə) bağlayıcıları vasitəsilə bağlanan həmcins üzvlər arasında vergül işarəsi qoyulmur. Məsələn: Yol eniş və hamar idi. (S.S.Axundov); Evdə ancaq Sona ilə Bahadır qaldı. (N.Nərimanov); Səmədlə Əhməd dostdur və s.*

**Qeyd 4:** Tərkibində və bağlayıcısı olan mürəkkəb bağlayıcılarla (və yaxud, və ya, və həm də və s.) bağlanmış həmcins üzvlər arasında da vergül qoyulmur. Məsələn: *Bu nəğmələr Əmirin arvadının və yaxud qızının meşə səyahətinə çıxdığını bildirdi.* (M.S.Ordubadi); *Bəzi uşaqlar olur ki, ata nəfəsi, nəvazişi və sayəsindən kənardada və ya əzaqda böyüyür; ehtiyac hiss etməyincə atasını xatırlamır da.* (Mir Cəlal)

**Qeyd 5:** Mübtəda **o** şəxs və ya **bu** işaretə əvəzliyi ilə ifadə olunaraq əvəzlik, feil, zərf və köməkçi nitq hissələrindən əvvəl gələrsə, onda **o**, **bu** əvəzliklərdən sonra vergül qoyulmaz. Məsələn: **O** bizə yaxındır

*doğma atadan. (S.Vurğun); O gəldi; O çox danışdığını duymuş kimi dinləyənlərin rəyini bilmək istəyirdi. (H.Mehdi); O da ürəyindəkini açıb demək ehtiyacı duydu. (H.Mehdi)*

**Qeyd 6:** Mübtəda **o** şəxs əvəzliyi ilə ifadə olunarsa, həm də **o** şəxs əvəzliyi **bu** işaretə əvəzliyindən əvvəl gələrsə, onda **o** şəxs əvəzliyindən sonra vergül işarəsi qoyulur. Məsələn: *O, bu qəzetdən hamiya satmaq istəyirdi.* (S.Rüstəm)

7) Təkrarlanan eyni sözlər arasında vergül işarəsi qoyulur. Məsələn: *Yalandır, yalandır bu ola bilməz.* (S.Vurğun); *Təbrizim, Təbrizim, gözəl Təbrizim.* (S.Rüstəm)

8) Yalvarış, xahiş, aid, əzizləmə bildirən sözlər cümlədə vergülə ayrıılır. Bu cür sözlər cümlənin əvvəlində gəldikdə onlardan sonra, cümlənin ortasında gəldikdə onların hər iki tərəfində, cümlənin sonunda gəldikdə onlardan əvvəl vergül işarəsi qoyulur. Məsələn: *Başına dönüm, axı mən aşiq olmuşam.* (Ü.Hacıbəyov); *Ay xala, sən allah, yadına salma.* (Mir Cəlal); *Nəbi, danış, danış, dilinə qurban!* (S.Rüstəm)

9) Hər hansı bir fikrin doğruluğunu təsdiq etmək üçün işlədi-lən *canın üçün* (haqqı), *sən Öl, sən Öləsən, and olsun sənin başına, sədaqət haqqı, mən ölüm, vallah* və s. kimi sözlər cümlədə vergülə ayrıılır. Bu sözlər cümlənin əvvəlində gəldikdə vergül onlardan sonra, cümlənin ortasında gəldikdə onların hər iki tərəfində, sonunda gəldikdə onlardan əvvəl vergül işarəsi qoyulur. Məsələn: *Sənin canın üçün, bu halin mənə çox təsir edir.* (C.Cabbarlı); *A kişi, sən Öl, mən səni hamidan artıq yad elərəm.* (Ü.Hacıbəyov); *Bir şey görmədim, vallah!* (S.Rəhimov)

10) Əzizləmə məqamında işlədirilən *sənə* (...) *canım qurban, qadan* (qadanız) *mənə gəlsin, qurban olum, qadan alım, başına*

*dönüm* və s. sözlər cümlədə vergüllə ayrıılır. Bu sözlər cümlənin əvvəlində gəldikdə ondan sonra, ortasında gəldikdə onların hər iki tərəfində, sonunda gəldikdə onlardan əvvəl vergül qoyulur. *Məsələn: Sənə canum qurban, getsənə!* (N.Vəzirov); *Gülnaz, qadan mənə gəlsin, darixma.* (Ə.Haqverdiyev); *Al, qurbanın olum!* (Ə.Haqverdiyev).

11) Cümlədə olan əlavələr vergüllə ayrıılır. Əlavələr cümlənin əvvəlində gəldikdə onlardan sonra, ortasında gəldikdə hər iki tərəfdə, sonda gəldikdə ondan əvvəl vergül qoyulur. *Məsələn: Məni buraya, öz kəndinizə, təzə müəllim təyin ediblər.* (Ə.Haqverdiyev); *Əllərim tərtəmizdir, gül kimidir!* (S.S.Axundov)

12) Cümlədə olan xüsusişmələr vergüllə ayrıılır. Bunlar aşağıdakı hallarda təzahür edir:

a) Cümlədə mübtəda, xəbər, tamamlıq və zərfliyi xüsusişdirən *xüsusən, əlxüsüs, xüsusilə* sözlərindən əvvəl vergül qoyulur. *Məsələn: Tiflisdə teatr təsis olunduğu zaman bir çox adamlarda ədəbiyyata, xüsusilə dramaturgiyaya böyük həvəs oyanmışdır.* (M.F.Axundov)

b) Cümlədə mübtəda, tamamlıq və zərfliyi xüsusişdirən *o cümlədən* sözündən əvvəl vergül işarəsi qoyulur. *Məsələn: Rayonumzda, o cümlədən respublikamızda yeni-yeni iş yerləri açılır.*

c) Cümlədə mübtəda, xəbər, tamamlıq və zərfliyi xüsusişdirən *yəni* bağlayıcısından əvvəl vergül işarəsi qoyulur. *Məsələn: Bunu hörmətli ədibimiz Mirzə Cəlil, yəni "Molla Nəsrəddin" deyir.* (Mir Cəlal)

ç) Cümlədə mübtədanı xüsusişdirən *əlavə, başqa* və s. qoşmalardan sonra vergül işarəsi qoyulur. *Məsələn: Bu əsərdə bədiilikdən başqa, yüksək sənətkarlıq vardır.*

13) Cümlədə feili sıfət, feili bağlama və məsdər tərkiblərində vergül işarəsindən istifadə olunur. Bu aşağıdakı hallarda təzahür edir:

a) Müqayisə bildirən *kimi* qoşmalı feili sıfət tərkibindən sonra vergül işarəsi qoyulur. *Məsələn: Həlimə camalda gözəl olduğu kimi, xasiyyətdə ondan da gözəldir.* (S.S.Axundov)

**Qeyd:** *Kimi* qoşmalı feili sıfət tərkibləri bənzətmə məqamında işləndikdə və zaman münasibətini bildirdikdə onlardan sonra vergül qoyulmur. *Məsələn: İldırım çaxan kimi çaxır; Axşam düşən kimi qapıları bağlayır.*

14) Halda qoşmalı qarşılaşdırma bildirən feili sıfət tərkiblərindən sonra vergül işarəsi qoyulur. *Məsələn: İlənin zəhərindən başqları öldüyü halda, ilan özü tənbəkinin qırından zəhərlənib tələf olur.* (S.S.Axundov)

15) -ib və -araq şəkilçili feili bağlama cümlənin asılı həmcins üzvü olduqda onlardan sonra vergül qoyulur. *Məsələn: Qız oyanaib, meşədən gələn səslərə qulaq verdi.* (Ə.Məmmədxanlı)

**Qeyd:** -ib və -araq şəkilçili feili bağlamalar feilin yanında gələrsə, ondan sonra vergül işarəsi qoyulmur. *Məsələn: Əhməd məktubu alıb oxudu.*

-ib, -araq şəkilçili feili bağlama tərkibləri cümlənin tərzihərəkət, səbəb-məqsəd zərfliyi vəzifəsində çıxış etdiğdə ondan sonra vergül işarəsi qoyulmur. *Məsələn: Onlar yüksəkliyə qalxa bilməyib geri qayıtdılar; Əli qışqıraraq yerə yixildi.*

16)-a//-ə (-ya//-yə), -inca//-incə// -uncə şəkilçili feili bağlama qarşılaşdırma məqamında işləndikdə ondan sonra vergül işarəsi qoyulur. *Məsələn: Sənin dostun ola-ola, özgələrə inanırsan; Sənin sözün sininca, düşmənin gözü kor olsun.*

17) Cümlədə sonu *əlaqədar olaraq, əksinə olaraq, fərqli ola-*

*raq, bərabər, yanaşı* sözləri ilə bitən tərkiblərdən sonra vergül işarəsi qoyulur. *Məsələn: Musa ali təhsil almaqla yanaşı, inşaatçı kimi də çalışırdı.*

18) Cümlədə işlədirən ara sözlərdə vergül işarəsi qoyulur. Ara sözlər cümlənin əvvəlində gəldikdə onlardan sonra, ortasında gəldikdə hər iki tərəfində, sonunda gəldikdə onlardan əvvəl vergül işarəsi qoyulur. *Məsələn: Doğrusu, bu söhbət mənim xoşuma gəlmədi; Mənsur, deməli, başa düşdün; Bu işi görmək olar, mənçə.*

19) Alçaq tonla deyilən xitab vergüllə ayrılır. Cümlədə xitab əvvəldə gəldikdə ondan sonra, ortada gəldikdə hər iki tərəfində, sonda gəldikdə ondan əvvəl vergül işarəsi qoyulur. *Məsələn: Səməd, mən səni gözləyəcəyəm; Səbir et, Malik, hər şey düzələcək; Hami sənin görüşünə gələcək, ana.*

20) Alçaq tonla deyilən nida vergüllə ayrılır. Cümlədə nida əvvəldə gəldikdə ondan sonra, ortada gəldikdə hər iki tərəfində, sonda gəldikdə isə ondan əvvəl vergül işarəsi qoyulur. *Məsələn: Of, yaziq Vaqifin nə günahı var? (S.Vurğun); Yer də ayrılmır ki, ah, yerə girim... (S.Rüstəm); Bağrım başı od tutdu, aman!.. (S.Vurğun)*

21) Cümlədə təsdiq, inkar, sual və əmr sözləri vergüllə ayrılır. Bu cür sözlər cümlənin əvvəlində gəldikdə ondan sonra, ortasında gəldikdə hər iki tərəfində, sonunda gəldikdə ondan əvvəl vergül işarəsi qoyulur.

Təsdiq bildirən sözlər: *bəli, yaxşı, çox yaxşı, çox gözəl, baş üstə, hə, əhsən, aha* və s.

İnkar bildirən sözlər: *yox, xeyr, heç, əsla* və s.

Əmr bildirən sözlər: *bəsdir, vəssalam, yetər* və s.

Sual bildirən sözlər: *niyə, bəs, əcəba, necə, bəs necə, eləmi* və s.

*Bəli, mən hər şeyə hazırlam; Xeyr, sənin dediyinə əməl edə bilmərəm; Mən sözümü dedim, vəssalam* və s.

**Qeyd:** Təsdiq, inkar, sual və əmr sözləri söz-cümələ kimi işləndikdə onlardan sonra vergül deyil, intonasiyadan asılı olaraq nöqtə, nida, üç nöqtə, sual işarəsi qoyulur. *Məsələn:*

– *Sən mənim dostumsan.*

– *Necə?*

– *O deyil, dərdim başqadır.*

– *Nədir?*

– *Heç... (A.Saiq)*

**Nöqtəli vergül.** Bu işaretdən aşağıdakı hallarda istifadə olunur:

a) Bağlayıcısız tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında nöqtəli vergül işarəsi qoyulur. Belə cümlələr geniş olur. *Məsələn: Girdim bu pərdənin dalısına, gizləndim; görüm olar nə qayıracaqlar ki, səni xəbərdar edəm.* (M.F.Axundov)

b) Tabesiz mürəkkəb cümlənin tərkib hissələri *ancaq, amma, lakin, halbuki* və s. bağlayıcılarından biri ilə bağlılıqda bu bağlayıcılarından əvvəl nöqtəli vergül işarəsi qoyulur. *Məsələn: Xan kağızı bükdü, qoydu paketə, üstünü yazıb və markasını yapışdırıb, istədi nökərini çağırınsın ki, aparıb salsın poçta; amma tez xanın yadına düşdü ki, nökəri göndərib özgə işə.* (C.Məmmədquluzadə)

c) Geniş tabeli mürəkkəb cümlələrin tərkib hissələri *çünki, ona görə də, bununla belə, o səbəbə ki* və s. bağlayıcılarının biri ilə bağlılıqda bu bağlayıcılarından əvvəl nöqtəli vergül işarəsi qoyulur. *Məsələn: Bu, bəlkə Fatmanın yadına düşmürdü; ona görə də Sadığın ciddi cəhdidi, tələsməsi onun halına təfaviüt eləmirdi.* (Mir Cəlal)

ç) Həmcins xəbərlərdən sonuncusundan əvvəl nöqtəli vergül işarəsi qoyulur. *Məsələn: Hər həftə institutun "M-1" maşını yanlırlara tozanaq salaraq, təsərrüfat müdürüni, katibi Mərdəkana *aparıb gətirdi;* Verdiyevə kağız, rəqəm, yoxlama *daşıdı.** (Mir Cəlal)

d) Sadalanan geniş maddəli cümlələrdən (sonuncudan başqa) sonra nöqtəli vergül işarəsi qoyulur.

Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq aşağıdakı hallarda defisdən istifadə edilir:

- 1) qoşa sözlərdə: *adda-budda, az-maz, qara-qura, əzik- üzük;*
- 2) tərkibində *qeyri, əks, külli, anti, eks, vitse, kontr, ober, super* sözləri işləndikdə: *qeyri-adi, qeyri-iradi, kontr-admiral, supermarket;*

3) izafət tərkiblərində: *tərzi-hərəkət, nöqteyi-nəzər, tərcüməyi-hal;*

4) tərkibində mənaca bir-birinə yaxın və ya zidd sözlər işləndikdə: *ab-hava, iki-üç, bitməz-tükənməz.*

**İki nöqtə.** İki nöqtə işarəsindən aşağıdakı hallarda istifadə olunur:

a) Cümlədə sadalanan sözlərdən əvvəl ümumiləşdirici söz gələrsə, bu sözdən sonra iki nöqtə işarəsi qoyulur. *Məsələn: Dedim ki, sizi görünce hər şeyi: qorxunu, rəsmiyəti, hətta özümü də unuduram.* (C.Cabbarlı)

b) Özündən əvvəlki cümləyə intonasiya ilə bağlanıb, onu izah edən cümlələrdən əvvəl iki nöqtə qoyulur. *Məsələn: Sürüyə tərəf yönəldim, yaxınlaşdıqda belə bir şəkil gördüm:* qoyunlar başlarını yerə əyib, gözlərini ota dikib guya otlamaq istəyirlər... (S.S.Axundov)

**Tire.** Tire işarəsindən aşağıdakı hallarda istifadə olunur:

a) Mübtədədan sonrakı sözlər onun izahedicisi olarsa, mübtədədan sonra tire işarəsi qoyulur. *Məsələn: Dostluq – Azərbaycan Dövlətinin bütün sahələrdə apardığı ən böyük siyasetdir.*

b) Şəxs şəkilçisi buraxılmış xəbər *budur* sözü ilə mübtədaya bağlandıqda həmin sözdən əvvəl tire işarəsi qoyulur. *Məsələn: Azad, mənəmsiz, məsum bir dünya – budur mənim yolum...* (C.Cabbarlı)

c) Müqayisə olunan üzvləri daha qabarıq nəzərə çatdırmaq üçün onların arasında tire işarəsi qoyulur. Bu zaman şəxs şəkilçisi ixtisar olunur. *Məsələn: Dişsiz ağız – daşsız dəyirman. (atalar sözü); Qız ağacı – qoz ağacı, yetən daş atar (atalar sözü)*

ç) Ümumiləşdirən söz sadalanan üzvlərdən sonra gələrsə, ondan əvvəl tire işarəsi qoyulur. *Məsələn: O Qaloşdan, o Murtuzdan, o Yavardən – bütün onlardan ehtiyatlı ol.* (M.İbrahimov)

d) Cümələ üzvlərinin əlavəsini daha qabarıq nəzərə çatdırmaq üçün onlar vergüllə ayrıılır. Əlavə cümlənin ortasında gələrsə, tire işarəsi onun əvvəlində, sonunda gələrsə ondan əvvəl qoyulur. *Məsələn: İllərdən bəri arzusunda olduğu bir mətləbə – müəllimlik vəzifəsinə nail olmuşdu.* (Mir Cəlal); *Xan çıxdı və gördü ki, qapını döyən xanın öz kəndlisiidir – Itqapan kəndinin əhli Novruzəlidir.* (C.Məmmədquluzadə)

e) Cümlənin ortasında gələn ara cümlələri daha qabarıq nəzərə çatdırmaq üçün onun hər iki tərəfində tire işarəsi qoyulur. *Məsələn: Mən istəyirəm əvvəl hörmətli “Molla Nəsrəddin” in Tiflisdən salamını sizə yetirəm, onun məsləhətini oxuyam, sonra rüxsət olsa – Tahirzadə Sədrin üzünə baxdı – rüxsət olsa, bəndəyi-fəqirin də bir-iki kəlmə sözünü deyəm.* (Mir Cəlal)

ə) Təyin təyin olunandan sonra gəldikdə ondan əvvəl tire işarəsi qoyulur. *Məsələn: Plov yanında indi içki qoyular, amma qədimdə şərbət, ya ayran qoyuları – buz kimi.* (Mir Cəlal)

f) Sonrakı sözlər adlıq halda olan ismi təyin etdikdə adlıq haldakı sözdən sonra tire işarəsi qoyulur. *Məsələn: Hafızə xanım-dövlətli, gözəl övrət.* (Ə.Haqverdiyev)

g) Mürəkkəb cümlənin tərkib hissələri arasında qarşılıq bağlayıcısı buraxılır, onun əvəzində vergüldən sonra tire işarəsi qoyulur. *Məsələn: Qardaşıq – kisəmiz ayri.* (atalar sözü)

ğ) Mürəkkəb cümlənin ikinici tərkib hissəsindəki fikir birinci tərkib hissəsindəki fikrin nəticəsi olduqda tərkib hissələri arasında

tire işarəsi qoyulur. *Məsələn:... Onun başına dönüm, desən ölücək, qal – qalacaq.* (N.Nərimanov)

h) Cümlədə zaman, məkan və kəmiyyət hüdudunu göstərmək üçün iki söz arasında tire işarəsi qoyulur. *Məsələn: 10 – 15%; 3 – 4 adam; Baki – Tibilisi – Ceyhan boru kəməri.*

x) Xüsusi isimlərin məcmusu hər hansı bir nəzəriyyəni bildirdikdə həmin xüsusi isimlər arasında tire işarəsi qoyulur. *Məsələn:*

*Coul – Lens qanunu; Lomonosov – Lavuareye qanunu.*

**Sual işarəsi.** Sual işarəsi aşağıdakı hallarda işlənir:

a) Sual cümlələrindən sonra sual işarəsi qoyulur. *Məsələn:* *Sözün varmı?*

b) Mürəkkəb cümlələrdə sualın cümlənin hansı hissəsinə aid olmasından asılı olmayaraq sual işarəsi cümlənin sonunda qoyulur. *Məsələn: O hansı ağacdır ki, yayda, qışda yaşıł olur?* (*tapmaca*)

**Nida işarəsi.** Nida işarəsi aşağıdakı hallarda işlənir:

a) Nida cümlələrinin sonunda nida işarəsi qoyulur. *Məsələn:* *Doğrudan da, nə yaraşıqlıdır!* (S.S.Axundov)

b) Nida intonasiyası ilə deyilən əmr cümlələrinin sonunda nida işarəsi qoyulur. *Məsələn: Dayan! Dayan!* (C.Cabbarlı)

c) Hiss-həyəcanla deyilən xitabdan sonra nida işarəsi qoyulur. *Məsələn: Vaqif! Ey şeirimin köñül dastanı!* (S.Vurğun)

ç) Yüksək hiss-həyəcanla deyilən nidalardan sonra nida işarəsi qoyulur. *Məsələn: Ah! Yenə sizmi gəldiniz, Bəhram!* (C.Cabbarlı)

d) Yüksək hiss-həyəcanla deyilən təsdiq və inkar sözlərindən sonra nida işarəsi qoyulur. *Məsələn: Xeyr! Mən yoldaşam uçan quşlara.* (S.Vurğun)

e) Mürəkkəb cümlənin komponentlərindən hər hansı biri nida məzmunlu olduqda mürəkkəb cümlənin sonunda nida işarəsi qoyulur. *Məsələn: Çix get, sənin nəsihatin bizə lazım deyil!* (M.F.Axundov)

**Qeyd:** Hiss-həyəcanı daha qüvvətli ifadə etmək üçün cümlənin sonunda iki və ya üç nida işarəsi qoyulur: *Qurban onu öldürər, özü də katorqaya gedər. Qız da Rüstəmsiz yaşamaz!!!* (C.Cabbarlı)

**Üç nöqtə.** Üç nöqtə işarəsindən aşağıdakı hallarda istifadə olunur:

a) Cümlədə fikrin bitmədiyini bildirmək üçün sonda üç nöqtə işarəsi qoyulur. *Məsələn: Deyirlər ki, sən...* (S.Vurğun)

b) Sitatın əvvəlində, ortasında, sonunda söz və cümlə buraxıldığda üç nöqtə işarəsi qoyulur. *Məsələn: ... Bir də baxdim ki, müəllimim Yusif bəy əynində çuxa... əlində tüsəng səhnədə dayanıb, igidlikdən dəm vurur.* (Ə.Haqverdiyev); *Qızı nə vədlər verməmiş, nələr danışmamışdı...* (Mir Cəlal)

c) Yüksək hiss-həyəcanla deyilib, özündən sonrakı sözlərdən fasılə ilə ayrılan xitablardan, nidalardan və təsdiq, inkar sözlərindən sonra üç nöqtə işarəsi qoyulur. *Məsələn: Şapur... Danış, Şapur... Nə faciədir?* (S.Vurğun); *Ah... dünya nə qədər gözəlləşdi, bax!* (S.Vurğun); *Yox... evə gəlməsən, barişan deyiləm.* (S.Rəhman)

**Qeyd:** İşlədilməsi məqbul olmayan sözlərin yerinə üç nöqtə işarəsi qoyulur:

*Aldı bir saqqalına... olmuş xoşbəxt, Aparıb arvadının əyninə tuman elədi.* (S.Ə.Şirvani)

**Mötərizə.** Mötərizə işarəsindən aşağıdakı hallarda istifadə olunur:

a) Cümlədəki hər hansı bir fikri tamamlamaq üçün işlədilən ara cümlələr mötərizəyə alınır. *Məsələn: ... Naçalnikin yerinə mən ola idim, yapişardım bu lənətə gəlmış dilmancı Mirzə Abbasın*

*boğazından (yəni özümü deyirəm ha) və o qədər sixardım ki, böyüklerdi.* (C.Məmmədquluzadə).

b) Hər hansı bir sitatı verərkən onun aid olduğu müəllif, əsərin adı, nəşr ili və s. mötərizəyə alınaraq sitatin qarşısında göstərilir. *Məsələn: "Yeni əlifba fikrindən daşınmaq mənim qüvvəmdən xaricdir".* (M.F.Axundov "əsərləri", III ç., 1955, səh 183)

**Qeyd:** Hər hansı bir sitatdan sonra mötərizədə müəllif, əsərinin adı və s. verilərkən nöqtə işarəsi mötərizədən sonra qoyulur.

c) Dram əsərlərindəki mətndə müəllifin qeydləri (remaña) mötərizəyə alınır. *Məsələn: Vaqif (tənəli). Mümkünmü durub dayanmaq...* (S.Vurğun)

ç) Cümlə üzvlərinin əlavəsinə qabarlıq nəzərə çatdırmaq üçün onlar mötərizəyə alınır. *Məsələn: Çoxları isə (biblər, məktəb yoldaşları...) gözləyir, Vahidin toyuna hazırlaşırdalar.* (Mir Cəlal)

**Dırnaq.** Dırnaq işarəsindən aşağıdakı hallarda istifadə olunur:  
a) Sitatlar dırnağa alınır.

**Qeyd:** Sitatin (eləcə də vasitəsiz nitqin) içərisində başqa bir söz və ya cümlə də dırnağa alınırsa, onda xarici və daxili dırnaqlar bir-birindən şəkil cəhətdən fərqlənir. Xarici dırnaqlar bu şəkildə « », daxili dırnaqlar isə vergül şəkilli (“ ”) olur.

b) Öz həqiqi mənasında deyil, məcazi və ya kinayəli şəkildə işlənən sözlər dırnağa alınır.

c) Ədəbi əsər, qəzet, jurnal, məcmuə, orden, medal, opera, balet, pyes, kinofilm, kinoteatr, gəmi və s. adları dırnağa alınır.

c) Vasitəsiz nitq dırnaq arasında verilir.

**Qeyd:** Vergül və tire olan yerdə əvvəl vergül, sonra isə tire işarəsi qoyulur.

Nöqtə, vergül, nöqtəli vergül, iki nöqtə və tire işarəsi bağlanan dırnaqdan kəndə qoyulur. Sitatin birinci və ya sonuncu sözü (və ya sözləri) də dırnağa alınarsa, əvvəldə və sonda iki dırnaq əvəzinə biri işlədir. *Məsələn: "Oğru" romanında o tamamilə mübahisəsiz bir surətdə göstərmişdir ki, onun dil zənginliyi heyranedicidir..."*

Hər hansı bir cümlədə ifadə olunan fikirdə sual mənası hiss-həyəcan mənasından daha qabarlıq olarsa, onda əvvəl sual işarəsi, sonra nida işarəsi qoyulur. Əksinə olduqda isə, əvvəl nida işarəsi, sonra isə sual işarəsi qoyulur.

Nida və üç nöqtə olan yerdə əvvəl nida, sonra üç nöqtə qoyulur.

Sual və üç nöqtə olan yerdə əvvəl sual, sonra üç nöqtə qoyulur.

Hər iki halda sual və nida işarələrindən sonra üç nöqtə gəldikdə nöqtənin biri atılır. *Məsələn: Dilgüşə birisini sevirmi?..* (S.Rəhimov); *Əlvida!.. Sevdiyim nazəndə vətən!!!* (S.Vurğun)

**Qeyd:** *Durğu işarələri şifahi nitqdəki intonasianın, fasılənin və ritmin funksiyasını yerinə yetirir. Durğu işarələri vasitəsilə yazılı nitqdəki fikir daha aydın şəkildə ifadə olunur. Cümlədə məna dolaşıqlığı, anlaşılmazlıq aradan qaldırılır.*

*Durğu işarəsindən istifadə edərkən aşağıdakılara diqqət yetirmək vacibdir<sup>1</sup>:*

1) *Bəzən sadə cümlələrdən ibarət tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında vergül işarəsinin*

<sup>1</sup> M.Həsənov. Azərbaycan dili sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər. "Maarif" nəşriyyatı, Bakı, 1987, s.33-43

qoyulması unudulur. Məsələn: *İndi də darğa aralanmaq istəyir, molla buraxmırdu.* (Ə.Vəliyev) *İndi də darğa aralanmaq istəyir molla buraxmırdu. Ayaz və şaxta getdikcə artır, çıskın və duman kəndi bürüyürdü.* (M.İbrahimov) – Ayaz və şaxta getdikcə artır çıskın və duman kəndi bürüyürdü. *Dənizdə tufan qalxır, Xəzərin ağ köpüklü çılğın dalgaları sahili gəmirirdi.* (M.İbrahimov) – *Dənizdə tufan qalxır Xəzərin ağ köpüklü çılğın dalgaları sahili gəmirirdi.*

2) Tabesiz mürəkkəb cümlədəki sadə cümlədən biri yalnız xəbərdən ibarət təktərkibli cümlə olduqda mürəkkəb cümlənin tərkib hissələri arasında vergülün qoyulması unudulur. Məsələn: *Bir neçə dəfə çəvrilib baxdım, görünmüədi.* – *Bir neçə dəfə çəvrilib baxdım görünmüədi.* Uşaqlar getmək istədilər, icazə vermədim. – *Uşaqlar getmək istədilər icazə vermədim.* Neçə dəfə deyiblər ki, təqaüdə çıxım, istəməmişəm. – *Neçə dəfə deyiblər ki, təqaüdə çıxım istəməmişəm.*

3) Bəzən tabeli mürəkkəb cümlədə baş cümlədən sonra olacaq vergül işarəsi unudulur və qoyulmur. Məsələn: *Arzum budur, doğma Azərbaycanının şöhrəti bütün dünyaya yayılsın.* – *Arzum budur doğma Azərbaycanının şöhrəti bütün dünyaya yayılsın.*

4) Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında iki nöqtə əvəzinə vergül qoyulur. Məsələn: *Məsələ aydın idi: o, Məşədibəyi açıqdan-açığa savaşa çağırırdı.* (M.Hüseyin) – *Məsələ aydın idi, o, Məşədibəyi açıqdan-açığa savaşa çağırırdı.* Pələngin bir nəcib xasiyyəti var: hücuma başladığı yerdən üç dəfə ovun üstünə atılır.

(A.Şaiq) – *Pələngin bir nəcib xasiyyəti var, hücuma başladığı yerdən üç dəfə ovun üstünə atılır.*

5) Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlənin komponentləri arasında iki nöqtə əvəzinə nöqtəli vergül qoyulur. Məsələn: *İndi bir şey də var: bu izlərdən baş açmaq olmur ki, ayı hansı tərəfə gedib.* – *İndi bir şey də var; bu izlərdən baş açmaq olmur ki, ayı hansı tərəfə gedib.* Yan-yörəmi yoxlayarkən əlimə bir heyvan quyuğu dəydi: *bu bir pələngin quyuğu idi.* (A.Şaiq) – *Yan-yörəmi yoxlayarkən əlimə bir heyvan quyuğu dəydi; bu bir pələngin quyuğu idi.*

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlənin komponentləri arasında iki nöqtə o zaman qoyulur ki, birinci komponentdən sonra tam fasilə edilir. Ancaq nöqtəli vergül qoyulduğunda nisbətən az fasilə olur (birinci komponentdən sonra). Onu da qeyd edək ki, belə cümlələrin komponentlərinin birində və ya hər ikisində həmcins üzvlər olduqda komponentlər arasında nöqtəli vergül qoyulur. Məsələn: *Bir azdan günəşlə üfüq arasında az məsaflə qaldı; boz səhra, silsilə ilə görünən qum təpələri və qarşıdakı qayalıqların başı qıpqırmızı işığa qərq oldu.* (M.İbrahimov)

6) Bəzən tabesiz və tabeli mürəkkəb cümlələrin tərkib hissələri sadə müxtəsər cümlələrdən ibarət olduğunu (daha çox) komponentlər arasında səhvə yol verərək nöqtəli vergül və ya iki nöqtədən istifadə etmirlər. Məsələn: *Bizim kənd indi çox gözəldir: gül-lər ətir saçır, bülbüllər cəh-cəh vururlar.* (A.Şaiq) – *Bizim kənd indi çox gözəldir gül-lər ətir saçır, bülbüllər cəh-cəh vururlar.* Onun qoltuğunda yamaqlı

*bir boğça vardi: bu, şam yeməyi idi. (A.Şaiq) – Onun qoltuğunda yamaqlı bir boğça vardi bu, şam yeməyi idi.*

7) Bəzən *-ib<sup>4</sup>* və *-araq<sup>2</sup>* şəkilçilərinin funksiyalarını qarışdırırlar, bu şəkilçili sözlərdən sonra nə zaman vergülün olub-olmamasında səhvə yol verirlər. Bu barədə aşağıdakıları bilmək vacibdir:

a) *-ib<sup>4</sup>* şəkilçisi feili bağlama şəkilçisi olduqda bu şəkilçili sözdən sonra vergül qoymaq olmaz. Məsələn: *O, ovçunun yaxınlaşdığını görüb dərhal kənarra* çəkildi cümləsində görüb sözündən sonra vergül qoymulur. Ona görə ki, görüb sözü feili bağlamadır və tərkib (ovçunun yaxınlaşdığını görüb) yaratmışdır. Həmin tərkib səbəb və məqsəd zərfliyi vəzifəsindədir. Ancaq *Kərim xan onun başını siğallayıb, üzündən öpdü* cümləsində isə siğallayıb sözündə *-ib* şəkilçisi nəqli keçmiş zaman şəkilçisidir və ondan sonra vergül qoymulur. Ona görə ki, bu cümlədə ikinci bir xəbər də var. Deməli, *-ib<sup>4</sup>* şəkilçili söz cümlə üzvü kimi zərflik vəzifəsində olduqda ondan sonra vergül qoymulur. Ancaq həmcins xəbər vəzifəsində çıxış etdikdə *-ib<sup>4</sup>* şəkilçili sözdən sonra vergül qoymulur.

Bəzən *-ib<sup>4</sup>* şəkilçili feili bağlamalar cümlədə feili bağlama tərkibinin həmcins tərəfi kimi çıxış edir və özündən sonra vergül işarəsi tələb edir. Məsələn: *O, dostları ilə görüşüb hal-əhval tutduqdan sonra danışmağa başladı* cümləsində feili bağlama tərkibinin həmcins tərəfi kimi çıxış edən *-ib<sup>4</sup>* şəkilçili sözü ismin çıxışlıq hal şəkilçisi ilə də işlətmək olar. Həm də həmcins tərəflər arasına vergül əvəzinə “və” bağlayıcısı artırmaq olar: *O, dostları ilə görüşdükdən və hal-əhval tutduqdan sonra danışmağa başladı.*

*b) -araq<sup>2</sup>* şəkilçili söz cümlədə feili bağlama və həmcins xəbər ola bilir. Feili bağlama olduqda zərflik vəzifəsində çıxış edir və ondan sonra vergül qoymulur. Məsələn: *Partizanlar uzanaraq düşmən səngərlərinə atəş açırdılar.*

Həmcins xəbər vəzifəsində olduqda *-araq<sup>2</sup>* şəkilçili sözdən sonra vergül qoymulur. Məsələn: *Pionerlər metal qırıntılarını toplayaraq, dövlətə təhvil verdilər.* Bu cümlədə toplayaraq sözü həmcins xəbər vəzifəsindədir və *toplayaraq* sözünü *toplayıb* kimi də işlətmək olar. *Qapını daldan bağlayaraq, evə doğru irəlilədik* cümləsində də *bağlayaraq* sözü həmcins xəbərdir.

Onu da qeyd edək ki, bəzən *-araq<sup>2</sup>* şəkilçili feili bağlamalar cümlədə köməkçi nitq hissəsi (*qoşma*) yerində işlənir və xüsusiləşmə yaradır. Belə olduqda ondan sora vergül qoymulur. Məsələn: *Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq, direktor məktəbə gələnləri təbrik etdi.*

### Ədəbiyyat:

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, “Şərq-Qərb”, 2007, s.407-419
2. Z.Budaqova, R.Rüstəmov. Azərbaycan dilində durğu işaretləri. Bakı, 1965
- 3.Q.Ş.Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, “Aspoli-qraf LTD” MMC, 2004, s.482-489
4. M.Həsənov. Azərbaycan dili sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər. Bakı, “Maarif” nəşriyyatı, 1987, s.33-43
5. M.Həsənov. Mürəkkəb cümlədə durğu işaretin işlədilməsində çətinliklər. – “Azərbaycan müəllimi” qəzeti, 1967, 1 dekabr

## MÜNDƏRİCAT

<b>SINTAKSİS GİRİŞ</b> .....	3
Sintaksis haqqında ümumi məlumat.....	3
<b>SINTAKTİK ƏLAQƏLƏR HAQQINDA</b> .....	6
Sözlər arasında məna əlaqəsi .....	6
1. Subyekt əlaqəsi .....	6
2. Obyekt əlaqəsi.....	6
3. Atributiv əlaqə .....	7
4. Relyativ əlaqə .....	7
Sözlər arasında qrammatik əlaqə .....	7
Tabesizlik əlaqəsi .....	8
Tabelilik əlaqəsi.....	10
Yanaşma əlaqəsi .....	10
1. Tam yanaşma .....	11
2. Tam olmayan yanaşma .....	12
Yanaşma əlaqəsində nitq hissələrinin iştirakı .....	13
1. İsmiñ ismə yanaşması .....	13
2. Sifətin ismə yanaşması .....	13
3. Sayın ismə yanaşması .....	14
4. Əvəzliyin ismə yanaşması .....	15
5. Feili sifətin ismə yanaşması.....	15
6. Feili bağlanmanın feilə yanaşması .....	15
7. Qoşmalı birləşmənin yanaşması .....	15
8. Zərfərin yanaşması .....	16
Uzlaşma əlaqəsi .....	16
Predikativ birləşmələrdə uzlaşma.....	17
Xəbərin və həmcins xəbərlərin mübtədə ilə uzlaşması və xəbərin həmcins mübtədalarla uzlaşması .....	20
Qeyri-predikativ birləşmələrdə uzlaşma.....	21
İdarə əlaqəsi .....	21
Feillərlə idarə .....	23
İsimlərlə idarə .....	24

Sifətlərlə idarə .....	24
Saylarla idarə .....	24
Zərflərlə idarə.....	25
Əvəzliklərlə idarə.....	25
<b>SÖZ BİRLƏŞMƏLƏRİ</b> .....	26
Söz birləşmələri haqqında məlumat.....	26
Söz birləşmələri və söz.....	27
Söz birləşməsi və mürəkkəb söz .....	28
Söz birləşməsi və cümlə .....	30
Söz birləşmələrinin növləri .....	32
Sabit və sərbəst birləşmələr .....	32
Söz birləşmələrinin quruluşu .....	33
Əsas tərəfin nitq hissələri ilə ifadəsinə görə söz birləşmələrinin növləri .....	35
İsmi birləşmələr .....	35
Təyini söz birləşmələri .....	36
I növ təyini söz birləşməsi .....	37
II növ təyini söz birləşməsi .....	38
III növ təyini söz birləşməsi .....	40
Təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr .....	43
Zərf birləşmələri .....	47
<b>FEİLİ BİRLƏŞMƏLƏR</b> .....	49
Feili birləşmələr haqqında məlumat .....	49
Feili birləşmələrə, o cümlədən, feili bağlamaya münasibət .....	50
Feili bağlama tərkibləri ilə budaq cümlələr arasında oxşar və fərqli xüsusiyyətlər .....	53
Sabit və qeyri-sabit feili bağlama tərkibləri .....	57
Feili bağlama tərkiblərinin quruluşu .....	58
Feili bağlama tərkiblərinin tərəfləri arasında məna əlaqəsi .....	59
Adlıq halli feili bağlama tərkibləri .....	60
<b>CÜMLƏ</b> .....	64
Cümə haqqında məlumat .....	64
Cümlənin əlamətləri .....	66

1. Bitkinlik .....	66
2. Predikativlik .....	68
3. İntonasiya .....	71
4. Modallıq .....	74
Cümlənin təsnifi .....	75
Cümlənin təsnifi prinsipləri .....	75

**CÜMLƏNİN MƏQSƏD VƏ İNTONASIYAYA GÖRƏ NÖVLƏRİ.... 77**

1. Nəqli cümlə .....	77
2. Sual cümləsi .....	79
a)Sual intonasiyası ilə əmələ gələn sual cümlələri .....	80
b)Sual ədatları ilə əmələ gələn sual cümlələri .....	82
c)Sual əvəzlikləri ilə əmələ gələn sual cümlələri .....	82
3. Əmr cümləsi .....	83
4. Nida cümləsi .....	86
Nəqli cümlələrdən əmələ gələn nida cümlələri .....	86
Əmr cümlələrindən əmələ gələn nida cümlələri .....	86
Sual cümlələrindən əmələ gələn nida cümlələri .....	86
Nida cümlələrinin məna incəlikləri .....	86
Nidaların köməyi ilə əmələ gələn nida cümlələri .....	87

**CÜMLƏ ÜZVLƏRİ..... 89**

Cümlə üzvləri barədə mövcud fikirlər .....	89
Sözün, söz birləşməsinin cümlə üzvü olması .....	93

**MÜBTƏDA..... 96**

Mübtəda haqqında məlumat .....	96
Mübtədaya münasibət .....	96
Mübtədanın quruluşu .....	99
Mübtədanın ifadə vasitələri .....	100
Mübtəda ilə qeyri-müəyyən vasitəsiz tamamlığın oxşar və fərqli xüsusiyyətləri .....	105

**XƏBƏR .....** 108

Xəbər haqqında məlumat .....	108
Xəbərin rolunun şisirdilməsi .....	109

Xəbərin dildə ifadə üsulu .....	110
Xəbərin quruluşu .....	111
Xəbərin ifadə vasitələri .....	112
1. İsmi xəbərlər .....	112
2. Feili xəbərlər .....	115

**TAMAMLIQ .....** 119

Tamamlıq haqqında məlumat .....	119
Tamamlığın ifadə vasitələri .....	119
Tamamlığın quruluşu .....	121
Vasitəsiz tamamlıq .....	122
Vasitəli tamamlıq .....	125
Vasitəli tamamlığın məna çalarları .....	125

**TƏYİN .....** 133

Təyin haqqında məlumat .....	133
Təyinin sualları .....	133
Təyin və təyinolunan .....	134
Təyinlərin quruluşu .....	136
Təyinin məna növləri .....	136
Təyinin ifadə vasitələri .....	137

**ZƏRFLİK .....** 141

Zərflik haqqında məlumat .....	141
Zərfliyin ifadə vasitələri .....	141
Zərfliyin quruluşu .....	142
Zərfliyin məna növləri .....	143
Tərzi-hərəkət zərfliyi .....	143
Zaman zərfliyi .....	145
Yer zərfliyi .....	148
Səbəb zərfliyi .....	150
Məqsəd zərfliyi .....	151
Miqdar zərfliyi .....	153
Dərəcə zərfliyi .....	155
Şərt zərfliyi .....	156
Qarşılaşdırma zərfliyi .....	157

<b>ƏLAVƏLƏR</b>	<b>161</b>
Əlavələr haqqında məlumat	161
Xüsusiləşən əlavələr	161
Əlavə və əlavəli üzv	162
Əlavə və əlavəli üzv ilə həmcins üzvlərin oxşar və fərqli xüsusiyyətləri	163
Xüsusiləşən əlavələrin quruluşu	165
Xüsusiləşən əlavələrlə təyinin oxşar və fərqli xüsusiyyətləri	167
Xüsusiləşməyən əlavələr	167
Cümlə üzvlərinin əlavəsi	169
<b>XÜSUSİLƏŞMƏLƏR</b>	<b>176</b>
Xüsusiləşmələr haqqında məlumat	176
Xüsusiləşmənin əmələ gəlməsi	177
Dəqiqləşdirici xüsusiləşmiş üzvlərlə xüsusiləşmiş əlavələrin oxşar və fərqli xüsusiyyətləri	179
Tamamlığın xüsusiləşməsi	179
Zərfliyin xüsusiləşməsi	180
<b>CÜTTƏRKİBLİ VƏ TƏKTƏRKİBLİ CÜMLƏLƏR</b>	<b>184</b>
Cütterməkli cümlələr	184
Müxtəsər və geniş cütterməkli cümlələr	185
Təktərkibli cümlələr	187
1.Şəxssiz cümlələr	188
2.Qeyri-müəyyən şəxsləri cümlələr	192
3.Ümumi şəxsləri cümlə	195
4.Adlıq cümlələr	198
Bütöv və yarımcıq cümlələr	201
Bütöv cümlələr	201
Yarımcıq cümlələr	202
1.Mübtədasi buraxılan yarımcıq cümlə	204
2.Xəbəri buraxılan yarımcıq cümlə	205
3.Hər iki üzvi buraxılan yarımcıq cümlə	207
4.İkinci dərəcəli üzvləri buraxılan yarımcıq cümlə	208
5.Baş və ikinci dərəcəli üzvləri buraxılan yarımcıq cümlə	208

<b>SÖZ-CÜMLƏ</b>	<b>212</b>
Söz-cümlə haqqında məlumat	212
Söz-cümlənin digər cümlə növlərindən fərqi	214
Söz-cümlənin ifadə vasitələri	217
Söz-cümlənin işlənmə yeri	219
Söz-cümlənin məna növləri	220
1.Təsdiq söz-cümlələr	220
2.İnkər söz-cümlələr	221
3.Sual söz-cümlələr	222
4.Emosionallıq bildirən söz-cümlələr	223
<b>QRAMMATİK CƏHƏTDƏN CÜMLƏ ÜZVLƏRİ İLƏ BAĞLI OLMAYAN SÖZLƏR VƏ BİRLƏŞMƏLƏR</b>	<b>227</b>
<b>XİTAB</b>	<b>228</b>
Xitab haqqında məlumat	228
Xitabların quruluşu	228
Həmcins xitablar	230
Xitabi formalaşdırın sözlər	231
Xitabların cümlədə işlənmə yeri	232
Xitabların məna xüsusiyyətləri və məna növləri	234
Xitabların nidalarla işlənməsi	235
Xitabların təkriri	236
Xitabların münasibət bildirməsi	237
Xitabların ifadə vasitələri	237
Xitablarla mübtədanın fərqləri	238
<b>MÜRƏKKƏB CÜMLƏ</b>	<b>241</b>
Mürəkkəb cümlə haqqında ümumi məlumat	241
Mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirən vasitələr	243
1.İntonasiya	243
2.Bağlayıcılar	246
3.Bağlayıcı sözlər	247
4.Şəkilçilər	248
Bağlayıcı vasitələri ümumiləşdirəndən sonra mürəkkəb cümlənin qrupları	248

1. Asintetik mürəkkəb cümlələr.....	248
2. Analistik mürəkkəb cümlələr .....	248
3. Sintetik mürəkkəb cümlələr.....	249
4. Analistik-sintetik mürəkkəb cümlələr .....	249
Tərkib hissələri arasında məna və qrammatik əlaqənin xarakterinə görə mürəkkəb cümlənin növləri .....	249

**TABESİZ MÜRƏKKƏB CÜMLƏLƏR ..... 252**

Tabesiz mürəkkəb cümlə haqqında məlumat .....	252
Tabesiz mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirən tabesizlik bağlayıcıları və digər vasitələr.....	252
Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında məna əlaqələri .....	254
1. Birləşdirmə-sadlama əlaqəsi .....	255
a) Eyni zamanlı birləşdirmə-sadalama əlaqəli tabesiz mürəkkəb cümlə .....	255
b) Ardicil zamanlı birləşdirmə-sadalama əlaqəli tabesiz mürəkkəb cümlə .....	257
2. Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr .....	258
3. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr .....	260
4. Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr .....	262
5. Bölüşdurmə əlaqəli tabesiz mürəkkəb cümlələr .....	264
6. Qoşulma əlaqəli tabesiz mürəkkəb cümlələr .....	265

**TABELİ MÜRƏKKƏB CÜMLƏLƏR..... 269**

Tabeli mürəkkəb cümlə haqqında məlumat.....	269
Tabeli və tabesiz mürəkkəb cümlələrin oxşar cəhətləri .....	269
Tabeli və tabesiz mürəkkəb cümlələrin fərqli cəhətləri .....	270
Tabeli mürəkkəb cümlənin özünəməxsus xüsusiyyətləri .....	272
Tabeli mürəkkəb cümlənin tərkib hissələrini bağlayan vasitələr .....	272
Tabeli mürəkkəb cümlənin birözəkli və ikiözəkli olması .....	273
Tabeli mürəkkəb cümlədə budaq cümlələrin baş cümləyə aidliyi məsələsi.....	274
Tabeli mürəkkəb cümlənin növləri .....	277

**MÜBTƏDA BUDAQ CÜMLƏSİ..... 279**

---

Mübtəda budaq cümləsi haqqında məlumat .....	279
Mübtəda budaq cümləsinin tipləri .....	279

**XƏBƏR BUDAQ CÜMLƏSİ ..... 287**

Xəbər budaq cümləsi haqqında məlumat .....	287
Xəbər budaq cümləsinin tipləri .....	287

**TAMAMLIQ BUDAQ CÜMLƏSİ ..... 293**

Tamamlıq budaq cümləsi haqqında məlumat .....	293
Tamamlıq budaq cümləsinin tipləri .....	294

**TƏYİN BUDAQ CÜMLƏSİ ..... 302**

Təyin budaq cümləsi haqqında məlumat .....	302
Təyin budaq cümləsinin tipləri .....	302

**ZƏRFLİK BUDAQ CÜMLƏSİ ..... 308**

1.Tərzi-hərəkət budaq cümləsi .....	308
Tərzi-hərəkət budaq cümləsi haqqında məlumat .....	308
Tərzi-hərəkət budaq cümləsinin tipləri .....	308
2.Dərəcə budaq cümləsi .....	312
3.Zaman budaq cümləsi .....	314
Zaman budaq cümləsi haqqında məlumat .....	314
Zaman budaq cümləsinin tipləri .....	315
4.Yer budaq cümləsi .....	322
5.Səbəb budaq cümləsi .....	326
Səbəb budaq cümləsi haqqında məlumat .....	326
Səbəb budaq cümləsinin tipləri .....	327
6. Məqsəd budaq cümləsi .....	331
Məqsəd budaq cümləsi haqqında məlumat .....	331
Məqsəd budaq cümləsinin tipləri .....	332
Səbəb və məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələrin fərqi .....	334
7. Şərt budaq cümləsi .....	336
Şərt budaq cümləsi haqqında məlumat .....	336
Şərt budaq cümləsinin tipləri .....	336
8. Qarşılaşdırma budaq cümləsi .....	341

Qarşılaşdırma budaq cümləsi haqqında məlumat .....	341
<i>Qarşılaşdırma budaq cümləsinin mənə növləri</i> .....	341
<i>Qarşılaşdırma budaq cümləsinin tipi</i> .....	342
9. Nəticə budaq cümləsi.....	346
Nəticə budaq cümləsi haqqında məlumat .....	346
<i>Nəticə budaq cümləsinin tipi</i> .....	347
<i>Nəticə budaq cümləsinin baş cümləsi ilə təyin budaq cümləsinin baş cümləsinin oxşar və fərqli xüsusiyyətləri</i> .....	350
10. Kəmiyyət budaq cümləsi .....	353
Kəmiyyət budaq cümləsi haqqında məlumat.....	353
<i>Kəmiyyət budaq cümlələrində budaq cümlələrin baş cümlə ilə olan mənə münasibətlərinə görə qrupları</i> .....	354
<i>Kəmiyyət budaq cümləsində baş cümlə ilə budaq cümlə arasında kəmiyyət münasibəti</i> .....	355
<i>Kəmiyyət budaq cümləsində budaq və baş cümlələri bağlayan vasitələr</i> .....	356
<i>Kəmiyyət budaq cümləsinin tipləri</i> .....	358
Qoşulma budaq cümləsi.....	359
Qoşulma budaq cümləsi haqqında məlumat .....	359
<i>Qoşulma budaq cümləsinin tipi</i> .....	359
<i>Qoşulma budaq cümləsi ilə təyin budaq cümləsi arasında oxşarlıq</i> .....	361
<b>QARIŞIQ TIPLİ MÜRƏKKƏB CÜMLƏLƏR</b> .....	<b>363</b>
Qarişiq tipli tabesiz mürəkkəb cümlələr .....	363
<i>Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri</i> .....	363
<i>Qarişiq tipli tabesiz mürəkkəb cümlənin tərkib hissələri</i> .....	365
Qarişiq tipli tabeli mürəkkəb cümlələr .....	366
<i>Qarişiq tipli tabeli mürəkkəb cümlənin tərkib hissələri</i> .....	367
<b>MÜASİR AZƏRBAYCAN ƏDƏBİ DİLİNDE CÜMLƏ</b>	
<b>ÜZVLƏRİNİN SIRASI</b> .....	<b>372</b>
Cümlələrdə cümlə üzvlərinin sıralanması .....	372
Cütterkibli cümlələrdə mübtədanın və xəbərin yeri .....	372
Cütterkibli cümlələrdə tamamlığın yeri .....	374
Cütterkibli cümlələrdə təyinin yeri .....	375

Cütterkibli cümlələrdə zərfliyin yeri .....	376
Cütterkibli cümlələrdə həmcins üzvlərin sıralanması (yeri).....	377
Təktərkibli cümlələrdə cümlə üzvlərinin sıralanması (yeri).....	378
Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədar olmayan sözlərin sırası (yeri).....	379
Mürəkkəb cümlələrdə komponentlərin sırası (yeri).....	380
<b>MÜRƏKKƏB SİNTAKTİK BÜTÜV-MƏTN</b> .....	<b>382</b>
Mürəkkəb sintaktik bütöv-mətn haqqında məlumat .....	382
Mətnin formallaşması mərhələsi.....	383
Mətnin tərkibi .....	385
Mətnin koqeziyası.....	386
<b>VASITƏLİ VƏ VASITƏSİZ NİTQ</b> .....	<b>391</b>
Vasitəli və vasıtəsiz nitq haqqında məlumat .....	391
Vasıtəsiz nitqin qurulma formaları .....	392
Vasıtəsiz nitqin cümlədə işlənmə yeri .....	392
Vasıtəsiz nitq ilə müəllifin sözlərinin fərqi .....	393
Dirnaqda verilməklə fərqlənən vasıtəsiz nitq .....	393
Dirnaqsız verilməklə fərqlənən vasıtəsiz nitq.....	394
<b>DURĞU İŞARƏLƏRİ</b> .....	<b>398</b>
Nöqtə .....	398
Vergül .....	400
Nöqtəli vergül .....	407
İki nöqtə .....	408
Tire .....	408
Sual işaretisi .....	410
Nida işaretisi .....	410
Üç nöqtə .....	411
Mötərizə .....	411
Dirnaq .....	412

Çapa imzalanmıştır: 22.05.2017

Kağız formati: 60x90 1/16

Həcmi: 26,75 çap vərəqi

Sifariş: 152

Sayı: 500

---

«Adıloğlu Çap Evi»nin mətbəəsində  
çap olunmuşdur.

Ünvan. Bakı şəh., Ə.Salamzadə 9c

---

---